

AZƏRBAYCAN DRAMATURGIYASI ANTOLOGİYASI

DÖRD CİLDDƏ

III CILD

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

Tərtib edəni və
bioqrafiyaların müəllifi:

Dilarə Məmmədova


ISBN 978-9952-34-118-8

894.361'2'008-dc22
Azərbaycan dramaturgiyası

Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə. III cild.
“Şərq-Qərb”, Bakı, 2007, 544 səh.

Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Rüfət Əhmədzadə, Maqsud İbrahimbəyov, Kəmalə, Əkrəm Əylisli, Anar, Vaqif Səmədoğlu və Rüstəm İbrahimbəyovun əsərləri daxil edilmişdir.

© “Şərq-Qərb”, 2007



Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



AZƏRBAYCAN DRAMATURGIYASI



Bəxtiyar Vahabzadə

Nəriman Həsənzadə

Rüfət Əhmədzadə

Maqsud İbrahimbəyov

Kəmalə

Əkrəm Əylisli

Anar

Vaqif Səmədoğlu

Rüstəm İbrahimbəyov

BƏXTİYAR VAHABZADƏ

(1925)

Bəxtiyar Mahmud oğlu Vahabzadə – şair, dramaturq, ədəbiyyatşünas-alim – Şəki şəhərində anadan olmuşdur. Ailəsi ilə Bakıya köçmiş (1934), orta məktəbi, ADU-nun filologiya fakültəsini bitirib (1942–1947), universitetin aspiranturasını bitirən B.Vahabzadə “Səməd Vurğunun lirikası” adlı namizədlik (1951), “Səməd Vurğunun yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, ADU-nun “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasının professoru vəzifəsində (1950–1990) çalışmışdır. Azərbaycan MEA-nın müxbir (1980), həqiqi üzvü (2000) seçilmişdir.

İlk seri “Ana və şəkil” (1943), ilk kitabı “Mənim dostlarım”dır (1949). “İkinci səs” (1970), “Vicdan”, “Yağışdan sonra” (1977), “Yollara iz düşdü” (1977), “Fəryad” (1984), “Hara gedir bu dünya” (1990), “Özümüzü kəsən qılınca” (1997), “Cəzasız günah” (2000), “Dar ağacı” (2000), “Rəqabət” (2003) pyesləri Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində tamaşaaya qoyulmuşdur. 52 adda bədii və elmi kitabların müəllifidir.

B.Vahabzadə Azərbaycan Yazıcıları İttifaqının üzvü (1945), Azərbaycanın xalq şairi (1984), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureati (1976), “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına (Türkiyə, 1994) layiq görülmüşdür. Azərbaycan Respublikası Ali Sovetinin deputati (1990), Millət vəkili (1995–2000) olmuşdur.

İKİNCİ SƏS

Üç məclisli, doqquz səhnəli dram

İŞTİRAK EDƏNLƏR

Reşad	– nəbatat institutunun elmi işçisi, 40 yaşında
Həyat	– onun arvadı, 36-37 yaşlarında
Şükür bəy	– nəbatat institutunun direktoru, 50-55 yaşlarında
Məlahət	– onun arvadı, həkim, ginekoloq, 45 yaşında
Arzu	– həkim, 30-32 yaşında
Fikrət	– Həyatın qardaşı, baş həkim, 38 yaşında
Zeynəb	– Həyatın uşaqlıq rəfiqəsi, 40 yaşında
İradə	– Reşadın qızı, 12 yaşında
İkinci Reşad	
İkinci Arzu	

SƏN XOSBƏXT SƏNMİ?

BİRİNCİ MƏCLİS

BİRİNCİ SƏHNƏ

Radio (*ikinci səs*)

Qışlı lənətləyib, yaza “gəl” demə.
Qışın dəhşətləri yaz içindədir.
Enişdə yoxuş var, yoxuşa eniş,
Ən böyük atəş də buz içindədir.

Daş da qiymətlənir əldən gedəndə,
Şeytan da səndədir, mələk də səndə.
Kənarda axtarma, dost da, düşmən də
Yaxşı da, yaman da öz içindədir.

Pərdə açılır.

Pilləkən başı, sol tərəfdə Məlahətin qapısı, sağ tərəfdə Arzunun.
Qarşı divara naşı uşaq əli ilə kömürlə bir adam şəkli çəkilmişdir.
Pərdə açıllarkən sol qapıdan Məlahət çıxır. Onun döşündə önlük,
əlində süpürgə var. Məlahət şəkər diqqətlə baxıb gülümşünür.
Sağ qapıdan Arzu çıxır.

Məlahət. Arzu, salam, hara belə? (*Cavab gözləmədən şəkla işarə edir.*) Bunu kim çəkib, ay qız?

Arzu. Uşaqların işidir.

Məlahət. Bayaq yox idi, indi çəkiblər. Ay dəcəllər! (*Pauza.*) Hə... hara belə?

Arzu. Bəs xəbərin yoxdur?

Məlahət. Nədən?

Arzu. İntizar özünü zəhərləyib.

Məlahət. Hansı İntizar?

Arzu. Qonşumuz. Paşazadənin qızı.

Məlahət. Bu nə danişir? Axı niyə, nədən ötrü?

Arzu. Bir nəfəri sevirmiş.

Məlahət. Sonra?

Arzu. Anası razı olmur. Oğlanın ali təhsili yoxmuş. Məsələ böyüyür, ana oğlanı çağırıb deyir ki, qızımdan əl çək, sən onun tayı deyilsən. Oğlan deyir, bu bizim öz işimizdir... Ana oğlanı təhqir edib qovur. Qız buna dözə bilmir...

Məlahət. Dəhşət! Müsibət!

Arzu (*fikirli*). Görünür, çox əzab çəkib... axırda... Ay bədbəxt!

Məlahət. Sən necə, Arzu, xoşbəxtsənmi?

Arzu. Mən? Sənə baxanda hə.

Məlahət. Sən xoşbəxtliyi nədə görürsən?

Arzu (*dərin pauza*). Məhəbbətdə!

Məlahət (*gülür*). Azmı sevməyib xoşbəxt olanlar var? Mən ki sevənləri heç vaxt xoşbəxt görməmişəm. Elə biri sən, həmişə ahunalə, fəryad!

Arzu. Mənim sevgim ağlı-qaralı bir dünyadır. Şədam, çünkü o mənimdir, kədərliyəm, çünkü o yalnız mənim deyil. Məhəbbətlə dolu bir həyat nə qədər gözəl, nə qədər mənalıdır.

Məlahət. Ancaq bu məhəbbət sənə çox baha oturur.

Arzu. Əlbəttə, əzablıdır, amma həyatın gözəlliyi də bundadır.

Məlahət. Düz demirsən, Arzu, əzabin nəyi gözəl ola bilər?

Arzu. Bəs sakitliyin, rahatlığın nəyi gözəldir? Eh, Məlahət, həyatdakı bir şeyin əzabını çəkmədin, nəsə bir şeyin həsrətilə yanıb-yaxılmadın, o nə həyatdır? Düz demirəm? Buyur, elə sənin həyatın, sizdə çatışmayan nədir?

Məlahət. Təkcə bir övlad!

A r z u. Xoşbəxtlik üçün övlad çox azdır. Sizdə çatışmayan başqa şeydir, bacım.

Məlahət. Nədir?

A r z u. Çırıntı, həyəcan, kədər, sevinc, başqasının dərdinə qalmayıq... Siz isə o qədər otaqlarınıza qapanmışınız ki, qapıbir qonşunuzun müsibətindən də xəbəriniz yoxdur. Qulaq dincliyini, rahatlığı hər şeydən üstün tutursunuz. Nə isə... Gedirsən?

Məlahət (*qapını aralayıb*). Şükür, Şükür, yatdığını bəsdir, dur!..

Şükür bəy (*içəridən*). Nə olub, (*gəlir qapiya*) yanğındır?.. Yoxsa, sel gəlir?

Məlahət. Paşazadənin qızı özünü zəhərləyib, geyin, keçək onlara.

Şükür bəy. Hansı Paşazadə? Qonşumuz?

Məlahət. Hə.

Şükür bəy. Yox əşsi!.. Niyə zəhərləyib? Vay səni!.. Mən axı zökəməm. (*Asqırır, evə keçir*.)

A r z u (*istehzali*). İşin yoxdur, kişi zökəmdir.

Məlahət (*divardakı şəklə baxır*). Eh, Arzu, necə uşaq olmaq istərdim... Təmiz, pak, şən, dərdsiz, qəmsiz... Saflığıyla bir dünya, şənliyi ilə bir aləm!

A r z u. Elədir, Məlahət, uşaqlıqda hamı saf olur, tam olur. Ancaq böyüdükcə haçalanırıq, ikiləşirik. Hiss bir söz deyir, ağıl başqa söz, tamah bir söz deyir, vicedan ayrı söz. Mən olsaydım, bunu (*divardakı şəkli göstərir*) iki rəngli çəkərdim (*yerdən kömür götürür, şəkli iki yerə bölür, bir tərəfini qaralayır*).

Məlahət. Başa düşürəm, Arzu.

A r z u. Bu azdır, hiss elə!

Məlahət (*tərəddüd keçirir*). Nə deyim, vallah, mən də çəşmişəm. Əyrini düzdən seçə bilmirəm.

A r z u. Məni qınama, hələlik. (*Gedir*.)

Məlahət onun arxasında baxıb düşünür, birdən dəli kimi
ev qapısını açıb üzünü otağa tutur.

Məlahət. Şükür, Şükür! Bəs durmadın?

Şükür bəy görünür.

Şükür bəy. Nə var, nə olub, qapını niyə açıq qoymusən? Küləyə bax a... (*Asqırır*.)

Məlahət. Vallah, Kür aşağındandır, Araz topuğundan... Dünya dağıla, vecinə deyil.

Şükür bəy (asqırır). Arvadların zəlzələsi olmasa, dünya dağılmaz... Yenə nə olub cin atına minmisiən?

Məlahət. Deyirəm, qonşunun qızı olur, dur keçək onlara, deyir-sən, zökəməm. Bəs belə də soyuqqanlılıq olar?

Şükür bəy. Əşşı, qız axı niyə elə iş tutub? Ağillı adam da bu havada özünü öldürər? Sən allah, qoy yaşayaq özümüz üçün.

Şükür bəy otağa keçmek istəyir.

Məlahət. Hara? Yenə yatmağa?!

Şükür bəy. Ay qız, görmürsən nasazam?

Məlahət. Sənin heç saz vaxtin olub?

Şükür bəy. İndi belə oldu?

Məlahət. Bəs Reşadgilə getməyəcəyik? Qızının ad günüdür axı...

Şükür bəy (öz-özüñə). Sən ölü, bu rojdenilər də öldürdü bizi. Qoymurlar evimizdə yaşayaq özümüz üçün. Bir də... axır vaxtlar Reşaddan heç xoşum gəlmir.

Məlahət. Yenə nə olub?

Şükür bəy. Mənim yaxşılıqlarımın əvezində bütün institutu qaldırıb üstümə. Eh, dünya! Qayda belədir.

Şükür bəy çəkilir, Məlahət divardakı şəklə baxıb düşünür.

Məlahət. Necə uşaq olmaq istərdim!.. İndi neyləyim? Zahirən hər şey öz yerindədir. Ərim professor, özüm həkim, yayları gözəl kurortlarda, qışları geniş otaqlarımızda. Kislovodskdan tutmuş Karlovı Variyə qədər gəzmişik. Evimizdə hər şeyimiz var. İndi nə istəyirəm?.. Bəs iyirmi il əvvəl belə bir cah-calal həsrətilə yaşamirdimmi? Bəs indi xoşbəxtəmmi? Yox!.. Arzu düz deyir.

Əlhəzər, bu soyuq bəzək-düzəkdən,
Könül tapşırmاسın özünü dərdə,
Xalımı, xalçanı neyləyirəm mən,
Gülüşlər gül açsın döşəmələrdə.
Cölü bahar gəzir, otağı şaxta,
Ürəyi qış kesir, dodağı şaxta..
Otaqda danışan dillər də saxta!..
Güldandan boylanan güllər də saxta
Qışdır, baharda da bizim otaqda.

İKİNCİ SƏHNƏ

Arzunun otağı. Reşad musiqiyə qulaq asır, otağın baş divarında
Reşadin böyük portreti asılıb.

R e ş a d. İnsan ürəyi sirlı bir dünyadır. Onu kəşf eləmək ən uzaq
ulduzları kəşf eləməkdən çətindir. (*Saatına baxır.*) Görəsən... (*Arzu
görünür, Reşad dərhal dəyişir.*) Arzu!

A r z u. Reşad! Coxdan gözləyirsən?

R e ş a d. Bəli, səhərdən.

A r z u. Səhərdən niyə? Mən ki onca dəqiqə gecikmişəm.

R e ş a d. Bəli, mən səhərdən gözləyirəm, səhərdən bu dəqiqə ilə
yaşayıram.

A r z u. A!.. O başqa məsələ...

R e ş a d. Arzu, mənə elə gəlir ki, sənin bu balaca otağın dünyyanın
mərkəzidir, dayaq nöqtəsidir.

A r z u. Arximed dayaq nöqtəsini tapa bilməyib a...

R e ş a d. Bunun üçün də sevmək lazıim deyil... Belə qəribə olmu-
şam ey, Arzu, özüm özümü tanıya bilmirəm...

A r z u. Gözlə ha!.. Bu çox xatalı işdir.

R e ş a d. Hər şey gözümə ayrı cür görünür. Elə bil, dünya da,
adamlar da, iqlim də gözəlləşib. Mənə elə gəlir ki, ömrümün baha-
rını indi yaşayıram.

Ömrün payız fəsli sevdim, sevildim

Elə bilirom ki, ilk baharam mən.

Eşqindir ucaldan məni göylərə,

Bu eşqin gücünə minnətdaram mən.

A r z u. Yavaş, qorxuram şair olasan...

R e ş a d. Bilirsən, bu son günlərdə bir ilin işini görmüşəm. Qol-
larımı yeni qüvvət, ürəyimə ilham gəlib. Özümdə elə bir qüvvə hiss
edirəm ki...

A r z u. Yavaş, Fərhad olub dağ çaparsan, ha!..

R e ş a d. Doğrudan elədir. Mən bilirəm ki, sən mənim işlərimlə
maraqlanırsan. Ona görə də hər dəfə görüşünə təzə bir kəşf ilə gəl-
mək istəyirəm.

A r z u. A... yaxşı yadıma düşdü. Məqaləni oxudum... “Bitki alə-
mində qayda və azadlıq”. Cox maraqlıdır, amma mənim qeydlərim
var.

R e ş a d. İndi qeydlərin yeri deyil, bütün günü gözüm elə saatda olub. Deyirəm, gözləmək nə gözəl şeydir. Onda adam nə üçün yaşadığını bılır. Filosoflardan hansısa gözəl deyib.

A r z u. Səadət, arzuya çatana qədərki yoldadır.

R e ş a d. Bəli.

A r z u. Demək, arzu özü bir şey deyil?

R e ş a d. Yox, yox! Bütün gözəllik arzudadır...

A r z u. Yəni məndə!

R e ş a d. Bəli, səndə! Sənin adın da Arzudur, özün də! Mənə elə gəlir ki, mən səni çoxdan, hələ dünyaya gəlməmişdən əvvəl tanıyıram.

A r z u. Reşad, bu çox oldu, bir qədər azalt!

R e ş a d. Məgər sənə elə gəlmir?

A r z u. Elədir, axı biz eyni adamlarıq.

R e ş a d. Ora bax, dəniz də bizim kimi təlatümlüdür.

A r z u. Bəlkə sevir?..

R e ş a d. Əlbəttə... Ləpələr elə bil danışır.

A r z u. Nədən danışır?

R e ş a d. Elə bil dəniz dodaqlarıyla sevgilisinə məhəbbətdən nəğmə oxuyur.

A r z u. Bu sənə görə belədir... Bəlkə başqası... (*Sükut.*) Mən bilmək isteyirəm, dəniz sahili niyə sevdi?

R e ş a d. Çünkü dəniz öz dərdini, öz qəlbini, yalnız sahilə danışa bilir... Çünkü dənizin təlatümü sahildə qurtarır... Çünkü dəniz öz rahatlığını və səadətini yalnız sahildə tapa bilir... Çünkü...

A r z u. Yaxşı, daha bəşdir!

R e ş a d. Bir də... Sahil heç zaman dənizə “Məni neçin sevdin?” sualını verməz. Gör şair necə deyib:

Neçin sevdiyimi bilmədən mən də
Sevirəm, sevirəm, insan sevəndə
Yalnız öz könlünün səsini dinlər,
Neçin sevdiyini bilməz sevənlər.

A r z u. Bu, doğrudan belədir. Ancaq... hər halda bir səbəb də olur. Tarın simləri qoşa-qoşadır. Bu simlər eyni səs üstündə köklənməsə, mahnı yaranmır.

R e ş a d. Doğrudan biz necə oldu tapışdıq?

A r z u. Mən tez-tez Şükür bəyin zökəmini müalicə üçün onlara keçərdim. Şükür bəy həmişə səndən Məlahətə şikayətlənərdi. Onun söhbətlərindən sən mənim təsəvvürüm də yaranmışdım... Çox qəri-bədir, Reşad, ilk dəfə səni görəndə dərhal tanıdım.

R e ş a d. Mən isə ilk dəfə səni görəndə... ömründə duymadığım hissələr məni təlatümə gətirdi... Ordakı mübahisəmiz yadındadır mı? Elə bil həyatın özü bu şəraiti yaratdı!

A r z u. Sənin çılgınlığının qabağında Şükür bəyin sakitliyi məni necə əsəbiləşdirirdi...

R e ş a d. Mənim çılgınlığım da bəzilərini əsəbiləşdirir. Amma mən nə edim ki, xasiyyətimi dəyişə bilmirəm.

A r z u.

Elə bunun üçün də sənə mənim xəyalım, eşqim,
həyəcanım dedim.

Məni qınayanlara, öz hissimi, duyğumu,
mən necə danım, dedim?
Çağlamaq isteyirəm dağda şəlalə kimi,
Səpilmək isteyirəm göllərə lalə kimi.

R e ş a d. Bir rəngi yox, göylərin min rəngini sevirəm.

A r z u. Bir gülü yox, güllərin çələngini sevirəm.

R e ş a d. Mən çıxmışa təpə yox, uca dağ isteyirəm.

A r z u. Həyatı, həyat kimi yaşamaq isteyirəm!

R e ş a d.

Yaşa! Min duyğu ötsün ürəyindən bir anda.
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çek, gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül.

A r z u. Səni necə sevməmək olar, Reşad!

R e ş a d.

Axı, sənsiz mən nəyəm ki, eşqim, arzumsan mənim.
Əgər mən bir səmayamsa, dan ulduzumsan mənim.
Mən zamanın özüyəmsə onun ayı, ili sən...

A r z u. Əgər mən bir dənizəmsə... sən onun sahilisən. Bəs niyə, bəs niyə bizi qınayırlar?

Reşad. Qıñayan qoy qınasın, dünyada kimi qınamırlar ki...

Arzu (*saatına baxıb*). Reşad, vaxtdır, sən getməlisən.

Reşad. Hara?

Arzu. Bəs yadından çıxıb! İradə səni gözləyir.

Reşad. Yaxşı, gedərəm.

Arzu. Yox! Qalx!

Arzu dolabdan bir uşaq paltarı çıxarır.

Arzu. Reşad! İradəni təbrik elə!

Reşad. Arzu, əzizim!.. Sən neyləyirsən?

Arzu. Di yaxşı, get, gecikirsən... Hələlik!

Reşad görüşüb çıxır, səhnə firlanır.

Pilləkən başı. Reşad fikirlidir.

Reşad. Nə böyük ürəyi var!..

İkinci Reşad görünür.

İkinci **R**eşad. O səni də, sənin balanı da düşünür. Sən necə, onu, onun gələcəyini düşünürsənmi?

Reşad. Sən kimsən?

İkinci **R**eşad. Özünü tanımirsan? Mən sənin ağlinam, vicdanınam, ikinci səsinəm. Sən məndən qorxma, biz bir adamıq, sən təkcə hissərinlə qalsan, bədbəxt olarsan. Mən sənin yanında olanda sənə zaval yoxdur.

Reşad. Demək, mən ikiyəm?

İkinci **R**eşad. Bəli! İnanmirsan? İndi sən sevgilinin yanından hara gedəcəksən?

Reşad. Evə.

İkinci **R**eşad. Uşağın ad gününü keçirməyə. Sevgilinlə danışan dodaqların arvadınlə danışacaq. Sevgilinlə görüşən əllərin arvadının, qızının sağlığına badə qaldıracaq. Bəs bu ikilik deyil?

Reşad. Bəsdir!

İkinci **R**eşad. Yox! Hələ indi başlayırıq. Sən ikicə dəqiqə əvvəl sevgilinlə deyib-gülürdü. Özünü tamam unutmuşdun. Elə bilirdin ki, dünyada bir sənsən, bir də o. Nə arvadın var, nə də uşağı. Çölə çıxdın, sevgilinin hədiyyəsindən utandın. Bu xəcalət məni çəgirdi... Mən gəldim. Mən sənin, sənə uzaqdan baxan gözlərinəm.

İndi bu halindan qorxma, deyib-gülən, dünyani, cəmiyyəti, ailəni unutduğun bayaqkı halindan qorx! Sən indi həm hakimsən, həm müttəhim, həm xeyirsən, həm şər.

Rəşad. Demək, mən öz özümün düşməniyəm? Bunun nəyi yaxşı oldu ki...

İkinci Rəşad. Düşmən yaxşı şeydir. Adamı həmişə sərvaxt saxlayır. Ancaq vay o gündən ki, düşmənin öz içində ola. Daxili düşmənə qarşı mübarizə aparmaq çox çətin işdir. Amma vacibdir.

Rəşad. Əl çək, el çək məndən.

İkinci Rəşad. Adamlar məndən qaçanda cinayət törədir. Teymurləng insan kəllələrindən saraylar tikmək əmrini verdiyi zaman ikiləssəydi, o cinayətlər törənməzdi. İlk atom bombasını salmaq əmrini verən o cani də həmin dəqiqə ikiləssəydi, yəqin ki, Xirosima faciəsi də olmazdı.

Rəşad. İnsan kəllələrindən saraylar, Xirosima faciəsi... (*Qəh-qəha çəkib gülür.*) Mən hansı cinayətin sahibiyəm?

İkinci Rəşad. Əlbəttə, sən cinayətkar deyilsən, amma günahkarsan. İnsan, hər işdə addım atmamışdan əvvəl papağını qarşısına qoyub düşünməli, vicdanı ilə məsləhətləşməlidir.

Rəşad. Məgər sevib-sevilmək günahdır? Xeyr! Mən sevirəm, sevilirəm. Demək, xoşbəxtəm.

ÜÇÜNCÜ SƏHNƏ

Rəşadgilin mətbəxi. Məlahətlə Həyat söhbət edirlər, o biri otaqdan qonaqların səsi, badələrin cingiltisi eşidilir.

Məlahət. Neyləyirəm o qızıl teşti ki, içinqə qan qusacağam, kim üçün, nə üçün yaşadığımı da bilmirəm. İndi sən xoşbəxtlik nəyə deyirsən?

Həyat. Dünyada hamı üçün nəsə çatmır...

Məlahət (*dərin düşüncədən sonra*). Hara baxırsan, ikilik. Biri mən, həyatım da, sənətim də bu ikilikdən, ziddiyətdən yaxa qurтарa bilmir. Mən ginekoloqam, gündə onlarla uşağı dünyaya gətirirəm, amma özüm uşağa həsrətəm. Mən uşaqları çox sevirəm, amma gündə neçə günahsız körpəni məhv edirəm... qəribə dünyadır...

Həyat. Sənin dünya ilə nə işin, de görək indi mən neyləyim?
Getdikcə görürəm ki, Reşad ailədən soyuyur... O nə isə qanadlı
xəyallarla yaşayır, onun öz aləmi, öz dünyası var.

Məlahət. Niyə sən bu barədə Reşadın özü ilə danışmırsan?

Həyat. Yox, mən onunla üz açmaq istəmirəm... (Pauza.) Məlahət, sən o qızı tanımırsan?

Məlahət (özünü itirir). Hə?..

Həyat. Onu deyirəm də... Reşadın...

Məlahət. Eh... Ay Həyat, onu tanımaqla sən nə qazanacaqsan?
(Qapı zəngi.) Sən işində ol, mən gedirəm. (Məlahət gedir, Zeynəblə qayıdır.) Buyur, burdadır.

Zeynəb. Tanımadın?

Həyat. Yox!

Zeynəb. Yaxşı bax.

Həyat. Dayan, dayan... Zeynəb!

Zeynəb. Bəli... çox dəyişmişəm?

Həyat. Çox. Ancaq gözlərindən tanıdım. Yaman kökəlmisən.
(Məlahət o biri otağa çörək aparır.) Tamam buraxdılardır, yoxsa?

Zeynəb. Tamam. Üç il yatdım. Sənin də deyəsən qonaqların
var, amma çarəm yoxdur.

Həyat. Eybi yoxdur. (Pauza.) Nə üstə tutulmuşdunuz?

Zeynəb. Dolasdıq, ticarət belədir də. Gəlib görürəm anam ölüb,
evimiz əldən çıxıb.

Həyat. Bəs qardaşın Əbdül?

Zeynəb. Onu da İraqa göndəriblər.

Həyat. İndi harada yaşayırsan?

Zeynəb. Əbdülün evində. Nə qazanmışdım hamısını vermiş-
dim anama. Anam öləndə onları kimə verib, bilmirəm. Tanış-bilişin
hansından soruşuramsa deyir, xəbərim yoxdur. Amma deyirlər ki,
anam müalicə eləyən həkim arvada çox yaxşılıqlar eleyib. Öləndə
də yanında olub. Deyirlər, o hamısını bilir. İndi onu axtarıram. Eh...
Həyat, srağagün evi yiğişdirirəm, sənin məktubun keçdi əlimə, o
qədər ağlamışam ki...

Həyat. Nə məktub?

Zeynəb. Hospitala, Əbdüle yazdığını.

Həyat. O hələ durur? (Gülür.)

Zeynəb. Bəli. Saxlayır. Burdadır. (Sumkasını göstərir.) Baxmaq
istəyirsin?

Həyat. Yox. Axı bu...

Zeynəb. Sən onun yanında günahkarsan, Həyat!..

Həyat. Niyə? Məgər mən Əbdülə söz vermişdim?

Zeynəb. Bəs ərinin qabağında günahkar deyilsən?

Həyat. Niyə günahkar olum?

Zeynəb. Bəs məktub ərinin əlinə keçsə, neylərsən?

Həyat. Sən özün Allah şahidisən, o məktubu sənin xahişinə görə yazmadım?

Zeynəb. Deyirlər, ərin yaman eşqə düşüb?

Həyat. Bunun heç kəsə dəxli yoxdur.

Zeynəb. Axı biz dostuq. Olmaya daha məni dost hesab eləmir-sən? Əlbəttə, elə olar, mən dustaqdən gəlmış ləkəli adam, sən alim arvadı...

Həyat (*bir qədər pauzadan sonra*). Sənə nə olub ki... Yenə işlərsən, hər şey düzələr. Amma daha ticarətə getmə.

Zeynəb (*qəhqəhə çəkib istehza ilə gülür*). Yox, biz qədimdən elə tacir olmuşuq, başqa bir iş əlimizdən gəlməz. Elə bir sənətimiz yox, savadımız yox...

Həyat. Yenə yeyinti? Bəs qorxmursan? Axı, ay Zeynəb, halal zəhmətdən niyə qaçırsan?

Zeynəb. Ağzın isti yerdədir. Sənə nə var ki, duru yerindən ayda beş yüz manatınız var. Əlbəttə, siz halal zəhmətdən ağızdolusu danışarsınız da.

Məlahət gəlir, söhbətə qulaq asır.

Həyat. Deyəsən səninki dava-davadır?.. (*Sükut*) Bir də... Özü yığılan ağlamaz.

Zeynəb. Mən neyləmişəm ki?

Həyat. Əvvəla, təhsili yarımcıq qoydun.

Zeynəb. Ərə getdim də, sağ getməyəydim, o da gətirmədi.

Həyat. İndi məndən nə istəyirsən?

Zeynəb. İş...

Həyat. Məndən niyə? Get, işlə.

Zeynəb. Bizim kimiləri adam yerinə qoyan var?

Məlahət butulkaları götürüb çıxır.

Həyat. Niyə elə deyirsin, ay Zeynəb, siz də hamı kimi vətəndaşınız, ya yox?

Zeynəb. Bura bax. Evdə oturmusən, dünyadan xəbərin yoxdur. O qəzet sözlərini mənə demə...

Həyat. Yaxşı, yaxşı, hirsənmə, mən də istəyirəm sənə kömək eləyim, amma...

Zeynəb. İstəsən, eleyərsən, ərinin nə çox dost-tanışı.

Həyat. Zeynəb, səni and verirəm, məndən əl çək, xəstəyəm, sabah-birgün xəstəxanaya gedirəm. O məktubu...

Zeynəb. Qoy ovcuma, qoyum ovcuna.

Həyat. Zeynəb!..

Zeynəb. Mən getdim, sizə mane olmaq istəmirəm, fikirləş!

Zeynəb gedir, Həyat düşünür, Məlahət gəlir.

Məlahət. Ay Həyat, bu kimdir?..

Həyat. Keçmişdə qonşumuz olub. Ölmüş bilmirəm mənim bu vaxtında hardan gəlib çıxdı?

Məlahət. Nə istəyir, axı?

Həyat. Bu Zeynəbin Əbdül adında bir qardaşı vardi, məni istəyirdi, ancaq utanırdı, deyə bilmirdi.

Məlahət. Sən necə? Meylin vardi, ya yox?

Həyat. Dava başlandı, bu getdi cəbhəyə. Gedəndən bir-iki ay sonra ondan məktub aldım.

Məlahət. Şanlı məktub, hə?

Həyat. Hə... Mən cavab yazmadım. Bir gün Zeynəb ağlaya-ağlaya gəlib dedi ki, Əbdül ölümcül yaralanıb, hospitalda yatır. Məndən xahiş etdi ki, ona bir ümidi verici məktub yazım. Dedim, yaza bilmərəm, yalvardı, yaxardı, dedi, sevmirsən öz işindir, sevmə, ancaq insanlıq xatırınə bir məktub yazmağa nə var ki... Razi oldum. Özü də o diktə elədi, mən yazdım. Sonra da Əbdül sağalıb təzədən gedir cəbhəyə.

Məlahət. Bəs sən bu əhvalatı o zaman Reşada danışmadın?

Həyat. Yox, heç ağlıma da gəlməyib. Bir də axı burda nə var ki...

Məlahət. Bəs indi niyə qorxursan?

Həyat. Bilirsən niyə? Biz Reşadla evlənəndən bir az sonra zəng çalıb ona deyirlər ki, arvadının Əbdül adlı birisi ilə sevgi macərası

olub. Yəqin ki, bu Zeynəbin işi idi. Reşadın da qısqanlığını bilirsən. O məndən təkidlə soruşdu, mən qəti rədd elədim.

Məlahət. Məktub əhvalatını da demədin?

Həyat. Yox, dedim, milçək bir şey deyil, ürək bulandırar. İndi deyirəm, belə bir vaxtda, kişinin eşqi başına vuran vaxtda bu məktub da...

Məlahət. Bəli, onda bulandırmazdı, amma indi bulandırar. Deyir ən böyük biclik düzüldür. Ər-arvad bir-birindən balaca bir şey gizlətsə...

Həyat. Yaxşı, sən allah, bəsdir, mənə yol göstərməkdənsə, başlamışsan...

Reşad gəlir.

Reşad. Həyat, meyvələr hanı? Bunlar zarafat-zarafat, yaman vururlar. Məlahət, gör işin harasıdır, Şükür bəy də içir, bir ora bax.

Məlahət. O, limonad içər.

Həyat. Buyur.

Vazaları Reşada verir.

Reşad. Bu lap rəsmi oldu ki...

Məlahət. Ver, mən aparım.

Məlahət vazaları götürüb o biri otağa keçir.

Reşad. Həyat, sənə nə olub?

Həyat. Heç nə.

Reşad. Gözümə birtəhər dəyirsən.

Həyat. Bəs bilmirsən ki, xəstəyəm? (*Həyat ürəyini tutur.*) Reşad, mən xəstəxanaya getməliyəm. Özün bilirsən ki...

Reşad. Bilirəm. Mən bir-iki günə rayona gedirəm.

Həyat. Xeyir ola?

Reşad. Təcrübə obyektlərində olacağam.

Həyat. Axı xəstəlik gözləmir.

Reşad. Beş-altı günə qayıdırıram.

Həyat. Yaxşı, mən özüm gedərəm, Fikrətin klinikasına.

Reşad. Yox, ora yox! Öz xəstəxanamıza nə gəlib. Ax, sənin qardaşın mayeyi-fasad olur.

İradə qaşa-qaşa gəlir.

İradə. Ana, ana! (*Paltarını göstərir*.) Necədir, gör atam mənə nə gözəl paltar alıb?!

Həyat (*uşağı qucaqlayıb öpür*). Gözəldir, qızım, lap əyninədir!

İradə. Sağ ol, ata! (*Atasını öpür*.)

Reşad (*öz-özünə*). Sağ ol, çox sağ ol!

Fikrət gəlir.

Fikrət. Mübarək!.. (*İradənin saçlarını siğallayır*.) Eynən nənənə oxşayırsan. (*Həyatda üz tutur*.) Həyat, gör anamıza necə oxşayır.

Həyat. Ay Fikrət! Elə bunun üçün də mən ona anam deyirəm.

Məlahət (*gəlir*). Mübarək! Bəh-bəh! Nə gözəldir, necə də yaraşır.

Fikrət. İndi qalır bir məsələ.

İradə. Bilirəm, bilirəm.

Məlahət. Nə məsələ? Deyin biz də bilək.

İradə. Demə, demə.

Fikrət. Yox, deyəcəyəm, burda şərt kəsək ki, sonra sən işə ürəklə başlayasan.

İradə. Mən ki dediyimi eliyənəm.

Fikrət. Onu bilirəm. Amma burda kim var ki, özümüzük. Demək, məsələ belədir, İradə xəstə olduğuna görə keçən il beşinci sinifdən musiqi məktəbini atmalı oldu. Bu ildən təzədən getmək istəyir, ancaq beşinci sinfə götürmürlər. Gərək imtahan verə.

İradə. Söz vermişəm, eliyəcəyəm.

Reşad. Ancaq eliyə bilməsən, adını dəyişəcəyik, ha...

Məlahət (*üzünü otağa tutub*). Şükür, Şükür, bir bura gəl, bir balamıza bax!

Şükür bəy. Yenə nə olub, ay xanım arvad?

Məlahət. Di gəl görək.

Şükür bəy gəlir, asqırır.

Şükür bəy. Mübarək, qızım! Zökəm məni öldürdü (*Məlahətə*), görüm o dərmandan!..

Fikrət. Dərmanı neyləyirsən, əgər mən həkiməmsə, zökəmin dərmanı araqdır.

Şükür bəy. Sən allah, qoy dərmanımızı atb...

Fikrət. Yaşayaq özümüzçün, hə?

Məlahət. O elə həmişə zökəmdir.

Reşad (*Şükür bəyə müraciətlə*). Bilirsən niyə? Palidda, qarağacda zökəm olarmı, yoldaş bioloq?

Fikrət. Yox!

Reşad. Zökəm parnik xəstəliyidir.

Şükür bəy. Deyirsən indi biz parnik tərəvəziyik?

Fikrət. Həmişə evdə, kabinetdə. Hava üzü görmüsən. İşə də maşınla gedib-gəlirsən. Ömrün qutularda keçir, ev qutu, kabinet qutu, maşın qutu.

Reşad. Nəhayət, tabut qutu, məzar qutu, qutu qutu içində.

Məlahət. Ay Reşad qardaş, iraq olsun, nə danışırsan?

Şükürbəy. Arvad, indi gördün, bu mənə nə arzulayır? Eh, Fikrət, zaman dəyişib, dostla düşməni ayırmaq olmur. İllərlə dost bildiyin adam, bir də görürsən səni qoyub özgəsinə havadar çıxdı. (*Asqırır.*) Bu qədər də gerçək.

Reşad (*öz-özünə*). Özgə... özgəsi... (*Ucadan.*) Görəsən, özgəsi kimdir, özümüz kimik?

Şükürbəy. Bilmirsən?

Reşad (*gözü qəzetdə*). Fransa NATO ittifaqından çıxdı...

Şükürbəy Reşadi tərs-tərs süzür.

Şükürbəy. Özünə umac ova bilməyən özgəyə niyə əriştə kəsir, axı?

Reşad (*gözü qəzetdə*). İranda zəlzələ. Mərakeşin Qırmızı Aypara Cəmiyyəti İrana kömək edir...

Şükürbəy Reşada tərs-tərs baxır.

Fikrət. Başqasına əl tutmaq məgər pis işdir?

Şükürbəy. Fikrət, anasını əmən uşaq görmüsənmi?

Fikrət. Cox!

Şükürbəy. Döşün birini əmir, o birisini də əli ilə tutur, deyir, o da mənimdir.

Fikrət. Bu köhnə sözdür...

Şükürbəy. Təzə də köhnənin üzərində qurulur. Fikrət, sənin bu yeznən öz işindən ötrü mənimlə çomaq davasına çıxsa, məni

yandırmaz, əşİ özgəsindən ötrü? Kişi qoymur da yaşayaq özümüz üçün.

R e ş a d (*gözü qəzətdə*). Kennedinin arvadı ərə gedir.

Ş ü k ü r b ə y. İndi durub onun dərdini çəkəcəyik?

Şükürbəy Reşadın əlindən dartıb qəzeti alır.

R e ş a d. Şükürbəy, bayaqdan baxıram, saçı-saqqlalı lap ağartmışsan ey...

Ş ü k ü r b ə y. Sənin kimilərin dərdini çəkməkdən. Deyirəm bunu da içək...

R e ş a d. Ay qardaş, limonadla da sağlıq deyərlər?

Ş ü k ü r b ə y. Sizin mənimlə nə işiniz. Siz arağınızı için. Hə, içək Fikrətin sağlığına, mən Fikrəti çox istəyirəm, ona görə ki, o, ağıllı adamdır, hissə qapılan deyil bəzi adamlar kimi. Fikrət hekimdir, arzu edirəm bizim ona ehtiyacımız olmasın. Ona görə ki, şair demişkən, cansağlığı dünyanın ən böyük nemətidir. Əgər Kamal kimilər qoysa... (*İçirlər.*)

R e ş a d. Şükür bəy, yenə deyirəm, əl çək bu Kamaldan. O çox təmiz adamdır.

Ş ü k ü r b ə y. Yəni Kamal, sənə məndən də əziz olub?

F i k r ə t. Balam, bu hansı Kamaldır?

Ş ü k ü r b ə y (*Reşadi göstərir*). Bu cənabın köhnə aspiranti.

F i k r ə t. Balam, o ki qabiliyyətli oğlandır.

Ş ü k ü r b ə y. Qabiliyyətinə sözüm yox. Amma iddiasından göy çatlayır. İclaslarda bizi biabır eləyir, susuruq, yerindən atmacalar atır, dinmirik, bizi bəyənmir, dözürük. Dünən də gəlib kabinetə məni biabır eləyib. Əşşİ, belə də dərd olar? Biz nə qədər dözək? İndi mən də qoymuşam onun məsələsini, ya o, ya mən.

F i k r ə t. Bu Kamal nə deyir, axı?

Ş ü k ü r b ə y. Nə deyəcək... Onun sözündən belə çıxır ki, qoca alımları naftalinləyib verək muzeyə.

R e ş a d. Qoca alımları yox, fikrən qocaları deyir.

Ş ü k ü r b ə y. İndi sizin bu qoca dedikləriniz öz zərbi-dəstini göstərsin, sən də bax.

R e ş a d. Xeyr, mən kənardan durub baxanlardan deyiləm.

Şükür bəy qəzet oxuyur.

Şükür bəy. Ay ölən var ha... (*Eynəyinin üstündən Məlahətə.*)
Bir analgin versənə, atım.

Reşad. Sən xoşbəxtsən.

Şükür bəy. Nədən bildin?

Reşad. Ağrını analginlə yox eliyə bilirsən.

Şükür bəy. Kamalın ağrısını heç on ton analginlə də yox eləmək olmaz. (*Pauza.*) Ay balam, Kamalı qanadının altına almışan, al, daha bizi niyə tapdalayırsan?

Fikrət. O həmişə belədir. Birini, başqasının hesabına sevir.

Reşad. Şükür bəy, gəl, indi əyri oturaq düz danışaq, bu axır bir ildə bizim institut neyləyib? Kamal sərt dedi, amma həqiqəti deyirdi, axı!

Şükür bəy. Ə, bu nə danışır? Bəs bu vaxta qədər elədiklərimiz elm deyildir?

Reşad. Biz bu vaxta qədər nəyin necə olduğunu öyrənmişik, indi gəl niyə belə olduğunu öyrənək. Bax, bu əsil elm olar.

Şükür bəy. Reşad, sən allah, qoy yaşıayaq özümüz üçün. Uşaq-muşağa dil vermə. Siz gedər çatar böyüklərin qulağına, di gəl bundan sonra baş girlə, görüm necə girləyirsən.

Reşad. Şəraiti dəyişməklə arpanı buğda eləyirdiniz, nə oldu? Bilmirəm, bu uydurma nağıllardan yaxamızı nə vaxt qurtaracaqıq?

Şükür bəy. Əvvəla, hələ ki, akademik Lisenko sağıdır, ikincisi də hələ bu barədə bizə yuxarıdan göstəriş yoxdur.

Reşad. Öz ağlımız da yoxdur?

Şükür bəy. Maşallah, sən ağıl dəryasısan.

Reşad. Şükür!

Şükür bəy. Sən gəl köhnə bazara təzə nırx qoyma!

Reşad. Sən də, buyruq quluna dönmə, bir az da öz ağlini işlət!

Fikrət. Siz deyəsən zarafat-zarafat davaya keçirsiniz, yaxşı, siz allah, bəsdirin.

Şükür bəy. Fikrət, ağıldan dəm vuranları həmişə ağılsız gördük. Öz gözündə tiri görməyənlər başqasının gözündə qıl axtarır. (*Reşada.*) Sən kimə dərs verirsen? Bir özünə bax, gör Həyat kimi gözəl bir insanın başına nə oyun açırsan?

Reşad. Sən mənim yarama toxunursan.

Şükür bəy. İstəmirdim, amma məcbur eləyirsən... Sənin üçün heç bir qayda-qanun yoxdur. Öz dərdini çək, kamalların dərdinə qalma!

R e ş a d. Yox, mən sən ola bilmərəm.

Ş ü k ü r b ə y. El üçün ağlayan gözsüz qalar, bala!

R e ş a d. Kor olsun o gözlər ki, el üçün ağlamır.

Ş ü k ü r b ə y. Ağrımayan başına dəsmal bağlama, palaza bürün elnən sürün.

R e ş a d. Şükür bəy, bu qoyun fəlsəfəsini hardan belə öyrəndin?

Ş ü k ü r b ə y (*ayağa qalxır*). Necə? İndi qoyun olduq? Çox sağ ol!
Afərin sənin tərbiyənə!

Məlahətlə Həyat gəlir.

M ə l a h ə t. Al, dərmanı!

Ş ü k ü r b ə y. At o yana, mən dərmanımı içdim, gəlmirdim, məni sən gətirdin.

M ə l a h ə t. Nə olub?

Ş ü k ü r b ə y. Nə olacaq? Kamal kimdir ki, ondan ötrü qoyun da olduq?

F i k r ə t. Şükür bəy, yaxşı, əyləşin!

Şükür bəy. Bundan sonra nə əyləşim? Mən bayaqdan dözürdüm.

H ə y a t. Şükür qardaş, siz allah...

Ş ü k ü r b ə y. Həyat bacı, sən çox yaxşı adamsan, hayif səndən!

Şükür bəylə Məlahət gedir.

F i k r ə t. Reşad, axı öz evində qonağı təhqir eləmək yaxşı deyil.

R e ş a d. Mən nə elədiyimi yaxşı bilirəm.

F i k r ə t. Özün bilərsən. Bacı, mən də getdim. (*Fikrət gedir.*)

H ə y a t. Reşad, sən lap ağ eləmişən. Düz demirlər? Bir uşaqtan ötrü neçə illik dostluğu niyə yerə vurursan?! Neçə ilin peymanını sən kimə dəyişirsən? Sən niyə belə etibarsız oldun?

R e ş a d. Mən etibar naminə haqdan keçim? Sən məni hara çağırırsan? Başqları məndən razı qalsın deyə, mən kor olmalıyam, lal olmalıyam?

H ə y a t. Bəs başqları da adam deyil? Onlar heç nə bilmir, bilən elə bircə sənsən? Belə bilənsənsə, bəs öz nöqsanlarını niyə görmürsən, niyə bilmirsən?

R e ş a d. Mən bilirəm, sən necə?

Həyat. Mənim nə nöqsanım var? Ana kimi başına dolanmağım, qulluğunda durmağım mənim nöqsanımdır? Hər şıtağına dözüb din-məməyim, mənim nöqsanımdımı? Çox sağ ol, Reşad, çox sağ ol!

Reşad. Yaxşı, bəsdir!

İradə gelir.

Həyat. Evə kirayənişin kimi gəlib-gedirsən. Evin dərdindən xəbərin yox, çorundan xəbərin yox! Deyirəm, xəstəyəm, deyirsən, rayona gedirəm, gözlə. Mən cəhənnəmə, heç olmasa evini, uşağını düşün.

Reşad. Ah! Başladı yenə, ev, uşaq, dükan, bazar, nə bilim nə...

Həyat. Vallah, mən səni başa düşmürəm. Sən necə adamsan?

Reşad. Sən məni heç vaxt başa düşməmisən. Get stolu yiğisdir.

Həyat pərişan halda gedir. Reşad dönüb İradəni görür.

İradə. Ata! (*Qəzəblə qışqırır. Atasına sığınır.*) Sənə mahnı çalımmı, ata?

Reşad. Çal, qızım, çal.

İradə. Yenə onumu?

Reşad. Onu çal, qızım, onu.

Reşad araq töküb içir, pərişan halda əyləşib əlləri ilə başını tutur. İkinci Reşad görünür.

İkinci Reşad. Sən niyə hamını özündən incidirsən?

Reşad. Məgər mən haqlı deyiləm?

İkinci Reşad. Haqlısan, ancaq bu qədər çılgınlıq nəyə lazım?

Reşad. Şükür bəy mənim ən təmiz hissimə, məhəbbətimə toxundu.

İkinci Reşad. Burda o haqlıdır. Yaxşı, o bir yana qalsın, bəs bu yaziq arvadın günahı nədir? Onun məhəbbətini tapdadığın az deyil, hələ bir...

Reşad. Biz başqa-başqa adamlarıq. Onun hissləri, fikirləri, budar otaqlardan kənara çıxa bilmir, məni də bu çərçivəyə salmaq istəyir. Amma mən ora sığa bilmirəm.

İkinci Reşad. Bu, xəyanətinə qazandırdığın uydurma bəraətdir. Əgər doğrudan belədirse, bu vaxta qədər necə yaşamışınız?

Reşad. Bu vaxta qədər o öz aləmində yaşayıb, mən də öz aləmimdə.

İkinci Reşad. Sən təmizsən, o?

Reşad (*seyli fikirdən sonra*). Mən Arzunu saf bir məhəbbətlə sevirəm.

İkinci Reşad. Bu sözü hamının qarşısında deyə bilərsənmi?

Reşad. Bəli, mənim hissimdə bir çirkinlik, bir riyakarlıq yox isə... Niyə onu gizlətməliyəm?

İkinci Reşad. Tamamilə düz! Lakin sən bu sözləri arvadının qarşısında da deyə bilərsənmi? (*Sükut*) Niyə susursan? Susma, onda icazə ver, mən sənin məhəbbətinin tamlığına inanmayım.

Reşad. Yox! Elə deyil, mən burda acizəm, cəmiyyət...

İkinci Reşad. Sevən heç vaxt özünü düşünməz, sevdiyini düşünər. Sən bir qadının xoşbəxtliyindən uğurlayıb o birisinə verirsən. Nəticədə, ikisi də bədbəxt olur. Bunu bilirsənmi?

Reşad. Heç bilmək də istəmirəm, mən sevirəm.

İkinci Reşad. Sevirsən, bunu da arvadın bilir. Unutma ki, arvadların intiqamı yaman olur ha!.. Sonra o intiqama dözə bilməzsən.

Reşad. Hə... o zənglər? Yox!.. O, mələk qədər təmizdir...

İkinci Reşad. Sən odla oynayırsan. Bu oyun hələlik xoşdur, amma bunun arxasında uçurum durur.

Reşad (*gülür*). Nə olsun? Məger, hər gündüzün sonu gecə, hər enişin sonu yoxuş, hər həyatın sonu ölüm deyilmə? Yaşayırkən bunlar haqqında düşünməyə dəyərmi?

İkinci Reşad. Ancaq hisslərə bu qədər də azadlıq vermək olmaz. Hissslərini cilovla, ən böyük pəhləvan özü özünü yıxmağı bacarındır.

Reşad. Bəs yaşamaq, yanmaq, hiss etmək, sevmək?..

İkinci Reşad. Ancaq məhəbbətin özü də müəyyən qaydalar çərçivəsində olmalıdır.

Reşad. Qayda – məhəbbət! (*Gülür*.) Bunlar ki tutan şey deyil.

İkinci Reşad. Ailə, nikah – qaydadır, qanundur və müqəddəsdir!

Reşad. Məhəbbət isə azadlıq! Mən azadlıq istəyirəm!

İkinci Reşad. Cəmiyyətdə qanundan kənar yaşamaq olmaz.

Reşad. Əl çək! Sən mənim xoşbəxtliyimi əlimdən almaq istəyirsən.

İkinci Reşad. Bu, ötəri xoşbəxtlikdir...

R e ş a d. Əl çək! (*İkinci Reşad çəkilir.*) Doğrudan da mən xoş-bəxtəmmi?

Arzu ilə bərabər həmişə dinlədikləri mahnı. Reşad düşünür.

Ürək parçalandı, ömür gödəldi
Öz arzum cürcərdi, bağrimı dəldi.
Hamiya, hamiya yazığım gəldi,
Amma öz-özümə qatil olmuşam.

Dərdə bax, əlimdə qəzəb qamçısı,
Gözümdə qəlbimin atəş damcısı,
Bir yandan özümün ittihamçısı,
Bir yandan özümə vəkil olmuşam.

Səhnə firlanır, Arzunun evi. Arzu tək düşünür.
O da eyni mahnını dinləyir.

YASAMAQ NƏDİR?

İKİNCİ MƏCLİS

DÖRDÜNCÜ SƏHNƏ

Arzunun evi. Reşad və Arzu.

R e ş a d. Belədir də, Arzu, həyat mübarizədir.

A r z u. Deyəsən institutda da işlərin yaxşı getmir?

R e ş a d. Bəli, sənin qonşun Şükür bəyə qarşı durmalı olmuşam.

A r z u. Səndən yaman gileyənlərlər.

R e ş a d. Neyləyim ki, istəməsəm də çox vaxt onunla toqquşmalı oluram. İnstitutun direktorudur. Hamiya yol göstərmək əvəzinə buyruq quluna dönüb, suyu da üfürə-üfürə içir. Bu vaxta kimi bir adama nə xeyri dəyib, nə zərəri.

A r z u. Təəssüf ki, belələri az deyil.

R e ş a d. Bəli, bu gün səhər işə gedirdim. Bir qadın mənə yanaşıb, iki qəpiklik istədi. Məlum oldu ki, qardaşının ürəyi gedib. Qadın təcili yardımə zəng çalmaq istəyir. Bu zaman bir təcili yardım maşını gördük. Əl elədik, saxladı. Əhvalatı həkimə danışdıq. Həkim nə desə

yaxşıdır? Bura mənim uçastokum deyil. Öz uçastokunuzun həkiminə zəng çalın. Yerimdəcə donub qaldım.

A r z u. Belələrinin təkcə bədəni deyil, vicdanları da piy bağlayıb.
R e ş a d. Sabir gözəl deyib:

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

A r z u. Mən səni çox yaxşı başa düşürəm.

Yaşamaq istəmirəm, sürünbərə dizin-dizin,
İsteyirəm ən uca zirvələrə mən qonam.
Xərif sakitliyini neyləyirəm dənizin
Onun qasırğasına, dalğasına vurğunam!
Qoy döysün yağış məni, boran məni, qar məni.
Həyatın boranları daim yaşadər məni.

R e ş a d. Eh, Arzu, ehkamçılıq bizi yordu. O gün iclasda Kamal bir danışdı, gəl görəsən, açdı sandığı, tökdü pambığı. Vaxtilə elədik-lərinin kölgəsində gizlənən bəzi qocaları yaman silkələdi. Kamal düz elədi, amma çıxışı çox sərt idi.

A r z u. Sərtlik elə səndə də var.

R e ş a d. Dünənki iclasda onun institutdan çıxarılmış məsələsi də qoyulmuşdu. Bacarmadılar, əksəriyyət Kamalın tərəfində oldu.

A r z u. Yaxşı, bəs Fikrəti niyə incitmisən?

R e ş a d (*əsəbi*). O özü sənə şikayət eləyib? Xahiş edirəm onun adını mənim yanımıda çəkməyəsən. (*Sükut*.)

A r z u (*zarafatla*). Qısqanırsan?

R e ş a d. Mən qısqanıram, ona qıbtə eləyirəm, onun səni sevməyə haqqı var, amma mən...

A r z u. Haqsız olsan da sevilirsən.

R e ş a d. Yox, daha dözə bilmirəm, əsəblərim korlanıb. Artıq Həyat da üzə durub. Rayona gedirəm, xudahafızlaşmək əvəzinə yenə dalaşdıq?

A r z u. Nə üçün, niyə?

R e ş a d (*gərgin pauzadan sonra*). Heç özüm də bilmirəm, doğrusu, özüm də özümdən baş açamırıram.

A r z u. Reşad, başqasını tanımadılar, vay o gündən ki, adam öz-özünü tanımayara, öz-özündən baş açmaya.

R e ş a d. İnsan qəribə məxluqdur, bilir, amma bilmək istəmir, duyur, duyduğundan keçə bilmir, hissimiz özümüzdən güclü imiş.

A r z u. Biz ikimiz də ikiyik. Çünkü yol ayrıcında, hissələ fikir ayrıdır, cindayıq.

R e ş a d. Bu müsibətdir! İçimdə mübarizə, çölümüzdə mübarizə!

A r z u. Tutduğu işin günah olduğunu bilməyən günahkar xoşbəxtidir, amma...

R e ş a d. Günahkar olduğunu bilən günahkar isə bədbəxtidir. (Pauza.) Bəs yaşamaq nədir? Yeyib yatmaq, işləyib dincəlmək? Eh, cəfəngiyat! Mən yol üstündəyəm. Belə söhbətlərin vaxtı deyil. (Saitina baxır.) Gecikirəm, hələlik!

A r z u. Çatan kimi zəng elə! Sağlıqla!

Reşad gedir. Pilləkən başı. Arzu onu ötürür.

Məlahət öz evindən çıxır, bunları görür.

Məlahət. Arzu! Bəsdir, bu dərd yazıq Həyatı lap üzdü. Sən özün də batırsan. Su xirdəyindəndir.

A r z u. Dost deyilsən? Xilas elə.

Məlahət. Kənardan olan təkan səni batıras, təkan içəridən olmalıdır. Özün çapala, özün çıx.

A r z u. Çıxa bilsəydim...

Məlahət. Bəs bu neçə ildə yorulmadın? Bir düşün, Arzu!

A r z u. Düşün demək asandır, beyin düşünə bilir, ürək yox!

Məlahət. Sən başqasını sevməlisən, yoxsa onu unuda bilməyəcəksən.

A r z u (*istehzalı gülür*). Başqası?!

Məlahət. Başqası Fikrət, o ki səndən ötrü sinov gedir. Özünüz də bir yerdə işləyirsiniz. Hər xasiyyətinə bələdsən!

A r z u. Məlahət, başa düş, mən yalnız Reşad kimisini sevə bilərəm.

Məlahət. Bəli, sevginin gözü kor olur. Bəs onun ailəsi?

A r z u. Eşitmirəm, sevginin qulaqları da kar olur. Sevirəm, demək, haqlıyam.

Məlahət. Bəs bunun axırı nə olacaq? Axı ən böyük məhəbbəti belə ZAQŞ möhürü təsdiq etməlidir.

A r z u. Sən möhürsüz məhəbbəti qəbul etmirsən?

Məlahət. Xeyr.

A r z u. Mən isə sənin möhür altına düşən məhəbbətinə qıbtə etmirəm.

M ə l a h ə t. Ancaq bütün bəşəriyyət ordan gəlib keçir... (*Sükut.*) Arzu, babalı qoy mənim boy numa. Get Fikrətə, kişi o boyda klinikanın müdürü, professor, vur qoltuğuna bu kişini, gəz dünyyanın gözəl yerlərini, Reşad elə yadından çıxsın ki...

A r z u. Yox!.. Mən sevmədiyim adamla yaşaya bilmərəm.

M ə l a h ə t. Sən elə bilirsən, bütün bu ər-arvadlar hamısı bir-birini sevir? Yox! Amma yenə yaşayırlar. Heç kəs bilməsə də mən bilirəm, səni nə qədər istəyən olub.

A r z u. Düzdür, neyləyim ki, mən sevə bilməmişəm. Mən arzu-ladığım adamı yalnız röyalarda və xəyallarda görərdim, həyat-dasa axtarardım. Nəhayət, tapdım. Bu da belə. İndi mən nə edim? Çətinliklə tapdığımı asanlıqla əlimdən necə verim? Başa düş, Reşadın yanlışı da mənim üçün naxışdır.

M ə l a h ə t. Düzdür, başqasına öyünd-nəsihət vermək asandır, ancaq bir dost kimi bunları sənə deməliyəm... indi özün bilərsən.

Məlahət gedir. Arzu tək düşünür. İkinci Arzu görünür.

A r z u. Niyə hamı məni danlayır? Niyə heç kəs mənə haqq vermir?

İ k i n c i A r z u. Haqlısan ki, haqq versinlər, Arzu?

A r z u. Axı, mən sevirəm!.. Sevirəm!..

İ k i n c i A r z u. Sən sevirsən! Bəs... axı sən sevdiyini səndən əvvəl başqası sevib! Bəs onda niyə sən özünü haqlı, o birisini haq-sız bilirsən?

A r z u. O da haqlıdır, mən də haqliyam.

İ k i n c i A r z u. İkinizin haqqı bir qaliba sığmaz. Sənsə... bir yerdə yaşaması mümkün olmayan iki şeyi bir yerə sığışdırmaq istəyirsen. Bax budur sənin faciən!

A r z u. Yox, mən sevirəm, demək, yaşayıram.

İ k i n c i A r z u. Amma haqsız məhəbbət, insana xoşbəxtlik yox, bədbəxtlik getirər. Məhəbbət, doğrudan da insanın ən təmiz, ən müqəddəs hissidir. Ancaq sənin məhəbbətin başqalarının gözündə səni alçaldır, rüsvay edir. Buna nə deyirsən?

A r z u. Neyləyim ki, başqaları nifrətində müqəssir olursa, mən bədbəxt məhəbbətimdə müqəssirəm. İşə bax, təmizliyimdə çirkilik, yüksəkliyimdə alçaqlıq tapmışam.

İkinci Arzu. İndi ki sən özün bunları bilirsən, niyə başına çarə qılınırsan? Özünü məhv edirsən. Məgər sənə də ailə, uşaq, isti ocaq lazım deyilmə? Nə vaxta qədər yatanda özünü, qalxanda dizini görəcəksən?

Arzu. Məhəbbətsiz həyat, həyat deyil. Mən sevərək yaşamaq istəyirəm.

İkinci Arzu. Bu sadəcə arzudur, amma unutma, arzu başqa, imkan başqa, sevgi başqa, haqq başqa!

Arzu. Bəs yaşamaq nədir?

BEŞİNCİ SƏHNƏ

Xəstəxana. Həkim otağı. Məlahət darıxmış halda telefonla zəng edir.

Məlahət. Allo, allo, hardandır? Arzu! 81-16-ya. Bağışlayın.
(*Bir də zəng vurur.*) Cavab vermir, yəqin çıxıb...

Fikrət hövlnak daxil olur.

Fikrət. Məlahət xanım, Arzuya zəng çaldılar mı?

Məlahət. Bəli, dalışca maşın da göndərdilər. Telefon cavab vermir. Yəqin ki, çıxıb.

Fikrət. Bəs şəfqət bacısı hanı?

Məlahət. Oksigen balışı üçün getdi... (*Pauza.*) Fikrət, vəziyyəti ağır deyil ki?

Fikrət. Yaxşı ki sən yanında olmusan.

Məlahət. Yazlıq Həyat! Fikirdən özünü üzdü.

Arzu gəlir. Fikrəti çox mənalı süzür.

Arzu. Nə olub?

Məlahət. Həyatın ürəyi... (*Arzu xalatını geyib karıxmış halda palataya keçir. Fikrət Məlahətə yol göstərir.*) Yox! Mən dözə bilmərəm, bir az keçsin gələrəm. (*Fikrət də palataya keçir.*) Dəhşət!.. Görəsən insanlar niyə bir-birilərinə bu qədər əziyyət verirlər? Elə bil birinin yaşaması üçün o biri əzilməlidir.

Fikrət gəlir.

F i k r ə t. Məlahət xanım, Həyat evdən nigarandır. İndicə İradə dərsdən gələcək.

M ə l a h ə t. Mən gedərəm.

F i k r ə t. Yox, artıq gcdir...

M ə l a h ə t. Fikrət, Reşada xəbər eləməyək?

F i k r ə t. Yox, lazımlı deyil.

M ə l a h ə t. Reşad buna nə deyəcək? Sən bu barədə fikirləşmişənmə?

F i k r ə t. Nə deyəcək desin, başqa əlac yoxdur.

M ə l a h ə t. Nə deyim, vallah, özünüz bilən yaxşıdır. (*Pauza.*) Hə... indi rahat ola bilərik. Arzu gəldi, özü də xəstənin kim olduğunu bilə-bilə.

F i k r ə t. Ayrı cür də ola bilməzdi. Biz ki Arzunu tanıyırıq.

M ə l a h ə t. Ancaq... qorxuram, Fikrət, birdən Həyat Arzunu tanışa...

F i k r ə t. Onların bir-birini tanımları, özü də yaxından tanımları vacibdir.

Məlahət palataya keçir. Arzu gelir.

F i k r ə t. Necədir?

Arzu cavab vermir, o, əsəbi hallar keçirir.

A r z u. Fikrət, sən bu oyunu mənim üçün qurmusan. Sən bacını qəsdən bizim xəstəxanamıza götirmisən.

F i k r ə t. Hər halda qardaş istər ki, bacısı öz gözləri qabağında müalicə olunsun.

A r z u. Kimin əlilə?

F i k r ə t. Sənin əlinlə. O sənin xəstəndir.

A r z u. Demək istəyirsən ki, yaranı sən vurmusan, sən də sağalt.

F i k r ə t. Haqq vermirsen?

A r z u. Yox! Bəlkə də... Bunu başqa məqsədlə... mənə əzab vermək... məndən...

F i k r ə t. Arzu, sən məni nə hesab eləyirsən?.. Sən mənim ürəyimi bilsəydin...

A r z u. Fikrət, bəlkə də... mən səhv edirəm... ancaq... başa düş, mənim üçün çox çətindir... Onunla rastlaşa bilmərəm...

Fikrət. Başa düşürəm, əgər burda səndən yaxşı ürək mütəxəssisi olsaydı... Həm də mən sənə inanıram... Onu yalnız sən sağalda bilərsən!

İradə gəlir. O ad günü münasibətilə Arzunun aldığı paltaradadır.

İradə. Dayı, anama nə olub?

Fikrət. Heç nə, qızım, qorxma.

İradə. Dərsdən gəldim, qonşular dedilər ki, ananı dayın xəstəxanaya apardı... elə qorxdum... dayı...

Arzu oğrun baxışlarla İradəni süzür, onun paltarına baxır.

Fikrət. Nahaq, qızım, indi gedərik görərsən, heç nə yoxdur. Doktorla tanış deyilsən? Tanış ol, ananın həkimidir.

İradə Arzu ilə görüşür.

İradə. Doktor, anam...

Arzu. Qorxma, qızım, anan tez saqlacaq. (*İradəni bağrina basır, onu qəhər tutur, üzünü kənara çevirir.*)

İradə. Dayı... axı... (*Əzab çəkir.*) Mən...

Fikrət. Nə var?

İradə. Dayı, mən hamısını bilirom... mən...

Fikrət. Sən nə bilirsən?

İradə. Onlar... elə bilir... mən heç nə bilmirəm... amma...

Arzu həyəcan keçirir.

Fikrət. İradə, qızım.

İradə. Bilirəm, dayı, hamısını... bilirom...

Fikrət. Yaxşı, bəsdir!.. Gedək ananla görüş.

İradə palataya keçir... Fikrətlə Arzu xeyli bir-birini süzür, baxışlarla danışırlar. Fikrət gedir. Arzu əlləri ilə başını tutur.

Zeynəb gəlir.

Zeynəb. Olar? Mənə doktor Arzu lazımdır.

Arzu. Arzu mənəm.

Zeynəb. Hə, salam.

Arzu. Salam.

Zeynəb. Necəsiniz? Vallah, sizi o qədər axtarmışam, ləp əldən düşmüşəm.

Arzu. Əyləşin.

Zeynəb. Deyirlər, siz mənim anamın həkimi olmuşunuz, ona övladlıq eləmisiniz. Öləndə də yerdən siz götürmüsünüz.

Arzu. Siz Tavat xalanın qızısınız?

Zeynəb. Bəli.

Arzu. Demək, sizı buraxıblar? Mən sizi axtarırdım. Bəli, mən üç aya qədər ananızı müalicə elədim. Xeyri olmadı.

Zeynəb. Sənə qurban olum, ay həkim, danışın.

Arzu. Mən o zaman sahə həkimi işləyirdim. Gündə 2-3 dəfə ananızı yoluxardım. Bəzən gecələr də yanında qalardım. Öləndə də vəsiyyətini mənə elədi.

Zeynəb. Necə? Hə, nə dedi, nə verdi?

Arzu. Mənə bir kağız verdi. Orada ananız sizin varidatınızı kimə tapşırlığını yazır, notariusda təsdiq etdirmişəm.

Zeynəb. Siz ki bunu eləmisiniz. Mən sizə ömrüm boyu qul olmağa hazırlam.

Məlahət gelir.

Məlahət. Arzu, iynəni vursunlar?

Arzu. Vursunlar, mən özüm də gəlirəm.

Məlahət Zeynəbi tanıyor.

Məlahət. Arzu, bir dəqiqə olar? (*Kənara çəkilirlər*.) Bu hardan hara... Ay qız, bilirsən bu kimdir? Sənə dediyim Zeynəb budur da...

Arzu. Necə? Nə danışırsan? Çox yaxşı! (*Məlahət gedir. Zeynəbə yaxınlaşır*.) Sizin ananız çox gözəl adam idi.

Zeynəb. Hanı indi elə gözəl adamlar? İndi hamı odu öz qabağına eşir.

Arzu. Siz ki pis adamlardan bu qədər şikayətlənirsiniz, bəs özünüñiye başqasına pislik edirsiniz?

Zeynəb. Mən kimə pislik eləmişəm?

Arzu. Həyat xanıma... Xəstə bir qadını nə hallara saldıığınızı bilmirsiniz?

Zeynəb. Yox, o başqa...

Arzu. Zeynəb! İstədiyiniz vaxt o kağızı gəlib apara bilərsiniz, amma bir şərtlə, Həyat xanımın sizdə olan məktubunu mənə qaytar malısınız.

Zeynəb. Nə məktub?

Arzu. Özünüz çox yaxşı bilirsiniz.

Zeynəb (*uzun fikirdən sonra*). Yaxşı.

Zeynəb gedir. İradə ağlaya-ağlaya gəlir.

Arzu. Niyə ağlayırsan? Ağlama.

İradə. Doktor!..

Arzu. Qızım, sən anandan lap arxayın ol, mən baxmışam, ananda qorxulu bir şey yoxdur.

İradə. Doktor, anam hirslənəndə xəstələnir. Onu hirslənməyə qoymayıñ.

Arzu. Yaxşı, qızım, arxayın ol. Sən ağlama, sən ağlama!

Məlahət gəlir. İradənin əlindən tutur.

Məlahət. Boy, heç sənə ağlamaq yaraşar? Sən daha böyük qızsan, gedək.

Məlahət İradə ilə gedir. Arzu tək düşünür. İkinci Arzu görünür.

İkinci Arzu. Gördünmü? (*Arzu susur.*) O uşağın günahı nədir? (*Arzu susur.*) Bundan sonra sən yenə də vicdanını təmiz hesab edir-sən?

Arzu. Mənim vicdanım ləkəsizdir.

İkinci Arzu. Demək asandır. Bütün günahkarlar öz günah-larına haqq qazandırmağı bacarır. Tutduğun əmələ yaxşı bax!

Arzu. Bəs mən neyləyim? Məgər mənim sevməyə haqqım yoxdur?

İkinci Arzu. Yox!.. Bu cür sevgiyə heç kəsin haqqı yoxdur.

Arzu. Var, var! Axı mənim sevgim su qədər saf...

İkinci Arzu. Sən tərəzinin bir gözünə sevgini, o biri gözünə Həyatla İradənin göz yaşlarını qoy, gör hansı ağır gələr?

Arzu. Mənim göz yaşlarım qəlbimə axır, heç kəs onu görmür.

İkinci Arzu. Bir anlığa özünü qoy Həyatın yerinə. Ərin baş-qasını sevsə dözərsənmi?

Arzu. Yox! Qətiyyən yox!
İkinci Arzu. Bəs özünə rəva bilmədiyini başqasına niyə bilir-sən?

Arzu. Bəs mənim əzablarım?
İkinci Arzu. Bəs onun əzabları? Sən niyə özgəsinin xoşbəxt-liyinə göz dikirsən?

Arzu. Mən, mən... heç vaxt o fikrə düşməmişəm.
İkinci Arzu. Sən axı həkim sən, başqalarının əzablarına əlac eləyirkən, bu yandan da başqasına əzab verirsən. Sən öz məhbəttini bu məsum körpəyə, o xəstə qadına qurban verməlisən.

Arzu. Bəs Reşad? Axı o da sevir.
İkinci Arzu. Reşadın iradəsi zəifdir, o özünü ələ ala bilmir.
Bəs sən? Sənə nə olub?

Arzu. Axı mən də bacarmıram.
İkinci Arzu. Əgər sən onu doğrudan da sevirsənsə... onun ailəsini də düşünməlisən.

Arzu. Mən... Mən hamını düşünməliyəm. Bəs mənim özümü də düşünməyə haqqım var, ya yox?

İkinci Arzu. Burda yoxdur. Qurbanı sən verməlisən!
Arzu. Bacarmıram, çətindir, ağırdır.
İkinci Arzu. Ayrı yolun yoxdur, qəti qərara gəl. Eşidirsənmi?
Bu sənin vicdani borcundur! Sən xudbin olmamalısan!

Arzu. Mən xudbin olmamaliyam!.. (*Dəhşətlə hönkürüb ağlayır.*)

Niyə qəm gətirsin, niyə bilmirəm
Mənim daşıdığım qəm özgəsinə?
Dərdim dil yandırır, deyə bilmirəm,
Həm özümə dərdəm, həm özgəsinə...

ALTINCI SƏHNƏ

Beşinci səhnədəki quruluş. Həyat divanda əyləşib
kitab oxuyur. İradə gəlir, arxadan anasının gözlərini tutur.

İradə. Tap görək kimdir?
Həyat. Məlahət xalan.
İradə. Yox, bilmədin.
Həyat. Rəna xalan.

İradə. Yox, tapmadın.

Həyat. Onda özün de.

İradə. Sənin anan İradə! (*Görüşürlər.*)

Həyat. Ay anama qurban olum!

İradə. Mənim balam necadır?

Həyat. Ana yaxşı olanda bala da yaxşı olur. Bəs de görüm bu gün anam nə yeyib?

İradə. Ananı Məlahət xala yedirdib. Hə, məndə təzə xəbər var, müştuluğumu ver deyim.

Həyat. Mənim qaranquş balam, sən həmişə xoş xəbərlər gəti-rirsən.

İradə. Hə, dünən axşam atam rayondan zəng çalmışdı. Dedim, sən xəstəxanadasan. Dedi, onda səhər gəlirəm. (*Pauza.*) Deyirəm, ay ana, atam səni necə çox istəyir. Telefonda səsi elə titrəyirdi ki...

Həyat. Dərslərin necə gedir?

İradə. Lap yaxşı, bu gün iki dənə “beş” almışam.

Zeynəb gəlir.

Zeynəb. Olar? (*Həyatı görür.*) Olmasın azar, ay Həyat! Necə-sən?

Həyat. Çox sağ ol. (*İradəyə.*) Qızım, sən get.

İradə görüşüb gedir.

Zeynəb. Yenə yaxşı ki, qardaşının yanidasan, yoxsa ayrı həkimlər... (*Həyat susur.*) Bəs doktorun hardadır? Arzunu deyirəm ey, gözümə dəymir.

Həyat. Sən onu hardan tanıyırsan?

Zeynəb. A... bilmirsən? Anamın həkimi olub də... Nə əcəb yoxdur?

Həyat. İndi gələr.

Zeynəb. Havaxt çıxırsan? (*Həyat susur.*) Niyə cavab vermirsen?

Həyat. Məndən nə istəyirsin, Zeynəb?

Zeynəb. Heç nə. Gəldim səni görmüm.

Həyat. Zeynəb, Reşada zəng vurub ona məndən nə isə deyir-lər, bunu kim eliyər?

Zeynəb. Zəng çalanın əli qurusun. Dayan, dayan, bilirsən bu kimin işi olar, ərinin aşñasının... O yəqin hardansa Əbdül əhvalatını eşidib kişinin üroyinə xal salmaq üçün zəng çaldırır.

Məlahət gəlir.

Məlahət. Salam, hə, indi necəsən?

Həyat. Ürəyim mənə aman vermir, Məlahət.

Zeynəb. Ürək neyləsin, o boyda dərdi ki, o götürür, vallah, böyük hünərdir.

Məlahət. İndi sən gərək hər şeyi unudub əməlli-başlı müalicə olunasan.

Zeynəb. Ağız, o boyda dərdi nə təhər unutmaq olar? Deyirəm, vallah, gərək bu kişilərin dal ətəyini kəsib, qabaq ətəyinə yamaq edəsən.

Məlahət. Sən buru xəstə görməyə gəlmisən, yoxsa...

Zeynəb. Neyniyim, vallah, ürəyim yanır...

Məlahət. Hə, Həyat, sənə yaxşı bir kitab gətirmişəm... o biri-sini oxudunmu?

Həyat. Yox, Məlahət, oxuya bilmirəm, xahiş edirəm, apar, pala-tadadır, gedək, verim.

Məlahət, Həyat gedir, Arzu gəlir.

Zeynəb. Arzu xanım, salam. Neçə gündür gəlirəm aşağıdan buraxmırlar. Bu gün birtəhər elədim buraxdırılar. (*Astadan*.) Gətirmişəm, öz aramızdır, öyrəndim bildim, bu məktub niyə səni bu qədər maraqlandırır.

Arzu. Nəyi bildin?

Zeynəb. Mənə yox də... Sən məni tanımırsan, Zeynəb bilmə-yən şeyə qurd düşər. Əcəb eləyirsən, halalındır.

Arzu. Nədir halalıım?

Zeynəb. Reşad! O elə sənə layiqdir. Deyirəm, Allahın da qəribə işləri var, sürməni çəkir paxlaya, noxudu qoyur yana-yana.

Arzu. Zeynəb, ayıbdır!

Zeynəb. Nədir, ayıb? Bu dünyanınkı belədir, bacarana can qurban.

Arzu. Zeynəb!..

Zeynəb. Mən yəni o qədər maymağam ki, bilmirəm bu məktubu niyə alırsan? (*Sumkasından məktubu çıxarıır*.) Al, göstər ərinə, qoy tanışın arvadını.

Arzu. Artıq-əskik danışma.

Zeynəb. Sən məktubun qiymətini aşağı salmaq istəyirsən... əgər bu doğrudan mənasız şeymişsə, niyə bundan ötrü belə əl-ayağa düşmüsünüz?

Arzu. Zeynəb!

Zeynəb. Kağızımı ver. (*Arzu kağızı verib məktubu alır.*)

Arzu. Gedə bilərsən!

Zeynəb. İndi olduq kivid... qaldı bir məsələ, Həyat səni doktor kimi tanır. Ancaq bilmir ki, sən...

Arzu. Bəli, bilmir.

Zeynəb. Mən indi ona gedib desəm...

Arzu. Bəs vicdan?

Zeynəb. Vicdan yaxşı şeydir, adamı yaşamağa qoysa. (*Pauza.*)

Yaxşı, mən Həyata demərəm, bəs əvəzi?

Arzu. Nə əvəzi?

Zeynəb. Mənə bir iş düzəlt. Reşad sənin bir sözünü iki eləməz.

Arzu. Qalx ayağa! (*Zeynəb qalxır.*) Gedə bilərsən!

Zeynəb. Açığın niyə tutur? Bir xahişdi elədik də...

Zeynəb gedir. Məlahətlə Həyat gəlir.

Məlahət. Bizim kişi də gələcəkdi, ləngidi...

Həyat. Nə zəhmət çəkir.

Məlahət. Nə zəhməti, o sənin xətrini çox istəyir... İradədən də nigaran qalma, gözüm üstündədir.

Məlahət gedir.

Arzu. Həyat xanım, sizə çox gəzmək yaramaz.

Həyat. Bilmirəm, sizə necə...

Arzu. Belə sözlər artıqdır.

Həyat. Doktor, yadına bir bayatı düşdü:

Əzizim min ayə dəyər,
Qaşın min ayə dəyər,
İl var, bir günə dəyməz,
Gün var, min ayə dəyər.

Sizinlə keçirdiyim günlər ömrüm boyu mənim yadımdan çıxmaz. Söhbətləriniz dərmanlarınızdan xeyirlidir. Nəhayət... sizə ürəyimi aça bilərəm.

A r z u (*sixılṛ*). Bəlkə... lazım deyil...

Hə y a t. Görürəm ki, mənim sağlığım üçün əlinizdən gələni əsir-gəmirsiniz. Həkim xəstəsini yaxşı tanışa, müalicəsi asan olar.

A r z u. Elədir, ancaq...

Hə y a t. Doktor, mənə elə gəlir ki, ürək xəstəliyi insanın tərcüməyi-halı ilə bağlıdır. Ərim məşhur alimdir, Reşad Zəkibəyli. Evlənəndən bir az sonra mən işdən çıxıb mətbəxə bağlandım. Ərim gün-gündən böyüdü, yüksəldi. Mən isə yerimdə saydım. Getdikcə mən hiss edirdim ki, ərim ailədə özünü tapa bilmir. O nə isə qanadlı xəyallarla yaşayır, onun öz aləmi, öz dünyası var.

A r z u. Bəs siz onun aləminə can atmadınız mı?

Hə y a t. Çox gec. Bir vaxt ayılıb gördüm ki, o zirvədə, mən dağın dibindəyəm... Mən əvvəl özümü həmişə onunla bir səviyyədə hesab edərdim. Onun əsərləri, ixtiraları mənə çox adı görünərdi. Çünkü o mənim üçün yalnız ər idi. Bir vaxt ayılıb gördüm ki, o artıq mənim deyil. Ərimin əlimdən çıxmada olduğunu biləndən sonra mən onu tanımağa, qısqanmağa başladım. Qısqanlığım artıqca sevgim də gücləndi.

A r z u. İnsan gözəlliyi uzaqdan görür.

Hə y a t. Təəssüf ki, belədir, doktor.

A r z u. Bəlkə də bütün gözəllik həsrətdədir?

Hə y a t. Bəli, mən buna əminəm. Nə qədər ki, evlənməmişdik, Reşad mənim üçün əlçatmaz bir dağ idi. Elə ki evləndik... o mənim üçün adiləşdi. İndi o qız üçün də Reşad əlçatmaz bir dağdır. Ona çatmağa can atır, elə ki çatdı... Ax! Nə olaydı, mən o qızı tanıယıdim.

A r z u. Nədən ötrü?

Hə y a t. İstərdim biləm bizim Reşadın gözlərini o nə ilə qamaşdırıb?

A r z u. Bunu bilmək üçün ona yox, Həyat xanım, ərinizə yaxşı baxın, onu yaxşı tanımağa çalışın!

Hə y a t. On altı il bir yerdə yaşadığım ərimi tanımiram?

A r z u. Yaxşı tanışaydınız... o özünü başqasında deyil, sizdə tapardı.

Hə y a t. Belə çıxır ki, müqəssir mənəm, doktor?

A r z u. Həyat xanım, məndən inciməyin, siz ərinizi yaxşı tanısaydınız, onu da yaxşı tanımış olardınız...

Hə y a t. Nə isə... o nə qədər xoşbəxtdir. Mən o qızın yerində olmaq istərdim.

Arzu. Bəlkə... o da sizin yerinizdə olmaq isteyir?

Həyat. Yerlərimizi dəyişməyə mən hazırlam.

Arzu. Xoşbəxtliyin nə olduğunu yalnız bədbəxtlər bilir. Gündüz çırağın işığı görünməz.

Həyat. Mənə deyin görüm siz ki... subaysınız, bəs bunları hər dan bilirsınız?

Arzu. Dərd, əzab, insana hər şeyi öyrədir.

Həyat. Doktor, xahiş edirəm, danışın, mən də sizin dərdlərinizi bilmək isteyirəm. İsteyirəm biləm, görüm siz dərdlə necə güləşir, necə tablaşırsınız...

Arzu. Mən də ayrı vaxt danışaram.

Həyat. Doktor, məni başa düşün, mən sizdən öyrənmək isteyirəm. Siz danışanda mən sizə valeh oluram, özümü unuduram...

Reşad gəlir.

Həyat. Reşad! Xoş gəldin! (*Arzu özünü itirir.*) Mənim həkimimdir, tanış ol, Arzu xanim! (*Reşad özünü itirir, əlindəki gülləri hara qoyacağını bilmir.*) Gülləri doktora ver!

Reşad gülləri Arzuya uzadır.

Arzu. Sağ olun... (*Alib güldənə qoyur.*) Burda qalsa yaxşıdır.

Həyat. Reşad, Arzu xanımla yaxşı tanış ol. (*Arzu Reşadla "tanış olub" həkim otağına keçir, dərhal geyinib dəli kimi çıxır, qapının ağızında Fikrətlə rastlaşır.*) Bilirsən nə insandır? Qızıl parçasıdır. Nə qədər ağıllı, mədəni qızdır. Allah elə bil bu qızdan heç nə əsir-gəməyib.

Reşad. Özün necəsən?

Həyat. Sağ ol! Yaxşıyam... Ancaq bu gözəl əxlaq sahibi bilmərəm niyə bu vaxta kimi subay qalib? Bunu alan xoşbəxtdir!..

Reşad həyəcan keçirir, Fikrət həkim otağına gəlir.

Reşad. Axı sənə birdən-birə nə oldu? Özünü yixdin yatağa? (*Pauza.*) Özü də mən burda olmayan vaxtda... Yaxşı, nə vaxt çıxırsan?

Həyat. Hələ bilmirəm.

R e ş a d. Onda, mən bir həkimlə danışım. (*Çıxır. Reşad həkim otığına keçir.*) Fikrət, yəni bacın evdə müalicə oluna bilməzdil?

F i k r ə t. Əvvəla, xoş gəlmisən, ikincisi o, həkim nəzarətində olmalıdır.

R e ş a d. Nə vaxta qədər?

F i k r ə t. Danışarıq. (*Getmək istəyir.*)

R e ş a d. Dayan, hara qaçırsan? Sənə sözüm var.

F i k r ə t (*ayaq saxlayıb*). Buyur.

R e ş a d. Fikrət, təvəqqə edirəm, sən mənim ailə işlərimə qarışmayasan.

F i k r ə t. Axı o mənim bacımdır... onun səhhəti...

Şükür bəy gəlir.

Ş ü k ü r b ə y. Salam.

Fikrətlə görüşür, Reşada dalını çevirib əyləşir.

F i k r ə t. Bəs Reşadla niyə görüşmürsən?

Ş ü k ü r b ə y. Balam, biz o gecə qoyun olmadıq? Qoyun canavarla niyə görüşsün, axı?

F i k r ə t. Yaxşı, siz də uşaq deyilsiniz ki, küsü saxlayırsınız.

Ş ü k ü r b ə y. Gör mən nə qədər sayılmaz olmuşam, ezamiyyətdən gəlib direktorun xəbəri yoxdur.

R e ş a d. Mən elə indice maşından düşüb birbaşa bura gəlmışəm. (*Üzünü Fikrət tutur.*) Şükür bəy özgəsi deyil, Fikrət, sən nə məq-sədlə bu həngaməni düzəltmisən?

F i k r ə t. Mən səninlə açılmaq istəmirdim, ancaq... Görünür, vacib imiş. Arvadını düşünmürsən, heç olmasa onu... Arzunu düşün, ona yazığın gəlsin. Sənin evin-eşiyin, arvadin-uşağıın, adın-sanın. Bəs o? Sən heç nə itirmirsen. Ancaq o itirir. Sən heç bir şeyindən keçmirsən. O isə ömrünü və gələcəyini sənə qurban verir.

R e ş a d. Aydınlıdır. Sən axı... Sən özün də... ona laqeyd deyilsən...

F i k r ə t. Düzdür... lakin...

Ş ü k ü r b ə y. Bilmirəm, siz niyə elə Arzuya tərəf danışırsınız? Axı bu işdə Arzu da günahkardır? Burda günahsızlı, həm də ən çox əzabkeşi Həyatdır. Onu fikirləşin!

R e ş a d. Məndən nə istəyirsiniz? Qoysanız...

Şükür bəy. Deyir, oğru elə qışqırdı, doğru bucağa qıṣıldı... Bura bax... Elə sən özün də əzab çəkirsən?.. Balam, bir məhəbbət ki, sənə əzab-əziyyətdən başqa heç nə gətirmir, neyləyirsən onu? (*Reşad güllür.*) Nəyə gülürsən? Bu sənə nə verir? Hörmət? Yox, əksinə, hörmətdən salır. Xoşbəxtlik? Yox, əksinə, bədbəxt eləyir. Ağıl? Yox, əksinə. Bəs onda dəlisən ki, sevirsən? Bir fikirləşsənə...

R e ş a d. Adam məgər fikirləşib sevir?

Şükür bəy. Ağılı adam əvvəl fikirləşir, sonra sevir... (*Asqırır.*)

R e ş a d. Sənə qıbtə eləyirəm.

Şükür bəy. Əlbəttə, gərək eləyəsən.

R e ş a d. Məgər siz elə bilirsiniz mən bunları qanmiram? Yox, başa düşün. Başqasını mühakimə eləmək asandır. Məni, yalnız mənim vəziyyətimdə olanlar başa düşər.

F i k r ə t. Mən səni başa düşürəm.

R e ş a d. Bəs neyləyim?

F i k r ə t. Birdəfəlilik ya üz, ya düz. İkisi də yazıqdır.

R e ş a d. Bacarmıram, hər işdə, hər yerdə həllədici olan mən, burda acizəm. İnamsızlığı dərk etdikcə məhəbbət çoxalır, manəq artıqcə sevgim güclənir.

F i k r ə t. Bəli, biz insanlar əlçatmaz şeyləri daha çox sevirik.

R e ş a d. Hara baxırsan standart! Düşüncələr standart, hissələr standart, qaydalar standart, elm standart! Siz elə bilirsınız mənim dərdim yalnız sevgi dərđidir? Yox, məni başa düşün. Mən heç bir şeydə standarta, çərçivəyə siğə bilmirəm.

Şükür bəy. Yox, deyəsən bu xamır hələ çox su aparacaq... Nə isə... bura bax, akademianın rəyasət heyətinə bizim institutun hesabatını qoyublar. Hazırlaş! (*Sükut.*) Fikrət, məni Həyat xanımın yanına apar.

Şükür bəy palataya keçir.

R e ş a d. Fikrət, Arzu hardadır?

Fikrət. Evə getdi. (*Reşad çırpınır, həyəcanla qapıdan çıxır. Onun arxasında.*) Çətindir. Çox çətindir! Neyləsin, məgər sevmək adamın özündən asılıdır?

YEDDİNCİ SƏHNƏ

Pilləkən başı. Arzu əzgin halda pillələri qalxır.
Reşad qaça-qaça onun ardınca gəlir.

Reşad. Arzu! (*Arzu susur.*) Arzu! Axı sənə nə oldu?

Arzu. Bilmirsən?

Reşad. Nə eləmək olar? Biz bu vəziyyətlə barışmalıyıq.

Arzu. Yox, yox, bacarmıram.

Reşad. Gör, Fikrət nə oyun çıxartdı.

Arzu. Fikrət düz elədi. (*Pauza.*) Utanıram, xəcalət çəkirəm... Bir qədər əvvəl hər ikimiz sənin arvadının qabağında nə qədər miskin, nə qədər kiçik idik. O özü idi, amma biz oynayrdıq. Gördünmü, biz ikilikdə bir cür, onun qarşısında isə ayrı cür olduq. Sən bu ikiliyə necə dözürsən? Ah, bilsən, bilsən! Axı vicdanımla məhəbbətim, hissimplə fikrim vuruşur.

Reşad. İndi gördünmü, sən də ikişən?

Arzu. Həyat xəstəxanaya düşəli mən öz dərdimdən çox, onun dərdi ilə yaşadım. Onun nələr çəkdiyini öz gözlərimlə gördüm. Bir də İradə... O məsum körpə... onun ağlar gözləri... titrək səsi... Uşaqlığım yadına düşür... Atam... Onun cəbhəyə getməsi, çətin günlərim, yetimlik, təklik, təklik. Bilirsən, uşaqlıqda tək qalmaq, özünü idarə etməyi bacarmaq necə çətindir. Yox, bu belə gedə bilməz... Ha... ha... ha! (*Gülür.*) Gördünmü bizim məhəbbətimizin bu dar otaqdan çölə çıxmaga ixtiyarı yoxmuş. Biz özümüzlə bacarmalıyıq... Yox, çətindir... axı mən sənsiz necə... necə? (*Reşada yaxınlaşır, onun saçını siğallayıır.*) Sınıxmışan... Ah, Reşad, sənsiz bu günlərim mənim üçün nə qədər ağır keçib. İndi gəlmisən, gör, səninlə necə danışdım? Yox, mən artıq dözə bilmirəm...

Reşad. Arzu!

Arzu. Mən insanam. Daha dözə bilmirəm, başa düş, yox, biz ayrılmalıyıq.

Arzu evinə keçir.

Reşad. O haqlıdır. Bu belə davam edə bilməz, çox çətindir. Getdikcə tələblər böyüyür... Bəlkə mən ciddi bir addım atmaliyam? (*Tamaşa zalına üzünü tutur.*) Bəlkə sizə elə gəlir ki, bu çox asandır? Yox, inanın mənə, insan öz arzusundan keçə bilmir...

Mən könül verəli bu şirin dərdə
Bir üzüm qaradır, bir üzüm ağdır.
Bu haqsız eşqimin ömrü qədər də
Mənim əzablarım uzanacaqdır.

Reşad gedir, bir qədərdən Arzunun qapısı açılır, o dəli kimi çölə çıxır.

Arzu. Yox, Reşad, qayıt, qayıt! Axı mən sənsiz necə... Qayıt...

İkinci Arzu görünür.

İkinci Arzu. Dayan, hara?! Sən neyləyirsən?
Arzu. Axı mən onsuz necə yaşayım?
İkinci Arzu. Dözməlisən!..
Arzu. Axı mən də insanam.
İkinci Arzu. İndi sən yalnız məni eşitməlisən, çünkü baş ürəkdən ucada dayanır.
Arzu. Axı unutmaq üçün nifrət lazımdır, nifrət! Sevə-sevə necə unudum? Necə ayrılmış?
İkinci Arzu. Unutmalısan, onu unut, unut, unut!

Arzu başını aşağı dikir. İkinci Arzu çəkilir.

Arzu.

Unutmaq istərəm, özüm-özümdən
Bir daha ayrılib haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən
Səni düşünməyim, səni anmayım.
Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüzillik yolundan səni
Səhər də, axşam da, düşünürəm ki,
Gərək düşünməyim heç zaman səni,
Unudar fikirdə, xəyalda təkcə
Unutmaz ürəkdə sevən sevəni.
Mən özüm-özümə unut dedikcə
Özümü unudub, tapıram səni.

Hönkürtüylə ağlarkən pərdə salınır.

KİMDİR HAQLI – BORC, YA MƏHƏBBƏT?

ÜÇÜNCÜ MƏCLİS

SƏKKİZİNCİ SƏHNƏ

Reşadın evi. İradə şeir əzbərləyir.

İradə.

Vətən eşqi, hər eşqdən əzəldir,
Mənim elim, mənim dilim gözeldir,
Öz anamdır, öz canımdır Vətənim!
Azərbaycan, mən səninəm, sən mənim.

Fikrət, Həyat gəlirlər.

Həyat. Qızım, İradə!
İradə. Ana, ana!..
Həyat. Can qızım!

Ana-bala qucaqlaşırlar.

İradə. Ana, bu gün mən solfeciodan da “əla” aldım. Beşinci sinfə qəbul olundum.

Həyat. Afərin, qızım, afərin!
Fikrət. Bacım, həmişə evində, eşiyində...
Həyat. Fikrət, çox sağ ol.

Həyat döşünə önlük taxır.

Fikrət. Bu nədir? Gələn kimi işə başladın?
Həyat. Deyirəm, bir şey hazırlayıım, gələn olacaq. Bir də gör ev nə kökdədir.

Fikrət. Ay bacım, ay bacım, elə ömrün boyu evi fikirləşdin, özünü düşünmədin. Heç olmasa Məlahəti çağırtdıraydın, sənə kömək eliyəydi.

Həyat. Qadınınkı evdir, Fikrət. Hə, bura bax, birdən-birə Arzuya nə oldu, xəstələndi, görüşə bilmədim, ünvanını götürmişəm. Sabah mütləq gedəcəyəm evinə. Mən ona həyatımı borcluyam.

Fikrət. Həyat, bax, bir də özünü yorğan-döşəyə salmamaq üçün gərək dediklərimə baxasan.

Həyat. Neyləyim?

Fikrət. Səbirli ol, sən elə bilirsən o əzab çəkmir? (*İradəyə*)
Qızım, sən get dərslərinə bax.

İradə gedir.

Həyat. Məni xəstəxanadan çıxarmağa da gəlmədi, bəs buna nə deyirsən?

Fikrət. Bu gün institutun hesabat iclası var. Yoxsa...

Həyat. Yox, Fikrət, o, ailəsini tamam unudub, o xudbindir.

Fikrət. Xudbinlik hamımızda var, birimizdə çox, birimizdə az...

Həyat. Məndə bir tike də yoxdur.

Fikrət. Adamın öz haqqında belə deməsi, özü də xudbinlikdir.
Bəs başqası?

Həyat. Yaxşı, yaxşı! Sən elə həmişə başqalarını düşündün.
Budur, qırxi haqlamışan, hələ özünə bir gün ağlamamışan... Öz
yanında o gözəllikdə qız, Arzunu deyirəm ey... niyə görə bilmirsən?

Fikrət. Birini bilirsən, birini yox. O mənə gəlməz.

Həyat. Səndən artığına gedəcək?

Fikrət. O başqasını sevir!

Həyat. Bəs niyə bu vaxta kimi sevdiyinə getməyib?

Fikrət. Sevdiyi adam evlidir.

Həyat. Vay səni! Bədbəxt qız! (*Düşünür*.) Deyirəm, a Fikrət,
Allah eləməmiş, Reşad birdən elə beləsini sevmiş olsa...

Fikrət. Nə olar?

Həyat. Beləsindən ayrılməq müşküldür. Mən qadınlığımıla ona
vurulmuşam, gör indi buna vurulan o kişi nə çəkir? (*Pauza*.) Bura
bax, sən necə?.. Sən Arzunu sevirsən?

Fikrət (*uzun sıxıntıdan sonra*). Çox, çox sevirəm!

Həyat. Onda qorxma, evlən onunla, gör bir-iki aya sənə isni-
şır, ya yox?

Fikrət. Əvvəla, o, sevmədiyi adama getməz. İkincisi də mən
almaram.

Həyat. Birincisi hələ məlum deyil, özüm onunla danışacağam.
İkincisini mənə başa sal, əgər o gəlsə, sən də sevirsənsə, niyə alma-
yasan?

F i k r ə t. Niyə? (*Sixıntı içində.*) Mən sizin faciənizi təkrar eləmək istəmirəm. (*Həyat başını aşağı dikir.*) İncimə, bacım, sən ərinə hörmət eləmisən, qayğısını çəkmisən, sən ona arvad olmusan, yoldaş olmamışan. Gecədə beş dəfə durub üstünü örtmüsən, ancaq ona dəyən soyuğun hardan gəldiyini bilməmisən!

H ə y a t. Sən mənimlə lap düşmən kimi danışırsan.

Telefon zəngi. Fikrət dəstəyi götürür.

F i k r ə t. Allo, bəli, kimdir soruşan? (*Həyata.*) Bacı, Zeynəbdir.

Həyat dəstəyi alır.

H ə y a t. Bəli, eşidirəm. Başa düşmürəm, nə xəcalət? Nə olub? Hansı məsələ? Tanıdın? Kimdir? Nə, nə Arzu, mənim həkimim? Sən nə danışırsan? Dəlisən, nəsən? Ola bilməz! Yox, Zeynəb, yəqin ki yenə... hardan danışırsan?.. Avtomatdan? Tez gəl bura!

Dəstəyi asır, rəngi ağarmış halda kresloya əyləşir.

F i k r ə t. Sənə nə oldu? Nə deyirdi?

H ə y a t. Deyir ki, yox, deyir ki, Reşadın sevdiyi qız Arzudur. Fikrət, bu nə sözdür? Deyəsən, axı... bu... bayaq... sən danışdığın əhvalata uyğun gəlir... Bəlkə sən elə bunu demək istəyirdin?.. Hə... Niyə susursan?

F i k r ə t. Həyat!

H ə y a t. Səni and verirəm...

F i k r ə t. Həyat!..

H ə y a t. Mən bilmək istəyirəm, aldatmaq nə lazımk?

F i k r ə t. Bəli, Arzudur!

H ə y a t. Arzu!.. Onda mən doğrudan da bədbəxtəm!..

F i k r ə t. Onlar səndən də bədbəxtidir!..

H ə y a t. Heç inana bilmirəm... Demək, bir ay o mənim qarşısında oynamışdır?..

F i k r ə t. Həyat, gəl biz bacı-qardaş... onları da düşünək. Özün bilirsən o səndən ötrü nələr etdi.

H ə y a t. Fikrət, mən həyatımı ona borclu ola bilərəm... Ancaq... Reşadı yox!..

F i k r ə t. Bəs deyirdin, məndə bir tikə də xudbinlik yoxdur?

Həyat. Bu, elə məsələ deyil, Fikrət, həyatımdan keçə bilərəm, ancaq izzəti-nəfsimdən, qadınlıq heysiyyətimdən keçmərəm! Yox, keçmərəm!

Həyat yan otağa keçir.

Fikrət. Bəli, biz insanlar, başqalarına aid olan məsələləri düzgün həll edir, haqqı nahaqdan seçə bilirik. Özümüzə aid olan məsələlərdə isə xudbinliyimiz baş qaldırır, məsələni öz xeyrimizə həll etməyə çalışırıq. (Pauza.) Doğrudan çətindir, ağırdır... kimi qınayaşan? (Üzünü yan otağa tutub.) Həyat, Həyat, dözümlü ol, başqa əlavəcən yoxdur.

Reşad və Şükür bəy gəlir.

Reşad. Gördün? Daha danışma!.. Yox, Şükür, daha təslim bayrağını qaldır!

Şükür bəy. Əşsi, bir bizi də macal ver də...

Reşad. Yox, daha davan qurtarır. Bu gün hər şey aydın oldu. (Şükür bəyə.) Düz demirəm? Özün danış.

Şükür bəy. Bu gün hesabat idi. Prezident də ordaydı. Mənim müaviniim...

Reşad. O müavin ki, Şükür bəy həmişə ona arxalanırdı.

Şükür bəy. Bəli, düz deyir. Müaviniim birdən düşdü üstümə... Demə, məndən yuxarıya yazan da elə bu özüymüş. Az qaldı ki, məni doğru eləsin. Guya nəbatat bağının ağaclarına da daraşmışam. Düzü, o zalım oğlu elə danışdı ki, əvvəlcə özüm də özümdən şübhələnməyə başladım.

Reşad. Səni kim müdafiə elədi, onu de.

Şükür bəy. Balam, gözləmədiyim halda Kamal! Sonra da bu. (Reşadi göstərir.)

Reşad. O Kamal ki bu onu institutdan çıxarmaq istəyirdi. Bunun stoluna göz dikən demə ayrılmış... Biz bunu tənqid elədikcə, bu bizdən şübhələnirdi... Daha demirdi ki, bizim davamız stol davası deyil, elm davasıdır.

Fikrət. Mən çox şadam ki, nəhayət, ulduzlarınız barışdı.

İradə golir, Fikrət yan otağa keçir.

İradə (atasının üstünə atılır). Ata, mən dediyimi elədim. Bax
beşlərə, qəbul olundum. (Gündəliyini göstərir.) Daha adımı dəyiş-
mirsiniz ki?

Rəşad. Yox, qızım, sənin adın da İradədir, özün də. (İradəni
öpür. Öz-özüñə.) Uşaqdakı iradə məndə olaydı...

Şükür bəy. Bu mənim balamdır... İndi, gör, Məlahət xalan necə
sevinəcək! Gör, indi Şükür əmin sənə nə alacaq.

Rəşad. Şükür, gedək mənim otağıma.

Rəşad, İradə yan otağa keçir.

Şükür bəy (qapının ağızında dayanır). Şair nə yaxşı deyib:

Zaman bizə deyir həyata düz bax,
Fikrin bu sürətdən geri qalmasın.
Böyük bir dərd deyil, yaşça qocalmaq.
Fikir qocalmasın, qəlb qocalmasın.

Həyat gəlir.

Həyat. Salam, Şükür qardaş!

Şükür bəy. Ay Həyat, həmişə evində-eşiyində!..

Həyat. Cox sağ ol!

İradə gəlir.

İradə. Şükür əmi, atam sizi çağırır.

Həyat. İradə, qızım, get Məlahət xalangilə, de, bizə gəlsin. Özün
də orada qal.

İradə. Ana!

Həyat. Get, qızım, get!

İradə gedir.

Şükür bəy. Niyə qızı göndərirsən? Zəng eləsənə.

Həyat. Şükür qardaş, Rəşadla ciddi söhbətim var, uşağın yanında
danişa bilmərəm.

Şükür bəy. Ancaq çox da dərinliyə getmə.

Rəşad. Ay Şükür bəy, nə oldu? Niyə ləngidin?

Şükür bəy. Goldim.

Şükür bəy o biri otağa keçir.

R e ş a d. Həyat, həmişə ayaq üstə, bəs niyə məni gözləmədin?
(*Həyat üzünü yana tutur.*) Bu gün institutda...

Reşad qapının ağızında.

Hə y a t. Reşad, mən bu vaxta qədər onu tanıdım, ona görə də sakit idim, amma indi... Artıq bu vəziyyətə dözə bilmərəm.

R e ş a d. Yaxşı, sakit ol!

Hə y a t. Reşad... Mən bu vaxta qədər döyürdüm, deyirdim, bəlkə özün başa düşərsən, yaşıdan, başından utanarsan, gördüm yox, məsələ gün-gündən böyüyür, daha bəsdir!

R e ş a d. Həyat, axı mən də əzab çəkirəm.

Hə y a t. Bunun üçün də əzablara son qoymaq lazımdır! (*Sükut.*) Susma, danış, söz sənindir! Mənə yazığın gəlir? Yox, gəlməsin!.. Mənə güzəşt lazım deyil, mən məhəbbət istəyirəm. Əgər yoxsa...

R e ş a d. Yaxşı, bu gün xəstəxanadan çıxmışan, dincəl, sabah danışarıq!

Hə y a t. Yox, indi!.. Ürəyimizlə danışıb onu da çürütüdüyümüz yetər. Qoy çürüyünçə açılsın, saçılsın, tökülsün! Hər kəs öz işini bil-sin, susma, danış! Qorxursanmı?

R e ş a d. Bəsdir!

Hə y a t. Evli ola-ola başqasıyla sevişməyə cəsarətin çatır, amma mənimlə açıq danışmaqdan çəkinirsən?

R e ş a d. Uşaq eşitməsin, ayıbdır!

Hə y a t. Uşaq evdə yoxdur, ancaq sən uşağı düşünəsəydin, belə eləməzdin. Sən uşağınlı heç maraqlanmırsan? Ata!

R e ş a d. Yəni deyirsən mən balamı da istəmirəm?

Hə y a t. Heyvanlar da balalarını istəyir.

R e ş a d. Həyat!

Hə y a t. Nə Həyat? Qəti qərara gəl, ya mən, ya o pozğun!

R e ş a d. Onu təhqir etməyə sənin haqqın yoxdur! (*Əsəbi hallar keçirir.*)

Hə y a t. Pozğunun buynuzu olur? Ailəli bir kişiylə sevişənə nə deyərlər?

R e ş a d. Həyat! Mən... daha... tab... (*Özünü zorla saxlayır.*)

Hə y a t. Onunla birdəfəlik qurtarırsanmı?

R e ş a d. Yox!.. Yox!.. Yox!

Şükür bəylə Fikrət gəlir.

Həyat. Onda yol açıqdır, gedə bilərsən! (*Qapını göstərir.*)

Reşad. Çox yaxşı!

Şükür bəy. Reşad, hara?.. Dayan!..

Həyat. Şükür qardaş, qoyun getsin!

İkinci Reşad görünür. O, qapının ağızında dayanıb bu vəziyyəti seyr edir. Reşad getmək istərkən ikinci Reşadla üzləşir, dayanır bir müddət düşünür, sonra ikinci Reşadı itələyib qəti addımlarla gedir. İkinci Reşad onu təqib edir.

Şükür bəy. Mən heç başa düşə bilmirəm, bu neyləyir? Bəs bu başqaları üçün yaşamağı şüar eləmişdi? İndi nə oldu? İndi özü üçün yaşamalı oldu?

Fikrət. Bəli, haqqı başqalarından ummaqda ustayıq... amma özümüz...

Şükür bəy. Fikrət, dayanmaq olmaz, gəl görək bu hara getdi.

Fikrət, Şükür bəy gedirlər, Zeynəb, gəlir.

Zeynəb. Həyat, mən sənin yanında...

Həyat. Artıq mənim üçün... heç bir fərqi yoxdur.

Zeynəb. Arzu məni çoxdan axtarırmış. Mən səni görmək üçün xəstəxanaya gələn gün o məni tanırı. Mən evə gedəndə, o məni saldı otağına, dedi, məndə ananın kağızı var... Onu sənə verim bu şərtlə ki, Həyatın məktubunu verəsən mənə...

Həyat. Sən də verdin?

Zeynəb. Düzü mən donub qaldım. Ancaq ürəyimə gəldi ki, bunu ona sən demiş olarsan. Axı o sənin həkimindir. Bir də aramızdakı məktub əhvalatını bir sən bilirsən, bir də mən...

Həyat. Məlahət də bilirdi.

Zeynəb. Görürsən, bax, sən dostunla düşmənini tanımirsan!

Həyat. Məktub öz işini gördü...

Məlahət gəlir.

Məlahət. Həmişə evində-eşiyində, ay Həyat! (*Sükut.*) Xeyir ola?

Həyat. Xeyir olmamış nə olacaq, Allaha şükür, Arzu xanımla birləşib yaxşı mənə quyu qazdınız...

Məlahət. Bu nə sözdür?

Həyat. Bilmirsən? Məndən niyə gizlədirdin, niyə demirdin ki, düşmənin ocaq başındadır?

Məlahət. Axı bunu mən sənə necə deyə bilərdim, Həyat?

Həyat. Yaxşı, bu heç, bəs Arzu, hardan biliirdi ki, Zeynəbdə mənim məktubum var,

Məlahət. Mən demişəm.

Həyat. Yaxşı ki boynuna alırsan. Niyə, niyə demisən? Bəs sən bilmirsən ki, o məktubu Zeynəbdən alıb, Reşada verib?

Məlahət. Burda dayan! Məktub dünəndən məndədir. Mən onu sənə dünən çatdırımalı idim, ancaq ləngidim. Sən Arzunu yaxşı tanımirsan, o çox təmiz adamdır. O bunu sənə vermək üçün alıb. Reşadın isə bundan heç xəbəri də yoxdur.

Həyat. Necə xəbəri yoxdur? Hanı? Baxım! (*Məktubu alıb baxır, dəhşətə gəlir.*)

Zeynəb büzüşüb kənara çökilir.

Zeynəb. Dünyada nə qəribə adamlar varmış... (*Yavaş-yavaş səhnədən çıxır.*)

Fikrət. İndi sənə aydın oldumu? İndi sən onun təmizliyinə inandınmı?

Məlahət. O bunu sənə özü də verə bilərdi. Ancaq elə eləmədi, məndən də xahiş eləmişdi ki, sənə deməyim.

Həyat. Axı o niyə bu yaxşılığı eləsin?

Məlahət. Yaxşı adamlar, yaxşılığı bir məqsəd üçün eləmirlər, onların təbiəti belədir...

Həyat. O hər cəhətdən məndən güclü imiş... Evləndik, mən elə bildim ki, artıq o həmişəlik mənimdir. Demə, ərin pasportunda yox, ruhunda, qəlbində yaşamaq, orda əbədi yer tutmaq lazımmış.

DOQQUZUNCU SƏHNƏ

Pilləkən başı. Reşad pillələri qalxır. İkinci Reşad onun qarşısına çıxır. O, sürəkli qəhqəhələrlə gülür.

İkinci Reşad. Hara gəlirsən? Arzuyamı qısilmağa? Heç utanırsan?

Reşad. Oyun nə qədər olar? Məsələni mən həll etməli idim, mən də elədim. Elə bil ciynamdən dağ götürüldü.

İkinci Reşad. Yox, sən öz-özünü aldadırsan.

Reşad. Axı niyə?

İkinci Reşad. Sən bu qərarını söyləyərkən səni əhatə edən adamların tənəli baxışlarını görmürsən? Etiraz səslərini eşitmirsən?

Reşad. Bilmirəm, görmək istəmirəm, eşitmək istəmirəm.

İkinci Reşad. Qayıt, Reşad, qayıt evinə!

Reşadın qulaqlarına Həyatın səsi gelir.

Həyatın səsi. Reşad, bəsdir, yalnız özünü düşünmə, hissələrini cilovla, artıq cavan deyilsən, mənə də yazığın gəlsin, balana da... Evə təmir lazımdır, bağımımızı ot-alaq basıb. Bəsdir, yetər!

Reşad. Düz deyirsən, Həyat, səbir etdiyin yetər. Mən doğrudan da pis adamam. Sənin bütün üzüntülərinə səbəb mənəm. Doğrudan da evə təmir lazımdır... Bağı da bellətməliyəm...

Qulaqlarına Arzunun səsi gelir.

Arzunun səsi. Reşad, sən həyatın dibində dolaşmamalısan. Sən zirvələrə uçmalı, sən yaratmalısan. Sən sevmək və sevilmək üçün yaranmışan.

Reşad. Düz deyirsən, Arzu, mən uçmaliyam. Mən evimin divarları, bağımın hasarları arasına sığışa bilmərəm! (*Xeyli sükutdan sonra.*) İkisi də düz deyir. Hər ikisi də haqlıdır. Bəs kimdir haqsız?

İkinci Reşad. Bilmirsən? Haqsız sənsən, sən! Hər ikisini avara qoyub dərdə salan sənsən, sən!

Reşad. İçimdə dəhşətli döyüş gedir.

Tək özüm bilirəm, nə çəkirəm mən,
Sinəm ən dəhşətli döyüş meydani.
Yoxdur bir eşidən, yoxdur bir görən,
Bu döyüş səsini, bu axan qanı.
Neçə “mən” yaşayır, tək bircə “məndə”,
Öldürən də mənəm, axı, ölen də.
Su da özümdədir, od da özümdə,
Dost da özümdədir, yad da özümdə.
Rəhm də məndədir, zülm də məndə,
Həyat da məndədir, ölüm də məndə.

İkinci Reşad. Bu döyüsdə ağlin, iradən, vicdanın hissinə, nəfəsinə qələbə çəlmalıdır. Çünkü borc, məhəbbətdən üstündür.

Reşad. Yox məni arzularım, xəyallarım çağırır. Əl çək məndən!.. (*Arzunun qapısını döyür. Səhnə firlanır.*) Arzu, Arzu mən gəldim! Həmişəlik! Arzu nə üçün susursan? Arzu, aç qapını, Arzu, əzizim, axı niyə belə edirsən? Arzu, bəs sənin məhəbbətin? Bəs sənin əzab-ların? Demək belə, demək sən məni rədd edirsən! (*İkinci Reşad yenə qəhqəhələrlə gülür.*) Niyə gülürsən?

İkinci Reşad. Hə, nə oldu? Qaytardı?.. Gördün o qadınlığıyla səndən iradəli çıxdı. Onun borcu məhəbbətinə qələbə çaldı.

Reşad. Düz deyirsən! İndi mən neyləyim?

İkinci Reşad. İradəni köməyə çağır.

Reşad. Doğrudur, məni yalnız sən xilas edə bilərsən. İradə, İradə!

Məlahətin qapısı açılır, İradə çıxır.

İradə. Ata, ata, mən burdayam! (*İradəni qucaqlayib diz çökür.*) Qalx ayağa! Qalx, ata!

Reşad İradənin qolundan tutub pillələri enir. Səhnə firlanır,
bütün surətlər, hər kəs öz evində, öz işi ilə məşğuldur.

Reşad səhnənin ətrafi ilə gedir, gedir.

İkinci səs (*radio ilə*).

Gah batan ay olur, gah doğan günəş,
Haldan-hala düşür de, nədən insan?
Gah enir, gah qalxır, gah da büdroyır,
Beşikdən məzara yol gedən insan.

Təməli vicdandır hər ülviyətin
Ürəyi eşitmək çətindir, çətin.
Yüksəlir, böyükür –
öz ürəyinin
İkinci səsini eşidən insan!

1968-1969

NƏRİMAN HƏSƏNZADƏ

(1931)

Nəsənzadə Nəriman Əliməmməd oğlu Qazax rayonunun Poylu qəsəbəsində, dəməriyolçu ailəsində anadan olmuşdur. Rayonda ibtidai və orta məktəbi, Gəncə Pedaqoji İnstитutunun filologiya fakültəsini (1949-1953) bitirmiş, hərbi xidmətdə (1954-1956) olmuşdur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstитutunda (1957-1961), ikiillik Ali ədəbiyyat kursunda oxumuşdur. ADU-nun “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında aspirant olmuş, “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (1962-1965).

Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1962), “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənat” qəzetində baş redaktoru (1978-1991) vəzifəsində işləmişdir. Yaziçilər İttifaqı ilk partiya təşkilatının katibi və SSRİ Yazıçıları Ədəbiyyat fondunun (Azərbaycan bölməsi) direktoru, Dövlət Mətbuat və İnformasiya Nazirinin birinci müavini (1999-2001) işləmiş, Mətbuat və İnformasiya Nazirini əvəz etmişdir.

Mətbuatda 1953-cü ildən çıxış edir, əsərləri keçmiş SSRİ-nin və bir çox xarici ölkə xalqlarının dillərinə (ingilis, fransız, cex, hind, ərəb, fars, italyan, xarvat, alman və b.) tərcümə edilmişdir. “Bütün Şərq bilsin” (1981), “Atabəylər” (1983), “Pompeyin Qafqaza yürüyü” (1997) mənzum pyesləri Sumqayıt, Bakı, Moskva, Naxçıvan teatrlarında tamaşaşa qoyulmuşdur. 34 adda bədii və “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabı nəşr olunmuşdur. Avropa və Şərq ölkələrində elmi-ədəbi konfranslarda, poeziya simpoziumlarında, rəsmi dövlət səfərlərində olmuş və çıxış etmişdir.

Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), İdarə heyətinin üzvü, Azərbaycan Xalq deputati (1991-1995), Beynəlxalq Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü (2002), akademik (2004), Əməkdar İncəsənat Xadimi (1981) olmuş, Azərbaycan və Belorus fəxri fərmanlarına “Şərəf”, “Şöhrət” ordeninə və fəxri prezident təqaüdünə layiq görülmüşdür.

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdürü işləyir.

ATABƏYLƏR

Tarixi xronika – XII əsr

İŞTİRAK EDƏNLƏR

Atabəy Qızıl Arslan	Mahmud
İnanc Xatın	Ayəba
Nizami	Ruz
Əcəmi	Gülaçar
Toğrul bəy	Əbuşər
Əbübəkr	Yad adam

Salnaməçi, bağban, kənizlər, əsgərlər, elçilər,
ozan, rəqqasələr

Hadisələr 1186–1191-ci illərdə baş verir. Naxçıvan. Mömünə xatın məqbərəsi.

S a l n a m ə ç i

Bismillahir-rəhmanir-rəhim!

Dünyanın adil hakimi, böyük müzəffər, islamın və müslümün başçısı Cahan Pəhləvan Atabəy Əbucəfər Mühəmməd ibn Atabəy Eldəniz islamın və müslümün paklığı Mömünə xatına bir xatırə olaraq bu türbəni tikməyi əmr etmişdir.

Lütfkar Haqq-taalanın ona rəhmi gölsin!

Min yüz səksən altinci il!

(*Türbənin qapıları açılır, əsərin bir neçə personajı çıxır və Sal-naməçi onları bir-bir təqdim edir.*)

1-ci personaj: Arranın və Azərbaycanın hakimi Atabəy Qızıl Arsləndi.

2-ci personaj: Cahan Pəhləvanın azərbaycanlı qadınından olan oğlu Əbübəkrdi.

3-cü personaj: Cahan Pəhləvanın fars qadını İnanc Xatindan olan oğlu Mahmuddu.

4-cü personaj: Qızıl Arslanın ana qardaşı Toğrul bəydi. Səlcuqların sonuncu nümayəndəsi.

5-ci personaj: Cahan Pəhləvanın əmirləridi – Ayəba və Ruz.

6-cı personaj: Ruzun sevgilisidi – Gülaçar.

7-ci personaj: Azərbaycanın böyük şairi gəncəli Nizamidir.
“Xosrov və Şirin” poemasını Cahan Pəhləvana həsr etmişdir.

N i z a m i

(*Divarda yazı oxuyur.*)

“Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölüruk, əsər qalır yadigar...”

(*Fikirli.*)

Bir el məsəli var, qədimdən qalır, –
Tikən gedəridir, tikilən qalır.
Yerə şöhrət olub yerdən ucalan,
Gedən yaradandı... qalan yaranan...

Xoşdur bu türbənin hüsnü, camalı,
Susmuş musiqidir, toxunmuş xalı.
Torpağa səcdədir, qadına hörmət
İnsani yaradan ana təbiət
Burda sənətkara qısqana bilər,
Daşlara toxunsan... oyana bilər.

S a l n a m ə ç i

(*Əcəmi daxil olur*)

Azərbaycanın böyük memarı naxçıvanlı Əcəmi ibn Əbübəkrdi.
Türbənin tikilməsini Atabəy Cahan Pəhləvan ondan xahiş etmişdi.

N i z a m i

Ustad, çox məmnunam dəvətinizdən,
Ellər danişacaq xidmətinizdən.

Ə c ə m i

Eşq olsun mübarək qədəminizə!
Şair, gəlişiniz bayramdır bizə

Xaqani Şirvandan gələydi gərək,
Dəvət eləmişdim... gecikdi, demək.
Deyirlər, Məkkədə ziyarətdədi,
Beyləqani ilə ibadətdədi.

(Pauza.)

Gəncədən birbaşa Nəxşicahana?!

N i z a m i

Birbaşa türbəyə,
Necə şahanə!
Necə müasirdi, necə qədimdi,
Bu mənim ən uzaq səyahətimdi.
Tikilən qalacaq... bu həqiqətdi.
Tikmək özü belə bir təriqətdi.
Aranda söylənir sizdəki hünər,
Salam göndəribdi bizim tərəflər.

Ə c ə m i

Aran, Gəncəbasar, şeir yuvası,
Hələ telli sazin gözəl avazı!
Orda ozanlardan dərs alıbdılar,
Atabəy yurduna səs salıbdılar.
Gəncə – anasıdır bütün Aranın,
Şairi xoşbəxtdir belə ananın.

N i z a m i

Doğru buyurdunuz, var olun, ustad,
Övlada atayıq, vətənə övlad.
Atabəy Eldəniz sağ olaydı kaş.
Sənət möcüzədir... adicə bir daş
Sonra Xatın olur, Eldəniz olur
İnsan daşa dönür... daş əziz olur.

Ə c e m i

Şeirdə, sənətdə duyduğum ovsun,
İstədim hördüyüm daşlarda olsun.
Bu gün gəlməlidir Cahan Pəhləvan,
Deyirlər, sağalıb, yaxşıdı Xaqqan.
Bu gün türbəmizin açılışıdır,
Onun sağlığına dövran yaxşıdır.

(Məlikə İnanc əyanlarının müşayiətilə daxil olur.)

S a l n a m ə ç i

Atabəy Cahan Pəhləvanın arvadı Məlikə İnanc xatındır.

İ n a n c X a t ı n

Şair xoş gəlibdi... Bu yerlər hara?

N i z a m i

Gəldim ki, baş əyim böyük memara.
Məni bu türbənin açılışına
Özü dəvət edib, borcluyam ona.

İ n a n c X a t ı n

Əcəmi, bu işin xeyir-mübarək!

N i z a m i

Ölkə səcdəsinə yerisin gərək,
Örpəkli gəlintək pakdır, təmizdir.

Ə c e m i

Cahan Pəhləvana hədiyyəmizdir,
Ona duası var elin-obanın.
Səhhəti necədir böyük Xaqqanın?

İ n a n c X a t ı n

Loğman söz versə də, yatır Pəhləvan,
Nə tanrı rəhm edir, nə dava-dərman.
Dünya sehrikardı... öz təcrübəm var,
Harda sevinc gördüm, orda da qəm var.

(*Fikirli.*)

Gəlin siz, Əcəmi, Nizami, siz də,
Sarayda görüşək, ailəmizdə.
Orda səhbət edək, məsləhətləşək,
Niyyətim bu idi... bu sözü demək.

N i z a m i

Bizdən salam deyin əlahəzrətə,
Deyin, duaçıyıq biz o qüvvətə,
Görmək arzusuyla çırpınır ürək.

Ə c ə m i

Deyin duaçıyıq.

İ n a n c X a t ı n

Gəlin, görüşək.

(*Gedir.*)

N i z a m i

Ağırdı Cahanın xəstələnməsi,
Yoxdur ölkəmizdə onun əvəzi.
Ustad, elimizdə bir məsəl də var,
Sərkərdə yixılsa, ordu dağılar.
Çoxdan eşitmışdım, Cahan xəstədir.
Ürək səksəkədə, qulaq səsdədir.

Θ c ø m i

Mən də bu gəlişdən deyiləm agah,
Bizi öz evinə dəvət edir şah:
Qasid göndərsəydi, ya da bir çapar,
Bizi dərgahına çağırardılar.

N i z a m i

Məlikə qəmliyi, gördünüz, ustad,
Bir az şübhəliyi, bir az narahat.

Θ c ø m i

Gedək, əziz şair, möhtərəm qonaq,
Biz evdə görüşək, saraydan qabaq.

(*Gedirlər.*)

I PƏRDƏ

I ŞƏKİL

Atabəylər sarayı. Cahan Pəhləvanın şərəfinə oxunan dua eşidilir.
İnanc Xatın narahatdır.

S a l n a m ə ç i

Qüdrətli hökmər, böyük Atabəy, Əcəm dünyasının Xaqanı,
islam və müslümün başçısı Cahan Pəhləvan Eldəniz oğlu
El-şah 1186-cı ilin axırlarında vəfat etmişdir.

İ n a n c X a t ı n

Atabəy dövləti, bu qədim saray,
Ondan yadigardı, haray, ay haray!
Cahana sığmadı Cahan Pəhləvan,
O tədbirli oldu öz atasından.
Selcuqlar baş əydi hər əmrimizə,
İraq səltənəti diz çökdü bizə.

(Dua davam edir.)

Orda şərəfinə dua oxunur,
Burda yaram üstə bir əl toxunur.
Orda sağlığına bel bağlayıram,
Burda qəm içində yas saxlayıram.
Aparıb xəlvəti dəfn elədik biz,
Yaşadı şöhrətlə, getdi xəbərsiz.
Düz iki ay keçir ölüm gündündən,
Bir Allah bilir ki, nə çəkirəm mən.
Xalqa demişik ki, yatır can üstə,
Dünya qərar tutub bir yalan üstə.

(Kənizlər gəlib qulluq göstərmək istəyirlər.)

Xalxallar¹ ayıldır məni, ey kəniz!
Yaddır ürəyimə bu mərəkəniz.
Sükut istəyirəm, ölü bir sükut!

(Kənizlər gedirlər.)

Başımın üstündə sıxlışır bulud,
İndi Qızıl Arslan baş sərkərdədir.
Onun fikri nədir, məramı nədir?
Sərhəng... Pəhləvanın kiçik qardaşı!
Hələ Əbübəkr... o bizə qarşı!
Dünən bir hərəmdən olan bu uşaq,
Sabah məmləkətə sahib olacaq?!
Onu Qızıl Arslan çox əzizləyir,
Amma bu düyüünü İnanc izləyir.

M a h m u d

Ana, fikirlisən?

İ n a n c X a t ı n

Neyləsin anan?

¹ Ayaqda zinqirov

M a h m u d

Ana, atamızdan sən yadigarsan.
Ana...

İ n a n c X a t ı n

Sağ ol, oğlum, bu diqqət üçün,
Can dözmür bu əzab-əziyyət üçün.
Doyunca ağlamaq dərdi unudur,
Onu bacarmiram... fəlakət budur.
Bir toy paltarı var, bir yas paltarı, –
İnsanın həyatı, bir də məzari.
Bu dünya əzəldən bir quru səsdir,
Onu dindirməsən, qaradınməzdir.

M a h m u d

Gəl, ana, qoy öpüm sənin üzündən,
Vətən anamızdır, anamız vətən.

İ n a n c X a t ı n

Yetər, arxalandın doğma vətənə,
Vətən arxalansın qoy indi sənə.
Əmin Qızıl Arslan sənə yad deyil,
Amma taleyindən narahat deyil.
Cahanın taxtında sən özün əyləş,
Qanuni oğlusan...
Mahmud, fikirləş!
Daha bu cahanın Cahani yoxdur,
Gövhər var ölkədə, sayanı yoxdur.
Ad sənin olsa da, güc sənin deyil:
sən vətən desən də, vətənin deyil.
Başı, baş əyməklə saxlamaq olmur,
Qızılısız torpaq da bir torpaq olmur.
İndi var-dövləti keçirsən ələ,
Hörmət qazanarsan xəzinə ilə.

M a h m u d

Ana, Əbübəkr... öz ailəmiz?..

İ n a n c X a t ı n

Atabir, anadan ayrisiniz siz,
Gərək unutmasın əslini insan,
Cahanın qanuni arvadı mənəm,
O yoxdu... yaşadan bu adı mənəm.
Bir gözdə görünməz baş ilə bədən,
O hərəmdən olub, sən Məlikədən,
O beşikdə yatıb, sən əllər üstə,
İndi sən evdəsən... O, yəhər üstə.

(Pauza.)

Yaddan gözləyirik zərbəni, hər vaxt
Ən yaxın adamdan alırıqancaq.
Yaxından düz vurar nişan alan kəs,
Uzaqdan yanılar... hədəfə dəyməz.

M a h m u d

Əmimiz oğlu bəs? Toğrul bəy, Toğrul?

İ n a n c X a t ı n

Onun da niyyəti başqadır, oğul.
Gözünü yuman tək Cahan Pəhləvan,
Toğrulun atası bizdən nagahan
Qoşun yetirmişdi.
Elə o bahar,
Səlcuqlar paytaxtı tutmalıydlar,
Atabəy dövləti əzilməliydi,
Sizin də başınız kəsilməliydi.

M a h m u d

Hamamdan çıxanda deyirlər ona
Kimsə zəhər verib... Allah var, ana.
Şərbət əvəzinə içib hökmədar.

İ n a n c X a t ı n

Sənə kim deyibdi?

M a h m u d

Kənar adamlar.

Atama sağ ikən o qardaş deyib,
Atam ölən kimi qoşun yeridib.
Onun nəzərində ədalət budur,
Qohumluq özü də şübhə doğurur.

İ n a n c X a t i n

(*kənara, fikirli*)

Bir az sadəlövhədü Mahmud deyəsən,
Həyatda hər şeyi görür o, üzdən.
Bir kiçik piyalə, bir azca şerbət,
Əlli min dinara... beləydi qiymət.
Sənə halal olsun Əbuşər qoçaq,
Səni Qızıl Arslan gətirdi bir vaxt
Qaçıb gizləndiyin Türkmənistandan,
Onun da torunu qurarıq, dayan!

(*Gedir.*)

S ə s

(*Mahmud qulaq asır*)

Yetər, arxalandın doğma Vətənə,
Vətən arxalansın qoy indi sənə.
Cahanın taxtında sən özün əyləş,
Qanuni oğulsan...
Mahmud, fikirləş!

(*Cahan Pəhləvanın şərəfinə oxunan dua eşidilir. Nizami, Əcəmi, Qızıl Arslan və başqaları daxil olub bir-birilə salamlasırlar.*)

N i z a m i

“Yeddi göy altında ey dünya şahı!
Beşinci ölkənin sənsən pənahı.

Əmrində bu qədər ölkə, şəhər var,
Qapında sütundu saraylı şahlar...”
(*Məlikə daxil olub salam verir.*)
Məlikə, Arandan, Gəncəbasardan,
Çiçək göndəriblər – min dava-dərman.
Deyiblər çatdırın şah sarayına,
El ağızı duadır, inanın ona.
Bu güldən dəmləyib, içsə deyirlər,
Böyük hökmədara tez şəfa verər.

Ə c e m i

Daşduzdu, Məlikə, Nəxşicahandan,
Ölkə xəbər tutub, yatır Pəhləvan.
Bu duzun suyunda yuyunsa hər kəs,
Yüz il ömr eləsə, ağırdım deməz.
Bu qayda qədimdən qalır yadigar,
Həkimsiz yaşayıb həkim babalar.

1 - c i k e n i z

(*Daxil olur.*)

Bir qarı gəlibdi, ağbirçək arvad,
Deyir ki, göndərib məni camaat.
Ağzımda dua var, gözümde ovsun.
Allahın köməyi üstündə olsun.
Deyir, mən dünyanın şəfa əliyəm,
Deyir, bu qapıda mən ölməliyəm.
Pəhləvan balamız sağalmalıdır,
Deyir, Məlikənin özü halıdır.

I n a n c X a t ı n

Kəniz, xəbər ver ki, gecikib arvad,
Gecikib bütün xalq, bütün camaat.
Dünya Cahansızdı, Cahan dünyasız.

(*Dua oxunur.*)

Dünya da vəfasız, o da vəfasız!
Ölkənin başçısı ölübdür, demək.
Asan görünməsin... ehtiyat gərək.
Özünün qoyduğu vəsiyyət budur,
Necə yazıbdısa, eləcə durur.

S a l n a m ə ç i

(*daxil olur*)

Ölümündən bir az qabaq Cahan Pəhləvan övladlarına vəsiyyət etmişdi ki,
əmiləri Qızıl Arslana tabe olsunlar; həm də Toğrul bəyin qulluğunda
dursunlar, məsləhətləşsinlər, ona ürəklərində kin bəsləməsinlər, itaətindən
çıxmasınlar... yardım göstərsinlər.
Bu vəsiyyəti əvvəlcədən pozan İnanc Xatın oldu.

I n a n c X a t ı n

(*həyəcanla*)

Toğrul bəy istəyir Qızıl Arslanı,
Onun adamları bilmirəm hanı?
Qasid göndərmişdim, gəlməliyidilər,
Gəlib fikrimizi bilməliyidilər.

Q ı z ı l A r s l a n

Mahmud nəvaziş et, sıxılır anan,
Cahanın fikridir yəqin sarsıdan.
O, Sultan Səncərin əvəzi idi,
Taleyin ölkəyə töhfəsi idi.

S a l n a m ə ç i

O, böyük hövsələ sahibi, xoşxasiyyət, ədalətli, müdrik bir hakim idi.
Onun hakimiyyəti vaxtında tabeliyində olan ölkələr sülh şəraitində,
təbəələri ilə əmin-amallıqla yaşayırdılar.

(*Gedir.*)

N i z a m i

Ölüm xəbərinə olmur inanmaq,
Nə demək mümkünkündü, nə bunu danmaq.

Ə c ə m i

Əllərim soyudu, buza döndü can,
Nizami, gör kimi apardı zaman!
Ondan yadigardı hər böyük əsər,
Xatın türbəsi də – əmanətimdi.
Eşqiylə düzdüyüm kərpic hərflər
Divara hörülülmüş sədaqətimdi.

N i z a m i

Köçdü o dünyaya bu dünya oğlu,
Yer altı yer üstdən şöhrətli oldu.

(Pauza.)

“Vəslin həvəsi ömrümü son ana yetirdi,
Hicran qəminin xəncərini qana yetirdi.
Ömrün gəmisi ruzigarın dalğalarında
Tufansız ötüb gör necə ümmanna yetirdi.
Tordan qurtaran quş ki, qayıtmaz tora bir də,
Keçmiş ömrü kim yenidən cana yetirdi,
Bilsən, niyə biz bilməmişik qədrini vəslin,
Çünki bizi bəxt qəflətən ehsana yetirdi”.
Ustad, Qızıl Arslan çox narahatdır,
Qəlbində tufan var, üzdə rahatdır.

Ə c ə m i

Aqil adamların fəhmi, diqqəti
Qabaqca hiss edir hər fəlakəti.

Q ı z ı l A r s l a n

(onlara yaxınlaşır)

Biz bunu bilirdik – ölübdü Cahan,
Keçə də bilmirdik İnanc Xatından.
Cahansız bu dünya bizə dar gəlib.

(Pauza.)

Bu gün çox mötəbər adamlar gəlib.
Sizə minnətdaram.

Ə c ə m i

Var olun sizi!

Ə b u b ə k r

Əmim qoruyacaq şərəfimizi.
Atamın yoxluğu artıq hiss olur,
Bir para əmirlər şübhə doğurur.
Əmim ələ alsın gərək dövləti.

İ n a n c X a t ı n

Cahanın bu idi öz vəsiyyəti.

(Qızıl Arslana müraciətlə.)

Cahanın yatdığı şanlı torpaq da
Sizi tələb edir ordu da, xalq da.
Şüarlar deyilir şərəfinizə,
Tanrı bəxş eləyib bu haqqı sizə.
Məncə, əmirlərin yekdildir sözü,
Sizə tərəfdardı rəiyiyət özü.

(Pauza.)

Sarayda bu gündən Mahmud da gərək
Bir rütbəyə çatsın Əbübəkrətək.

Q ı z ı l A r s ı a n

Mahmud, Əbübəkr... qardaşdı onlar,
Gərək ayrılmassis qardaş olanlar.

İ n a n c X a t ı n

(*gedib qılinc gətirir*)

Ana südü kimi halal edirəm!
Qoy Cahan Pəhləvan, qibleyi-aləm,
Sizin şəxsinizdə olsun bərqərar,
Qılınc onunkudur, alın hökmdar.
Özü tapşırılmışdı, indi buyurun,
Siz də sözünüzün üstündə durun.
Sizə göz dikibdi bütün məmləkət.

Q 1 z 1 1 A r s l a n

Sözümüz qılıncla deyilir, fəqət,
Sənə and içirəm, Cahan Pəhləvan,
Nə qılınc susacaq, nə Qızıl Arslan.
Qılınc götürməsə, tarixdə bir xalq,
Ayaqlar altında itib-batacaq!

İ n a n c X a t ı n

Sizə Toğrul bəydən şəxsi namədir,
Çaparlar gətirib... üstəlik – salam,
Bizə sədaqətdi, sizə ehtiram.

Q 1 z 1 1 A r s l a n

(*məktubu oxuyur*)

Şəxsi fərmanıdır, dəvətnamədir.
Təşrif aparmağı təklif buyurur.
Arada əvvəlki sədaqət durur.

Θ c ə m i

(*Nizamiyə*)

Cahanın əvəzi Qızıl Arslandır,
Əsl hünərvərdir, o qəhrəmandır.
Hərbi rütbəsi var, şanı, şöhrəti,
Sevir sənətkarı, şeri, sənəti.

N i z a m i

Fəlakət göylərdən bu taxta düşdü,
Bizim gəlişimiz pis vaxta düşdü.
Görünür, taleyin buydu yazısı,
Hələ açılmayıb hikmət dünyası,
Nədəndir, soyudur insanı torpaq?

Ə c ə m i

Gəlir Qızıl Arslan.

N i z a m i

Biz vidalaşaq.

Q ı z ı l A r s ı a n

Nə qədər xoş oldu mənə bir yandan,
Sizinlə görüşüm, Allah saridan.
Ölkədə vəziyyət ağırdı bir az.
Gözləsək, sonradan vaxt bağışlamaz.
Sizi yola salım.

Ə c ə m i

Yox, yox, hökmdar.

N i z a m i

Siz zəhmət çəkməyin.

Q ı z ı l A r s ı a n

Mənə xoş olar.

İ n a n c X a t ı n

Sizi dəvət etdim şah sarayına,
Saray sükutunun lal harayına.
Yiyəsi hardadır bu cah-calalın?!
Sizi yola salım...

Ə c ə m i

Yox, yox, siz qalın.

(*Gedirlər.*)

İ n a n c X a t ı n

(*arxasınca*)

Gedin, hökmdar,
Orda üzəngini Əbuşər tutar.
Toğrul bəy halıdır tədbirimizdən,
Tanrı qoy üzməsin əlini bizdən.
Siz Əbübəkrədən narahatsınız,
Mənim Mahmuduma tamam yadsınız.

Q 1 z 1 l A r s 1 a n

(*daxil olur*)

Əbuşər, hardasan?

Ə b u ş ə r

Gəldim, hökmdar.

Q 1 z 1 l A r s 1 a n

Bizi Həmədana çağırıbdılar,
Sən də bizimlə get, qalma dəstədən.

(*Gedir.*)

Ə b u ş ə r

Şahım, bu dəvətə minnətdaram mən.

İ n a n c X a t ı n

Yaramaz kişiye ağciyər olmaq,
Tərəddüd fəlakət gətirir ancaq.
Al bunu

(Kisə uzadır.)

Üstəlik qayıdan kimi
Sarayda yaşarsan... öz yuvan kimi...

(Əbuşər gedir.)

Qalxıb İsfahanda qanlı bir üsyan,
Deyirlər qəhr olsun Cahan Pəhləvan.
Atabəy dövləti dağılsın gərək.
Bizim taleyimiz nə göstərəcək?!
Qoy olsun... məhv olar ya İsfahanda,
Ya görüş zamanı o, Həmədanda,
Toğrul bəy qənimdi Qızıl Arslana,
O zaman sevinər oğul və ana.

II ŞƏKİL

İnanc Xatın və oğlu Mahmud

Kəniz

(daxil olur)

Sultan Toğrul bəydi, bir də əmirlər,
Nədir məramları, bizə demirlər.
Görmək istəyirlər, Məlikə, sizi,
Tanrı hifz eləsin şərəfinizi.

(Gedir.)

Inanc Xatın

Get özün qarşıla Mahmud, əlli ol,
Söhbət zamanı da sən tədbirli ol.
Sənə kömək üçün gəlib o bəylər,
Toğrul bəy səlcuqdu, sən atabəylər!

(Toğrul bəy, Ayəba, Ruz, yad adam daxil olurlar.)

T o ġ r u l b e y

Məlikə, heyranam iradənizə.

İ n a n c X a t ı n

Toğrul bəy xoş gəlib

(*Ayəbaya və Ruza.*)

Borcluyam size.

Əyləşin, buyurun... bu ev, bu otaq.

(*Toğrul bəyə.*)

Mərhüm atanıza doğmaydı bir vaxt.
Siz də gələrdiniz... dəyişdi zaman.
İndi nə atanız, nə də Pəhləvan.
Bu dünya hərəyə bir əcəl verir.
Zəhəri, şərbəti eyni əl verir.
Gülüş də, kədər də olur bir üzdə,
Min acı dadırıq bir ömrümüzdə.
Durur gözünüzdə ata xiffəti,
Ölkə unutmayıb bu xəyanəti.
Toğrul bəy, atanız mərhüm... o zaman
Vəba yayılmışdı...
Bəlkə vəbadan?!

Ə b u ş ə r

(*kənara*)

Fikri yayındırır, mərhəba, İnanc,
Sən özün oldun ki, o “vəba”, İnanc,
Elə bu sarayda, saraydan xəlvət,
Bu əldən o ələ keçdi xəyanət.
Açıqlıqca uzanır bu əriş-arğac,
Məkrli İnancdı Məlikə İnanc.

İ n a n c X a t ı n

Mahmud – Pəhləvənn halal oğludur,
O taxtda otursun – ricamız budur.
Var-dövlət, cavahir, daş-qas, xəzinə
Yüz il xərcləsəniz, tükənməz yenə.
Sizin hünəriniz, cavanlığınız,
Toğrul bəy, qıbtəyə layiqdi yalnız.
Toğrul bəy, sultanlıq şərəfinizə
Mən and içirəm ki, sadıqəm sizə.

T o ğ r u l b ə y

Məlikə, mən sizi düz başa düşdüm,
Xəlvəti gəldim ki, özüm görüşüm.
Fərman göndərmişəm Qızıl Arslana,
Təşrif gətirecək o, Həmədana.
(*Məlikə yad adamdan şübhələnir.*)
Məlikə, Yad adam yaxındı bize,
Bir şübhə gəlməsin ürəyinize.
Mən bunu hiss etdim baxışınızdan.

Y a d a d a m

Şübhə doğurursa, bədbəxtdir insan.
Sizə müraciət cəsarətimdi,
Bir xidmət buyurun... səadətimdi.

İ n a n c X a t ı n

Xoşdur.

R u z

(*Ayəbaya*)

Şübhəlidir, məncə, bu hərif.

A y ə b a

Toğrul bəy özüylə onu gətirib?!

İ n a n c X a t ı n

Biz taxta çıxarıb Qızıl Arslanı,
Üstə qaldırarıq tez İsfahani.
Şirvanşah Əhsitan yeriyor üstə,
Qara buludlardan od ələr üstə.
Qədimdən düşməndi atabəylərə
Toğrul bəy, inanın ulu göylərə,
O sinar əlində səlcuqla, farsın
Aran, Azərbaycan xəbər tutmasın.

A y ə b a

Cahan Pəhləvanın varisi ancaq,
Cahan Pəhləvanın oğlu olacaq.

İ n a n c X a t ı n

Bizim tərəfdədi Ayəba və Ruz
Qoşuna başçılıq – sizin borcunuz!

R u z

(*fikirli*)

Qızıl Arslan ilə bu gün vuruşmaq –
Cahan Pəhləvanı yıxmada sabah.

İ n a n c X a t ı n

Ruz məndə indidən şübhə doğurur!

A y ə b a

Hərbi adamlarda siyasət olmur,
Fikrini gizləmir, üzə şax deyir,
Düşmən üstünə də o şax yeriyir.

İ n a n c X a t ı n

Siyasət ağıldı, bir də ehtiyat,
Bunu bilməyəni məhv edir həyat.

T o ġ r u l b ə y

(*kənara*)

Baş – qadın başıdı, kişi ağlı var.

İ n a n c X a t ı n

Yəqin, dediyiniz hərbi adamlar
Sonuncu fikrini əvvəlcə deyir,
Sonra qadın kimi üzr istəyir.

R u z

Məlikə, ağırdı ittihamınız,
Sizdən götürürəm bu sözü yalnız.
Adı döyüşünü Cahan Pəhləvan,
Çox yüksək tuturdu öz dərgahından.

İ n a n c X a t ı n

Məndən inciməyin, ərk etdim sizə.
Sözüm toxunmasın ürəyinizə.

R u z

Bu da siyasətdi?

İ n a n c X a t ı n

Bəli, siyasət.
Siyasətdən kənar nə var ki...

(*Gülür.*)

R u z

Dəhşət!

T o ġ r u l b ə y

Biz gedək.

İ n a n c X a t ı n

Toğrul bəy, sizə yaxşı yol.
Ayəba, yaxşı yol.

(*Gedirlər.*)

Tanrı, kömək ol!

(*Mahmuda.*)

İndi nə əmin var, nə dost, nə tanış,
Sənin düşmənində bütün yaranış.
Ya nifrət etməyi bacar dünyada,
Ya əzil, tapdalan ayaqlar altda!

(*Gedir.*)

III ŞƏKİL

Ruz və Gülaçar daxil olurlar.

R u z

Kimsə məndən ötrü darıxır hər dəm,
Kimsə yasa batır görəndə məni.
Kiməsə bayramam, kiməsə matəm,
Kiməsə əbədi həyat yelkəni.
Kimsə yol gözləyir, əlində çiçək.
Kimsə kölgə kimi izləyir məni.
Hardasa payımı sevinc düşəcək,
Hardasa bir kədər gözləyir məni.
Dostlar üz çevirdi, məni duydular,
Hakimlər üzümə hökm oxudular.

G ü l a ç a r

Bilmirəm kim sənin xətrinə dəyib,
Dəyişib əvvəlki o söz, o söhbət.
Sənin gözlərində qəm çiçəkləyib,
Mənim ürəyimdə o qəmə hörmət.

R u z

Sən elə incəsən, sən elə həssas...

G ü l a ç a r

Fikrin oxunur daim gözündən,
Gülüş azaldırdı yaşını bir az,
Qəm yaşlı göstərir səni özündən.

R u z

Oxşa saçlarımı, səpil ruhuma,
Sənə yaxın olum, dünyadan uzaq.
Qaldır dabanını, sarıl boynuma,
Qoy sükut danişsin: ikimiz susaq.
Sənə yaxın olum, dünyadan uzaq.
Dözümüm azalır hərdən elə bil,
Düşüb əriyirəm təzə qar kimi,
Sənin nəvazişin mənasız deyil,
O çatır dadıma xilaskar kimi.

G ü l a ç a r

Gəl yanına innən belə,
Soruş məni, axtar məni.
Ürəyində apar məni,
Gözlərində qaytar məni.
İçimdədir odum-közüm,
Göz olubdur sirrim-sözüm.
Heç bilmirəm deyim, dözüm?
İntizardan qurtar məni.

R u z

Öyrəş mənsiz yaşamağa, mənim gülüm,
Bir az mənsiz yaşa daha, mənim gülüm,
Bu həyatda hər kəsin öz həyatı var,
Hər dildə bir bayatı var.

Bəlkə də hər bayatıda
Bir torpağın fəryadı var.
Bu, həyatdır, sərtdir üzü,
Sınaqlardan keçiririk ömrümüzü,
Mənim gülüm.

G ü l a ç a r

Özün oyat məni, əzizlə məni,
Əyləndir bu axşam xoş üzlə məni.
Vermə öz əlindən bir ələ məni,
Tale əzizləsin qoy hələ məni.

R u z

Nə qədər ağırdı səndən ayrılib,
Başqa bir iqlimə səfər eləmək.
Sonra da, hardasa könlünü alıb,
Bir qəlb ağrısıyla “darıxma” demək.
Qalsam, kimliyimə cavabdehəm mən,
Getsəm, kimliyimi soruş özündən.

G ü l a ç a r

Bizi görüşdürdü, həyata əhsən!
Hanı o şuxluğun, şaqraq gülüşün.
Kimdənsə ayrıılmaq niyyətindəsən,
Mən sənə nə deyim... tələsmə, düşün.

R u z

Bir az möhlət istəyirəm ömürdən,
Nə qədər ki, bu dünyada biz varıq,
Bu dünyani yaşadarıq, yaşarıq,
Sən olarsan, mən olaram – ikimiz,
Həyat şirin, dünya gözəl, sən əziz.

G ü l a ç a r

Kimsə qarğayıbdır elə bil mənə,
Gərək gecələrim yuxusuz olsun.

Gərək mən kiminsə qalam qeydinə,
Sonra da yanmağım özümə qalsın.

R u z

Gördüm həyatımda kimsəsizliyi,
Yaxşılıq axtarış tapdim pisliyi.
Gülaçar, ölübdü Cahan Pəhləvan,
Milli qürurumuz, şanlı qəhrəman.
Ürəyim elə bil dar qəfəsdədir.

G ü l a ç a r

Mən də eşitmışdım, ağır xəstədir.

R u z

İçimdə bir qüvvə, dərd əyir məni,
Elə bil fəlakət izləyir məni,
Sındırmaq istəyir tutub elə bil,
Sən gəldin, yox, daha bu mümkün deyil.
Ən güclü qüvvəsən bu yer üzündə,
Bəlkə heç bilmirsən bunu, özün də.

G ü l a ç a r

Ruz, sən qəhrəmansan, həm də pəhləvan,
Görmüşəm, güləşdə üçünü yixan...

(*Gülür.*)

R u z

Gülaçar, məhəbbət nədir dünyada?

G ü l a ç a r

İnsanla doğulur, yaşayır o da,
Doyunca gülməkdi, həm də ağlamaq,
Deyirlər, çətindi gizli saxlamaq.

R u z

(*fikirli*)

Məhəbbət! Nə deyim bu ülvi ada,
Hamiya bir gözlə baxmayır o da.
Birinə ömür-gün yoldaşı verir,
Başqa birisinə göz yaşı verir.

G ü l a ç a r

Ruz, səni soruşur arabir anam,
Mən də ana olmaq arzusundayam.
Bəsdi bu yürüşlər, yoruldu torpaq,
Biz də bir ev olaq, ailə quraq.
Mən laylay oxuyum, uşaq bələyim...

R u z

Nə gözəl arzudur, mənim mələyim!

G ü l a ç a r

Sən mənim ərim ol.

(*Gülür.*)

R u z

Gülaçar, dayan,
Məni ürəyimdən yaralayırsan.

G ü l a ç a r

Allah eləməsin, elə demə, Ruz,
Sonra bir qızımız, bir də oğlumuz.
Qız dünya gözəli, oğlan da tufan!
Adını qoyarıq Cahan Pəhləvan.

R u z

(*onu qucaqlayır*)

Bu söz bir hikmətdi, sağ ol, Gülaçar,
Yaşasın, ölməsin böyük adamlar.
Adları adlara qoyulsun gərək,
Biz də yaşayarıq, onda ölmərik.
Onda bilirsənmi, xalq da xalq olar.
Bir adı düz min il yaşatmaq olar.

(*Pauza.*)

Gülaçar, bax bu gün biz görüşürük,
Sabah Həmədana yola düşürük.

G ü l a ç a r

Nə var Həmədanda?
Bu xəbər nədir?

R u z

Sabah Qızıl Arslan özü gedəcək,
Taxta çıxmalıdır – bu, ənənədir,
Toğrul bəy sultanlıq elan edəcək.

(*Pauza.*)

Gülaçar, mənim də öz xiffətim var,
Cahan Pəhləvana sədaqətim var.
Onun qoşununa sərkərdə mənəm.
Mən... Qızıl Arslana indi düşmənəm.
Mahmud... Pəhləvanın halal oğludur
Taxt-tac onunkudur.

G ü l a ç a r

Dəhşətdi bu, Ruz,
Qoy geri çəkilsin sizin ordunuz.

Ruz, sən əl qaldırma Qızıl Arslana,
O da qəhrəmandır, sadiq qal ona.
Onun hünərinə sən baş əyibsən,
Qızıl Arslan deyib fəxr eləyibsən.
Ruz, qayıt bu yoldan!

R u z

Yoxdur faydası.

G ü l a ç a r

İgid oğulların budur vəfası!
Qırır bir-birini igid oğullar,
Qızların yolunu bağlayır onlar.
Ruz, qayıt bu yoldan!

R u z

Gecdi, Gülaçar,
Bir yandan bağlayan, bir yandan açar.

G ü l a ç a r

Sənə and içirəm, Ruz, mənə inan,
Bir imtahan oldu bu əhd-peyman.
Ruz, qayıt bu yoldan!

R u z

(əsəbi)

Qayıtməq olmaz;
Sən qayıt, mən getdim... tökülən dolmaz.

G ü l a ç a r

Mən öz ürəyimdə gətirdim səni,
Mən sənin yanında itirdim səni.

(Ağlayır.)

R u z

Bu işə doğrudan qol qoydum nahaq,
Açıq xəyanətdi gizli ittifaq.
Məlikə Toğrula badalaq gəlir,
Toğrul Məlikəyə...
Daha vaxt gəlir.
Mənim də taleyim beləymış əlbət.
Qayıtsam – xəyanət,
Getsəm – xəyanət!
Yaşa, məhəbbətim, yaşa Gülaçar,
Sənə sədaqətlə ölücəyəm mən.
İnan, harda məni xırdalasalar,
Yanına böyüüb gələcəyəm mən.
Əlvida, Gülaçar!

II PƏRDƏ

I ŞƏKİL

Həmədanda Toğrul bəyin iqamətgahı.

S a l n a m ə ç i

(daxil olur)

İnanc Xatının düşmən olduğunu bilsələr də, əmirlərin bir qismi bu nəticəyə gəldilər ki, Cahan Pöhləvanın varisi onun doğma qardaşı Qızıl Arslan olmalıdır. Onlar Qızıl Arslana öz sədaqətlərini bildirdilər və xahiş etdilər ki, qoyulmuş qanun-qaydaya görə Həmədana gedib dövləti idarə etməyi öz öhdəsinə götürsün. Sultan Toğrul bəy isə bütün tərəfdarlarına bildirdi ki, Qızıl Arslan öz Atabəyi təyin etməye məcburdur və bu vəzifəyə ancaq onun qoyulması barədə fərmani göndərmişdir.

B a ğ b a n

(daxil olur)

Gəlir Qızıl Arslan, ona halaldi,
O da çinar kimi qalxdı, ucaldı.

Görüm ayağına daş toxunmasın,
Duası yollarda bəd oxunmasın.

(*Gedir.*)

T o ğ r u l b e y

İnancın qəribə bir aləmi var,
Qadın hikkəsi var, kişi zəhmi var.
Ağlasa yollara duman, çən düşər,
Hirslənsə, kainat gözündən düşər.
Məlikə İnanca vəd verdim, görək,
Bizim görüşümüz nə göstərəcək...
Ayəba, Ruz hanı?

A y e b a

Çox narahatdı,
Bir az əsəbiydi... indi babatdı.
Bəzən hirslənir də əsib-coşaraq.
Başından bir yara almışdı bir vaxt.
Cahan Pəhləvanın Ruz sağ əliydi.

T o ğ r u l b e y

Yox, gərek Ruza da deyilməliydi,
Gəlir Qızıl Arslan Əbubəkrli,
İsfahandan gəlir indi məkrlə.
Orda yatızdırıb o, üsyanları,
Gedək, ləngitməyək işləri barı.

(*Gedirlər.*)

B a ġ b a n

(*Qayıdır.*)

Deyirlər, istəmir Toğrul bəy özü,
Atabəy nəslini götürmür gözü.

Y a d a d a m

(*daxil olur*)

Qoca, əmirlərdən kim var bu yanda?
Nə gördüm mən gördüm o İsfahanda.
Cahan Pəhləvanın əleyhdarları,
Qaldıra bilmışdı bütün bazarı.
Əllərdə nizələr, bellər, kürəklər.
Orda qarışmışdı tacirlə nökər,
Amma Qızıl Arslan yetişən kimi
Ayağına düşdü xalq kövşən kimi.

(*Gedir.*)

B a ğ b a n

Xeyir xəbər üçün xoşbəxt ol səni,
Burda yatmamışam bütün gecəni –
Atam atasına bağban olubdu,
Atabəy Eldəniz insan olubdu.

Y a d a d a m

Əbuşər, Toğrul bəy görüşən zaman,
Nizəni sancarsan düz arxasından.

Θ b u ş ə r

İsfahandan gəlir, ehtiyat gərək.

Y a d a d a m

Orda öldürübdü, burda öləcək.

(*Gedirlər.*)

B a ğ b a n

Naməndlər, onların məramına bax,
İlahi, kim kimə əl qaldıracaq?

Onda Həmədanda qalxar bir üşyan,
Nə Toğrul bəy qalar, nə bağ, nə bağban.

(*Gedir. Qızıl Arslanın şərəfinə alqış səsləri eşidilir.*)

Y a d a d a m

(*Əbuşərlə kənardan müşahidə edirlər*)

Gəlir, Toğrul bəyə təzim edərək.

S o s l e r

- Hökmədar!
- Eşq olsun!
- Var ol!
- Mübarək!

Y a d a d a m

Biri fikirlidir, biri mehriban,
Əsl qəhrəmandı o Qızıl Arslan.
Hədiyyə paylayır özü... nə qədər...
Əmirlər, əyanlar, qullar, kənizlər.
Geyinir Toğrul bəy... xələt, zər-ziba.
Daş-qاشdı, qiyməti gəlməz hesaba.

S a l n a m ə ç i

(*daxil olur*)

Atabəy Qızıl Arslanla Sultan Toğrul bəyin bu təntənəli görüş
mərasimi əslində əmirlərin dövlətə münasibətini aydınlaşdırmaq
məqsədi güdürdü.

Y a d a d a m

Onlar qucaqlaşıb indi öpüşür,
Hazırlaş, Əbuşər, bax, məqam düşür.

B a ğ b a n

(*daxil olur*)

Saxla əllərini yaramaz alçaq!
Sənə qənim olsun bu su, bu torpaq!

Y a d a d a m

Əbuşər, bağbandı.

B a ğ b a n

Tanıdım, yassar!
Səni Qızıl Arslan dilindən asar!
Bayaq İsfahandan, Qızıl Arslandan
Danışan sən idin...

Y a d a d a m

Danışma, bağban!
Biz də Toğrul bəyin adamlarıyıq,
Məram baş tutmasa...

B a ğ b a n

Dur, zatıqırıq!

(*Bağbani xəncərlə vurmaq istəyir. Qızıl Arslan
Toğrul bəylə daxil olur.*)

B a ğ b a n

Hökmdar!

Q 1 z 1 l A r s 1 a n

(*ikimənalı*)

Tanıdım, gəl, qoca bağban.

(*Əbuşəri tuturlar.*)

B a ğ b a n

Bir Allah saxlasın səni xatadan.

Q 1 z 1 1 A r s l a n

(*kənara*)

Sarayda əvəzsiz bir bağban idi,
Mən uşaq olanda o cavan idi.
İndi yerişə bax... ahıllaşıbdı.
Saqqal çallaşıbdı, bığ çallaşıbdı.
Atam çox razıydı sədaqətindən,
Sonra... gileyləndi öz səhhətindən.
Atam Həmədana göndərdi o vaxt,
Sağalıb qayıtsın... Təsadüfə bax!

T o ğ r u l b ə y

(*kənara*)

Bağban Naxçıvanın sağ əli idi,
Bağban Həmədanda şübhəli idi.

Q 1 z 1 1 A r s l a n

(*bir az əsəbi*)

Hər şeyi bu həyat öyrədir bizə,
Təqiblər ehtiyat öyrədir bizə.
Mənə tanış gəldi o üz, o surət,
Kölgələr hərlənir...

T o ğ r u l b ə y

(*heyrlətlə*)

Burda, xəyanət?!

Qızıl Arslan

Səfərə çıxana ehtiyat gərək,
Görür ehtiyati bir azuqətək.

Bağban

Atan Eldənizin səxavətindən,
Qardaşın Cahanın şücaətindən
Oğul, bu torpaqda ellər-obalar,
Hələ min il sonra danışacaqlar.
Varsa qoy eşitsin qulağı yerin.

Qızıl Arslan

Baba, yaxına gəl.

(*Qucaqlayır.*)

Xəlvət gətirin.

II ŞƏKİL

Qızıl Arslanın çadırı.

Qızıl Arslan

Aran, Azərbaycan, bütün məmləkət
Bir bayraq altında birləşsin, fəqət.
Vətən bölgünməsin... hökm qətidir –
Cahan Pəhləvanın vəsiyyətidir.

Əbübbəkr

(*daxil olur*)

Əsir gətiriblər, hökmədar.

Qızıl Arslan

Buyur.

(O gedir.)

Məndə Əbubəkr inam doğurur,
Ağlı, düşüncəsi, fikri, zekası
Yaddan qoruyacaq torpağımızı.
Qılinc döyüşündə çoxdan ad alıb,
Məndən də bir qılinc mükafat alıb.
Lakin İnanc Xatın sarayda hərdən
Şübhəli danışır Əbubəkrdən.
Üzə vurmasa da özü arabır,
Məlikə, görürəm xeyli çəkinir.

Ə b u b ə k r

(daxil olur)

Götirin... əsirlər qoy dindirilsin
Hər şeyi hökmədar qoy özü bilsin.

Q 1 z 1 1 A r s l a n

Əsirlər hardandı, kimdi de görək?

Ə b u b ə k r

Casus daha çoxdu, Şirvandan.

Q 1 z 1 1 A r s l a n

Demək,
Hardasa işləyir yenə əlaltdan
Şirvanşah sarayı... cənab Əhsitan.

Ə b u b ə k r

Casus yalvarır ki, rəhm edəsiniz.

Q 1 z 1 1 A r s l a n

Döyüş meydanında görüşərik biz.
Sonra, Əbubəkr?

Ə b u b ə k r

Şəfailərdi.

Q ı z ı l A r s l a n

Orda ayaq altda qalan şəhərdi.
Mən indi bildim ki, oyaqdı düşmən,
Cahan ölübüdəsə, yaşayır Arslan.
İsfahan istəmir atabəyləri,
Babam Eldənizin vaxtından bəri.
İsfahan üşyəni bir təhlükəydi,
Yaxud, Əbuşərin niyyəti nəydi?

(Əbuşəri gətirirlər.)

Ovcuna tökdürün onun gözünü,
Əbədi görməsin özü özünü.

Ə b u ş ə r

Nankoram, hökmdar... əbləhəm, daşam...

Q ı z ı l A r s l a n

Qaldırın o daşı!

Ə b u ş ə r

Mən yanılmışam.

Ə b u b ə k r

Niyə, düz gəlibəsən.

Q ı z ı l A r s l a n

Düz gətiriblər.

Ə b u ş ə r

Toğrul bəy, Məlikə... məni bir qədər
Öyrətdi.

Q 1 z 1 l A r s l a n

Əbuşər, səni bir zaman,
Mən özüm gətirdim Türkmənistandan.
Atabəy yurduna sadıq ol dedim,
Məni vurmaq üçün nizə vermədim.

Ə b u ş ə r

Hökmdar, rəhm edin.

Ə b u b ə k r

Xain, barı sus!
Süfrələr başında yalmanın casus.

Ə b u ş ə r

Hökmdar, məktub var... sizə xəyanət,
Özüm köçürmişəm üzünü xəlvət.
Məzmunu böyükdü, həcmi çox qısa,
Məni bağışlayın dərgahınıza.
Əhf edin... Qurandan bir ayə deyim.
Ayaqyalın gedim Məkkəyə, şahim!

Q 1 z 1 l A r s l a n

Xəyanət? Doğrusa bu təzə xəbər,
İnsanda insanlıq tükənə bilir.
Mən bunu əvvəldən duymuşdum... qərəz,
Hərislər toxları aldada bilməz.

S a l n a m ə ç i

(*daxil olub məktubu oxuyur*)

Toğrul bəyə, Ayəbaya, Ruza!

...Adı bir hərəmin oğlu Əbübəkrin mənim oğlumdan artıq olmasını və
daha yüksək mövqə tutmasını, sizin ürəyiniz necə götürür?!

Ə b u b ə k r

(*bərk tutulur*)

Şahım... mənim anam, şahım, inanın,
Ən gözəl qızıdır Azərbaycanın.
Anam... Sirdaşıydı atam Cahanın.

Q ı z ı l A r s ı a n

(*təmkinli*)

Dayan, Əbübəkr, susan aparar,
Sözün hər ağızda bir qiyməti var.
Söz var, o dillərə ağızdan düşür,
Ağız var, söz orda nüfuzdan düşür.

S a l n a m ə ç i

(*davam edir*)

“...Məndə elə miqdarda pul, sərvət, dinar və dirhəm var ki, sizi saxlamaq üçün
uzun illər kifayət eləyər. Mən istəyirəm siz mənim oğlum Mahmudu bir ata əyləşdi-
rib, özünüz də onunla birlikdə yanımı, saraya gələsiniz. Sizin hamınız, kim sizinlə
birlikdə gəlsə, mən burada yerbəyer eləyərəm və nə qədər lazımdırsa, o qədər pul
xərcleyərəm ki, öz ağanız Atabəy Pəhləvanın qoşunlarını Müzəffərəddin Qızıl Arsla-
nın əleyhinə birləşdirəsiniz...

Məlikə İnanc Xatın”.

Qızıllı Arslan

(fıkırlı)

Axır bir dərəyə yeraltı sular,
Harda günəş doğur, orda bulud var.

Əbüşər

Məlikə vermişdi... məktubu hökmən
Təcili çatdırıram Toğrul bəyə mən.

Qızıllı Arslan

Gözünə dəyməyin siz o nankorun,
Bir də görünməsin burda... aparın.

(Əbüşəri aparırlar.)

Hazırlaşın yürüşə!

Qırın

Yeni, şanlı döyüşə!

Yıxan

Şahım, siz hay desəniz...

Sətmaç

Hay verən bir ordu var.

Turalı

Xain, namərd üstünə!

A y d o ġ d u

Hər ığidin adı var!

Ə b u b ə k r

Aydoğdu, sən qabağa!

Q ı z ı l A r s l a n

Azərbaycan torpağı
Qalxır indi ayağa!

III ŞƏKİL

Toğrul bəyin çadırı. Uzaqdan təbil səsləri, at kişnərtisi eşidilir.

R u z

(*daxıl olur*)

Əlimdə bu qılınc, ciynimdə kəfən,
Bir vicdan səsidi məni söylədən.
Kimsə ovsunladı məni elə bil,
Aldandım... Aldanmaq satılmaq deyil.
Özüm məhv elədim öz həyatımı,
Əbədi sindirdim qol-qanadımı.

(*Toğrul bəy qulaq asır.*)

Cahan Pəhləvanın sağ əli ikən,
Uydum Məlikəyə... Ruz, sənə əhsən!
Bu ki xəyanətdi əsl xəyanət!
Kimin xidmətinə?! Ruz, sənə lənət!

T o ġ r u l b e y

Gör nələr danışır bu qaradinməz,
O, Qızıl Arslanla döyüşə girməz.

(*Gedir.*)

Ç o b a n b a y a t ı s ı

(*uzaqdan eşidilir*)

Dağlara dolu düşdü,
Palidin qolu düşdü.
Həsrətin güzarına
Yarımın yolu düşdü.

Yarım bir səsə getdi,
Düşdü həvəsə, getdi,
Gəlirəm deyə-deyə
Gedər-gəlməzə getdi.

Yollara izim düşüb,
Daş altda dizim düşüb,
Eşitmır yarım məni,
Dünyaya səsim düşüb.

R u z

(*həyəcanlı*)

Ah, könül dildarım, sən harda qaldın?!
Mən burda, sən orda odlarda qaldın.
Sənin sözlərinə məhəl qoymadım
Sən ürək qoyanda, mən əl qoymadım.
İndi öz cəzamı çəkim mən gərək.
Ölüm, yalnız ölüm!

(*Qılıncla özünü vurmaq istəyir. Ayəba daxil olur və biləyindən tutur.*)

A y ø b a

Tələsmə görək.
Sən ki Pəhləvanın xidmətindəsən.

R u z

İtil gözlərimdən!

A y ø b a

Ruz, sənə əhsən!..

R u z

Cahan Pəhləvana xəyanət?! Əfsus!
Burda ölməlidir Ayəba və Ruz.
Kimin qapısına sən daş atırsan,
Ağrıyan ürəkdən xəbərin varmı?
Kimin süfrəsinə əl uzadırsan,
Kəsdiyin çörəkdən xəbərin varmı?

A y ø b a

Qoşuna rəhbərlik tapşırıb bize
Məlikənin özü... hər ikimizə.

R u z

İtil... Qızıl Arslan qalib gələcək,
Burda Ayəba da, Ruz da öləcək.

A y ø b a

Bütün qorxaqları mən xain kimi
Özüm məhv edərdim...

R u z

Qorxaq? O mənmi?!
Ayəba!

(Qılınlaşırlar.)

Qorxursan?

A y ə b a

İndi bərk dayan.

R u z

(İstehza ilə.)

Çağır Toğrul bəyi.

A y ə b a

Əsmə qorxudan.

(Toğrul bəy, Mahmud və Yad adam daxil olur.)

M a h m u d

Bizim tariximiz ölümdü, qandı,
Öldürən qohumdu, ölən qohumdu.

T o ğ r u l b ə y

Heyf... Ruz qəhrəman, qorxmaz bir ərdi,
İgidlər dönmürlər – bu da hünərdi,
Bu da sədaqətdi... başqa şey deyil,
Heç kəs... bu itkiyə cavabdeh deyil.

(Yad adama işarə edib Mahmudla gedir. O, Ruzu arxadan vurur.)

R u z

Kəfən əynimdədir, gördün yaramaz,
Ölünü öldürmək hünər sayılmaz.

(*Yixilr.*)

A y ə b a

(*daxil olur*)

Ruz o cür ölümə layiq deyildir.
Ah, namərd! Bu kimin fitnə-felidir?!
Xain, bu ləkədir şərəfimizə.

(*Yad adımı təqib edir.*)

T o ğ r u l b ə y

Ayəba təhlükə olacaq bizə.

(*Dəbilqəli əsgərlər keçir.*)

S a l n a m ə ç i

(*daxil olur*)

Toğrul bəy əmirlərini yaxşı tanıydı, başa düşürdü ki, Qızıl Arslana xəyanət etdikləri kimi, bir gün də ona xəyanət edəcəklər. O, Ayəbəni yanına çağırıb
Qızıl Arslanın qoşununa hücum etməyi əmr etdi.
Ayəba əmiri yerinə yetirməkdən boyun qaçırdı.

(*Gedir.*)

T o ğ r u l b ə y

(*gələn Mahmuda*)

Ayəba hardadı?

M a h m u d

Məyusdur tamam.
Mənə bu barədə demişdi anam.
Sülh vaxtı sakitdi, səngərdə məğrur.
İndi Yad adamı tap! – deyib durur.
Ruzu təntənəylə dəfn edin deyir.
Sizi soruşturdu... görmək istəyir,
Toğrul bəy, düz deyir, məncə, Ayəba
Əsl qəhrəmandır...

T o ğ r u l b ə y

Mahmud, mərhəba!..
Ayəba məğrurdu, biz daha məğrur,
Cəbhədə döyüşmək onun borcudur.

A y ə b a

(*daxil olur*)

Toğrul bəy!

T o ğ r u l b ə y

Ayəba!

A y ə b a

Qan yerdə qalmaz!
Toğrul bəy, siz məni eşidin bir az.

T o ğ r u l b ə y

Söhbətə başlasaq, düşmən vaxt udar,
Mənim səngərimi o gəlib tutar.

A y ə b a

Mən indi bildim ki, zəmanə pisdir,
Düşmən dediyiniz öz əminizdir!

(*Dəbilqəli əsgərlər keçir.*)

T o ğ r u l b ə y

Ayəba... səngərə!
Sən döyüşçüsən,
Qızıl Arslan ilə üz-üzə gəlsən –
Gərək vuruşasan, tələbim budur!
Cəbhədə tərəddüd şübhə doğurur.

A y ə b a

Mənə şübhələnən hər kimsə, hökmən,
Özü şübhələnsin öz taleyindən.
Xain olmamışam mən, əlahəzrət,
Xainlər içində düşmüşəm fəqət.
Toğrul bəy, tanıdım... o, Ruzu vuran
Həmin Yad adamdı... gördüm arxadan.
Sizi müşayiət eləyən alçaq,
Tərif edirdiniz... sarayda bir vaxt.

T o ğ r u l b ə y

Sən qisas deyirsən!

A y ə b a

Toğrul bəy: qisas!
İgidin şərəfi yerdə qoyulmaz!

T o ğ r u l b ə y

Taleyi gülmədi Ruza doğrudan,
Səngərdə can qoydu... amma nahaqdan.

A y ə b a

Toğrul bəy, görünür qisməti budur,
Bir də ki ölümlər səngərsiz olmur.

(Əsəbi gedir.)

T o ġ r u l b e y

(*yad adama*)

Nədir, hər sözündə bir şübhə-qərəz,
Cəbhəçi səngərdə belə düşünməz.
Gör Mahmud hardadır, gözümə dəymir.
O da Ayəbanın tərəfindədir.
Onun qürurundan, şücaətindən,
Cahan Pəhləvana sədaqətindən
Əfsanə danışır bayaqdan... qərəz,
Yox, mənim ürəyim daşdı, o bilməz.
Əvvəl Ayəbanı, sonra Mahmudu...
Sənə tapşırıram, qərarım budu!

(*Gedir.*)

Y a d a d a m

(*onun dalınca*)

Toğrul bəy, mənim də daşdı ürəyim,
Amma qiymətlənmir hələ əməyim.
Mən iki əmiri, bir şahzadəni,
Öldürsəm... səadət gözləyir səni.

(*Çoban bayatısı eşidilir.*)

Mənim öz nəğməm var, mənim öz havam.

(*Ayəba daxil olur.*)

Aha, ələ düşməz belə bir məqam.

(*Onu nişan alır.*)

A y ə b a

Odur ki, səlcuqlar xanədanından,
Bir həmdəm tapmadı Cahan Pəhləvan.
Mən onun adına gəldim, inandım,
Burda xəyanəti görüb oyandım.

Y a d a d a m

(*kənara*)

Xəyanət saxlayır müvazinatı,
Belə dərk edirəm mən də həyatı.

(*Mahmud daxil olur.*)

A y ə b a

Mahmud, öldürdülər qəhrəman Ruzu,
Gör harda baş tutdu xain qurğusu.

Y a d a d a m

(*kənara*)

Naməndlər məndlərə həyatda hər gün
Ehtiyat öyrədir yaşamaq üçün.
Tədbirlə baş işlət, ağıllı tərpən,
Yoxsa birdəfəlik bada gedərsən.
Yox! Hələ bunları Ayəba görmür,
İnsanı insannın gözü götürmür.

M a h m u d

(*kənara*)

Mənə Toğrul bəyin səmimiyyəti
Şübhəli görünür... nədir niyyəti?!

A y ə b a

Qaç burdan, yaziqsan... bu dünya şordi,
Həyatın ölümlə qabaq-qənşərdi!

Y a d a d a m

Onu fəlakətdən qaçırdır, ancaq
Özü fəlakətə düçər olacaq.
Varlıqla yoxluğun arasındadır,
Ayəba ölülörlə sırasındadır.

(*Nişan alır.*)

A y ə b a

Mən öz kəndirimi əlimlə kəsdim,
Bilsəydim, mən belə səhv eləməzdim.
Harda and içilir, orda yalan var,
Qəsдин – əvvəlində vəfa, etibar,
Qəsдин axırında cinayət durur.
Toğrul bəy hardasa bir hiylə qurur...

(*Yad adam vurur.*)

Namərd!... Axtarırdım səni, ah, qıdas!

B a ğ b a n

(*daxıl olur və Yad adamı tanıyb dalınca qaçır*)

Dayan, tanımışam səni, yaramaz!

A y ə b a

(*Mahmudun qolları üstə can verir*)

Qaç, Mahmud, gözləyir səni fəlakət:
Toğrul bəy namərddi, Məlikə namərd!

IV ŞƏKİL

Birinci şəkildəki vəziyyət.

İ n a n c X a t ı n

(*təkdir*)

Yuxuma kəfənsiz ölülər gəlir,
Qorxudan yozmuram, birtəhər gəlir.
Gördüm bir dərə var, qorxunc bir dərə,
Ruz orda yalvarır üzü göylərə,
Ayəba uzanıb yanında çılpaq.
Mahmudu dindirmir... bu nədir, Allah!
Qaçır Toğrul bəyin atı yüyənsiz.
Kim isə qışqırır, harayı – səssiz!

B i r i n c i k ə n i z

Xanım, dərd çəkməyin, hər şey düzələr:
Mahmud sağ-salamat qayıdır gələr.

(*Gedir.*)

İ k i n c i k ə n i z

Sizin hüsnünüzə yaraşmir bu qəm,
Xanım, mən xudaya daxıl¹ düşmüşəm.

Ü ç ü n c ü k ə n i z

Mahmud, Allah qoysa, yüksələcəkdir,
Cahanın yerinə o gələcəkdir.

¹ Minnətçi düşmək (*red.*)

İ n a n c X a t ı n

Bir falçı çağırın, məni qəm üzdü,
Gördüyüm yuxunu yozsun əlüstü.
Münəccim hardadır, gəlsin o hökmən,
Desin ulduzların vəziyyətindən!

B i r i n c i k ə n i z

(*daxil olur*)

Məlikə, Mahmuddur!

İ n a n c X a t ı n

Bir şey var əlbət?!

B i r i n c i k ə n i z

Yox, gözünüz aydın!

(*Mahmud daxil olur.*)

İ n a n c X a t ı n

İlahi, rəhm et!

(*Oğlunu qucaqlayır.*)

M a h m u d

Ana... Qızıl Arslan basıldı, ana,
Zərbələr endirir Toğrul bəy ona.

İ n a n c X a t ı n

Bu, xeyir xəbərdi Mahmud, cəbhədən,
Mən amma qorxuram, bilmirəm nədən...

M a h m u d

Ruzu, Ayəbəni vuruşduraraq
Toğrul bəy aradan götürdü...

İ n a n c X a t i n

Allah!
Demək, qətl olundu iki qəhrəman?!
Onları sevirdi Cahan Pəhləvan.
Mənim tərəfimə keçdi ki, onlar
Mahmudum taxt-tacda olsun bərqərar.

M a h m u d

Toğrul bəy fikrini daim dəyişən,
Ölkəyə hakimlik eşqinə düşən
Səlcuq sultanının oğludur, ana.
Sənə deyəcəyim söz budur, ana.
Orda başsız qalib indi ordular,
Mən qaçıb gəlmışəm... təcili qərar...

(Pauza.)

Özün öz əlinlə Qızıl Arslana,
Nə qədər gec deyil, məktub yaz ana.
Yenidən birləşsin bizim ordular,
Biz özümüz getsək, daha düz olar.

İ n a n c X a t i n

(*təmkinli*)

Toğrul bəy yeridib öz məramını,
Alır atasının intiqamını.
Qoy olsun, o məni aldada bilməz,
Aldanır, aldatmaq istəyən hər kəs!

(*Gedirlər.*)

B i r i n c i k e n i z

Onun gülüşündə tufan gizlənir,
Qəfəsdə bir dişi pələng bəslənir.

I k i n c i k e n i z

Cahan Pəhləvanın yerinə gərək,
Oğlu Mahmud olsun, ölkədə mütləq.
Bir də bərk qısqanır Əbubəkr dən,
Böyük mənsəblərə çatar o birdən.
Aran gözəlidir onun anası,
Həm də hərəm olub... budur davası.

Ü c ü n c ü k e n i z

Taxt-tac istəyir əslində, qərəz,
Elə inaddir ki, and içdi – dönməz.

I n a n c X a t ı n

(*oğlu ilə daxil olur*)

Nə üzlə mən gedim, Mahmud, nə üzlə?
Necə şax yeriym dərəylə, düzlə?
Saraydan – səngərə,
İstidən – soyuğ...
Nə su, nə kölgə!
Dünyanın ən uzaq yoludur bəlkə?!
Keçilməz tilsimdi – məndən ötəri,
Əslində təslimdi – məndən ötəri.
İndi Məlikəyəm, bir azdan kəniz.
Ağlasın nəslimiz, nəcabətimiz.
Ağlasın rəiyət indi saraya,
Yox, qadın qürurum qalsın sonraya,
Ölçüb-biçməliyəm sözü-söhbəti:
Deyirlər başqadır kişi ülfəti.

Deyərəm, birləşsin bizim qonşular,
Mən desəm, eşidər məni hökmədar.
Nə qədər güclüdür, nə qədər həssas
Güclü kişilərdə qərəz, kin olmaz,
Qaranlıq işıqdan görünmür heç vaxt
İşıq qaranlıqdan görünürancaq.
Bir məktub yazmışam, oxuyar əlbət,
İlahi, rəhm et!

(*Gedirlər.*)

V ŞƏKİL

Dağlarda Qızıl Arslanın çadırı. Dəbilqəli əsgərlər keçir.

Qızıl Arslan

Hər qarış torpaqda şahid olan var,
Cavanşir qalası, Babək qalası!
Cahanın qanından qanımda qan var.
Çalın, bu dağların cəngi susmasın!

(*Gedir.*)

Bağban

(*daxil olur*)

Oğul, nişan verin Qızıl Arslanı,
Hardadı dağların o pəhləvanı?

(*Əsgərlər keçir.*)

Qızıl Arslan

Şanlı igidlərim güc alın yerdən,
Dağ sizə söykənsin, siz dağa hökmən

Tural, dərədən!
Satmaz, qalx dağa!
Yıxan, qabağa!
Qıran, yolu kəs!
Aydoğdu, tələs!

(*Hökmlər verə-verə gəlir.*)

B a ġ b a n

Oğul, Qızıl Arslan, adına qurban,
Mən qoca bağbanam.

Q ı z ı l A r s l a n

Gəl, qoca bağban.
Baba, necə gəldin, qorxuluydu yol?

B a ġ b a n

Məni gətirdilər, gəlmədim, oğul.

Q ı z ı l A r s l a n

Necə, kim gətirdi... Mən nigaranam.
O kimdi?

B a ġ b a n

Bir satqın, adı Yad adam.
İnanan aldanır həyatda, oğul, –
Gərək heç çıxmasın bu yaddan, oğul.
Toğrul bəy namərdlik elədi, əfsus,
Özüm gətirmişəm burdadı casus
Yalvarıb, yalayır indi torpağı.

Q ı z ı l A r s l a n

Gətirin.

B a ğ b a n

Xainlər çoxdu cahanda.

Q ı z ı l ı A r s l a n

(*taniyır*)

Əlimdən qaçmışdı o, İsfahanda
Mənə demişdilər belə bir adam
Gizlində işləyir...
Baba, çox şadam.
Dünyanın qəribə təzadları var, –
Kim kimdən qaçarsa, ona tuş olar.

B a ğ b a n

Ruzu, Ayəbanı vurdı arxadan,
Sənə əl qaldırıb əvvəl o nadan.
Biz tutub gətirdik, sonra birtəhər,
Sənin tərəfinə keçdik on nəfər,
Onlar gözləyirlər.

Q ı z ı l ı A r s l a n

Gəlsinlər, baba

(*Pauza*.)

Bizə namərd çıxdı Ruzla Ayəba.

Y a d ı a d a m

(*yerindən*)

Peşiman olmuşdu onlar sonradan,
Toğrul bəy dedi ki, götür aradan.

Qızıl Arslan

Lakin cəngavəri arxadan vurmaq,
Xainin işidir.

Bağban

Xaindir alçaq.

Əbabəkər

(*daxil olur*)

Şahim, yaralanıb bir cavan əsgər
Qızıl qan içində...

Qızıl Arslan

Yoxsa bəd xəbər?..

Əbabəkər

Qoymur yarasını açıb sariyaq,
Nizə pis dəyibdi.

Qızıl Arslan

Nə deyir qoçaq?

Əbabəkər

Sizi tələb edir, görmək istəyir,
Mənim hökmdara sözüm var deyir.
Amma vəziyyəti ağırdı bir az.

Qızıl Arslan

Gətirin əsgəri, gözləmək olmaz.

(*Bağbana.*)

Baba, o əsirin açın qolunu.

B a ğ b a n

Oğlum, bu düşməndi.

Q ı z ı l A r s l a n

Bilirəm onu,
Burda qanadsızdı, o uça bilməz.

B a ğ b a n

(*kənara*)

Mərdlərə can qurban, əvəzedilməz.

(*Yaralı əsgəri gətirirlər, sinəsi bağlıdır.*)

Q ı z ı l A r s l a n

Açın, sarısınlar...

Y a r a l ı ə s g ə r

Ağırkı yaram,
Məni bağışlayın...

Q ı z ı l A r s l a n

Neydi əhdiniz?
Siz deyin, yerinə yetirərik biz.
Köynəyi tərsinə geyibsən, qoçaq?

Y a r a l ı ə s g ə r

Bir əhd eləmişdim mən səngərdə, şah!
Ruza yetişsəydi, əllərim mənim,
Köynəyi rastına geyinəsiydim.
O mənə vəd verib qaçı Arxayın...

B a ġ b a n

Oğul, o xaini vurdu bu xain!

(*Yad adami nişan verir.*)

Q ı z ı l A r s l a n

(*bağbana*)

Aparın! Nə desə, özün qulaq as,
Mən olan məclisdə namərd oturmaz.

Y a r a l i ə s g ə r

Nə, vurdu?
Ruz öldü?
Vəfasız insan!

Q ı z ı l A r s l a n

Oğlum, adın nədir?

Y a r a l i ə s g ə r

Ah, Qızıl Arslan!
Sizə əbədi bir sədaqətim var,
Ruza məhəbbətim... adım, Gülaçar!

(*Başından dəbilqə düşür, saçları çıynına dağılır,
ölür. Oğlan paltarında qız hamını sarsıdır.*)

B a ġ b a n

Ölən Gülaçardı, qalan bu dağlar,
Göydə günəş sönsün, yerdə ocaqlar.
Qəbristan yeriymiş dünya əzəldən,
Bu necə sırrıdır, bilməmişəm mən.

Gülaçar, açmadın, bəslədim səni,
Güllərin içində gizlədim səni.
A qızım, əlindən tutan bu əllər,
Tabutunu necə dəfn edə bilər,
Sənə laylay deyən bu dillər, qızım,
İndi ağrı deyib inildər, qızım.

Q ı z ı l A r s l a n

Eşqi güclü oldu sədaqətindən,
Qızı rəhmət deyin – bu eşqə əhsən!
Onu dəfn eləyin oğula layiq:
Yerdən bayraq kimi qaldırmalıyıq.
Bir qəlbin andına şahiddi dağlar,
Var olsun dünyada bizim analar!
Qəhrəman bir xalqı məhv etmək olmaz.
Tarix gələcəyə boyfansın bir az!

(Çoban bayatısı eşidilir.)

Dağlara dolu düşdü,
Palıdın qolu düşdü.
Həsrətin güzarına
Yarımın yolu düşdü.
Qəm gəldi, sıralandı,
Mən səndən aralandım.
Səni nişan aldılar,
Mən yandım yaralandım.
Fələk, sən darda qoydun,
Gözü yollarda qoydun.
Əlim xınalı qaldı,
Yarımı harda qoydun?!

(Əsgərlər qılınlaşa-qılınlaşa keçirlər.)

Ə b u b ə k r

(daxil olur)

Hökmdar, məktub var İnanc Xatından.

Qızıllı Arslan

(mənali)

Hələ çıxarmayıb o bizi yadından?!

(Məktubu açıb oxuyur.)

Çox gözəl... qoşunlar birləşsin deyir.
Məlikə məni də görmək istəyir.
Amma bir təklifi çox maraqlıdır.

Ə b u b ə k r

Şahım, nə təklifdi?

Qızıllı Arslan

Bəlkə haqlıdır?
Yazır ki, Toğrul bəy sapdırdı bizi,
Şöhrət düşkünüdür, qadın hərisi.
Bəlkə o düz deyir, birləşsək əgər,
Azalar Vətənə dəyən zərbələr.
Mənim də istəyim bu olub hər vaxt,
Mahmuda rütbə də istəyir ancaq
Verdiyi şeylərin o, əvəzinə.
Yazır ki, sizində daş-qası, xəzinə.
Mənə kəniz olmaq arzusundadır,
Gəlişin niyyəti bəlkə bundadır?
Oğul bağışlamaq istəyir mənə,
Qız da bağışlasa, pis deyil mənə.
Uşaqsız yaşamaq bəlkə də qəmdir,
Bəlkə də bu mənim öz faciəmdir.

Ə b u b ə k r

(kənara)

Məlikə İnancla?.. Sancı ürəyim,
Gör harda yanılıb aldanır əmim.

Qızıl Arslan

Necə, Əbübəkr, məram baş tutar?

Əbbəkər

Siz hökmdarsınız, sizində qərar.

Qızıl Arslan

Oğlum, mürəkkəbdi dünya əzəldən,
Qaldıran əl gərək düşəni yerdən:
İnanc biz tərəfdə vuruşsa əgər,
Qoşun da, ölkə də tamam birləşər.
Düşmənlər araya təfriqə salmaz,
Bu ələ təklifdi, yox demək olmaz.
Bəlkə məhkəməyə verək sonradan?

(Pauza.)

Amma şənimizə sığmaz heç zaman.
Cahan Pəhləvanın adı üstədir.
O düşmən olsa da, indi üzdədir.
Axtar Məlikəni, öyrən hardadır?

Əbbəkər

Oğlu Mahmud ilə bir çadırdadır
İcazə istəyir görüşmək üçün.

Qızıl Arslan

De gəlsin,
Gəlsinlər.
Açılsın düyüն.

Ə b u b ə k r

(*kənara*)

Qədimdən, şah Edip faciəsindən,
Əmim söz düşəndə danışır hərdən.
Deyir bir çobanın səhv hərəkəti,
Törətdi bir evdə min fəlakəti.
Korinf dağılmazdı bəlkə də o vaxt.
Özü Məlikədə yanılırancaq.
Mən desəm, onsuz da eşitməyəcək.
Ürəyi yumşaqdı, rəhm eləyəcək.

(*Gedir.*)

Q 1 z 1 1 A r s l a n

Məlikə vətəni bölməzdən qabaq,
Qoşunu böldülər... o boyda tamah!

I n a n c X a t ı n

(*Əbbubəkr və oğlu Mahmudla daxil olur*)

Şahım, hasıl olsun hər muradınız,
Hörmətə layiqdi sizin adınız.
Gəlmışəm mən sizin ayağınıza,
Gözüm kölgəlidir, dilim lap qısa.
Girov gətirmişəm oğlum Mahmudu,
Cahan Pəhləvanın doğma oğludu.

Q 1 z 1 1 A r s l a n

Qardaşım oğludur.

I n a n c X a t ı n

Əsirik sizə
Pənah gətirmişik ürəyinizə.

Qızıl Arslan

Mahmud – Əbübəkr versin əl-ələ,
Gedək Pəhləvanın məramı ilə.
(*Əbübəkr və Mahmud çıxırlar.*)
Amma Toğrul bəylə gizli qəsdiniz
Bizə ağır oldu...

İnanc Xatın

Doğru dediniz,
Bir səhvdi, gəldim ki, rəhm edəsiniz.
Ordu qabağında siz gedəsiniz.
Fələk şərbətimə zəhər qatıbdı,
Özüm oyaq ikən bəxtim yatıbdı.

Qızıl Arslan

Dincəlin, ağırdı bu həyəcanlar.

(*Kənarə.*)

Dünyanın qəribə töhfələri var,
Həyatda ən ağır cəzani bəzən,
Kiminse yerinə özün çəkirsən.

İnanc Xatın

Cəzadan ağırdı, şahım, mərhəmət,
Siz də danmazsınız bu hissi əlbət.
Qadını cəbrilə deyil, hökmdar,
Bəzən nəzakətlə məhv etmək olar.
Sizdəki bu qürur ümid doğurur,
Neyləyim, mənim də taleyim budur.
Yola çıxmamışam duzsuz, çörəksiz,
Ürəyim dilsizdi, dilim ürəksiz.
Özüm ağırlıqda şahım, dünyada
İki kirpiyim var... qalxmayır o da.

Qızıllı Arslan

Burda nə günahı kirpiyinizin,
Mən ki xətrinizə dəymədim sizin.

İnanc Xatın

Gərək dəyəydiniz burda, hökmдар,
Zor sevir, güc sevir bütün qadınlar.

Qızıllı Arslan

(Kənara.)

İnancın məkri var, gözəlliyi var,
Xəzinə üstündə yatır ilanlar.

(Gülümsəyir.)

Məncə, bu yalandır.

İnanc Xatın

Həqiqətdi, şah.
Qadına yalan da yaraşır, ancaq
Kişiyə yaraşmır.

Qızıllı Arslan

Kişiyə olmaz.
Yoldan gəlibsiniz, dincəlin bir az.

(Pauza.)

İnanc Xatın

Üzüm gətirmişəm... dünyada məşhur
Naxçıvan üzümü.

Qızıl Arslan

Sizə təşəkkür.
Şərur düzlərinin dadı, şirəsi.
Ən yaxşı şəfadır adı giləsi.

İnanç Xatın

İsfahan alması... alın, hökmdar:
Nemətdir, burda da yeməli olar...

(Pauza.)

Bu da “Xosrov-Şirin”, tanış olun siz,
Bir vaxt özünüz də istəmişdiniz.
Cəbhədə, səngərdə vaxt tapıb hərdən,
Oxuyun sehrli səhifələrdən.
Şair Pəhləvana bağışlamışdı.

Qızıl Arslan

Bilirəm, Nizami mənə tanışdı,
Mən sizi bilmirəm, məncə Nizami
Böyük sənətkardı Firdovsi kimi.

İnanç Xatın

Firdovsi dediniz?

Qızıl Arslan

Bir az da artıq,
Biz hələ bu xalqı tanıtmadısqı.
Hələ qabaqdadır ən vacib işlər.
Qatır başımızı hərbi yürüşlər.
Sözü biz qılıncla deyirik, ancaq,
Söz də qlincimiz olacaq bir vaxt.
Sabah tariximiz varaqlanacaq.
Gələcək keçmişlə maraqlanacaq.

İ n a n c X a t ı n

Görünür.

Hər şey öz vaxtında dəyişir, dönür,
Uzaq keçmişini bilməyən bir xalq,
Gözübağlı gedir sabaha ancaq.

Q ı z ı l l A r s l a n

Xalqın taleyini düşünən bir ər
Olmasa, əlbəttə, xalq itə bilər.

İ n a n c X a t ı n

Xəyaldır dünyada sizi yaşıdan.

Q ı z ı l l A r s l a n

Məncə, müqəvvadır xəyalsız insan.

İ n a n c X a t ı n

Xəyalla mənim də qəlbim doludur.
Amma nə olsun ki, qismətim budur.

Q ı z ı l l A r s l a n

Sizdədir gözəllik, hüsn-lətafət,
Hüsnün düşmənidir amma bu xiffət.

İ n a n c X a t ı n

Kişi karşısında bəzən bir əda,
Oyadır qadında qadınlığı da.
Görünür qadında hüsn-lətafət,
Onu siz gördünüz, hökmdar fəqət.

Qızıl Arslan

Bu səngər, bu hücum, bu döyüş hökmən,
Hissimi, duyğumu alır əlimdən.

İnanç Xatın

Sizə kəniz olmaq səadətimdi,
Asan bildiyim şey necə çətindi!

Qızıl Arslan

Zərif qəlbinizi alqışlayıram,
Sizə üzüyümü bağışlayıram.

(Barmağından çıxarıb verir.)

Əbbəkər

(daxil olur)

Toğrul fil göndərib bizi çasdırır,
Fil üstə güzgülər göz qamaşdırır.

Qızıl Arslan

Filin qabağını kəsir piyada,
Şahmat oyununu gətir sən yada.
Çıxart piyadanı, bir məqam axtar.

İnanç Xatın

Doğru buyurdunuz böyük hökmdar.

Qızıl Arslan

Güzgü şüşədəndi, döyüşü – almaz,
Almazın ağızına şüşə dayanmaz.

Ə b u b ə k r

Hökmdar, üçkünlü dəmir tikanlar
Yollara tökülüb... qandı o yollar.
Karıxıb düşmənin atı, dəvəsi.

Q 1 z 1 1 A r s l a n

Ən böyük qüvvədir döyüş hiyləsi.

Ə b u b ə k r

(üzüyü İnanc Xatının barmağında görür)

Əmim üzüyünü verib yadigar,
Böyük səhv eləyir böyük hökmdar.

(Gedir.)

M a h m u d

(daxil olur)

Toğrul bəy təklənib, sərxoşdu murdar,
Söyür, təhqir edir sizi hökmdar.

Q 1 z 1 1 A r s l a n

(fikirli)

Nəhayət, səngərdə gəldik üz-üzə,
Gəlsin, qılinc çalaq öz kökümüzə.
Qılınclar şimşəkdi, qalxanlar bulud,
İldirim çaxacaq bir azdan, Mahmud.

(Gedir.)

M a h m u d

Bizdən Əbübəkr şübhələnibdi,
Elə bil üstünə od ələnibdi.
Bir az əsəbidi, bir az da məhzun.
Toğrula yazılın məktubunuzun
Üzünü xəlvəti köçürüb, ana,
Əbuşər çatdırıb Qızıl Arslana.

İ n a n c X a t ı n

Dəhşət! Halal olsun Qızıl Arslana,
Üzümə vurmadı.

M a h m u d

Mən getdim, ana.
Üz-üzə dayanıb indi ordular,
Qılinc döyüşünə girib hökmdar.

İ n a n c X a t ı n

(*tək*)

Qaynayıq qanımda yenə bir qisas,
Buza basdırılsam, odum soyumaz.
Qadın dərk eləsə özünü əgər,
Qorxudan bəlkə də özündən hürkər.
Ağrıya dözəndi, təhqirə həssas.
Qoy gəlsin Toğrul bəy... o bunu duymaz.
Məni bağışladı burda hökmdar,
Ah, onun nə böyük mərhəməti var!
Tanrı ürək verib Qızıl Arslana,
Gözəllik, boy-buxun veribdi ona.
(*Bağban gəlib qulaq asır.*)
Toğrul qalib gəlsə, kənizi mənəm,
Toğrul məğlub olsa, ona düşmənəm.

Bir yandan ehtiyat, bir yandan istək,
Sevgim nifrətimlə əkizdir, demək.
Dilimdə sədaqət, ürəyimdə kin,
Nə kinin quluyam, nə sədaqətin.

(*Gedir.*)

B a ğ b a n

Bu qadın bəzəkli ilana bənzər,
Səsində bal ətri, dilində zəhər.
Ən dərin quyudur, qadın qucağı,
Düşdünmü, görünməz ucu-bucağı,
Fars qızı İnancın məkri, niyyəti.
Xaraba qoyacaq bu məmləkəti.

(*Gedir.*)

Ə b u ş ə r

(*daxil olur*)

Məlikə İnanca sözüm yox daha,
Gör haraya gəlib... düz qərargaha.
Gözünə görünəsəm – yenə tor qurar,
Gözündən yayınsam – gözümdən vurar.

(*Pauza.*)

Əbuşər, məqamdı, hərəkət eylö,
Bir xəncər yarası kifayət eylər...

(*Xəncəri siyirib gedir.*)

İ n a n c X a t ı n

(*daxil olur*)

Dayan! Qorxuludur belə cəsarət.
Nə mükafat düşür sənə, nə xələt.
Tələsmə.

Ə b u ş ə r

Geciksəm, indi bir qədər,
Mənə rəhm eləməz o ulu göylər.
Səadət taxtına çıxar fəlakət.

İ n a n c X a t ı n

Fəlakət deyilmi bəs bu cinayət?

Ə b u ş ə r

Sənin gözlərində cinayətdi bu,
Mənim gözümlə bax – bir xidmətdi bu.

İ n a n c X a t ı n

Gör harda qadına əl qaldırırsan?

Ə b u ş ə r

Tək qadın olsaydım, dəyməzdim, inan.

İ n a n c X a t ı n

Əlində titrəyir xəncər elə bil?

Ə b u ş ə r

Titrəyən dünyadır, bu xəncər deyil,
Sənin nəzərində əsir bu həyat,
Mənim nəzərimdə donub o yüz qat.

İ n a n c X a t ı n

Ruza, Ayəbaya qəsd elədilər,
Canını qurtardı Mahmud birtəhər,
Unutdu vədini Toğrul bəy, əfsus.

Ə b u ş ə r

Sən məni çəşdirma!

(*Hücum edir, İnanc Xatin qışqırır.*)

M a h m u d

(*daxil olur*)

Tərpənmə, casus!

Qılınc sancılacaq murdar sinəndən.

(*Əbuşər çəşir, əlindən xəncər düşür,
İnanc Xatin götürüb onun köksünə sancır.*)

I n a n c X a t i n

Al!

Ə b u ş ə r

Canım qur...tardı if...ritə.. səndən.

(*Ölür.*)

T o ğ r u l b ə y

(*daxil olur*)

Qılınc zərbəsini dadsın qoy əmim,
Biləyim səngərdə bərkiyir mənim.
Gəlsin, mən səlcuqam, o atabəylər,
Bizim haqqımızda başqadı rəylər.
Bizim torpaqları mən almalıyam,
Atamın yurdunda mən qalmalıyam.
Ona kömək durdu Müctəhid Xalis,
Bağdad qoşununu məhv elədik biz.
İraq hakiminin qəsdi-qərəzi,
Bir də İnanc Xatin... qadın hiyləsi!

Qıızıl Arslan

(*daxil olur*)

Mən əl qaldırmazdım bəlkə də heç vaxt.

Togru bəy

Mən tələb edirəm!

Qıızıl Arslan

Di bərk dur, qoçaq!

Togru bəy

Qılincin uzundur.

Qıızıl Arslan

Ömür gödəldir.

Togru bəy

Mənim qılincimin dəstəyi ləldir.

Qıızıl Arslan

Dəstəyi hərlədən əl olsun gərək.

Togru bəy

Əl məndə.

(*Yixılır.*)

Qıızıl Arslan

Toğrul bəy!

T o ġ r u l b ø y

Dayan!

Q ı z ı l A r s l a n

Qalx görək,
Döyüşür səngərdə polad ilə ləl.

(*Toğrulun qılinci düşür.*)

Ləlin sülh isteyir, poladın əcəl!
Cahan Pəhləvandan qalib yadigar.

(*İnanc Xatın qılinci götürüb Toğrula verir.*)

T o ġ r u l b ø y

Bu səlcuq babamdan...

Q ı z ı l A r s l a n

(*İnancı göstərir*)

Sən ona yalvar.

(*Döyüşürlər.*)

Qılinci mənə də o verdi, İnanc
Sənə də!
Bir əldən hər iki qılinc.

I n a n c X a t ı n

(*kənara*)

İki qılinc ilə vuruşur Arslan,
Sözü də qılincdir, keçir ortadan.

(*Qızıl Arslan Toğrulun qılincını vurub salır
və ayağını qılincin üstünə qoyur.*)

Qızıl Arslan

Bu qədər qırğınlar, qanlar, ölümlər,
Xəyanət, iftira... Toğrul bəy, yetər!
Xoyu, Urmıyanı, Uşnu, Səlması
Virana qoydunuz... sözün qisası.
Bütöv bir dövləti bölmək, dağıtmaq,
Kim sənə haqq verib?!
Qanunlar, ya xalq?!

Mahmud

Şahım, vurasıydı məni Yad adam,
O namərd adamla bu namərd adam.

(*Toğrul bəyi nişan verir.*)

İnanç Xatın

Bəs əhd-peymanın?!

Togru bəy

Barı, sən dayan,
Sən olan torpaqda nə əhd-peyman?!

İnanç Xatın

Tabe ol, Toğrul bəy, ənənə budur,
Xalının üstünə ayaq bas, buyur!
Baş əy hökmədara!

Mahmud

(*qılincını çıxarır*)

Biz olan torpaqda?..

Q1Z11 Arslan

Belə yaramaz.
Qəhrəm qalasında qəhr olsun bir az.
(*Toğrul bəyi aparırlar.*)
İndi ləngiməyin, qoşuna elan:
Hədiyyə verilsin mənim adımdan.
Düz qırx gün, qırx gecə məclis qurulsun,
Qoy cəngi çalınsın, keflər durulsun...
Bayraqlar asılsın, bəzənsin ölkə,
Əbədi sülh oldu, dünyada bəlkə.
Sən də Əbübəkr!
Gəncəyə – vali!
Qurub-yaradandı orda əhali.
Səlcuq hökmdarı Məhəmməd Tapar,
Orda qazanmışdı hörmət, etibar.
Ağillı rəhbərdən bizim torpaqda,
Razılıq eləyib zaman da, xalq da.
Elə ki sözündə bir yalan olub,
Ölkədə ya qırğıñ, ya talan olub.
Gəncə qapıları...
Fikirləş görək.
Özgə qapılarda qalmasın gərək.

(*Bağbana müraciatlaş.*)

Gəncədə bir bağ sal “Bağban” adında,
Min il bu ellərin qalsın yadında.

Ə b u b ə k r

(*cibindən kağız çıxarır*)

Hökmdar, zülməndən qurtardı ellər
Qələbə naminə təbrik edirlər.
Bağdad hakiminin hökmü, qərarı:
Xüsusi qılıncla sultan paltarı!

(Alqışlayırlar.)

Çaparlar gəlibdi Çindən, Misirdən,
Hinddən, Suriyadan, Əlcəzairdən.
Buyurun, uzaqdan gələn qonaqlar
Sizə minnətdardı, böyük hökmdar.

(Qızıl Arslana sultan paltarı geydirirlər.)

İ n a n c X a t i n

(kənara)

Çatdı Qızıl Arslan öz niyyətinə
Bir rütbə vermədi Mahmuda yenə.
Düz başa düşmədi o niyyətimi
Gör harda tapdadı heysiyətimi.

(Uzaq elli elçilər adətə görə əyilib
hökmdarın qarşısında torpağı öpürlər.)

Q ı z ı l A r s l a n

Gedək, paytaxtimiz gözləyir bizi,
Orda bayram edək qələbəmizi.
Yəqin, İnanc Xatın, bütün Naxçıvan
Səndən nigarandı, məndən nigaran.

(Gedirlər.)

B a ğ b a n

(üzüyü İnanc Xatinin barmağında görür)

Qalib hökmdara, ey Tanrı, yol aç!
Onu əsir edib aparır İnanc.

III PƏRDƏ

I ŞƏKİL

Atabəylər sarayı. Toy məclisindən qabaq.

S a l n a m ə ç i

(*daxil olur*)

Qızıl Arslan İraq səltənətinin təkbaşına hakimi oldu. O, Azərbaycanı, Aranı, Həmədəni, İsfahani hakimiyyətinə qatdı, bütün vilayətlərilə birlikdə Reyə yiyələndi. Farsın və Xuzistanın hakimləri də öz növbəsində ona tabe idilər.

Məlikə İnanc Xatın Qızıl Arslandan narazı olanların hamisini əvvəlcədən əle almaq niyyətinə düşdü. O dedi ki, biz Toğrul bəyə qarşı vuruşmaqdə haqsızlıq eləmişik. İndi heç kəs daha bize inanmaz. Qibleyi-aləm Qızıl Arslanın özü bizimlə əlaqəsini kəsənə qədər biz onunla əlaqəni kəsməliyik. O artıq müxtəlif dövlət vəzifələrində bizim adamları öz adamları ilə əvəz etməyə başlayıb.

(*Gedir.*)

İ n a n c X a t ı n

(*mahmudla daxil olur*)

Mən sənə dedim ki, əmin yad deyil,
Amma taleyindən narahat deyil.
Axırda o tamam unutdu səni,
Yenə Əbübəkr aldı Gəncəni.
Aran torpağında o hakim oldu,
Əvvəli kim idi, sonu kim oldu.
Gəldilər, qalxdılar, dövlət oldular,
Şanını itirdi şanlı ordular.
Sənin ata baban qul idi, ağ qul,
Şəmsəddin Eldəniz... o ac və yoxsul!
Satin alıbdılar qul bazarından,
Qurtarıb dünyanın dərd-azarından.

Mömünə Xatını aldığı gündən,
Səlcuqlar çəkindi atabəylərdən.
Qoy olsun, başqadır hökmü həyatın
O Mömünə Xatın... Mən İnanc Xatın!
Fars qızı İnancam, qanım tərtəmiz,
Əslimiz, nəslimiz, nəcabətimiz!
Sənin ata baban ana babamı
Öldürüb... Qoymaram yerdə bu qanı.

M a h m u d

Əmimlə toyunuz başlayır, ana,
Gedib xəbər çatar Qızıl Arslana.

I n a n c X a t i n

Qəhrəm qalasına... indi birbaşa.
Ayağın yollarda dəyməsin daşa.
Götür.

(Pul kisəsi verir)

Ver, sonradan istə açarı,
Özün bu məktubu apar içəri.
De ki, darixmasın... get dediyim tək,
Əmindən görmədik, Toğruldan görək.

M a h m u d

(gedə-gedə)

Toğrul bəy öldürtmək istədi məni,
Mənim öz taleyim gözlədi məni.
İndi ərə gedir əmimə anam,
Ona məktub yazır...
Heç baş açmiram.

İ n a n c X a t ı n

(*tək*)

Mən indi qayıdib bəzənəcəyəm,
İndi mən hamiya küsənəcəyəm.
Cavahır yanacaq barmaqlarımızda,
İpək sürünenecək ayaqlarımızda.
Ətir bədənim, sürmə gözümü...
Gərək tanımayım özüm-özümü.
Tanınsa adıdır... tez sınar qadın,
Tanınmaz olanda tanınar qadın.
Əkiz bacıdlar qadınla torpaq,
Qadın uşaq doğur,
Hər şeydən qabaq
Qadın doğmalıdır öz-özünü də
Gözəl camalını, öz hüsnünü də.

(*Barmağında üzüyünü gösterir.*)

Üzüyün oduna gizli yanmışam,
Ayaqdan yox, əldən qandallanmışam.

1 - c i k ə n i z

Məlikə, hökmədar soruşur sizi.

2 - c i k ə n i z

Gözləyir mübarək qədəminizi.

B a ġ b a n

(*daxil olur*)

Toyuna çağırıb məni hökmədar,
Ondan hörmət gördüm, bir də etibar.
Gərək heç bu nikah baş tutmayıyadı,

Cahanın ruhunu unutmayayıdı.
Cir tutla xar tutun peyvəndi tutmaz,
Qartal yuvasından qarğıa uçurtmaz.
İgid könül versə namərdə əgər,
Axırda qılınçı özünə dəyər.
Burda ya Cahanın vəsiyyəti var,
Ya Qızıl Arslanın öz niyyəti var.
Ya başqa bir düyü... bir də məsəldir,
Tac başda olsa da, saxlayan əldir.
Məlikə İnancın toyunaancaq,
İkinci dəfədir gəlirəm, Allah!
Üçüncü toyuna ya İnanc, ya mən!
Ürək gözdən çəkir, göz gördüyündən.

İ n a n c X a t i n

Hə... Gərək bu gecə, bu gecə hökmən,
Məhbəsdə görüşəm Toğrul bəylə mən.

(*Gedir. Rəqqasələr gəlirlər. Rəqs. Bir azdan Qızıl Arslan və İnanc Xatın daxil olurlar. Şərbət verilir.*)

O z a n

(*onları qarşılayır*)

Torpağının altı vardı,
Üstü dövlət, bəhrə-bardı.
Eldənizdən yadigardı
Atabəylər dövlətimiz.
Cahan Pəhləvan – Arsındı,
Qızıl Arslan – Pəhləvandı,
Əbübəkr – qəhrəmandı.
Var olsun bu qeyrətimiz,
Atabəylər dövlətimiz!

Azərbaycan, Gəncəbasar,
Ozan deyər, tarix yazar,

Zaman bizə qulaq asar,
Unudulmaz xidmətimiz,
Atabəylər dövlətimiz
Azərbaycan dövlətimiz.

Qızıl Arslan

Bu böyük sənətə heyranam, düzü
Ozan ovsunlayır hər adı sözü.

Əcmi

Kimin sinəsində belə nəfəs var?!
Nə belə nəğmə var, nə belə səs var.

Bağban

Mən də bir söz deyim şahın yanında
Günəşin odu var onun qanında.

Qızıl Arslan

Buyur, qoca bağban, söz səninkidir.

Bağban

Mən indi gördüm ki, ömür ikidir –
Biri sağlığında, biri sonradan.
Gərək çıxarmasın heç səni yaddan
Bütün Azərbaycan, Aran torpağı;
Sönmədi bu yurdun odu-ocağı.
Demişdin bağ salım “Bağban” adında
Min il bu ellərin qalsın yadında.
Su içib göyərdi torpaq əlindən,
Oğul, bağ sənindi, bağbəni səndən.

(Alqlışlayırlar.)

İ n a n c X a t ı n

(*Kənizlərə müraciətlə.*)

Şirin şərab verin əlahəzrətə,
O heyran qalibdi sözə, sənətə.

1 - c i k ə n i z

Qibleyi-aləmə göz qoyuram mən,
Piyalə bayaqdan düşmür əlindən.

2 - c i k ə n i z

Məlikə içirdir... gərək az içsin.

3 - c ü k ə n i z

Yenə bir düyüñ var sarayda yəqin.

1 - c i k ə n i z

Məlikə düyündü başdan-ayağa,
Yüz il azlıq edər onu açmağa.

2 - c i k ə n i z

Yəqin bəyənmədi Ozan babanı.

Ə c ə m i

(*onu eşidir*)

Hər ürək dərk etməz sazda havanı,
Doğma ananı da duymaq üçün sən,
Gərək süd əməsən onun döşündən.
Ana laylasına yatasan gərək,
Ata nəfəsinə oyandığın tək.

Dilimiz yaranır süddən, sümükdən,
Bunsuz öz-özünə möhtacdır vətən.

Qızıl Arslan

Nizami hardadır, gözümə dəymir?

Əbabəkr

Xəstədir, hökmdar, o gölə bilmir.
Deyir bağışlaşın şanlı hökmdar,
Bir qozəl göndərib, qoy oxusunlar.

Ozan

“Ay üzlü nigarmı, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demirəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gelmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən sən kimə dərman olacaqsan?”

Qızıl Arslan

Nə qədər incədir sözü, rübəbi,
O sual verirsə, yoxdur cavabı.
Onsuz da Gəncəyə səfərimiz var,
Orda görüşərik, ona xoş olar.
Burda Əcəmini görürem, əhsən!
Bizi sən türbəylə sehrləmisən.
Anamız Mömünə Xatının adı,
Sənin sənətinlə tarixdə qaldı.
Əcəmi... Nizami... dövrün məşəli!
Sən quran əlisən, o yazan əli.

Bu iki sənətkar burda doğuldu,
Daşımız, sözümüz qiymətli oldu.

(*Həmə baş əyir, musiqi çalınır.*)

İ n a n c X a t ı n

(*Qızıl Arslana şərab verir*)

Bizi bağışlasın məclisdəkilər,
Dincəlmək istəyir şahım bir qədər.
Görünür çox içib, yatsa ayılar.

Θ c ə m i

Gecəniz xeyrə...

(*Dağılışırlar.*)

İ n a n c X a t ı n

Xeyir-dualar.

(*Hökmdar yatağa gedir, işıq sönür.*)

Q ı z ı l A r s ı a n

(*qaranlıq səhnədə*)

Oğul bağışlamaq niyyətindəsən,
Bu mənim arzumdu, Məlikə, əhsən!
Öz qanım, öz səsim, öz adım olsun
Mənim məndən sonra həyatım olsun.
Uşaqsız bir otaq, bir ev dünyada
Boşdur,
O nə qədər zəngin olsa da.
Lakin bir istək var, bir də namus, ar.
Namusa səsləyib bizi babalar.

Yox, Cahan Pəhləvan, şanlı hökmdar,
Tökülüb ələnsin üstümə dağlar,
Qürbət ölkələrə düşsün güzarım,
Ayaqlar altında qalsın məzarım,
Sənin qadınına toxunsa əlim.
Sənin qılincində əlimdə mənim.
Bu nikah bambaşqa bir nikah idi –
Vətəni birliyə çağırmaq idi.

II ŞƏKİL

Həbsxana.

T o ğ r u l b e y

Burda tərsinədir qayda-qanunlar,
Gecə ayıllar, gündüz yatırlar.
Dünya bir dənizdir, məhbəs bir ada.

(*İstehza ilə*)

Məni qoruyurlar məhbəsxanada.
Yəqin azadlıqda öldürərdilər?!
(*Əli ilə dörd divara işarə edir.*)
Əmimin qayğısı mənə... bu qədər!
O boyda səlcuqlar səltənətindən
Mənə məhbəs boyda bu yerdi düşən.
Budur Toğrul bəyin tənha qəbiri –
Həyatda ölüyəm, qəbirdə diri!
Yox... Hələ özüməm külli-ixtiyar,
Tac Səlcuq babamdan qalıb yadigar.

I n a n c X a t ı n

(*daxil olur*)

Gəldim mən Toğrul bəy, adın dilimdə,
Həyatım, ölümüm sənin əlində.

Orda yatızdırdım Qızıl Arslanı,
Burda oyatmışam bir pəhləvanı.
Orda əsir idim, burda da əsir.
Əsirlilik səninlə necə gözəldir.
Kaş dünya əbədi məhbəs olaydı,
Ya məhbəs dünyayla əvəz olaydı.
Toğrul bəy...

T o ğ r u l b ə y

Məlikə, bu, möcüzədir.

İ n a n c X a t ı n

Qadın olan yerdə möcüzə nədir!
Gözündə şübhə var, görünmür sonu.
Qadından şübhələn, amma sev onu,
Şübhə doğurmursa o, qadın deyil,
Qadınsız bir həyat həyatın deyil.

(*Pauza.*)

Sənin qollarının arası hökmən
Genişdi səlcuqlar ərazisindən.
Aç, orda dincəlim, yoxdu qərarım!
İsti yatağım ol, soyuq məzarım!
Daş-qaşı payladım, aldılar, Toğrul.
Yeganə sərvətim sənindi... Cəld ol!

(*Sinəsini açıb onun qolları üstə yixılır.*)

T o ğ r u l b ə y

(*kənara*)

Məlikə isteyir taxt ilə tacı,
Lakin Qızıl Arslan qoymaz İnancı.
Məlikə səlcuqlar tərəfindədir,
Onda da bilirəm məramı nədir.

İ n a n c X a t ı n

Mahmuda verdiyin sözü unutma,
Qalxanda budaqdan tək əlli tutma.
Sabah Qızıl Arslan səfər üstədir,
Özü yox, taleyi yəhər üstədir.
Onun çadırında görüşməliyik,
Biz ya qalxmalyıq, ya düşməliyik.

T o ğ r u l b e y

(*onu qucaqlayır*)

Heyranam, ilahi, mən bu xilqətə,
Həm eşqə çağırır, həm xəyanətə!

III ŞƏKİL

Aran torpağında Qızıl Arslanın çadırı.

Q i z i l A r s l a n

Açın Azərbaycan xəritəsini,
Duyduqca torpağın yaz nəfəsini,
Deyirəm, xoş gəlir bu yurda bahar.
Mənim arzularım, diləklərim var,
Arxlar – səhralara, zəmilər – düzə,
Həyat insan kimi qoy gülsün üzə.

İ n a n c X a t ı n

Qəlbi fərəhlənib uşaq qəlbi tək,
Ən xoşbəxt çağıdır Azərbaycanın.

Q i z i l A r s l a n

Qızıl sikkələrə həkk olsun gərək,
İndi Qızıl dövrü Azərbaycanın.

Oğlum, Əbübəkr, töhfə et bize.
Şairi dəvət et məclisimizə.
Gəncədə, biz onun torpağındayıq,
Çoxdan Nizaminin sorağındayıq.

Ə b u b ə k r

Baş üstə, dəvəti çatdırar çapar,
Bu görüş şairə daha xoş olar.

(*Çapar göndərirlər.*)

Q ı z ı l A r s l a n

Gəncədən nə xəbər?

Ə b u b ə k r

Şanlı hökmdar,
Sizə duaçıdır ellər-obalar.
Sizdəki bu ürək, bu qayğı, hünər
Aran torpağının dilində əzbər!
Şahim, üzə gülür indi küçələr
Qırımızı kərpiclə bəzənir şəhər.
Tikilir Gəncədə Yeni Gəncəmiz,
Dağa yol çəkirik, şəhərə kəhriz.
Ayrıca bir şahmat mədrəsəmiz var,
Güllərdən, otlardan dərmanxanalar.
Şahım, əlyazması toplayır şəhər,
Pompeyin vaxtından bu vaxta qədər.
Əziz oğlu kimi sevirlər Sizi,
Tarixə yazırıq taleyimizi.

Q ı z ı l A r s l a n

Vergili, Romalı böyük sənətkar
Arazdan bəhs edib... onu da axtar.
Məncə, Əbübəkr, Naxçıvan gərək
Kərpicdən tikilsin Gəncədəkitək.

Şəhər tamamlansın bu gündən belə,
Mömünə Xatının məqbərəsilə.

Ə b u b ə k r

Əcəmi bizə də qol-qanad verib,
Gəncə xalısına tərtibat verib.
Şahım, Əcəmidən xahişimiz var, –
Bir abidə tiksin Gəncədə memar.

Q ı z ı l ı A r s l a n

Əcəmi bəyənər niyyətinizi
Ona çatdıraram dəvətinizi.
Gəncə xalısı da abidənizdir.

Ə b u b ə k r

Hökmdar, bu sizin xidmətinizdir.

Q ı z ı l ı A r s l a n

Böyük sənətkardı, heyranam ona.
Gəlin məqbərənin açılışına
Gəlin, ləngiməyin, siz də Gəncədən,
Ustad Əcəmiye söz vermişəm mən.
Yaxşı, Əbubəkr, necədi bağban?

Ə b u b ə k r

Bağına ad qoyub o, “Qızıl Arslan”.

(Pauza.)

Şahım, bir şeyi də çatdırım sizə –
Qasid göndərmışdım özüm Tiflisə.
Gəncə qapıları qalır o vaxtdan.

Qızıl Arslan

(*fikirli*)

Gəncə zəlzələsi baş verən zaman
Gəlib, camaata qəsd eləyiylər,
Bir matəm nəğməsi bəstələyiylər.
Daş-qas, cavahirat axtarıbdılar,
Gəncədə var-dövlət axtarıbdılar.
Nə xahiş, nə minnət, nə yalvar-yaxar,
Gedəndə qapını aparıbdılar.

Əbübekr

Şahım, bir hekayət nəql elədilər,
Batıb zəlzələdən o gecə şəhər.
Ordular Gəncədən qayıdan zaman,
Bir gənc əl çəkməyib o darvazadan.
Arada şəhərin zəlzələsindən,
Möhkəm zədə alıb o, sinəsindən.
Qanı axa-axa qalxıb ayağa,
Təzədən yixıblar onu torpağı...

Qızıl Arslan

(*bərk tutulur*)

Danışq aparın qonşularla siz,
Gərək tapdanmasın heysiyyətimiz.
Hörmət, mədəniyyət xətrinə gərək
Kiməsə baş əyib, təzim etməyək.
Yaşayır dünyada xeyir də, şər də,
Hikmətlə uyuşmur heç vaxt ədavət.
Tarixə hörmət var həyatda, bir də
Hörmətə tarixi bir münasibət.
Amma qonşularla gərək dil tapaq.
Nifaq yox, ittifaq –
Hər şeydən qabaq!

(*Bir nəfər içəri girir və Əbübekrə nə isə deyir.*)

Ə b u b ə k r

Hökmdar, Nizami təşrif buyurur.

Q ı z ı l ı A r s l a n

Taleyin ən böyük töhfəsi budur,
Aran görüşümüz hər şeyə dəyər,
Bir az sakit olsun məclisdəkilər.
Nə kef, nə musiqi, nə şərab, nə səs,
Böyük Nizaminin başı götürməz.

(Şair ozanla birlikdə daxil olur.)

Şairlə bir görüş, ya adı söhbət,
Allaha xidmətdi, bəndəyə hörmət.

(Pauza. Nizaminin öz şerindən deyir.)

“Bir ürəkdə olsa iki sevgili.
İkiürəklinin düz olmaz dili.
İki bürclü olsa, Ütarid yanar,
Günəşsən, günəşin bircə bürcü var...”

N i z a m i

Mən də duaçiyam sizə, hökmdar,
“Qapında sütündü saraylı şahlar”.

İ n a n c X a t ı n

Şairə ehtiram adətimizdi,
Hər sözü – sözümüz, söhbətimizdi.
Buyurun, əyləşin.

Q ı z ı l ı A r s l a n

Nizami, buyur.
Cahan Pəhləvanın fərmanı durur.

Onu, böyük şair, götürmişəm mən,
Burda təqdim edim özünə, şəxsən.

(*Fərmanı gətirirlər.*)

Həmdüyan adında bu kənd, bu xələt,
Sənə məhəbbətdi, əsərə qiymət.
“Xosrov-Şirin” üçün mükafatındır.
Zamanın şöhrəti, sənin adındır.
Səngərdə oxudum əlyazmasını,
Duydum mən ürəyin eşq havasını.
Kəlamlar işləyir iliyə, qana.

İ n a n c X a t ı n

Mən onu apardım Qızıl Arslana.
Məndən istəmişdi oxuyum deyə,
Cahandan yadigar, sizdən hədiyyə.

N i z a m i

Hökmdar, böyükdür səxavətiniz,
Ən böyük dövlətdir bu hörmətiniz.
Sizdəki hünəri, qüdrəti gərək,
Biz sənət dililə göstərə bilək.

Q ı z ı l A r s ı a n

Onda... yaratdığını yeni əsərdən,
Bizə parça oxu, sevinsin vətən.
Şairin dilindən şeir eşitmək,
Əvəzsiz bir nemət sayılsın gərək.

N i z a m i

(*oxuyur*)

“Ey könül, böyüklük almadan ələ,
Böyüklər yanında oturma hələ.

Dindirən olmasa, oturma hədər,
Kəsəri yavaş vur, sınməsin gövhər.
Gözsüsə yaramaz göstərmək çıraq,
Görməyən bir gözə nə piltə, nə yağ?!
Ey inci, üzə çıx söz dənizindən,
Sultanın tacında get elə məskən.
Yerlərə, göylərə odur can verən,
Böyük Cahangirdir, düşmən devirən.
Cahan Pəhləvandır, Nüsrətəddindir,
Hökmü düşmənlərə qılınc təkindir.
Şahlıq et, verilmiş sənə ölkələr,
Kömək et xalqlara ədalət göstər.
Şahdan bir diləyim var mənim ancaq,
Mənim dastanıma nəzər salaraq
Sönük bir əfsanə görərsə, artıq,
Üstünə nə kölgə salsın, nə işiq.
Rast gəlsə, dalgalı inci, gövhərə,
Başımı ucaltsın uca göylərə.
Qaralsın yağının ağızı dağ kimi,
Yansın düşmən dillər bir çıraq kimi.
Uca dövlət kimi qonsun eyvana,
Nizami afərin oxusun ona”.

(Alqışlayırlar.)

Q 1 z 1 1 A r s l a n

(fikirli)

Qılıncda güc olur, qələmdə hikmət,
Birləşsə, basılmaz bu iki qüvvət.
Hökmdarda qılınc, şairdə qələm...

N i z a m i

Böyük fəzilətdir qibleyi-aləm!

Qızıl Arslan

Şairsiz milletin əlacı yoxdur,
Demək o millətin dilmancı yoxdur.
Sözün qiymətini verə bilməyən
Baş varsa, o başı rədd edirəm mən.

İnanç Xatın

İsfahan məşhurdu sözdə, sənətdə.

Qızıl Arslan

O da Nizamiyə borcludur hətta,
Bizim dilimizin şəhdi, şirəsi –
Nizami şərində sənət zirvəsi.
Laylamız, yasımız dilimizdədir,
Gözəl rəvayətlər, məncə, bizdədir.

Nizami

Şahım, qoy bir şeyi mən xatırladım, –
Mən də fars dilində yazdım, yaratdım.
Ona hörmətimiz, sədaqətimiz
Ustad Firdovsinin dilidi, şəksiz.
Şifahi danışaq, göstəriş, filan,
Yaziya köçmürsə, yaşatmır zaman.
Farsın dilindədi dəftərxanalar,
Ana dilimizdə bir yazı axtar?
Yoxdur.
Soruşacaq tarix bir zaman,
Bizə mat qalacaq bizi oxuyan.
Sizin vaxtınızda öz diliniz yox,
Fars dili yayıldı, çiçəkləndi, şah!
Gedib söz soruşsan birindən əğər,
Yalnız fars dilində cavab verirlər.
Nə qan qaraldıram, qibleyi-aləm,
Nə qanım qaralır... guşənişinəm.

Qızıl Arslan

(fikirli)

Şair, inanıram bir gün gələcək,
Azərbaycan dili çiçəklənəcək.
Yeganə sərvətdi bu dövlət, bu var –
Nəsildən-nəsilə qalıb yadigar.
Öz böyük oğlunu yetirəcək xalq,
Biz də gələcəyik dünyaya o vaxt.
Nizami, ölməzdür sənin sənətin,
Canlı bir oğlusən o səltənətin.
Başqadır şairin eşqi, ürəyi,
Çatan əsrlərə sözün səsidir.
Vətən, vətən deyən şair ürəyi
Vətənin ən böyük ərazisidir.
Demə bu söhbətim bir təsəllidir,
Tarixdən misallar sənə bəllidir.

İnanc Xatın

Hökmdar, elçilər gələcək hökmən,
Çindən, Hindistandan, bir də Yəməndən.
Şair də xoş gəlib məclisimizə,
Şahım, dincəlmək də lazımdır sizə.

Qızıl Arslan

Sizi yola salırm.

Nizami

Böyük hökmdar,
Özümüz gedərik.

(Gedirlər.)

Qızıl Arslan

Böyük sənətkar...
Bəlkə unudacaq məni gələcək...
Bəlkə bu görüşüm yada düşəcək?!
Şairin öz səsi, öz aləmi var.
Qəlbinə gah isti, gah şaxta düşür.
Nə vaxt yetişirsə böyük sənətkar,
Hər xalqın şöhrəti o vaxta düşür.

İnanç Xatın

(pauza)

Sizin yanınızda, şahım, sizsizəm,
Nə bilim, bəlkə də mən səbirəsizəm.
Görürəm get-gedə artır işiniz,
Azalır əvvəlki nəvazişiniz.
Mən gözə dəymirəm göz qabağında,
İtirəm sarayın əl-ayağında.
Sıxır mənliyimi şərəfim, həyam,
Məlikə olsam da, şahım, qadınam, –
Kişi nəfəsinə ehtiyacım var,
Sizə deyiləsi ağrım-acım var.
Sığal istəyirəm sizdən ər kimi,
Adı qadın kimi, bir bəşər kimi,
Şahım, bağışlayın, birtəhər olur,
Qadın – zəiflikdən hiyləgər olur.
Yeganə gücü var – göz yaşındadır.
Yenə tufanları öz başındadır.

Qızıl Arslan

Məlikə, gözəldir səni dinləmək,
Gözəldir – qadında qadını görmək.
Qadınla əylənmək özü sənətdir,
Ailə ayrıca bir cəmiyyətdir.
Onun da ayrıca öz qanunları,
Sən indi anlatdır mənə bunları.

Lakin... görüləsi çox işimiz var,
O ulu tanrıdan xahişimiz var,
Gərək şöhrətimiz gəzsin hər yani
Zəkamız tanıtsın Azərbaycanı.
Bütün ölkələrlə artsın ticarət,
Ticarət – ən böyük bir mədəniyyət!
Adamlar seçirəm... sabahdan gərək
Şərq ilə Qərbə biz elçi göndərək.
Əlaqə yaradaq gərək bu ara,
Başlayaq siyasi yazışmalara.
Azərbaycan dili – ana dilimiz,
Dünyanın ən gözəl dilidi, şəksiz.
Döyüşdə, sevgidə, siyassətdə də
Bu dil əvəzsizdi,
Nəzakətdə də.
Mən gedim dincəlim.

İ n a n c X a t ı n

Şanlı hökmdar,
Arzunuz böyükdür, hökmünüz də var.

(Qızıl Arslan gedir.)

Məni də bu dillə siz aldatdınız,
Əvvəl nikahlayıb, sonra atdınız.
Əliniz dəymədi mənə, hökmdar,
Qadını nikahla əsir almazlar.
İcazə vermişdi sizə şəriət.
Siz namus əsiri, mən eşq, məhəbbət!
Bunu bir mən bildim, bir siz, bir Allah.
Lakin qisasını İnanc alacaq!

(Pauza.)

İndi nə hissi var, nə həyəcanı,
O sevir məni yox, Azərbaycanı.
Nə sığal gördüm mən, nə öpüş, nə ər,
Bu şərtdə uduzur bütün kişilər.

Xəlvət gizləmişəm burda xəncəri,
İlahi, özün sal məni içəri.
Özün əlimdən tut, mənə kömək ol,
Gərək gecikməsin Mahmudla Toğrul.

(*Gedir.*)

M a h m u d

(*daxil olur*)

Elçilər gəldilər... Toğrul bəy və mən,
Çindən, Hindistandan, bir də Yəməndən.
Aldatdım birtəhər keşikçiləri.

(*İstehza ilə güllür.*)

Qoy indi Toğrul bəy gəlsin içəri.
Bizim taleyimiz həll olunacaq,
Əbədi sönəcək indi bu ocaq.

T o ğ r u l b ə y

(*daxil olur*)

Qəhrəm qalasında mən idim yatan,
Çadırda o yatır.
Oyağam, oyan!
Bu görüş əbədi bir ayrılıqdı,
Hökmdar, bu qılıq başqa qılıqdı!

(*Fikirli.*)

Mahmud heç qalxmayırlı əlim yuxarı,
Əmimin gör harda yetib axırı?
Məni həbs eləyib o öldürmədi
Bəlkə də özünə rəva bilmədi.

Onun ürəyinə bələdəm... bu, düz!
İnanc Xatın ilə sözdü-sözümüz!
Gərək mən öskürəm...
Mahmud hazırlaş!

Q1z11 Arslan

(*hövlnak çıxır*)

Toğrul bəy?!

Togru1 bəy

Hökmdar...

Q1z11 Arslan

Bu nədir, İnanc?!

(*Toğrulun əli qalxmır. İnanc Xatin arxadan
bir neçə dəfə xəncərlə vurur.*)

Ah, İnanc!
Ah, Toğrul!
Ah, Mahmud!
Dayan!..
Mənə arxa duran vurdu arxadan.

(*Yixılır.*)

(*İnanc Xatin və Toğrul bəy gedirlər.*)

Mahmud

(*tək*)

Atamin yurdunda təkəm indi mən,
Biz qısamalarıq Əbbubəkr dən.

Keçdi əlimizə indi taxt-tac,
Yaşasın, Toğrul bəy!
Məlikə İnanc!

Səs

(*Məlikə İnancın səsi. Mahmud dinləyir*)

Yetər arxalandın doğma vətənə,
Vətən arxalansın qoy indi sənə.
Cahanın taxtında sən özün əyləş
Qanuni oğlusan...
Mahmud, fikirləş!

İnanc Xatın

(*daxil olur*)

Qaç, Mahmud! Qaç qurtar indi birtəhər,
Toğrul fərman verdi – həbs eləsinlər.
Götür bu xəncəri, tələb edirəm,
Toğrulun qanına boyansın aləm!

Mahmud

(*tərəddüd edir*)

Ana, Toğrul bəyin verdiyi vədi?

İnanc Xatın

Vədələr, ümidlər yalnız tələdi!
Tez Mahmud! O səni bərk hədələdi!
(*Mahmud xəncəri siyirib gedir.*)
Elə bil ayıldı Toğrul sonradan,
Sarsılıb soruşdu Qızıl Arslanı.
O tələb elədi gözlərində qan,
Mənim əllərimdə görəndə qanı.

T o ġ r u l b e y

(*daxil olur. İnanc Xatının barmağında
Qızıl Arslanın üzüyünü görür*)

Üzük barmağında bulaşmış qana,
Qızıl yalan satdın Qızıl Arslana!
Mənə evlənməyi təklif elədin,
Al bu, üzəğlığın... tanidin yəqin?

İ n a n c X a t ı n

Ah, Mahmud! Ah, Mahmud!

T o ġ r u l b e y

Al, sənin olsun!
Bu qanlı köynəyi kəfənin olsun!
Üstümə göndərdin əlində xəncər,
O hücum etsə də, çəşmişdi... ləçər!
Günəşin odunu külək soyutmaz,
Bəbirlə tülükünün oyunu tutmaz!
Sən təhrik elədin...

İ n a n c X a t ı n

Ah, Mahmud, oğul!

(*Qanlı köynəyini boğazına dolayır və
dəli vəziyyətdə özünü boğur.*)

S a l n a m ə ç i

(*daxil olur*)

Nəhayət, oğlunun qanında boğul!

(*Tamaşaçılarə.*)

Oğul isteyirdi şah, Məlikədən,
Oğlunu itirdi axırda vətən.
Mömünə Xatından İnanc Xatına,
Bir ölkə mat qaldı iki qadına.
Bir qadın eşqilə qurulan dövlət:
Bir qadın məkrilə uçdu, nəhayət.

Ə c ə m i

(*Nizami ilə daxil olur*)

Zəmanə xatırlar Qızıl Arslanı,
Şöhrətə çatdırıldı Azərbaycanı.
Öz böyük oğlunu itirirsə xalq –
Özü başsız qalır hər şeydən qabaq.

N i z a m i

Millətin şüuru oyansın gərək,
Qorusun vətəni göz bəbəyitək.

B a ğ b a n

Çıxıb Əbubəkr ağ yolun üstə,
Gəncədən yeriyir Toğrulun üstə!

(*Əbubəkr və döyüşçülər siyirməqilinc səhnəyə daxil olurlar.*
Birinci şəkildə olduğu kimi, Salnaməçi və sağ qalan personajlar qayıdır Mömünə Xatin türbəsinin qapılarından içəri keçirlər.)

S O N

Bakı-Zaqatala
1981

RÜFƏT ƏHMƏDZADƏ

(1933-1988)

Əhmədzadə Rüfət Zülfüqar oğlu, — şair, dramaturq, — Azərbaycanın Balakən rayonunda anadan olmuşdur. Orada orta məktəbi bitirib, kinolaşdırma idarəsinin səyyar kinomexaniki (1949-1951), Balakən rayon mədəniyyət evinin direktoru (1951-1956), Bakı şəhəri Xətayı rayonundakı pionerlər evinin direktoru (1956-1959), “Kirpi” satirik jurnalında (1959) əvvəl korrektor, ədəbi işçi, məsul katib, baş redaktorun müavini olmuşdur.

ADU-nun filologiya fakültəsində təhsil almışdır (1963-1968).

Bədii yaradıcılığa “Əziz bayram” şerilə (1953) “Azərbaycan pioneri” qəzetindən başlamış, “Gülə-gülə” (1981), “Bildirçinin bəyliyi” (1984), “Zarafatsız zarafat” (1987), “Hələlik” (1988) kinokomediyalarını tamaşa yoxmuşdur. “Gülüş sanatoriyası” (1988) televiziya operettasının mətnini yazmışdır.

Azərbaycan Yaziçılar Birliyinin üzvü olmuşdur (1968).

BİLDİRÇİNİN BƏYLİYİ...

(SÖNQULUNUN NÖVBƏTİ CƏHDİ)

İki hissəli musiqili gülüş

İŞTİRAK EDƏNLƏR

Sönqulu

Balaxanım

II Balaxanım

Baş həkim

Qapıcı

Sanitar

Ofisiant

Xörəkpəylayan

Potuş

Gənc (nazir müavini)

Hambal

I müştəri

II müştəri

Eynəkli oğlan

— Sönqulunun arvadı

BİRİNCİ HİSSƏ

Reproduktordan şux musiqi sədası altında şeir mətni oxunur:

Qovuşur illərə illər, yaradır qəhrəman ellər, gəlir ilhamı könüllər belə
şən çağı, bu növraqı görürkən düşünürsən: nə qədər bəxtəvərəm mən
belə xoş gündə, bu şənlikdə, düyündə söz açıb el hünərindən gəzirəm
doğma diyarı, hamının indi şüarı belədir ki, gecəni gündüzə qatmaq,
iş ilə vaxtı qısaltmaq, daha yüksəklərə çatmaq, Vətənin şənin ucalt-
maq, yaşasın bir belə növraq, belə dövran ki, günəş şələli öz qanunu
vardır, onun hər kəlməsi, hər cümləsi insanlara yardımır, bu həqiqətlə
ürəklərdə bahardır, calanıb karvana karvan, el olub bolluğa sarvan,
belə görcək inanırsan bu adamlar dağı dağ üstə qoyarlar, hamida
çünki inam var və bilirlər bizim ellər necə qüdrətlə, dəyanətlə, cəsa-
rətlə gedirlər yarışın ön sırasında, atalar da, analar da, bacılar da,
xalalar da, nənələr də, nəvələr də, hamısı işdə hünərdə, hamının
qəlbi qürurlu, hələ bundan da uğurlu gələn illər olacaqdır, bu bir haq-
dır, yox eger şəkk eləyən var, o da şəksiz badalaqdır, özü də köhnə
alaqdır, bir təsadüfdü ki, sağdır və təəssüf hələ var, beyni qabar, kəl-
ləsi dar zati qırıqlar, azsa da var hələ pislər, ürəyi paslı xəbislər, ilişib
küncdə qalanlar, dadanıb rüşvət alanlar, dələduz, saxtakar, əyyaş,
deyirəm kaş, düşə bir daş qala altında bu qansız yaramazlar, yerə gir-
sin bu bir azlar!

Bu sözləri deyirəm
Xalqımızın adından;
Ünvanı antipodlar
Çıxarmasın yadından.
Onlar bizimlə addım
Ata bilməyəcəklər.
İyrənc niyyətlərinə
Çata bilməyəcəklər.
Belələrdən birini
Təqdim edirik sizə.
Gəlin onu çevirək
Nifrat hədəfimizə,
Gülüş hədəfimizə!

Səhnə işıqlanır.
Sönqulu oxuya-oxuya gəlir.

Sönqulu.

Deyirlər ki, Sönqulu
Yaman çox sevir pulu.
Cibində dərs alandır,
Dərsini tərs alandır.

Nəfsiyçün girişəndir,
İlişsə sürüşəndir.
İşdə tutmayır qərar,
Onda min cür oyun var.

Nəqərat:

İnanmayın, inanmayın, yalandır,
Mənim yerim guya döngə-dalandır.

Baş vururam indi o yan-bu yana,
Çax-çux ilə bəlkə bəxtim oyana!
Tənqid oldum hər necə,
Heç nə almadım vecə.
Əlli iş dəyişmişəm,
Bilmirəm nədir peşəm.
Xeyrimçün zəliyəm mən.
Sanmayın dəliyəm mən.
Sizin gözlərinizdə
Bəlkə gülməliyəm mən.

Nəqərat:

Xəstəxananın küçə qapısı.
Sönqulu əlində zənbil gəlib içəri keçmək istəyəndə qapıcı buraxmir.

Qapıçı. Hara gedirsən, a kişi?
Sönqulu. Görmürsən, hara gedirəm? Burdan hara gedirlər?
Qapıçı. Ora keçmək olmaz!
Sönqulu. Nösün?
Qapıçı. İcazə vermirlər.
Sönqulu. Təzə zakondu? Öz arvadımı görməyə icazə almalı-yam? Yekə kişisən, uşaq-uşaq danışma!

Qapıçı. Burda arvad-kişi söhbəti yoxdur, xəstə var, həkim var.

Sönqulu. Qapıçını demədin, ən əsası.

Qapıçı. Qapıçı yox, nəzarətçi var.

Sönqulu. Sağlığına qismət olsun. Nəzarətçi müəllim! (*Cibindən pul çıxarıb ona uzadır.*) Buyur, bu da mənim icazəm! İndi olar?

Qapıçı. İndi heç olmaz. Sən mənə rüşvət verirsən?

Sönqulu. Ay-hay! Sənin nə vəzifən var ki, rüşvət alasan, bu hörmətdir, atam-qırdeşim! Hörmət!

Qapıçı. Sənin mənə nə hörmətin ola bilər?

Sönqulu. Hörmət sənə yox, Balaxanıma.

Qapıçı. Bura bax ey, Balaxanım özünsən! Danışanda sözünə sərhəd qoy!

Sönqulu (*gülür, qapıçı əsəbiləşir*). Allah atova rəhmət eləsin, Balaxanım. Bədniyabətliyin burda da qabağıma çıxıb.

Qapıçı. Yekə kişisən, altı-beş danışma! Bədniyabət də özünsən, Balaxanım da! Mən kişi adamam! Ağzımı açdırır, indi söyərəm Balaxanımı da.

Sönqulu (*hirslənir*). Ələ, mumla! Əlli qramlıq ağzına səkkiz girvənkəlik bir şapalaq çəkərəm, səkkiz aydan sonra özüvə gəlsən, səkkiz il Allaha şükür eliyərsən. (*Əsəbi cibindən siqaret çıxarır, yandırır, qapıçı qorxuya düşüb mülayimləşir*)

Qapıçı. Niyə hirslənirsən, atam balası. Mənə necə tapsırırlar, elə də işləyirəm. Deyirlər içəri adam buraxma, buraxmirəm. Deyərlər burax, buraxaram. Atamın xəstəxanasıdır, bəyəm?

Sönqulu. Yaxşı ki, atovunki deyil, yoxsa adamın atasını dalına səriyərdin. Qapıda oturub göylərnən vuruşursan.

Qapıçı. Elə demə, yoldaş, mən mədəni adamam.

Sönqulu. Onu sən deməsən də bilişəm.

Qapıçı. Hardan bilirsən?

Sönqulu. Ədə, mədəni olmasaydın, qapıda nə işin var? Azı-azı heç olmasa indi mənim yerimdəydim. Özün ki deyirsən mədəni adamsan, onda mədəniyyətini göstər, get, Balaxanımı çağır. Xəbər göndərib, bu gün çıxır. De, ərin gəlib gözləyir.

Qapıçı (*sevinir*). Balaxanım, sizin arvadınızdır?

Sönqulu (*pərt olur*). Bəs kimdir? (*Hirsli*.) Sən hardan tanıyırsan Balaxanımı?!

Qapıçı. Mən tanımirəm. (*Sönqulunun eyni açılır*.) Mən elə bilmışdım, sən mənə Balaxanım deyirsən.

Sönqulu (*iki əlini göyə qaldırır*). Xudaya, şükür yaratığının olub-qalmayan ağlına. (*Qapıçıya*.) Ay rəhmətliyin qız nəvəsi, sən arvadsan bəyəm? Adın nədir?

Qapıçı. Dadaşbala!

Sönqulu. Gül kimi adın var, başqa adı neynirsən? Hə, de görüm, çağırırsan? Ya mən keçim içəri?

Qapıçı. Xeyr! İçəri keçmək olmaz! Özüm gedib çağıraram! Hansı palatadadır?

Sönqulu. Palata-zad bilmirəm. Kimdən soruşsan, yerini göstərər. Ona Balaxanım demişəm. Allah bilir, bir həftədə xəstəxananın bütün şatını registrasiyadan keçirib.

Qapıçı. Onda sən burda ol, içəri heç kimi buraxma a!

Sönqulu. Arxayın ol! (*Qapıçı gedir*.) Bay atonnan, qapıçı da olanda beləsindən olasan, zalm oğluna pul da kar eləmir. Eh, kül təpəvün mərkəz nöqtəsinə! Sən pul nə başa düşürsən? Bununki töhmətdir, yapışdırılan qabırğasına, artıq-əskik də danışdı, salasan sakraşeniyaya, getsin dana otarsın. (*Bu vaxt eynəkli oğlan gəlib, içəri keçmək istəyəndə Sönqulu onu saxlayır*.) Hara, a yoldaş! İçəri keçməyə heç kimə icazə vermirlər.

Eynəkli oğlan. Qardaşım burdadır, ona bir kəlmə söz deyib çıxıram.

Sönqulu. Burda qardaş-bacı, ər-arvad söhbəti yoxdur, xəstə var, həkim var. Bura xəstəxanadır.

Eynəkli oğlan. Xahiş eləyirəm.

Sönqulu. Çox nahaq eləyirsən. İcazə yoxdur. Başa düş, yoldaş, başa düş! (*Eynəkli oğlan əlini cibinə salır, Sönqulu kənara*.) Deyəsən, başa düşəndir, mən ölüm! Buna hörmət eləməmək günahdır. (*Sönquluya pul verir*.) Tez ol, keç. Amma elə get, heç kəs səni görməsin. Burda mənim pomoşnikim var, qapıçı, əclafın biridir. (*Oğlan cəld keçir*.) Əcəb əntiqə yerdir, adı balaca, haqq-hesabı haqq-hesab, mən ölüm! Gündə 50-60 beləsi gəlsə, duru yerindən filan qədərin var. (*Fikrə gedir, musiqi parodiya*.)

(“Darıxıram” mahnısı)

Sən olmasan gülmür üzüm,
Qayğına qalan mən olmuşam.
Yaxşı bilirsən canım, gözüm
Qadan alan mən olmuşam.

Tez-tez küsürsən niyə,
Pərişan olma belə,
Seviroğ səni.

Balaxanım, Balaxanım, Balaxanım,
Mənim gülüm!

Ürəyimin, diləyimin
Sən istəyi ol bu dünyada
Açı-şirin günlərimi
Mən salaram hər zaman yada.

Gözlərəm, gözlərəm gələrsən,
Mənimlə hər zaman gülərsən.
Balaxanım, Balaxanım, Balaxanım
Mənim gülüm!

(*Bu vaxt baş həkim gəlib salam verib keçmək istəyəndə, Sönqulu onu saxlayır.*) Hara, a yoldaş! (*Həkim onu görüb tutulur.*)

Baş həkim. Siz kimsiz? Sizi bura kim təyin eləyib?

Sönqulu. Bura bax, qışkırmə, bura bazar deyil, xəstəxanadır! Vid-fasonundan mədəni adama oxşayırsan, amma şəhər nəqliyyatı kimi mədəniyyətin çatmır. Adam bir əvvəlcə soruşar, keçmək olar, ya yox? Sonra biz də baxarıq, götür-qoy eliyərik. Paçka basmaqdır bəyəm?

Baş həkim. Mən sizdən soruşuram. Siz hardan bura düşmüsüz?

Sönqulu. Bura bax, silistçi-zadsan bəyəm, məni sorğu-suala tutursan? Heç özündən çıxma. Ona qalsa, mən səndən də nervinniyəm. Əlimdə kağızım da var. (*Əlini atır cibinə, kağız yerinə pul çıxır.*) Budur, (*pərt olur*) əşı, bu şoqərib hardan çıxdı? Dedim olmaz, vəs-salam. Buranı mənə tapşırıblar. Tapşırıblar heç kimi buraxma. Tem bolee sənin kimi adamı. Başa düşdün, ay düşdün a. Hər girdə şey baş olsaydı, balqabaqda da ağıl olardı, mən ölüm!

Baş həkim. Təhqirə keçməyin. Mən... (*Qapıcı hövlnak gəlir.*)

Qapıcı (*həkimlə Sönqulunu sözləşən görüb pərt olur*). Yoldaş baş həkim, iki dəqiqəlik xəstəni çağırmağa...

Baş həkim. Çox nahaq getmişdin. Bura sənin yerin deyil. Növbən dəyişilən kimi, gələrsən yanına. Səninlə sonra danışaram. (*Gedir.*)

Qapıçı. Sən nə eləmisən? O buranın böyüyüdür. Yıxdın mənim evimi.

Sönqulu. Atam-qırdeşim, necə demisən, elə də eləmişəm. Dedin heç kimi buraxma, mən də buraxmadım, bu bir, ikincisi, sən nədən qorxursan? Belə ki, işləyirsən a, o sayaq suxoy yer hər yerdə var. Qoy buranın böyüyü qorxsun ki, çıxartsalar, qanı getdi, mən ölüm! Yaxşı, Balaxanım necə oldu? Gəlir?

Qapıçı. Əcəb adamsan, heç bilmirəm bu gün qabağıma kim çıxmışdı ki, sənə rast gəldim. Eh, Balaxanım. (*Əllri ilə gözünü qapayır.*)

Sönqulu. Balaxanıma nə olub? Həl pisdir?

Qapıçı. Həl lap əla idi. Dedim ərin səni gözləyir. Elə bil arvadı cin vurdu. Çıxdı özündən, nə çıxdı. Orda başıma o oyun gəldi, burda başıma bu.

Sönqulu. A kişi, adam kimi danış görüm, nə deyirsən? Balaxanıma nə olub?

Qapıçı. Balaxanım deyir mənim ərim-zadımlı yoxdur. Ayıb olsun, məni çağırana da, çağırtdırana da, deyir ərim beş il qabaq rəhmətə gedib.

Sönqulu. Sən ölüsən, həkimlər arvadı dəli eləyiblər. Dedim, Balaxanım, gəl getmə xəstəxanaya, özüm səni müalicə eliyim, sözümə baxmadı. Buyur, Sönqulu, hər şeyin vardır, bircə dəlin çatmırı, o da düzəldi. (*Qapıçıya.*) Lap elə dedi?

Qapıçı. Onun dediklərinin hamısını yadda saxlamağa məndə yaddaş nə gəzir? Növbətçi həkim əlindən nimçəni almasayıdı, geydirirdi kəlləmə.

Sönqulu (*ağlamsınır*). Yazıq Balaxanım. Sönqulu kaş, beş il qabaq doğrudan ölüydi, sənin bu gününü görməyəydi.

Qapıçı. Yaxşısı budur, sən çıx aradan, dedi, indi paltarımı geyib gəlirəm. Milis çağırıb o dələduzu tutdurmaq mənə borc olsun.

Sönqulu (*ağlamsınır*). Can Balaxanım, can! Ağilli vaxtında sənilnlə bacarmırdım, gör bundan sonra nə müsibətim var??!

Qapıçı. Sən çıx aradan. (*Birdən duruxur.*) Yox, getmə, elə bilər onu aldatmışam. Məni birtəhər eləyər. Allah göstərməsin gözlərindən od çıxır. (*İkinci Balaxanımın gəldiyini görən qapıçı stolun altına girir.*)

İkinci Balaxanım (*hırslı*). Hani, məni çağırən o ər?

Qapıçı (*stolun altından*). Bacı, o boyda ərivü görmürsən? (*Sönqulu çəş-bas qalır.*) Balaxanımı tanımırısan?

İkinci Balaxanım. Məni çağırın bu idi?

Qapıçı. Bəli, Balaxanım bacı.

İkinci Balaxanım (*Sönquluya*). A kişi, heç utanmırısan, adam dul olanda, onu ələ salarlar? Ərim sağ olsaydı, sənin ciyərivü çıxartmışdı.

Sönqulu. Küy-kələyə salma, ərin ciyər çıxardan olsaydı, sən ondan qabaq rəhmətə gedərdin.

İkinci Balaxanım. Sən qalmışdin məni ələ salasan? Vallahi, burda bir şivən qopararam, səsimə aləm yiğilər. Balaxanımı dolayan hələ anasından olmayıb. (*Ağlayır*.)

Sönqulu. Ay bacı, mən Balaxanımın dalınca gəlmisəm. Öz arvadımin. (*Qapiçiya*.) Sən ora niyə girmisən? Adam yeyəndir? Arvad-zad görməmisən? Mən sənə Balaxanımı çağır dedim, sən bu şingiləni hardan tapdın?

Qapıçı. Balaxanımdır da.

İkinci Balaxanım (*ağlayır*). Baxanımadam da.

Sönqulu. Ala e! Belə də Balaxanım olar? Üç yaşlı dana kimi arvad getirmişəm bura, əvəzində buzov aparım? Bura xəstəxanadır, ya ferma?

İkinci Balaxanım. Buzovsan da, keçisən də. Mənə cavab ver görüm, sən mənim ərimisən?

Qapıçı (*stolun altından*). Təmiz söhbətdir, arvad olanda nə olar?

Sönqulu. Əşsi, mən sənə dedim ki, sən mənim arvadımsan? Haçan dedim, kimə dedim? (*Qapiçı stolun altından çıxır*.)

Qapıçı. Mənə dedin! Dedin bu gün xəstəxanadan çıxır, get çağır mən də çağırıdım.

İkinci Balaxanım. Mən hələ üç gündən sonra çıxacağam xəstəxanadan.

Sönqulu. İstəyirsən, lap üç ildən sonra çıx. Öz işindir. Onun mənə dəxli yoxdur. Balaxanım canı!

İkinci Balaxanım. Görüm elə özün yatasan üç il böyüyü üstə. Heç dalınca gələnin olmasın.

Sönqulu. Olmadı da. Qarğışa qalsa, sənə fundamentalni elə qarğış eləyərəm, dayandığın yerdə donarsan. Heç avqust ayının cir-hacırında Ərəbistan səhrasında da donun açılmaz, mən ölüm! (*Qapiçıya hirslənir*.) Ə, Dadaşbala, məni dolamışan? Bu Balaxanımdır? Balaxanımdan üç dənə bundan çıxar, hələ astatka da qalar.

Qapıçı. Ay bacı, sən Balaxanım deyilsən?

İkinci Balaxanım. Balaxanımadır.

Qapıçı. Bu sənin ərindir?

İkinci Balaxanım. Yox. (*Ağlayır.*) Ərim yoxdur. Ölüb.

Sönqulu. Bacı, ərin yoxdur, Allah əvəzini yetirsin! Oturduğum yerdə işə düşmədim? (*Qapıçıya.*) Ay süd yanığı, bəyəm mən öz arvadımı tanımırıam, sən bundan soruştursan?

İkinci Balaxanım (*Sönquluya hücum elayir*). A kişi, indi özüvü zorla mənə ər eləyəcəksən?

Sönqulu. Allah eləməsin! Sənə baxanda Balaxanıma min şükür! (*Kənara.*) Deyəsən, bu, zorla özünü mənə sırimaq istəyir, mən ölüm! Bacı, mən bir Balaxanımı ancaq saxlaya bilirəm. İkinci Balaxanımı mənə padarka versələr də lazımdır. Evdə arvad xoru düzəltməyəcəyəm ki. (*Qapıçıya.*) Aləmi qarışdırıban budur. Allah sənə şəfa versin. Bu kişinin səhvinə görə səndən min dəfə üzr istəyirəm.

İkinci Balaxanım (*yumşalır*). Deyirəm axı, siz mədəni adama oxşayırsınız. Üzünüzdə nur var. Kobud danışdığını üçün mən sizdən üzr istəyirəm. Yaxşı deyiblər ki, adam gərək bir şeyi dərindən öyrənməmiş, tez özündən çıxmışın.

Sönqulu. Eybi yoxdur, özündən çıxməq arvadların xasiyyətidir. Balaxanımdan min dəfə qabiliyyətlidir, mən ölüm. İyirmi beş ildir mən bizim arvada nəzakət dərsi keçirəm, beyninə girmir. De nöşün? Çünkü mən onu alanda, üç maşın cehiz gətirib, bir qram məri-fət gətirmək yadına düşməyiib.

Qapıçı. Bu yaman hiylogər adama oxşayır. O cür əzazılı bir dəqiqədə əl quzusuna döndərdi. (*Bu vaxt eynəkli oğlan içəridən çıxanda qapıçı onu saxlayır.*) Dayan, a yoldaş! Sən içəri hardan girmisən?

Eynəkli oğlan. Burdan.

Qapıçı. Kim buraxıb səni? (*Sönqulu göz vurur, o başa düşmür.*)

Eynəkli oğlan. Bu kişi.

Sönqulu. Mən? Yekə kişisən, ədə? Mən qapıçı-zadam səni buraxıb? (*Eynəkli oğlan başını bulayıb gedir.*) Gördün naxalı? Bildi işimi, çıxdı aradan. Aferist. Allah bilir, hasardan aşib. Cüvəllağı!

Qapıçı. Əmanətə xəyanət yaxşı iş deyil.

Sönqulu. Bura bax, ey. Ağzıva gələni tolazlama. Qiraqdan qulaq asan da elə bilər, görəsən, mənə nə əmanət eləmisən ki, xəyanətim olub. Əmanətin olsa, qapıda nə qələt eliyirdin?

Qapıçı. Ay başına dönüm, indi ki, bunu buraxırdın, daha baş həkimi o günə niyə salmışdır?

İkinci Balaxanım (*qapıçıya*). Sən də uzunçusan a. Kişiyyə böhtan niyə atırsan? Utanmirsan? Bu adam buraxandır?

Qapıçı. Daha sözüm yoxdur.

Sönqulu. Sənin qızdırman var, mən ölüm. Rəhmətliyin oğlu. Həkimlər qulağuvun yanındadır ki, özüyü göstər də.

İkinci Balaxanım. Demə daha. Siz ona fikir verməyin. Mən indi gedib sizin Balaxanımı taparam.

Sönqulu. Dayanın, hələ getməyin, sizinlə bir balaca söhbətim var.

İkinci Balaxanım (*əzilib-büzülür*). Nə barədə?

Sönqulu. İş barədə.

İkinci Balaxanım. Bəlkə qalsın başqa vaxta? (*Balaxanım gəlir, onların söhbətini eşidib, kənara çəkilir.*)

Sönqulu. Olar. Bu barədə arxayın danışmaq lazımdır. Təklikdə. Mən sonra sizin yanınıza gələrəm. Sizə nə gətirim?

İkinci Balaxanım. Heç nə lazım deyil! Sizin sağlığınızdan başqa! Sağ olun! Xudahafiz! (*Gedir.*)

Sönqulu. Mütləq gələcəyəm. Bunu gərək yeməkxanaya işə götürüm. Əntiqə zaşitnikdir. Yoxlama oldu, ver qabağa, mən ölüm! Arvadlara güzəşt çoxdur. (*Balaxanım onun yanından saymazyana keçir, Sönqulu onu görüb sevincək.*) Balaxanım, həmişə ayaq üstə! Bizim idarənin müdürü kimi düz keçirsən, gözün adam-zad görmür!

Balaxanım. Mən Balaxanım deyiləm.

Sönqulu. Balaxanım deyilsən? Nə oldu, adını dəyişdin? Gül kimi aduvu dəyişincə, xasiyyətini dəyişsəydin, deyərdim afərin!

Qapıçı. Deyəsən, bu da Balaxanım olmadı.

Sönqulu. Bu əsil Balaxanımdır. (*Pərdə örtülür, Sönqulu və Balaxanım pərdə qabağında qalırlar.*)

Balaxanım. Gəlmə mənim dalımcı! Get səni gözləyənin yanına!

Sönqulu. Bərəkkallah! Heyif bu qəddi-qamətindən ki, qapısında yel vurub yengələr oynayır. Sən oləsən, sən məni çərrədib salacaqsan balnisada boş qalmış koykova!

Balaxanım. Səninçün daha yaxşı, məşuqəvə yaxın olarsan.

Sönqulu. Balaxanım! Kaş ömrüm boyu subay qalaydım, sənə rast gəlməyəydim! Ağəz, mən məşuqə dalıca gəzənəm? Mənim heç ölməyə vaxtım yoxdur?!

Balaxanım. İndi öz gözümlə gördüyüüm, qulağımla eşitdiyimi də danacaqsan? Sönqulu! Heyif sənilə keçən ömürdən, çox heyif!

Sönqulu. Sonra deyirlər, təqsir kişidədir, bayaqkı Balaxanımın qabiliyyəti hara, bunun kərtənkələdən zəhər alan dili hara? Balaxanım! (*Qışqırır.*)

Balaxanım. Çəkmə mənim adımı!

Sönqulu. Ay sənin adın Əzrayılın bugünkü spisokunda başda qırmızı çernillə yazılışın ki, gözündən yayınmayasan!

(*Musiqi.*)

Balaxanım.

Səni sevirəm dedim.
Sözümdən inciyərəm.
Yollarına dikilən
Gözümdən inciyərəm.

İnciyərəm, səni mən
Güman etməzdəm belə.
Səndən incidiyimçün
Özümdən inciyirəm.

Sönqulu.

Məni kəməndə salan
Telindən inciyərəm.
Şirin dildə acı söz,
Dilindən inciyərəm.

İnciyərəm illərlə
Sən olmusan həmdəmim.
Ayımdan inciyirəm,
İlimdən inciyirəm.

Balaxanım. İndi belə danışarsan, quyruğun qapı arasından çıxıb, kefin kök, əlində yeməkxana, hər şey təzələnib, köhnə bir dənə Balaxanım qalmışdı, onu da o cüllütlə əvəz elədin. Xudahafiz!

Sönqulu. Xeyr! Sən əvvəl mənimlə salamlaş, sonra xudahafiz de! Ay həkimlər, həkimlər! Gül kimi arvadı gic eləyib qaytardılar üstümə!

B a l a x a n ı m. Həkimlər çox sağ olsunlar! Məni əməlli-başlıayağa qaldırmışdır, sən yixdin. Özü də xəstəxananın kəndarında. Heç qoymadın evə gəlib çatım. (*Ağlayır.*)

S ö n q u l u. Xalis anavun kopyasınan, mən ölüm! O da atovu bu priyomnan öldürdü. İndi sən də ondan öyrəndiklərini mənim üstündə təcrübə aparmaq istəyirsən? Onu görməyəcəksən! Böhtançı, deyir xəstəxananın kandarında məni vurub yixdin.

B a l a x a n ı m. Vursaydın ondan min dəfə yaxşı idi. Elə bilirsən, sənin o cüllütlə mazağlaşmağını görmədim? Ona svidaniya verməyini eşitmədim? Az qalmışdın üzünü mürdəşir yumuşu hop eləyib udasan. (*Sönqulunu yamsılayır.*) Sənin üçün nə gətirim? Dərd apar, azar apar! Ağacın dalından sizə qulaq asırdım. Hamısını bildim. Tanıdım səni! Heç eybi yoxdur. Mən də oturub, bunun yolunu gözləyirəm ki, dalımcə gələcək. Çəkil gözümən, çəkil, çəkil, çəkil...

S ö n q u l u (*gülür*). Ağzın motosiklet motoru kimi xoda düşəndə dayanmaq bilmir. Heç xəbərin var ki, o cüllütü sənin yerinə sıriyıldılar mənə? Mən səni çağırıldığım, gördüm o gəldi. Heç demə, onunda adı Balaxanımmış. Dedim əsi, bizim arvad hara, bu hara? Bala-xanım!

B a l a x a n ı m. Can!

S ö n q u l u. Kül olmayan dərrakövün fundamentinə! Ay maymaqlar müsabiqəsinin qalibi, heç şeyi bilməsən də, görək onu biləsən ki, mən sənin o tülübü baxışuvu əlli elə cüllütə deyişmərəm.

B a l a x a n ı m. Bu nə bənzətmədi? Tülübü baxışuvu nədir? De, ceyran baxışını.

S ö n q u l u. Görmədiyim şeyi deyə bilmərəm.

B a l a x a n ı m. Sönqulu, mən bilirom sən məni çox istəyirsən, incimə, sinayırdım səni.

S ö n q u l u. Bərəkallah, düzü əyri görən qabiliyyətin olmayan cövhərinə. Malades! Bu fərasət yer üzündə bircə adamda olar, o da mənim baxtıma çıxıb. İyirmi beş ildir Sönqulunun qoltuq cibində mürgü vurur, hələ indi ayılıb məni sinayır. Bərəkallah!

B a l a x a n ı m. Sönqulu, çox qəliz danışırsan a, incimə, başa düşmədim, nə deyirsən?! Qoltuq cibində nə var, dedin?

S ö n q u l u. İnşallah, iyirmi beş ildən sonra onu da başa düşərsən.

B a l a x a n ı m. Elə onu de, hələ nə yaşım var? Yadındadı, sənə gələndə balaca, bu boydana uşaqq idim.

S ö n q u l u. Kaş elə o boydana qalaydın.

Balaxanım. Niyə, Sönqulu?

Sönqulu. Heç olmasa, sən sarsaq-sarsaq danişanda, deyordim: uşaqdır, ağılı kəsmir. Balaxanım, mən həyatımda iki şeyi sevmişəm. Bir pulu, bir də səhv eləyib səni.

Balaxanım. İndi ki səhv elemisən, mən çıxıb gedə bilərəm.

Sönqulu. Deməzsən aldatdım, bəs iyirmi beş illik sənə baxmaq xərcimi kim ödəyəcək?

Balaxanım. İsləyərəm, az-az qaytararam.

Sönqulu. Xeyr, mənim kredit maldan zəhləm gedir. Torpağı sanı yaşayasan, sən də xalan Nisəxanım kimi nisyə şey üçün sino gedirsən. Elə siz nəsilliklə nisyəbazsız.

Balaxanım. Sarsaq dedin, yadına düşdü: ay Sonqulu, heç soruş-muram işlərin necədir?

Sönqulu. Necə olacaq, yenə ilişdim. Müvəqqəti keçirdilər aşağı işə.

Balaxanım. Ay Sönqulu, təzə yeriməyə başlayan uşaq kimi tez-tez yixılırsan e!

Sönqulu. Badalaq qoyanlar qoyur bəyəm?

Balaxanım. Olmaz ki, düz işləyəsən? Yorulmadın? Bilmirəm sən niyə belə pulgir oldun?!

Sönqulu. Rəhmətlik atova oxşamışam da.

Balaxanım. Sönqulu, birdəfəlik bil ki, yalan ayaq tutar, yeri-məz!

Sönqulu. Balaxanım, yalanı elə yeridirlər ki, lap “mersedes” kimi. Elə bu dəfə məni yalandan yixmadılar?

Balaxanım. Axi bir de görüm necə oldu?

Sönqulu. Necə olacaq? Yatmışan xəstəxanada, dünyadan xəbərin yox. İntizam, qayda-qanun məsələsinə elə girişiblər ki, yatanda da diksinirəm.

(*Musiqi*.)

Bir qadın gəldi ki, kontrolam mən,
Dedim iş nə gözəl xanımıma düşdü.

Balaxanım. Arvad?

Sönqulu.

Arvad, özü də sir-sifətdən sənə oxşayırdı.
Ürəyim quş kimi qopdu yerindən,

Gedib nənəmgilin damına düşdü.
İşarə elədim dərdimi bildi,
Dedim nə yaxşı ki, bu əhli-dildi.
Cibimi tərpətdim, astaca güldü,
Güləndə qadası canıma düşdü.
Şükür elədim ki, işim deyil pis,
Nə bilim tor qurur mənə bu iblis,
Elə ki zəng edib çağırıcı milis,
Sındı qol-qanadım yanına düşdü.

(*Balaxanım məyus olur, Sönqulu onun könlünüü alır.*)

Balaxanım, fikir eləmə. İşim yaxşı olacaq.

Balaxanım. Nə vaxt?

Sönqulu. Amma heç kimə demə a! Sən bir az ağıziyırıqsan.

Balaxanım. Mən? Arxayın ol! Dədəmin canı, heç kimə demərəm.

Sönqulu. Bu yaxınlarda atıram yeməkxananın daşını, əntiqə yerə gedirəm.

Balaxanım. Hara?

Sönqulu. Sus! Bunu bir sən bilirsən, bir də mən.

(“Sus-sus” mahnisı)

Bunu demə heç bir kəsə,
Hamı bilər düşər səsə.
Sonra məndən yazan olar,
Ora-bura yozan olar.

Nəqərat.

Təkcə sənə, sənə, sənə açıram sirri,
Çünki sənə, mənə, bizə olacaq xeyri!
Sus! Sus! Sus! Kimsələr bilməsin!
Sus! Sus! Sus! Kimsələr duymasın!

Balaxanım.

Arxayın ol sən dilimdən,
Lal olaram, susaram mən.
Elə işdən qaçmaq olmaz,
Belə sirri açmaq olmaz!

Nəqərat.

(Pərdə açılır.)

Yeməkxana. Orda-burda tək, cüt adamlar oturub.
Sönqulu və Balaxanım gəlirlər.

Sönqulu. Balaxanım, müftəbazları çağır yanına. Petiminutka eləyəcəyəm.

Balaxanım. Günün günorta çağrı petiminutka olar?

Sönqulu. Bay atonnan, ömrümdə görmədim ki, sənə söz deyəndə cavab qaytarmayan!

(Sönqulu oxuyur.)

Bura hər axşam səhər,
Müşterilər gələrlər.
Yeyib ləzzət alarlar
Bizdən razı qalarlar.

Xidmət eliyərik,
Hörmət eliyərik.
Bundan gözəl nə vardır?

(Balaxanım bir-bir işçilərə yaxınlaşış piçıldayıb:
“Sönqulu əntiqə işə gedir, amma heç kimə demə a!”)

Bizdən inciyən olsa,
Bəd sözlər deyən olsa,
Üzlərinə gülərik,
İşimizi bilerik.
“Səhv olub” deyərik,
Minnət eləyərik.
Bundan gözəl nə vardır?

Bu vaxt xörək paylayan dili topuq vura-vura onun yanına gəlir.

Ağarəfi. O... o... onlar ş...ş...i...kayət ki...ta...bı... istəyirlər.
Sönqulu. Ədə, nə olub sənə, belə kəkələyirsən, boğazında sümük-zad qalmayıb ki...

Ağarəfi. Ş...i... istəyirlər.

Sönqulu. Şaşlık isteyirlər? Ver də! Azar istəmirlər, dərd istəmirlər.

Ağarəfi. Yooox o... onu de...de...mirəm...

Sönqulu. Ağız Balaxanım, buna bir stekan sərin su ver, boğazı açılsın.

(*Hər iki Balaxanım su gətirib gəlirlər və ikisi də suyu
Ağarəfiyə uzadır.*)

Sönqulu. A bala, bir-bir, nə olub? Pajar söndürüsünüz? (*Ağarəfi çəş-baş qalır.*) Götür, iç də! (*Suyu başına çəkir, o biri suyu da içmək istəyəndə Sönqulu onu saxlayır.*) Dayan görüm, zalim oğlu, tarla sulayırsan? De görüm, nə olub?

İkinci Balaxanım. Yazığın hali xarabdır!

Sönqulu. Sən mumla! Həkim-zadsan bəyəm? Özün təzə dirilmisən ki?

Balaxanım. Qoy bir nəfəsini alsın da, sənin heç hövsələn yoxdur a!

Sönqulu. Sən ölüsən, mənə deyən gərək bir Balaxanımın əlində girinc olduğun yerdə, ikincisini niyə bura peyvənd eləyirsən? Balaxanım, icazə ver, sözünü desin! Olar?

Balaxanım (*Ağarəfiyə*). Qorxmusan?

Sönqulu (*ona tərs-tərs baxır, Balaxanım geri çəkilir*). Hə, boğazın açılmadı? Bəlkə kanalizasiya idarəsindən usta çağırıraq??!

Ağarəfi. Orda oturan iki nəfər şikayət kitabını istəyir. Deyirlər, altı manat 75 qəpik artıq almışam. Deyəsən, böyük adamdır, yaman ötkəm danışır. O maşın da onlarındır.

Sönqulu. Nə qədər içiblər?

Ağarəfi. İkisi 800 qram.

Sönqulu. Kül təpəvün mərkəz nöqtəsinə! Ötkəm danışmaq üçün 150 qram bəsdir, 400 qram vuranda siçan da pişiyi sorğu-suala tutur. Keç bu yana görüm!

Balaxanım (*onu tutur*). Sən mənim canım, hirslənmə! Əldən xata çıxar, xasiyyətinə bələdəm!

Sönqulu (*mülayimcəsinə*). Sən də lap odun üstünə su əvəzinə benzin tökənsən ha... Heç mən hirslənmişəm? Yaduva mərəkə düşüb? (*Nə isə fikirləşir.*) Balaxanım, gördün, ara qarışdı, cüllütü ver qabağa! Çubuşdan da zirəkdir!

Balaxanım. Baş üstə, amma sən hırsınlım! Xasiyyətinə bələdəm də... Əlindən bir iş gəlməsə də, dilini dinc qoyan deyilsən.

Sönqulu. Yeri get, dəyirmando dən yeyib bəslənən toyuq kimi ortada fırlanma.

Ağarəfi. Ode, özləri gəlir bura. (*Müştərilər gəlirlər.*)

Balaxanım. Hazırlışım hücum'a?

Sönqulu. Balaxanım, heç nədən dava axtarma, get iş-güçüvə! Balaxanım, sən indi də qoçluq eliyirsən. Onu isteyirsin 15 sutka versinlər sənə, indi də ora peredaça gətirim. (*İkinci Balaxanıma.*) Sən nə Həştərxan pişiyi kimi gözüvü zilləmisən? Gedin iş-güçüvə!

Birinci müştəri. Hanı buranın müdürü? (*Ağarəfiyə.*) A bala, bu şikayət kitabı nə oldu belə gəlib çıxmadı?

Sönqulu. Şikayət kitabımız bomboşdur, içində heç nə yoxdur.

Birinci müştəri. Hanı müdür?

Sönqulu. Hələlik budur.

Birinci müştəri. Bəs siz kimsiz?

Sönqulu. Mən həmişəlik müdərəm.

İkinci müştəri. Heç nə başa düşmürəm.

Ağarəfi. İcazə verin, sizi başa salım. Əslində müdür bu kişidir. (*Sönqulunu göstərir.*) Mən xidmətçiyməm. Balaca bir iş olub, üç aylıq onun vəzifəsini kiçildib keçiriblər xidmətçi, məni də müvəqqəti müdür.

İkinci müştəri (*birinci müştəriyə*). Sən bir şey başa düşdün?

Birinci müştəri. Düşdüm.

Keçibdilər ziyanə,
Tədbir olub miyanə.
Biri gedib o yanə,
Biri gəlib bu yanə.

Deməli, burda iki müdür var, biri hələlik, biri həmişəlik.

Sönqulu. Bəli, aton oldu rəhmətlik. Burda başa düşməməli nə var ki?

İkinci müştəri. Sizin işiniz çox çətin olacaq.

Sönqulu. Niyə, atam-qardaşım?

İkinci müştəri. Ona görə ki, iki qoçun kəlləsi bir qazanda qaynamaz. (*Sönquluya.*) Qaynayar?

Sönqulu. O baxır qazanın razmerinə. Bizim mətbəxdəki qazana
12 qoçun kəlləsi yerləşir.

Birinci müştəri. Yaxşı, boşluyun, boş söhbəti. İş-gücmümüz
var. Hələ yol getməliyik. Şikayət kitabını gətirin. Sizinlə sonra danışacağam.

İkinci müştəri. Günüñ gündüzündə camaatin cibinə girisiniz. 6 manat 75 qəpik artıq alırsız.

Sönqulu. Belə olmaz axı? Bu saat hər şeyi aydınlaşdırarıq.

(*Musiqi-parodiya, Sönqulu və Ağarəfi “Bilmirdin, bileydin” duetini ifa edirlər.*)

Sönqulu. Haqq-hesabı söylə görüm, şotkada səhv salmışan?

Ağarəfi. Salmışam!

Sönqulu. Filan qədər artıq deyir, söylə görüm almışan?

Ağarəfi. Almışam.

Sönqulu. İnanmiram gözlərimə mən sənə mat qalmışam.

Ağarəfi. Bilmədim!

Sönqulu. Bileydin!

Ağarəfi. Nə bileydim?

Sönqulu. Bileydin! Belə işçün bir neçə yol söylə görüm, batmışan?

Ağarəfi. Batmışam.

Sönqulu. Haqq-hesabı söylə görüm bir-birinə qatmışan?

Ağarəfi. Qatmışam.

Sönqulu. Özü alır boynuna ki, bilməyib aldatmışam.

Ağarəfi. Bilmədim!

Sönqulu. Bileydin!

Ağarəfi. Nə bileydim?

Sönqulu. Bileydin! Balam, kişi ağızında deyir ki, səhv eləyib də.

Ağarəfi. Səhv eləyəni bağışlayarlar də. Düz demirəm?

Sönqulu. Düz deyirsən.

Birinci müştəri. Utanmazcasına adamı aldatmaq biabırçılıqdır.

Sönqulu. Sən də düz deyirsən.

İkinci müştəri. Belə işdən ötrü sizi cəzalandırmaq lazımdır.

Sönqulu. Sən lap düz deyirsən.

Birinci müştəri (*Sönquluya*). Sənin bu məsələyə qarışmağa heç haqqın yoxdur.

Sönqulu. Tamamilə düz deyirsən. Hamınız düz deyirsiniz. İcazə verin, bir kəlmə mən də düz deyim. Bununla da mübahisəyə xitam verək.

Birinci müştəri. De görüm, nə deyirsən, uzunçuluq eləmə. **Sönqulu.** Düz buyurursan. O maşın sizindir?

İkinci müştəri. Bəli, mənimdir.

Sönqulu. Özün sürürsən?

Birinci müştəri. Özü sürür. Bunun sənə nə dəxli?

Sönqulu (*özünü nervinniliyə vurur*). Dəxli coxdur. Mən buna yol verə bilmərəm ki, gözümün qabağında 400 qram araq içib sükan arxasına oturasız. Yolda qəza törədəsiz. (*Ağarəfiyə*) Adə, sal çötkəyə, 40 dərəcə arağın qraduzu, 38 dərəcə havanın istisi, nə qədər elədi?

Ağarəfi. 95.

Sönqulu. Boyunu yerə soxum, 78. Haqq-hesabı da bilmirsən.

Ağarəfi. Bağışla, elə bildim, yemək-içməkləri hesablayıram. **Sönqulu.** Heç yerə getməyəcəksiz!

İkinci müştəri. Üstümüzə qışkırmış, sən yol nəzarətçisi-zadsan bəyəm?

Sönqulu. Bəli, nəzarət ümumxalq işidir. Mən qoymaram ki, siz burdan bir addım maşına yaxın gedəsiniz.

Birinci müştəri. Heç yel olub yanımızdan da keçə bilməzsən. Biz gedək, sən saxla!

Balaxanım (*gəlir, Sönqulunu tutur*). Hirslənmə, sən mənim canım.

Sönqulu. Hirslənəcəyəm. (*Yavaşdan*.) Mən dartinanda qoyma. (*Müştərilər uzaqlaşırlar*.) Maşına yaxın getməyin. (*Yalandan dartinir, onu buraxmırlar*.) Açıma, maşının qapısını. (*Maşının uzaqlaşan səsi gəlir, asta*.) Balaxanım, bərk tut, əlindən çıxsam, biabırçılıq olar!

Balaxanım. Sən də az hoppan da! Gücüm çatmir axı?!

Sönqulu (*gülür*). Heç kim heç kimin yanında gözükögəli olmasın. Gör nə çıxdılar aradan? (*Sanitar həkiminin gəldiyini görən Sönqulu dilxor olur*.) Buyur, gəlir. (*Ağarəfiyə*) Kişisən, bunu ək! Elə şingilədir ki, yapışdı qopmaq bilmir. (*Balaxanıma*.) Get o cüllütə de, tez stolları silsin. O yan-bu yan oldu, cumsun hərifə!

Sanitar (*gəlir*). Salaməleyküm! Necəsiz?

Ağarəfi. Sağ olun! (*Sönqulu özünü görməməzliyə vurub kənara çəkilir.*)

Sanitar (*o tərəf-bu tərəfə boylanır*). Gözümə milçək dəydi.

Sönqulu. Bunun da qazancı milçəkdən çıxır. Yatanda yuxusunda da milçək görür.

Ağarəfi. Milçək?

Sanitar. Bəli, milçək! Özü də xalisindən. Natəmizlikdir. (*İkinci Balaxanımın stol sildiyini görür.*) Əlinizdə dəsmal da çirklidir!

İkinci Balaxanim. İndicə yumuşam.

Sönqulu. Sən ölüsən, bu özü pol əsgisindən murdardır, guya təmizlik axtarır. (*Sanitar portfelini açıb kağız çıxarır, başlayır yazmağa, Sönqulu tez başının üstünü alır.*)

Sönqulu. Xoş gördük, xeyir ola, yenə təbin gəlib, nə yazırsan?

Sanitar. Akt! Natəmizlik! Milçək! Başdan-ayağa antisanitariya! Ətə milçək qondu, gərək onu tullayasan.

Sönqulu. Ay bu milçəklərin zatına lənət! Onlarda bir üz var ki, adama da qonurlar. (*Ağarəfiyə.*) Qanacağın olsun! (*Göz vurur.*) Kişini apar içəri, orda yazsin!

Ağarəfi. Buyurun içəri!

Sanitar. İçəri?

Sönqulu. Hə, ora xudmanıdır, çünkü ora kassamızın yanıdır.

Sanitar. Olar! Olar!

Ağarəfi. Ağlıma səmərələşdirici bir təklif gəlib, onu eləsək, buraya bir dənə də olsun milçək gəlməyəcək.

Sanitar. O nə təklifdir?

Ağarəfi. Bax bu divar boyu vintilyatorlar düzək! Onlar firlan-dıqca külək milçəkləri qovacaq, necədir?

Sanitar. Pis! Külək milçəkləri qovacaq, amma tozu da qaldırıb tökəcək süfrəyə! Yenə olacaq antisanitariya. Akt! Fakt!

Ağarəfi. Axı milçək gəlməyəcək.

Sönqulu. Ağarəfi, uzunçuluq eləmə! Milçək gəlməyəcək, bu kişi gələcək. Tozdan da olsa, bir şey çıxardacaq! Bildin? Apar kişini içəri! (*Sanitar portfelini qoltuğuna vurub Ağarəfi ilə içəri keçir.*)

Sönqulu. Ay Balaxanim! (*Balaxanımların hər ikisi qaça-qaça gəlirlər.*) (*İkinci Balaxanıma.*) Sən yox, bu Balaxanim.

Balaxanim. Milçəklər padşahı getdi?

Sönqulu. Hara gedir? Milçək şirəyə gəlir, o şirniklənməyə.

Balaxanim. Sönqulu, səndən bir xahişim var.

Sönqulu. Buyur, Balaxanım!
Balaxanım. Söz ver ki, təzə yerdə düz işləyəcəksən! Hə, nə
olar?!

Sönqulu. Söz verə bilməyəcəyəm, o barədə üz vurma! Çünkü
o məsələ məndən asılı deyil.

Balaxanım. Bəs kimdən asılıdır?
Sönqulu. Mənim böyüyümdən.

Balaxanım. Heç sənin işindən başım çıxmır.

Sönqulu. Heç mənim də başım çıxmır, Balaxanım! (*Musiqi, Sönqulu oxuyur.*)

Aylar ötür, ilbəil artır yaşım,
Bir para şeydən yenə çıxmır başım.

Dostlarımın çoxları mən yaşdadır,
Düzdür ağıl yaşda deyil, başdadır.
Qövr eləyən dərdi-qəmim başqadır.
Dinməyirəm çünkü ağırdır daşım,
Bir para şeydən hələ çıxmır başım.

Zərrəcə məndən qabağa getməyib,
Elm adına bir şeyi dərk etməyib.
Adı biliklər ona heç yetməyib,
Bəs nə tehər alım olubdur Haşim?
Bir para şeydən hələ çıxmır başım.

Bilmirəm aləm dəyişibdir niyə,
Qorxuram hərçənd eşidib inciyə,
Yoxdu mənim əldə vəzifəm deyə
Ay kişi, saymir məni öz qardaşım.
Bir para şeydən hələ çıxmır başım.

(*Sanitar portfeli şışmış halda içəridən çıxır,
qoyunun budu portfeldən görünür.*)

Sanitar. Sönqulu qardaş, xudahafız, mən getdim! Akt yazmalı
olmadım, sənin xətrinə!

Sönqulu. Çox sağ ol, hörmətin artıq olsun. O ətin üstünü ört,
milçək qonar, tullamalı olarsan!

Sanitar. Düz deyirsən, milçək çox ziyankar şeydir!

(Gedir.)

Sönqulu (*onun ardınca*). Milçək olmasa, sən batarsan ki, ay milçəkdən də həyəsiz! Zalim oğlunun portfeli də bezrazmerdir, qarmon kimi dardıqca uzanır. Balaxanım, işçilərin hamısını bura çağır. (*Həmi yiğisir.*)

Ağarəfi. Sönqulu qədəş, bilirəm bizi niyə çağırmışan.

Sönqulu. Nə bilirsən?

Ağarəfi. Əntiqə bir işə gedirsən?

Balaxanım. A, bunlar bunu hardan bilir?

Sönqulu. Hardan biləcəklər? Anova nahaq yerə teleqraf Ümbil deməyiblər ki... Onun qızı deyilsən? Nəsilliklə ağızıçıqsız!

Ağarəfi. Bunun dəxli var? Mübarəkdir!

(*Musiqi. “Mübarəkdir” mahnısı, xor.*)

Xor.

Mübarək! Mübarək!

Təzə işin mübarək!

Amma bizi yaddan çıxarma a!

Balaxanım. Ay başına dönüm, bunlar nə tez eşidiblər?! Yaxşı deyiblər e, yerin də qulağı var.

Sönqulu. Yerin qulağı var, amma Balaxanımın ağızının qapısı yoxdur.

Xor.

Mübarək! Mübarək!

Təzə işin mübarək!

Apar bizi özünlə, gedək sənin izinlə.

Xor.

Mübarək! Mübarək!

Təzə işin mübarək!

İKİNCİ HİSSƏ

Balaxanım və Sönqulu pərdə qarşısında söhbət edə-edə gəlirlər.
Onların ardınca son dərəcə yüksək hambal gəlir.

Balaxanım. Sönqulu, ağlıma bir fikir gəlib.
Sönqulu. Yenə olmayan ağluva nə fikir gəlib, Balaxanım?
Balaxanım. Deyirəm ki, gedək əmimin yanına, onun da sənə köməyi dəyər.

Sönqulu. Balaxanım, sənin əmin dünyanın düz vaxtında yanın barmağa su tökən deyil, bu bir. İndi özü yalvar-yaxardadır, bu iki. Özüm öz işimi düzəltmişəm, bu da üç! Əmivün işi firixdir.

Balaxanım. Nə bilirsən?
Sönqulu. Eşitmışəm.
Balaxanım. Sən də uşaqlı kimi hər eşitdiyinə əlüstü inanırsan!
Harda eşitmisən?

Sönqulu. Çayxanada danışırıldılar.
Balaxanım. Eh, yer tapdırın da söz eşitməyə!
Sönqulu. Balaxanım, bütün sveji məlumatlar ya çayxanada olur, ya dəlləkxanada! Rəhmətlik mənim dayım, yəni sənin rəhmətlik qaynanavun rəhmətlik qardaşı kənd soveti işləyirdi. Bir gün onun arvadı gedir bazarlığa. Bazarda iki arvadın söhbətindən eşidir ki, filankəsi, yəni dayımı kənd sovetliyindən çıxardırlar. Gəlir evə ərinə bu əhvalatlı danışır. Dayım deyir, o arvadlar da qələt eləyir, onlara qulaq asıb xəbər götirən sən də. Məni işdən-zaddan çıxarmırlar. Kişi gedir işə, axşam evə qayıdanda arvadına deyir: “Fatmanisə, arvadlar düz deyirmiş, məni işdən çıxartdılardı. Bu gün də get bazara, öyrən gör, indi məni hara qoyurlar?”

Balaxanım (*gülür*). Ay səndə də qondarma məsəllər var a!
Axı, əmim neyləyib ki?

Sönqulu. Balaxanım, əməvvü mənə tanıtdırırsan?

(*Musiqi. “Elin sözü əvvəl-axır düz olur” parodiyası.*)

Yazlıq əmin xəlvət görür hər işi,
Yenə ondan söhbət olur, söz olur.
Sızlamasın bəs neyləsin o kişi,
Gözlərinə neçə yerdən göz olur.

X or.

Gözlərinə neçə yerdən göz olur.
Həlləm-qəlləm nə iş olsa girişir.

X or.

Girişir, girişir!
Bir yol tapıb balıq kimi sürüşür.

X or.

Sürüşür, sürüşür!
Rüşvət alır ciblərinə od düşür.
Almayanda ürəyində köz olur, köz olur.

X or.

Almayanda ürəyində köz olur, köz olur.
Öyrənmədi bu işlərin çəmini.

X or.

Çəmini, çəmini.
Yük elədi bu dünyanın qəmini.

X or.

Qəmini, qəmini.
Deyirlər ki, tərpədirlər əmini, hey, hey, hey!
Elin sözü, əvvəl-axır düz olur, düz olur.

X or.

Elin sözü, əvvəl-axır düz olur, düz olur.

B a l a x a n i m. Dediyindən dönmürsən, amma yapışdığını işlərin də, hamısı yarımcıq qalır. Vallah, sənin tutduğun yolun axırı həmişə uğursuz olacaq.

Sönqulu. Balaxanım, Molla Tükəzban sağ olsaydı, səninçün bir əntiqə ağıl duası yazdırardım. Bay atonnan! Yola çıxan kimi bəd ağzıvun alaqapıları taybatay açıldı.

Balaxanım. Hə, de görüm, indi hara düzəlirsən? Qorxma, ağızdan möhkəməm, heç kimə demərəm, dədəmin canı!

Sönqulu. Ağızının möhkəmliyinə şübhəm yoxdur, and içmə! Qaldı çənövün boş olmasına, onunçün də səni qınamırıram, çünkü sor-tunuz elədir. Amma tapdığım iş əntiqə yerdir, Balaxanım, hara olduğunu üz vurma, hələ deyən deyiləm. Rəhmətlik atam həmişə deyərdi: gərək iş öz-özündən düzələ, əlləşməklə deyil. O mənə saxta əmək kitabçası verən var idi a, indi onun da işi fırıldır.

Balaxanım. Niyə?

Sönqulu. Əshi, mən nə bilim niyə? Onun da dərdini mən çəkim? Möhkəm yoxlayırdılar, komissiya gəlib. Axı onu böyütmüşdülər. Gözü adam-zad görmürdü. Getdim yanına, örtdüm qapını; dedim məni filan yerə göndərməsən, verdiyin saxta əmək kitabçasını göstərirəm komissiyaya. Əvvəlcə bir bozardı. Qayıt mənə de ki, “adam kişi olar”. Dedim bilirsən nə var, “elə kişi kimi üzüvə durmasam, heç kişi döyüldəm”. Balaxanım, heç kim, heç kimin yanında gözükögəli olmasın. Əlüstü yalvardı ki, elə eləmə! Mən səni burdan göndərim, amma orda işivü özün düzəlt! Necədir, səninçün?

Balaxanım. Eh, heç bu işdən də xoşum gəlmədi.

Sönqulu. Balaxanım, adam çərrətməkdə anandan da bir çomçə qabaqsan, mən ölüm. Daha sənə sözüm yoxdur.

Balaxanım. Yaxşı, bundan sonra lal-kar olaram. Ağzımı açıb danışmaram.

Sönqulu. Balaxanım, lal-kar olmanın özü də adam çərlətmək priyomudur. Eşitməmisən deyiblər: “Necəsən, dinməyim, atan yansın!”

Hambal. Ay başına dönüm, bu qutuların içində daş yığmisan? Ha istəyirəm dikəlim, belimi basır aşağı.

Sönqulu. Ay zırrama, yük altında dikəlmək olar? Gəl görüm, sənə nə var, ora nə yiğmişim? Kontrolsan?

Balaxanım. Sönqulu, bəlkə daşıya bilmir? Yazıqdır, axı?!

Sönqulu. Ağəz, bir əsrin dörddə biri qədər müft-müsəlləm sənin hamballığını eliyirəm, mənə yazığın gəlmir, bununçün az qalmışan dəsmal çıxarıb ağlayasan!

Reproduktordan səs eşidilir.

Səs. Diqqət! Diqqət! Bakıya gedən 999 №-li qatar dörd saat gecikir... Təkrar edirəm...

Pərdə açılır. Restoran. Onlar hər üçü restorana girirlər.
Sönqulu oxuyur.

Sönqulu.

Qatar yubandı, neylim?
Yolda dayandı, neylim?
Yenə yeyib-içməyə
Meylim oyandı, neylim?

Nəqərat.

Süz arağı asta-asta,
Öpüm qoyum gözüm üstə.
Gəlsin mənə qulluq etsin.
Gözü badam, ağızı püstə! Hey!

Ciyər manqalı neylər?
Şirin dil balı neylər?
Mənim kimi əhlikef
Dövləti, malı neylər? Hey!

Nəqərat.

Sönqulu. Balaxanım! Canıma and içmirəm, sənin canınçün, altı aylığımdan bu qatarla gedib-gəlirəm. Hələ onun gecikmədiyi günü görməmişəm. Başqalarını bilmirəm, amma gecikməyi mənim ürəyimcədir. De nösün, verim cavabuvu!

Balaxanım. Geciksin də, hara tələsirik? Tələsən təndirə düşər.

Sönqulu. Gecikən restorana. Malades! (*Hambala*.) Gəl, sənə də bir sual verim.

Hambal. Sən səni çox istəyənlərin canı, əvvəl de, bu şələni hara qoyum, sonra nə qədər sual versən, cavabını hoptum verərəm. Ağırı, qabırğalarım şaqqlıdayır.

B a l a x a n ı m . Düz deyir də. Yazıq əldən düşdü ki?

S ö n q u l u . Qorxma, ölməz! Hambalın xasiyyətidir, mənzil başına çatanda yükü ağırlıq eləyər, nösün ki, pulunu artırısan. Düz demirəm? (*Hambala*.) Məşədi İbadın hambalı kimi sizildama.

H a m b a l . Əmioğlu, mən sənə Məşədi İbad dedim bəyəm?

S ö n q u l u . Bura bax ey! Mənimlə ikibaşlı damışma! On qramlıq dilin altı kiloluq başına ağırlıq eləyir? (*Gözü ofisianta sataşır*.) Madonna, privet! (*Onu aşağidan yuxariyadək süzür*.) A maşallah! Əməlli-başlı xanım olmusan. Gözəllik sərgisi keçirilsə, mən də münsiflər heyətinin sədri olsam, sənə birinci yeri verərəm, bez atkaz!

B a l a x a n ı m . Sönqulu, yavaş danış, heç bilirsən səsin parovoz fiti kimi hara gedir?

S ö n q u l u . Balaxanım, lal-kar olmaq öhdəliyindən heç on dəqiqə keçməyib!

O f i s i a n t . Xoş gördük, Sönqulu əmi.

S ö n q u l u . Çoxdandi görünmürsən. (*Hayıl-mayıldır*.) A maşallah! Xalis anansan! Elə bil bir nüsxədən iki konya çıxarılib, özünü də notarius təsdiq eləyib bez atkaz!

O f i s i a n t . Yaxşı, cox tərifləmə, gözə gətirərsən!

S ö n q u l u . Balaxanımla tanış ol! (*Balaxanım yerindən tərpənmir, dimmir*.) Balaxanım, karsan? Deyirəm, tanış ol! (*Balaxanım işarə ilə lal-kar olduğunu bildirir, Sönqulu onun kürəyindən bir çımdık alır, Balaxanım ufuldayır*.) Bunun knopkası hərdən zamıkat eliyəndə danışa bilmir. Daha xoda düşdü. Tanış ol! (*Balaxanım əl verir*.)

O f i s i a n t . Qəşəng yoldaşınız var.

S ö n q u l u . Otdel zakazdan almışam, tanışlıqnan. Elə axırıncısı idi verdilər mənə. İmportdu.

B a l a x a n ı m (*Sönqulunu dümsükləyir*). Utandırma adamı.

S ö n q u l u (*Balaxanıma*). Sir-sifətdən anan Ümbil kimi peyğəm-bər övladına oxşayırsan. Daha bilmirlər Sönqulu nə çəkir?

B a l a x a n ı m . Sönqulu həmişə “Vinston” siqareti çəkir.

O f i s i a n t . Doğrudan, niyə görünmürdüz?

S ö n q u l u . Görünmürəmsə, xanım qız, deməli kefim kökdür.

O f i s i a n t . Qoy həmişə kefiniz kök, cibiniz dolu olsun!

Hambal ona nəsə demək istəyir. Sönqulu hırslaşdır.

S ö n q u l u . Nə olub adə! Mafal ver, iki kəlmə hal-əhval tutaq da! Bay atonnan! Mərifətin vaqon altında qalıb?

H a m b a l . İncimə, əmioğlu, mənə de, bu yükü hara qoyum?
Sonra özün bilərsən!

S ö n q u l u . Ay sənin mədəniyyətin elə bir yükün altında elə pər-
çimlənib qalsın ki, on iki hambal dərtib çıxara bilməsin, gözlə də,
taksisən? Şçotçikin yazır? Hara tələsirsən?

B a l a x a n ı m (*Sönquluya*). Kişiye əziyyət vermə. Yola sal getsin.

S ö n q u l u . Onu yola saldım, bu boyda yükü sən daşıyacaqsan?
Özüyü zorla aparırsan! (*Ofisianta*.) Ona bir yer göstər, bu şeyləri qoy-
sun. Özünə də bir beşlik ver, haqq-hesabda məndən çıxarsan. Yemək
də ver yesin.

H a m b a l . Ac döyləm, elə yeməyin də pulunu nəqd versə, yaxşı
olar.

S ö n q u l u . Yox əshi, bəlkə, elə səni həmişəlik öhdəmə yazdırım?
Hə, inciməzsən ki. Yeri get ədə, cüvəllağı! (*Onlar gedir, Sönqulu
ətrafa boylanır*.) Bura niyə belə ləbələb doludur? Sən oləsən, mən-
dən başqa hamı yeyib-içməyə qurşanıb.

B a l a x a n ı m . Nə var e, indidən girdik bura? Gedək bir az mağa-
zaları gəzək, sonra gələrik də! Restoran qaçmır ki?

S ö n q u l u (*hirslənir*). Balaxanım, səni mağazada deficit mal kimi
itirim, heç OBXS də tapa bilməsin. Sönqulu sənin üçün dükan gəzəndi
bəyəm?

B a l a x a n ı m . Yaxşı, yaxşı, hirslənmə, sən mənim canım. (*Ofi-
siant qayıdır*.)

S ö n q u l u (*ofisianta*). Yaxşı, biz harda oturaq ki, sənə xoş olsun,
bizə nuş olsun?!

O f i s i a n t . O qıraqdakı stolda cavan oğlan çay içir, beş-on dəqi-
qəyə durub gedər. Özünü verin ora, indicə gəlirəm.

B a l a x a n ı m . Ora xəfə yerdir, bax, çıxaq orda oturaq.

S ö n q u l u . Balaxanım, orda muzikantlar oturur, yoxsa ürəyindən
xanəndəlik keçir? (*Onlar cavan oğlan oturan stola yaxınlaşırlar*.)
Qardaşoğlu, yan-yörən boşdur?

C a v a n . Bəli.

S ö n q u l u . İndi ki boşdur, bizimcün xoşdur. (*Otururlar*.) Otur-
duğunla yemək-içməyə başlamadın ha, apar qaytar. Dünyada ən ləz-
zətli şey nədir, qardaşoğlu?

C a v a n . Ürəyin nəyi istəsə.

S ö n q u l u . A maşallah! Xoşum gəldi səndən. “Dil bilib, söz anla-
yanlar restoran sultanıdır!” Amma çay nədir, içmirən? Yoxsa, çay-
nikə konyak töküb bizə paçka basırsan? Doğrudan çay içirsən?

Cavan. Bəs nə içim?
Sönqulu. Süd! Ceyran südü!
Cavan. O necə olur?
Sönqulu (*gülür*). Sən lap molokosossan ki, Balaxanım, sən de
görüm, ceyran südü nədir?
Balaxanım. Araq!
Sönqulu. A maşallah! (*Cavana*.) Gördün! Ay hay! Heç səndən
gözləməzdim. (*Ofisiant gəlir*.) İndi bizə nə verirsən, nuş eləyək?
Ofisiant. Xətriniz nə istəsə var, Sönqulu əmi! Sən sıfarişini
ver, hər şey təşkil eləyim!
Sönqulu. Balaxanım, xətrin nə istəyir?
Balaxanım. Quymaq!
Sönqulu. Bəlkə xəşil gətirsin səninçün. Ay-hay! (*Cavana*.)
Qardaşoğlu, meylin nə çəkir?
Cavan. Mən çörək yemişəm, sağ olun!
Sönqulu (*ofisianta*). Sən belə elə, nə var, hamısından gətir. Nə
yeşilər yeyilər, yeyilməz qəmin kəm. Arağı deməzlər, o heç. Balaxanım,
sənə şampan gətirsin?
Balaxanım. Yox!
Sönqulu. Bəs nə içirsən?
Balaxanım. Ceyran südü! (*Sönqulu gözünü ağardır, Balaxanım
başını aşağı salır*.)
Sönqulu (*ofisianta*). Daha yubanma, a maşallah!
Ofisiant. Baş üstə! Göz üstə!
Sönqulu.

Nə sayım? Süfrəyə düz, hər nə ki var, nuş eləyək.
Gillədək axşamadək kəlləni bihuş eləyək!

Ofisiant. Düz buyurursan, Sönqulu əmi! Sənin kimi kişilərə
halaldır!

(*Sönqulu parodiya ilə yeməkləri sıfariş verir*.)

Qoyma gözəl yeməkləri səd gətir,
Balıq, toyuq, soyutmalıq ət gətir.
Sönquluya ikra əl-əlbət gətir.
Yanında üç-dörd dənə ceyran südü,
Həkim yazibdir mənə ceyran südü.

* * *

Qabırğanın kababı şısdə olsun,
Gözün cibdə, əllərin işdə olsun!

B a l a x a n i m . G ü l ü r s e n a !
S ö n q u l u .

Gərək gülüş də olsun!
Yanında üç-dörd dənə ceyran südü
Həkim yazıbdır mənə ceyran südü.

Parodiya qurtarana qədər ofisiant stolun üstünü
yemek-içməklə doldurur.

S ö n q u l u (*cavana*). Qardaşoğlu, sən əminin canı, o çayniki qoy
qıraqa, süfrənin fasadını korlama.

C a v a n . Mən indicə gedirəm. Sizə mane olmayacağam.

S ö n q u l u . Qardaşoğlu, hardansan?

C a v a n . Kərimlidən.

S ö n q u l u . Mən ölüm? Bizim yerlisən ki?

C a v a n . Siz də ordansınız?

S ö n q u l u . Bəs məni tanımirsan?

C a v a n . Birinci dəfə görürəm. Rayondan çıxmışam.

S ö n q u l u . Yumurtadan dünən çıxmışan, biğ yerin də indi-indi
cucərir. Sönqulunu məmə yeyəndən pəpə yeyənə kimi tanımayan
varsə, deməli çujoydu. Ay qırışmal, əmini tanımirsan? Harda işlə-
yırsən?

C a v a n . Şəhərdə işləyirəm.

S ö n q u l u . Nə işə baxırsan?

C a v a n (*utancaq tərzdə*). Elə-belə!

S ö n q u l u . Başa düşdüm! Şunu götür, şunu qoy? Rayonda özün-
çün iş tapa bilmirdin? Bilmirəm bu cavanlar şəhəri eninə-uzununa
ölçməkdə nə görüblər. Yəqin orda qız tapmışan, ay qırışmal!

Musiqi səsindən danışışı eşitmək olmur. Balaxanım
iki əli ilə qulaqlarını tutur.

B a l a x a n i m . Sönqulu, səsdən qulağım batdı. Dur gedək burdan!
(*Sönqulu ona tərs-tərs baxır.*)

Sönqulu (*çəngəllə boşqabı döyəcləyir*). Ay qız! Adı da yadım-dan çıxb. Ay Gülbadam!

Ofisiant (*tez gəlir*). Məni də anamın adıynan çağırırsan, Sönqulu əmi?

Sönqulu. Nə fərqi var? (*Cibindən pul çıxarıb verir*.) Al, bunu ver o muzikantlara!.. Bir az pereriv eləsinlər. Ağız deyəni qulaq eşitmir. Qardaşoğluynan söhbət eləyirəm. O çay içir, mən ceyran südü. (*Ofisiant gedir. Sönqulu rumkanı qaldırır*.) Qardaşoğlu, bir söz de, bunu gillədək.

Cavan. Sönqulu əmi, süfrə arxasında söz demək qabiliyyətim yoxdur.

Sönqulu. Ay-hay! Sən lap uşaqsan ki? İki kəlmə sözü toqqus-dura bilmirsən, araq içə bilmirsən, bəs sən nə bilirsən? Onda Balaxanım bir sağlam desin!

Balaxanım. Mənim sağlığıma!

Sönqulu. A maşallah! (*Arağı başına çəkir*.)

Ofisiant (*əlində iki dənə şampan gəlir*). Bunu o pəncərənin yanında oturanlar göndərdi.

Sönqulu (*boylanıb baxır*). Hə, Potuşgildir ki? Onların haqq-hesabını da məndən alarsan. Ala, bunu ver Petuşa, (*cibindən pul çıxarıb verir*) mənim havamı çalsın.

Musiqi çalınır, Sönqulu ofisiant ilə oynayır.

Ofisiant. Sönqulu əmi, elə oynayırsan ki, baxan deyər bunun on səkkiz yaşı var.

Sönqulu. Ay maşallah! Bəs nə bilmisən? Mən də bu cavan oğlan kimi çay içmirəm ki, vaxtsız qocalım. (*Keçir oturur, cavana*.) Qardaşoğlu, şair deyib ki:

“Sən heç yemə, mən xoşlanıram toğlu yeməkdən,
Kim indiyəcən ölmüş atam oğlu, yeməkdən?
Yoxdur gileyim az qazanıb, çoxlu yeməkdən,
Mədəm götürürsə, ötürürkən zərər etməz,
Mən keyf edirəm, sən də deyirsən belə getməz”.

İcazə ver, bunu ötürüm, (*rumkanı götürür*) sonra sənə bir-iki məs-ləhət verim, sırga elə, as qulağından. (*İçir*.) Qardaşoğlu, əvvəl, sənə bir tapmaca deyim, əgər tapsan, deməli səndən gələcəkdə bir şey

çıxar. Tapmadın, onda elə ömrün boyu çay içəcəksən. Ölçəcəksən şəhərin küçələrini. De görüm, o nədir ki:

Sirri çoxdur demək olmur,
Bal kimiridir, yemək olmur.

Cavan. Belə tapmaca eşitməmişəm.

Sönqulu. Eşidə bilməzsən, cüñki bunu özüm toqquşdurmuşam. Sən cavabını tap. Hə, nə oldu? Tapa bilmirsən? Hardan biləsən? Evində olmayıb, qonşudan gəlməyib. Cavabı vəzifədir, qardaşoğlu! Vəzifə!

Cavan (*gülümsəyir*). Heç nə başa düşmədim.

Sönqulu. Cüñki uşaqsan. Müdirlik aləm şeydir bala. (*Musiqi və nağara ritmləri altında mətn*.)

Mən müdir olsam əgər, keyfimi saz eyləyərəm.
Ah o yer keçsə ələ, gör nə avaz eyləyərəm.

Basaram zəngi, girər katibə dərhal içəri,
Tapşırıq verrəm ona, hər gələni qoyma bəri.
Qoy deyim mən sözümüzün lap canını müxtəsəri
Böyüyə baş əyərəm, işçiyə naz eyləyərəm!
Ah, o yer keçsə ələ, gör nə avaz eyləyərəm.

Kassa bir yanda, möhür cibdə, bu yandan da maşın,
Yeməyim müftə, o söz, gözləmə aylıq maaşın.
Bunları vaxt olacaq sən də qanarsan, qaqaşım,
Bu xəyal olsa, həqiqət kefi saz eyləyərəm!
Ah, o yaş keçsə ələ, gör nə avaz eyləyərəm!

Qohuma, dost-tanışa, kölgə olar qol-qanadım,
Söylənər cüssəli dağ tək neçə yerlərdə adım,
Gəlirim başdan aşar kefdə keçər hər saatım,
“İnturist”də gecələr dümbəyi saz eyləyərəm!
Ah, o yer keçsə ələ, gör nə avaz eyləyərəm!

Hər işin öz çəmi var, aşmaram öz həddimi çox
Özümü göstərərəm alicənab, həm gözü tox,
Açılar işlərimin üstü aman, amma ki, yox,
Qoymaram üstü açılsın, mən az-az eyləyərəm,
Ah, o yer keçsə ələ, gör nə avaz eyləyərəm!

Bəli, qardaşoğlu, müdirlik elə şeydir ki, şair demişkən: “Giriftar olmayan bilməz”.

Cavan. Doğrudan?

Sönqulu. Madonna, Balaxanım, müdirlik necə şeydir?

Balaxanım. Aləm!

Sönqulu. A maşallah! Hazırlaş, Balaxanım, səni özümçün katibə eliyəcəyəm!

Balaxanım. Çax-çuxu olacaq?

Sönqulu. Balaxanım, sən də südyanıqışan ki... Mal yiyəsinə oxşamasa haramdır. Yerindən duran çax-çux axtarır, mən ölüm.

Ofisiant. Sönqulu əmi, o hansı idarədi ki, belə?

Sönqulu. Əntiqə yerdir. Təsdiqə gedirəm. Amma hara olduğunu hələlik soruşma. Qabaqcadan yer demək mənə düşmür.

Ofisiant. Qayıdan baş bir qonaqlıq səndə!

Sönqulu. Ay maşallah! Olmaz elə o başın qonaqlığını bu başdan verim?

Ofisiant. Gəlsənə, elə məni də özünə müavin götürəsən? Bilir-sən, necə işləyərəm? (*Əlindəki saygacı şaqqıldadır.*)

Sönqulu. Olmaz! Səndən müavin olmaz!

Ofisiant. Niyə?

Sönqulu. Ona görə ki, qazdan ayıqsan.

Ofisiant. O yaxşıdır da.

Sönqulu. Xeyr! O cür mənə sərf eləmir! Onda olur sən ağa, mən ağa, inəkləri kim sağa? Ayıq müavini idarənin kandarından içəri buraxdin, qanın getdi. İndi sən mənə de görüm, müavin gərək necə olsun, Balaxanım?

Balaxanım. Əfəl!

Sönqulu. Ay maşallah! Amma katibə gərək gözdən tük qapsın. Müdirin görən gözü, eşidən qulağı olsun. (*Cavana.*) Qardaşoğlu, sən bu məsələlərə necə baxırsan? (*Cavab vermir.*) Mən ölüm, xalis müavinsən. Burdan gedən kimi raşotuvu al, gəl yanına. Altı aydan sonra səndən bir kadro yetişdirim ki, baxan desin: a maşallah! (*Ofisianta.*) Bir dənə də araq gətir! (*Gedir.*) Qardaşoğlu, bəs o nədir? Xəlvət yatır, aləmi qatır!

Cavan. Onu da bilmirəm.

Sönqulu. Bilməzsən, bunu da özüm toqquşdurmuşam. Puldur, qardaşoğlu, pul! Pul bilirsən nədir?

Balaxanım. Niyə bilmir? Elə sual verirsən ki, adamin gülməyi gölür. (*Başlayır öz-özünə bərkdən gülməyə, Sönqulu göz ağardır, susur.*)

Cavan. Sizin əməlli-başlı istedadınız var.

Sönqulu. Olmağından nə fayda? Qiymət verən var? İstəyirsin, birini də deyim.

Bala xanım. Hə, Sönqu, de! (*Sönqulu göz ağardır.*)

Cavan. İstəyirsiniz deyin, atalar da üçdən deyib.

Sönqulu. Eh, atalar sözünün özündə o qədər aşikə tapmışam ki. (*Cavan başını bulayır.*) İnanırsan? Deyəsən, sənin də qanmadıqların qandıqlarını unudub. Bax, atalar deyir: “Niyyətin hara, mənzilin də ora”. Mən qırx ildir niyyətimin dalınca yorturam, istədiyim mənzilə çatmiram ki, çatmiram.

Cavan. Niyyət azdır. Buna qabiliyyət, bacarıq, zəhmət də lazımdır.

Sönqulu. Sənin dediyin şaftalıdır, o da payızda yetişir.

Bala xanım. Sönqulu, sənin işlərin də həmişə payızda yaxşı olur. (*Sönqulu arvadına göz ağardır.*)

Cavan. Sönqulu əmi, axı deyirlər, atalar sözləri hamısı sınaqdan keçib!?

Sönqulu. Boş şeydir. Sınaqdan keçsəydi, deməzdilər niyyət hara, mənzilin ora! Deyərdilər, adamin hara, özün də ora, mən ölüm! Qardaşoğlu, bu dünyagörüşü ki, səndə var a, başının üstündən mənim kimi bir day-day olmasa, batmışan, mən ölüm.

Bayaq şampanski göndərən yarımkefli yaxınlaşır,
Sönqulunu qucaqlayır.

Potuş. Ay sənin qadan alım! Səni görəndə elə bilirom dədəm dirilib.

Sönqulu. Dədə sarıdan arxayı ol, onun dirilməyi qaldı mənim dədəmin dirilməyinə. De görüm, işlərin necədir?

Potuş. Eh! Başına oyunlar gəlib ki, qırx gün, qırx gecə danışsam qurtarmaz.

Sönqulu. Başa düşdüm. Yaxşı, səni nəyə qonaq eləyim?

Potuş. Sağlığın mənə bəsdir.

Sönqulu. Darixma, bir məsələ var, apararam səni yanımı. Əntiqə yerdir.

Potuş. Doğrudan? Bəs sonrası necə olacaq?

Sönqulu. Bax belə!

(*Musiqi çalınır.*)

Sönqulu.

Bax beləcə sənin ilə oturarıq diz-dizə,
Badələrə araq süzüb, qaldırarıq üz-üzə.

Potuş. İçib keflənərik belə calandıqca yüz-yüzə,
Sönqulu.

Yoldaşlıqda, möhkəmlikdə, çötin ola tay bizə!
Hər nə qədər səhv eləsək biz bizə keçərik,
Hər gün səhər tövbə edib, axşam araq içərik.

Potuş. Söz bizim, söhbət bizim, hörmət bizim, can bizim.
Sönqulu. Bir içmişik, birin də söz, kim kimədi, əzizim.

Potuş. Səninlə lap ölümə də gedərəm.

Sönqulu. Getməyə yer tapmirsan?

Potuş. Deyirəm məntəqədə işlədiyimiz günlər olaydı...

Sönqulu. Bəh! Bəh! Bəh! Ah, necə kef çəkməli əyyam idi.
Ay Potuş, o vaxtkı bir rayonun məhsulunu indi bir kolxoz verir. Amma
gör, indi o cür işi kimə tapşırırlar? Uşaq-muşağı. Ax nə işləyərdik?

Potuş. Zəmanə yaman dəyişib. “Mən ölüm, sən ölüsən” işə keç-
mir. Addımını ki yana qoydun, ayağını da tapdalayırlar. Bağışla, icazə
ver, mürəxxəs olum.

Sönqulu. Hara tələsirsiz? Otur qonağım ol da!

Potuş. Gələcəyəm yanına! Şotu vermİŞəm!

Sönqulu. Nə xəcalətdi? İnciyərəm səndən. Xoş getdin! (*Gedir.*)
(*Cavana.*) Canlara dəyən oğlandır.

Cavan. Görünür.

Sönqulu. Eh, sən bunun kölgəsini gördün. Onun bir vaxtı var
idi ki... Nə isə... İlişdirmişdilər, yenə yaxşı qurtarib.

Cavan. Özü yixılan ağlamaz.

Sönqulu. Deyirəm yıxmışdilar, sən də başlamışan, “özü yixilan
ağlamaz!”

Cavan. Sönqulu əmi, deyirəm yəqin bir pis iş tutub ki, cəza
veriblər də. Düzdü e, hərdən cəzasız qalanlar da olur. Gec-tez onlar
da...

Sönqulu (*təəccüblə*). Onlar da, yəni nə?

Cavan. Yəni deyirəm ki, “su sənəyi suda sınar”.

Sönqulu. Sən ölüsən, elə səninki də sudur, çaydır. Ayrı şey bilmirsən? Qardaşoğlu, adam adamın karına gələr, qolundan tutar! Öyrən də, goruma aparmayağam ki...

Cavan (*boylanır*). Görəsən, bu qız harda qaldı? Gəlsin pulunu alsın.

Sönqulu. On qəpiklik çaya görə bizi biabır eləmə. Tələsirsən get, pulu onsuz da mən verəcəyəm.

Cavan. Zəhmət çəkməyin! Sönqulu əmi, əslində gərək mən sizin xərcinizi çəkəydim. Amma...

Sönqulu. Qardaşoğlu, mən sözü üzə sax deyən adamam, sən də ki, bu xasiyyət var, ömrün boyu işin şunu götür, şunu qoy olacaq, içdiyin də çay. (*Cavan pulunu stola qoyub çıxır, Sönqulu onun ardınca əllərini yelləyir.*) Ay-hay, sən ölüsən, yaxşı ki, belələrinin qanadı olmayıb, yoxsa uçurtmadığı dam qalmazdı. Qırışmal. (*Cibindən pul çıxarıb ofisianta verir.*) Ala, ver ona, de mənim havamı çalsın! (*Ofisiant gedir. Sönqulu rumkani başına çəkir.*) Balaxanım, oynamaqla necəsən?

Balaxanım. Kimnən?

Sönqulu. Kül olmayan ağluvun boş qapasına, kimnən oynaya-caqdın? Məniyənən!

Balaxanım. Burda utanıram.

Sönqulu. Onda, mənə bax, öyrən! (*Yerindən qalxır, başqa bir qadını “tanqo” rəqsinə dəvət edir, oynayırlar. Sönqulu oxuyur. Onlara qısqanan Balaxanım da bir qədər sonra durub, onların qabağında yallısayaq bir şey oynayır. Sönqulu gözünü ağardır. Balaxanım əhəmiyyət vermir.*)

Görmüşəm camalını
Aynı bir parasında.
Taparam olsan səni
Dünyanın harasında.

Nəqərat.

Qəlbimde bəslənibsən,
Nədən xəsislənibsən,
Elə bil gizlənibsən
Gözlə qaş arasında.

Xəyal kimi ötərəm,
Harayına yetərəm.
Zülmət olub itərəm
Gözünün qarasında.

Eşq çəkər, karvan gələr,
Yola salanı gözlər.
Hal bilib, əhval tutub
Xəbər alanı gözlər.

Reproduktordan səs eşidilir.

Səs. Diqqət! Diqqət! Bakıya gedən 999 №-li qatar birinci platforma, birinci yolda gözlənilir.

Sönqulu. Ay maşallah! Axır ki, gəlib çıxır. (*Ofisiant ona yaxınlaşır.*) Haqq-hesabı çək. Özün də çıx perrona, bir nəsilçik tap.

Ofisiant. Bayaqkı nəsilçik hələ getməyib. Yemək pulunu ki nəqd vermədim, oturub özü üçün yeyib-içir, kefə baxır.

Sönqulu. Onda onu göndər bura, başa salım, şeyləri hansı vaqona aparsın. (*Ofisiant qaçıır, Sönqulu bir rumka da içir. Ofisiant qayıdır.*)

Ofisiant. Bu dəqiqə gəlir.

Hambal (*lü'l-atəş gəlir, Sönquluya*). Sən əsil kişi a...a...a...-dam...san! Gəəl-1 səə-ni maaç eləyim!

Sönqulu (*ofisianta*). Əshi, bunun özünü daşımağa bir hambal lazımdı ki? Zalim oğlu elə bil xəlvəti bostana düşüb.

Balaxanım (*hambala*). Ala e! Elə içmək buna yaraşır!

Hambal. Səən çoo-x yaa-xşı aaa-a-adamsan! Gəəl səə-ni maa-ç ee-lə-yim!

Sönqulu. Bu lap papuqay olub ki?

Hambal (*ofisianta*). Səə-ən də əə-əən-tiqə qı-ı-qı-qızsan. Gəəl... gəəl...

Ofisiant. Rədd ol, görüm! Qatar gəldi. Kişini avara qoydun. Sönqulu əmi, gəl şeyləri özümüz aparaq. Bundan bir şey çıxmayaçaq. (*Hambal özünü salır Sönqulunun oturduğu stola, başlayır yeməyə.*)

Sönqulu. Ay buna yeyib-içdiyi haram olsun! (*Qatarın səsi eşidilir.*) Gel gedək görüm, neynirik??

Hambal. Yaax-yaax-yaxşı yol!

Sönqulu. Zəhrimar! (*Tələsik gedirlər.*)

Pərdə örtülüür.

Baş idarənin qəbul otağında katibə əyləşib. Sönqulu görkəmli qiyafədə parodiya oxuya-oxuya içəri daxil olur.

Dolaşmışam, sürüşmişəm,
Keçməmişəm ələ hələ.
İndi bura girişmişəm
Gərək kefim gələ hələ.

Nəqərat.

Çox yerdən məni qovdular,
Olmamış işdə bərqərar,
Burdan da etsələr kənar,
Gərək qalım belə hələ.

Gah artmışam, kiçilmişəm,
Çox şeyi indi bilmışəm.
İşdən çıxanda ağlayıb
İşə girəndə gülmüşəm.

Nəqərat.

Çox yerdən məni qovdular,
Olmamış işdə bərqərar.
Burdan da etsələr kənar,
Gəzməliyəm belə hələ.

Sönqulu (*katibəyə*). Salam, xanım qız!

Katibə. Salam! Eşidirəm sizi.

Sönqulu. Qəbulu gəlmışəm.

Katibə. İndi deyərəm. Qəbul eləsə, keçərsiz!

Sönqulu (*ancaq ikisi eşidiləcək tərzdə*). Kişi necə adamdır?

Katibə (*gülümsəyir*). Çox yaxşı adamdır!

Sönqulu (*ucadan*). Ay maşallah!

Katibə (*həyəcanlı*). Sakit! Siz nə edirsiz?

Sönqulu. Bağışlayın. Elə bildim işə başlamışam. (*Katibə gülüm-səyir*.) Xoşum gəldi sizdən!

Katibə. Nəyə görə?

Sönqulu. Mənim, ümumiyyətlə, gülərüz adamlardan xoşum gəlir, yoxsa, elələri olur ki, salam verirsən, sirkəyə qoyulmuş badim-can kimi sir-sifətini büzüşdürürlər. Bacı qızı, rəis haralıdır?

Katibə. Düzü bilmirəm, deyəsən Şirvan tərəfindəndir.

Sönqulu. Hə? Başa düşən olurlar, yaxşıdır.

Katibə. Məzəli kişisiz!
Sönqulu. Sən hələ Sönqulunu tanımırsan. Sağlıq olsun, tanıyar-san! (*Balaxanım içəri girir, Sönqulu dilxor olur.*)
Balaxanım. Sönqulu, işin düzələcək, cüt səbir gətirdim.
Sönqulu. Balaxanım, sənə harda gözlə demişəm? Məni hirs-ləndirmə!
Katibə. Ay yoldaşlar, bir az sakit!
Balaxanım. Axi burda gözləyəndə nə olar?
Sönqulu. Balaxanım! Eşitmirsən?!

Qapı açılır, rəis – restoranda Sönqulunun gördüyü cavan oğlan çıxır,
katibə ayağa qalxır. Sönqulu yerindəcə donur.

Balaxanım (*ona*). Salam, qardaş, necəsən? Sönqulu, tanıdır?
Katibə (*rəisə*). Yoldaş Mərdanlı, bunlar sizin qəbulunuza gəlib-lər. (*Rəis Sönquluya baxır, Sönqulu başını aşağı salır.*)
Rəis. Yarım saatdan sonra! (*Gedir.*)

(*Sönqulu son dərəcə məyus olur. Ağlaya-ağlaya oxuyur.*)

Sönqulu.

İllər ötdü uzaqlaşdı gəncliyim,
Nə zamandır qaçıb məndən dincliym.
Axi kimdən küsüm, kimdən inciyim?
Öz dərdimə yana-yana ağlaram!

Ayri düşdüm elin doğru yolundan,
Üz çevirib tutmadılar qolumdan.
Balaxanım, sən küsmə Sönquludan,
İlk eşqimi ana-ana ağlaram.

Xor.

Belə ollam, belə qallam sən dedin?
Öz havamı özüm çallam sən dedin.
Əməlimdən ləzzət allam sən dedin.
Bilmədin bəs, bir gün belə olarsan!

Sönqulu (*Balaxanima*). Bu da sənin cüt səbirin, Balaxanım!
Gedək, ay bədniyabət! Bay atonnan! Ağəz, yenə bu nöş belə oldu?

SON

MAQSUD İBRAHİM BƏYOV

(1935)

İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu, – nasir, kinodramaturq, dramaturq, – Bakı şəhərində ziyali ailəsində anadan olmuşdur. Orta məktəbi, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmiştir (1955-1960). Eyni zamanda institutun “Politexnik” qızetində, xam torpaqların tikintilərində iştirak etmişdir (1958-1959). Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaat trestində qulluqçu (1960-1962), Moskvada Ali Ssenari kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskvada Ali rejissorluq kurslarında müdavim (1971-1973) olmuşdur.

Bədii yaradıcılığı 1960-ci ildən başlamış, nasir, dramaturq, kinosenarist və rejissor kimi ümumittifaq miqyasında tanınır. “Truskavetsə kim gedəcək?”, “Yay tətli”, “Sən nəğməməsən manım”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında bədii film çəkilmişdir. “Bir az da sevin”, “Eşitmədiyim mahnilər”, “Qoy o bizimlə qalsın” və s. bədii əsərləri Moskvada kitab şəklində çap olunmuşdur. “Bayquş gəlmədi”, “Bütün yaxşılıqlara görə ölüm” (bu pyes-lərə görə 1976-ci ildə Azərbaycan Dövlət Mükafatı almışdır), “Mezozoy əhvalatı” (ən yaxşı pyes kimi birinci yeri tutmuşdur), “Kərgədan buynuzu” və s. pyesləri Azərbaycan və keçmiş SSRİ məkanının 43 teatrında səhnəyə qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Əsərləri xarici ölkələrin dillərinə tərcümə edilib çap olunmuşdur.

Azərbaycan Yaziçılar Birliyinin üzvü (1964), Xalq Yaziçisi, Azərbaycan Dövlət Mükafatı laureati (1976), Azərbaycan Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Yaziçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi (1972), Amerikanın Luizana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir. “Şöhrət”, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenlərilə (1984) və medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Sülh Komitəsinin sədridir.

KƏRGƏDAN BUYNUZU

*Axırı yaxşı qurtaran üçpərdəli faciəli
komediya*

İŞTİRAK EDƏNLƏR

Rauf	– demək olar ki, mədəni kişidir; 54 yaşında, yaxşı geyinir, 2 №-li trestdə işləyir
Xalidə	– Raufun arvadıdır; orta yaşlarında, əvvəlki gözəlliyinin izləri hələ də durur
Qayınata	– Raufun qayınatası
Qayınana	– bu da, təbii ki, Raufun qayınanasıdır
Kama	– əsil adı, görünür Kəmalədir, ya da Kamilə; tələbə qızdır, Raufun məşuqəsidir
Əsgərov	– prokurorluqda müştəntiqdir; tutduğundan el çəkən deyil
Arif	– vəkildir; Raufun uşaqlıq dostudur
Ağasəfa	– şəhərin dəbdə olan dəlləklərindəndir; yaşlı adamdır

Və başqaları...

BİRİNCİ PƏRDƏ

Dəlləkxana. Qoca dəllək Ağasəfa Raufun üzünü qırxır.
İkinci kresloda isə başqa bir müştəri oturub; onunla cavan
dəllək məşguldur. Müştəri hiss olunur ki, dəlləkdən narazıdır.
Çünki dəlləyin fikri qonşu otaqda, qadın şöbəsindədir
– tez-tez qanrlıb ora baxır.

Ağasəfa. Sən mənə lap de Qolu xatırladırsan. Prezident de
Qolu deyirəm.

Rauf (*bir an ara verib*). Nəyim onu xatırladır sənə?
Ağasəfa. Sənin də onun kimi tükün cod olsa da, dərin zərif-
dir. Odur ki, gərək çox ehtiyatlı qırxıla sənin üzün.

Rauf. Sən hardan bilirsən onun üzü nə təhər olub?.. Hardasa
oxumuşam; səhv eləmirəmsə, o ölüb, deyəsən axı.

Ağasəfa. Allah rəhmət eləsin. 1944-cü ildə mən onun üzünü
qırxmışam, bir neçə günlüyü Bakıya gölmüşdi – onda.

İkinci müştəri. Birinci dəfədir eşidirəm.

Ağasəfa. Elədir, bu günə kimi, demək olar ki, heç kimə danışmamışam mən bunu. İndi də Rauf yadıma saldı. O vaxt hospitaldan çıxıb təzə qayıtmışdım. Evdə oturmuşdum, çağırtdırdılar məni: özüvüz bilirisüz də hara... Biri vardi, o danışındı məniyinən. Qayıdasan mənə ki, düzdü cavansan, bir elə də məşhur döyülsən, amma istedadlı oğlansan. Hə, qabiliyyətimi yoxlamaqçun iki dənə mayor verdilər mənə; qırxdım üzlərini. İkisi də bəyəndi işimi. Amma tapşırdılar ki, daha de Qolun üzünə nəfəsivü vermə. Əntiqə də fransızodekolonu, bir də ingilis britvası verdilər mənə... Cox xoşxasiyyət, söhbətcil adamdı.

İkinci müştəri. Yaxşı, hansı dildə danışındız onunla?

Ağasəfa. Məlum şeydir – fransız dilində. Pis dil döyük; bir az ləzgi dilinə oxşayır, bir az da moldav dilinə. Amma bugunu düzəldəndə danışmadı, yoxsa elə hey söhbət eləyirdik. Adyutanti da yanımızda dayanıb nə danışdıq, yazırıdı. (*İkinci müştəriyə müraciət edir.*) Sözümüz canı yadımdan çıxdı, fikrimi dağutdun suallarunnan.

Rauf (*onun yadına salır*). Deyirdin ki, mən sənə de Qolu xatırladıram...

Ağasəfa. Hə, hə. Hərçənddi ki, sən ondan yaşısan, amma tükün...

Rauf (*səksənən kimi olub onun sözünü kəsir*). Necə, mən de Qoldan yaşıyam?! Əlli yaşım vur-tut il yarımbundan əvvəl tamam olub!

Ağasəfa. O vaxt, 44-də o səndən cavandı, amma indi... (*Cavan dəlləyə əsəbi halda*) Başa düşürəm, bahardı təsir eləyir sənə, amma daha bu qədər də yox də, dəqiqəbaşı qaçırsan qadın salonuna. Nə olub bəyəm?

Cavan dəllək. Qadın ki dedin ey, birinci onun yerisidir. (*Cəld hərəkətlərlə müştərisinin üzünü masaj eləyir*.) Zalim qızının da yerişi (*qadın salonuna tərəf işarə eləyir*) adamın az qala ağlını çıxartsın başından. Hər həftə gəlir. Əlimdə nə işim oldu, atıram, gedirəm tamaşasına.

İkinci müştəri. Bu gün də gəlib, burdadır.

Cavan dəllək. Siz hardan bildiz?

İkinci müştəri. Daha onu bilməyə nə var?! (*Əsəbi*) Üçüncü dəfədirodekolonuvu fişqirdırsan üzümə, yoxsa elə bilirsən ləzzət eləyir mənə?

Ağasəfa. Əlbəttə, qadında yeriş vacib şərtidir. Amma baxır kimin yerisi... Elə qadın var ki, istəyir yeriməsin, lap belə qanad açıb uçsun,

ya da, misalçun, sürünsün, heç tüküm də tərpənməz. Bacioğlu, sən cavansan hələ, bilməzsən belə şeyləri. Hər kəsin öz zövqü var: birinin görürsən ki qarabuğdayı arvad xoşuna gəlir; dəxli yoxdur – istəyir necə yeriyir yerisin, o birinin sarışın. Birinin kök arvad xoşuna gəlir, o birinin – arıq. Elədü, elə döyü?

Rauf (*təkəbbürə gülümsəyir*). Mən səninlə bir o qədər də razı deyiləm. Arıq belə gəldi, kök belə getdi. Hərəsinin öz yeri var, əsil kişiyə hər cürəsi xoşdur: qarabuğdayısı da, sarışını da, kökü də, arığını da. (*Bir dəqiqlik susmali olur, çünkü Ağasəfa üzünə isti sarğı (kom-pres) qoyur.*) Bir dəfə gəlirik bu dünyaya, gərək hər cürəsini görəsən.

Cavan dəllək. Bəh, bəh, bəh, bəh! Odu ey, odu ey, çıxdı! Cikini-bikini öyrənmişəm. Tibb İnstytutunda oxuyur, amma ərdədi.

Qadın salonundan vestibülə gözəl bir qız çıxır.

Rauf (*razi halda güzgüdə özünə baxır, sonra vestibülə tərəfişarə eləyib cavan dəlləyə deyir*). Elə bir şey döyü.

Rauf kreslədan qalxır, vestibüle çıxıb qızı yaxınlaşır.

Cavan dəllək (*kədərli-kədərli Raufla Kamaya baxır və qəl-binin hansı bir yerindəsə ümid hissi ilə özünə toxraqlıq verir*). Allah bilir: bəlkə elə dayısıdır, ya da atasının dostudur, hə?.. Necə bilirsiz?

İkinci müştəri. Nahaq yerə beynini yorma belə şeylərlə. Gör-mürsən, rəfiqədirlər. Axşam yəqin dərziyə gedəcəklər, onun vaxtını vədələşirlər.

Kama (*söhbətinə davam eləyir*). Hara istəyirsən gedək, amma mikrorayona yox!

Rauf (*açarları əlində oynada-oynada*). Mikrorayon-zad nədir?! Dostum var, məzuniyyətə gedib. Şəhərin mərkəzində üçotaqlı mənzilinin açarını verib mənə!

Kama (*gülümsəyərək*). Nəyimizə lazımdır üç otaq, bizə biri də bəsdir. (*Raufun əlindəki bağlamani götürüb*.) Mənimcündür? Çox sağ ol! (*Bağlamani açır, qolbağı götürüb ölçür*.) Gözəl şeydir. Öpürəm səni. Ona deyərəm ki, özümü yaxşı aparmadığımın institut gümüş qolbaq bağışlayıb mənə. Bura bax, yadımdan çıxıb deyəm sənə, indi mütləq instituta dəyməliyəm.

Rauf. Şənbə günü?

Kama. Yadından çıxıb? Şənbə günü də dərsimiz var də. Sən allah, dilxor olma. Zato bütün axşamı boşam. Həm boşam, həm də arxayı. (*Eyhamla*) Dərslərimiz saat on birə kimidir.

Rauf. Nə deyirəm, yaxşı. Mən də elə onda dəyərəm qayınatam-gilə; ailəm ordadı. Nə vaxt qarşılıyım səni?

Kama. Saat beşdə. Arvadın çox qısqancdır?

Rauf. Demək olar ki, yox. Sakit olub daha. Qabaqlar gün-güzə-ranım yoxdu. Özünə qalsa – sakit adamdı, ata-anası piltə qoyur. Ən çox da qayınatam. İndi elə o da yumşalıb.

Kama. Harada işləyir?

Rauf. Akademiyada? Alimdir, təxminən akademik kimi bir şəydir. Amma faydası yoxdur. Başqası olsayı onun yerinə, o imkanla, dağı dağ üstə qoymuşdu. Amma bu, elə onu bilir ki, camaatın başına ağıl qoysun. Qəribədir ki, hamı da onu ağıl dəryası hesab eləyir. Amma nəyə görə – başa düşə bilmirəm. Yaxşı, gedək. Əvvəlcə mən çıxmış, bir üç dəqiqədən sonra da sən çıxarsan; düz maşına. Keçib daha, aparmım səni instituta.

Cavan dəllək (*pəncərədən küçəyə baxır, yerindən tərpənən maşının səsi eşidilir*). Görürsən də, zalimin qızı onun maşınına mindi, getdilər. Eh, dünyanın işi belədir: birinin başından tökürlər, o birinin başına döyürlər.

Ağasəfa. Paxıl olma, paxıllıq qurd kimi şeydir, adamı içəridən yeyir. Sən hələ uşaqsan, amma o sanballı adamdır, kişinin vəzifəsi-zadı... O ki qaldı qızın onun maşınına minməyinə, dəxli yoxdur. Mədəni adamlardır.

Qayınatanın evi. Böyük qonaq otağındaki stolun arxasında Rauf, arvadı Xalidə, qayınatası və qayınanasi Diləfruz xanım.

Qayınata əlindəki çox qədim bir kitabı vərəqləyir. Qocalıqdandır – nədəndir, əlləri əsir.

Rauf. Uşaqlar nə vaxt qayıdacaqlar kinodan?

Xalidə. Saat beşdə.

Rauf. Hayif, görə bilməyəcəyəm onları. Bir nəfərlə vacib bir görüşüm var, mütləq getməliyəm.

Qayınata. Hə, bax, bu çox maraqlı şeydir: gənclik iksiri. Adamı iyirmi-otuz yaş cavanlaşdırır. Müasir təbabət elminin belə bir şey hələ heç yuxusuna da girmir!

Rauf. Resepti varsa sizdə, verin, 2 nömrəli aptekdə mənim bir dostum işləyir (*Xalidəyə göz vurur*), yarım saatın içində hazırlayar sizinçün o dərmanı, siz də içib təzədən cavan tələbə olarsınız.

Qayınata (*aci-aci gülümsəyir*). Harda, aptekdə? İnanmiram belə sıfərişi qəbul eləyən tapıla: son dərəcə qeyri-adi inqrediyentlərdir: “Xoruzun ilk bəni qəbiristanlıqdan dərilmiş zirə, arı balında qarışdırılıb döyülmüş bahar ekstraqonu ilə cövüz...”

Qayınana (*zarafatyana*). Bir də yəqin ki, bir parça şeytan dırnağı, ya da onun quyruğunun tükü.

Qayınata. Yox, burada şeytanın adı çəkilmir.

Xalidə. Bəs o ekstraqon nə olan şeydir?

Qayınana. Ay qız, tərxundur də, latınca ekstraqon deyirlər.

Rauf. Bazar doludur, Gəncə, Naxçıvan, Bilgəh tərxunu, nə qədər istəyirsən, buyur, al! Yəni bizim həmən o tərxundan?

Qayınata. Bəli, həmən tərxundan. Elə zirənin özü də bitir bizdə; Bakı ətrafında sahilboyu o qədər zirə kolu var.

Rauf. Dəniz qırığında çoxdur, düzdür, amma qəbiristanlıqda çətin ağlım kəsir olsun. Yazmağa nə var, götürüb yazır: qəbiristanlıqda... Zalim uşağı, bilir nə yazır! Get axtar.

Qayınana. Bu Raufun da ki, adətidir, çap olunmuş sözə həmişə şübhə ilə baxır. Məsələ zirədə deyil. Ən vacib, ən əsas şey axırda göstərilir, özü də nə şeytan dırnağıdır, nə də div ürəyi...

Rauf. Hər nədirssə, görünür, defisit şeydir, yoxsa camaat çoxdan bu reseptin üzünü köçürüb qaçmışdı cavanlaşmağa.

Qayınata. Ola bilər, amma, hər halda, burda yazır ki, bu dərmandan tamamilə real tarixi şəxsiyyətlər istifadə eləyiblər. Məsələn, II Ramzes, Assurbanipal, Ulu Karl... (*Oxuyur*) “Və onların gözləri alışb-yandı, qollarına və bellərinə güc gəldi”. Əlbəttə, bu elmi xəbərdən daha çox reklama oxşayır (*gülümsəyir*), amma elə mənim yadımda qalanı, həmin o tarixi şəxsiyyətlər həqiqətən də çox yaşayıblar, ömrələrinin axırına kimi də qıvrıq olublar, özü də cavan görünüb'lər.

Rauf (*köks ötürərək*). Ağzınızda padşah deyirsiniz, görünər də! Burda tərpən görüm, necə tərpənirsən?! Hə, oxuyub qurtarmadız axı quyruğu qaldı. (*Cox böyük bir maraq hissi ilə*) Dediiniz o iksiri hazırlamaqçün daha nə lazımdır?

Qayınata. Kərgədən buynuzu. Onu öküz saatı vaxtı həvəngdə yaxşı-yaxşı döyüb, həmin o ekstraqonla, zirə ilə, cövüzlə və balla – təmiz balla – əməlli-başlı qarışdırmaq lazımdır. Hə, bir də 4 qram

qızıl tozu qatasan gərək. Məhlul “yeddi dəfə, hər dəfə də yeddi gün” qaranlıq yerdə saxlanmalıdır. Vəssalam, şüt tamam.

Rauf. Öküz saatı vaxtı deyirsiz, onu nə təhər başa düşək? Üzr istəyirəm (*cib dəftərçəsini çıxardır*), bircə dəqiqə. İşdə danışacağam, bizim uşaqların xoşu gəlir belə maraqlı şeylərdən.

Qayınata. Öküz saatı – gecə saat ikidir.

Rauf. Zirə yayda çiçəkləyir, deməli, saat hansı qayda ilə götürülür – adı qayda ilə, yoxsa yay qaydası ilə?

Qayınata (*gülümsəyərək*). Məncə, yay qaydası ilə... Ala, kitabı götür, rahat-rahat köçür.

Rauf kitabı alıb diqqətlə o üzünə, bu üzünə baxır,
köhnəlmış dəri cildini açır.

Qayınana. Maraqlıdır, adam bir sınaaya, bir də gördün, doğrudan da təsiri oldu.

Rauf (*burnunun altında donquldanır*). Sən allah, sən bir bu qartılmış toyuğa bax, könlündən cavanlaşmaq keçir. Hər işim düzəlməşdi, bircə elə bu qalmışdı.

Qayınata (*arvadına*). Sən həmişə möcüzələrə inanmışsan. (*Çevrilib divar saatına baxır*.) Hə, nahardan sonra bir az yatmaq cana xeyirdir. Məni bağışlayın, sizi tərk eləyəsi olacağam. (*Qalxıb ağır addımlarla yataq otağına gedir*.)

Rauf. Paho, beşin yarısıdır? Vaxtdı, daha mən də gedim, bu işgüc də qurtarmaq bilmir...

Gecədir. Kimsəsiz küçədə Raufla Kama görünür.

Rauf (*narazı halda*). Ehtiyat yaxşı şeydir, amma maşını bir az yaxına da süre bilərdik. Başa düşmürəm, niyə axı beş tin sizin evdən aralıda saxlamalıyam.

Kama. Ehtiyat igidin yaraşığıdır. (*Narahat halda irəli boylanır*.) Bu da, vallah, qəribə adamdır, bir də görürsən heç nədən tutması tutdu, qısqanlıq vurur başına. Allah eləməsin görə; hansımıza çatıb tutsa, çətin salamat qurtara.

Rauf. Qaçandır bəyəm?

Kama. On dəfə demişəm sənə: həndbolçudur.

Rauf. Hərdən qəribə-qəribə adamlar çıxır bu ərlərin içindən. (*Kamanı öpür*.) Nə vaxt görüşürük?

K a m a. Beşinci gün. Saat ikitidən sonra axşama kimi boşam. İşdən çıxa biləcəksən?

R a u f (*təəssüflə*). İş heç, o asan məsələdir... Başqa bir işim var. Tərslikdən o da beşinci günədir, saat üçdə. Məni Ovçular və balıqçılar cəmiyyətinə qəbul eləyəcəklər. Mən də istəyirəm, sənin ərin kimi idmanla məşgül olum.

K a m a. Sən a?! Cavanlaşmaq istəyirsən?

R a u f. Deyirsən yəni mənim ehtiyacım var ona?

Hiss olunur ki, Kamanın sözü, az da olsa, toxunub ona.

K a m a. Hər halda, ziyanı yoxdur. Hərdən mən elə özüm də özümə qoca görünürəm.

R a u f (*yenəxana*). Mənimcün qoca döyülsən hələ. Hələ qoca döyülsən... Yox, zarafatsız, Ovçular cəmiyyətinə üzv olmaq istəyirəm ki, tüfəng atmağa icazəm olsun.

K a m a (*bu gözlənilməz fikirdən diksinib*). Tüfəngi neylirsən. Axmaqlıq eləmə. Onun taqsırı nədir axı?! Bir də ki, sən heç vaxt istəməmisən ki, mən onu atım.

R a u f (*gülür*). Yox, əzizim, mən səni ona qısqanmiram.

K a m a. Yəni sənin heç qısqanmaq qabiliyyətin var? (*Yəni sənin heç ömründə qısqanıb-elədiyin olub?*)

R a u f. Elə bəyəm!!! Amma sənin ərinə yox. Necə dedin, nə oldu onun sənəti?

K a m a. Həndbolçu. Ay sağ ol, mən də elə onu deyirəm.

R a u f. İnstituta girənə kimi mən pis oxumamışam, amma səkkizinci sinfə kimi, demək olar ki, babat oxumuşam. Odur ki, bəzi şeylər yaxşı yadımda qalıb. Məsələn, fizikadan yadımdadır ki, fiziki maddələr bərk, maye və qaz xassəli olurlar və onlar zaman və məkan daxilində mövcuddurlar. Bax bizim bu zaman və məkanımız daxilində heç bir fiziki maddəyə qısqanmiram. İnsanlar da, o cümlədən sənin ərin də fiziki maddədirlər – bəxti gətiribsə, bərk maddədir, gətirməyibsə – qaz xassəli.

K a m a. Mənim ərim qaz xassəli-zad döyüll.

R a u f. Dəxli yoxdur... (*Sözünə davam edir*.) Mən səni heç məkana da qısqanmiram. Ancaq – zamana. Mən səni zamana qısqanıram. Başa düşdün?

K a m a. Düşdüm. Sən bu gün daha içmə. Yaxşı? Mən qaçdım. (*Tələsik onu öpür*.) Beşinci gün işinə zəng vurram.

Dəlləkxana. Ağasəfa Raufun üzünü qırxır.

Rauf. Bu günlərdə sən mənə lazım olacaqsan. Deyirəm çıxaq şəhərdən qirağa, havamızı dəyişək.

Ağasəfa. Mən hazır. (*Susur. Raufun üzünü qırxmağında davam eləyir. Görünür, gəzintinin səbəbini bilmək istəyir.*) Qonağın coxdur?

Rauf (gülümsəyir). Bir elə yox...

Ağasəfa. Elə hey deyirəm, yadimdən çıxır soruşum səndən, havaxt anadan olmusan?

Rauf. Payızda. Noyabrin 6-sında. 1929-cu il noyabrin 6-sında. Cox asan yadda qalır – yeddisindən bir gün əvvəl. Bu dəfə səni ad günümə dəvət eləmirəm.

Ağasəfa. Amma bu başdan deyim, biləsən – istirahət günüm çərşənbə günüdür.

Rauf. Əla, onda elə günü sabah çıxaq?

Ağasəfa. Sabah niyə? Sabah hələ çərşənbə axşamıdır.

Rauf. Səfərimiz gecə səfəri olacaq. Səhərisi yatarsan doyunca. Şüvəlana gedəcəyik.

Ağasəfa. Getməyinə gedək, amma gərək evdəkilərə bir söz tapım deyəm; gecə vaxtı hara gedirəm.

Rauf. Deyərsən ki, dostum Rauf elmi təcrübə aparır, xahiş eləyib, ona kömək eləyim.

Ağasəfa. Şüvəlanda? Yoxsa, akademiya açıblar orda? Bacıoğlu, bizim arvadın əslİ o tərəflərdəndir. Səndən də, məndən də yaxşı bilir ki, milisdən başqa orda heç bir idarə-filan yoxdur.

Rauf. Cox vacib bir iş üçün aparıram səni, gərək kömək eləyəsən mənə. Cəmi iki-üç saat vaxtin keçəcək. Saat üçün yarısında çıxmaliyiq şəhərdən.

Ağasəfa. Yaxşı, gecə o vaxt Şüvəlanda biz nə eləyəcəyik?

Rauf. Heç belə bilməzdəm səni; gərək elə hər şeyi o saat biləsən. Ülgütüvü o yana elə görüm. Səniləyəm, çək ülgütüvü o yana!

Ağasəfa. Nösün?

Rauf. Diksini bələyərsən, xata çıxar əlindən. Qəbiristanlıqā gedəcəyik sənilə. Hə, hə, təəccüb eləməli bir şey yoxdur burda. Cəmi üç saatlığına. Sən heç maşından çıxmayaqsan orda.

Ağasəfa. Bacıoğlu, deyəsən zarafat eləyirsən?!

Rauf. Zarafat nədir, ciddi söz danışıram sənilə. Getməmisən heç vaxt, öyrəşməmisən, ona görə də qəribə gəlir sənə. Allah qoysa, gedərik, görərsən. Sən elə bilmə, o qədər adam var ki, bir sözümüzə bənddir – hara desəm, nə vaxt desəm, hazırlı, amma onlar mənə

lazım döyük. Biz köhnə dostuq səninlə, inandığım adamsan, ona görə də sənin yanına gəlmışəm. Sən də ki...

Ağasəfa. Bəyəm dedim ki, getmirəm?! Nahaq inciyirsən. Sən ha de: filandır, beşməkandır, amma qəbiristanlıq elə qəbiristanlıqdır. Onda da ki, ola – gecəyarısı. Ona görə sənə o saat – “hə” demədim.

Raufun mənzili. O, işgūzər bir görkəmlə tüfəngini yoxlayır, ov şeylərini torbasına yiğir.

Rauf. Dostlarımla ova gedirəm.

Xalidə. Dostlarınla?

Rauf. Nədir, yoxsa, deyirsən dostu olana oxşamıram.

Xalidə. Oxşamağına oxşayırsan, amma niyəsə yoxundur.

Rauf. Əvvəla, dostum var – məsələn, Arif. İkincisinə də qalandı, yadına salım ki, ov barədə danışmışlıq səninlə. Mənim fikrimə şərikk olmaq əvəzinə, sorğu-suala tutub həvəsdən salırsan məni. Atan ova gedəndə, heç soruşturdun neçə dostu var, idarədə işlər necədir. Hara, nə ovuna getdiyi ilə maraqlanmındın.

Xalidə. Nəynən gedirsən?

Rauf. Öz maşınımla. Şix burnuna qədər gedib maşını yolda saxlayacağıq, özümüz qamışlığa piyada gedəcəyik, oturub səhərin açılmağını gözləyəcəyik. Səhər ördəklərimizi vurub günortaya qayıda-cağıq... Mən burda bir quran söz danışıram, cənəmi yoruram, amma görürəm ki, inanmırısan mənə. Yoxsa, elə bilirsən, gecəni evdən getməkçün oturub bu boyda nağıl quraşdıracaqdım? İşim-güçüm qurtarib.

Xalidə. Elə bilmirəm. Axır illər daha bəhanəsiz-zadsız çıxıb gedirsən. Mənə o qəribə gəlir ki, sən Rauf, stereomaqnitofonlu, televizorlu, barlı maşınuvu çöldə, yolun qırığında qoyursan, nə var, nə var quş vuracaqsan. Vəssalam.

Rauf. Qəribə heç nə yoxdur burda. Maşında adam oturub mənim qayıtmayımlı gözləyəcək. Spesialnı buna görə gedir mənimlə.

Xalidə. Bax, dost belə olar. Muğayat ol ondan.

Gecə. Zərif işiqda qəbiristanlığının darvazası və qəbirlər.

Ağasəfa (*maşının içindən*). Sən gəl mənə qulaq as, hər nə işin var, saxla səhərə...

Rauf (*kinayə ilə gülümsəyir*). Dirilərdən qorxmaq lazımdır, kişi, dirilərdən. Burdakılar daha heç kimə bir pislik eləyə bilməzlər. Biz səninlə hacileylək kimi bir şeyik, mövhümata inanmayaq gərək. Hacileylək görmüsən?

Ağasəfa. Görmüşəm. Biri var; başını qırxdırmağa gəlir. Allah var, yoxdur – şübhə eləyir, amma ürəyinin dərinliyində hardasa inanır ki, yoxdur. Əşti, sən tanıyırsan onu; həmişə şənbə günləri gəlir. Soltanovdur famili, ya xalq nəzarətində işləyir, ya da raypiştorqda.

Rauf. Fikir vermə, qələt eləyir... Sən otur burda, radioya qulaq as. Su da, yemək də dal oturacaqdadır. Termosu aparıram özümlə.

Ağasəfa. Açırları da götür. Qapıları mən içəridən bağlayıram. Tez qayıdacaqsan?

Rauf. İlk xoruz banından beş dəqiqə sonra, səninlə görüşürük burda. (*Saata baxır.*) Yaxşı, mən qaçdım!

Bədirlənmiş ay gur işığını bütün qəbiristanlığa salıb. Başdaşların qum üzərindəki kölgələri sinədaşına oxşayır. Rauf kollara tərəf gedir. Hasarla qəbirlərin arasını büsbütn zirə kolları basıb. O sinə daşlarının birinin üstündə oturur.

Bir müddət keçir. Birdən tam sakitlik içində ucadan ilk xoruz banı eşidildi. Demək olar ki, elə o saat başqa xoruzlar da ona qoşuldu. Rauf tez-telösök bir neçə zirə kolunu kökündən çıxarır və əlində zirə dərzi maşına tərəf getmək istəyir ki, gözü bütün gecəni söykənib ilk xoruz banını gözlədiyi başdaşına sataşır. İlörin yağışı-qarı, dənizdən əsən küləklər daşın üstündəki yazılmış adı pozub. Adın aşağıdakı yazı isə, ələlxüsus onun birinci hissəsi, yəni doğum tarixi oxunur: 6 noyabr 1929-cu il.

Rauf donub qalır, gözlerini ona son dərəcə tanış olan bu rəqəmlərdən ayıra bilmir. Sonra əl fanarını yandırır; bəlkə qəbir daşında ona təskinlik verə biləcek başqa bir söz görə, əfsus, mənənəz naxışların fonunda yenə də həmin tanış rəqəmləri görür. Canina vic-vicə düşür, sanki bu başdaşının ona bir aidiyyəti var. Zirə dərzini daşın üstündə unudub yavaş-yavaş geri çəkilir. Sonra eləcə də yavaş-yavaş, yan-yörəsinə baxmadan darvazaya tərəf gedir və nəhayət, özünü saxlaya bilməyib maşına qaçıır.

Ağasəfa. Mən sənə demədim ki, bu gecə qəbiristanlığa getməzlər?! Saqqalım yoxdur, sözüm keçmir. Götür su iç, yadına da yaxşı bir şey sal.

Rauf. Elə bilirsən ki, mən qəbiristanlıqdan qorxmuşam?! Səhvvin var. Qəbiristanlıqdır də: daş plitələr, altında da çürümüş sür-sümük.

Ağasəfa. Sənə demədim yaxşı bir şey sal yaduva? Tez elə, sür gedək!

Rauf. O qəribə qəbir getmir gözümün qabağından.

Ağasəfa. Adə, sür.

Rauf. Yox ey, sən dayan bir görək. Hava daha işıqlanır. Mən o başdaşının üstündəki tarixin nə demək olduğunu bilməliyəm?! Qoca kaftar! Sənə dəxli yoxdur, qayınatamı deyirəm. Bura gəlməyimə bais o kaftardır. Gedək, gedək, daha gün çıxıb, quşlar oxuyur, nə var ki qorxaq.

Raufla Ağasəfa tanış başdaşının karşısındada dayanıblar. Başdaşındakı azacıq solmuş yazıları indi asanlıqla oxunur: “Məmmədzadə Şeyda. 6.XI.1929-15.IV.1980”.

Rauf. Ora bax, sən demə, bütün yazılar yerindədir. Görürsən, yaxşı elədik ki, gəldik.

Ağasəfa gözlərini üstünə zirə qızaları səpələnmiş qəbirə zilləyib Raufla yanaşı durub. Hər ikisi belə hallarda vəziyyətin tələb etdiyi kimi dinməz-söyləməz dayanıblar. Bu dinməzlik bir az da ona görə uzanır ki, Rauf bura gəlmələrinin bəhanəsini dostuna necə izah eləməyi fikrində götür-qoy eləyir.

Rauf. Bu bizim bir qohumvardı onun qəbridir. Allah rəhmət eləsin, çox yaxşı qadın idi: ürəyi geniş, xeyirxah, dünya gözəli. Özü də yaziq yetim idi. Səndən nə gizlədim – sevirdik bir-birimizi. Amma iş elə gətirdi ki, başqasını almalı oldum. O gündən də bu yaziq başladi şam kimi əriməye; saralıb-soldu, axırda da ki, bir daş olub ömür-lük qaldı ürəyimdə.

Ağasəfa. Allah rəhmət eləsin.

Rauf (*ara verib*). İstəyirəm qəbrinə bir əl gəzdirim, səliqə-sahmana salım. (*Başdaşının üstündəki ölüm tarixini göstərib*.) Apreldə ildönümüdür, qohum-əqrəba yiğişib gələcək, yaxşı döyül, baxımsız qalıb. Sənə də əziyyət verdim, dedim bir məsləhət eləyim səniynən.

Ağasəfa. Lap düz eləmisən. Deyim də sənə: burda heç bir çətin iş yoxdur, xarab olmuş yerlərinə balaca əl gəzdirmək lazımdır, bir də yazısı gərək təzələnə, vəssalam. Onu da deyim sənə ki, savab işdir bu. Rəhmətliyin adı nə idi?

Rauf (*yazımı oxuyub*). Məmmədzadə Şeyda.

Ağasəfa. Bəs atasının adı? Burada yazılmayıb.

Rauf (*dərhal, duruxub eləmədən*). Atasının? Atasının adı Bəylər idi!

Ağasəfa (*çixardığı dəftərcəsinə yazır*). Deməli, Məmmədzadə Şeyda xanım Bəylər qızı. Qabiliyyətli balaca bir daşa əntiqə yazdırıb saldırmaq lazımdır bura. Sən xatircəm ol, özüm elətdirrəm hamisini. Aprelin 15-i üçün hazır olar.

Rauf. Nə danışırsan, ömründə razı olmaram! Öz işin azdır bəyəm? Mənə ağıllı məsləhət lazım idi, qalanını özüm elətdirəcəyəm. Gedək, Ağasəfa dayı! (*Zirə qızalarını dəstələyib götürür.*)

Ağasəfa (*cimcişən kimi olub*). Onları neylirsən? Qoy qalib.

Rauf. Rəhmətliyin xoşu gəlirdi zirə iyindən. Deyirəm, qoy bir-iki gün stolumun üstündə dursun bu buket; onu xatrlatsın mənə.

Ağasəfa. Mən çox üzr istəyirəm səndən, söz ki gəldi, gərək deyəsən. Neçə ildir tanışiq, amma tanımamışam səni, bu gün tanıdım. İndiki zamanda az-az tapılar bu cür ürəyi olan adamlar. Halal olsun... (*Birlikdə darvazaya tərəf gedirlər.*)

Qayınatanın mənzili. Xalidə, qayınata və qayınana. Rauf da gəlir.

Rauf. Yaxşıca oturmusunuz özünüzün, mənim amma ayaq üstə durmağa taqətim yoxdur.

Qayınana. Cörək yeyəcəksiz?

Rauf. Yeməyin adını çəkməyin. Qəribədir, işdə ki yoruldum a, iştahım tamam qaçırm. Hətta yeməyə baxa bilmirəm.

Qayınata. Hə, doğrudan da qəribədir!

Qayınana. Bir nəfər zəng vurmüşdu, gərək ki, dedi Ağasəfadır; başa düşmədim, niyəsə sizin səhhətinizlə maraqlanırdı.

Rauf. Ağasəfa? Hə, dostumdur, Səhiyyə Nazirliyində şöbə müdürü işləyir. Çox yaxşı, qayğıkeş adamdır. Özü də kişi elmlər doktorudur. Dünən işdən sonra rast gəlməşdi mənə, mən də yaman yorğun idim, xoşuna gəlmədi vid-fasonum. Elə küçədə nəbzimi yoxladı, qan təz-yiqimi soruşdu. Sonra da möhkəm danladı, dedi özünə baxmasan, dindirmərəm səni. Gör, o saat da zəng eləyib. Sağ ol, Ağasəfa!

Xalidə. Bəs mən elə bilirdim Ağasəfa sənin dəlləyindir.

Rauf. Onun da adı Ağasəfadır, adaşdırılar.

Qayınata. Eşitdim, tüfəng almışan?!?

Rauf. Almışam, bəli, kağızı-kuğuzu, hər bir şeyi yerində, dövlət qoyduğu qanunla. Üzv oldum ovçular cəmiyyətinə, sora aldım. Allah qoysa, gedərik bir sizinlə ova.

Qayınata. Mən daha ovluq deyiləm. İşə zorla gedirəm.

Rauf (*guya təsadüfən keçmiş təbiblərin dava-dərman kitabını əlinə götürür*). Amma adam heç inana bilmir ki, cavanlığını ona təzədən qaytarmaq mümkün olsun.

Qayınata. Elədir, haqlısan. Yaşlı adam dönüb təzədən uşaq ola bilmədiyi kimi, cavan da ola bilməz. İnsanın inkişafı geri qayıtmayan

bir prosesdir. Söhbət mahiyyətdən gedir, addan yox. Qədim və eləcə də müasir herontologiyanın məqsədi vaxtsız qocalığın müalicəsini tapmaqdır. Mən də, məsələn, bu fikirdəyəm ki, qocalıq da xəstəlikdir; bütün xəstəlikləri isə əslinə qalandı müalicə eləmək mümkündür. Bəzi faktlar göstərir ki, qədimdə qocalığın dərmanı varmış. Bir dəqiqliqə gözlə, bu saat sənə bəzi maraqlı şeylər göstərim. (*Qayınata çətinliklə yerindən qalxır, köhnə cildli qalın bir kitab götürür.*) Yəqin sənin yadında olmuş olar, səhv eləmiremsə bizim eradan 48 il əvvəl Misirə gələndə Yuli Sezarın əlli dörd yaşı vardı! (*Rauf başı ilə təsdiq edir.*) O dövrə görə bu, az yaşı deyildi. Yeri gəlmışkən deyim ki, sənin yaşın elə Sezarın o vaxtkı yaşı qədərdir.

R a u f. Məlum məsələdir.

Q a y ı n a t a. Elədir, o məlumdur. Məlum olmayan başqa şeydir. Appianın və başqa tarixçilərin yazdığını görə, Sezar birdən-birə mühüm dövlət işlərini atıb, azadlığını və həyatını təhlükə altına qoyub Nil çayı boyu ta cənub sərhədinə kimi iki ay səyahətə çıxır; ovla, nə bilim, sair başqa əyləncələrlə məşğul olur. Sezarın bu hərəkəti düzü təəccüb doğurur. Məsələn, Gelser kimi ciddi bir tədqiqatçı açıq deyir: “Sezarın həyat yolunu izleyən hər hansı adamçün onun iki aylıq Misir əyləncəsi açması çətin tapılan tapmacadan da müəmmalıdır”. Plutarx da təəccübünü gizlətmir, yazar: “Qəti anlaşılmır ki, Sezar kimi ağıllı bir adamı birdən-birə, hər şeyi çox asanlıqla karta qoymağə vadar eləyən nə imiş?” Plutarx da bu qəribə səyahətdə əsas məqsədin ov olduğunu yazar. Amma bir şey də var axı; nə əvvəller, nə də Misiri gəzəndən sonra Sezar ov həvəskarı olmayıb. Səyahətdən sonra çox keçmir, onun Kleopatraya coşqun, hətta mən deyərdim ki, yalnız gəncliyə xas dəli məhəbbəti başlayır və bu məhəbbətdən onların bir usağı da olur. Daha sonra o büsbütün dəyişmiş, cavanlaşmış halda, sağlam və tükenməz bir enerji ilə Romaya qaydır. Bax bu da başqa bir müəllifin şəhadəti: o, ötəri də olsa, kərgədan ovundan söz açır və qeyd eləyir ki, söhbət onu diri tutmaqdan gedirmiş. Bununçün hətta çoxlu qurbanlar veriblər...

R a u f. Mən bir şeyi başa düşə bilmirəm: axı niyə onlar kərgədanı diri tutmaq istəyirmişlər?! Onu vurub öldürmək tutmaqdan yüz qat asandır.

Qayınata (*əsəbi*). Görünür, sən keçən dəfə yaxşı qulaq asmamışsan. Burada açıq-aydın yazar ki, iksirçün ancaq və ancaq diri kərgədanın buynuzu olmalıdır və mən əminəm ki, bunun öz gizli mənası var.

Rauf. Siz məni düz başa düşün (*dəftərçəsində qeyd aparır*), mənim burada heç bir şəxsi marağım yoxdur, sadəcə, sizin kimi bir alimin fikrini bilmək istəyirəm... Siz özünüz orda yazılınlara inanırsınız?

Qayınata (*bir az fikirləşəndən sonra*). Qəribə olsa da inanıram!

Qayınana. İnsanlar bir-birini incitməsələr, heç bir iksirə də ehtiyac olmaz. Adam hirs çəkməkdən, həmişə həyəcan keçirməkdən sağlamlığını itirir, vaxtından tez qocalır.

Rauf (*müləyim səslə arvadına*). Eşidirsən? Mənə atır. Mən isə dözürəm. (*Qayınatasına müraciət edir*.) Niyəsə on il bundan əvvəl məni ova aparmağınız yadına düşdü. Ov deyəndə, yəni mən elə bilirdim ki, biz ova gedirik. (*Söhbətin ardını hamiya eşitdirir*.) Lənkəran tərəfdə idik, Qızılıağac qoruğunda. Gözlərimə inana bilmirdim, güllə ilə vurulmuş heyvanlar – qabanlar, marallar – bir az qaçıb sonra yavaş-yavaş yerə sərilirdilər, onları rənglə nişanlayırdılar, on dəqiqədən sonra dururdular, elə bil bunlara heç nə olmayıb, qaçıb gedirdilər.

Qayınata (*fəxrlə*). O mövsümde biz qorugun bütün əhalisini qeydiyyatdan keçirdik.

Rauf. O yuxu güllələrindən heç qalmayıb sizdə?

Qayınata. Onlar haradan yadına düşdü?

Rauf. Heç, tamam yadımdan çıxıb nə təhər idi onlar. Hər halda maraqlıdır.

Heyvanxana. Rauf hasarın ucuq yerini bir az da genişləndirir.

Yağışın və küləyin səsindən onun hasardan qopartdığı taxtaların taqqıltısı eşidilmir. Rauf kərgədanın qəfəsinə yaxınlaşır. Tüfəngini çamadandan çıxarıır, zeif işiqlida onu yiğir. Əvvəlcə ehtiyat üçün ətrafa göz gəzdirir və tüfəngi qaldırıb ağılmış uzaq küncündə yatmış kərgədanı nişan alır və atır. Qaranlıq qəfəsdə nə isə aydın seçilməyən yekə bir şey hərəkətə gelir və ağır ayaq səsləri – tappilti eşidilir.

Rauf (*saatına baxır*). Üç dəqiqə, dörd, beş dəqiqə... Yat, yat! Yatmaq vaxtındır! (*Addım səsləri yavaş-yavaş azalır və nəhayət, yerə yixilan ağır bir şeyin tappiltisi eşidilir*).

Rauf çamadanından mişar çıxarıır, ağıla bitişik “quşlar aləmi”

pavilyonuna yaxınlaşır, içəri keçir və orada kərgədanın qəfəsinə açılan pəncərenin qabağında dayanır. İstəyir pəncərəyə qalxsın – mümkün olmur. Küncdən taxta bir yeşik tapır; götürmək istəyir və bu vaxt yeşinin içindən qaqqlıdaya-qaqqlıdaya nə isə düşür. Rauf əlindəki mişarı irəli tutub zərbə endirməkçün hazırlı vəziyyətdə durur.

Rauf (*quşu təpiklə vurub qovur*). Bir də dimdik atsan, vurub öldürərəm səni! Qartala bir bax!

Yeşiyi pəncərənin qabağına çekir, üstünə çıxıb pəncərədən kərgədanın qəfəsinə aşır.

Rauf (*Kərgədanın buynuzunu müşarlayır*). Qanacağın olsun, oyanıb eləmə! Lap az qalıb, bu saat qurtarıram. Buynuzsuz daha qəşəng olacaqsan, görərsən. Amma mənə sənin bu buynuzun son dərəcə vacib lazımdır. Vəssalam-şüttəmam! İndi daha sən kərgədan döyülsən, nə isə başqa bir abırlı heyvansan. (*Əlində indicə müşarladığı buy-nuz dal-dala pəncərəyə təraf gedir*.) Yuxun şirin olsun, yat, yat... (Rauf “Quşlar aləmi”nin pəncərəsinə dırmaşır və elə o saat da quş qaqqıltısı eşidilir.) Cəhənnəm ol, sırtığın biri sırtıq! (Rauf qəfəsin yanına qoyduğu tifəngini götürür, hasarın ucuq yerindən sıvişib küçəyə çıxır və burada axırıcı dəfə qırsaqqız olub ona yapışmış quş təpiyi ilə vurub qovur.) Başqa quşlar gecələr adam balası kimi yatırlar, bu həyasız bilmək olmur bayquşdur, nədir, adama dırmaşır. Bəlkə başı xarabdır. Gərək qayınatmadan soruşum görüm, quşların arasında ruhi xəstələr olmur ki?!

Bu vaxt yaxınlıqdan ötüb-keçən motosiklin səsi eşidilir. Rauf nəzakətlə gözə görünməyən motosikletdəkilərlə salamlışır. Onun kefi kökdür.

Rauf. Həyat gözəldir, mən də bu şəhərdə ən xoşbəxt adamam. Hamı yatıb. Vaxtında öz cavanlıqlarının qədrini bilməyən, onun qiymətini başa düşməyən cavanlar yatıb. O vaxt ki, başa düşməyə başlayacaqlar, gec olacaq. Onlardan yaşca böyük olanlar da yatıblar – həyatda bəxti gətirməyənlər də, gətirənlər də – o adamlar ki, mövqeləri də var, yaxşı pulları da. Amma onların arasında, hətta naxışı ən çox gətirənlərin də – bircə nəfer belə əsil xoşbəxt adam yoxdur. Ona görə ki, əsil xoşbəxtlikcün eyni vaxtda hər şey lazımdır – həyat təcrübəsi də, pul da, cavanlıq da. Çox maraqlıdır! (*Qəribədir!*) Hamı yatıb, heç kimin də ağılına gəlmir ki, şəhərdə ən xoşbəxt adam mənəm – Rauf. Çünkü indi mənim hər şeyim var. (*Təpiyi ilə nayı işə vurur, tanış qaqqıltı eşidilir*.) Qırsaqqız olub yapışib də! Ay vicdansız, küçə quşu-zad döyülsən ki, özünü mərifətli apar də! (Raufun əzaqlaşan masınının səsi eşidilir.)

Səhərdir. Şəhər həyəti. Qarajların qapısı. Qarajların qarşısındaki meydançaya Raufun qayınanası gəlir. Skamyada isə qoca bir qarı oturub, görünür Raufun qonşularındandır. O, qarajın bağlı qapısının arxasında, yəni qarajda nə isə qarışdırıan, nəyi isə həvəngdə döyüb aptek tərəzisinə çəkən Raufu görmür.

Q a y i n a n a (onun üzündə məmnunluq ifadəsi var. Qariya müra- ciət edir). Hiss eləyirsiz? Bəh, bəh, nə gözəl ətirdir! Ömrümdə belə qoxu, belə ətir görməmişəm. Cənnət ətridir elə bil. Başım hərləndi hətta.

Q a r 1. Keçən ilə kimi mən qoyun pendiri ilə qara istiotun iyini səhvsiz ayıra bilirdim bir-birindən. Bu şoğərib qarajları qanunsuz gətirib həyətdə tikəndən sonra ancaq naşatır spirtinin iyini duyuram; o da təzədirənə əgər. Siz heç təsəvvürünüzə gətirə bilməzsiz ki, qanunsuz qarajlar adamin iybilmə qabiliyyətinə necə pis təsir eləyir.

R a u f (əlində içi kəhrəba rəngli, xoş ətirli içki ilə dolu olan iri bir şüşə balonu tutub; ləzzətələ balondakı məhlulu iyləyir, sonra tixacla balonun ağızını bərk-bərk bağlayır, nəhayət, blaknotu açıb oxuyur). “...Və qabı qaranlıq bir yerdə, yeddi dəfə yeddi gün saxlamaq lazımdır”. Oldu. Deməli, düz əlli gündən sonra. (*Balonu taxçanın uzaq küncünə itələyir. Sonra qarajdan çıxır və qayınanasını görüb onunla salamlasıır.*)

R a u f (üzünü qariya tutub). Görürsüz də... Axırıncı komissiya da qarajın qanuni tikildiyini təsdiq elədi. Mənimçün maraqlıdır, indi hara, kimə yazacaqsız?

Q a y i n a n a. Ətri hiss eləyirsiz? Bəh, bəh, bəh... Möcüzədir adamın ağlını çıxardır başından. Mənim hətta əllərim əsir. İndi baxın azaldı. Siz heç hiss eləmirsiz? Mənə elə gəlir ki, bu iy sizin qarajdan gəlir.

R a u f. Ordan ancaq benzin, bir də yağ iyi gələ bilər. (*O, barmağını ağızına salıb isladır və başı üzərinə qaldırır.*) Hə, hər şey aydınlaşdır; külək karamel fabriki tərəfdən əsir. Orada olmamışız heç? Orada o qədər müxtəlif tamlı, ləzzətli şeylərin kövhəri var ki...

Q a y i n a n a. O nə idisə başqa bir aləm idi. Yuxu idi elə bil... (*Raufa fikir vermədən çıxıb gedir.*)

R a u f (qayınanasının arxasında). Diləfruz xanım, siz deyəsən bizə gəlmışdız axı hara?.. Arvadın başı lap xarab olub. Gedim bir də iyiləyim iksirimi. Aləm ətri var! (*Arvadını görüb dayanır.*) Anan

gəlmışdı. Çıxbı getdi! Görünür, yadına nəsə düşüb, ya da əksinə – yadından çıxbı. Lap daha qocalıblar. Adamın ürəyi xarab olur. Ağlıma bilirsən nə gəldi indi? Məncə, kəşfdır lap! Deyirəm, sizinkilərlə gəl mənzillərimizi dəyişək.

Xalidə. Dilin necə gəlir elə deyirsən? Qoca vaxtlarında dərbədər olsunlar, ev köçürsünlər, səliqə-sahmanlarını dəyişsinlər.

Rauf (*pərt halda*). Məni sən nə hesab eləyirsən? Heç mən razı olaram, onları bu yaşlarında narahat eləyək?! Bu saat demədim sənəki, ürəyim ağrıyrı onlara baxanda? Məni qəti başa düşmədin – deyirəm mənzillərimizi dəyişək, köçmək söhbəti ola bilməz. Qoy hər kəs harda yaşayır, orda da yaşasın. Biz sonra, – gələcəkdə köçərik onların mənzilinə. Özümüzünküñü də təhvıl verərik dövlətə. Bir də ki, mən özümü fikirləşmirəm, uşaqları fikirləşirəm; səhv eləmirəmsə, sənin də onlara balaca qohumluq əlaqən var – analarisan.

Xalidə. Sonra deyəndə, yəni nə vaxt?

Rauf (*Xalidənin əlində zərfi görür*). O nədir elə?

Xalidə. Demirsən bəs, işimi-gücmü buraxıb həyətə niyə düşmüşəm? Çağırış vərəqəsidir, prokurorluqdan gəlib – sənəddir, hamısı düz gəlir: famil də, ünvan da. Xeyr ola, görəsən nə məsələdir? (*Zərfi ona verir*.)

Rauf. Gedib öyrənnəm. Prokurorluğa kimi desən çağırı bilərlər, burda mən qeyri-adi bir şey görmürəm...

Xalidə. Bu günü mən həmişə gözləyirdim; axırı elə-bele olma-hıdı. Sən gərək çoxdan bu işindən gedəydiń.

Rauf. Coxdan, yəni nə vaxtdan?

Xalidə. Hələ heç ora işə girməmişdən! O vaxt hamı sənə xəbərdarlıq eləyirdi – atam da, Arif də, özümü hələ demirəm – getmə deyirdilər, axırı yoxdur.

Rauf. Hə, deyirdilər. Heç mən də mübahisə eləmirdim, oturub diqqətlə, hörmətlə qulaq asdım atova, gözləyirdim. Gözləyirdim görüm, yaxşı bu mənə əvəzində nə təklif eləyir. Hələ də gözləyi-rəm. Sizin ailədə hamı məsləhət verməyə ustadir. İşə gələndə...

Xalidə. Düz demirsən! Atam sənə o saat öz ixtisasın üzrə iş tapmağı təklif elədi.

Rauf. Hə, elədi. Nəbatat bağında gecə qarovulçusu.

Xalidə. Xeyr, kiçik elmi işçi. Getsəydiń, indi çoxdan...

R a u f. Əgər, akademik öz ali savadlı kürəkənini Nəbatat bağına yarpaq yiğmağa, ağaclarla... nə deyirlər ona, hə, peyvənd vurmağa göndərirsə, normal adamlar bunu şikəst kürəkənin gecə qarovalıçusu işləməsi kimi başa düşürlər. Kürəkənin isə onun-bunun köməyinə ehtiyacı yoxdur. Onun insanı münasibətə ehtiyacı var. Siz bunu başa düşmədiz. Allaha şükür, öz əlimlə hər şeyə nail oldum. Əlbəttə, mən nə akademikəm, nə də kosmonavt, adı qulluqçuyam, bundan artıq mənə lazımda deyil. Ailəmi dolandırıram, ya yox?! Ay sağ ol! Qalanının sənə dəxli yoxdur. Ağlılı adamlardan kimdişə, yaxşı deyib: hər cür zəhmət – şərəf işidir.

X a l i d ə. Sizin trestdəki Nəcəfovу şərəfli zəhməti üstündə on il basdırılar, getdimi? Onun o konyak spirti ilə çıxartdığı hoqqaları bütün qəzetlər yazmışdı.

R a u f. Tamah pis şeydir. Onu tamah yıldı. Bir məsəl var ey, sən yaxşı bilərsən... nə isə, deyir: tamahdır insanın ən böyük düşməni. Gözəl məsəldir, özü də fikir ver: çox müasirdir – elə bil bu günün deyiblər. Yox, mən Nəcəfov döyülməm. Məndə hər şey ölçülübicilik, haqq-hesabı var. Odur ki, sən qəti narahat olma. Onu da bil ki, mənimlə bu barədə danışmağın toxunur mənə. Səhər-səhər kişinin qanını qaraltmağa nə var, çox asandır, ürəyini açmaq çətindir. Bir də axı niyə narahat olursan? Bu çağırış vərəqəsinə görə? Keyfini pozma. Mənə Rauf deyərlər, harda, şansı səviyyədə deyirsən, elədiyim bütün işlərə görə, lap gələcəkdə də görəcəyim işlərə görə, cavab verməyə hazırlam. Sən onu de ki, biz necə yaşayırıq, nəyə ehtiyac var? Heç nəyə! Ən yaxşı jurnallara yazılıraq; tapılmayan kitabları tapırıq, prem-yera deyirsən hamısına gedirik, özü də ən yaxşı yerlərdə otururuq. Uşaqlarımızın əyni, başı, təhsili kiminkindən pisdir?! Hər ikimiz işləyirik. Onu da yadında saxla ki, şəhərin ən hörmətli adamları ilə hər şeydə bir səviyyədəyik.

X a l i d ə. Hə, təxminən...

R a u f (*narazı*). Səsin bu saat lap atovun səsinə oxşadı, elə bil odur danışır... Hər ikiniz – o da, sən də – başa düşməlisiz ki, mən bizim qanunları yaxşı bilirom, hörmət də eleyirəm onlara. Heç vaxt da pozmuram bu qanunları. Bir kişi də deyə bilməz ki, pozursan. Fərasət də elə ondadır ki, qanunu pozmaya-pozmaya yaxşı yaşayasan. Hərdən-bir xırda-para heç. Onların dəxli yoxdur mənim idarədə gördüyüüm işlərə. Bildin? Ay sağ ol.

İKİNCİ PƏRDƏ

Müştəntiq Əsgərovun kabinet. Onun əlliye yaxın yaşı olar.

Kabinetin şorti sərhədindən o tərəfdə prokurorluğun
əməkdaşlarından ikisinin stolu qoyulub. Rauf gelir,
Əsgərovla salamlaşır və keçib onun stolunun yanında oturur.

I ə m ə k d a ş (*ikinciyə*). Ona bax, gör bir kim gəlib Əsgərovun yanına. Rauf Nadirov döyük bu?! Səhvi var Əsgərovun. Rauf kimilər heyvanxanalarla maraqlanmışdır. Mən onu əla tanıyıram; o konyak spirti məsələsilə əlaqədardır. Bacarıqlı adamdı, ona söz ola bilməz. Hami onun orda nələr etdiyini bilir, amma di gəl, qırmağa gəlmir. Bir dənə sənəddə əli yoxdur. Heç yandan girişə bilmədik ona.

II ə m ə k d a ş . Əsgərov naħaq çağırtdırıb onu. Mən ona fikrimi elə o günü dedim – heyvanxana məsələsi uşaq-muşaq işidi. Belə ciddi, sanballı adamları bura gətirtsək, bütün şəhər gülər bizə. (*Bu niyə belə eləyir, baş açmaq olmur.*) Fikri nədir, baş açmaq olmur.

I ə m ə k d a ş . Tanımırsan, kişinin öz üsulu var. Mənimlə kəlmə də kəsmədi heç, dinməzcə elə ciyimi şappıldatdı, vəssalam. Yəni yerivü bil, “sən girən kol döyil bu”. Çixıb getdi. Kişi dahidir bala də!

Ə s g ə r o v . Sizə zəhmət verdiyimizcün üzr istəyirəm; bir məsələ var, onu aydınlaşdırmałyıq. Avqustun 13-dən 14-ə keçən gecə 35-30 nömrəli maşını Bayılda görüb'lər. Sizin maşınınzıdr?

R a u f . Kül rəngində? “Jiquli”? Mənimkidir. Çox güman ki, elə o olub. Əgər bilsəydim, dediyiniz tarix həftənin hansı günümiş, daha dəqiq cavab verərdim sizə.

Ə s g ə r o v . 13-dən 14-nə keçən gecə, şənbədən bazar gününə keçən gecə.

R a u f . Tamamilə düz buyurursunuz, o gün orada dayanan mənim maşını olub. Necə məyər.

Ə s g ə r o v . Deyəcəyəm, darıxmayıñ... Yaxşı, niyə bəs maşını gecə orda saxlamışınız? Axı siz şəhərin o biri başında olursunuz?

R a u f (*cavabı azca ləngitdi, sanki müştəntiqi öyrənmək istəyirdi*). Bilirsiniz, mən nərdbazam Yaxın bir dostum var, o da nərd xəstəsidir. Rast gəldik ha, Ariflə bir-birimizə, vəssalam, hər şey yaddan çıxır. Bizi saxlamaq mümkün deyil, hər dəfə səhərəcən çəkir oyunumuz. Desəm inanmazsan, amma arvadımla hətta buna görə aramızda xoşa-gəlməz söz-söhbət də olur. Min dəfə başa salıram onu ki, ağlı olan qadın sevinər ki, əri arvadbaz döyük, karta uymayıb, nərdə salıb mey-

lini, öz milli oyunumuza – qəti təsir eləmir. Üzr istəyirəm. (*Sanki bir-dən ayılır ki, mətləbdən uzaqlaşır.*) Hə, o gecə mən həmən dostum-gildə idim. O, yaxın olur siz deyən yerə, amma onların evinin yanında maşın saxlamaq qorxuludur. Xəlilov döngəsini deyirəm, həmişə qaranlıq olur, ömründə işıq yandırmırlar.

Əsgərov. Maşımı yalnız özünüz sürürsünüz? (*Hiss olunur ki, bu suali Əsgərov elə-bələ rəsmiyət xatırına verir.*) Demək istəyirəm ki, oğlanlarınızdan, ya qardaşınızdan, bacınızın uşaqlarından hərdən maşını götürmürlər ki?

Rauf (qətiyyətlə). Yox. Mənim maşınınım sükanı arxasında ancaq mən özüm otururam. Bütün dostlarım da bilir bunu – Rauf axırıncı köynəyini də çıxarıb verər, amma maşınını istəmə, verməz. İnanın, onların öz xeyrinə görə! Yoxsa, nədi ki, maşın?!

Əsgərov. Maşına oturub evə sūrməzdən əvvəl siz oralarda şübhəli heç nə görüb eləmədiz ki? Bir yadınıza salın.

Rauf (gülümsəyərək). Siz heç təsəvvür eləmirsiz ki, o gecə necə yağış yağırdı. Yan-yörəyə baxmağa heç belə imkan yox idi, qaçıb maşına oturanacan iliyimə qədər islanmışdım. Yaxşı, siz heç mənə demədiniz axı, nə olub, nə hadisə üz verib?

Əsgərov (fikri dağınış halda). Heç. (*Eynəyini taxıb tələsik nə isə yazır.*) O gecə kimsə heyvanxanada yaramaz işlər görüb, indi gərək biz də sizinlə qızıl kimi vaxtimızı buna sərf eləyək. (*Stolun gözündən təmiz blank götürüb saatına baxır və vaxtı orada qeyd edir.*) Buyurun bayırı çıxməq üçün icazə vərəqəsidir. Çox sağ olun, əziyyət verdiyimcün bir də üzr istəyirəm.

Rauf. Eybi yoxdur. O nə sözdü, bu mənim vətəndaşlıq borcumdur. Sağ olun. (Gedir.)

Raufun kabineti. Raufun özü və qəbuluna gəlmış zavod nümayəndəsi.

Nümayəndə. Düz bir həftədir mənə deyirsiniz mal yoxdur, amma bu gün səhər eşidirəm ki, dünən ikinci zavoda üç sistən spirt buraxmısınız.

Rauf (ikrah hissi ilə üz-gözünü turşudub). Boş-boş söhbətlərə, dedi-qoduya inanmayın. Düzdür, həqiqətən zavoda dünən göndərilib spirt, amma fakturasına ay yarımbundan əvvəl qol çəkmışəm. Bir də ki, yekə adamsınız, sizə nə dəxlə var kimə nə göndərilib, nə qədər göndərilib. Ayıbdır, elə bil məktəb uşağı-zadsız, müəllimə gileyə-

nırsınız: niyə mənə iki yazdınız, ona yazmadınız. Cəmi-cümlətanı bir aydır işləyirsiz, tələsməyin, çalışın uyğunlaşın, başqa yoldaşlarla, həmkarlarınızla məsləhətləşin... Təchizat məsələsi çox mürəkkəb işdir, dostum, burda səbirli olmaq hələ azdır! (*Telefon zəng çalır. Rauf dəstəyi götürür.*) Bəli, eşidirəm!

Əsgərov (*telefonda Raufla danışır*). Salaməleyküm. Əsgərovdur sizi narahat eləyən. Burada o işlə bağlı bəzi suallar çıxıb ortaya, sizinlə bir də görüşəsi olacaq. İstəyirsiniz çağırış vərəqəsi göndərim.

Rauf (*Əsgərova*). Sizin bircə kəlmə sözünüz bəsdi mənimcün. Bir də ki, bu elə bizim hamımızın ümumi işidir. Sizin çətinlikləriniz, həm də bizim çətinliklərimizdir. Sabah səhər saat on tamamda mən sizin yanınızda. Təmin eləyir sizi?

Əsgərov (*telefonda*). Məni yüz faiz.

Rauf (*Əsgərova*). Onda, hələlik. Sağ olun. (*Dəstəyi qoyur və üzünü qəbulundakı nümayəndəyə tutur.*) Qlavkadandır, sabah rəisin yanında olacam, çalışaram sizin məsələni də orda qaldırıb həll eləyim. Dündür, çox çətin məsələdir, amma elə bilirəm rəislə şəxsi münasibətlərimiz kara gələr. Sizi günün ikinci yarısı gözləyirəm. Amma əvvəlcə bir yoldaşlarla da məsləhətləşin. Məsələn, sizin direktorun müavini var ey, Yusifov, bax onunla. Çox təcrübəli adamdır, deyin ki, mənim yanımı gedirsiz, o sizi başa salacaq, məsləhətin verəcək, sonrası daha öz işinizdir. Xudahafiz.

Nümayəndə. Sağ olun, yoldaş Nadirov.

Rauf (*zavodun nümayəndəsi gedəndən sonra zəngi basıb katibəni çağırır*). Mən gedirəm. Kim soruşdu məni, de ki, Qlavkaya gedib.

Katibə. Bəs, Qlavkadan zəng vursalar?

Rauf. Onlara da de ki, beş dəqiqə yoxdur çıxıb, Nazirlər Sovetinə getdi.

Hüquq məsləhətxanası. Stolun arxasında
cavan katibə qız oturub qəzet oxuyur.

Rauf. Yerindədir?

Katibə. On-on beş dəqiqə gözləyin, məşğuldur.

Rauf. Bilirsiniz, o mənim məktəb yoldaşımdır. Mənim bura gəlməyim onunçün toy-bayramdır. İndi özünüz görəcəksiniz.

Katibə. Başa düşürəm, bu saat qurtarır. Siz buyurun əyləşin. Ay yoldaş, hara?

Məsləhətxananın müdürü iri, qədimi stolun arxasında oturub çörək yeyir. Raufun gəlişi elə bil onu qəti təccübələndirməmişdi, ağızındaki tikəni çeynəyə-çeynəyə başını bircə dəfə elə əda ilə tərpətdi ki, həm karixmiş halda Raufun dalınca kabinetə girən katibəni geri qaytardı, həm də yanına gəlmış dostunu salamladı.

Rauf (*bosqabdakılara baxır*). Kök, cuğundur, qara çörək, holland pendiri. Mən də deyirəm, görən bu nə ilə məşğuldur ki, yanına adam buraxmırlar?! Cürbəcür maraqlı fikirlər gəldi ağlıma. Deyirəm, kişi oturub kabinetdə özüycün qızıl balıq yeyir, ya da heç olmasa, ləvəngi, üstündən də əla “Şirvan” konyakı vurur, divanda da ki, bu saat dənizdən (*vannadan*) çıxmış təptəzə ağappaq balıq. Amma, öz aramızdır, zövqün pis döyü! Adı nədir onun?

Arif (*qorxmuş halda*). Başın xarabdır sənin, vallah. Qızımız yerindədir!

Rauf. Onda elə götür qızlığa. Halvaçı qızı daha şirin... Xeyir ola, kökə keçmisən?

Arif. Pəhrizdəyəm. Hər saat yarımdan, iki saatdan bir mütləq nəsə yeməliyəm, lap bir tikə də olsa, yeməliyəm. (*Başı ilə yeməyi göstərir*.) Buna bənzər bir şey, uzun sözün qisası, şəkərim var.

Rauf. Özündən söz çıxarma, səndə şəkər-zad yoxdur. Biz yaşda adamlarçın şəkər hələ tezdi. Sətəlcəm, göy öskürək de, deyim hə, nə yaşımız var, olar. Yoxsa ki şəkər?! Həkimlərə qəti qulaq asıb eləmə! Eşidirsən?! Əvvəla, ürəyin nə istəyir, qorxma, ye getsin, sonra da ki, dərmanı-zadı qoy qıraqa, gör dönüb təzədən iyirmi yaşında cavan oğlan olursan, ya yox. Söz deyirəm sənə; qaç həkimlərdən. Əş, heç bilirsən Nazim Qiyasbəylinin atasının başına onlar nə oyun açdılar? O da sənin kimi, həkim deyib durmuşdu, nə verirdilər – xeyirdir, ziyandır – atırdı ağızına, hələ iynə də vurdururdu. Axırı bir gün elə qapılarının ağızında huşunu itirib, tirtap dəydi yerə. Sonradan məlum oldu ki, kişidə şəkər-zad yoxmuş, bunlar da onu iynə ilə, dərmanla az qalıbmış halvalıq eləsinlər.

Arif. Bura bax, bir dayan görüm. Mən biləni, axı Nazimin atası ölmüş ola gərək.

Rauf. Ölməyinə ölüm, amma şəkərdən yox. O dediyim hadisədən üç il sonra ürəyindən getdi, bircə dəqiqənin içində, gül kimi, rahat. Bura bax, mən sənə söz deyirəm: bunları qoy bir qıraqa, hələ indiyə kimi bir adam pəhrizdən xeyir görməyib.

Arif. Qoy qıraqa deməklə döyü, analiz var, zad var... Mənimki məlumdur, səndə nə var, nə yox?

Rauf. Hə, elə ona görə gəlmışəm yanına, bir məsələ var, səninlə məsləhətləşmək isteyirəm. Burda qayda necədir – qonorarı əvvəl verirlər, yaxsa axırda?

Arif. İşdə dolaşmışsan?

Rauf. Dayan bir görünüm. İndi sən də başlayacaqsan arvadım kimi mənim başıma ağıl qoymağa. Qorxub-eləmə, işdə hər şey öz qayda-sındadır, həmişə də öz qaydasında olacaq.

Arif. Təki elə olsun, amma, məncə, qabaqcadan çox çətindir demək sabah nə olacaq. İndi başqa dövrdü, məsələlər mürəkkəbdir...

Rauf. Saxla, saxla, sən allah. Mənim dövrlə, zamanla işim yoxdur. Gəl mətləbdən uzaq düşməyək, vaxtim azdır. Saat yarımdan sonra mən müstəntiqin yanında olmaliyam, famili Əsgərovvdur. Bir dəfə səhbət eləmişik onunla. Demişəm, mənim siz deyən işlə heç bir əlaqəm yoxdur. Amma o, ikinci dəfə çağırır məni. Düzdü, bekara işdir, di gəl arıma gəlir. Uzun sözün qisası: gecə mən heyvanxanaya girib qəfəsdə kərgədan buynuzunu kəsmişəm. Bir adama toxunub eləməmişəm, heç kimin xətrinə dəyməmişəm. Kərgədan da nə kərgədan – hay-hayı gedib, vay-vayı qalib. Bizim o səninlə, yadindadır, kinoda gördüyüümüz, Tarzanın üstünə tullanırdı, ondan döyüldü.

Arif (*onun sözünü kəsərək*). Axı, balam, buynuzu neylirsən, nəyinə lazımdır?

Rauf (*iüz-gözünü turşudub*). Tutaq ki, kolleksiya toplayıram. Bir dəqiqlik təsəvvür elə ki, mən buynuz yığıram.

Arif. Nə buynuzu.

Rauf. Hər cürün. Ev heyvanlarının, yırtıcı heyvanların... Bunun məsələyə nə dəxli var?

Arif. Məncə, yırtıcıların buynuzu olmur. Müstəntiq yanına gedəndə hər şeyin dəxli var. Deyirsən səni kim dindirib, Əsgərov? Arıq, balacaboy?

Rauf. Hə, Əsgərov. Bura bax, burada elə bir ciddi məsələ yoxdur. Allaha şükür, sən mənə bələdsən. Bilirsən ki, mən bütün işlərimi əvvəlcədən elə qururam ki, sonra başağrısı çəkməyim – bunlar hamısı öz yerində. İndi bir-iki məsələ var onları dəqiqləşdirmək istəyirəm səninlə.

Arif. O Əsgərov yaman çürükçüdür. Demək istəyirəm ki, nahaq ona yalan satmışan. Çünkü xeyri yoxdur yalanın. Görürsən, ikinci dəfə çağırıb səni. Deməli əlinə nə isə təzə fakt keçib... İndi səndən daha əl çəkməyəcək.

Rauf. Sən də yaxşı, qorxutma məni. Nə olsun ey, yalandır da – demişəm! Nə bilirsən, bəlkə onu da qabaqcadan ölçüb-biçmişəm? Hə? Sonradan lazım olsa deyim ki, təcrübəsiz olduğum üçün qorxumdan yalan danışmışam.

Arif. Durduğu yerdə o səni ikinci dəfə çağırırmazdı...

Rauf. Bu dəfə hər şeyi ona nə təhər olub, elə də danışaram. Vəssalam-şüttəmam! Səninlə də elə bu barədə məsləhətləşmək istəyirəm. Mən deyim, sən yaxşı-yaxşı fikir ver: nə qapı, nə pəncərə sindirilib, deməli zorakılıq olmayıb – bu bir! Kərgədanın hayatı gedib, vayı qalib; o qədər qocalıb ki, ağızının suyu axır – bu iki! Heç bilirsən kərgədanlar neçə il yaşayırlar? On beş il! Mənimkinin bu yaxınlarda on altı yaşı tamam olub. Hətta mən onu vurub öldürsəydim də dünya dağılmazdı. Onsuz da təzə heyvanxana üçün iki dənə cavan kərgədan yazıb gətirdirlər. Tüfəng də öz adımadır – kağızı-filanı, hər şeyi – bu da üç! İndiyə kimi nə həbsdə olmuşam, nə də məhkəməyə düşüb işim – bu da dörd! Görürsən, hər şeyi qabaqcadan ölçüb-biçmişəm, götür-qoy eləmişəm. Yaxşı, indi özün de, nə eləyə bilərlər mənə? Hə? Uzaqbaşı cərimədir. Hələ döyü? Qoy eləsinlər.

Arif. Niyə, bir, ya iki il şərti iş də verə bilərlər. Sən fikirləşdiyin qədər kiçik məsələ deyil bu, əzizim.

Rauf. Razıyam. Mən onsuz da qazancdayam. Sən mənə de görüm neyləyim ki, bu işin başağrısı az olsun, uzanmasın.

Arif. Düzü, mən birinci dəfədir ki, belə bir işlə qarşılaşıram. Əvvəlcə, gəl sakit-sakit baxaq görək, sən nə oyun çıxartmışan?! Gecəyarısı biletsiz heyvanxananın ərazisinə girmisən və qəfəsdə saxlanan nadir heyvanın bədəninin bir hissəsini icazəsiz mənimsəmisən; yəni dövlət idarəsinin balansından olan əmlakin bir hissəsini.

Rauf. Qəribə adamsan, gecəyarısı heyvanxanada bilet satırlar? Biletin məsələyə dəxli yoxdur, o heç!

Arif. Hər şeydən əvvəl, müttəhimin niyə, nə məqsədlə belə bir iş tutduğunu bilmək istəyəcəklər...

Rauf. Özünsən müttəhim. Bayaq sənə dedim də nə məqsədlə.

Arif. Kolleksiya yiğmaq məqsədilə? Çox pis. Bu da elə varlanmaq kimi bir şeydir. Yenə də məsuliyyətə cəlb olunmalısan. Yox, əgər sübut eləyə bilsən ki, kərgədan sənin üstünə hücum çəkib, sən də müdafiə olunmaqçun belə bir iş tutmusan, onda vəziyyət dəyişir.

Rauf (saatına baxıb). Yaxşı. Mən gedim, xudahafız. Sonra zəng vurram sənə!

A r i f. Hara, bir dayan görək. İndi birdən elə ağlıma gəldi; bəlkə Əsgərov səni bu dəfə heç heyvanxana məsələsinə görə çağırmayıb, başqa söhbəti var. Birdən idarə işlərinə görə olar a? Bilirom, xoşuna gəlmir sənə o barədə söz deyəndə, amma sən, hər halda, bir fikirləş.

R a u f. İdarədə hər şey qaydasındadır. Qol çəkdiyim sənədə görə mən başımla cavab verməyə hazırlam.

A r i f. Sənəd öz yerində, amma işlər görürsən çox vaxt orada yazıldığı kimi getmir. Guya sən özün bilmirsən o sənədlərin əsil qiymətini?! Bu işlər var ey, hamısı bir-birilə bağlıdır, hər şeyi də qabaqcadan nəzərə almaq, tədbirini görmək qeyri-mümkündür. Yəni demək istəyirəm ki, sən oturmusun burda, amma hardasa, heç Bakıda yox, başqa bir şəhərdə sizin o idarə ilə əlaqədar elə bir iş çıxır ki ortalığa, sənin ondan xəbərin də yoxdur.

R a u f. O barədə sən qəti narahat olub-eləmə (*əli qapının dəstəyində deyir bunu*). Bizdə hər şey saat mexanizmi kimi qurulub, o yan-bu yanı ola bilməz. Yüz faiz qaranti ilə işləyirik.

A r i f. Coxları belə fikirləşirdi. Hamısını görə-görə gəlmişik. Ömür vəfa eləsə, bundan sonra da hələ görəcəyik.

R a u f (*gayidib bayaqqı yerində oturur*). Bura bax, sən mənim işim barədə elə danışırsan, elə bil qanunsuzluqda-zadda şübhələnir-sən məndən. Əclafam, əgər ömrümdə bir adamdan bir manat rüşvət istəmişəmsə, ya da dövlətə beş qəpik ziyan vurmuşamsa.

A r i f. Yəni deyirsən sən maaşla dolanırsan? Lap yaxşı.

R a u f. Burada söhbət maaşdan getmir, əzizim – nə mənimkindən, nə də səninkindən. O ki qaldı mənim qazancıma, bu saat deyim sənə mən nə təhər qazanıram, onda özün görəcəksən ki, adamı bunun üstündə ittiham eləmək çox çətindir. Mənim işim nədən ibarətdir? Əsasən xammalı bölüşdürməkdən. Vəssalam. O xammala isə indiyə kimi nə bir dəfə əlim dəyib, nə də onun üzünü görmüşəm; daşıyan da, alan da başqa adamlardır. Mənəancaq bir şey məlumdur ki, müəssisənin planı doldurmağı həmin defisit malın vaxtında alınmasından asılıdır. Aydın oldu sənə?

A r i f. Daha bundan aydın nə ola bilər? Xammal defisit, müəssisə isə çox, kimə nə çatacaq – o da sənin əlində.

R a u f. Nə olsun? Nə pis iş var burda?.. Özün bilirsən ki, mən səndən qorxub eləmirəm, həqiqəti də gizlətməyə ehtiyacım yoxdur. Dediym odur ki, mən indiyə kimi ömrümdə heç kimdən bir qəpik istəməmişəm, onda ki ola, məcbur eləyəm gətirib mənə pul versin – tarixində olmayıb belə sey.

A r i f. Özləri gətirirlər?

R a u f. Özləri, bəli. Bir həftə, ya görürsən bir ay keçəndən sonra gətirirlər. Dilə tuturlar, qılığıma girirlər ki, götürüm. Çox xahiş, min-nətdən sonra, götürürəm. Azdır, çoxdur – saymırıam, zərfi alıb qoyuram cibimə.

A r i f. Yaxşı, bəs heç elə olmurmu ki, xammal hamiya çatsın?

R a u f. O qədər olur, hələ o biri kvartala ehtiyat da qalır. Onda hamı öz payını artırqlaması ilə alır... Bəs necə?! Düşmən deyiləm ki, istehsalata. Mal çox oldu, mənə də xeyirdir; hamı gəlib bir-bir təşəkkürünü eləyir, gedir.

A r i f. Bəs onlar necə, bilirlərmi ki, xammal hamiya çatıb?

R a u f. Heç kim borclu deyil onlara bu barədə məlumat versin. Heç mənim də borcum deyil... Hə, indi de görünüm, səncə, nədir bu – rüşvətdir, yoxsa hörmət?! Eh, əzizim, saç-saqqal ağartmışan, birdəfəlik bilməlisən ki, indi qanunsuz işə görə rüşvət almırlar, qorxurlar. Bu saat ən çox qanun daxilində olan işlərə görə alırlar. Məsələn, sizin sahədə. Bir prokuror tapmazsan ki, cinayətkarı buraxmağa razı olsun. Rüşvəti o cəzanı yüngülləşdirməkçün alır... 3 ildən 5 ilə kimi-dir. Verirsən – olur 3 il. Hər şey də qanun çərçivəsində.

A r i f. Bütün bunları sən mənə nahaq danışdın, mən bilməməliyəm belə şeyləri. Axı hər halda mən dövlət adamıym, özüm də hal-hazırda iş başındayam, idarədəyəm.

Dostunun bu miskin fəndini Rauf o saat başa düşdü və
dərhal kəsdi yolunu.

R a u f. Sualıma cavab vermədin. Bir yurist kimi de görünüm, mənim hərəkətimdə risk varmı?

A r i f. Dəxli yoxdur, bu cinayətdir...

R a u f. Dayan, dayan, biz başqa şey haqqında danışırıq... Belə şeyin üstündə ilişə bilərəm, ya yox?

A r i f. Xəbər tutsalar...

R a u f. Kimdən? Bura bax, sən o nəzəriyyəni qatla qoy bir qıracağı. Danışdığım məsələni iki adam xəbər verə bilər – bir mən, bir də rüşvət verən özü. Biz də min il qala istəmərik ki, başqa bir adam bu işdən xəbər tutsun. Elədir, elə döyüll?

A r i f. Elə olmasına elədir. Amma yazılmamış qanunlar da var axı; insan gec-tez bütün cinayətlərinin cəzasını alır.

Rauf. Vallah, savadın qıçqırıb sənin. Sən deyən kimi olsayıdı, bəşəriyyətin yarısı indi qazamatda idi. Kişi kimi düzünü de, bu vaxta kimi heç elə adama rast gəlmisənmi ki, o, dübbədüz, qanun çərçivəsində yaşasın? İşdir rast gəlsən, zəng vur mənə, onun adını yazıb yadigar saxlayım gələcək nəsillərçün. Amma nahaq yerə əziyyət vermə özüne, hamı, görürsən, hardasa bir fənd işlədir; kim necə bacarıır – inan mənə.

Arif. Bir qismi ola bilər, hər halda hamı yox.

Rauf. Məsələn, sən?

Arif. Bəli, biri elə mən.

Rauf. Bəsdir, sən allah, riyakarlıq elədin, burada özgə adam-zad yoxdur. Evlənməyini yadına sal. Qanunla ərizəni ZAQS-a verəndən sonra gərək bir ay gözləyəydi, elə döyü? Bəs sizin kəbininizi neçə gündən sonra kəsdilər? Elə həmin günü.

Arif. Bu cinayət deyil (*qulaqlarına kimi qıpqırmızı qızarıb*). Lazım gəlsə, evlənmə qaydalarını bu cür pozmağı müstəsna hal kimi izah eləmək olar. Özün bilirsən ki, vəziyyət elə idi ki, başqa çıxış yolu yoxdu. Məzuniyyətimiz bir vaxta düşmüdü, bir də...

Rauf. Düzdür, tamamilə haqlısan. Sən məni bağışla, amma nədənsə söhbət sizlərdən gedəndə, “müstəsna hal” deyirsiz buna, elə ki məndən gedir – cinayət olur.

Arif. “Sizlərdən?” Maraqlıdır, görəsən “Siz” deyəndə məni sən kimlərə tay eləyirsən?

Müstəntiqin kabineti. Əsgərov pəncərəni açıb otağın havasını dəyişir. Rauf gelir.

Əsgerov. Nəfəs almaq mümkün deyil, xahiş eləyəcəksən ki, papiroş çəkməyin, daha pis – onsuz da çəkəcəklər, hələ üstəlik inci-yəcəklər də səndən. Baxmayın ki, oturmuşuq kabinetdə, işimiz ağırdir. Bir söz deyim sizə, amma aramızda qalsın, srağagün Orconikidze rayonunda çox hörmətli bir yoldaşın evini soyublar. Familini daha demirəm, ixtiyarım yoxdur, vəzifəm qoymur. Amma inanın mənə, çox məşhur adamdır. Bütün şəhər dəyib bir-birinə. Sizcə, bu işi, yəni cinayətkarları tapıb onları tutmağı kimə tapşırıblar? Düzdür, əlbəttə, Əsgərova! Bu yaxında iki maşın uğurlanıb, özü də biri hökumət maşınıdır. Bunlardan başqa yenə bir cəncəl iş – ağır bədən xəsarəti ilə; hadisə “Moskva” restoranında institut tələbələrinin – 1970-ci il bura-xılışının yubiley banketində olub. Bu da çox ciddi məsəlidir... Bun-

ları sizə niyə danışıram, bilirsiz? Açığını deyim bu saat sizə. Mən sizinlə tanış olandan sonra baş vermiş hadisəni bir də diqqətlə, ətraflı öyrəndim, düzü incidim sizdən. Öz-özümə fikirləşirəm ki, görəsən mən bu adama nə pislik eləmişəm ki, indi acığını çıxır məndən? Bilirsiz, ümumiyyətlə, belə şeylər olur, nə vaxtsa birini incitmisən, amma özün hiss eləməmisən bunu, bilərəkdən olmayıb. Açığını deyin, sizin şəxsən məndə bir hayifiniz yoxdur ki? (*Əsgərov gözlərinə karıxb qalmış Raufun düz gözlərinə zillədi*)

Rauf. Nə danışırsınız, nə hayif. Məncə, biz sizinlə əvvəllər heç bir-birimizin üzünü də görməmişik.

Əsgərov. Onda, bəs niyə kömək eləmək əvəzinə daha da çətinə salırsız məni, işimi ağrılaşdırırsınız? Elə öz işinizi də. Ən yaxşısı – açıq, səmimi etirafdır; xüsusən də ilk dəfə cinayət işlətmiş adamçün. Bəs, siz neyləyirsiz? Hər şeyi nə təhər olub, elə də boynunuza almaq əvəzinə, məni məcbur eləyirsiz ki, bu qədər vacib işlərimi bir qıraqa qoyub təzədən bir elə şahidi dindirim, nə var, nə var, məlum bir şeyi – ziyanı heyvanxanaya sizin vurdugunu sübuta yetirim. Halbuki siz özünüz bunu açıb deyə bilərdiz mənə. Ciddi, abırlı adamlarıq biz, gərək inanaq, etibar eləyək bir-birimizə. (*Hiss olunur ki, Əsgərov həqiqətən dilxordur. O, əlini yelləyib ayağa durur, stolun üstündəki mineral sudan stəkana töküb Raufa uzadır, Rauf imtina edir, onda müstəntiq stəkani çəkir başına*)

Rauf ona baxa-baxa öz-özünə fikirləşir ki, çətin, gərgin işin yorub əldən saldığı bu adam qətiyyən hiyləgər tülküyə oxşayıb eləmir, əksinə, ona keçmiş məktəb dostu, vəkil Musazadədən qat-qat xoş təsir bağışlayır.

Rauf (*onun ahənginə uyğun*). Keçən dəfə mən düz eləmədim, boynuma alıram. Gərək elə onda hər şeyi olduğu kimi danışaydım sizə. Desəm, inanmazsız, itirmişdim özümü, amma nahaq, burda axı nə cinayət var? Əger mən hökumətə, ya da bir adama ziyan vursaydım, o başqa məsələ...

Əsgərov. Elə mən də onu deyirəm də. Siz nə bank yarmısız, nə də qız zorlamısız (nə də kiminsə üstünə silah qaldırmısız), nə də sizə bir ittiham verən var. O xəta ki, sizin əlinizdən çıxıb, olan işdir. Bu kabinetdə işlərə baxılıb ki, sizinki onların yanında salma çay kimi bir şeydir – qarışdır, iç... Siz heç təsəvvür eləmirsiz ki, məni necə sevindirdiz. Mən həmişə deyirəm ki, normal adamlar bir-birilə əvvəl-axır dil tapırlar. (*O danişa-danişa siyirməsindən bir neçə vərəq*

çixardıb Raufa uzadır.) İsteyirsiz götürün, verəcəyiniz ifadəni özü-nüz yazın, yox, çətindirsə sizinçün, deyin mən yazım.

Rauf. Çətin niyə olur?! Heç bir çətinliyi yoxdur.

Əsgərov. Yox, mən o mənada deyirəm ki, mənimcün asandır, təcrübəm axı çıxdır. (*Raufun çıyninin üstündən onun yazısına baxır.*) Xəttiniz əladır. Xahiş eləyirəm, hər şeyi nə təhər olub, elə də yazın, nə qədər ətraflı yaxsaz, bir o qədər yaxşıdır. Mən də sizin icazənizlə, çıxım koridora bir az gəzinim, ayaqlarım açılsın. (*Əsgərov qapını arxasında örtməzdən əvvəl son dərəcə nəzakətlə.*) Bir xahışım də var: zəhmət olmasa, çalışın ki, düzəliş eləməyəsiz.

Əsgərov çıxandan sonra Rauf telefonu özünə tərəf çəkir və haranisa yiğir.

Rauf. Salam, əzizim!

Kama. Heç insafın var sənin? Sənə görə dərsdən icazə alıb, birin yarısından gəlib oturmuşam evdə, düz saat yarımdı da zəngüvü gözləyirəm.

Rauf. Sən allah, bağışla. Bizim nazir də, bax bu saat mənimlə üzbəüz oturub, təsdiq eləyə bilər, heç cür imkanım yox idi: iclas aparırdıq. Camaat bu dəqiqə çıxdı elə, qaldıq ikimiz, götürüb zəng vurdum sənə. Nə eləyəsən, dövlət işlərinə görə hərdən şəxsi həyatımızı qurban verməli oluruq. Düz bir saatdan sonra qurtarıram...

Kama. Sənin o nazirin bilir ki, sən kiminlə danışırsan?

Rauf. Əvvəla, o öz adamımızdır, yaxın dostumdur. İkincisi də ki, bizim münasibətlərimizi mən heç kimdən gizlətmirəm, əzizim. Özün bilirsən ki, bu münasibətlərə mən ciddi baxıram.

Kama. Yaxşı, yaxşı, ciddi baxırsan... bilirəm. Nə vaxt gəlirsən?

Rauf. Düz saat yarımdan sonra maşınla tindəyəm. Ərin harda-dır bəs?

Kama. Yarışlardadır.

Rauf. Afərin... Bilirsən, bu gün, vallah, başım o qədər qarşıq olub ki, sənə hədiyyə ala bilməmişəm.

Kama. Hədiyyəsiz də keçinərəm! Hərdən mənə elə gəlir ki, sən elə fikirləşirsin ki, guya mən ancaq sənin hədiyyələrinə görə görüşürəm səninlə...

Rauf. Yox, əzizim, qətiyyən... Amma, ümumiyyətlə, hədiyyə qadına diqqət deməkdir. Onun da öz mənası var... Hələlik. Düz üç tamamda gözlə məni. Yoldaş nazirin sənə salamı var.

Əsgərov kabinetə daxil olur.

Əsgərov. Qurtarmısız deyəsən? Qol da çəkmisiz? Ay-ay-ay, bu axı sənəddir. (*Zarafatyanə*.) Heç nəyi gizlətməmisiz ki?

Rauf. Nə təhər olub, elə də yazmışam. (*Vərəqləri Əsgərova verir*.)

Əsgərov. Hə, indi oxuyaq görək, burada nə uydurmusuz?

Birinci səhifəni o çox tez oxuyur: gülümsəyə-gülümsəyə,
amma ikinci səhifənin ortalarında sır-sifəti dəyişmeyə
başlayır, əvvəlki gülüşün yerini təəccüb ifadəsi alır.

O kağızları bir qırğşa qoyub gözünü düz Raufun üzünə zilləyir.

Əsgərov. Bu nədir? (*O, barmağı ilə vərəqləri göstərir*.) Çürük buynuz, diş ağrısı, nə bilim nə... Biz axı bayaq sizinlə bir saat səmimiyyətdən danışdıq. Elə deyil? Bəs siz nə yazmısız burda? Məni ələ salmısız? Lazım deyil. Mən ancaq zahirən sadəlövh adama oxşayıram.

Rauf (*tamam çəşqin halda*). Nə danışırsız? Ələ niyə salıram sizi? Nə təhər olub elə də yazmışam hər şeyi. Daha nə istəyırsız?

Əsgərov. Kərgədan nədir, ay yoldaş? Kərgədanın nə dəxli var bizim söhbətə? Sizinləyəm. Yoxsa elə bilirsiz, qabağınızdakı usaqdır, konfetlə başını azdırırsız? Nahaq, çox nahaq! Bir şey çıxmaz bundan...

Rauf. Bir dəqiqə qulaq asın mənə. Burada nə isə bir anlaşılmazlıq var. Gəlin arxayın-arxayın aydınlaşdırıraq. Siz məndən xahiş eləmədiz ki, hər şeyi necə olubsa, elə də yazım? Mən də təfsilatı ilə yazdım. Gecə heyvanxanaya girmişəm, ordakı tamam qoca, demək olar ki, lap kaftar, hay-hayı gedib, vay-vayı qalmış kərgədanın çürük buyuzunu mişarlayıb kəsmişəm. Bir adamın burnu da qanamayıb. Bunu mən qərəzsiz-filansız eləmişəm; buynuz kolleksiyası toplayıram, ona görə, vəssalam. Heyvanxanaya da, məncə, gərək ki, elə bir maddi ziyan dəyməyib. Özüm bu yaxınlarda qəzetdə oxumuşam; heyvanxana üçün iki dənə cavan kərgədan gətirdirirlər – biri dişi, biri erkək. İndiye kimi də nə həbsdə olmuşam, nə də məhkəməyə düşüb işim. Söhbət vurdugum ziyandan gedirə, cərimə verməyə mən hazır – hətta cəza da çəkməyə hazırlam. Hər şeyi yazmışam. Amma siz, bağışlayın məni, belə bir açıq etirafa çox qəribə yanaşdınız. İnanın, mənim gizlədəsi, qorxası bir işim yoxdur. Burda görünür, nəsə bir anlaşılmazlıq var. Nə deyirəm, gəlin aydınlaşdırıraq. Bax, siz məni bura nəyə görə çağırmışınız? Kərgədانا görə. Elə döyü?

Əsgərov. Nə deyirəm, bu saat hər şeyi aydınlaşdırarıq. (*Dəstəyi qaldırıb hansı nömrənisə yiğir.*) Kərgədanların məsələsini də, hələ desəniz fillərinkini də, timsahlarinkini da. Bu saat... Əsgərovdur danışan. Şahidlər gəliblər? Göndərin yanına. Əvvəlcə avtomobil müfəttişlərini. (*Dəstəyi qoyur.*) Bayaq siz mənə deyəndə ki, hər şeyi etiraf eləmək istəyirsiz, düzü, mən camaati işindən-güçündən ayırib bura çağırmağıma peşman olmuşdum. Amma indi görürəm ki, yox, düz eləmişəm. Bu dəqiqliş şahidlərlə görüşcəyik. Etirazınız yoxdur ki?

Rauf. Nə təhər məsləhətdir. Amma orada heç bir şahid-zad yox idi.

Əsgərov dinməz oturub gözlerini qapıya zilləyib.
Qaş-qabağı yer süpürür. Avtomobil müfəttişi geyimində
üç nəfər gəlir: biri zabit, ikisi isə serjant.
Rauf laqeyd-laqeyd baxır, bir şey başa düşə bilmir.

Əsgərov. Zəhmət olmasa, verdiyiniz ifadəni bir də təkrar eləyin.
Zabit. Baş üstə. Avqustun 13-dən 14-ə keçən gecə bizi, yəni məni və bu iki serjanti – Bağırovu, bir də Qədirlini ratsiya ilə təcili Şix yoluna çağırmışdılar; avtomobil qəzası baş vermişdi. Saat 4.40 dəqiqədə işimizi qurtarır şəhərə qayıldıq. Bayıldı heyvanxananın yanından keçəndə gördük ki, AQU 30-35 nömrəli bir “Jıquli” maşını dayanıb orda.

Əsgərov (*Raufa müraciətlə*). Sizinki imiş o maşın?
Rauf. Vallah, başa düşə bilmirəm bu nə komediyadır? Yarım saat bundan əvvəl bütün bunları sözbəsöz yazdım sizinçün, siz də oxuduz.
Əsgərov. Əla, çox güzel. Deməli, müttəhimlə şahidin ifadələri bura qədər düz gəlir. (*Zabitə*) Davam edin.

Zabit. Sürücü maşının yanında dayanmışdı.
Əsgərov. Həmin sürücünü görsəz, tanıyarsız?
Zabit. Budur, oturub burda. (*Başı ilə Raufu göstərir.*) Biz içəri girəndə, məncə, salamlaşdıq.
Əsgərov. Siz avqustun 13-dən 14-nə keçən gecə Dövlət Avtomobil Müfəttişliyinin işçilərini – böyük leytenant Almazovla, serjant Bağırov və serjant Qədirlini orda görmüşdüz?

Rauf. Görmüşdüm də, salamlaşmışdım da.
Əsgərov. İndi isə, vətəndaş şahid, sizin verdiyiniz ifadənin ən mühüm hissəsinə keçirik. Yادınızda saxlayın ki, yalan və bilə-bilə düz verilməyən ifadə üstündə siz qanuna görə məsuliyyət daşıyırsınız. İndi buyurun. Avqustun 13-dən 14-ə keçən gecə istintaq altında olan

vətəndaşın heyvanxanadan oğurladığı qiymətli heyvan barədə sizə nə məlumdursa, danışın.

Zabit. Mən öz ifadələrimə görə cavab verməyə həmişə hazırlam. Bu işdə mənim heç bir şəxsi marağım, heç bir xeyrim-zadımla yoxdur. O ki qaldı heyvanın qiymətli olub-olmamasına, ömründə nə almışam, nə də satmışam, bilmirəm. Ümumiyyətlə, o gecə mən heç bir heyvan görməmişəm. Gördüyüümü deyə bilərəm. Sürücü AQU 35-30 nömrəli maşının açıq yük yerinin yanında durmuşdu, yanında da quş vardı.

Əsgərov. Nə quş?

Zabit. Necə yəni nə quş?

Əsgərov. Hər quşun öz adı var. O gecə 35-30 nömrəli maşının yük yerindəki nə quş idi – qaz idi, hindüşka idi, toyuq idi, yoxsa ördək idi, nə idi?

Zabit. Bilmirəm. Ancaq onu görə bildim ki, iri bir quş idi.

Quş səhbəti ortaya çıxan dəqiqədən Rauf başlayır kədərli-kədərli başını yırğalamağa. Amma bir müddət ordakıların heç biri bunu görmür.

Rauf. Dağa-daşa salmayın özünüzü, indi hər şey mənə aydın oldu. Görüm lənətə gəlsin o quşu, nə istəyirsiniz onun barəsində sorusun, deyim sizə.

Əsgərov. Axır ki, düdü yadınıza! (*Süni surətdə Raufun yaddaşına heyranlığını bildirir.*) Yaxşı, şahidin verdiyi ifadədən məlum oldu ki, quşu siz oğurlamışınız. Bəs, siz özünüz əlavə nə deyə bilərsiz?

Rauf. Mən quş-zad oğurlamamışam. (*Raufun səsi elə bil quyu-dan çıxır.*) Yoldaş Əsgərov, mən heç oğruya oxşayıram?

Əsgərov. Bəs mən, bəs mən heç müstəntiqə oxşayıram? (*O yerindən qalxır, əllərini yanına salıb dik durur; son dərəcə balaca boyu var. Görkəmi çox orijinaldır: iri palaz qulaqları başına görə aži iki dəfə böyükdür.*) Hə, oxşayıram?.. Əgər şahidin dediyi ifadə ilə razılaşmırırsa, deyin, yazım protokola. (*Bunu çox yumşaq deyir.*)

Rauf. Onun dediyinin hamısı düzdür, amma mən o quşu oğurlamamışam. Özü dalımcı gəldi. Soxuldu baqajnikə. Üç dəfə təpik vurdum ki, əl çəksin, olmadı, saqqız kimi yapışdı məndən. Hikkəsindən dimdiyi ilə ayağımı da yaraladı. Göstərə bilərəm.

Əsgərov. Görürsüz, gülürlər, düzü elə mənim də gülməyim gəlir, amma iş başında gülmək olmaz. Deməli, siz deyirsiz ki, o quş

– yaxşı-yaxşı fikir verin, ev quşu deyil ha o, azadlığa öyrəşmiş çöl
quşudur – gecə vaxtı az qala zorla sizin maşına soxulurmuş?

Rauf. Bəli. Cox həyasız quş idi.

Əsgərov. Vətəndaş Almazov, xahiş eləyirəm, yadınıza salın,
siz müttəhimi görəndə o neynirdi, quşu maşından bayır çıxarırdı?

Zabit. Xeyr. Biz görəndə quş onun əlində idi.

Əsgərov. Yəni siz onun quşla əlbəyaxa olduğunu görməmisiz?
Bəlkə uzaqdan yaxşı ayırd eləyə bilməmisiz?

Zabit. Biz bu yoldaşın lap yanından ötüb-keçdik, amma elə bir
şey görmədi. O bizimlə salamlaşdı, biz onun salamını aldıq.

Rauf. Düzdür, amma elə ki, siz uzaqlaşdınız, mən onu küçəyə
atdım. Maşına oturub, sürüb getdim, o isə elə orda da qalmışdı.

Zabit (*təəssüflə*). Daha orasını biz görmədi. Görsəydik, mütləq
deyərdik.

Əsgərov. Məndə burda süpürgəcilərin də ifadəsi var. Onlar
saat beşdə, sizdən vur-tut on beş dəqiqə sonra işə çıxıblar. Quş-zad
rast gəlməyib onlara.

Rauf. Yaxşı, buna mən neyləyim? Allah bilir, hara uçub gedib.
Yoldaş Əsgərov, mən ömrümdə belə quş görməmişdim, dəhşətli bir
şey idi. Başa düşə bilmirəm, niyə axı siz ona görə bu qədər narahat
olursuz?

Əsgərov. Elədir, həqiqətən qeyri-adi quşdur. Gecənin bir yarısı
çıxır quşxanadan bayır, qapını dalınca örtüb cəftəsini vurur. Təsadüf
sizin maşının açıq qalmış baqajına soxulmaq istəyir. Düz demirəm?

Rauf. Əlbəttə, siz inanmaya bilərsiz. Elə mən özüm də onu maşının
yanında görəndə mat qaldım. Yaxşı axtarılsa, məncə, təpədə onun
izini indi də tapmaq olar.

Əsgərov. Afərin. (*Razi halda gülümsəyir.*) Gör o gecə bərk
yağış yağdığın nə yaxşı yadındadır. Elə yağışdan sonra iz tap görüm,
necə taparsan. Var, iz var, bu da şəkli, amma quşun ləpəri deyil, sizin-
kidir, ölçüsü də qırx üç. (*Saatına baxır.*) Şahidlərə sualınız yoxdur
ki?.. Yaxşı fikirləşin... Deməli yoxdur. Onda yazarıq ki, şahidlərə
sualınız yoxdur. Gedə bilərsiz. Cox sağ olun.

Rauf qalxmaq istəyir.

Əsgərov. Yox, siz qalın.

Rauf. Mən getməliyəm. Saat ikiyə müşavirəmiz var, mən mütləq
iştirak eləməliyəm.

Əsgərov (*təəssüflə gülümsəyir*). Məni gərək bağışlayasız, bu gün qurtarmalıyam bu işi. Özünüz görürsünüz ki, sizə görə mən hətta nahara da çıxmadım. Yaxşı yadıma saldız, bu saat xahiş eləyərəm bizi buterbrod və çay gətirərlər. Siz öz ayağınızla uçuruma gedirsiz. Bir fikirləşin, görün sizin ifadələriniz prokurora, ən çox da hakimə necə təsir bağışlayacaq. Əvvəlcə siz hər şeyi inkar edirdiz, hətta gecəyarısı heyvanxanaya getməyinizi də. Sonra boynunuza aldız ki, heyvanxanada olmuşuz; nə bilim kərgədانا çürük buynuzu əziyyət vermiş, sizə də kolleksiyiniz üçün kərgədan buynuzu lazımmış və sairə. Hə, yeri gəlmışkən, kolleksiyiniz heç olmasa babatdırımı?

Rauf. Pis deyil.

Əsgərov. Düzü buynuz kolleksiyası barədə birinci dəfədir eşi-dirəm. Yadıma düşdü. Siz Xaqani küçəsində olursuz, biz sizinlə, demək olar ki, qonşuyuq. Mənziliniz böyükdürmü?

Rauf. Üç otaqdır.

Əsgərov. Cəmi-cümlətanı?

Rauf. Niyə “cəmi-cümlətanı”? Əməlli-başlı mənzildir.

Əsgərov. Neçə nəfərsiz? Siz, arvadınız, bir də iki uşaq. Yəqin mebeliniz də var. Mənziliniz əlli kvadratmetr olar də?

Rauf. Əlli altı.

Əsgərov. Kolleksiyınızı bəs necə yerləşdirmisiz? Hər halda marka deyil, filan qədər buynuzdur: ceyran, kəl, maral... Yəqin ki, xeyli yer tutur? Məmuniyyətlə baxardım sizin kolleksiyinə. Deyirəm elə indi gedək, tamaşa eləyək.

Rauf (*gülümsayarak*). Bəlkə mən bağda saxlayıram onları?

Əsgərov. Elə mən də bu saat o barədə düşündüm. Getdik. Həm də təmiz hava alarıq özümüzün. Açıar üstünzdə deyilsə, eybi yoxdur, yolumuzu evdən salarsız, götürərsiz. Nədir, getmək istəmirsiz?

Rauf. Gah deyirsiz bir dəqiqlik də vaxtınız yoxdur, gah da boş bir şeyə görə şəhərdən çıxmaga razısız. Başa düşmürəm sizi.

Əsgərov. Mən də sizni başa düşmürəm. Adətən, kooleksiyaçılar adam axtarırlar ki, öz kolleksiyalarını göstərsinlər, amma siz istəmirsiz. Mənim bir dostum var, butulka yiğir, aydın məsələdir, boşunu yox, dolusunu, cürbəcür içki butulkalarını. Bir də görürsən gecənin bir alemi zəng vurub – “tez elə, gəl, sənə alem bir şey göstərəcəm”. Deməli, romdan, cindən nə isə keçib əlinə. Özü də öldür onu, birini açmaz... Siz yəqin utanırsız? Nahaq. Niyə utanırsız axı, kolleksiya baxmaqdən ötrüdür. Onda da ki, cürbəcür buynuzlar ola. Getdik?

Rauf. Yox, bilirsiz, düzü mən getməliyəm, işim var. Bir də ki, axı ailəli adamam mən.

Əsgərov. Məncə, siz zarafat eləyirsiz. Sizin kolleksiyiniz-zadınız yoxdur və heç vaxt da olmayıb. Elə deyil?!

Rauf. Nə dəxli var: olub, olmayıb?! Yəni bu elə bir mühüm məsələdir, onsuz keçinmək olmur?

Əsgərov. Niyə olmur, çörək deyil, su deyil. Mənim bir dostum var, o ömründə heç nəyin kolleksiyasını toplayıb eləməyib. Hətta əyninə kostyumun da həmişə bir cürünü alır – eyni bir fasonda, eyni bir rəngdə. Nə olsun – tamamilə normal adamdır, o da ailəcanlıdır. Mən hətta sevinirəm sizin yerinizə ki, nə yaxşı kolleksiyiniz-zadınız yoxdur. O buynuz deyirsiz ey, yiğmiş olsaydınız əgər, inanın mənə, gününüz-güzəranınız olmayıacaqdı onların əlindən – nə evdə, nə də bağda... Bax indi hər şey aydın oldu mənə, başa düşdüm ki, o çürük buyınız nəyinizə lazımmış sizin.

Rauf. Nəyimə lazımmış?

Əsgərov. Gözdən pərdə asmaqçın. Düz demirəm? Məqsədinizsə başqa imiş. Elə deyil? Quş imiş məqsədiniz.

Rauf. Siz elə yapılmışız bu quşun quyuğundan. (*Rauf az qaldı barmağını gicgahına aparıb bursun, son anda birtəhər saxladı özünü.*) Üç saatdır məni sarsaq bir quşun üstündə saxlamısız burda. Vallah, başa düşə bilmirəm nə istəyirsiz məndən?

Əsgərov fikirli-fikirli saatına baxır və əlini telefonə uzadır.

Elə bu vaxt telefon zəng çalır.

Əsgərov. Gəlib? Ötürün gölsin yanımı.

Bir an dinməz-söyləməz oturur. Sonra tiqqılı eşidir və cəld durub qapiya gedir. Gələn cavan qadını qarşılıyb düz Raufla üzbüüz oturtdurur.

Aliyə xanım. Nə xəbər var ondan, bir şey öyrənə bilmisiz?

Əsgərov. Hələ ki, yox. Hələlik biz onunitməsində birbaşa əli olan adamı tapmışıq. (*Başının işarəsi ilə Raufu göstərir.*) Aliyə xanımdır, tanış olun, heyvanxananın müdürü.

Aliyə xanım (*heyrətlə Raufa baxır*). Necə yəni əli olan?

Rauf. Mən inkar eləmirəm, ola bilsin ki, o quş mənim günahım üzündən heyvanxandan qaçıb. (*Bunu Rauf ləyəqətlə deyir və o dəqiqə*

də dəqiqləşdirir.) Qismən mənim günahım üzündən. Amma mənim onu aparmaq niyyətim yox idi. Elə bir iyrənc quşu mən neyləyirəm axı?!

Aliyə xanım. Kivi qaçıb? (*Əllərini bir-birinə vuraraq.*) Düz demirsiz. Kivi çox sakit, mehriban quşdur, demək olar ki, lap ev quşdur. Axır günlər heç öz yesiyindən çıxmirdi. Biz hətta yemi də az qala əlimizdə verirdik ona.

Əsgərov. Kivi, kivi. Mən ha çalışırdım, yadına sala bilmirdim onun adını. Niyə bəs son vaxtlar o ağırlaşmışdı, yuvasından çıxmırdı? Xəstələnmışdı?

Aliyə xanım. Allaha şükür, xəstələnib eləməmişdi. Kivi çöl quşudur, qəfəsdə çox nadir hallarda törəyib artır. Dünyada cəmi bir neçə belə hadisə məlumdur. Bizim kivi isə, (*Aliyə xanım qürrəsindən qıpqırmızı qızarır*) yumurtlamağa hazırlaşındı. Bir-iki günə yumurta qoymalı idi. Bu, zooloq-alimlərçün, ümumiyyətlə, bütün elmi ictimaiyyətimiz üçün böyük bir hadisə olacaqdı.

Rauf. Əgər o belə nadir quşdursa, onda bəs niyə siz onu köhnə heyvanxanada, özü də boş qəfəsdə saxlamışdır. Mən mənəm, hətta məni də orada vahimə basırdı, təsəvvür eləyirəm yaziq quş tək-tənha nə çəkirmiş.

Aliyə xanım (*çox quru tərzdə*). Bütün quşları, o cümlədən erkək kivini də biz yeni heyvanxanaya köçürmüştək. Kivini isə biz qəsdən onun alışlığı şəraitdə saxlamışdıq. Çünkü yumurta qoymaq ərəfəsində son dərəcə həssas əsəb sistemi olan bu quşa təzə yer mənfi təsir göstərə bilərdi. (*Raufa qəzəblə*) Heç olmasa deyin görüm, sağıdır o?

Rauf. Nə bilim. Axırıncı dəfə mən onu o gecə görmüşəm.

Əsgərov. Sonra yadına düşdü bəlkə, mən heç vaxt əlimi üzmrəm. Əvvəlcə bizim dostumuz, ümumiyyətlə, hər şeyi unutmuşdu. Amma bu gün səhərdən bəri hər şey yadına düşüb: heyvanxanaya getməyi də, kərgədan da...

Aliyə xanım Raufa elə heyrətlə baxır ki, o üzünü yana tutur.

Əsgərov (*Aliyə xanıma*). Sağlamdır, bizim ikimizdən də sağlamdır. Düzdür, bu haqda arayışımız hələ yoxdur, amma məhkəməyə belə bir arayış mütləq təqdim olunacaq... Deməli, deyirsiz ki, kivi çox nadir quşdur də?..

A liyə xanım (*kədərli*). Bəli, son dərəcə nadir quşdur. Həm-yerliyi Yeni Zelandiya kisəli pələngi kimi az təpişdir. Kisəli pələngi, heç axtarmağına dəyməz, mənəsiz işdir.

R auf. Nə pələng? Mən pələng-zad görüb eləməmişəm: nə kisəli, nə də kisəsiz. Heç dəxli var, deməli, indi hansı vəhşi heyvanınız qaçıb, ya da üzr istəyirəm, gəbərib, murdar olub – hamısını mənim üstümə yuxacaqsız?!

Əsgərov maraq dolu nəzərlərlə Aliyə xanımı baxır və o da pələng məsələsini aydınlaşdırmağı lazımlı bilir.

A liyə xanım. Mən demək istəyirdim ki, kisəli pələng bir növ kimi yoxa çıxıb, yəni qalmayıb daha yer üzündə. Qırıb qurtarıblar onu. Kivi isə hələ var, amma çox az qalıb. Bu quşları “Qırmızı kitab” a salıblar, onları öldürmək ən ağır cinayətlərdən hesab olunur; beş ilə kimi həbs cəzası düşür onu öldürən adama.

Ə s g e r o v. Xanım, biz Yeni Zelandyada yaşamırıq. Bir də ki, sizin quşun öldürülməyi də hələ ki, sübut olunmayıb. Siz kivi haqqında çox maraqlı danışırsınız. Amma mənə bir şey aydın deyil. Əgər bu belə nadir quşdursa, onda görünür bahadır da? Bəlkə, əksinə, nadir olmasına baxmayaraq, ucuzdur; ya da quyruqsuz pişik və ya qara kök kimi lap su qiymətinədir?

A liyə xanım. Ona verilən valyutaya bir vertolyot almaq olardı.

Ə s g e r o v. Çox qeyri-müəyyən cavab oldu. Vertolyotla vertolyotda fərq var. Mənə itmiş əmlakin dəqiq qiyməti lazımdır. Arayış şəklində.

A liyə xanım. Günü sabah çatdıraram sizə. (*Fikirli-fikirli*) Başa düşmürəm, axı kivi onu aparanın nəyinə lazımdır?

R auf. Elə mən də başa düşmürəm.

Ə s g e r o v (*barmaqlarını stolun üstündə oynadıb mənalı-mənalı gülümsəyir*). On il ərzində bu kabinetdə mən nələr eşitməmişəm. Odur ki, sizə bunun yüz cürə izahını verə bilərəm. Yeri gəlmışkən bir əhvalat danışım sizə, o da quşla bağlıdır. İki il bundan əvvəl bir iş aparırdım. Deməli, cavan adamdır – özü də zahirən normal adamdır – Şixov tərəfdə xəlvət bir yer tapıb özünə qu quşu ovlayırmış. Quşlar cənuba uçanda öldürilmiş onları. Bağında yüzdən artıq qu quşunun baş-ayağını, sür-sümüyüni qazıb çıxartdıq. Soruşuram ondan: sənin ova rəsmi icazən var, vəhşi ördəkdir, qazdır, nə bilim qaşqaldaqdır

– buyur vur, qu quşu nəyinə lazımdır, özün də yaxşı bilirsən ki, cina-yətdir bu? Mənə nə cavab versə yaxşıdır? Görün nə deyir! Deyir, düzdür qu quşunun əti qazinkindən dadlı deyil, amma hər dəfə qu quşu yeyəndə bilirdim ki, məndən başqa bir kişi, nə qədər pulu olur olsun, onun ətindən dada bilməz. Qabaqlar ancaq padşahlar yeyirdi qu quşunu... Aliyə xanım, sizə nə oldu? (*Narahat halda*.) Ağlamayın. Özünüüzü ələ alın.

Rauf (Əsgərova piçilti ilə). Quşdan ötrü ki, bu arvad özünü belə öldürür, yaxın qohumunun pis xəbərini eşitsə, görəsən neylər? İndi, ay yoldaş Əsgərov, gördüz kimin başı xarabdır?

Aliyə xanım. Deyirsiz, yəni bu da kivini yeyib?

Rauf (Əsgərova təhqir olunmuş halda). Mən sizdən xahiş eləyi-rəm, elə bu saat, götürün bizə zəng vurun, arvadım deyər; mən quş ətini – nə ev quşunun, nə də çöl quşunun ətini heç dilimə də vurmuram.

Əsgərov (gümrah halda). Əla, elə belə də yazarıq. Deməli, ümid yerimiz var ki, quş hələ sağ-salamatdır. (*Ayağa durur*.) Aliyə xanım, yüz faiz arxayı olun, xəbər çıxan kimi mən sizə özüm zəng vurram. Sağ olun.

Heyvanxana müdürü gedir.

Rauf. Bilirsiz, indi mən nə barədə düşünürəm?

Əsgərov. Bilirəm. (*Yazmağında davam edir*.) Ya mənim barəmdə, ya da quş barədə. Düzdür?

Rauf. Təxminən. Mən sizin barənidə, öz barəmdə, bir də gələcək haqqında düşünürəm, heyvan barədə yox. Başa düşürsüz məni?

Əsgərov (yazmağını saxlayaraq). Hələ ki, hə.

Rauf. Bax, bu saat, bir az bundan əvvəl hər şey aydın oldu mənə – iş Aliyə xanımdadır, necə deyərlər, açar onun əlindədir. Məni düz başa düşün, sizə qarşı mənim ürəyimdə bu qədər də kin-ədavət yoxdur, heç ola da bilməz, yəqin ki, sizin də mənə qarşı, amma bu qadın, vallah, bədbəxt adamdır, görünür onun nə əri var, nə də uşağı, elə ona görə də bir dənə qotur quşun üstündə qatib aləmi bir-birinə. Demək bir az pis çıxır, amma burda daha kənar adam yoxdur; baxırsan qadın-dır, di gol ki, çox üzr istəyirəm, inək iyidir, pələng iyidir, nədir bilmərəm, birtəhər iy gəlir ondan.

Əsgərov. Ailəsi var. İy deyirsiz, ətir iy gəlirdi ondan. Özü də, məncə, o bahallılardan vurur.

R a u f. Dəxli yoxdur, dəli, ipləmənin biridir. Görmədiz nə təhər aparırdı özünü?! Niyə deyirəm, sözümüz canı var: gəlin, ikilikdə aydınlaşdırıq bu məsələni, görək nə olub? Heyvanxanadan bir quş itib, düzdür?

Ə s g ə r o v. Bəli, düzdür. Sizin taqsırınız üzündən importnı kivi itib. Özü də çox bahalı quşdur.

R a u f. Məgər mən danıram ki, mənim taqsırim üzündən itib?! Əsla danıram. Yaxşı, nə olar, gəlin bir çıxış yolu tapaq. Məni mühəkimə eləməklə quş tapılacaq? Yoxsa, dövlət bir xeyir görəcək bundan? Bax, siz ağıllı, savadlı bir adamsız, özünüz deyin, mənim işlərim korlananda sizin könlünüz bundan xoş olacaq? Əgər olacaqsa, mən razi, işi bağlayın, verin məhkəməyə. Mənimçün doğrudan maraqlıdır ki, görüm o bədbəxt qadından savayı kimə lazımdır bu?

Ə s g ə r o v. Yaxşı, indi nə təklif eləyirsiz?

R a u f. Çox müdrik, çox da sadə bir şey. (*Gümrah səslə əlavə edir.*) Siz işi bağlayırsız, mən də quşun pulunu nağd ödəyirəm, qəpiyinə kimi – iki min manat. Vəssalam.

Ə s g ə r o v (*gülümsəyərək*). Axı heyvanxanadan hələ heç arayış gəlməyib ki, quş neçəyə alınıb. Bu iki min rəqəmi hardan çıxdı.

R a u f. Əgər siz onu görsəydiz, ona heç iki manat da verməzdiz. Arayış deyirsiz. Kim tərtib eləyir arayışı? Müdir. O da götürüb ağlına gələni yazacaq. Yazacaq ki, onun quşu linkor təyyarələrindən də bir beş manat bahadır. Özünüz gördünüz də nə sayaqlayırdı. Düzünü bilmək istəyirsinizsə, sizə mənim şəxsi hörmətim var, ona görə iki min təklif eləyirəm. Hörmətimə və simpatiyama görə. Götürün, cansağlığı ilə xərcləyin.

Ə s g ə r o v. Yəni, səhv eləmirəmsə, iki min manatı siz mənə təklif eləyirsiz? Necə deyərlər, bağışlayırsız?

R a u f. Xirdalamağın nə mənası var? Götürün, məsələni də xətm eləyin getsin.

Ə s g ə r o v. Siz 2 nömrəli üzüm məhsulları təchizatı idarəsində işləyırsız də, gərək ki?

R a u f. Bəli, orada işləyirəm.

Ə s g ə r o v. Üç min də verə bilərdiz, elə deyil? Axı yazıq quşcuğaz sizin taqsırınız üzündən itib. Nədir ki, verə bilərdiz də. Lap dörd də verə bilərdiz. Heç ruhunuz da inciməzdi. Düz demirəm?

R a u f. İş elə bir iş deyil, dəyməz o qiymətə. Yaxşı. Eybi yoxdur, qoy iki min yarımlı olsun. Amma bir şərtlə: mənim adım bu işdə heç yerli-dibli olmayıacaq. Danışdıq?

Əsgərov (maraqla). Sizə məlumdur ki, vəzifəli adamlara iş başında rüşvət verənin cəzası nədir?

Rauf. Gözləməzdim. (*Mehriban danışmağa başlayır.*) O nə sözdür, heç kim sizi məcbur eləmir, istəmirsiz götürməyin, yox, əgər azdırsa, deyin... Uzaq başı biz də göbələk deyilik, yerdən çıxmamışıq; o qədər dost var, tanış var. Özü də mənə xox gəlməyin, mən qorxan oğlanlardan deyiləm.

Əsgərov. Heç mənim də sizi qorxutmaq fikrim yoxdur. Sadəcə xəbərdarlıq eləmək istədim ki, biləsiz. Bayaqkı təklifiniz ən ciddi cinayətlərdən sayılır, səkkiz ildən on beş ilə kimi də işi var.

Rauf. Elədir, amma çox nadir hallarda bundan bir şey çıxır. Rüşvət işi ki var, sevgililərin ZAQS-dakı qeydiyyatına bənzəyir – şahid-siz kəbin kəsilmir. Gəl indi şahid tap görüm, hardan tapırsan?!

Əsgərov onunla mübahisəyə baş qoşmur, əlini uzadıb
stolun siyirtməsində gizlətdiyi maqnitofonun düyməsini
basır. Rauf öz səsini eşidir; o, açıq-aşkar Əsgərova
həyat tərzini bir qədər yaxşılaşdırmağı təklif edir.

Əsgərov. Bu da şahid. Amma bu lazımlı olmayıacaq mənə, çünkü sizi rüşvət üstündə məsuliyyətə cəlb etmək istəmirəm.

Rauf (dili dolaşa-dolaşa). Onda bəs neylirsiz yazmısız bunu?

Əsgərov. Mənim bir dostum var, uşaqlıqda bir yerdə böyümüşük, bacarıqlı, gözəl mühəndisdir. Amma bir qəribəliyi var, özü ağilli-kamallı adam ola-ola “Neftçi” kimi raybaray bir komandanın azarkeşidir. İyirmi beş ildən çoxdur tutulub bu azara. Bilirsiz, o neyləyib? “Neftçi”nin ən parlaq, tarixi qələbələrini – elə qələbələri də ki, barmaqla saymaq olar, yazıb maqnitofona. Hərdən bir düyməni basır, qulaq asır özüyün; nə təhər, məsələn, iyirmi il bundan əvvəl Ələkbər Məmmədov “Torpedo”nun qapısına əla bir qol vurub. Ya da “Neftçi” çoxdan dağılıb getmiş heyətdə “Ararat”ı necə darmadağın eləyib. Mən də onun təsiri altına düşmüşəm. Mənə rüşvət təklif olunan lent yazılarını yiğib saxlayıram, bir növ kolleksiya düzəldirəm. Təqaüdə çıxanda oturub qulaq asacağam özümçün və təsəvvür elə-yəcəyəm ki, mən necə varlı adam ola bilərdim. (*O gülümsəyir və metal dişləri çox eybəcər görünür.*) Odur ki, buna görə mən sizi məsuliyyətə cəlb eləməyəcəyəm. Bilirəm ki, qanunu pozuram, amma eləməyəcəyəm. Bir də, belə şeylər adamı əsas məsələdən yayındırır. Onda gərək apardığım bütün maraqlı, vacib işlərin özünü bir qırğıq qoyub,ancaq rüşvətlə məşğul olasan.

R a u f. Səhvimi sidq ürəklə boynuma alıram, çox naħaq yerə mən sizə elə bir təklif elədim.

Ə s g ə r o v. Niyə naħaq yerə? Sizin təklifiniz özü də bir etirafdır. Bu hərəkətinizlə siz cinayət elədiyinizi, düzdür dolayısı ilə, amma, hər halda, təsdiq eləyiñsiz.

R a u f. Nə deyim, qoy olsun. (*Ayağa duraraq.*) Mən gedib məsləhətləşərəm dostlarımıla, onların içində tanınmış hüquqşünaslar da var! Bəlkə bir çıxış yolu axtarıb tapdıq. Sağ olun.

Ə s g ə r o v. Hüquqşunası siz kameraya, yanınıza çağırtdıra bilərsiz, buna yüz faiz ixtiyarınız var. Əlbəttə, müəyyən olunmuş günlərdə və saatlarda.

I ə m ə k d a ş. Buna köklü-köməcli istintaq deyərlər! İşlə mən yaxından tanış olmuşam. İstintaq altında olanın trestdəki fəaliyyəti haqqında, onun qeyri-qanuni hərəkətləri, dövlət hesabına varlanması barədə bir kəlmə də yoxdur. Hər şeyi xaricdən gətirilmiş importni quşla bağlayır – bundan asan nə var ki...

II ə m ə k d a ş. İndi görək buna məhkəmə nə deyir də... əlbəttə, quşun oğurlanmasında onun əli var – bu sübut olunub, amma cinayətin əsas səbəbi, məsələn, şəxsən mənə aydın deyil. Ömrü boyu bütün qanunların yanından ustalıqla sıvişib keçən Rauf kimi bir adam, birdən-birdə boş bir şeyin üstündə ilisir... Səbəbi? Axı nəyinə lazımdır bu onun?

I ə m ə k d a ş. Əsgərovçün bu, bir belə də maraqlı döyü!

Raufun kamerası.

A r i f. Yaxşı, heç olmasa mənə açığın deyə bilərsənmi, quşu niyə oğurlamışan, nəyinə lazımdır o quş?

R a u f. Mən sənə axı elə bu saat dilimlə dedim ki, heyvanxanaya niyə getmişdim. Sən də üstündən mənə belə bir qəribə sual verirsən.

A r i f. Başa düş, əzizim, ittihəmin ən əsas maddəsi budur, bəs səndən mən nə soruşum?

R a u f. Mən o Əsgərova yorulmuşdum deməkdən ki, quş məsələsinə heç bir dəxlim yoxdur. Tutduğundan əl çəkirdi bəyəm?! Sən axı Əsgərov döyülsən! Mənə düzünü de, sən mənə inanırsan, ya yox?

A r i f. Yaxşı, əsəbiləşmə, tutaq ki, quşu sən oğurlamamışan, elə özü qaçıb. Amma güman eləmirəm ki, məhkəməni buna inandıra bilək. Onda heç olmasa, məni başa sal görüm, sənin kimi abırlı, san-

ballı bir adam... (*O qarşısındaki vərəqlərə baxır.*) Hanı o?.. Hə... gecə-yarısı hasardan xəlvəti aşib Bakı dövlət heyvanxanasının ərazisinə niyə girib? Nə məqsədlə? Özü də əvvəla, cinayət törədilən gecə bu adam onun özünün və başqalarının verdiyi ifadələrə görə sərroxş-zad olmayıb; ikincisi, işdəki tibbi arayışdan görünür ki, heç bir ruhi xəstəliyi-zadı yoxdur... Yaxşı, tutaq ki, sən bu hoqqanı elə buynuza görə çıxartmisan. Onda de görək hara qoymusan onu və sənin nəyinə lazımmış o?

Rauf (*kədərli-kədərli gülümşəyir*). Sən elə bilmə ki, mən etibar eləmirəm sənə, yox, bunun mənası yoxdur. Mən sənə onda da, indi də düzünü deyirəm, mənə buynuz lazımdı, buynuz!

Arif. İnanıram, sən ora buynuzcün getmişən, amma məhkəmədə mütləq soruşaqlar ki, neyndirin buynuzu?! Sən də mütləq bir söz tapıb deməlisən, başqa yolun yoxdur!

Rauf. Yaxşı, tutaq ki, bir söz tapıb dedim, nə xeyri, nə uduram bununla?.. (*Başını yırğalayıb.*) Sənin səhvin ondadır ki, axır vaxtlar özüvə elə gəlir ki, guya sən məndən ağıllısan. Soruşuram da, səndən nə xeyri? Sənə qulaq assam, bilirsən axırdı nə olar?.. Axırı o olar ki, tələb eləyərlər buynuzu qaytarım. Mənim indiki vəziyyətimdə (*o dəmir barmaqlı qapını göstərir*), mən bura düşəndən sonra – çıxış yolu da, hələ ki görmürəm – bu fəlakət olardı. Onsuz da quşun itməyi mənim üstümdədir.

Arif. Bəs indi neyləyək?.. Mən də axı müdafiəmi, nəsə əsaslı bir şeyin üstündə qurmaliyam!

Rauf. Sən çox fikir eləmə. Axtarıb bir çıxış yolu taparam. Sən barədə, əlbəttə, mənim heç bir şübhəm-filanım yoxdur. Savadlı vəkil-sən və sairə, və ilaxır. Amma onu da bilməlisən ki, hüquq elmi həll eləmir hər şeyi. Ona görə də mən bir vəkil də tutmuşam, bəlkə də taniyırsan onu – Elmas Nəzərov, bizim trestin keçmiş vəkili.

Arif. O bisavadı deyirsən? A kişi, onun ağızı iki kəlmə söz tutmur.

Rauf. Mənə söz yox, iş lazımdır. Elmasın yaxşı əlaqələri var. Kiminlə görüşmək, kimə nə vəd etmək, kimə neçə vermək – hamisini bilir. Hə, odur, özü də gəldi.

Elmas. Salaməleyküm, Rauf müəllim! Vallah, mən lap mat-məəttəl qalmışam bu işlərə! Bu camaata nə olub, balam? Görünür düz deyirlər də: kosmik tədqiqatlar, peyklər, filanlar tək iqlimə yox, adamların beyninə də təsir eləyir.

Rauf. Nədir, götürmürlər?

E l m a s . İkisi heç yaxın durmadı. Biri götürdü, amma qəti söz vermədi. Üçü də eyni sözü deyir – deyirlər, çox belə qeyri-adi işdir, dilə-ağıza düşüb, bütün şəhər danışır. Neçə ildir işləyirlər, birinci dəfədir eşidirlər ki, bizim kruqun adamı gecəynən hasarı aşib heyvanxanaya oğurluğa girsin...

R a u f (*Elmasın sözünü kəsir və üzünü Arifa tutub*). Hamısı o Əsgərovun işləridir. Dinc durmur, bulandırır suyu.

Məhkəmə. Prokuror çıxış edir.

P r o k u r o r . Nəhayət, onu da deməliyəm ki, bizim hörmətli həmkarımız, təcrübəli vəkil Arif Musazadənin çıxışı mənə çox qəribə göründü. O niyəsə müttəhimin törətdiyi cinayəti az qala şıltaqlıq kimi qələmə verməyə çalışdı. Halbuki əli silahlı yaşılı bir adamın gecə vaxtı dövlət idarəsinin ərazisinə qeyri-qanuni yolla girməsi, hətta öz məqsədi yolunda qapını belə vurub sindirməsi heç bir mənəvi bəraəti olmayan cinayətdir və bizim cəmiyyətimiz üçün ictimai təhlükə kimi qiymətləndirilməlidir. Məncə, müttəhim şəxsi mənfəəti yolunda ən adı mənəvi əxlaq normalarını tapdayıb keçən cinayətkarlardandır. Odur ki, bütün bu deyilən səbəblər görə, məhkəməni respublikanın cinayət məcəlləsinin müvafiq bəndinə əsasən müttəhimini beş il müd-dətinə azadlıqdan məhrum olmaqla həbs cəzasına məhkum etməyə çağırıram.

H a k i m . Müttəhim, sizə son söz verilir. Danışacaqsınızmı?

Rauf başının işaretini ilə danışmaq istədiyini bildirdi. Ayağa durdu, amma o saat danışmadı, itirən kimi oldu özünü, prokuror çıxıb gedirdi.

Nəhayət, özünü birtehər ələ aldı və sözə başladı.

R a u f . Baxın! Siz bir ona baxın! Görürsünüz, çıxıb gedir! Məhkəmə necə qurtaracaq, nə hökm çıxaracaq, onunçün əhəmiyyəti yoxdur. Beş il qazamata saldırmaq istədiyi insanın taleyi də onu qəti maraqlandırmır.

Hamı prokurora tərəf döndü. O durduğu yerdəcə donub qaldı və hakimə baxdı.

Hakimsə ona əhəmiyyət verməyib müttəhimin nə deyəcəyini gözləyirdi.

R a u f . Möhtərəm prokuror yoldaş görünür beş ilin nə olduğunu bilmir. Beş ilə adamlar institut qurtarıb ali təhsil alırlar. Beş ilə böyük-

böyük şəhərlərə su kəməri çekilir, hətta müharibənin özü də dörd il davam eləyib, bu möhtərəm prokuror yoldaş isə arvadı, uşağı, ailəsi olan bir insani, nə az, nə azacıq, düz beş il müddətinə qazamata salmaq istəyir. Nəyə görə? (*Rauf zala göz gəzdirir və görür ki, ona diq-qətlə qulaq asırlar.*) Soruşuram: nəyə görə? Hətta şəkildə də görünür ki, bu nə qartalıdır, nə də tovuz quşu, çox murdar, iyənc bir quşdur, amma ona bir ətək pul verib alıblar, özü də valyuta veriblər. Bəs bu cinayet deyil, dövlətin pulunu götürüb atasan çölə, nə var, nə var, qotur bir quş alıram, sonra da ona xaricdən yem gətirtdirəsən: onu da valyutaya?! Bizim möhtərəm prokuror yoldaş deyir ki, mən onu yemişəm! Böhtandır! Məgər bizdə aclıqdır ki, mənim kimi bir adam əlinə nə keçdi yesin? Lap elə tutaq ki, mən yemişəm onu. Buna görə məni beş il qazamata salmaq lazımdır... Düzü məəttəl qalmışam ki, belə bir cavan adamı prokuror qoyublar. Axı o nə görüb hələ? Heç nə! Həyat nədir, xəbəri yoxdur. Onun yaşıdları dünyanın o başında BAM tikir, elektrik stansiyaları tikir, dənizdən neft çıxarır, o isə institutu qurtaran kimi şəhərin lap mərkəzində işə düzəlib, prokuror olub ki, adamları nahaqdan qazamata bassın. Hələ yoxlamaq lazımdır görək, bu işə necə düzəlib və kim düzəldib! (*Axırıcı cümləni Rauf qısa fasilələrlə, yava-yavaş tələffüz eləyir və ona görə də sözləri ayrı cür səslənir.*) Sonra da ki, yoldaşlar, siyasi cəhətdən savadlı olmaq lazımdır, qəzet oxumaq lazımdır. Gelin fikirləşək görək, bütün bu iş kimin xeyrinədir, kimlərçün göydəndüşmədir? Məni oğurluqda ittiham eləyəndən sonra, o quş barədə mən hər şeyi öyrəndim. Onun adı kividir, özü də Yeni Zelandyada yaşıyır. O quşlardan orada o qədərdir ki, nə deyim, bəzi pintlər evlərdəki tarakanlar qədər... Oradakıların günü qaradır onların əlindən, gecələr evlərə soxulub yeməli nə gör-dülər oğurlayırlar. (*Rauf məhkəmə üzvlərinə baxır.*) Oradakılar eşit-sələr ki, o quşun üstündə günahsız bir insana beş il iş verilib, nə fikir-ləşərlər bizim barəmizdə?! Soruşuram, nə fikirləşərlər?!

Zalda tam sakitlikdir. Hakim Raufa müraciət edir.

H a k i m . Siz özünüyü günahkar sayırsınız mı?

R a u f (*ucadan və qətiyyətlə*). Bir tərəfə baxanda hə, o biri tərəf-dən isə – yaxşı-yaxşı fikirləşəndə əlbəttə ki, yox!

Məhkəmə zaldan çıxır.

Rauf (*Arifə*). Necə bilirsən, çıxışım hakimin xoşuna gəldi?

Arif ümidsiz halda əlini yellədi.

Ağasəfa (*müttəhimin oturduğu skamyaya yanaşır*). Afərin. Əla danişdin. Ömrümüzdə belə ləzzətlə qulaq asmamışdım. Malades! İndi hamı üzünə oxuyur çıxışını, amma sən bir dəfə də kağıza-zada baxıb eləmədin. Öz canımçün, kişi adamsan, fəxr eləyirəm səninlə.

Xalidə Raufa yaxınlaşır, amma Kama onu qabaqlayır, mühafizəçi əsgəri itələyib Raufun boynuna atılır.

Kama. Ağlıma gəlməzdi ki, sən belə dahi pisixsən! Amma o iyrənc quşun yerinə gərək poni atlarından aparayıdın, bağda minərdim özümçün.

Xalidə yerinə qayıdb oturur.

Arif (*gözünün işaretisi ilə Kamani göstərir*). Bu kimdir belə? Rauf. Sonra deyərəm.

Zala xüsusi geyimdə məhkəmə işçisi daxil olur.

Məhkəmə işçisi. Məhkəmə gəlir.

Zala hakim və iclasçılar daxil olurlar.

Rauf (*Arifə prokuror haqqında*). Qanı qaradır it oğlunun. Görünür, hakim mənim çıxışımın təsiri altında onunla razılaşmayıb.

Hakim (*zalda səs-küy yavaş-yavaş azalır*). Eləcə də bu vaxta kimi heç vaxt mühakimə edilmədiyi üçün, məhkəmə Nəzərov Rauf Daşdəmir oğlunu əmək koloniyasında saxlamaq şərti ilə iki il həbs cəzasına məhkum edir, əlavə, müttəhim iki yüz manat məbləğində cərimə olunur.

Arif. Fikir eləmə. Çalışarıq ki, Ali məhkəmə bir az yüngül-ləşdirsin: koloniyani şərti cəza ilə əvəz edərlər.

Rauf. İki il... Nə olar. Amma sonra... əsil həyat başlanır. Kefini pozma. Qoy keçsin bir az, bir gün bir söhbət var, eləyərəm səninçün, onda görərsən ki, mən haqlıyam. İndi gör neylirsən, nə qədər müm-kündür bir elə tez çıxart məni türmədən!

ÜÇÜNCÜ PƏRDƏ

Şəhər həbsxanası. Daha doğrusu, şəhərdən bir neçə kilometr aralı yerləşir bu həbsxana. Rauf həbsxana rəisi Məmməd Cəfərzadə ilə söhbət eləyir. Rəis zahirən mərd, kişi xasiyyətli adama oxşayır: geyimi səliqəli, özü qıvrıqdır. Rəhbərliyində olan müəssisənin bütün sakinləri ilə o, asanlıqla dil tapa bilir.

Rəis. Mən bəzən elə adamlarla görüşməli oluram ki, görürəm onların bizim islah düşərgəsi barədə təsəvvürləri tamam yanlışdır. Əslində başqa cürdür hər şey, siz də əmin olacaqsız buna. Burda yaşamaq olar. Qayda-qanuna, intizama riayət eləyəndə isə, deyərdim ki, hətta xoşdur burda yaşamaq. Götürək elə mənim özümü – xəstələndiyim yadına gəlmir, keyfim də həmişə kökdür. İnanırsız, hərdən heç evə getmək istəmirəm. Baxmayaraq ki, iyirmi ildir burdayam. (*Rəis Raufun şəxsi işini vərəqləyir*.) Biz sizinlə təxminən bir yaşdayıq. Çox yaxşı... Düzü, istəyirəm sizə yaşıınıza, sənətinizə uyğun bir iş tapım. Baş aqronomun köməkçisi yeri boşalıb; işi yüngül, özü də demək olar ki, bütün günü bağda, təmiz havada... Balaca bir evləri də var bağbanlarıñ; dörd nəfərlik. Yeganə nigarançılığım odur ki, siz sənətiniz üzrə lap az işləmisiz. Açığı – keçmiş aqronomsuz.

Rauf (*ləyaqətlə*). Aqronomluq elə peşədir ki, heç vaxt yaddan çıxmır, ömürlükdür.

Rəis. Gözel peşədir, mən həmişə bu fikirdə olmuşam. Co...ox nəcib işdir. Heç kimə bir pislik eləmirsən, ancaq xeyir verirsən camaata. Öz aramızdır, hər şey aqronomlardan asılıdır (*hər şeyin başı aqronomlara bağlıdır*), yəni kənd təsərrüfatını deyirəm.

Rauf. Bir tərəfə baxanda, hə, amma o biri tərəfdən... Sizin peşəniz daha maraqlıdır.

Rəis. Elədir, var üstünlüyü – amma bizim də öz çətinliklərimiz var. Özünüz sonra görəcəksiz. Mədəniyyətsiz adamlar coxdur, cürbəcür intriqalar aparırlar. Elədikləri cinayətlər də, elə bil, hamısı eyni cürdür... Düzdür, hərdən maraqlı hadisələr də olur. Məsələn, üzr istəyirəm, sizin elədiyiniz cinayət çox orijinaldır – heyvanxanadan quş oğurluğu, belə hadisələr hələm-hələm olmur. İl ərzində bu ikinci maraqlı hadisədir.

Rauf (*qısqanlıqla*). Bəs birinci hadisə nə hadisədir?

Rəis. O, firldaqçılıqdır, qəribə hadisədir. Cavan oğlandır, qapı-qapı gəzirmiş evləri, qaz götürürmüş analizə. Camaat da inanıb icazə

verirmiş. Plitkadan ayrıca, kolonkadan, divar peçi varsa, divar peçindən ayrıca götürürmüş. Hər ay bir mikrorayonu gözirmiş.

Rauf. Bunun nəyin cinayətdir ki?

Rəis. Bu saat... Əvvəlcə, ev sahibindən qaz doldurmaqçün butulka istəyirmiş, ikitisi, üçünü – evdəki qaz priborlarının sayı qədər. Özünü elə göstərmiş ki, onlara qaz doldurur, sonra tixacla ağızını bağlayıb çıxıb gedirmiş, dalında da içi dolu böyük bir torba.

Rauf. Yaxşı, bəs fırıldaqçılıq nədəymış?

Rəis. Butulkada. Butulkaları, içindəki qaziyla bir yerdə təhvıl verirmiş qəbul məntəqələrinə. Ayda üç minə yaxın qazanırmış. İşləri yağ kimi gedirmiş, amma yavaş-yavaş həyasızlaşdır, bu da yixib onun evini. Ev sahiblərindən tələb eləyirmiş ki, butulkaları yuyub qurutsunlar, içindəki tixacları çıxartsınlar, daha nə bilim neyləsinlər. Özü də, bir neçə dəfə kobud şəkildə.

Rauf. Nə bilim, mən burda elə bir şey görmürəm. Yeri gəlmış-kən deyim ki, quş oğurluğunda da elə bir orijinallıq yoxdur. Əgər düzünü bilmək istəyirsinzsə, mən kərgədanın buynuzunu mişarlayıb kəsmişəm, onun cəzasıdır çəkirəm. Diri kərgədanın. Özü də elə mişarlamışam ki, heç ruhu da inciməyib.

Rəis. Hə, bu doğrudan da çox maraqlıdır. Deməli, bu il bizim ən istedadlı məhbusumuz sizsiz. Yaxşı, neylirdiz axı o buynuzu kəsib?

Rauf. Kolleksiyam üçün. Siz bəs kolleksiya yiğmirsiz?

Rəis. Ona vaxtım yoxdur. İşimiz çoxdur. Amma burda biri var, o, qızıl pul kolleksiyası yiğirmiş. Çox böyük kolleksiya imiş, mən şəkillərini görmüşəm.

Rauf. Bəs, onu niyə tutublar?

Rəis. Təhərini bilmədiyinə görə. Pulların hamısı bir cür imiş, hamısı.

Rauf. Əcəb qəribə adamdır.

Rəis (*seyfdən bir paket çıxarıır*). Sizin şəxsi şeylərinizin hamısı burdadır – cürbəcür açarlardır, sənədlərdir, kitabdan qopardılmış vərəqlərdir. Bunların dalınca gəlib-eləyən olacaq?..

Rauf. O açarlar qarajımın, bir də evimin açarlarıdır. Şəxsən mənimkilərdir. Əgər mümkünşə, qoyun sizdə qalsın. Elə o vərəqləri də saxlayın özünüzde.

Rəis. Nə olar, saxliyaram. İndi bu saat gəlib sizi iş yerinizə, bağçaya aparacaqlar. Hə, yaxşı yadına düşdü, böyük bağbanımız Nəcəfovdur. O da sizin iki nömrəli trestdə işləyirmiş. (*Raufun sıfətinin necə dəyişdiyi Rəisin gözündən yayınmış*.) Xoşunuz gəlmir ondan?

Rauf. Söhbət onda deyil. İdarədə o mənim tabeliyimdə idi, indi böyük bağban odursa, mən onun əlinin altında işləyəcəyəm...

Rəis. O asan məsələdir, düzəldərik. Siz də böyük bağban olarsınız.

Rauf. Eyni vaxtda iki böyük bağban? Yəni elə bir şey mümkündür?

Rəis. Niyə mümkün deyil. Az görmüşüz?! O qədər rəis var ki, iki, üç, birinci müavini var. (*Nəzarətçi daxil olur.*) Nə var, nə olub?

Nəzarətçi. Vəkil gəlib (*başı ilə Raufu göstərir*), bunun yanına.

Arif daxil olur. Rəis başını aşağı salıb sənədləri gözdən keçirir.

Rauf. Axır ki, yadına düşdüm. Ali məhkəmədən nə xəbər var?

Arif (əsəbi). Sən məni bir başa sal görüm, sənin axı nəyinə lazımdır gedib özgənin qəbrini düzəldirirsən? İşin-güçün qurtarmışdır?

Rauf. Nə qəbir, hansı qəbir? Hə-ə! Şüvəlandakını deyirsən? (*Gülümsəyir.*) Görürsən bir Ağasəfanı, ərinməyib də ey. Cox tərs adamdır... Sonra başa sallam sənə. İki ildən sonra. Qoy burdan çıxım, söhbət uzundur, hər şeyi izah eləyərəm sənə, özün onda başa düşər-sən məni.

Arif. O hələ məlum deyil burdan nə vaxt çıxacaqsan. Bir iş almışsan, ikinci məhkəmənin nəticəsi ona görə çox ağır ola bilər.

Rauf. Nə danışırsan, nə ikinci iş?

Arif (yüksəkdən, rəsmi tərzdə). Rəhmətlik balıqçı Məmmədzadə Şeyda Qəzənfər oğlunun qohumlarının, dostlarının və qonşularının qaldırdığı iş. Sənin o dəllək dostun Ağasəfa adam tutub Şeyda kişinin qəbrini təmir elətdirib, üstəlik ağlı nə buyurubsa, götürüb yazısını da təzələyib.

Rauf. Bura bax, nə balıqçı? Mən balıqçı-zad tanımırıam.

Arif. Onu məhkəməyə deyərsən. Onlar qəbri təhqir elədiyivə görə sənə qarşı cinayət işi qaldırıblar. (*Qovlughundan kağızı çıxarıb oxuyur.*) Buyur qulaq as: Aha, "... və onun yoldaşı dəllək Ağasəfa Şabanov pul qoyub adam tutublar və həmin adam da onların alçaq niyyətini həyata keçirib, götürüb rənglə və həkkak qələmi ilə qəbrin üstündəki yazını dəyişib. Hazırda qəbrin üstündəki yazidan belə çıxır ki, guya rəhmətlik Şeyda Qəzənfər oğlu qadın olub; özü də məşhur balıqçı Qəzənfər kişinin yox, hansısa Bəylərin övladı imiş. Bu həm də onun son dərəcə namuslu bir qadın olan rəhmətlik anası Almaz xanımı da təhqir eləmək deməkdir. Yazıdan belə çıxır ki,

onun oğlu öz ərindən olmayıb, yuxarıda adı çəkilən Bəylər adlı naməlum bir adamdandır...”

Rauf. Bir dayan görüm: Şeydadan da kişi olar? Bu adda mən iki-üç nəfər tanıyırdım, hamısı da arvad idi. Bu xalis arvad adıdır!

Arif. Sənin, heç demə, adı şeylərdən xəbərin yoxmuş. Ömrü boyu da hamının başına ağıl qoyursan. Hansı kənd adamından, lap elə şəhərlidən soruşsan sənə deyər ki, İzzət, Şövkət, Şeyda həm kişi adıdır, həm də qadın adı.

Rauf (*lap ruhdan düşmüş halda*). Yaxşı. Nə kömək eləyə bilərsən mənə.

Arif. Hələlik şüvəlanlı tanışlarımın vasitəsilə çalışaram Şeydanın qohumlarını yola götirim, gedib şikayətlərini geri götürsünlər. Əvvəl-əvvəl eşitmək istəmirdilər, heç yaxın buraxmirdılar, az qalmışdı üstümə yumruq qaldırsınlar... Bu işin də istintaqı həmən o Əsgərova tapşırılıb.

Rauf. Əsgərova? (*Gülür*.) Bunu elə bayaqdan de də. Onun üçün özgənin qəbrini düzəldirmək fakt döyük, istintaqa başlamaqçün qar-maqdır... İndi nə fərqi var, orda kişi basdırılıb, yoxsa qadın. Əsil atasının da adı nə olub – onun da fərqi yoxdur. Əsgərov sübut eləyəcək ki, o qəbirdəki adamı mən öldürmişəm, sonra öz əllərimlə basdırışam, bir neçə il üstündən keçəndən sonra da, məlum məsələdir ki, qəbri təzədən düzəldirmişəm. Hardansa bir köpəkoğlu da tapılıb üzümə duracaq ki, gecəyarısı məni qəbiristanlıqda qarmon çaldığım yerdə görüb. Hətta onu da görüb ki, sevincimdən özüm çalıb, özüm də oynayırmışam. Sən indi görərsən! O Əsgərovu mən yaxşı tanıyıram, görərsən. Odur ki, nahaq yerə zəhmət çəkib qohumları-zadı dilə tutub eləmə. Mənim kitabım bağlanıb, bir də çətin açıla!

Arif (*Raufun bədbinliyi onu kövrəkdir*). Allah kərimdir, axırı yaxşı olar. Özünü ələ al, otur onlara bir məktub yaz, üzürxahlıq elə. Ya da istəyirsən mən yazım?.. Evdəkilərə bir sözün-filanın var?

Rauf. Salam de hamısına. Bir də de ki, gəlib eləməsinlər yanına. Özüm xəbər göndərrəm ürəyim istəyəndə.

Arif. Deyirdim, bir sual verərsən mənə, amma vermədin. Ağasəfa barədə heç nə soruşmadın. Yazığın vəziyyəti çox ağır idi, möhkəm sıxmışdılar onu. Özünü kişi kimi aparırdı. Bütün günahı öz üstünə götürürdü. Amma gec idi, iş-işdən keçmişdi. Hamı bilirdi ki, o dostu Raufun arzusunu yerinə yetirməkçün qəbri düzəldirib.

R a u f (*xəcalətli*). Nə bilim, mənim heç aqlıma da gəlmədi ki, Ağasəfanın vəziyyəti pis ola bilər. Sən axı onun adını elə-belə, ötəri çəkdin.

Həbsxananın bağçası. Raufla onun keçmiş əməkdaşı Nəcəfov bağban qayçısı ilə ağacların quru qılçıqlarını kəsir, təmizlik işləri aparırlar.

N e c e f o v. Bu pul ki var, çox qəribə şeydir. Heç kim dəqiq deyə bilməz ki, mənə filan qədər lazımdır. İllər keçdikcə adamın pula da münasibəti dəyişir. Yadimdadir, tələbə vaxtı iki manat tapanda olurdum dünyanın xoşbəxt bəndəsi. O saat iki manata gəzdiyim qızı kinoya aparirdim, dondurma da alırdım orda onunçün. Eh, o vaxt elə keyf çəkirdim bu iki manata ki, indi o ləzzəti heç iki min manat da verə bilməz mənə.

R a u f (*onun sözünü düzəliş verir*). İndi yox, .. sən azadlıqda olanda. İndi lap iki manat da pulsuz səninçün. Amma o vaxt xoşbəxtliyinin sırrı iki manatda döyüldü, yaşındaydı sənin. Cavanlığın idi sənə o ləzzəti verən. Cavanlıq, bir də üstəgəl pul – bax budur əsil xoşbəxtlik. Adam gərək arzulayanda da bunu arzulasın.

N e c e f o v. Mənim heç vaxt boş-boşuna, elə-belə, xəyal-plovnan işim olmayıb.

R a u f. Amma mən arzu ilə yaşayıram, inanıram da ki, əvvəl-axır bir gün arzuma çatacağam!

N e c e f o v (*etinəsizliqla əlini yelləyir*). Pul məndə də var; amma nə olsun, nə xeyri. Hələ səkkiz il də burdayam, düzdür, çıxandan sonra heç nəyə ehtiyacım olmayıacaq: istədiyimi alacam, istədiyimi yeyəcəm... Eh, xoşbəxtlik bundadır bəyəm?! Üç ildir burdayam, bir sual rahat buraxmir məni, hər gün, hər saat özümə verirəm bu sualı: nəyimə lazımdır axı mənim üç sistern konyak spirti?.. Hər şeyim vardı, elə pulum da ömrümün axırına kimi özümə də bəsdi, ailəmə də!.. Cavabını tapa bilmirəm.

R a u f. Olub-keçənin fikrini çəkmə, mənim kimi gələcəyə bax.

N e c e f o v. Onu bir Allah bilir, gələcəkdə bizi nə gözləyir. Vaqif Həsənov yadindadır?

R a u f. Səninlə bir iş üstündə tutulanı deyirsən? Yaxşı yadimdadir. Sənə baxanda, məncə, o yaxşı qurtardı, beşcə il.

N e c e f o v. Bir ay bundan əvvəl çıxdı. Amma evə yox, ruhi xəst-tələrçün olan xəstəxana var ey, ora keçirdilər. Hansı axmağınsa burda dili dinc durmayıb, deyib ona ki, nə bilim, reforma hazırlanır, guya bu

gün-sabah pulları dəyişəcəklər. Onun da əsəbləri davam gətirmədi, gözümüzün qabağında başladı şam kimi əriməyə. Demə pullarının hamısını bir yerdə gizlədib, özündən başqa da heç kim yerini bilmir. Fikirdən ki daha pullarım batdı, dəli oldu yaziq.

Rauf (*nəsihətamız tərzdə*). Pulu olmaq azdır, onu saxlamağı da, işlətməyi də gərək bacarasan.

Nəcəfov. Hamısını nə təhər işlədəsən, mümkün deyil. Mən, məsələn, Vasifdən möhkəm adama rast gəlməmişəm hələ. Onun yerinə kim olsaydı, azi on ili vardı, amma o, işini elə qurdu, elə usta tərpəndi ki, beş ilə qurtardı.

Nəzarətçi gəlir.

Nəzarətçi. İkivüz də görüşə. Arvadlaruvuz gəlib.

Rauf. Mən axı xahiş eləmişdim ki, evdən gələn olsa, yanına buraxmayıñ.

Nəzarətçi. Dustaq yanına adam buraxmağı xahiş eləyəndə ixtiyarım var, buraxmayıñ. Amma əksini eləməyə ixtiyarım yoxdur. Hər kim ki, arvadını görmək istəmir, bunu özü deməlidir ona.

Xalidə gəlir. Rauf nəzarətçi ilə ona yaxınlaşır.

Sonra nəzarətçi kənara çəkilir. Xalidə ilə Rauf görüş otağında.

(Elə burda, bağçada) nə barədəsə söhbət eləyirlər.

Xalidə (*söhbətin davamında*). ...Düz demirsən. Mənimkilər: atam da, anam da bura düşməyivə görə çox fikir eləyirlər.

Rauf. Ola bilər, fikir eləməyinə eləyirlər, amma indi daha rast gələndə, bəhanələri var salam da verməyə bilərlər.

Xalidə. Heç elə şey olar, nə danışırsan! Atam indidən götür-qoy eləyir ki, görsün çıxanda hara düzəldə bilər səni. Özünü söyür ki, sənin taleyinlə az məşğul olub. Deyir, bir yandan baxanda, baxtımız gətirib.

Rauf (*əsəbi*). Görəsən nədə bəxti gətirib onun?

Xalidə. Onda gətirib ki, indi daha sən əvvəlki işinə qayıda bilməzsən. Atam deyir ki, onsuz da o işin axırı yox idi, gec-tez bir zibili çıxacaqdı. Deyir, qayıdan kimi ciddi məşğul olacaq sənin məsələnlə.

Rauf. Kişi mənim məsələmlə bir ildən sonra məşğul olmağa indidən hazırlanır!.. Çox maraqlı adamdı atan... Sən gərək ona məsləhət görəydin ki, – axı sən onun ağıllı qızısan – öz səhhəti ilə ciddi

məşgül olsun. Yoxsa, mənim fikrim onu çərlədib eləyər, bu bir ildə, Allah göstərməsin, çox şey ola bilər. Bir də ki, – sən mənim arvadımsan axı, elə deyil – ona deməlisən: “Ay mənim ağıllı atam, mənim ərim uşaq deyil, özü çox yaxşı bilir çıxanda neyləyəcək, nə qədər olmasa, özünə gün ağlamağa gücü çatar...” Uşaqlar necədir?..

Xalidə. Yaxşıdırılar. Darixırlar səninçün.

Rauf. Arifi tap de ki, mən gözləyirəm axı, işimdən nə xəbər var.

Xalidə. Zəng vurmuşdu mənə, Ali məhkəmə hökmü təsdiq eləyib.

Rauf. Bəs qəbir barədə heç nə demədi?

Xalidə (*təşviş içində*). Nə qəbir?

Rauf. Niyə təəccüb eləyirsən? Özün bilirsən ki, Arif mənim uşaqlıq dostumdur. Biz onunla hər şey haqqında danışa bilərik, lap qəbir barədə də. Həyati şeydir, elə deyil?..

Xalidə. Rauf! Yenə nə hoqqa çıxartmaq fikrindəsən?

Rauf (*bu söhbəti başladığına təəssüf eləyir*). Vallah, elə bir şey yoxdur burda. Bir qəbir var, onun düzəldirilməyindən gedir söhbət, daha doğrusu pis düzəldirilməyindən. Vəssalam.

Xalidə (*onun əlindən tutmaq istəyir*). Rauf, əzizim, nə var axı burda, nə olub, dünya dağılmayacaq ki, heç hiss eləməyəcəksən, bir dəfə firlatdın papağını – il gəlib keçəcək.

Nəzarətçi. Görüşün vaxtı qurtardı!

Xalidə gedir. Rauf fikrili halda bağçadakı skamyada oturub.

Nəcəfov da gəlib onun yanında əyləşir.

Nəcəfov. Fikir eləyirsən?.. Eləyərsən də. Mən bilmirdim ki, sənin belə gözəl arvadın var. Gözəl qadındır. Təsəvvür eləyirəm, sən indi nə çəkirsən?

Rauf. Hə, iyirmi beş il bundan əvvəl o doğrudan da şəhərdə ən gözəl qızlardan biri idi.

Nəcəfov. Heç indi də çox yaşılı görünmür.

Rauf. Nə bilim. Cəmi iki yaş kiçikdir məndən.

Nəcəfov. Eh, qəribədir həyat: gah adamın başından, gah da çətinə düşəndə görürsən sığallayır. Arvad sarıdan bəxtin gətirib. Bu da çox vacib məsələdir. Yaxşı arvad həyatda hər şeydir – həm istəkli qadındır, həm də yaxın qohumdur, həm də dostdur, arxadır.

Rauf. Əvvəl-əvvəl elədir. İllər keçdikcə hər şey dəyişir: əvvəlcə istəkli qadınlıqdan çıxır, sonra yaxşı dostluqdan... O ki qaldı qohum-

luğɑ, arada oğul-uşaq varsa, onda hə, sən haqlısan, o qalır... Əşşι, söhbəti dəyiş, başqa şeydən danış.

Nəcəfov. Hayif! Bu cür gözəl qadından!..

Rauf (*bağban qayçısını ona uzadır*). Tut, işinlə məşğul ol.

Bahar səhəri. Rauf Nəcəfovla güllü-çiçəkli bağçada işləyirlər.
Həbsxananın rəisi möhtərəm nəzarətçinin müşayiəti ilə gəlir.

Rəis (*Raufa*). Görüşə! Bacınız qızı yanınıza gəlib, görmək istəyir siz!

Nəcəfov. Bazar ertəsi səhər saat on birdə görüş – bu lap möcüzə oldu ki. Özü də xəbəri rəisin özü götərib – bu da ikinci möcüzə. Deyəsən, möcüzələr günüdür bu gün...

Rauf. Məni üçüncü möcüzə narahat eləyir, rəisin xəbəri yoxdur ondan – mənim nə bacım var, nə də qızı.

Kama gelir. O sevincindən hicqira-hicqira özünü Raufun üstünə atıb boynuna sarılır. Rəis açıq-aşkar heyrət içindədir.

Rauf (*Kamani bir qədər bağrina basmış vəziyyətdə saxlayan-dan sonra buraxır və onu dayı ilə bacıqızı arasında olmalı məsafədə saxlayır*). Sən necə gəlib çıxmışan bura?

Kama. Hamı necə, mən də elə. (*Rəisə baxır*.) Bu yoldaşın görə-sən ağlına gələcək ki, çıxıb getsin, yoxsa biz deməliyik bunu ona?

Rauf. Deyəsən, yadından çıxıb biz hardayıq? Səni ki hörmət eləyib bura buraxıblar, bu özü elə böyük işdir.

Kama. Nə hörmət?! Onlara əmr eləyiblər, onlar da buraxıblar. Bu görüşə görə əmimin öz yanına getmişdim. Özün bilirsən ki, ata tərəfin qohumlarından zəhləm gedir. Ömrümdə birinci dəfə idi ki, ona ağız açırdım. O da sənə görə.

Rauf. Niyə elə deyirsən, o həmişə xeyirxah adam olub.

Kama. Əmmim – baş prokurorun müavinidir, onun əmrləri də sözsüz yerinə yetirilməlidir.

Rauf (*gözünün işaretsi ilə Kamaya rəisi göstərib*). Dərslərin necə gedir? Bu yaxnlarda qəzetdə ərin barədə xeyli yazmışdlar. Tərifləyirdilər onu o oyuna görə... nədir o oyunun adı? Şoqərib yadımdan çıxır...

Kama. Həndbol. Min dəfə demişəm sənə ki, həndbolçudur o. Xeyr ola, nə vaxtdan mənim dərslərimlə maraqlanmağa başlamışan?

Rauf. Həmişə, mənim balam, həmişə... Görüşməyimiz elə nəyə desən dəyər. Az qalib daha, çıxaram burdan, oturub doyunca dərdləşərik. Görərsən indi hər şey yaxşı olacaq.

Kama. "Az qalib..." Bir ilin harası azdır? (*Ağlayır.*) Uşaq deyiləm, görürəm, sən heç darixmamışan mənimcün. Heç gəlməyimə də sevinib elemirsən! Amma mən... (*Əlini yelləyib çıxb gedir. Rəis də onun ardınca.*)

Necəfov. Bura bax, mən əvvəlcə elə bildim ki, doğrudan da qohumundur, dedim baldızındır yəqin. Arvadına yaman oxşayır, sıfət-dən də, bədəndən də...

Rauf. Kama arvadımdan düz otuz yaş cavandır. Hər ikisinin qadın olduğunu düz başa düşmüsən. Başqa cəhətlərinə gələndə pələng şirə necə oxşayırsa, Kama da Xalidəyə elə oxşayır. Necə bilirsən, səncə, hansı güclüdür – şir, yoxsa pələng?

Necəfov. Əlbəttə, şir.

Rauf. Səhvin var; pələng güclüdür, özü də çox güclüdür, həm də o, şirdən yırtıcıdır. Şiri görən kimi tutub yeyir. Özü də şiri tutmaq pələngə xüsusi zövq verir.

Necəfov (*şübhə ilə*). Bunların hamısı sənin uydurmandır. Məncə, onlar heç bir yerdə yaşamırlar.

Rauf. Yaşayırlar. Daha doğrusu, demək olar ki, yaşayırlar. Ona görə ki, Hindistanda pələnglərin əlindən çox az şir qalıb. Şirlərin qoruqlarını əsgərlər pələnglərdən qoruyurlar. Yəni bunu ona görə deyirəm ki, adamların başı indi işə-güçə elə qarışib ki, dünyada o qədər məlum şeylər var ki, onlardan qəti xəbərləri yoxdur.

Necəfov. Bəs sən hardan bilirsən?

Rauf. Qayınatamdan. Heyvanlar aləmini o çox yaxşı bilir. Əgər insanların işinə burnunu soxmasayıdı, tayı-bərabəri olmazdı. Amma qozbeli qəbir düzəldər. Allah bilir, bəlkə heç bir üzünü də görə bilmədim. Lap daha əldən düşüb qoca. Sən bilmirsən qayda necədir, dustaqlara yaxın qohumlarının dəfnində iştirak eləməyə icazə verirlər?

Necəfov. Odur ey nəzarətçi, o yaxşı bilər, soruş desin.

Rauf. Bağışlayın, sizdən bir söz soruşmaq olar?

Nəzarətçi. Nöş olmur??

Rauf. Deyirəm, görəsən birinin qohumu rəhmətə getsə, ona icazə verərlər dəfnində iştirak eləsin?

Nəzarətçi. Dustaq ölsə, qohumlarının onu aparıb basdırmağa ixtiyarı var, amma əksinə olanda icazə verilmir.

Rauf (*Nəcəfova*). Biz səniyinən özümüzçün dost-dostyana şirin söhbət eləyirik, sən də kənar, özü də rəsmi adamı qatırsan söhbətimizə...

Dinməz-söyləməz işləyirlər, hava qaralır.

Nəcəfov. Bura bax, səhv eləmirəmsə, bu gün mən Əsgərovu gördüm, idarə binasına girdi.

Rauf (*narahat*). Bəlkə mənim yanımı gəlib, qəbir məsələsinə görə. Çox iyrənc adamdır.

Nəcəfov (*düzəliş verir*). Qəribə. Biz ayrılanca mənim onunla maraqlı söhbətim oldu. Lap axırdı soruşdum ondan: “Bəlkə, yoldaş Əsgərov, pula-zada ehtiyacınız var, yoxsa bəlkə iyrənirsiz puldan?”

Rauf. Yəni sənə kömək eləməkdən boyun qaçırib, istintaqı yekunlaşdırıandan sonra dedin də bunu ona?

Nəcəfov. Hə. Bilirsən nə cavab verdi mənə? Dedi, demək olar ki, həmişə pula ehtiyacım var, özüm də sevirəm pulu. Amma qəribə işdir, müstəntiq olandan sonra başladım pula nifrət eləməyə. Nəcəfov, məni bağışlayın, dedi, bilirsiz niyə, sizin kimilərə görə!

Rauf. Bəs soruşmadın ondan ki, niyə?

Nəcəfov. Əlbəttə soruşdum, amma açmadı səbəbini. Dedi ki, rəsmi iş başındayam, elə adı sözlər var ki, ixtiyarım yoxdur onları dilimə gətirim.

Nəzarətçi gəlir.

Nəzarətçi. Hüseynov, görüşə! Yanuvuza gələn var!

Rauf. Kişidir, yoxsa arvad?

Nəzarətçi. İki nəfərdirlər!

Arif, Əsgərov və həbsxananın rəisi peyda olur.

Arif. Hə, tap görüm bu şəkildəki nədir? (*Şəklin arxasını ona tərəf tutur*.)

Rauf. Qəbirdirsə, bu başdan de, baxmayım.

Arif (*göstərir*). Tanıyırsan?

Rauf (*ikrah hissi ilə*). Əlbəttə! Gəl bir tanımayım da. (*Nə isə başa düşməyə başlayır*.) Tapılıb?!

Əsgərov. Sən haqlı imişsən, doğrudan da bu quşun çox mürəkkəb, həm də ziyankar xasiyyəti var. Təsəvvür eləyirsiz, beş-altı gün bundan əvvəl dar döngələrin birində poçtalyonun qabağına çıxır, o saat iki dimdik vurur onun ayağına. Nə isə, onun ölümündə sizin taq-sırınız olmadığını biz müəyyən etdik, hi-hi-hi (*gülür*), daha doğrusu, onun ölüm faktının özünün olmamasını müəyyən etdik. Bununla da əlaqədar olaraq, sizin həbsdən azad edilməniz barədə qərar çıxarıldı. O ki qaldı sizin ikinci canlinın buynuzunu özbaşına kəsməklə heyvanxanaya vurdugunuz ziyana – işinizdə bu maddə də vardi, – cəzanızı çəkmisiz, iki yüz manat cərimə verib, bir il də cəmiyyətdən kənarda saxlanılmısınız.

Rəis. Təbrik eləyirəm!

Rauf. Bəs hardan tapdzı onu?

Əsgərov. Poçtalyona hücum elədiyi yerdə – Mərdəkan bağları tərəfdə. Orda kiminsə bağının zirzəmisində bala da çıxardıb, bütün qış balaları ilə orda keçirib. Üç balasının üçü də sağ-salamatdır.

Rauf. Erkəyi də var hələ. Deməli, bu saat şəhərdə o quşdan beş dənədir?

Arif. Yaxşı, daha olan-olub, keçən-keçib. Buraxılmağın barədə order həbsxananın rəisindədir, vermişik ona. Bir-iki xırda-para rəsmi işlər qalib vəssalam, sən azad adamsan, gedə bilərsən evinə. Hə, yeri gəlmışkən, Əsgərov yoldaşa da sağ ol de, o qəbir məsələsi ki vardi, o işi dayandırıb bağlamağa razılıq verdi.

Rauf (*təəccüblə*). Çox sağ olun. Sizə ürəkdən təşəkkür eləyirəm.

Əsgərov. Bu işdə əsas məsələ qanunun ruhunu gözləməkdir, onun hərfini yox. Ağasəfa ilə sizin hərəkətinizdə elə bir qərəz gör-mədim, ona görə də vicdan əzabı çəkmədən, arxayıñ işi bağladım. Ölünün qohum-əqrəbəsi da razılıq verdi, şikayətlərini geri götürdürlər.

Rəis. Bu da sizin şeyləriniz, buyura bilərsiniz. (*O, Raufun açar-larını, sənədlərini və kitabdan qoparılmış vərəqləri özünə qaytarır.*)

Arif. Bunlar nədir belə?

Rauf. Reseptdir. Ala, oxu, onda çox şey aydın olar sənə.

Arif qədim təbabət kitabından qoparılmış səhifələri alıb oxuyur.

Rauf (*Əsgərova*). Sağollaşmamışdan qabaq, sizdən bir şey soruşmaq istəyirəm. Siz mənim dostum Nəcəfova – tanıyırsız da onu – demisiz ki, bizim kimilərə görə pula nifrət eləyirsiz. Mən yüz faiz

əminəm ki, siz zarafat eləmisiz, amma o, hər sözü ürəyinə salıb fikir eləyən adamdır, çox həssas yoldaşdır, sizin o sözünüzü də salıb ürəyinə, heç yadından çıxmır.

Ə s g ə r o v. Bu barədə danışmağa dəyməz. Allaha şükür, işləriniz qaydasına düşüb. Gedin evə, özünüz də çalışın unudasız hər şeyi.

R a u f. Çox xahiş eləyirəm...

Ə s g ə r o v. Mən onu Nəcəfova elə-belə, qeyri-rəsmi demişəm. Bu mənim pul barədə sırf şəxsi fikrimdir. Bilirsiz, pul bütün dövr-lərdə adı kağız məmulati olmayıb, o həmişə – elə indi də – maddi nemətlərin və insan əməyinin simvoludur. Açığını deyim sizə, mən daima pula ehtiyac hiss eləyirəm, özüm də, ümumiyyətlə, pulu çox sevirəm. Amma di gəl ki, cinayət işləri üzrə müstəntiq işləməyə başlayandan sonra bir də gördüm ki, nifrət eləyirəm ona, yəni – pula.

R a u f. Yaxşı, axı niyə bizə görə, məsələn, mən ya da ki, Nəcəfova görə?

Ə s g ə r o v. Amma, baxın a, inciməyin... Bütün mövcud qanunlara görə: istər məntiqi, istərsə də lap elə cəmiyyətin adı qanunlarına görə pul ya ağıllı, ya qabiliyyətli, işgüzar adamlarda, ya istedad sahiblə-rində, ya da, lap deyək ki, fiziki cəhətdən güclü, zahirən gözəl adamlarda olmalıdır. Yəni demək istəyirəm ki, pul – qoy lap ədalətli olmasa da, heç olmasa bir məntiqi əsas üzrə bölgünməlidir axı insanlar arasında. Siz məni bağışlayın, çox üzr istəyirəm, amma sizin kimi, Nəcəfov kimi çətin ələ gələn, balıq kimi sürüşüb əldən çıxan, qeyri-təbii yollarla cəmiyyətimizin sütunlarına hörülülmüş adamların varlığı bu qanunları tamamilə alt-üst eləyir. Şəxsən sizi demirəm, amma Nəcəfovla əlbir olan adamları yadiniza salın! Onların hamısı pis müte-xəssislərdir, demək olar ki, savadsız, tənbəl adamlardır, özü də hamısı, fikir verin – hamısı fiziki cəhətdən xəstəhal, zahirən çirkin adamlardır. Pul isə, özü də böyük məbləğdə, niyəsə çox vaxt belələrinə qis-mət olur. Niyə, nə səbəbə – heç kim bilmir bunu. Deməli, bizim ətrafımızda nə isə xoşagəlməz bir proses gedir; mən də bundan baş aćmaq istəyirəm. Məni bax bu narahat eləyir, bax buna görə pula nifrət eləməyə başlamışam; ona olan hədsiz hörmətimə baxmayaraq.

R a u f (*təhqir olunmuş kimi*). Buancaq və ancaq sizin şəxsi fikri-nizdir. Orasını da düz dediz ki, mənim kimilər sütunlara yaxşı hörül-müşük və burada siz heç nə eləyə bilmirsiz... Xırda-para pislikdən başqa. Bir il məni burada saxlatdız, nə olsun, bu gündən yenə azadlığa çıxıram: pulum – sağlığınızı var; o qədər ki, heç yuxuvuzda da

görməmisiz... ondan başqa... Nə isə, ikinci həyata başlayıram, özü də necə həyata?! Yaxşı, siz nəyə nail olduz?!

Ə s g ə r o v. Oldum, hər halda bəzi şeylərə nail oldum. Burdan çıxandan sonra əvvəlki işinizə qayitmağa daha ixtiyarınız yoxdur sizin.

R a u f. Necə?! Lap tutaq ki, yoxdur, başqası gələr.

Ə s g ə r o v. Artıq gəlib, özü də, təmiz, gənc mütəxəssisdir. Heç kim ona mane ola bilməyəcək. Sizin tresti bütün təmizləmişəm.

R a u f. Quşların, kərgədanların köməyiylə?

Ə s g ə r o v. Lap elə onların da.

R a u f. Onsuz da mən qazancdayam. Puldan savayı, ehtiyatda hələ başqa şeylər də varımdır, onun qiyməti yoxdur. Siz elədiyinizi elədiz, amma mən hər cəhətdən yenə sizdən yaxşı yaşayacağam.

Ə s g ə r o v (*çox sakit*). Buna mən şübhə eləmirəm. Amma hər halda gələcək nəsliniz barədə düşünün – ailəniz, uşaqlarınız barədə!

R a u f (*Nəcəfova*). Darixma, gəlib başa çıxacağam səni. Əsas məsələ odur ki, gələcəyə inamını itirmə. Bizim yaxşı günlərimiz qabaqdadır.

R ə i s (*Raufa nəzakətlə*). Rauf müəllim, bəlkə qalasız. Çaya qonağım olardız.

R a u f. Çox sağ olun. O qədər görüləsi işim var, heç təsəvvür eləmirsiz!

Ariflə ikisi qalırlar.

A r i f. Bura bax, səni burdan birbaşa qayınatangılına bağına aparaçağam. Ailən hamısı oradadır.

R a u f. Yox. Mütləq şəhərə getməliyəm, özü də mümkün qədər tez.

A r i f. Qəribə oğlansan, doqquz aydır evdən çıxmışan, arvad-uşağını görmək istəmirsən?

R a u f. Yaxşı-yaxşı, sən deyən olsun, əvvəlcə bağa dəyərəm... Hə, oxudun? (*Vərəqləri dostundan alır*.) Yadındadır, söz vermişdim ki, çıxanda hər şeyi danışacağam sənə... İndi başa düşdün, kərgədanının buynuzunu niyə mişarlamışdım?

A r i f. Orasını başa düşdüm, səni nə sövq eləyib mənə aydın oldu, amma mən əmin deyiləm ki, buna görə riskə gedib vəzifəni, azadlığını qurban verməyə dəyərdi.

R a u f (*sözünü kəsir*). Heç bir risk-zad yox idi! Lənətə gəlmış o murdar quş olmasayı... Nə ləzzət eləyir mənə, bütün qışçı qotur,

düdəmə balaları ilə ac-susuz qalıb kimsəsiz bağda, zibil yesiklərində eşələnib yem axtarış... hamısını oxudun? Yuli Sezar barəsində, sonra... nədir onun adı...

A r i f. Assurbanipal...

R a u f. Hə, onun haqqında...

A r i f. Çox maraqlıdır. Amma orada yazılıb ki, iksiri elə həmin günü, buynuzu kəsən günü hazırlamaq lazımdır. Hayif ki, sən macal tapmamışan. Çox hayif.

R a u f. Elə macal tapmışam. Hər şeyi, necə lazımdır, bu reseptdə göstərilən kimi hazırlamışam – aptekdən də yaxşı. Zirə də qatmışam, tərxun da, desən lap qızıl tozu da, düz dörd qram... qulaq as, gör nə deyirəm sənə. Yaxşı-yaxşı qulaq as. Həmin iksiri mən sənilə bölüşmək istəyirəm, mənim səndən yaxın dostum yoxdur. Ata malı kimi... Təsəvvür eləyirsən heç bizi nə gözləyir?! Cavanlığımız qayıdır özümüzə!!!

A r i f (*onun əlini sıxır*). Sağ ol, Rauf! Çox sağ ol! Nə deyim, vallah?! Heç söz tapmirəm deməyə!!! Çox sağ ol! Amma yox, mənə lazım deyil.

R a u f. Niyə? Qorxursan, birdən özümə çatmaz? Çatar, ikimizdən başqa hələ neçə adama da bəs eləyişir. Azı yeddi litr var balonda... Özün bilirsən, səni heç kim məcbur-zad eləmir.

A r i f (*mütəəssir halda*). Bax, görürsən, incidin. Mən dünyalar qədər minnətdaram sənə. Amma sən də məni başa düş... Bilirsən, əzizim, sənin o gözəl dərmanın mənə lazım deyil. Düzünü bilmək isteyirsənə, cavanlığını yadına salanda daha da kədərlənirəm, vallah, kədərlənirəm! O illər həmişə sıxıntı içində olmuşam. İndi əməlli-başlı adamam, bu diabet şoqərib olmasayıdı, deyərdim ki, lap xoşbaxtam da. Olduğundan artıq heç nə istəmirəm. Necəyəm, nəyim var bəsimdir, razıyam elə belə də qalsın. Bax özüm barədə, məsələn, bilirəm ki, bir elə də istedadlı, bacarıqlı vəkil deyiləm, əlimdən qeyri-adi heç nə gəlmir, amma hər halda camaat yanında azdan-çoxdan hörmətim var... Evimdə də güzəranım babatdır. Uşaqlarım çox istəyir məni, məncə, elə arvadım da... İndi belə bir rahat vaxtında birdən-birə, tutaq ki, dönüb oluram cavan oğlan. Kənardan necə görünər bu? Ailəm – arvadım, uşaqlarım mənə baxıb deməzlər ki, bu bambılı kimdir?

R a u f (*məyus*). Hər şeydən qorxursan. Necə vardin əvvəldən, elə də qalmışan – bir qram da dəyişməmişən. (*Süni təbəssümlə*) Təsəvvür eləyişirəm, indi mənim haqqımda nə fikirləşirəm...

A r i f. Qətiyyən pis fikirləşmirəm. Sən başqa, sən ürəkli adamsan.

R a u f. Yox, lap elə döyüll. Bilirəm, indi fikirləşirsən ki, niyə axı bu durduğu yerdə belə iş tutub, nəyinə lazımdır?! Səndən nə gizlədim, açığı mənim başqa çıxış yolum yox idi. Sən hətta təsəvvür eləmirsən ki, qayınatamlı apardığım mübarizə həyatda mənim nə qədər gücümüz, nə qədər vaxtımı aparıb, əsəbimi korlayıb. Zalim oğlu diktatordur, hə, əsil diktatordur; ailənin hamısını öz təsiri altına salıb. Sən fikir verməmişən, bizim ailənin bütün üzvləri, uşaqlarım da, hamısı onun çaldığını oynayırlar. Məndən başqa. Aramızda gedən bu neçə illik soyuq müharibəni, demək olar ki, daha udmuşam. Bir ayağı gordadır. Allah eləməsin, ölümünü istəmirəm onun... Dediym odur ki, kaftar axır vaxtlar çox zəifləyib, daha qorxulu döyüll. İndi mən təzə qüvvə, təzə həvəslə, istədiyim kimi yaşaya biləcəyəm. Sən indi görərsən mən özümə necə həyat quraram.

A r i f. Əvvəlki işivü qaytarmaq istəyirsən?

R a u f. İstəməyinə istəyirəm. Yox, düzəlməsə, yenə eybi yoxdur, ondan da yaxşı yer taparam özümçün. Tələsən deyiləm, vaxtim da var, imkanım da.

A r i f. Bir-iki ay bundan əvvəl arvadına rast gəlmışdım, dedi ki, atası danişib Nəbatət bağında iş tapıb səninçün.

R a u f. Onların ailəsinin çoxdanlı arzusudur bu... Eybi yoxdur, bu yaxnlarda Xalidə özünə dəxli olan məsələlərdən də xəbər tutar. Sevinəcək, sevinməyəcək deyə bilmərəm, amma Təbabəti o saat unudacaq.

A r i f (*qorxu içində*). Boşanırsan yoxsa?

R a u f. Yox, boşanmayacağam, uşaqların xatırınə, amma bir yerdə bizimki daha tutmaz, ayrı yaşayacağam.

A r i f. Xalidə yaxşı arvaddır!

R a u f. Bəyəm mən deyirəm ki, pisdir? Mən ömrüm boyu, həmişə onun hörmətini saxlayacağam; yaxın bir qohum kimi – nə qədər olmasa, neçə il bir yastiğa baş qoymuşuq, uşaqlarımın anasıdır. Neçə ilin dostuyuq, nə gizlədim səndən – açığı beş ildir, hələ bəlkə də çox, aramızda heç bir yaxınlıq yoxdur, bir qadın kimi o məni qətiyyən maraqlandırmır. Hiss eləmirəm onu. Əsas səbəb də budur. Başa düşürsən?

A r i f (*acıqli*). Yox, heç nə başa düşmək istəmirəm.

R a u f. Nahaq, çox nahaq. Yaxşı-yaxşı fikirləşsən mən deyəni, görərsən ki, bu çox təbii bir şeydir. Gəl, iksir məsələsini qoyaq bir

qırğıga. Hər bir adı, sağlam kişinin ömrünə qadınların bir neçə nəsləsi
sığışır. Heç kim də həyatın qanunlarını dəyişə bilməz. Uzağa niyə
gedək: bizimlə bir yaşıda olan qızları yadına sal – görürsən indi nəyə
oxşayırlar? Qoca-qoca nənələrdir hamısı! Xalidə də cəmi iki yaş
məndən kiçikdir.

A r i f (*saatna baxır*). Mən gedim, iynəmin vaxtına az qalır, insulin
vururlar, bir saatdan sonra mütləq evdə olmalıyam.

R a u f. Qaş-qabağını sallayıb eləmə. Sabahda-zadda səninlə məş-
ğul olacağam, o diabetdən əsər-əlamət də qalmayacaq səndə, dönüb
olacaqsan cavan oğlan. Hə, onda baxarıq arvada sədaqətdən necə dəm
vurursan...

Arif onun sözlərinə axıra kimi qulaq asmadan çıxıb gedir.

R a u f (*tək*). Yaxşı adamsan, ona söz yox, amma dostum, heç vaxt
sən öz həyatının ağası ola bilməyəcəksən!

Qayınatanın bağlı. Pəncərələri evin dal həyətinə açılmış geniş otaq.
Hərdən voleybol oynayanların səs-küyü gəlir: “Mənə ötür, hə!
Vur! Ay sağ ol! Top bizimdir, biz vururuq. Bura ver, görüm” və s.
Xalidə güzgüün qabağında paltarını dəyişir. Rauf otağa gəlir.
Voleybol oynayanlar onu həyətdə görməsinlər deye əyilə-əyilə
pəncəronin yanından keçir və birdən qarşısında qeyri-adi bir
mənzərə açılmış adam kimi donub yerindəcə qalır. Divara
söykənib heyranlıqla öz halalca arvadına tamaşa eləyir.

R a u f. İlahi, bu gün sən necə də gözəlsən!

X a l i d ə. Rauf?! Buraxıblar səni?

R a u f. Yox, qaçmışam! Bura bax, dayan bir, necə də gözəlsən
bu gün. (*Onu qucaqlayıb özünə sixmaq istəyir, amma Xalidə kənara
çəkilir.*)

X a l i d ə. Neylirsən, görərlər! Dəli olmusan, nədir? Hami evdədir.

R a u f. Gedək yuxarı, yataq otağına, orda heç kim yoxdur.

X a l i d ə (*təəccüblə*). Xeyir ola, nə olub sənə belə? Hə-ə-ə!
Yəqin çoxdandır arvad-zad görmürsən, onandır. Yazılıq.

R a u f (*onu saxlayır, yenə qucaqlamaq istəyir*). Sən doğrudan da
bu gün çox gözəlsən! Anan yəqin indi hamiya deyir ki, mən evdə
yoxam, mənim üzümü görmürsən, ona görə belə yaxşılaşmışan.

X a l i d ə (*kənara çəkilərək*). Heç elə söz-zad deyib eləmir. Mən
özümə əvvəlkindən bir az çox fikir verirəm, ona görə gözünə yaxşı
dəyirəm.

Rauf. Elə bil təzədən vuruldum sənə! Uşaqlar hanı, dərsdədirlər?

Xalidə (*təmkinlə*). Tətilləridir uşaqlaruvun. Həyətdə voleybol oynayırlar. Çağır onları. Səni görsələr, sevinəcəklər.

Rauf (*narazı halda*). Anaları hələ ki, bir elə sevinmir, baxaq görək, onlar necə... (*Pəncərəyə tərəf gedir*.)

Xalidə. Ordan görünmür. Sağdakı pəncərəyə get. Dal həyətdədirlər hamısı.

Rauf o biri pəncərəyə yaxınlaşış həyətə baxır,
sonra qayıdır taxtın üstündə oturur.

Xalidə (*təşviş içində*). Nə oldu sənə?

Rauf. Orada, hasarın yanında maşın dayanıb, mənimkidir?

Xalidə. Hə, bizimkidir.

Rauf. Niyə bəs burdadır? Kim sürüb götürüb bura onu?

Xalidə. Maşını biz çoxdan işlədirik. Atamin aspirantı sürür. Çox yaxşı, mehriban oğlandır. Nə vaxt, hara dedin – canla-başla aparır. Bəlkə də taniyarsan onu: ucaboy, sağlam oğlandır, məşhur həndbolçudur.

Rauf. Necə yəni, həndbol-zad nədir?

Xalidə. O da elə oyundur...

Rauf. Bu həndbolçunun mənim maşınınmda nə işi var, necə götürüb axı onu?! Mən maşını qaraja qoyub qapısını da bağlamışdım, qarajın açarı da özümdə!

Xalidə. Sökdülər qarajı. Həyətdəki bütün qarajları sökdülər. Dedilər ki, qanunsuz tikilib.

Rauf. Niyə bəs mənə xəbər verməmisiz?

Xalidə. Məsləhət görülmədi. Dedilər niyə qanını qaraldırsız, öz dərdi özünə bəsdir, bir yandan da qaraj, lazımlı deyil... Heç nə itibələməyib. Divarları, damı, nə ki vardi, hamısını söküb təzə yerdə qurdurduq. Maşının ehtiyat hissələrini isə gətirdik bura.

Rauf. Orda başqa şeylər də vardi.

Xalidə. Butulkaları deyirsən? Hamısı durur, tərtəmiz yuyulub, yolunu gözləyirlər, şirələrini uşaqlar içiblər... Hə, iri bir balon da mürəbbə çıxdı ordan. Əvvəlcə baş açmadıq nədir, sonra gördük mürəbbədir.

Rauf. Sonra?.. Neylədiz onu? Hamısını yediz?

X a l i d ə. Hamısını, bir damcı da qalmadı. Səhər çaynan da yeyirdik, naharda da, axşam da. Bizimkilərin – ən çox da atamın – özün bilirsən ki, şirin şeyle araları yoxdur, amma onun üstündə davayıdı, acgöz kimi daraşmışdilar, qaşıqlayırdılar. Bir həftəyə balonun axırına çıxdıq... Qanın niyə qaraldı? Nə oldu sənə?

R a u f. Heç ürəyim bir az sıxlıhr.

Xalidə əyninə çəhrayı rəngli nazik parçadan qəşəng bir paltar geyib. Saçlarını yiğib qaldırğından boynu, ağappaq ciyinləri amansız bir cəzibə ilə Raufun nəzərlərini maqnit kimi özüne çekir. Qısa, yüngül paltarda və alçaq dabanlı ayaqqabında o elə cavan görünür ki, elə bil lap yeniyetmə qızdır. Rauf dinməz dayanıb arvadına baxır və baxdıqca da ürəyində nə isə anlaşılmaz bir nigaranlılıq baş qaldırır. Onun ürəyi həqiqətən də qıslır.

Rauf pəncərəyə yaxınlaşır, həyətə baxır. Amma hər iki komandanın – onun ailəsinin və bağ qonşularının başı oyuna elə qarışib ki, heç kim onu görəmür. Qayınması da oyunçuların arasındadır; əynində yanları ağ haşiyəli qısa tuman və qolsuz idman maykası çox səyələ oynayır, amma naşılılığı dərhal hiss olunur. O elə qızışib ki, hay-küylə Raufun oğlunu kənara itələyib topa zərbə endirməyə çalışır, lakin alınmır. Üz-gözü ter içinde olan qayınatanın yaşına yaraşmayan bu hərekəti adama kənardan ister-istəməz çox eybəcər təsir bağışlayır. Pəncərənin qabağında dayanıb oyuna tamaşa eləyən Rauf birdən meydancada bambılı kimi atılıb-düşən qayınatı ilə mənfur kivi quşu arasında qəribə bir oxşarlıq olduğunu görür. Qayınata əlindəki topu iri burnunun bərabərində tutub oyuna daxil etməkçün qaçanda, Raufa elə gəldi ki, bu heç insan deyil, həmin o ikiayaqlı iyrinc quşdur, düz onum üstüne gelir.

O, pəncərənin qabağından çekilir.

R a u f. O kivi quşu var ey, heç görmüsən onu? Dedikcə eybəcər, qorxunc bir heyvandır. Onun əlindən yaxa qurtarmaq mümkün deyil.

X a l i d ə. Yox, görməmişəm.

R a u f. Get bax, voleybol oynayır orda.

X a l i d ə. Hani? (Pəncərədən həyətə baxır.)

Rauf keçib taxtin qıraqında oturur. O, başını əlləri arasına alıb, gələcək həyatı barədə düşünür. Amma fikrini axıra kimi cəmləyib gələcəyini tam təsəvvürünə götürə bilmir. Otağa dolan sevinc sədaları onu xəyal aləmindən ayırır: “Ur-ra! Udduq! Biz qalib gəldik!”

KƏMALƏ

(1937)

Ağayeva Kəmalə Ağa qızı, – şair, dramaturq. Azərbaycanın Naxçıvan şəhərində anadan olmuş, 2 sayılı şəhər orta məktəbini, Azərbaycan Dövlət Xarici Dillər İnstytutunun fransız dili fakültəsini (1953–1957) bitirmiştir. Naxçıvanın Şixmahmud kənd məktəbində, Naxçıvan şəhərindəki 1 sayılı orta məktəbdə fransız dili müəllimi işləmişdir (1957–1961). Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi (1961-ci ildən), C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdürü (1968-ci ildən) işləyir. “Ümid çırığı” jurnalının baş redaktorudur (2002-ci ildən).

İlk mətbuat əsəri “Hilal olaydım” (1957, “Azərbaycan” jurnalı) çap olunmuş, fransız dilindən poetik tərcümələr etmişdir. Onun “Məhsəti” (1964), “İsmət” (1972), “O bizim dağların oğlundur” (1976), “Mənim tanrım gözallıkdir, sevgidir” (1982), “Apardi sellər Saranı” (1986) pyesləri teatr səhnəsində tamaşaşa qoyulmuşdur. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Ümumittifaq ədəbiyyat tədbirlərində, Amerikada dostluq görüşlərində (1979), Fransada Azərbaycan günlərində (1984), Türkiyədə Yunus İmrə günlərində (1989–1990) iştirak etmişdir.

Azərbaycan Yazıçılar İttifaqının və Teatr Xadimləri İttifaqının (1971) üzvüdür (1958). Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002) fəxri adalarına layiq görülmüşdür.

APARDI SELLƏR SARANI

(*Əfsanə-pyes*)

İŞTİRAK EDƏNLƏR

Xançoban }	
Sara	
Soltan	– Saranın atası
Nuri ana	– Xançobanın anası
Banu nənə	
Qəmərgül	– elat qızı
Ərgünəş	– elat oğlu
Xaqan	
I Ağsaqqal	
II Ağsaqqal	
I əyan	
II əyan	
Ozan	
Elat qızları, elat oğlanları	

I HİSSƏ

“Apardi sellər Saranı” mahnısı söslənir. Dağlar fonunda Arpaçay axıb gedir. Dalğalar qoynunda iri bir qızılıgül qöncəsi sulara qorq olub. Melodiyanı tütək səsi əvəz edir. Projektor tütək səsinə məftun olan Saranı göstərir. Sara dağ güllərindən seçilmir, saçları ağ ipək paltarı boyu səpələnmişdir. Tellərinə çiçəklər düzülüb.

Sara

Nə mehriban nəfəsin var,
Çoban neyi, çoban neyi.
Can almağa həvəsin var,
Çoban neyi, çoban neyi.
Atəşində əridim, Ah...
Heç olurmu belə günah?
Mən yanırıam, səbəb Allah,
Çoban neyi, çoban neyi.

Səs

O, ney deyil, bil, ay Sara,
Bir çobandır yanır belə.
Mehman olub bu dağlara,
Ney diliylə dinir belə.
Xançobandır onun adı,
Buludlardır ağ qanadı.
Bir ilahi eşqin odu,
Bax... sinənə qonur belə.

Sara

Allah yandım, yaxıldım mən
Bir od içrə yixıldım mən,
Əridim mən, yox oldum mən,
Bir atəşdir çoban neyi.

(*Duman gəlir, Saranı yox edir. Projektor Xançobani işıqlandırır. O, yaraşıqlı bir oğlandır. Heyran baxışlarla hərəkətsiz dayanmışdır.*)

Xançoban

Bir səs axdı ürəyimə,
Görən kimin mehri idi?
Bir od yağdı ürəyimə...
Bəlkə göylər sehri idi.

(*Projektor ciyində səhəng çaya doğru gedən Saranı işıqlandırır.*)

Səs

Bu dağların qızı pəri,
Oğlan, dön bəri, dön bəri.
Ovsunlayır o gözləri,
Oğlan, dön bəri, dön bəri.

(*Xançoban döndükcə sanki yuxu görür.*)

O Saradır, yandı oda,
Sevgi bitməz bu dünyada.
Sən yandıqca yandı o da,
Oğlan, dön bəri, dön bəri.

Xançoban

Aman Allah, bu röyamı görürəm?
Bu qisməti yetirmisən mənəmi?
Yoxsa belə sevda gülü dərirəm?
Aldı könlüm bu dağların sənəmi.

Səs

Görüşünə duman gələr, çən gələr,
Ulduzlar da ona baxıb dincələr.
Gözəllikdə o, Ay ilə tən gələr,
Bil ay çoban, o, göylərin qızıdır.

Xançoban

Muğanda pəri var deyərdi anam,
Bəlkə elə odur bu nazlı sənəm?
İstərəm ömürçə bu odda yanam,
Əgər yuxudursa, çin eylə, Allah.

Səs

Gül qızıdır, saçlarına gül düzər,
Əsmər üzə, al yanağa tel düzər.
O gəzdikcə arxasınca el düzər,
Bil, ay çoban, o, ellərin qızıdır.

Xançoban

Oddursa odunda yandır, İlahi.
Mələksə göylərdən endir, İlahi.
Demərəm yanğımı söndür, İlahi.
Bir isə, bu odu min eylə, Allah.

Səs

Daş bulaqlar nəğmə deyər hüsnünə,
O Saradır, durar igid qəsdinə.
Məskəni çay, sular axar üstünə,
Bir ay çoban, o, güllərin qızıdır.

Xançoban (diz çöküb əllərini uzadaraq)

Qalmışam mən onun cazibəsində,
İtirdim ruhumu rayihəsində.
Dağların ətri var xoş nəfəsində,
O ruhu sən mənə tən eylə, Allah.
Əgər göydən yenən bir ayədirəsə,
Ya səndən könlümə bir sayədirəsə,
Dərdi özündən də ziyanadədirəsə,
Bu dərdi könlümə din eylə, Allah.

(Xançoban xəyal kimi Saraya doğru yeriyir, Sara da ona doğru. Ovsunlu baxışlarla onu seyr edən çobanın tütəyi yerə düşür. Hər ikisi əyilib onu qaldırdıqca sanki bir-birinə təzim edirlər. Bu pərəstişi tütkək birləşdirir.)

Sara (ətrafa)

Ya Rəbb, özün rəhm qıl ki,
Getdi əldən ixtiyarım.
Heç bilmirəm bu nə hal ki,
Nə səbrim var, nə qərarım.

Xançoban

Bu dağların qızı aldı huşumu,
Ovladı qəfildən könül quşumu.
Getdi ixtiyarım, getdi əlimdən,
Salacaq qovğaya dərdli başımı.

S a r a

Aman Allah, dördlərimə şərik ol,
Yetir məni bu çobana, dilərəm.
Getdi əldən ixtiyarım, taqətim,
Mən ömrümü bu oğlana dilərəm.

X a n ç o b a n

Qadir Allah, yetir məni murada,
Bu sənəmə bənd olmuşam, neyləyim?
Ey əliylə belə gözəl yaradan,
Dövrəsində mən qalmışam, neyləyim?

S a r a

Aman Allah, rəhmin gəlsin Sarana,
Od tökülür, üz tutulur ha yana.
Az qalır ki, canım oda boyana,
Bu, nə sirdir yana-yana dilərəm?

X a n ç o b a n

Adın nədir, qız?

S a r a (*utancaq*)

Saradır.

X a n ç o b a n

Sara. Sara Ay deməkdir.
Ya Rəbb, ancaq bu mələkdir.
Qız, səndən sevgi umaram.

S a r a (*ətrafa*)

Görmürsənmi mən xumaram?

Xançoban

Ay qız, hüsnün tər çiçəkdir,
Heç xəbərin varmı, görən?

Sara
(ətrafa)

Ah, bu igid nə göyçəkdir,
Heç xəbəri varmı görən?

Xançoban

Ay qız, səndə gözüm qaldı,
Heç xəbərin varmı, görən?

Sara
(ətrafa)

Ürəyimdə sözüm qaldı,
Heç xəbəri varmı görən?

Xançoban

Gözəl, sənə bənd olmuşam,
Heç xəbərin varmı görən?

Sara
(ətrafa)

Mən ziyadə vurulmuşam,
Heç xəbəri varmı görən?

Xançoban

Gözəl, gəl biz peyman edək,
İki canı bir can edək.

S a r a

Heç olurmu?

X a n ç o b a n

Olur, sonam,
İsterəm oduna yanam.
Bu dağlarda bir çobanam,
Əhd-peyman edək, gözəl.

S a r a

Bilməm hansı elatdansan,
Amma ürəyi oddansan.
Nə olsun ki, sən çobansan.
Əhd-peyman edək, oğlan.

X a n ç o b a n

Xançobandır mənim adım,
Qaraqoyunlu elatım.
Xuda verəydi muradım,
Əhd-peyman edək gözəl.

S a r a

Ağqoyunlu mənim elim,
Oğlan sənə düşdü meylim.
Ayırmasın bizi ölüm,
Əhd-peyman edək, oğlan.

X a n ç o b a n

Gülgəz cuna var başında,
Sevda gəzir yar başında.
Gəl-gəl bu sular başında
Əhd-peyman edək, gözəl.

Sara

Pünhan danış, aman oğlan,
Oldu halim yaman, oğlan.
Mən bu gündən sənə qurban,
Əhd-peyman edək, oğlan.

(*Onlar çay kənarında otururlar. Hər ikisi əl uzadıb
otlardan yolurlar və and içməyə hazırlaşırlar.*)

Xançoban

Şahidimiz bu daş, qaya,
An içirəm Gündə, Aya.
Dəyişmərəm bu dünyaya,
Səni, yarım.

Sara

Mən çırağa and içirəm,
Od-ocağa and içirəm,
Daşa, dağa and içirəm,
Vəfadaram, tanı, yarım.

Xançoban

Tikə-tikə doğranaram,
Gilə-gilə ağlanaram.
Sənə elə bağlanaram,
Ürəyimin qanı yarım.

Sara

Getsən əgər gözləyərəm,
Qalsan müdam izləyərəm.
Ürəyimi közləyərəm.
Saçlarımın sanı, yarım.

(*Yerlərini dəyişib otururlar.*)

Xançoban

Mən özgə yar sevər olsam,
Bu sevgidən döner olsam,
Etibarsız əgər olsam,
Qırılsın dizlərim mənim.

Sara

Səndən ayrı yarım olsa,
Sənsiz bir güzərim olsa,
Bir özgə bazarım olsa,
Kor olsun gözlərim mənim.

Xançoban (musiqi ilə)

Könlüm göyçək, üzün çıçək,
Al əlimə telinə çək.
Muradını versin fələk,
Sevinsin düzlərim mənim.

Sara (musiqi ilə)

Bu od ilə odlanaram,
Hər əzaba qatlanaram,
Çoban yarı adlanaram,
Gerçəkdir sözlərim mənim.

*(Onlar otlardan götürüb qollarını bir-birinə bağlayırlar.
Sonra dartib qopararaq, hər kəsin qoluna bir tel ot bənd edirlər. Ərgünəş və Qəmərgül gəlib, onları seyr edirlər.)*

Ərgünəş

Ay otlular, otlular,
Ürəkləri odlular.
Siz eşqin göylərində,
Oldunuz qanadlılar.

Qəmərgül

Ay otlular, otlular,
Ürəkləri odlular,
Xuda kama yetirsin
Olun xoş elatlilar.

(Xorun sədaları altında Sara səhəngi doldurub çıymınə alır, cunasını başından alıb Xançobana tullayır. Baxışları Xançobanda asta-asta uzaqlaşır. Xançoban ardinca baxır. Səhnə dəyişir. Sara öz alaçıqlarına çatır.)

Xor

Bu sevdadır, sevdadır,
Yandırır o, yaxar o.
Bu qaydadır, qaydadır,
Ürəklərə axar o.
Bu sevdadır, sevdadır,
Şimşək kimi çaxar o.
Bəzən yaxından keçər,
Bəzən gəndən baxar o.
Bu sevdadır, sevdadır,
Könüllər də yıxar o.
Dərib eşqin gülünü,
Sinələrə taxar o.
Bu sevdadır, sevdadır,
Günəş kimi güldü o.
Ürəklərə doldusa,
Elə sanma çıxar o.

(Alaçığın biri Banu nənənindir. O, qapı ağızında oturub dəstər hərləyir. Sara səhəngi Banu nənəyə verir, çox sevinclidir.)

Sara

Gün aydın, ay Banu nənə,
Al, su götirmişəm sənə.

Banu nənə

Gözlərinin işığına
Qurban olsun Banu nənə.
Sən olmasan neylərəm mən,
Xudam çox görməsin mənə.

Sara (dəstəri almaq istəyir)

Ver hərləyim, Banu nənə,
Sən bir qədər dincələsən.

Banu nənə

Mənim nazlı, duzlu balam,
Qonşuluqdan kənar olma.
Ömrüm boyu duaçınam,
Neylim deyib yanar olma.

Sara

Sağ ol, sağ ol, Banu nənə,
Neyləmişəm axı yenə.
Bağışla, istəyim qədər
Bir köməyim olmur sənə.
Neyləyim ki, atam da tək,
Zəhmətinə dözmür ürək.
Gah biçində, gah otlaqda
Gah xırmanda, gah da dağda
Ona köməkçi oluram.
Neyləyim, bizi dünyada
Yalqız qoyub getdi anam.

Banu nənə

Min yol rəhmət olsun ona...
Bir nemətdir, qızım, ana.
Amma di gəl, neyləyəsən,
Ölüm haqdır hər insana.

Bax bu dağlar, bu qayalar,
Min illərdir durur belə.
Nə ölümü, nə dərdi var,
Min illər də yaşar hələ.
Lap adicə bir daşın da,
İnsandan çox ömrü olur.
Neyləyəsən, amma insan
Bir gül kimi, çiçək kimi
Tez açılıb, tez də solur.

(*Banu nənə gözləri nəmli Saraya baxır, onun boynunu qucaqlayır.*)

Qəm eləmə mənim balam,
Çəkəcəyəm hər qayğını.
Öz əlimlə yandıraram
Sənin tale çıraqını.

S a r a

Görüm var ol, Banu nənə,
Bil, təsəllim sənsən yenə.

(*Banu nənə Saranın qolunda otu görüb heyrətlənir.*)

B a n u n ə n ə

Mənim balam, bu ot nədir?
Bu sevgiyə nişanədir.
Kimə belə otlu oldun,
Sən ürəyi odlu oldun?

(*Sara utanır, qolunu gizləyir.*)

B a n u n ə n ə (həm sevinc, həm heyrətlə)

Sən utanma, söylə Sara,
Bilim, sənə layiqmidir?
Kimdir aşiq bu ruxsara?
O, həqiqi aşiqmidir?..

Sara

Utanıram söyləməyə,
Banu nənə izin ver ki,
Sözümü avazla deyim.
Elə san ki, vaqiədir,
Qoy sirrimi sazla deyim.

Banu nənə

Olsun mənim Saram, olsun,
Həya sənin dövlətindir.
Qoy əllərin sazi çalsın,
Dilin desin mənə bir-bir.

*(Sara öz alaçıqlarına qaćib gülli köynəkdə olan sazını
götürir. Sinəsinə sixib oxuyur.)*

Sara

Necə deyim, Banu nənə,
Bir oğlana bənd olmuşam.
İxtiyarım hani, nənə,
Deyim ona bənd olmuşam.
Ney çalırdı uzaqlarda,
Yaş tökürdü bulaqlar da.
Mehmandır bizim dağlarda,
O mehmana bənd olmuşam.
Saldı məni öz sehrinə,
Apardı eşqin şəhrinə,
Düşdüm o canın mehrinə,
Şirin cana bənd olmuşam.
Qaraqoyunlu elatı,
Ox atdı könlüm qanadı.
Xançobandır onun adı,
O çobana bənd olmuşam.

Banu nənə

(*məyus*)

Mənim balam, bir oğlani
Sevməliydin əzəl-axır.
Amma... bu müşkül sevgidir,
Bu sevdan qəlbimi sıxır.

Sara

(*həyəcanla*)

Niyə, Banu nənə, niyə?

Banu nənə

Dilim gəlmir söyləməyə.

Sara

(*artıq həyəcanla*)

Söylə, söylə, Banu nənə,
Bir söylə, Allah eşqinə.

Banu nənə

Deyim, daha nədir çaram,
Bil, mənim istəkli Saram,
Ta qədimdən bu elatlar
Düşməndir bir-birinə.
Aralıqda ədavət var,
Sənə qurban Banu nənə.

Sara

(*məyus halda*)

Nə mətləbdir, heç anlamam?

Banu nənə

Bir qulaq as, mənim balam.
Bu elatlar torpaq üstə
Duralar həmişə, qəsdə,
O deyər, bu yer mənimdir,
Bu deyər, o yer mənimdir,
Otlaq yeri azdır deyə,
Hey düşərlər mərəkəyə.
Odur ki, sirdəş olmazlar,
Qız verib, qız da almazlar.

Sara (Sarsıvaraq)

Allah, halim oldu fəna,
Bağrim oldu şana-şana.
Qalacağam yana-yana,
Olacağam gözü yaşlı.
Bu sevda nə sevda imiş,
Bəlkə elə röya imiş?
Bu sevda bir dərya imiş,
Axmaq istər yolu daşlı.
Allah, peyman eyləmişik,
Ayrılımariq söyləmişik.
Əhdə vəfa diləmişik,
Neyləyər o qələmqaşlı?
(Fəryadla qalxıb sinəsini açır.)
Bir atəşə döndü cismim,
Banı nənə, yanar oldum.
Ah, alışdı, yandı cismim,
O çobandan kənar oldum.

(O sazını götürüb qaçaraq
alaçığı tək edir.)

Banu nənə
(*Saranın arxasında*)

Tanrı sənə rəhm qılsın,
Çoban sənin yarın olsun.

(*Sara sazi və üst libasını bir tərəfə tullayır, özünü suya vurur ki, atəşi sönsün. O, ağ paltarda, dalğalı sularda yırğalanır.*)

S a r a

Yandım Allah, öz istimə,
Baxan yoxdur heç tüstümə,
Bu çay axsa da üstümə,
Suları da dağlar məni.
Gözüm qaldı qamətində,
Solacağam həsrətində,
Qoy kül olum möhnətində,
Ocaqlar ki, saxlar məni.
Mən Sarayam, yandım oda,
Biçarəyəm yandım oda.
Ulu Tanrı, yetiş dada,
El yolumu bağlar mənim.

(*Sara sahilə çıxıb bir daşın üstündə oturur. Sazını sinəsinə sıxıb qəmli-qəmli və hicqırıqla oxuyur.*)

S a r a

Sənə qurban olum, kərəmli Xudam,
Dolanır könlümdə verdiyin butam.
Mən ki insan deyil, bir yanar odam,
Muradım gül olub açılacaqmı?
Ya Rəbb, heç bilmirəm sevda nədir ki,
Ya Əslı nədir ki, Leyla nədir ki,
Amma məni elə viran edir ki...
Bu od ürəyimdən qaçılaçaqmı?

Aman, mən biçarə nə müşkül oldum.
Hələ yanmamışdan belə kül oldum.
Mən ona bənd oldum, ona vuruldum,
Verdiyin bu şərbət içiləcəkmi?

(*Yenidən özünü çaya vurur. Xançoban çaya doğru gəlir.*)

Xançoban

Nə almışan öz qoynuna,
Bu ürkək maralı, sular?
Qısqanıram axı sənə,
A qoynu Saralı sular.

(*Sara onu görüb özünü itirir. Qaçib kolluğa, otların, güllərin arasına girir. Saçları ilə üzünü, bədənini bürüyür, Xançobana yalvarır ki, getsin.*)

Sara

Canım oğlan, gözüm oğlan,
Aman, çəkil get bu yerdən.
Sara olsun sənə qurban,
Aman, çəkil, get bu yerdən.

Xançoban

Sən kolluğa çəkilmisən,
Gözüm səni görməz yarım.
Çiçəklərdən seçilmirsən,
Sözüm səni görməz, yarım.

Sara

Canım oğlan, gözüm oğlan,
Yalvarıram get bu yerdən.
Al-qan oldu üzüm oğlan,
Yalvarıram get bu yerdən.

Xançoban

Bənövşətək həyalı yar,
Salamat qal, mən gedirəm.
Ol könlümün xəyalı yar,
Salamat qal, mən gedirəm.

(Xançoban dağlara qalxıb neyini çalmağa başlayır.
Sara otların arasından çıxıb geyinir. Sazını sinəsinə sixir.)

Sara

Atəşimlə yandı su da,
Al-qana boyandı su da,
Mənim cismim yandı suda,
Ağla Xançobanım, ağla.

(Xançoban mahnını eşidib qayıdır.
Sarani ağlar görüb heyrətlənir.)

Xançoban

Qan-yaş töküb gül üzünə,
Nə ağlarsan, Saram mənim?
Zülmət qatıb gündüzünə,
Nə ağlarsan, Saram mənim?

Sara

Sara sənsiz ölü olur,
Ağla, Xançobanım, ağla,
Gör dünyada nələr olur,
Ağla Xançobanım, ağla.

Xançoban

Nə olmuşdur, söylə, Saram,

Sara

Bil, sevgimiz oldu haram.

Xançoban

(Heyrətlə)

Axı niyə, mənim Saram?
Söylə, nədə günahkaram?

Sara

Yox, igidim, biz ki yarıq,
Nə sən, nə mən, günahkarıq.
Amma...

Xançoban

Söylə, söylə, Saram.

Sara

Yox igidim, bacarmaram.

Xançoban

Sən bağımı qan eylədin,
Halim pərişan eylədin.
Necə qalım indi belə,
Mənim Saram, özün söylə?

Sara

Bil, igidim, ta qədimdən,
Düşməndir bizim elatlar,
Aralıqda ədavət var...
Davam edir bu indi də.

(Sara ağlayır. Çoban onun gözünü silir.)

Xançoban

Gül üzünə şəbnəm düzüb,
Ağlama, Saram, ağlama.
Bu sevdadan əlin üzüb,
Ağlama Saram, ağlama.
Ağlama, gülüzlü Saram,
Mən bu eşqə ümidvaram.
Elatına yalvararam,
Ağlama, Saram, ağlama.

(*Banu nənə təngnəfəs halda çay kənarına gəlir.
Xançoban onu görür, kənara çəkilir.*)

Banu nənə

Hardasan, ay gülüm mənim?
Noldu sənə, balam mənim?

Sara

Gəldim çaya dönəməz oldum,
Girdim suya, sönməz oldum,
Banu nənə
Söylədiyim Xançobandır,
Dediyim həmin oğlandır,
Banu nənə.

(*Banu nənə Saranın başını sığallayıb düşünür.
Sara onun dizlərini qucaqlayır.*)

Sara

Bir atəşəm yandım belə,
Banu nənə söndür məni.
Ya bu oddan kənar ele,
Ya bir yolluq yandır məni.

Banu nənə

Sən aram ol, mənim balam,
Bir çarə düşünüm, gülüm.

Xançoban

Niyə axı, Banu nənə,
Axı niyə belə olsun?
Hamı insan deyil məgər?
Qoy düşmənlik unudulsun.

Banu nənə

Ta ki, olsun, mənim balam,
Elə mən də bunun üçün,
Bir aydın yol axtarıram...
Nə vaxtadək axı insan
Bir-birinə yağı olsun?
Gərəkdir ki, bu dünyanının
Bir gün dostluq çağrı olsun.
Görək necə eyləyək ki,
Elatları barışdırıraq.
Qocanı da, cavanı da
Dost diliylə danışdırıraq.

(Xorun sədaları altında Xançobanla Sara
ümidlə bir-birinə baxırlar.)

Xor

Süleymana qalmadısa,
Deyin kimə qaldı dünya.
İnsan olan bunu bilsin,
Hamı keçən yoldu, dünya.
Hər baxanda sanarsan ki,
Qızıldı, cəlaldi dünya.
Son məqamda qanarsan ki,
Həm acı, həm baldı dünya.

Səs
(*Muğamla*)

Elə yaşa izin qalsın,
Bircə kəlmə sözün qalsın.
İstər yüz il gözün qalsın,
Öləndə xəyaldı dünya.
Əgər dava-dalaş olsa,
Qırğıın olsa, savaş olsa,
Çöhrələrdə qan-yaş olsa,
Görərsən ki, soldu dünya.
Dünya malı dünyanındı,
Elə sanma insanındı.
Gedən sənin öz canında,
Qalan nə var aldı dünya...

PƏRDƏ

II HİSSƏ

“Apardı sellər Saranı” mahnisinin melodiyası söslənir. Alaçıqlar
qarışısındaki çəmənliyə qaplan gönü, pələng dərisi salındığı görünür.
Qırmızı pərdə dalından qalxan alov onu daha da od rəngli edir.

Hər tərəfə hündür məşəllər düzülüb. Bir tərəfdə ocaq yanır.
Ağsaqqallar, ağbirçəklər üzbüüz iki cərgədə əyləşiblər. Oğlanlar və
qızlar ayaq üstündə onların arxa tərəfindən dayanmışlar. Cərgələrdən
biri ağaçuxalı, ikincisi qaraçuxalıdır. Qızların hamısı al geyimlidir.
Banu nənə tən ortada əyləşib. Xançoban da öz elatının cərgəsindədir.
Cərgələrin hər birinin başında uzun ağsaqqalı olan kişilər əyləşib,
əl-ələ tutublar.

I Ağsaqqal
(*Banu nənəyə işarə ilə*)

Ağbirçeyin sözlərini dinlədik,
Biz düşündük, xeyli fikir eylədik,
Otlaq üstə savaşlara son qoyaq,
Dostluq olsun, biz qovuşub qaynayaq.

II Ağsaqqal

Nəyə gərək bu ayrılıq, bu nifaq,
Gərəkdir ki, biz bağlayaq ittifaq.
Düzlərimiz, çöllərimiz bir olsun,
Yurdlarımız, ellərimiz bir olsun.

I Ağsaqqal

Ulduzları saygıdırın da birlik,
Birlik ilə olur müdəm dirilik.
İki elat həmrəy olar, birləşər,
Göy işığı, yer işığı gurlaşar.

II Ağsaqqal

İnsan verə bilərsə də hər qərar,
Dünya özü birlik ilə bərqərar.
Gərək biz də bu dünyaya bənzəyək,
Birlik ilə yer üzünü bəzəyək.

I Ağsaqqal

Bu yer, bu göy, bu düzənlər,
Bu otlaqlar dünyanındır.
Bu çöl, çəmən, sıra dağlar,
Hər nə ki var dünyanındır.

Biz gedərik dünya qalar,
Hər yadigar dünyanındır.
Bu dostluq da bir ərməğan,
Bizdən qalar, dünyanındır.

II Ağsaqqal

Dostluq özü məhəbbətdən yaranır,
Bu dostluğu yaradan da məhəbbət.
Ürəyimdə mətləbim var, sözüm var,
İzn verin onu deyim nəhayət:

Bizim elat oğlumuzdur Xançoban,
Bir qız seçib sizin eldən, tayfadan,
İstərik ki, növcavanlar birləşə,
Tanrımız da rüsxət verə bu işə.

II Ağsaqqal

Bir ülfətin səfasından
İnsan ömrü aşar-dاشар.
Məhəbbətin vəfasından,
Ulu dünya cavanlaşar.

Huri ana

Dağ nanəsi, dağ laləsi,
Qoy qovuşsun bir-birinə.
Dürr danəsi, ay haləsi
İşıq salsın dan yerinə.

II Ağsaqqal

Görək qızın atası
Nə deyər bu söhbətə?
Gərəkdir sədd olmasın,
Bu ülvi məhəbbətə.

Banu nənə

Soltan, söz səninkidir,
Çünki qız səninkidir.

Soltan (təmkinli halda)

Sözləriniz məhəbbətə çağırır,
İttifaqa, xoş ülfətə çağırır.
Kim yox deyər bu xeyirxah təklifə
Təklifiniz, məncə, layiq tərifə.

(Hamida sevinc var, Xançoban gülümsəyib Ərgünəsi qucaqlayır.)

Banu nənə

Bir dostluq ki, nişan ilə başlana,
Gərəkdir ki, o dostluq alqışlana.
Hə, igidlər, bir şadlanın oynayın,
Bu şənliyin şirinliyin paylayın.

(Ağçuxalı, qaraçuxalı igidlər yallı tuturlar. Qız dəstələri də onlara qoşulur. Xançobanın anası Huri ana qırmızı xonçanı ortaya qoyur. Hamiya şirinlik paylayır.)

Huri ana

Alın cavanlar, alın,
Qismətiniz yar olsun.
Çalın cavanlar, çalın,
Ellərimiz var olsun.

Banu nənə

Oyna qızım, Qəmərgül,
Oyna, oynasın hər gül.

(Qəmərgül rəqs edir, oxuyur.)

Qəmərgül

Yovşan yiğin qızlar, yovşan
Nişan başlanıbdır, nişan.
Təkcə iki könül deyil,
İki eldir bu dostlaşan...
Yovşan yiğin qızlar, yovşan,
Bizim Saramız aynışan.
Ona hər igid yaraşmaz,
Xançoban olar yaraşan.

(O oxuduqca qızlar yovşan dərib Xançobanın üstünə atırlar.)

Huri ana

Götirin qızımızın başına örpek salım,
Bazubəndin bağlayıb, onu oğluma alım.

(*Bir dəstə qız və Qəmərgül Saranı gətirməyə gedirlər.
Həzin musiqi sədaları altında, Huri ana xonçanı açıb al
ipək örپəyi çıxardır. Saranı gətirirlər. Onun zülfəri yerlə
sürünür. Başını aşağı salıb çalmasının ucu ilə göz yaşlarını
silir. Huri ana onu qucaqlayıb öpür.*)

Huri ana

Bu elin gözəl Sonası,
Başına örpek salaram.
Mənəm oğlanın anası,
Sənin də anan olaram.
Örpəyi onun başına salır.
Bazubəndi qoluna bağlayır.
Hamı əl çalır.

Hamı

Xoşbəxt olub yarışınlar.
Amin! Amin!
Kaş qosaca qarışınlar.
Amin! Amin!
Çıraqınız yanın olsun.
Amin! Amin!
Xanənizi Tanrı qursun.
Amin! Amin!

Huri ana

Gəlinimi dolandıraq
İndi ocağın başına.
Sonra bir tonqal yandıraq.
Qalxsın bu dağın başına.

(*Banu nənə Saranın əlindən tutub ocaq başına aparır.*)

Banu nənə

Gəl, qızım, gəl, bu adətdir,
Ocaq eldə bərəkətdir.
Odlu-ocaqlı olarsan,
Oğul-uşaqlı olarsan.

Hamı

Odlu-ocaqlı olsun,
Oğul-uşaqlı olsun.

(*Sarani ocağıın başına dolandırırlar.*)

Banu nənə

Sevginin üstü olsun,
Ürəyin isti olsun
A qızım, ocağında,
Həmişə tüstü olsun.

(*Sarani əyləşdirib qarşısında şamlar düzürlər.*
Onun ətrafında qızlar dövrə vurub otururlar.
Hər tərəfdən bir qız ayağa qalxıb irəli gəlir. Deyişirlər.)

I qız

Bu daş ocağıın daşı,
Yerin ürəyim başı.
Gəl-gəl olum qurbanın,
Gəl, ol könül sirdası.

II qız

Bu dağlar, bu qayalar,
Ürəyimi oyalar.
Bu oyuğun içində
Təkcə səni qoyalar.

I qız

Gəl mailim ol, oğlan,
Həmayilim ol, oğlan.
Könlümdə yar yeri var,
Bu könlümə dol, oğlan.

II qız

“Dağda duman yeri var,
Qaşda kaman yeri var.
İtirmişəm könlümü,
Səndə güman yeri var”.

Qəmərgül

Gəl-gəl qərənfilim ol,
Elatım ol, elim ol.
Mən sənə bənd olmuşam,
Oğlan, gəl sevgilim ol.

Ərgünəş

Sağ olun, qızlar, sağ olun,
Qəm-qüssədən uzaq olun.
İndi ozana söz verək,
Nə deyəcək desin görək.

Hamı

Oxusun, ozan oxusun,
Yurdları gəzən oxusun.

(*Ozan ayağa qalxıb sazını sinəsinə sixir.*)

Ozan

Ay el-oba, gəlin sizə söyləyim,
Deyin, gülün, şənlik sizə yaraşır.

Bu dağlardan ahəstə öt, küləyim,
Lalə, nərgiz bizim düzə yaraşır.
Yol üstündə bir qız gördüm, pəridi,
Tellər incə, ağ sinəsi tər idi.
Baxdım ona cismim tamam əridi,
Qələm qaşlar ala gözə yaraşır.
Göylərdədir insanların xəyalı,
Göndərəcək bir vaxt ora kamalı,
Heyran edir kainatın hilalı,
Ulduz Aya, Ay Ulduza yaraşır.
Nə göyçəkdir bizim ellər gözəli,
Onun yarı beşqat ondan irəli.
Hər ikisi bu dostluğun əzəli,
Qız oğlana, oğlan qızə yaraşır.

H a m 1

Var ol, ozan, var ol ozan.
Toy-nişan sənsiz olmasın.

II A ġ s a q q a l

Elimizə yar ol, ozan,
Sazın vətənsiz olmasın.

X o r

Sevdin ellər gözəlini,
Şadlan, ay Xançoban, şadlan.
Tapdin bəxtin əzəlini,
Şadlan, ay Xançoban, şadlan.
Subayıqdan üz əlini,
Şadlan, ay Xançoban, şadlan.

PƏRƏDƏ

III HİSSƏ

Arpaçayın sahili. Xançoban dağ başında oturub ney çalır.
Sara xeyli məyus, əlində saz görünür. Cunasının ucu ilə
gözlerini silir. Xançoban Saranı görüb aşağı enir.

Xançoban

Gördüm güllər batdı yerə,
Sən demə Saram gəlirmiş.
Dağ dumanı atdı yerə,
Sən demə Saram gəlirmiş.
Susdu bulaq, susdu ney də,
Qoyunlar yatdı güneydə.
Günəşti gizlətdi göy də,
Sən demə Saram gəlirmiş.

(*Onun gözlərində yaş görüb həyəcanlanır.*)

Yar üzünə şəbnəm düzüb,
Kömək ol, Allah, kömək ol...
Bu görüş bağrimi əzib,
Kömək ol, Allah, kömək ol...
Söylə nə qəm, Saram mənim?
Qəlbim olmur aram mənim.
Söylə, tezcə söylə, yarımlar,
Görüm varmı çaram mənim.

(*Sara qollarını onun boynuna dolayıb ağlayır.
Xançoban sarsılır. Onu daş üstündə əyləşdirir.*)

Sara

Eşitmişəm sən yaylağa gedirsən,
Məni qoyub çox uzağa gedirsən.
Bu dağlardan hansı dağa gedirsən?
Aman yarımlar, məni ağlar etmişən.

Xançoban

Saram mənim, sil gözünün yaşı, sil
Aparmışan Xançobanın huşunu.

İstəyirsən bu fikirdən daşınım,
Sən ağlama, qoy Xançoban ağlasın.

S a r a

Neyləyirəm sənsiz olan elatı,
Gözüm görməz bu işqılı həyatı.
Sən gedirsən, bağrim başı qanadı,
Aman, yarımla, məni ağlar etmisən.

X a n ç o b a n

Mənim Saram, sən ağlama, gül görək,
Gülüşünü səndən alır gül-çiçək.
Səbrin olsun, tez gələrəm, ey mələk.
Sən ağlama, qoy Xançoban ağlasın.

(*Sara dinmir. Xançoban onu məftun nəzərlərlə süzür.
Sara sazını köynəkdən çıxarıb sinəsinə sıxır.*)

S a r a

Qorxum var bu ayrılıqdan,
Getmə, Xançobanım, getmə.
Olubdu halim pərişan,
Getmə, Xançobanım, getmə.

X a n ç o b a n

Qorxma, əziz Saram, qorxma,
Könlümü yandırıb-yaxma.
Gül üzünə şəbnəm taxma,
Gələrəm, Saram, gələrəm.

S a r a

Bir od düşər buluduna,
Yanaram eşq oduna.
Qoyma hicran umuduna,
Getmə, Xançobanım, getmə.

Xançoban

Sənə bir könül gətirrəm,
Özümü sənə yetirrəm.
Yetməsəm ömrü bitirrəm,
Ölərəm, Saram, ölərəm.

Sara

Sən gedirsən, üzüm gülməz,
Heç kim mənim halım bilməz.
Bir də görüş günü gəlməz,
Getmə, Xançobanım, getmə.

Xançoban

Nigaransan nədən belə,
Sən ey nazikbədən, belə?
Qayıtmazmı gedən belə?
Gələrəm, Saram, gələrəm.

Sara

Mənim meylim sənə düşdü,
Günlər keçdi, ay ötüşdü.
Elə bil ki, son görüşdü,
Getmə, Xançobanım, getmə.

Xançoban

Mən gedərəm, ürək getməz,
Xançoban səni unutmaz.
Aylar ötməz, illər bitməz,
Gələrəm, Saram, gələrəm.

(*Saranı sakitləşdirməyə çalışır.*)

Gözəl Saram, qonşu elat dardadır,
Mən onlara kömək etmək istərəm.

Bu doğru ki, heç bilmirəm hardadır,
Amma yenə ora getmək istərəm.

Sara

Nə olub ki?

Xançoban

Dağ uçqunu olubdur,
Qoyun-quzu daş altında qalıbdır.
Bəlkə hələ insan üçün var bəla,
İnan Saram, dözə bilməm bu hala.
İnsanlara kömək əli görəkdir,
Tək olsam da bir əl yenə köməkdir.

Sara (diz çöküb dua edir)

Aman Allah. Kömək ol o elata,
Orda uçqun son qoymasın həyata.
Get, çobanım, get o yerə köməyə,
Daha sözüm yoxdur mənim deməyə.

(Sazını Xançobana verir.)

Al, bu mənim sinə sazım,
Al yadigar apar, yarım.
Sara olsun sənə sazım,
Al yadigar apar yarım.

Xançoban (heyrətlə)

Niyə belə bədgümansan,
Saram mənim?
Pəcmurdəsən, pərişansan,
Saram mənim?
Mənim Saram, onu bil ki,

Biz hələlik ayrılırıq...
Al, mən də neyi verirəm.
Onu saxla, eyləmə qəm.
Onsuz da mən səndən ayrı
Daha ney çala bilmərəm.

(*Sara neyi bağına basır. Xançoban da Saranı.
Onun saçlarından öpüb gedir. Sara onun dalınca
bir neçə addım atıb dayanır.*)

S a r a

Qorxum var bu ayrılıqdan,
Getmə, Xançobanım, getmə.
Gəl, getmə, bağrim oldu qan,
Getmə, Xançobanım, getmə...

X a n ç o b a n (*uzaqdan*)

Gələrəm, bir toy tutarıq,
Gələrəm, Saram, gələrəm.
Ayrılığı unudarıq,
Gələrəm, Saram, gələrəm...

(*Bu səs dağlara əks-səda verir.*)

“Gələrəm, Saram, gələrəm...”

S a r a (*sahildə oturub sakit axan suları oxşayır*)

Məni eldə naçar qoyub,
Getdi, Xançobanım, getdi.
Dərdə, qəmə düçər qoyub,
Getdi, Xançobanım, getdi...

IV HİSSƏ

(*Yenə həmin dağların ətəyində biçin sahəsi.*)

“Apardı sellər Saranı” mahnısı söslənir.

“Arpaçayı düşüb oda,
Yaradan yetişsin dada.
Sarı başmaq üzür suda,
Apardı sellər Saranı,
Bir ala gözlü balamı”.

(*Sara qaçaraq gəlir. Dağları seyr edir.
Biçinci görkəmindədir.*)

S a r a

Hani sənin Xançobanın,
Dağlar, niyə boş qalmışan?
Başında var six dumanın,
Niyə xəyalə dalmışan?
Kəsilibdir ney səsin də,
Qəm duyulur nəfəsində.
Güneylərin sinəsində,
Hani sənin Xançobanın?

(*Soltan biçinci görkəmində gəlir.
Saranı qəmli görüb fikrə gedir.*)

S o l t a n

Qəm etmə istəkli Saram,
Tez qayıdar Xançobanın.
Gəl yanına, mənim balam,
Qəm etmə, olum qurbanın.

(*Sara atasına yaxın gəlib ona sığınır. Soltan onun alnından öpür.
Əlindən tutub yerə oturdur. Saçlarını sığallayır.*)

S o l t a n

Ay mənim sona qızım,
Görmədin ana, qızım...
Bir ceyran süd veribdir,
Döşündən sənə, qızım.
Bəlkə ona görə də
Ceyran balası oldun.
Bu dağda, bu dərədə
Çöldə qalası oldun.
Mən səni yatırışam
Həmişə gül içində,
Özümsə hey olmuşam
Otlaqlarda, biçimdə.
Mənim yadigar balam,
Atan qurbanın olsun.
Bircə arzum var balam,
Salamat canın olsun.

S a r a

Ata, bir söylə, niyə,
Adamlar tez ölürlər?

S o l t a n

Elədir, ceyran qızım,
Çox qıсадır ömürlər.
Amma... niyə belədir,
Səbəbini demirlər.
Ay mənim ceyran balam,
Dincini al bir qədər,
Mən də qaya dalında
Xırmana salım nəzər.

S a r a

(cəld ayağa qalxaraq)

Yox, ata, mən də gedim.
Sənə qurban olum mən.

Rəvamı mən dincəlim.
Sənsə düşəsən əldən?
Sənə kömək gərəkdir.

S o l t a n

Allah, qızım mələkdir,
Allah, özün ol kömək,
Xoşbəxt olsun bu mələk...
Yaxşı, qızım, indi ki,
Kömək etmək istərsən
Bir mahnı de, yel gəlsin,
Taxılı sovurum mən.

S a r a (utanaraq)

Necə mahnı oxuyum mən?
Ata, sazım Xançobanda,
Bağışladım ayrılanda.

S o l t a n

Yaxşı, qızım, qəm etmə sən,
Eləcə avazla oxu,
Mən gedirəm xırman üstə
Sən kefini sazla, oxu.

*(Soltan gedir. Sara zülfündən sinəsinə çarpez tutub oxuyur.
Lakin əhvali tutqundur.)*

S a r a

Əs, ay yelim, əs, ay yelim,
Taxıldadır mənim əlim.
Gözləyir ulusum, elim,
Əs, ay yelim, əs, ay yelim,
Əs, gəl bu xırmana sari,
Qoy sovurum taxılları,
Bu mahnını eşit bari,
Əs, ay yelim, əs, ay yelim.

(Xırmana yüngül meh gəlir. Sara arxası üstə otların içində uzanaraq göylərə tamaşa edir. Gün batmaqdadir. O, solğun günəşə baxaraq daha da qəmlənir.)

Ay günəş, de, nədən belə solursan?
Hara tələsirsən, hara sən belə?
Gah atəş olursan, gah buz olursan,
Niyə haldan-hala düşürsən belə?
Söylə, niyə belə solursan, günəş?
Qəm olub könlümə dolursan, günəş.
Aman, batıb getmə, sıxılır ürək,
Səninlə birlikdə yox olur ürək.

(O, qaya üstünə qalxır.)

Getmə, günəş, getmə, gedir varlığım,
Ah, gedir səninlə bəxtiyarlığım.
Hani Xançobanım? Gələydi barı,
Siləydi könlümdən qəmi, qubarı.

(Günəş son şöləsini salır. Sara daha da məyuslaşır.)

Allah, qırub çağrı niyə lal olur?
Dünyanın hüsnündə bir mələl olur.
Daldıqca səmanın səssizliyinə,
İnsanın özü də bir xəyal olur.

(Sara xəyal kimi günəşə doğru baxa-baxa hərəkətsiz donub qalır. At səsləri eşidilir. Bir xaqqan əyanları ilə əllərində ox, kaman daxil olurlar.)

Xaqan (Saramı görüb ayaq saxlayır)

Söyləyin bu kimdir? İlahi, aman!..
Muğanda pəri var deyərdi anam.
Yoxsa elə budur?

(Əyanlardan biri ox-kaman düzəldib atmaq istəyir.)

I əyan

Vurmaq olarmı?

II əyan

Bir dayan, pəri də heç vurularmı?

I əyan

Yəqin günah olar.

II əyan

Günahdır, günah.

Xaqan

Səbrim, taqqətim də tükəndi, Allah.
O, sular qızımı, su sonasımı,
Ya Günəş odumu, ay parasımı?
Bəlkə dağ gülündür, insan olubdur?
Bəlkə də.., insandır gülə dönübdür?

I əyan

Ehey!.. Ehey!..

(*Sara heyrət içində dönür. Hamı heyrətlənir.*)

Sən insansan, yoxsa pəri?
Ehey! Kimsən?
En gəl bəri.

II əyan

Yox, o nurdur, qonub dağa,
Mütləq göydən enib dağa.

Xaqan

Kimsən? Nəsən? Dillənsənə?
Nə ad verək ey nur, sənə?

I əyan

Nə xilqətsən? Söylə görək,
Sən sonasan, yoxsa mələk?

Sara

Mən insanam.

II əyan (Sevincək)

Aha, dindi.

Xaqan

Şükür olsun, o insandı,
Söylə gözəl, kimsən belə?
Yaraşıqsan dağa, çölə?

Sara

Bir əkinçi qızıyam mən.
Nə istəyir fateh görən?

Xaqan

İstəyim sən, ey pərizad,
Səni gördüm, söndü həyat,
Gözlərimdə təkcə sənsən,
Yaradan Xudaya ehsən!
Mənə könül ver, baharım,
Sənin olsun bütün varım.

Sara

Bilməm, fateh, ya xaqansan,
Başdan ayağadək qansan.
Əvvəl soruş, könlüm hanı,
Barı sonra istə onu.

Xaqan

Yaxşı... Söylə, könlün hanı?

Sara (xeyli susur)

...Mən sevmişəm Xançobanı,
Könlüm onda.

Xaqan

Xançobanda?!
Mənim gülüm, sən, dəlisən,
Sən ki, göylər gözəlisən.
Şaha vardır ləyaqətin,
Mənəm sənin, xoş qismətin.

Sara

Yox, ondadır könlüm, inan,
Məgər adil deyil xaqan?

Xaqan

Qız, gözəllik önündə bil,
Nə aqil var, nə də adil.

Sara

Bil, ey Xaqan, nişanlıyam,
Bil ki, əhd-peymanlıyam.

Sındırıqmı bu zənciri?
Alınarmı könül geri?..
Etibarsız əgər olsam,
Ən qiymətli gövhər olsam,
Qeyrisini sevər olsam,
Qınamazmı ellər məni?

(Xaqan və əyanlar ovsunlanmış halda onu dinləyir.)

Mən əhdimi danar olsam,
Qeyri oda yanar olsam,
Peymanımtək sınar olsam,
Bu insanlar neylər məni?

Xaqan

Mən də səndən döñər olsam,
Yaşatmasın illər məni...
Bu elatda kimin vardır?

Sara

Bütün elat mənə yardımır.

Xaqan

Söz oynatma.

II əyan

Söz oynatma,
Söylə, mətləbi uzatma...

Sara (çarəsiz qalaraq)

Atam vardır.

Xaqan

O hardadır?

Sara

Bu qayanın dalındadır,
Dən sovurur, taxıl yiğir.

Xaqan

Ah, eləmi?

(I əyana)

Onu çağır.
Görüm kimdir o bəxtiyar,
Belə nadir gövhəri var.

(I əyan gedir.)

Sara

O sahibdir, ey hökmdar.
Bax, bu dağlar, bu qayalar,
Bu zəmilər, bu tayalar
Onunkudur. O sahibdir
Hətta sonsuz göylərə də,
Bu gördüyün yerlərə də.
Hər yer, hər yer onunkudur,
Çünki əkən, biçən odur.
O sahibdir çöllərə də,
Təkcə mənim könlümə yox.

Xaqan

Qız, nankorluq eləmə çox,
O atadır.

(I əyan Soltanla gəlir. O təzim edir.)

S o l t a n

Salam, xaqan.

X a q a n

Xoş görmüşük. Bumu atan?

S o l t a n

Bəli, mənəm. Sözünüz nə?

X a q a n

Bir dinlə, Allah eşqinə.
Mən yol keçən bir xaqanam,
Sizin kimi bir insanam.
Yol üstü çıxdıq şikara,
Düçar olduq bu nigara,
Ver qızını alım qoca,
Elimə aparım, qoca.

S o l t a n

Bəlkə də xaqan haqlıdır,
Könül sevib, neyləyəsən?..
Amma, qızım adaxlıdır...
Könül verib, neyləyəsən?
Qızım, bir çoban yarıdır,
Əmanətdir, bil ey xaqan.
Qeyri ovçu şikarıdır,
Rica etmə, gəl ey xaqan.

X a q a n

Yoxsul bir kəndcisən, bir düşünsənə,
Xuda verib sənə belə xəzinə.

Onu israf etmə çoban-çoluğa,
Qoy qızın qovuşun bəxtiyarlığa.
Səni də dövlətlə qane edərəm,
Bir də, sanma burdan onsuz gedərəm.

S o l t a n

Ey xagan, dövlətə namus satılmaz,
Bil ki, halallığa haram qatılmaz.
Mən dövləti alıb, qeyrət vermərəm,
Qeyrət də dövlətdir – dövlət vermərəm.

X a q a n

Kişi, tərslik etmə, mənə ver qızı,
Bil, xoşbəxt edərəm o sərvinəzi.
Əgər ki, verməsən, zorla alaram,
Özün düşünsənə, mən hökmdaram.

S o l t a n

Elə ona görə inanıram ki,
Yəqin ağıl ilə iş görər hakim.

X a q a n

Yox kişi, ağlımı qızın alıbdır,
İndi məndə yalnız qəzəb qalıbdır.

(Əyanlara)

Götürün!

(Əyanlar Saranın qollarını bağlayıb aparırlar.
Soltan qızına doğru atılır. Onu tutub saxlayırlar.)

S a r a

Ah, ata!

S o l t a n

Kömək ol, Allah!
Allah, heç olurmu belə bir günah?

X a q a n

Aparın!

(*Saramı aparırlar. Ata dartinur.*)

S a r a

Atacan...

S o l t a n

Neyləyim, Allah.
Dərdimi mən kimə söyləyim, Allah?

S a r a
(*fəryadla*)

Ata! Vermə məni, qurbanın olum.
Axı mən Xançoban əmanətiyəm!
Ata, qıyma ki, mən xaqqanın olum,
Olsam bir sevdanın xəyanətiyəm.

S o l t a n

(*diz çöküb dağlara yalvarır*)

Gedir sənin qızın, dağlar,
Yol vermə, dağlar, yol vermə!
Hani sənin sözün dağlar,
Yol vermə, dağlar, yol vermə.
Sinacaqdır bu vüqarın,
Solacaqdır gül baharın.
Ağlayacaq bulaqların,

Yol vermə, dağlar, yol vermə!
Güllərin boynun bükəcək,
Ellərin qan-yaş tökəcək,
Çoban sənə göz dikəcək,
Yol vermə, dağlar, yol vermə!

Xor

Yol vermə, dağlar, yol vermə!
Yol vermə, dağlar, yol vermə!

(*Ata-bala bir-birinə baxa-baxa qalib. Xorun sədasi dağ gurultusuna çevrilir. İldirim çaxır, şimşək dağı odla parçalayır. Güclü sel gəlir. Getməkdə olan Sara fəryad edir. Soltan aşıb-daşan çaya baxıb dartinir, əyanların əlindən çıxır.*)

Soltan

Gel bir məni eşit, xaqan,
Mənim sənə sözüm vardır.
Qan ağlaram, etmə güman,
Məndə dərdə dözüm vardır.

(*Xaqan və əyanlar ayaq saxlayır.*)

Xaqan

Durun.
Nədir sözün, qoca?

Soltan

Böyük xaqan, qoy əvvəlcə,
Qızım ilə vidalaşım,
Sonra səninlə danışım.
Bunun üçün əmr elə ki,
Qollarını qoy açınlar.
Ayrılıqdır, həsrətim var,
Ata-bala qucaqlaşaq,
Sonra xaqan, uzaqlaşaq.

Xaqan

Açın!

(*Saranın qollarını açırlar. Ata-bala qucaqlaşırılar.
Onların nəzərləri aşıl-daşan çaya çevrilir.*)

Sara

Xaqan, mənim də sözüm var,
Qoy söyləyim, sonra apar.

Xaqan

Yaxşı...
Nədir sözün, gözəl?
Uzaq olma, bir yaxın gəl.

Sara

Aparırsan apar məni, ey şahım,
Qara bəxtim yazan yerdi bu yerlər.
Heç bilmirəm nədir axı günahım?
Əlim yerdən üzən yerdi bu yerlər.
Olacağam doğma ellər ayısı,
Həmdəmimdi dolayların əyriSİ.
Neyləyirəm, şah da olsa qeyriSi,
Xançobanım gəzən yerdi bu yerlər.
Mən gedirəm, burda həsrət qalacaq.
Banu nənəm saçlarını yolacaq,
Bir atam var gözü yaşla dolacaq.
Həsrətimə dözən yerdi bu yerlər.
Qaçaq idim, o suların boyunca,
İzin ver ki, bir də baxım doyunca.
Qan ağladı, ayrılığı duyunca,
Tərlan könlüm süzən yerdi bu yerlər.

Xaqan

Yaxşı, pərim, bax doyunca,
Bu üzgünlük nədir bunca?

Sara
(Çayın sahilinə gəlir.)

Əlvida, sular, əlvida.
Əlvida, izlərim mənim.
Əlvida, dağlar, əlvida,
Əlvida, düzlərim mənim.

(Diz çöküb əllərini göylərə doğru uzadır.)

Ya Rəbb, məni bağışla sən,
Qəsd edib cana, gedirəm.
Bilməm könül istər nədən,
Dönüb qurbana, gedirəm.
Bu yerlərin tər gülüydim,
Xançobana sevgiliydim.
Mən ki, Tanrı vergiliydim,
Əhdi-peymana gedirəm.
Mən Sarayam, yandım oda,
Yanar odlar sönər suda,
Belə rəva bildi Xuda,
Həmin məkana gedirəm.

(Ağlayan atasına baxaraq ayağa qalxır. Dərin bir hönkürtü ilə.)

Olacaqlar olsun gərək,
Ağlama, atam, ağlama!
Tanrıya qarşı gedərək,
Ağlama, atam, ağlama!
Mənə üzgün baxma belə,
Xançobana bunu söylə.
Sən haqqını halal eylə,
Ağlama, atam, ağlama.
Bir taleyin yazısıyam,
Bir oğlanın arzusuyam.
Mən bu çayın ruzusuyam,
Ağlama, atam, ağlama.
Ağlama, ey mənim çarəsiz atam.
Qoymaram balanı əllər aparsın.

Nə xaqan, nə çoban, yalnız o butam.
Qoy nakam Saranı, sellər aparsın!

(*Bir anda özünü çaya atır.*)

Soltan
(fəryadla)

Ax! Binamus olmaqdansa,
Raziyam könlüm ağlasın.
Napak qollar qucmaqdansa,
Qoy pak sular qucaqlasın!..

(*Hami heyrət içindədir.*)

Get, namərd, get, hünər etdin,
Bir gör, bir gör nələr etdin.
Bir əkinçi baba idim,
Bu düzlərdə mələr etdin,
Kəmənd atib nişan etdin,
Sən könlümü viran etdin.
Bir gör, bir gör nə qan etdin,
Açmadı, qönçələr soldu.
Neçə evlər yixmiş idin,
Bu onlardan betər oldu.
Ov etməyə çıxmış idin,
Ovun da ki, hədər oldu.

(*Hami donub baxır, mahni səslənir. Soltan dəlicəsinə
donmuş xaqanın qarşısına gəlir.*)

Əyanlar

Çəkil, qoca.

Xaqan
(peşiman halda)

Durun! Qoy desin qoca.
Qoy məni ittiham eyləsin qoca.

Soltan

İkimiz bir oyun oynadıq, ey şah!
Həm sən qalib oldun, həm mən, həm o mah,
Bəs hanı qələbə, göndərsin Allah?
Sənin də əlin boş, mənim də əlim.
O yoxdur, deməli məğlub olmuşuq,
Odur ki, beləcə donub qalmışıq,
Kədəri yoğurub, sevinc almişıq,
Sənin də əlin boş, mənim də əlim!

(*Xaqan bu sözlər altında əriyərək təəssiüf və qəm dolu görkəmilə peşman-peşman əyanlarla gedir.*)

Soltan

(*Havalı halda sahilə gəlir, diz çökür.*)

Ay sular, neylədin ciyərpəramı?
Neylədin, neylədin mənim Saramı?
Necə sağaldarsan ürək yaramı?
Ağlar qalacağam mən indən belə...

(“Apardı sellər Saramı” mahnisinin həzin melodiyası
səsləndikcə Soltan ətrafindakı gülərdən qırıb çaya atır.
Banu nənə, bir dəstə el qızı, Qəmərgül və Huri ana ilə gəlir.
İgidlər dəstə ilə gəlib keçirlər. Hərəkətlərində axtarış var.)

Banu nənə

Haray ellərim, haray!
Şanə tellərim haray!
Bir vədəsiz yel əsdi,
Tökdü gülərim, haray!

Huri ana

Gəlmüşdi nişan, balam,
Ürəyi şan-şan balam.
Hardansa bir yel əsdi,
Oldu pərişan balam.

Banu nənə

Əzizim nuru idin,
Gözümün nuru idin.
Yoxsan, indi neylərəm?
Ümidim yeri idin.

Huri ana

Əzizim lay-lay deyim,
Gəl sənə lay-lay deyim.
Tapmaram cənazəni,
Üstündə lay-lay deyim.

Qəmərgül

A çay, suyun axmaz olsun,
Sel bəndini yıxmaz olsun.
Sən ki, belə qan elədin,
El üzünə baxmaz olsun.

Huri ana

Dağlar, gülün bitməz olsun,
Başından çən getməz olsun.
Bəs elin gülün neylədin?
El dadına yetməz olsun.

Soltan

Göz yaşından bac istədin,
Məgər azmı suyun, a çay?
Qəlbimdən xərac istədin,
Verdim, aldın pavın, a cay.

(Qəmərgül onu görüb heyrətlənir.)

Qəmərgül

Banu nənə, bir bax, odur,
Gör necə də qorxuludur.

(*Banu nənə Soltana yaxın gəlir.*)

Banu nənə

Nə edirsən, Soltan?

Soltan

Banu?..
Mənmi?.. Mənmi nə edirəm?
Görmürsən nə edirəm?
Gül düzürəm məzarına.

Huri ana

Xudan kömək olsun ona.

(*Soltan dəlicəsinə ətrafa baxır.*)

Soltan

Hani Saram? Hani Saram?
Hani balam? Hani balam?
Aman! Yoxdur Saram mənim!
Göynər oldu yaram mənim!
Hani Saram, hani Saram?
Hani balam? Hani balam?

Banu nənə

Gedək, Soltan, gedək burdan,
Bir az dincəl alaçıqda.

S o l t a n

Yox, yox, Saram yalqız qalar,
Banu, elə işmi olar?

Q ə m ə r g ü l

Soltan baba, gedək burdan.

S o l t a n

Yox, ayrılmam bu məzardan.
Axan sular göz yaşlarım,
Bu çay onun məzarıdır,
Dağlar onun baş daşları,
Qayalar yadigarıdır.
Onu burda dəfn etmişəm,
Keşik çəkmək oldu peşəm.

H u r i a n a

Gedək, Soltan, gedək burdan,
Gedək dincəl.

S o l t a n

Yox, yox. Əsla
Mən gözlərəm Xançobanı.
O gələcək bir təlaşla,
Soracaqdır Saram hanı?
Bəs nə cavab verəcəyəm?
Aman Allah, ölücəyəm!..

B a n u n ə n ə v ə H u r i a n a

Gedək, Soltan.

S o l t a n

Yox, yox, odur!
Odur gəlir Xançobanım!
Gəlir halı pərişanım!
Baxın...

Qəmərgü1
(*uzaqlara baxaraq*)

Hanı? Yox, babacan,
Kimsə yoxdur.

S o l t a n

Odur, inan!
Bax... odur gəlir Xançoban!
Baxışında sualmıdır,
O yuxumu, xəyalmıdır?

(*Xançoban pəjmürdə xəyal kimi görünür. Əlində Saranın sazını tutmuşdur.*)

X a n ç o b a n

Aran! Aran! Hanı Saran?

Qızlar

Çoban, yoxdur sənin Saran.

X a n ç o b a n

Aran! Aran! Hanı Saran?

Qızlar

Çoban, yoxdur sənin Saran.

Xançoban

Bağban idim gülüstana,
Qorxurdum ki, gül islana.
Belə bəslənə-bəslənə,
Güllərim soldu neyləyim?
Axtarıram gül Saramı,
Məcnun çağırın çobanı.
Məskən eylərəm səhranı,
Başına gəldi, neyləyim?

Soltan (dəhşətlə)

Xəbər verin Xançobana,
Gəlməsin daha Muğana.
Gəlsə batar naħaq qana,
Apardı sellər Saranı.

Xor

Apardı sellər Saranı.
Apardı sellər Saranı.

(Xorun sədaları altında Xançoban özünü qayalar çurpir.)

Xançoban

Getdi əldən o nigarım,
Yaman döndü ruzigarım.
Qaldı məndə yadigarı,
Onsuz necə, dözüm, dağlar?

I qız

Ay ellərin Xançobanı,
Gəl bu qədər üzmə canı.
Axtarırsan yarın hanı,
Apardı ellər Saranı.

X a n ç o b a n
(*Dağlara*)

Sən ki, mənə həmdəm idin,
Niyə döndü üzün dağlar?
Bir işıqlı aləm idin,
Bəs hanı gündüzün, dağlar?

Q e m e r g ü l

Sular ona vurğun idi,
O, sulara uyğun idi.
Gəldi-gedər duyğun idi,
Apardı sellər Saranı.

X a n ç o b a n

Oxşar idi səni külək,
Könlün idi gözəl-göyçək.
Qoynun idi çiçək-ciçək,
Bəs hanı nərgizin, dağlar?..

Ə k s - s e d a

Bəs hanı nərgizin, dağlar?..

II qız

Get sən qoşul elatına,
Alışma eşqin oduna.
Yetişmədin muradına,
Apardı sellər Saranı.

X a n ç o b a n

Al qumaşa bürünərdi,
Zülfü yerlə sürünərdi.
Güneyində görünərdi,
Hanı sənin qızın, dağlar?!

Əsk-səda

Hanı sənin qızın, dağlar!?

III qız

Kəs ümidin qayıt elə,
Bu sahildə qalma elə,
Axtarırsan bilə-bilə.
Apardı sellər Saranı.

Xançoban

Onsuz divanə olmuşam,
Dərdə nişanə olmuşam.
Dönüb əfsanə olmuşam,
Neyləyim de, özün dağlar?!

Xor

Neyləyim, de özün, dağlar?
Hanı sənin qızın, dağlar?

Qızlar

Sellər gəldi daşa-daşa,
Canım qurban qələm qaşa.
Oğlan, əlin çıxdı boşा,
Apardı sellər Saranı,
Apardı sellər Saranı.

Qəmərgül

Dindir sazi, oxu, çoban,
Neynək, belə yazdı yazan.

Xançoban

Gözəl qızlar, gözəl qızlar,
Görmürsüzmü çoban sızlar?
Bu saz deyil, bu Saradır,
Bunun da bağıri yaradır.

Dinsə əgər qan-yaş tökər,
Xoşmu olur sizə məgər?

Qızlar

Oxu çoban, oxu çoban,
Neynək, belə yazdı yazan.

Xançoban (Sazi sinəsinə sixir.)

Oxu, Saram, oxu, Saram,
Oxu deyir el qızları.
Oxu, dərdim olsun aram,
Səsini dinləyim barı.

(Xançoban sazi çaldıqca Saranın xəyalı sulardan boylanır.)

Xəyal

Fələk bizi nakam etdi,
Ağla, Xançobanım, ağla.
Dərd içində ömür bitdi.
Ağla, Xançobanım, ağla.
Sara Aydı, batdı suda,
Muradin vermədi xuda.
Yarın sənə oldu fəda,
Ağla, Xançobanım, ağla.

(Xəyal yox olur.)

Soltan

Gedin deyin Xançobana,
Gəlməsin bir də Muğana!
Gəlsə batar nahaq qana,
Apardı sellər Saranı.

Xançoban

Arpaçay, hey axarsan,
Məni xatırlayarsan.

Qoynunda pəri varsa,
O mənim nigarımdır.

S o l t a n
(*onu izləyə-izləyə*)

Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana!

X a n ç o b a n

Dünya, əlvida, dünya.
Yol gedirdim, əylədin.
Səndən bir çoban keçdi,
Onu kamsız eylədin.

X o r

Dünya, əlvida, dünya,
Dünya, əlvida, dünya.

S o l t a n

Xəbər verin Xançobana,
Gəlməsin bu il Muğana.
Gəlsə batar naħaq qana,
Apardı sellər Saranı.

X a n ç o b a n

Nu bu il, nə gələsi il,
Xançoban gəlməz Muğana.
Muğan ta o Muğan deyil,
Xançoban gəlməz Muğana.
Xançoban bu canı neylər,
Sarasız Muğanı neylər?
Muğan Xançobanı neylər,
Xançoban gəlməz Muğana.

(*Xançoban xəyala dönüb yox olur. El çayın sahilinə toplanıb Xançobansız dağlara, Sarasız sularda baxır. Mahni səslənir.*)

Banu nənə

Dağlar, sən hey ucalarsan,
Dünya durduqca qalarsan.
Yaz sinənə bu dastanı,
Eldən-elə apararsan.

Qəmərgül

Aylar ötər, ilə dönər,
Sellər ayna gölə dönər.
Gül qızıydı, gülə dönər,
Yaşadar güllər Saranı.

Soltan

A çay, sən hey axarsan,
Dünya durduqca varsan.
Saranı alan kimi,
Alıb aparan kimi,
Apar bu mahnını da
Bizdən uzaq illərə,
Apar eldən-ellərə,
Gələcək nəsillərə.

(Mahnı daha gur səslənir.)

“Arpaçayı aşdı-daşdı,
Sel Saranı aldı qaçıdı.
Ala gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Arpaçayı dərin olmaz,
Axar suyu sərin olmaz.
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı...”

PƏRDƏ

SON

ƏKRƏM ƏYLİSLİ

(1937)

Naibov Əkrəm Nəcəf oğlu, – nasir, dramaturq, tərcüməçi Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində, ali təhsilini Moskvada, M.Qorki adına Ədəbiyyat İnstитutunda almışdır (1965–1968), “Gənclik” nəşriyyatının baş redaktoru (1968–1970), “Mozalan” satirik kino-jurnalının baş redaktoru (1970–1971), Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru (1974–1978), “Azərbaycan” jurnalının baş redaktoru (1978–1983), Yaziçilar İttifaqının katibi (1987–1991), “Yaziçı” Ədəbi nəşrlər evinin direktoru (1992-ci ildən) vəzifələrində çalışıb.

“Gilas ağacı” adlı ilk kitabı (1961), “Adamlar və ağaclar”, “Kür qıraqının meşələri”, “Gilənar çiçəyinə dediklərim”, “Bu kənddən bir qatar keçdi, “Ədəbiyyat yanğısı”, “Əylisdən Əylisən” və s. kitabların müəllifidir.

“Mənim nəğməkar bibim”, “Quşu uçan badaqlar”, “Yaşıl təpə”, “Vəzifə”, “Bağdada putyovka var”, “Bir cüt bədmüsək ağacı”, “Anamın pasportu”, “Qıymətli qafiyələr”, “Yazığam sevmə məni”, “Şeytan tələsi” pyesləri Gənc Tamaşaçılar, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Dərbənd, Ağdam teatrlarının səhnələrində oynanılmışdır. Bir neçə pyesi L.Zorin, L.Petruşevskaya, V.Korostilov tərəfindən rus dilinə tərcümə edilmişdir. Əsərləri bir çox dillərə tərcümə edilmişdir.

Turgenevin, Korolenkonun, Rausovskinin, Puşkinin, Aytmatovun, Vollün, Markesin və s. dünya yazıçılarının bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Yaziçilar İttifaqının üzvü (1967), Azərbaycan Xalq yaziçisi Lenin mükafatı laureati (1968), Əməkdar İncəsənət Xadimi (1987), M.F.Axundov adına ədəbi mükafatın laureati (1991) olmuşdur.

YAZIĞAM, SEVMƏ MƏNİ

Dialoq, remarqa və şeirlərdə müasir sevgi nağılı

SÖHBƏTDƏ

Şirin
Səyyad
Ağabeyim
Agamusa
Ruba
Baxış

Böyük SABİRİN ruhu və bir dəstə hoqqabaz

PROLOQ

Kənd yerində ağaç-budaqlı həyət. Ağaclarдан o yanda – alçaq damlı bir ev var idi, bir daş hasar idi; hasardan bir qədər aralıda (həyət tərəfdə) budaqlarına meynə sarılmış bir uzun-şivərək armud ağacı gözə dəyirdi və o ağaçın tuşunda, o daş hasarın üstündə tərpənmədən oturmuş 14-15 yaşlı oğlan uşağı – uzaqdan-uzağa – adamdan çox, adam kölgəsinə bənzəyirdi. Gecəydi. Göylüyündən göz qamaşan göy üzündə gümüşü ulduzlar işarirdi. Səhnədəki evi, ağaç-budağı, hasarı ve hasarın üstündəki 14-15 yaşlı oğlan uşağını az-maz nəzərə çarpdıran da elə o parlaq ulduzların gümüşü işığıydı...

Nə səs, nə səmir. Qaranlıqda baş-başa vermiş kol-kosun, ağaç-budağın arasından gələn titrek, piçiltili söhbəti – hasarın üstündə oturan Baxışla birgə – sanki ulduzlar da eşitmək istəyirdi.

Axşam böcəklərinin ahəngdar nəğməsi altında – böyük, kiçik fasilələrlə – gah Şirinin, gah da Səyyadın səsi ucalırdı.

Şirin. Qurban olum ona: səni bura göndərən Allaha qurban olum... Bu gecəni yaradan Allaha, Səyyad!.. Allah məndən almışdı bu dünyani. Tamam almışdı, Səyyad. Bu evə gəlin gələndən, elə bil, yeri-göyü almışdır mənim əlimdən. Ölümüşdüm, qurbanın olum, bir quruca nəfəsim qalmışdı!.. Elə bilirdim, day görməyəcəyəm səni: nə ölü bilirdim, Səyyad, nə də bu dünyada yaşamağımdan xəbərim vardi. Gəldin – diriltdin məni, yeri-göyü qoydun yerinə... Demirəm – ölü-cəydim sən gəlməsən. Nə bilim, bəlkə ölməyəcəydim. Ancaq bu ilin qışı yaman gözümə durmuşdu. Səyyad – yazın əvvəlindən, hələ lap bənövşə vaxtından... Bir də qış olsa, deyirdim, öləcəyəm yəqin. Yayda-yazda həyət-bacada günü birtəhər yola vermək olur.

Yaz açılandan, həmişə fikrim-zikrim o olub ki, arvad yatsın, özümü salım həyətə, oturum – sənnən səhbət eləyim ürəyimdə. Bildir, qış üzunu, o evdə səni yadına salmaqdan da qorxmuşam, Səyyad. Elə bilmışəm, arvad düz ürəyimin içində baxır. Görür ki, orda yoxdur onun oğlu. Qorxmuşam... Qorxmuşam, birdən baxar arvad – görər səni ürəyimin içində, işi bilib, parça-parça doğrayar məni... Lap dünya alt-üst olsa da, mən gərək bu evə gəlin gəlməyəydim, Səyyad, taxsır özümüzde oldu.

Səyyad. Yox, sənin nə taxsırın? Taxsır onnarda oldu, Şirin: məni heçdən şərə salan o əclaflarda. Türmə-zad mənə qətiyyən yer eləmirdi. Ancaq o şər bərk yandırıdı məni. Kolxozun xırmanınnan dən oğurlamaq min il qala mənim heç yuxuma da girməzdi. O axşam danamız naxırdan gəlməmişdi. Gecəyarısı birdən beynimə yerləşdi ki, durum gedim, axtarım heyvanı. Neybət ondan qabaq da bir dəfə qaçmışdı naxırdan, gedib xırmanın altındakı heyvalıqdan tutub gətirmişdim. Bəlkə, dedim, yene orda olar. Elə heyvalığa təzəcə çatmışdım ki, bir də gördüm xırmandan üç qatır gəlir. Hərəsinin də belində – üç tay taxıl. İndiki ağlım o vaxt olsayıdı, çəkilib bir yerdə gizlənərdim. Ancaq nə bileydim elə olacaq. Öz gözүynən görməsə, kimin ağlına gələrdi ki, xalxin gündüz zülmünən əkib-becərdiyini gecələr daşıyırlar üç-dörd adamın evinə: sədrin, briqadirin, hesabdarın, anbardarın... Yükü aparan da kim olsa yaxşıdı: Əmiraslan – kolxozun gecə qarovalçusu. Çıxdım yola, yaxaladım Əmiraslanı. O, taxılı hara aparmağına da elə özü dedi o əclafın... Dana da ordaydı yenə – o heyvalıqda. Gətirdim saldım töyləyə. Elə təzəcə yerimə girmişdim ki, bir də gördüm, Şirin, döyürlər qapını. Çıxdım. Elə o çıxmışınan da basıb maşına, aparıb qatdırıb məni rayon türməsinə. Adımı da qoydular xırman oğrusu. Əmiraslan məhkəmədə qırmızı-qırmızı üzümə dardı. Sonra Bakının türməsində yatdım – üç il yarım. Neçə dəfə məktub yazmışdım sənə. Ancaq göndərmədim heç birin.

Şirin. Niyə, Səyyad, niyə göndərmədin?!

Səyyad. Dedim birdən ələ-zada keçər. Ara yerdə dilə-dişə düşərsən.

Şirin. Bəs o vaxt niyə elə elədin, Səyyad: biz sənnən küçədə rastlaşanda?.. Yanımdan dümdüz keçib-getdin. Heç mənə salam da vermədin, heç başını qaldırıb bir dəfə üzümə də baxmadın... Yadın-dadı – türmədən təzə gəlmışdin? Mən də çəsmədən gəlirdim – iki dolu vedrəynən... Allaha qurban olum, ay Səyyad, o gün Allah, elə

bil, durduğum yerdəcə bir ağır daşa döndərdi məni. Bircə o vedrələri yerə qoymağa gücüm çatdı. Sonra qolumu uzatdım ki, götürüm vedrələri, gördüm çatmir qollarım... Qollarım o vedrələrə gedib çatmırdı, Səyyad!.. Ordan buracan beş-on addım yolu gəlincən bir Allah bilir mən nə çəkdim o gün. Mehbalı da evdəydi tərslikdən. Əvvəl bərk qorxdu yazıq. Sonra gördüm sevinir ürəyində. Ağlına gəlmışdı ki, yəqin yerikliyirəm – ona görə pozulub halım. Sevinmişdi... Mehbalı hər şeyi bilirdi, Səyyad. Görürdü ki, sevmirəm onu, istəmirəm. Əli ətimə dəyəndə hərdən özü də görürdü ki, ətim çımcəşir. Onda yazığı gəlirdi, günlərlə əl vurmurdu mənə. İstədiyi bircə oydu ki, uşağı olsun. Uşaq olsa, elə bilirdi, səndən dönəcək ürəyim. O da olmadı, Allaha şükür. Yazığın, əsgər gedəndə, day o ümidi də qal-mamışdı. İndi bir ildən çoxdur, davadadı – nə xəbəri çıxır, nə kağızı gəlir. Özü də qəribə işdir, Səyyad, bu gün səni görənnən sonra Allaha naxoş getməsin, elə bilirəm heç əvvəldən olmayıb o Mehbalı...

Danişa-danişa, hər ikisi kolların dalında gözdən itir.
Müəyyən fasilədən sonra.

Səyyad (*olduqca ehtirasla*). Olmayıb! Olmayıb! Olmayıb!.. Ah, Şirin... Bu nədi, Allah, Allah... Bu necə gecədi, Şirin...

Şirin. Alırsan?! Al... Al canımı!.. Uy, Səyyad, qopart, qopart ürəymi... Uy, uy, uy... Allah öldür məni...

Səyyad. Sən mənim arvadımsan, hə, Şirin?.. Deynən: arvadınam sənin.

Şirin. Arvadinam, oy, Səyyad, arvadinam.

Səyyad. Deynən: qız doğacağam sənə, oğlan doğacağam.

Şirin. Sənə qız doğacağam, Səyyad, oğlan doğacağam.

Səyyad. Deynən: doymayacağam sənnən – ölüncən, axır nəfəsiməcən.

Şirin. Doymayacağam: qəbriməcən, axır nəfəsiməcən... Uy, uy, Səyyad, ağrin mənə gəlsin.

Səyyad. Deynən...

Baxışın hasar üstündəki tərpənməz silueti əvvəl az-maz hərəkətə gəlir. Sonra Baxışdan qorxunc və qəhərli bir hıçkırtı fəryadı qopur. Hıçkıraq birdən eşidilib, birdən də kəsilir... Zorla sezilən tappılıt: Baxış hasardan atılıb gözdən itir.

Sükut. Səhnə arxasında – hərəkət.

Şirinlə Səyyad kol dalından çıxır.

Səyyad. Səsi eşitdin?
Şirin. Yox. Nə səs?
Səyyad. Elə bil adam ağlayırdı.
Şirin. Adam olmaz. İndi adam nə gəzir.
Səyyad. Axı tappilti da gəldi.
Şirin. Mən eşitmədim... Deyirsən yəni arvad çıxar həyətə?
Çıxmaz, qorxma. Yatdı – yatır, daş kimi. Gecə vaxtı ömründə çöləzada çıxmaz... Olsa, pişikdən-zaddan olar yəqin... Bu vədənin yuxusu çox şirin olur. Odu bax, Səyyad: görürsən – ulduzlar da bozarır yavaş-yaşaş. Bir azdan işıqlaşacaq hava.

Səhnə nisbətən işıqlandıqca Səyyadla Şirin daha qabarıq nəzərə çarpir. Səyyad – əsgər geyimində: pencəyini çıynına salıb, bir qolu çıynınınənən sarıqlıdır. Şirinin donu yan-yörədən büzüşüb qısalıb, onun altdan geydiyi ağ gecə köynəyinin ətəyi açıqdadır... Hər ikisinin saçı – pərakəndə.

Səyyad (*qəhərli, fikri uzaqlarda*). Ay, zalim dünya... Hirsimnən az qalıram bağırıram, Şirin: axı niyə belə olmalıydı? Mən sənin illərinən həsrətini çekmişəm. Gecələr yuxumda sənnən əlləşmişəm sehərəcən, gündüzlər gözümü açıb, hər yerdə səni görmüşəm. Dünən o həkim, Allah onu var eləsin, mənim ordan, o hospitaldan bir gecəliyə bura gəlməyimə icazə verəndə hər şey yuxu kimi gəlirdi mənə... Ümidim yox idi ki, görəcəyəm səni. Bu gecəni sənnən bir yerdə olacağam... Dayanıb – Mahaçqalanın vağzalında – poyezin gəlməyin gözlüyürdüm. Ancaq yenə inanmirdim ki, məni buraxıblar o hospitaldan. İnanırsan: dəli kimiydim. Fikirləşirdim ki, tutalım lap gəlib çıxdım bura – mən burda bir gecənin içində səni necə tapacağam, kimə deyəcəyəm ki, mən gəlmışəm, gedin Şirini ərinin evindən tapın gətinən mənim üçün. Düzdü, bilirdim Mehbalı əsgərlikdədi. Ancaq bilmirdim axı sən necə baxacaqsan bu işə. Bilmirdim: yenə istəyirsən məni, ya istəmirsən. Bilmirdim: mən bu qapını döyəndə kim çıxacaq qabağıma – sən çıxacaqsan, yoxsa qayınanan çıxacaq... Gəldim, Şirin, Allah rast saldı tapışdıq. İndi mən səni bu kənddə qoyub, necə gedim, Şirin?

Şirin (*sifəti yaş içində*). Getməlisən də, qurban olum. Özündən asılı deyil ki... Ancaq, Səyyad, bəlkə, deyirəm, gedib ayaqüstü də olsa, Təyyibə xalaya bir baş çəkəydin. Sevinərdi. Heç olmasa, görərdi ki, sağsan.

Səyyad. Hə?.. (*Fikrə gedir.*) Yox, nə danışırsan?.. Tək arvaddı, gecənin bu vaxtı gedib qorxudaram yazığı. Həm də indi görsə məni, sonrası bir az da pis olar onun üçün. Yoxluğuma öyrəşib necə olsa. Gedib arvadı təzədən əzab-əziyyətə sallam.

Şirin. Elədi. Orası da var.

Səyyad. Anamı tez-tez görürsən?

Şirin. Hə. Hərdən görürəm çəsmədə-zadda.

Səyyad (*fikrə gedir, qəfildən*). Bu nə olan işdi, Şirin: Çopurun səsi gəlmir axı.

Şirin (*hoyuxmuş*). Hə, gəlmir... Qorxursan ölmüş olar itin?.. Öləməyib, qorxma. Dünən gecə səsi aləmi götürmüdü. İtdi də, onun da canı var. Yəqin yorulub yatıb.

Səyyad. Nə danışırsan, bu vaxt Çopur yatar? Dünya dağıla, gecə vaxtı yatmaz Çopur. Yəqin anam qışqırıb üstüne, küsüb gizlənib bir yerdə. Küsəndə bir-iki gün səsi çıxmaz. Vur-öldür çörəyə-zada da yaxın düşməz. (*Üzünü kənara tutub, əllərinin arasından astadan çağırır.*) Çopur, ay Çopur!.. Mənəm, Səyyad! Nə olar, hür bir dəfə... Gedirəm, Çopur, gəldiyim yerə gedirəm. Kişisən hür bir dəfə. Hür, Çopur, hür, rahat gedim.

Sükut... Uzaqdan it hürür.

Səyyad (*heyrət və sevinc içində*). Pa atonnan it yiyəsi!.. Gör-dün, Şirin?.. Gördün necə aldı səsimi!

Şirin (*çəşmiş*). Məhəttəl qalmalı şeydi!.. Desən heç kəs inanmaz. (*Qəfilcən diksinib Səyyadin qoluna sıgnır.*)

Səyyad. Üşüdün?

Şirin. Yox, Səyyad, üzümədim.

Səyyad. Bə niyə diksindin birdən-birə?

Şirin. Qorxdum.

Səyyad. Niyə qorxdun ki?

Şirin. Bilmirəm... Ağlıma bir şey gəldi.

Səyyad. Nə, şirin? Nə gəldi ağlıva?

Şirin. Uşaq, Səyyad... (*Əlini qarnının üstünə qoyur.*) Qorxuram uşağa qalam. İndicə, birdən-birə yaman damdı ürəyimə.

Səyyad. Olsun da, lap yaxşı. Uşağın nəyindən qorxursan? Bir-iki aya dava qurtarır Allah qoysa. O gün radioda Stalinin özü deyib. Mən ordan gələn kimi, inşallah, yiğisarıq çıxarıq burdan. Gedərik lap

şəhərdə yaşayarıq, ha çoxdu dünyada yaşamalı yer... Qorxma, ölmə-yəcəyəm. Day mən ölmərəm, Şirin. Səni gördüm, ölüm qurtardı mənim üçün. Yaram da sağalır Allaha şükür. Beş-on günə çıxacağam hospitaldan, qayıdır gedəcəyəm öz çastıma. (*Cibindən kağız çıxarır.*) Çastın adresidi. Gizlət, saxla özündə. Məktub yazarsan. Ancaq buranın poştundan göndərməyəsən – ələ-zada keçər. Rayona yolun düşəndə ordan göndərərsən. Mən sənə məktub yazmayacağam. Bilərlər, incidərlər səni. Ancaq sən yazarsan, yaxşı, Şirin? Tez-tez yazarsan.

Şirin. Yazacağam, Səyyad. Sənə hər gün məktub yazacağam. Göndərə bilməsəm də, yazacağam hər gün. Əgər yaza da bilməsəm, onda, Səyyad, görürsən o ulduzu?.. Gecələr o ulduza baxıb, sənnən danışacağam səhərəcən. Sən də, harda olsan, baxarsan o ulduza. Onda görəcəksən məni. Səsimi də eşidəcəksən... O ulduz oralarda da olur, Səyyad, – dava olan yerlərdə?

Səyyad. Olur, niyə olmur. Ulduz hər yerdə olur. Onnar, Şirin, ordan həmişə görür bizi. Ancaq biz onnarı hərdənbir görürük, ürəyi-miz dolu olanda...

Biri-birinə siğınıb, bir müddət tərpənməz dayanırlar... Səyyad uzaqlaşır.

Şirin xeyli vaxt, hərəkətsizcə, səhnədə qalır... Bayaqqı it səsi bir müddət fasıləsiz eşidilib, sonra kəsilir... Haradasa xoruz banlayır.

MAHNI

(*kişi və qadın səsilə*)

Hər yolun bir başı var,
Gəlləm, a dərdin alım.
Hər yazın bir qış var,
Billəm, a dərdin alım.

Yazığam sevmə məni,
Ölləm, a dərdin alım.
Sevginin göz yaşı var,
Silləm, a dərdin alım.

Nəqərat

(*cavan səslə*)

Bilən yoxdu sinnin-yaşın.
Tanrıım, bu nə olan şeydi...

Çəmənlər sevgidən – yaşıl,
Göyü sevgidən göydü.

Mahnının lirik ovqatında səhnə tədricən işıqlanır.

I ŞƏKİL

Həmin yerin gündüz mənzərəsi. Həyətin qabağı. Şirin yuduğu pal-paltarı tələsmədən şəriddən asırdı və şəriddən asılmış o pal-paltarın arasında Şirinin bizə tanış o ağ alt köynəyi nəzəri xüsusişlə cəlb eləyirdi.

Hasarın yanında uzun-şivərək armud ağacında indi sarılı-qırmızılı meyvələr işarirdi və o armudun budaqlarına sarılmış üzümün iri salxımlarının giləsi kənardan qapqara gözmuncuğuna bənzəyirdi.

Yenə Baxış o ağacın tuşunda durmuşdu: hasarın arxasından xəlvət-xəlvət, heyran-heyrən Şirinə tamaşa eləyirdi...

Və Şirin başını qaldıranda birdən-birə Baxışı gördü.

Şirin. Baxış?.. Gəlmisən yenə?.. Axı qadan alım, Baxış, niyə belə eləyirsən? Gün uzunu əl çəkmirsən o divardan. Armud istəyirsən, qəşəng qardaş?.. Bəlkə üzüm dərmək istəyirsən?.. Çıx, hansıdan ürəyin istəyir, dər apar. Qorxma, çıx dər nə qədər istəyirsən.

Baxış dinmir, yaziq-yaziq gülümşəyir.

– Eh, ay Baxış, ay Baxış! Sən də oyunsan başdan-ayağa. Adamin-cidənsən. Durub baxırsan məzlum-məzlum. Özün də bilmirsən nə istəyirsən. Sən axı ağıllı oğlansan. Hami deyir biliklisən, əlaçisan. Müəllimlərin hamısı tərifləyir səni. Deyirlər: məktəbin gözüdü Baxış. Ağıllı oğlan belə işi gərək görməsin axı, ay sənin qurbanın olum! Misiib durursan orda, adamınan bir kəlmə söz də kəsmək istəmirən. Bilmək olmur – dərdin-azarın nədi. Bir dillən də, nə olar, dilin ağrımız ki? Deynən: Şirin xala, ordan armud sal mənə. Deynən: çoxlu üzüm dər ver, Şirin xala, aparım anamınan yeyim... Bəlkə acsan, Baxış, utanırsan deməyə? Baxış, qəşəng qardaş, day acliqdan niyə utanırsan ki? Acsan, gedim çörək getirim.

Baxış iniltili bir səslə qəfildən hönkürür və hasarın dalında əlbəəl yoxa çıxır...
Ağabəyim – bir ayağı sarıqlı – azca axsaya-axsaya daxil olur.

Ağabəyim. Ay vələduzna, ay vələduzna... Onunku çörək deyil, aaz. Onun dərdi Zeynal dərdidi!

Şirin. Hə?.. Bu da təzə dərrdi deyəsən: "Zeynal dərdi". (*Kətili göstərir.*) Otur, ayağıvı gücə salarsan.

Ağabəyim (*oturur, nəzərləri sariqli ayağında*). Zeynal dərdi təzə dərd deyil, can-ciyrə, lap köhnənin dərdidi. Yaramı təzələmə... Angenna, nə bilim – qırıp: bax bunnar təzə dərddərdi, bunlar təzəlikcən tapılıb çıxıb. Qaldı ki, Zeynal dərdi – o özgə dərddi. Belə şeyləri sən, can-ciyrə, çətin başa düşərsən (*avazla*):

– Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,
Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.
Uzaqdan yarımi görçək əsib könlü, qaçıb röngi,
Qalib surət kimi, dildən düşüb, biixtiyar olmaq...

De görüm kimin kəlamıdı bu?

Şirin. Kimin olacaq? Elə onun olar da: Sabirin. Özün demirsən ki: mən özgə söz bilmirəm – Sabirinkindən başqa?

Ağabəyim. Bəli, bilmirəm! Ona görə ki, o, kişi söz yazıb, özü də bılıb nə yazıb. Day bunnar kimi yox: Musa durma, Musa yaz. Pam-bığa yaz, duza yaz... Belə cəhənnəmə yaz, gora yaz. Guya bunnar yazmasamış dünyanın bir tərəfi əyiləcəymış... O vaxtın elə məktəbi də məktəb idi ha, can-ciyrə! Hani bu saat elə müəllimlər: Mirzə Hadi, Mirzə Haşim, Mirzə Salam Baqi əfəndi?.. Kasıb da olsalar, hamısı şix, pərgar geyinərdilər, heç, inan ki, başmaqlarının üstündə bir zərrə toz da görünməzdii. Bax, o Mirzə Salman Baqi əfəndinin bir qiyamət qara pencəyi vardi. Şivyon pencəyidi: xırda, sədəf kimi yumru-yumru düymələri vardi. Elə ki Mirzə Baqi əfəndi geydi o pencəyi, ağ köynəyinən, ütlü şalvarnan girdi içəri – onda sinifdə hamı bilərdi ki, dərsimiz Sabirdəndi, çünki o pencəyinən, o köynəyi Baqi əfəndi hərdənbir – o da bayramda-zadda əyninə geyərdi. Dərs ki başlandı, and olsun Allaha, Şirin, adamin qulağını kəssən xəbəri olmazdı. Kişi də coşardı, nə coşardı! Sinifə-zada sığışmazdı. Gah ortalıqda, yazı taxtasının başına dolanardı, gah gedib lap o başda – axırıncı yerdə oturan Mir Teymurun qızı Gülabətinin yanında, dalını divara söykəyib şeri bir qəribə səsinən, avazınan deyərdi ki, o gün axşamacan dədəmizin adı da yadımızdan çıxardı. (*Durur, müəllimin səsini və ədalarının yamsılamağa çalışır.*) Bax, belə: sağ əli böyründə, sol əli alnınnan bir azca aralıda. Təbnən, ahəstə səsinən birdən başladı, nə başladı:

– Səradən bir dəli şeytan deyir, insanlar, insanlar!
Nədir dünyani dutmuş elmlər, irfanlar, insanlar?!
Qanan kim, qandıran kim, nəşri-irfan eyleyən kimdir?
Sizi irşad edir, görmürsünüz, fəttanlar, insanlar?!
Mühazirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar.
Şərarətdən çəkib əl, xeyro mail olmayın bir dəm.
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Şirin (*diksinir: gözlənilmədən bütün bədəni ilə bir anlığa titrəyir*). Buy, noldu mənə? Bədənim əsdi birdən-birə!

Ağabəyim (*məmnun*). Əsərsən də, bə sən nə bilmışdin Sabiri! (*Oturur.*) İndiki uşaqlar da dərs oxuyur guya. Naxırçı Şamının o töre Ruqiyyəsi də gəlib müəllim olub mənim üçün. Özləri iki eşşəyin arpasıın bölgəmmir, di gəl ki, utanmırlar keçmişdəki camaatın bədinə söz danışırlar. Guya Niqolayın vaxtında hammı avamış, arvaddı-kişili bütün xalx bisavadiymış. Ay-hay, başınız üçün sizin! Bunnar da müəllim olublar öz yannarınınan (*avazla*):

– Həmədanda qonağımdan xəbər aldım ki, şeyx.
Hansı məxluq sizin şəhəridə bişək coxdur?
Dedi: az isə de bu şəhəridə sayır məxluq,
Leyk dabbaq ilə, səbbaq ilə eşşək coxdur.

(*Özündən çox məmnun halda, kəsik-kəsik güller.*)

Şirin məfrəs içindəki yunu ortalağa çəkib, çubuqla çırpmağa başlayır.

Şirin. Sən o şeirləri elə bir dəfə eşitməynən əzbərləmisən?..
Maşallah, maşallah, doğrudan o vaxt zehn varmış insannarda.

Ağabəyim. Bə nə? Varıldı! Xalxin huşu-başı yerindəydi o vaxt. O indidi ki, camaati başibütün gic toyuğa döndəriblər. Ona görə ki, o vaxt hər kənddə bir, ya iki xalxa yolgöstərən olardı. İndi hər yerindən duran camaata yol gösterir... Ancaq mən Baqi əfəndinin dilinnən bir dəfə yox, çox eşitmışdım o şeirləri. Çoxusunu köçürdüb dəftərimə, sonra gedib evdə oturub əzbərləyirdim. (*Yanıqlı-yanıqlı yırğalanır.*) O zehni ki, sən deyirsən, bax ondaydı o zehin – o Zeynal köpək-oğlundu. Müəllimin dilinnən çıxan onun o saat beyninə həkk olunardı – istiyir şeir olsun, istiyir heç şeir olmasın. Mən o Zeynalın elə

o ağlına-dərrakəsinə vurulmuşdum da, bəs nəyinə vurulmuşdum?.. (*Xəyallanır.*) Aslanxan çuxurunun altındakı böyürtkənlik yadındadı, Şirin? Orda bir cır armud var ha, böyürtkənliyin bəri yanında – bax orayı bizim Zeynalınan görüş yerimiz... Bir dəfə yenə görüşüb orda, Zeynalınan mırtdaşa-mırtdaşa, kol-kosun dalıyanan xəlvətcə qayıdırkıq evə. Əntiqə də vaxtrydı – axşamtərəfi. Qoyun-quzu Hası diki-nin aşağısına, Pirverdi dağdağanlığının böyründəki Qasım arxinin qıraqıyan yavaş-yavaş tökülib gəlirdi kəndə. Hələ o qotur Bilalgilin – dəyirmən arxinin yanındakı evlərinin təndirəsər yerininən yaş təzəyin ləzzətli tüstüsü də qalxırdı: Sarı Şamamanın qızı Çəpiş Matan qazanda su qoymuşdu ki, ekizləri Gülpütaynan Güldəstəni çımdırsın. Bax o Zeynal köpəyoğlu o sözü onda dedi mənə. Gedib, dedi, oxuyacağam Bakıda. Alım olub, gəlib səni də aparacağam yanımı. Getməyinə getdi, gəlməyinə gəlmədi. Çalın-çarpaz dağ çəkdi bu sinəmə! (*Xəyala dalar, birdən:*)

– Şanlı gördükcə məni sanki edir qövr fələk,
Min kələk cida edir başımə filfövr fələk.
Namurad olmağın oldışə Muradi oldum,
Şimdi bilməm nə murad ilə edir dövr fələk?
Asiman oldumu surak iki gün güldü üzüm
Ki, mükafat olaraq bunca edir kövr fələk?!
Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,
Mən özüm oynayıram, çalsə da hər tövr fələk!

(*Oturduğu yerdə aram-aram yırğalanır.*)

Şirin. Demək, elə o gedən getdi: heç məktub-zad da yazmadı sənə?

Ağabəyim (*yaniqli*). Yazmadı. Neçə il gözümü yollarda qoydu bimürvət. Sonra da Allah bilir harda xosumbay oldu – qıraqın çəkdi bu dünyadan.

Şirin. Nə bilirsən: bəlkə sağdı? Elə bu saatın özündə yaşayır Bakıda?

Ağabəyim. Ay yaşadı ha!.. Elə ağıllı adamı o zamanda kim qoyardı Bakıda qalsın?! Allahın bu dilgir kəndində bir dənə ağıllı adam qoymadılar qala. Bir dəstəsin qulağlayıb basıldılar Sibirə, qalanı da pərən-pərən, hərə dağılıb bir tərəfə getdi... Amma, bax, o Mirzə

Salman Baqi əfəndi hələ sağdı, deyirlər. Özü də, deyilənə görə, Tiflisdədi... Tiflisin Şeytanbazar məhləsində hamamda çeksatan işləyir. (*Avazla:*)

– Lənət sənə, ey cəhl, nə bidad ediyorsın?
Hər gün yeni min mələnət icad ediyorsın!
Sərməşq edərək Habilu Qabil hərəkatın,
İnsanları insanlara cəllad ediyorsın!
Nakəslərə imdad ilə, bikəslərə bidad –
Bir gör kimə yardım, kimə bidad ediyorsın?!

(*Ayağa durur.*) O Mehbalıdan da məktub gəlmədi, balam!.. Çixım, bir başmaqseyri eliyim. Görüm o kaftar Münəvvər neynir orda? Nə xəbər olsa yenə onda olar.

Şirin (öz aləmində). Qəribə işdi, mat qalmalı şeydi!.. (*Öz-özünə gülümsəyir.*)

Ağabəyim (dolur). Nədi, bala, nədi o mat qalmalı şey?

Şirin. Deyirəm, ana, gör neçə il öz ərinnən yaşamışan. Ancaq bu çağacan hələ də Zeynal deyib durmusan. Ərin – rəhmətlilik Məşəqurban əmi, yəni heç yaduva düşmür?

Ağabəyim (gözlənilməz qeyz ilə). Düşmür də, o bala, düşmür – neynim, öldürüm özümü?! Özüvüzə adət eləmisiz: Zeynal adı gələndə hamınız başlayırsız Məşəqurbanın gorun eşməyə. Guya Məşəqurbanın xatirini məndən çox istəyirmiş bu camahat... Xatirin də istəmişəm, hörmətin də saxlamışam, düz qırx il bir yastiğa baş qoymuşam o kişinən. Ancaq neynim, a başıva dönüm, kişi birmərrə yadına düşmür (*qeyzlənir*). Vallah düşmür, billah düşmür! Yüz iyirmi dörd min peyğəmbərə, on iki imama və göydəki o bir Allaha and olsun, heç vaxt düşmür yadına!.. Öldüyü on ildən çoxdur, Allah məni şil eləsin, əyər bir dəfə yuxusun görmüşəm.

Şirin (kədərlə). Ona görə ki, sevməmisən... Sevməyib getmişən ona...

Ağabəyim. Sevmisən, sevməmisən: kimdi, a bala, belə şeyi itirib-axtaran. Cahil vaxtı adamın ağılına çox şey gələr, ancaq elə ki, getdin oturdun birinin evində – oldun onunku. (*Qayidib təzədən oturur.*) Onnan sonra day tariya şillaq atmağın mənəsi yoxdu. Bu dünya baxta-baxtdı: qismət nədi – odu. (*Fikrə gedir.*) Dayan. Səbr elə görün... Rəhmətlilik Sabir necə deyib onu: “Mənimki belə düşdü!” (*Səsini dəyişir:*)

– Ğəm rahinümun oldu, mənimki belə düşdü.
Dil vərqeyi-xun oldu, mənimki belə düşdü.
El döndü cünun oldu, mənimki belə düşdü.
Tale mənə dun oldu, mənimki belə düşdü.
İqbal zəbun oldu, mənimki belə düşdü.

(*Qalxır, əylib ayaqlarına baxır.*) Mən doğrudan yaman arsız adamam... (*Dikəlir.*) Eh, Sabir, Sabir! Fələksən, xalis fələksən. Bu dünyanın altın da demisən, üstün də. (*Nəsə fikirləşib, yenə əyləşir, müxtəsər fasılədən sonra:*)

– Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Üzün oldısə gər küləfət yanında qarə, səbr eylə!
Əsiri-qeydi-fəqrə oldun, yazıq, təslimi-hirman ol,
Çalışma, bir işə getmə, fəqət məyusi-nalan ol,
Qəzaya çarə yox, giryən ol, üryan ol, pərişan ol,
Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!
Çatar öz rizqi-məqsəmun, dolan avarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Yetərkən zalımın zülmü sənə, dövrü qəzadan bil,
Çatarkən amirin zəcri – onu qeyri-səmədan bil,
Özün öz iczinə bais olurkən məsəvədan bil,
Bu məsumiyəti biganədən gör, aşinadan bil.
Əzil, pamal al, axtarma buna bir çarə səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Əgər çox təngidil olsan, bu işdən qıl fəğan, ağla,
Girişmə başqa bir tədbirə, ancaq hər zaman ağla,
Bütün dünyadan ol çek, aşikar ağla, nihan ağla,
Qapansın gözlorin, fikrin, düşünmə, görmə, yan, ağla,
Darılmış, incimə, tab eylə hər azarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!..

(*Şirinin gözlərindən yaş axdığını görür. Aşkar sezilən həzz ilə.*) Hə, indi durum gedim. (*Qalxır.*) Yaxşı ağlatdım səni. Elə bil ürəyimnən
dığ çıxdı.

Şirin (yaylığı ilə üz-gözünün yaşını silir). Bayaqdan şeir deməkdə
məni ağlatmağıdı məqsədin? (*Qəmli-qəmli gülümsəyir.*)

Ağabəyim. Ağla bala, ağlamaq yaxşı şeydi. (*Darvaza tərəfə
bir-iki addım atır.*) Aaz, bax gör axsamıram ki?

Şirin. Xeyr... Lap qırğıya dönmüsən – özün-özüvü əbres eli-yənnən sonra.

Ağabəyim (*darvaza tərəfə getdiyi yerdə yenə qayıdıb Şirinə yaxınlaşır*). Maşallah de, aaz, gözün dəyər!.. Gördün də doxtur Miriyə necə fitil qoydum!.. Qoca dəyyusun mənə yol göstərməyinə bax. (*Yamsılayır*) “Bakıya getməlisən. Qiçiv kəsdirməlisən dizdən yuxarı. Ya da bu başdan yaz ərzövü cənabi Əzrayılın adına. Bunun çarəsi ya bıçaqdı, ya da Əzrayıl... Buna, madam, qanqren deyərlər...” Sözə bax: madam! Yox bir badam. Mən də deyərəm: sənin kimi həkimin ciyərinə olsun qadam... Mən elə düz eləyirom – o belinin donqarı çıxmış Miriyə mal doxturu deyirəm. Onun aqlına ağıl versəydim, Bakı balnisələrinin qəssabları indi, qıçımın kəsilməyi bir yana, dərim də soyub, asmişdilar balnisənin qabağının. Nə var, nə var – ayağımın iki barmağı bir balca çürüyəntəhər olub. Ay-hay, ölmüşdü Mehdiqulu! Guya Kosa Məşəqurbanın dəhrəsi o qədər kortalıbmış ki, iki çürük barmağı da kəsib atamıyyacağımış. (*Vurnuxur, orda-burda nəsə axtarır*.) Neylədin, aaz, o dəhrəni?

Şirin. Mən o dəhrəyə əl-zad vurmamışam. Harda qoymusan orda olar. Səhər-səhər əlində çığallamırdınmı? Nə tez çıxdi yadının?

Ağabəyim (*pəncərəni aralayıb, içəridən – üstündə qırmızı qan ləkəsi olan – bir dəhrə çıxarır*). Oxqay, məməsin yeyərəm bunun. (*Dəhrənin sapını döñə-döñə öpür*.) Canımı bu qurtardı Əzrayılın elin-nən. Görürdün də: bir il idi gecələr zarımaqdan bağırsaqlarım işmişdi. İndi, o vaxta baxmış, kefdəyəm Allaha şükür!.. Doxtur Miri də bir yannan: dəyyus bərk qorxutdu məni. Dedim, əşı, ölmək ölməkdi, day xırıldamaq nə deməkdi. Ayağımı qoydum bax o alça kötüyünün üstünə, qaldırdım dəhrəni, çəkdirim Koroğlunun misri qılınçı kimi... Şirin, Şirin, qan birdən necə fişqirdi, necə fəvvara vurdu, Allah, Allah! Görseydin, Şirin, qorxunnan tırtab sərilərdin yerə. Yandırdım pambığı, külün isti-isti basdım qanın üstünə. Ağrısı da elə onda vurdu beynimə. Onacan heç ağrı-zad da bilmirdim.

Şirin (*əti çımçışə-çimçışə*). Demə! Demə!.. Sən allah, day danışma o söhbəti. Sən həmişə bu söhbəti başlayanda elə bilirom ətimi kəsirlər.

Ağabəyim. Bə nə? Hasand iş deyil, bala, düşmən gözü çıxartmaq... (*Kəndə işarə edir*.) Xəbislər, qəvilər, qəlizlər – insan cildinə girmiş soxulcandı hamısı! Mən bunnara bir dağ çəkəcəyəm, can-ciye, hələ bu harası ki!... (*Avazla*) “Öylə səngindir ki, əsqali-təəccübən

yüküm, gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm”... (*Dəhrəni əvvəlki yerinə qoyur*.) Qoy dursun yerində. Doxtur Miri gorbagor olanda aparıb qanni-qanni qoyacağam başdaşısının üstünə. (*Qətiy-yətlə darvazaya tərəf addımlayır,ancaq qapıya lap çathaçatda nəsə fikirləşib geri qayıdır*.) And olsun, dədəz Ağamusanın sarı biğina, Şirin, bu gecə səhərəcən Zeynalınan, qol-boyun, kef çəkmişəm!..

Şirin (*şübhələnir: səsi titrəyə-titrəyə*) Nədi?.. Olar. Olar. Səndən nə desən çıxar.

Ağabəyim. Səhərdən ha əlləşirdim – aşırammirdim yuxumda nə görmüşəm. Elə indicə, o qapının qabağında düşdü yadına. (*Vahiməli*) Hə, Şirin, başı batmış deyəsən məni yanına çəkmək istəyirdi! Durub bir qara daşın dalında, dəyirman arxının aşağısından, qamışın içinnən əl eləyirdi, mənə. Bir qəribə səsnən çağırırdı məni: “Ağabəyim, Ağabəyim, Ağabəyim!” Evi yixilmiş piçiltynan çağırırdı... Allah, Allah, mən də az qala gedirdim ha! Yaxşı ki, birdən ağlım kəsdi. Dedim: yox, əmim oğlu, sən məni tovluyammazsan. Dedim: bilirom – sən hardasan, mən hardayam. Cavanniq donuna girməyinən, dedim, kəf gəlirsən mənə? Başımı piyləyib, istəyirsən məni çəkib aparasan yanına. Dedim: bilirom – sən özün gəlməmisən, səni Əzrayıl yoldan çıxardıb. Hə, Şirin, elə bunuca dedim-demədim, bir də gördüm o dəyirman arxi Zeynallı, qamışlı qeybə çəkildi.

Şirin. Yaxşı olub da: demək, ömrün bir az da uzanıb.

Ağabəyim. Hə də, bə mən nə deyirəm? Elə mən də onu deyi-rəm ki, Əzrayıl yofvayomatın əli bu dəfə də mixa keçdi... Amma, Şirin, bu gecəki Zeynal da Zeynaldı ha!.. Sütül, qaraqaş, qaragöz. Özü də, Şirin, deyəm – yenə qorxuram dilxor olasan: bir suyumu bax o gədəyə oxşuyurdu – Rubanın o Baxış gədəsinə! (*İçin-için gülür*.)

Şirin (*pərt*). Hərlədin-fırladın, genə sözü gətirib çıxardın o yazıq uşağın üstünə. Nə vaxtı ki, o uşağın? Hələ onun ağızının süd iyi gəlir.

Ağabəyim. Paho, ufaqdır uşağım... İndicə-indicə ancaq yetir on beş yaşına, atovun goru üçün boşla bu tifli başına... (*Qapıya tərəf getdiyi yerdə*.) Heç qulun da ayğır deyil, can-ciyrə, di gəl ki, hiri tutanda anasının belinə dırmaşır. (*Qapıdan çıxır*.)

Şirin (*ağlamsınaraq*). Di yaxşı, yeri get. Zəhərləməmiş rahat gedəmməzdin!

Öz-özünə şeir deyə-deyə uzaqlaşan Ağabəyimin
səhnə arxasından səsi gəlir:

Bəhri-simabi tək zəminü zaman
Cünbüşə gəldi, qopdu bir tufan.
Etdi bir növ zəlzələ dili-xak,
Az qalırdı ki, sinələr ola çak.
Dəkktül-ərz zahir oldu haman,
Tar-mar oldu xütteyi Şirvan!
Belə fəryad çəkdi kürreyi xak,
Sanki torpağa düşdü nöh əflak...

Ruba darvaza ağızında görünür.

R u b a (aralıdan). Salaməleyki!.. Nə təhərsən, ay qonşu?.. Ağa-beyim xala evdədi?

Ş irin (qalxır, əl-ayağa düşür). Buy, Ruba? Aaz, nə əcəb? Gəl, bacı, gəl, xoş gəlmisən! Sən lap aya-günə dönmüsən, ay qız. Belə qonşuluq olmaz axı.

R u b a (yaxınlaşır). Vaxt olur ki?.. Ev işi, kolxoz işi. O Ruzgar – Allah insaf vermişə, düz bir həftə dil tökəndən sonra, bu gün bir günlüğünə birtəhər icazə almışam ki, bir torba dənimiz var aparım atım dəyirmanı... Kişilər, vallah, Şirin, bunlardan qat-qat insaflıydalar. Bu arvad tayfası lap müsibətdi, and olsun Allaha! Elə düz deyirmişlər ki, arvadı vəzifəyə qoymaq olmaz.

Ş irin (kətili göstərir). Otur, sən allah, rahat otur. Mən də o samovarın beşcə dəqiqəyə odduyum bu sahat, oturaq bir istəkan çay içək. (*Rubaya zənd ilə baxır.*) Bir azca narahatsan elə bil?.. Arvadı ney-nirdin ki? İndicə Münəvvərgilə getdi.

R u b a (oturur, tez də qalxır). Yox, sən allah, Şirin, çay-zad lazım deyil! Beş dəyqə oturram sənin xatirivə. (*Oturur, bir qədər fikirləşəndən sonra.*) Bu ifritə mənim balamı deyəsən yenə incidir axı, ay Şirin?

Ş irin (çaşqın). Yox!.. Nədi ki?.. Baxışın özü deyirdi?

R u b a. Yox e... Baxışdan bəyəm söz çıxartmaq olur? Dədəsinin qopyasıdı: öldürsən, bir kəlmə şikayət-zat çıxmaz dilinnən. Xasiyyətdi: nə var – salacaq ürəyinə... Özün ki, Allaha şükür, yaxşı tanıyrısan bu ifritəni. Bilirsən ki, gözü götürmür mənim uşağımı.

Ş irin (yanıqlı). Elədi. Gözü götürmür. Bunun gözü, ay bacı, kimi götürür ki!.. Hələ indi şükürlüdü, Ruba, and olsun Allaha. Ayağının o çürüyən barmaqların dəhrəynən vurub salannan sora bir aləm düzəlib xasiyyəti. İndicə görəydin burda neyнirdi! Bir tiyatır verirdi – gəl görəsən. Bunun, Ruba, elə bil heç oğlu-zadı da vecinə deyil!

R u b a. Bilirəm, bilirəm! Sən hələ nəyin görmüsən bunun?! Bu evə gəldiyin hələ nədi ki, sənin?.. Mən, Şirin, çoxdan tanıyıram bu ifritəni. Qorxuram balamın başına bir iş gətirə, Şirin. Bu axır gündərə hər gecə pis yuxu görürəm. (*Gözləri yaşarır.*)

Ş i r i n. Yaxşı, sən allah, qoy görək. Qəribə söz danışırsan. Arvad neyniyəcək Baxışa – mən burda ola-ola?

R u b a (*ağlayır, gözlərinin yaşını silə-silə*). Bayaqdan hey çağırıram, gəlsin bir istəkan çayın içsin. Deyirəm: bu uşaqqı çaysız-çörəksiz hara getdi görəsən? Çıxmı gərəm – çəkilib damın dalına, oturub bir ağlamaq ağlayır, peyğəmbər haqqı, Şirin, elə bil, Allah uzaq eləsin, atasının davadan qara kağızı gəlib... Gözünnən üzüm giləsi boyda yaş töküür balamın... Çağırıram: nə səs eşidir, nə söz eşidir. Dedim: yəqin yenə bu ifritənin əmeli olar. Uşaqdı da – yenə gəlib dırmaşar o divara, bu da, dilinə yara çıxmış, yenə tökər ağızının zəhərini. Özü də, bilə-bilə ki, mənim uşağım meyvə acı deyil... Allaha şükür, bu il hər yer doluydu meyvəynən. Odurana – öz həyətimizdə heyvalar basın yerə qoyub.

Ş i r i n (*fikirli*). Axı, ay Ruba, bu gün o arvad söz-zad deməyib Baxışa. Bayaq mən çağırırdım onu. Gördüm divardan baxır, dedim – birdən ac-zad olar. Bəlkə qəlbinə toxunub?

R u b a. Yox, sənin sözün Baxışın qəlbinə dəyməz. Yenə o arvad yəqin göz-gözə vurub, acılayıb balamı. (*Qalxır.*) Gedim, işiq ikən, o torbanı aparım atım dəyirmanı. (*Yuxarıya baxır.*) Hava da tutulur deyəsən. Göydən yağış iyi gəlir. (*Darvazaya tərəf addımlayıır.*)

Ş i r i n (*Rubanın dalınca gedə-gedə*). Get, yaxşı, işinnən qalma. Özün də, sən allah, Ruba, ürəyivə salma hər şeyi. Mən ki, özün bilirsən, səhərdən axşama evdəyəm. (*Rubanı yola salib qayıdır, göyə baxır.*) Hə, gəlir yağış. Bərk, gəlir!.. (*Məfrəsi yiğişdirib uzaqlaşır.*)

Şiddətli hava gurultusu

...Hasarın arxasından boylanıb, burada kimse olmadığını yəqin edən Baxış divardan aşib həyətə düşür. Əvvəl Baxış Şirinin şəriddən asılmış paltarlarını – heyrətamız bir ehtirasla – həris-həris öpüb oxşayır, sonra şəriddəki ağ altköynəyini ipdən alıb bərk-bərk bağrina basır və beləcə – köynək qucağında – hasardan aşib gözdən itir... Hava bir də guruldayır.

Haradansa yağış şırıltısına bənzər səs gəlir.

II ŞƏKİL

Həmin yer. Payızın son çağıdır. Yarpağı tökülmüş ağaclar...

Çılpaqlaşmış meynənin insan qoluna bənzeyən qaramtıl budaqları həmin armudun qol-budağından indi elə bərk-bərk yapışmışdır ki, elə bil ağacı “boğmağa” hazırlaşır... Çöldə – dumduru ay işığı. Evin pəncərəsində zəif çiraq işığı görünür. Pəncərənin qabağında qalın şala bürünüb, ketil üstündə oturmuş Şirin əlində nəsə toxuyur. Narahat, əsəbi Ağabəyim (əynində sırıqlı pencek) ortaçıda hirsli-hirsli gəzisir... Hardansa, ara-sıra, qurd ulamasına oxşayan, vahiməli səs gelir.

Ağabəyim (*qəsdi Şirini müvazinətdən çıxarmaqdır*). Uuuuu! Uuuuu!.. Goru çatdamış Təyyibənin bu dəli iti əvvəl-axır yeyəcək bu kəndin başın! Belə də it ulayar? Elə bil yalquzaqdı. Dayanıb Səhrayı-Kəbirin ortasında, uluyub İsgəndəri-Zülqərinəni yuxudan oyatmaq istəyir ki, o da durub zurnasın züyüldədib bu dünyani təzədən sel-suya qərq eləsin... Yağacaq!.. Bu kəndə mütləq daş yağacaq. İt olub hürrəm, – əyər yağmasa. Qurd olub ularam o yiyəsiz-sahibsiz it kimi...

(Başını aşağı salıb öz işini görən Şirinə aldan-aldan göz qoya-qoya bir müddət dinməz-söyləməz var-gəl edir... İt yenə uzun-uzadı ulayır.)

– Mən deyənə qulaq asan var ki?.. Məni adam yerinə qoyan var ki!.. Dədən Ağamusə gorbagorun oğluna yüz dəfə demişəm – nədi bir güllə – ovçu Cəfərquluya tapşırığınən tükəngi götürsün getsin çaxsın o heyvanın başına: qurtarsın bu kəndi Allahın bəlasının... Bah! Bah!.. Bah!.. Aman!.. Aman!.. Pis olacaq bu kəndin halı! Çox pis olacaq!.. Vay, vay! Allah, Allah, şeytanın xata-balasından özün hifz elə bu dünyani.

(Şirinin yenə əhəmiyyət vermədiyini görüüb, “vali dəyişir”, (oxuya-oxuya):

Dərədə yatmış idim – oyatdilar oyanmadım,
Burnuma tikanları uzatdilar – oyanmadım.
Güllə partildatdilar, top atdilar – oyanmadım,
Saqqalımdan bir ovuc qopartdilar – oyanmadım,
Müxtəsər, hər bir əməl çıxardılar – oyanmadım.

Şəhrimizdən cəm olub, cavanlar naz ilən gəlib,
Qumarbaz uşaqbazlar matuşkabaz ilən gəlib,

Mari-meymun oynadan söhbəti-saz ilən gəlib,
Mütribi xoşləhcələr pək xoş avaz ilən gəlib,
Müxtəsər hər bir əməl...

Darvaza qapısında tiqqılıt eşidilir və eyni vaxtda da qapı açılır.

Ağamusə (*qapının ağızından*). Öhö, öhö, öhö... Ey bəni-insan,
kim yatmış, kim oyaq?

Şirin. Gəl, dədə, oyağıq, yatmamışıq.

Ağamusə (*yaxınlaşa-yaxınlaşa*). Düz eləyirsiz. Lap əcəb elə-yirsiz. Bu camaat ki, belə oyanıb, day çətin yatar innən belə. (*Yaxınlaşır*.) O şair necə demişdi onu, Ağabəyim?

Ağabəyim (*sərt*). “O şair” kimdi, Ağamusə?

Ağamusə. O da – sənin o dərsin oxuduğun... Şirin, qızım, nədi o kişinin adı?

Şirin (*qəhərli səslə*). Mirzə Ələkbər Sabir...

Ağabəyim (*çoxmənali*):

– İdrakidir müsibətə mizan, əvət, əvət,
İdrakisizlərin ola bilməz müsibəti.
İdrakinin məratibinə bağlıdır fəqət
Hər bir kəsin tutuldugu əndihü-möhənəti.

Bəsindi, Ağamusə, yoxsa birini də deyim?

Ağamusə. De, quda, döşə gəlsin – işimizin adı nədi? Sən ki şerinən başladın, biriynən çətin qurtararsan.

Ağabəyim (*kinli*). Söz ki var gövhəri-yekdaneyi-ziqiyətdir...
Yəni sən qanan şey deyil, Ağamusə.

– Salmaram vəsf-i-duruğ ilə onu qiymətdən.
Deyirəm həcv, sözüm doğru, kəlamım şirin,
Əhli-zövqə verirəm nəşə bu xoş şərbətdən.

Bir şey qana bildin, Ağamusə?

Ağamusə. Elosunu de, qanım da. Demirsən ax! Tərsliyin tutanda ərəbcəyə keçirsən – dədən Molla Məşətəymurun dilinə. (*Üşünüb, səksənən kimi olur*.) Soyuqdu. Çöldə niyə oturmusuz gecənin bu vaxtı.

Ağabəyim. Onu qızından soruş!

Ağamus a. Qız söhbətin biz sənnən qurtarmışq axı Ağabəyim...
Qız o vaxt mənim idi – mənnən bir evdə olanda. İndi vermişəm
oğluva, olub sənin. Qız ki var – quzu dərisi. İstəyirsən börk elə, qoy
başıva. İstəyirsən əsgı təkin tulla ayağıvin altını.

Ağabəyim. Elə börk sənin kimi hökumət adamına yaraşır: kənd
sovətinin sədrinə! O ki qaldı evdə oturmamağa, ona da öz matağından
xəbər al. (*Müəmmalı* Soruş gör, qızın niyə əl çəkmir bu həyətdən?)

Şirin. Dədə, vallah, özündədi taxsır. Özü darıxır evdə, məni də
bahana eləyir.

Ağabəyim (*davakar*). Aaz, mən darıxıram evdə?!

Ağamus a. Yaxşı, yaxşı, başlamayın görək... Hə, Ağabəyim,
(*söz axtarır*) deməli, Mirzə Ələkbər Sabir... O Zeynalı da, əyər qalırsa,
Allah salamət eləsin. O da sənin kimi qiyamət şeir deyən idi.

Ağabəyim. Vurub mixa, nala, gəlib çıxdın Zeynalı... Müsəl-
man, deyirlər, ya bic olar, ya gic. Sən də, can-ciyrə, öz aramızdı, gicin
də lap betərinnənsən. Sözün var, söz danış, Zeynalınan nə işin qalib?

Ağamus a (*incimədən*). De, de, taxsır məndədi. Gərək o vaxt
milsə Məhəmmədə deyəydim, səni aparıb basayıdı qoduqluğa: dəh-
rəynən o hoqqanı çıxardığın üçün.

Ağabəyim. Bəyəm mən o dəhrəynən milsə Məhəmmədin
dədəsin sünnət-zad eləmişdim ki, məni aparıb qataydı qoduqluğa?
Mən öz şəxsi canıma qəsd eləmişdim.

Ağamus a. Hökumət üçün can elə candı da, can-ciyrə. Orası can
sahibinin mərifətinnən asılıdır ki, ya burda ayın işığında şerinən,
qəşəng-qəşəng sözlərinən gecəsini yola verir, ya da gedir oturur
məçidin qabağında xoruz səsi eşitməmiş şayiələr buraxıb, dəli elə-
yir bu kəndin onsuz da dəli olmuş camahatın. Eşitmisən də, təzə-
likcən nə çıxardıblar? Guya dünən gecə Şayistənin gəlini Mahizər
eşşəyinən dəyirmannan gəlmiş, o burnu firtiqli Məstan gədəsi də
eşşəyin tərkindəymiş. Qəbiristanlıqdan keçəndə görülürələr bir çəpiş
dolanır qəbrin yanında. Məleykənin beş-altı gün bundan qabaq
ölən o çıxotka qızı vardı ha – Dinarə – onun qəbrinin... Eşşəyinən
gədə qabaqda gedirmiş. Mahizər də onnardan aralıdaymış. Birdən
daldan səs gəlir Mahizərin qulağına. Dönüb görür haman çəpişdi,
adam kimi danışır, özü də – o ölən Dinarənin səsiyinən.

Şirin nigaran halda, diqqətlə Ağamusaya baxır.
Söhbət Ağabəyimi də bərk maraqlandırır.

Ağabəyim. Nə danışır?! De də, mış-mışın demisən, Mustafasın da de!

Ağamusə. Çəpiş öz diliyinən deyir ki, bəs mən oyam – Məleykənin o ölon qızı. Bizə, deyir, gecələr icazə verirlər o dünyadan bura gəlməyə. Ancaq insan şəklində gəlsək, deyir, tanıyarlar bizi. Ona görə də, dəyişirik cildimizi, düşürük heyvan şəklinə. Keçi, qoyun, it, pişik, nə bilim, day nə... Mən də, deyir, çəpiş deyiləm, Məleykənin qızı Dinarəyəm. Gəlmışəm kəndə xəbər verəm ki, davaya gedən-nərin on bir nəfəri ordadı bu sahat: yəni o dünyada. Hamısı da behiştə, kef-damağındadı. O adamların kimliyini bilmək isteyənlər, deyir, bu çərşənbədən ta gələn cümə gününəcən gərək hər gecə gedib məsciddə otursunlar. O on bir adam da növbəynən gəlib məsciddə ruh şəklində zühur eləyəcəklər. Ancaq bu şərtənən ki, məscidə gedənlər çəpiş məsələsini gərək birmərrə yaddarına salmasınlar... Özü də çəpiş danişa-danişa, deyir, Mahizərin dalıyca düz Becan arvadının qapısının ağzınacan gəlir. Orda Mahizər dönüb dalına baxanda bir-dən görür ki, yoxdu çəpiş.

Yenə haradasa it ulayır. Onun vahiməli səsi sanki yeri-göyü lərzəyə götürür.

Ağabəyim. Yağacaq... Göydən daş yağacaq!.. İnsanın ahanaləsinən göydəki quşlar da zar-zar zariyacaq... Ulduzlar göydən dolu kimi başımıza tökülcək!.. Tökülməsə, it olub ulayaram, Ağamusa!

Ağamusə (*çaşqın*). O niyə elə? (*Gülümsəyir*.)

Ağabəyim. Ayıb olsun, ayıb olsun! Hələ utanmırısan, soruşursan... Mən sənə neçə dəfə demişəm, ay keçi südü əmmiş, o ovçu Cəfərquluya xəbər elə, getsin bir yaxşı güllə çaxsın o itin təpəsinə. İt ki qurd kimi uladı – dünyanın axırıdır... Zabitənin o tüləmiş qara toyuğu düz bir ay sərasər xoruz təkin bannadı. Axırı gördün də nə oldu: bu boyda dava düşdü yer üzünə! İndi də, deyirsən, Allahın bir ariq iti yesin bu kəndin başın?

Ağamusə. Yeməz, qorxma. Cəfərqulu naxoşdur. Yatır neçə vaxtdı. Duran kimi deyərəm – gedər işin bitirər o itin.

Şirin (*gözlənilmədən, çılgın*). Yox, dədə, yazılıq deyil? Günahdı axı. O da Allahın heyvanıdır!

Ağabəyim (*Şirini göstərir*). Görürsən də – başıma qoyduğun böركü! Canı çıxar mən deyən sözə qəmiş qoymasa... Özü naxoşdu,

arvadına de. Cəfərqulunun arvadı Cahan ərinnən də yüz dəfə yaxşı atır tüfəngi.

Ağamusa. Deyərəm, deyərəm... Təki sənin köylün xoş olsun e, ay quda. İtdi də – ağlını itirib, uluyur. Elə elərik day ulamaz bunnan sora. Sən onu de ki, bu şayıə yayannarın ağızını necə yumaq? Bu qədər şayıə olar? Bu kəndi yixsa, elə o şayıələr yixacaq, and olsun Allaha!.. Gah cinnər yiğişib anbarın qabağında toy eləyir, gah alar- vadı gecəynən kolxozun massivində özünə oynaş axtarır. Hər sahat bir şey uydurub gic eləyirlər camahatı.

Ağabəyim. Bismillahir-rəhmanir-rəhim!.. Onu kim deyir ki, anbarın qabağında?..

Ağamusa. Eşitməmisən? O günnerdə anbardar Ağasəf çayçı dükanında utanmaz-utanmaz öz diliylə danışırmiş. Deyir: anbarın həyətindəki qarovulcu budkasında gecəyarıdan bir az sonra görür, bərk yuxusu gəlir... Guya o budkada gecə səhərəcən fishafis yatan mənmişəm, o deyilmiş... Gözləri yumulan kimi birdən qulağına çalğı səsi deyir. Durur görür, anbarın qapısının ağızında bir vur-çatdasındı ki, gəl görəsən. Tar-qaval, zurna-balaban – hamısı qarışib bir-birinə. Plov qazanı da bir tərəfdə buglanır, dəm-dəsgahınan. Deyir: ya Allah, dedim, verdim özümü qazanın yanına. İkiəlli yapışdım qazannan, deyir, elə bircə dəfə bissimillah deyən kimi, bir sürü cin-şeyatin...

Ağabəyim. Bismillahir-rəhmanir-rəhim!

Şirin. Bismillah, bismillah!

Ağamusa. ...deyir, qeyb oldu hamısı. Səhər, deyir, qazanı götürüb gəldim evə, bütün külfətinən düz bir həftə şam-nahar plov yedik. Ancaq arvadım Zinyət köpəyin qızı, deyir, tənbəllik eliyəsən – qazanı yumuyasan, götürüb, eləcə yağılı-yağılı atasın damın dalına. Bir gün, deyir, getmişdim şəhərə dəllək dükənində başımı qırxdıram, elə, deyir, bazarin qabağının təzəcə burulmuşdum ki, bir də gördüm daldan lap yavaş səsnən çağırırlar məni: “Ağasəf!.. Ağasəf!” Deyir: səs tanış gəlir,ancaq dönüb baxıram, görürəm heç kəs yoxdu. Birdən qayıdasan ki, “bəs, Ağasəf, plovu yemisən – halal xoşun olsun, bəs arvadın Zinyət o qazanı havaxt yuyacaq ki, gələk aparaq?”

Şirin (*bərk qorxmuş*). Bismillah, bismillah!

Ağabəyim. Bismillahir-rəhmanir-rəhim! Ya rəhim Allah!

Ağamusa. Əlqərəz, Ağasəf oradan gələn kimi qazanı yudurtdurub, gecə qarovululuğa gedəndə aparıb qoyub anbarın həyətində əvvəlki yerinə, onnar da gəlib gecəynən götürüb aparıblar əmanəti.

Bir sözlə, gic toyuğun sayıqlamağı. O Mirzə Ələkbər kişi necə deyir, quda? O gün deyirdin ha: fitnə göyərir hər qarış torpağımızdan...

Ağabəyim (*amiranə*):

– Zülmətsevər insanlarınız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan.
Tarac edəriz, bacalarız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!..

Ağamusə (*vəcd ilə*). Pəh!.. Sözə bax e, kişidə! Kül olsun təpəsinə indiki yananlarım...

İt ulayır. Yenə bir müddət səhnəyə vahiməli sükut çökür.

Ağabəyim. Uuu! Uuu!.. Bəlkə, Ağamusə, heç it deyil o...
Təyyibənin özüdü – uluyur qəbrinin içində.

Ağamusə (*incik*). Deyirəm də! Nə Allahdan qorxursan, nə
peyğəmbərdən!.. Biz də, Ağabəyim, sənnən uluyacayıq o qəbirdə.
Bizimkinə də bir şey qalmayıb...

Haradasa güllə açılır. İt ağırlı-iniltili bir səsla son dəfə ulayıb,
səsini kəsir. Şirin hicqırıq içində boğula-boğula durub qaçır.

Ağabəyim. İlahi, min şükür, bu xatadan qurtardıq deyəsən!
Ağamusə. Yəqin Cahan olar. Arvadda ürəyə bax, gecənin bu
vaxtı!.. Getdim. Gecəz xeyrə qalsın! (*Sürətlə uzaqlaşır*.)

Ağabəyim (*kefi kök*). Get. Xooş, hoş getdin... Bari rahat yata-
rıq bu gecəni. (*Gedə-gedə*)

– Qeyrət edib çalışdın, düşdün qabağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

(Çıxır.)

Tədricən qaranlıqlaşan səhnədə tar-qaval, zurna-balaban.
Ortalıqda – az qala adam boyda – nəhəng plov qazanı.
Şeytan libasına girmiş bir dəstə – ağ, qırmızı, qara, yaşıl,
sarı rəngli adam həmin qazanın dövrəsində oxuya-oxuya
çırılıq çalıb oynayır.

Solo. Qeyrət edib çalışdın, düşdün qabağa, millət!
Xor. A millət, a millət!

Solo. İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Xor. A millət, a millət!

Solo. Hər yerdə, hər məkanda hər dürlü iş qayırdın!
Xor. Qayırdın, ay can, ay can!

Solo. İslama xidmət etdin, məzhəbləri ayırdın!
Xor. Ayırdın, ay can, ay can!

Solo. Yüzlərcə cöqə yatdın, minlərcə söz buyurdun!
Xor. Buyurdun a, buyurdun!

Solo. Hər gündə bir cəmaət atdın qırğışa, millət!
Xor. A millət, a, a millət!

Solo. İndi bir az da dincəl, baş qoy yatağa millət!
Xor. A millət, a, a millət!

Solo. Uyquda ikən aləm, əfradını oyatdın!
Xor. Oyatdın, ay can, ay can!

Solo. Cümlə millət içində öz şənini ucaldın!
Xor. A millət, a, a millət!

Solo. Hörməthi ad qazandın, ali məqama çatdın!
Xor. A millət, a, a millət!

Solo. Əhsən, səd əhsən, əhsən bu təmtərağa, millət!
Xor. Can, ay can, əhsən, əhsən!

Solo. İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Xor. A millət, a, a millət!

Solo. İslam üçün gərəkməz kafirlərin şüarı!
Xor. Şüarı, ay can, ay can!

Solo. Qoy onların ucalsın həp qəsri-zərnigarı!
Xor. Nigari, ay can, ay can!

Solo. Biz gözlərik fəqət bir eyvani-xüldzarı!
Xor. Dzarı, ay can, ay can!

Solo. O yerdə hurilərlə dolluq otağa, millət!
Xor. A millət, ay can, ay can!

Solo. İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Xor. A millət, a, a millət...

Pərdə bağlanandan sonra da “vur-çatlaşın” davam edir.

II HİSSƏ

III ŞƏKİL

Məkan dəyişməyib. Səhnədəki fantastik mənzərə yəqin ki,
Şirinin təzəcə yuxusuna gırən qorxunc əhvalatların sonucusudur:
əvvəl gördükümüz şeytan cildinə girmiş rəngbərəng adamlar indi
hamısı eyni (qara) paltarda səhnədə yan-yana uzanıb xor-xor yatır.
Əlində (çömcə yerinə) dəhrə tutmuş tünd-qırmızı paltarlı Ağabəyim
nəhəng qazanın yanında zəhmilə dayanıb.
Otağın qapısı yavaş-yavaş açılır və cecimə bürünmiş Şirin qapının
ağzında görünür.

Şirin. Bismillah, bismillah, bismillah!..

Və Şirinin üçüncü “bismillah”ında səhnədəki yuxu mənzərəsi tamam
yoxa çıxır. Səhnədə ağımtıl (soyuq) işiq qalır: ulduzlu səma, hasarın
üstündə – nazik qar təbəqəsi və oradan arabir boylanıb baxan Baxış...
İçəridən ara-sıra Ağabəyimin xorultusu eşidilir.

Şirin (*Baxışı görmür, səhnənin qabağına gedə-gedə*). Odu bax,
odu, Səyyad, bizim ulduzumuz... O ulduza sən də baxırsan, Səyyad?..
Sən gedənnən bəri, dərdin mənə gəlsin, a Səyyad, gecənin düz bu
vaxtı həmişə pis-pis yuxular görüb, ayıllram. Üzümü o ulduza tutub
sənnən səhərəcən danışıram... Neynim, kağız yazammıram, dərdin
alım. Yazmağına lap gecəynən yazaram. Ancaq mən sənə necə
yolluyum o məktubu? Özüm rayona gedəmmirəm. Mən o məktubu
özgəyə necə etibar eləyim?

...Burada, Səyyad, işlər olub, sənin xəbərdən xəbərin yox... Uzaq-
dasan, Allah-Allah, sən nə yaman uzaqdasan, a Səyyad! Nə bilim,
bəlkə elə uzaqda olmağın yaxşıdı, çünkü heç nədən xəbərin yoxdu.

...Sənə gülə atanın ürəyinə gülə dəysin, a Səyyad, sən o vaxt,
qolu sarıqlı, bir gecəliyə gəlib-gedəndən sonra Təyyibə xala azar-
layıb durduğu yerdəcə rəhmətə getdi. Çopuru da gulləynən vurdular,
Səyyad, yazıçı qoymadılar yaşasın. Bir tərəfdən baxanda, nə bilim,
bəlkə elə ölməyi yaxşıydı. Tək qalıb, elə bil dəli olmuşdu. Gündüz
səsi çıxmırıldı. Ancaq elə ki axşam oldu, qaranlıq düşdü, tekliyindən
qurd kimi uluyurdu səhərəcən – adamın ürəyinə üzütmə salırdı...
Deyirdilər, quduzlaşdır, ancaq yalan deyirdilər, Səyyad. Vallah, heç
bir damcı da quduzlaşmamışdı. Hamısı camahatın uydurmasiydı.

...Bir dəfə ürəklənib, axşamtərəfi bir parça çörək götürüb getdim size, Səyyad. Deyirdim: çörəyi hasardan ataram həyətə, çıxıb gölləm: yesin, yazıqdı, ac qalmasın. Ancaq chartedı gördüm ki, şonquyub oturub qapının ağızında. Məni görəndə bir sevindi, bin oyun çıxartdı ki, heyətimnən öldüm, qaldım yerimdə. Çörəyə heç məhəl də qoymadı. Bəlkə bir sahat, yarım sahat eləcə qolumu-qıcıımı yaladı – elə bil əvvəldən tanıyırırdı məni... Neynəsin, yazıq adamsızlamışdı. O cür ulayanda da, nə bilmək olar, bəlkə adamları çağırırdı. Ancaq adam-larda hardandı o ürək? Adamlar yaman pis olub, dərdin alım.

...Deyirdin: dava tez qurtaracaq. Bə nə oldu, Səyyad? Bu dava niyə qurtarmır? Axı day heç kəsdə səbir qalmayıb. Bezib camahat. Mənim işim lap çətindi, ağrin mənə gəlsin, a Səyyad. Boyluyam. Qarnımda sənə uşaq bəsləyirəm – əti ətinən, qanı qanının. Hələ ki, bilinmir. Gec-tez bilinəcək axı, Səyyad. Bəs onda mən yazıq neyniyəcəyəm. Sənə qurban olum, a Səyyad?!

Əvvəl hasarın arxasından hicqırıq eşidilir. Sonra Baxış başını qaldırıb, yaşı axan gözlərini Şirinə zilləyir.

Şirin (*qorxu və heyrət içində donub qalır*). Ay Allah, bu nə zülümdür?! Nə isteyirsən mənnən, ay evi yixilməmiş? Mənim öz dərdim özümə bəs deyil?

Baxış başını tərpədir: yaşılı gözlərilə gülümsəyir.

Şirin. O divarın dalınnan niyə ol çəkmirsən? Özü də, bu soyuqda, Allah, gecənin bu vədəsi... Ölərsən vallah, ölərsən, ay bədbəxtin balası. Ağlın olsun, mən sənin anan yerindəyəm.

Baxış (*hicqırıq içində*). Qorxma, gələcək Səyyad dayı. Tez gələcək... Sən gözəlsən. Sənnən gözəl heç yanda yoxdu!.. (*Gözlərindən yaş axır*)

Şirin. Səyyadı da bilirsən demək. Güdüb görmüsən hər şeyi... Öldür məni, ay Allah, bu nə zülümdü!

Baxış. Qorxma, demərəm. Heç kəsə, heç kəsə demərəm... Sən gözəlsən, qorxma, demərəm heç kəsə.

Şirin. O köynəyi də şəriddən sən götürmüşən demək? (*Baxış başı ilə “hə” işarəsi verir*.) Neynəmisən, aparıb gizlətmisən?

Baxış yenə başı ilə təsdiq edir.

(*Yalvarır.*) Get gətir də, nə olar, Baxış? Qurban olum, get tap gətir o köynəyi. Gizlədib neynirsən özgənin paltarını?

Baxış başını tərpədib, “yox” işarəsi verir. Səhnə arxasından Rubanın səsi.

R u b a. Baxış, hardasan, a bala? Subaşına getmək bu qədər çəkməz axı.

Baxış bir anın içində yox olur. Şirin səhnənin ortasında çəşib qalıb.
Və yenə epiloqun sonundakı mahni səsləndikcə, tədricən səhnə işıqlanır.

Hər yolun bir başı var, gəlləm, a dərdin alım...

IV ŞƏKİL

Yaz mənzərəsi. Aləm – çiçək içində. Meynənin təzəcə oyanan qapqara budaqları ağappaq çiçək açmış armuda yənə hər tərofdañ bərk-bərk sarıñib. Ağabəyim armudun dibindəki kərdidə eşənlənir... Ağamusə daxil olur.

A ğ a b ə y i m (*kərdidən aralanır*). Gəl, Ağamusə, yaxşı gəlmisən.

A ğ a m u s a. Nə var? Nə hallısız? (*Boylanır.*) Qızım hanı bəs?

A ğ a b ə y i m. Çəsmədədi. (*Kətili göstərir.*) Otur görüm, yanımı qoy ora. (*Ağamusaya yaxınlaşır, piçilti ilə.*) Deyəsən, işlər fırıldı, Ağamusə. Pis bir şey damıb ürəyime.

A ğ a m u s a. Yaxşı, qoy görək səhər-səhər... Sözün düzünə qalsa, ay quda, sənin ürəyivə haçan yaxşı şey damıb ki? (*Gülür.*)

A ğ a b ə y i m (*vahiməli*). Zarafata salma, Ağamusə! İş var ortada. Kişinin bu qit vaxtı qızın dombulun doldurub deyəsən.

A ğ a m u s a (*qorxmuş və çağşın*). Nəyin doldurub?.. (*Birdən dik ayağa durur.*) Nə gic-gic danışırsan, ay arvad?! Başın xarab olub, nədi?!

A ğ a b ə y i m. Anqırma. Otur yerində. Deyilən sözə qulaq as... Mən bu işdən əvvəl də bir az şübhəliydim. İndi görürom şübhəm düz çıxır. Qızın yerisinnən-yatışının xoşum gəlmir.

A ğ a m u s a (*heysiz oturur, dediyinə inanmadan*). Elə şey deyir-sən, bişmiş toyuğun gülməyi gəlir!

A ğ a b ə y i m (*inamlı*). Mən də uşaq doğmuşam, Ağamusə, bir şey bilməsəm, demərəm!

Ağamusa. Hardan axı? Nəyinən? Kənddə kişi qalıb bu sahat?!
Ağabəyim. Hə də, bə mən nəyi deyirəm?! Yəqin o gədəynən
çaşqa-loşqaymış qızın – Rubanın o Baxış gədəsiyənən.

Ağamusa (*yenə yerindən dikəlir*). Axmaq-axmaq danışma, ay
arvad! Baxış havaxtdan kişi oldu. Onun özü uşaqdı hələ.

Ağabəyim. Uşaqdı, uşaq deyil – onu qızının xəber al. Ancaq
çox götür-qoy eləmişəm: bu kənddə ayrı adam ağlıma gəlmir.

Ağamusa (*halsiz oturur*). Yəni o qədər arxayınsan?

Ağabəyim. Bəli, arxayınam! Dünənəcən bir az şübhəliydim.
İndi day şübhəm-zadım yoxdu.

Ağamusa. Lənət şeytana! Lənət şeytana!.. Bə indi nə olacaq
bu işin axırı?.. Bəlkə mamaça Qıztamama deyək, gəlsin xəlvətcə
bir əncam çəksin bu işə?

Ağabəyim. Onnan keçib. Qıztamamlıq iş qurtarib!.. Hələlik sən
o gədənin bir ağızın ara, deyirəm. Görək özü boynuna alır, ya almır?

Ağamusa (*qalxıb, key-key hasara tərəf baxır*). Hə?.. Onu elə-
mək olar. İndi evdədi, görəsən?

Ağabəyim. Evdə olar. Yaxşı vaxtdı. Ruba da çöldədi bu sahat
– işdədi.

Ağamusa (*əl-ayağı əsə-əsə*). Yaxşı, it oğlu it!.. Bu sahat səni
parça-parça eliyəcəyəm. Qoy tutub gülələsinlər məni! (*Sürətlə dar-
vazaya tərəf cumur*.)

Ağabəyim. Qabaqca bir dindir adam kimi.

Ağamusə çıxır. Ağabəyim hasarın dibində qulaqlarını şəkləyib dayanır.

Səhnə arxasında:

Ağamusa. Orda neynirsən, a bala? Yaxın gəl, işim var sənnən.
Baxış. Dərsimi oxuyuram, Ağamusə dayı... Anam yoxdu evdə.
Bosdandadı.

Ağamusa. Bə məktəbə niyə getməmisən, it balası it?

Baxış (*aglämsinaraq*). Mən ikinci smen oxuyuram, məni niyə
söyürsən, Ağamusə dayı?

Ağamusa. Özün bilirsən, niyə söyürəm. Di tez ol, gəl yaxına.
Əlimnən onsuz da qaçammiyacaqsan!

Baxış. Uuf! Burax qulağımı, Ağamusə dayı! Qələt eləmişəm.
Day o işi eləmərəm... Bir də baxmaram hasardan.

Ağacdan sərt hərəkətlə sindirilan budağın səsi eşidilir.

Ağamus a (*budaqla Baxışı çırır*). Al, bu – biri, it küçüyü!... Bu ikisi, bu üçü, bu dördü, bu beşi... Qışqır, nə qədər qışqırırsan. Öldürməyincə sənnənən əl çəkməyəcəyəm.

Ağac hər dəfə şappildadiqca “Oxqay! Oxqay!” – deyən Ağabəyimin sanki ürəyindən tikan çıxır... Baxışın hiçqırıq qarışqı naləsi getdikcə zəifləyir.

Ağabəyim (*sadistcəsinə*). Uf, uf, a Zeynal, a Zeynal, o vaxt səni də dədəmə döydürəydim gərək!.. Mələyəydin! Beləcə zingildəyəy-din küçük kimi!.. (*Hasardan aralanır, ləzzətlə gəzişə-gəzişə, həzz ilə:*)

– Səd şükr ki, oldu nuri-baran
Məşrute ilə bu xaki-İran!
Rəxnə yetişib binayı-zülmə,
Yer qalmadı kəndxudayı-zülmə.
Zülmün, sitəmin çırağı söndü,
İran yenə bir behiştə döndü.
Hakimlərin ixtiyarı bitdi.
Dehqanların intizarı bitdi.
Bundan sonra rəncər döyülməz,
Nahəq yerə binəva söyülməz.
Salmaz bizi mülkədar rəncə,
Qurmaz bizə bir daha işgəncə.
...Vur, vur ki, gətirməyibdir arpa.
İnsan dözəməz bu şarpa-şarpa.
Vur, vur ki, bir az da məstkaməm,
Canım çıxar, vurma, bidəvaməm.
Fəryada yetiş, amandır, Allah!
...Əla lənətullahi ələl-qovmüzzalimin!..

Hasarın o tayında küçə qapısı bərkdən çırplılır.

Ağamus anın səsi (*təngnəfəs*). Mən getdim, Ağabəyim. Böyük gələmmədim bəlkə. Gecə iclas var qulubda.

Baxışın iniltisi eşidilir.

Ağabəyim (*iri qazan gətirib, Şirinin yuxuda gördüyü qazanın yerində, ocaq üstə qoyur, qazanın altına çır-çırrı atır və bütün bu işləri görə-görə öz-özünə, ahəstə, şeir deyir*):

— Xəyalimə gəlirlər indi yadə saldığım günlər,
O günlər, ax, o günlər, ax, qadasın aldığım günlər.
Yaşardım padışahlartek, nə var dünyadə bilməzdim,
Nə istərdim olardı hazırlı amadə, bilməzdim.
Kim acdı, toxdu kim, hər kim gedir bərbadə bilməzdim.
Təmam ömrümdə yoxdur bircə qeydə qaldığım günlər.
Xəyalimə gəlirlər indi, yadə saldığım günlər,
O günlər, ax, o günlər, ax, qadasın aldığım günlər...

Yene hasarın dalında küçə qapısı bərkdən çırpılır. İniltili bir
hiçqırıqla küçə ilə harasa qaçan Baxışın ürəyi yerindən oynadan,
naləli səsi eşidilir. Belinə şal bağlamış Şirin ağlaya-ağlaya daxil
olur. Su dolu vedroları artırmanın qabağına qoyub, otağa keçir və
otaqdan (səhnə arxasından) bir müddət Şirinin kəsik-kəsik
hönkürtüsü eşidilir.

Ağabəyim (*hər iki vedrənin suyunu qazana boşaldır, əlini əlinə
sürtə-sürtə*). Bir yaxşı çımək bu gün! (*Ocağı yandırıb otağa girir.*)

Səhnənin işığı tədricən sönür və ocagın tüstülü işaretində
bir dəstə şeytan libaslı adam yenə səhnəyə daxil olub,
qazanın dövrəsində çalıb oynamaya başlayırlar.

Solo. Bir böyük boşboğazlıq heyvərəlik – adətimizdir.

Xor. Çırmanarıq keçməyə çay gəlməmiş.

Solo. Doludur lənət ilə, qeybət ilə söhbətimiz.

Xor. Başlayarıq qızmağa yay gəlməmiş.

Solo. Oxumaqdan payımız yox, yazıdan qismətimiz.

Xor. Söz verərik indi, bir ay gəlməmiş.

Ham1. Asta qaçıb dürtlərik xəlvətə,

Kim nə deyər bizdə olan qeyrətə.

Qeyrətimiz bəllidir hər millətə.

Solo. Hər sözə çuğlaşarıq, hər bir işi qurdalarıq.

Xor. Bu vəhşiyi görrənlərinə şükür, Xudaya!

Solo. Harda bir nur görürsək, ona qarşı olarıq.

Xor. Şəhr içrə bu heyvanlarına şükür, Xudaya!

Solo. Bəzinə diş qıcıdır, bəzinə quyruq bularıq.

Xor. Qeyrətlə müsəlmanlarına şükür, Xudaya!

Ham1. Bu vəhşiyi görrənlərinə şükür, Xudaya!

Şəhr içrə bu heyvanlarına şükür, Xudaya!

Qeyrətlə müsəlmanlarına şükür, Xudaya!

Səhnə arxasından Şirinin hönkürtüsü ucalır və səhnədəkilərin hamısı üzlərini səs gələn səmtə tutub, bir müddət hərəkətsiz qalırlar. Səs kəsilir.

Solo. Deyilik naşı, bu işdə ağarıbdır yalımız.
Xor. Əqrəb kimi neştər gücü var dırnağımızda.
Solo. Bilirik dini-müsəlmani bu gün öz malımız.
Xor. İsləm susuz olsa, su yox bardağımızda.
Solo. Üzüqırkıq deyilik, bir şələdir saqqalımız.
Xor. Hər küncdə min tülüyü yatıb çardağımızda.
Ham1 (*sinə döyə-döyə, mərsiyə üstündə*).

Qafqazlı adı aləmə ikrah rəsandır,
Quldur-qoçumuz zülmdə məşhuri-cahandır,
Kim dersə tərəqqi edirik, məncə, yalandır.
Solo. Dəryatək axan qanlarına şükür, Xudaya!
İyşani-zəvi şanlarına şükür, Xudaya!

Səhnə arxasından bu dəfə Rubanın səsi gəlir və səhnədəkilər yenə qulaqlarını şəkleyib tərpənmədən səs gələn səmtə baxır.

Ruba (*səhnə arxasından, ağlar, naləli səslə*). Evim yixilib, ay camahat! Balam qaçıb evdən! Ay el, ay eşidən, balam yoxa çıxıb!..
Baxış, ay Baxış, ay Baxış! Hardasan səs ver, ay oğul!..

Uzaqlaşan səsin öks-sədəsi bir müddət səhnəni, zali lərzəyə gətirir. Səs kəsilir.

Solo. Mömünük keflənərik arizuyi-cənnət ilə.
Xor. Biz qoca qafqazlı igid ərlərik!
Solo. Oxumuşlar adını yad edərik lənət ilə.
Xor. Cümlə hünərməndləriz, nərləriz.
Solo. Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə.
Xor. İş görəcək yerdə söz əzbərləriz.
Solo. Kim nə deyər bizdə olan qeyrətə!
Xor. Qeyrətimiz bəllidir hər millətə!
Solo. Cümlə cahan yatsa da biz yatmariq.
Xor. Yatmariq! Yatmariq!
Solo. Qeyrəti-milliyəmizi atmariq.
Xor. Ay bərəkallah bize!
Solo. Əhlimizi özgələrə satmariq.
Xor. Satmariq! Satmariq!

Solo. Bir quruşa, bir pula, ya bir çetə.
Xor. Bir quruşa, bir pula, ya bir çetə!
Solo. Kim nə deyər bizdə olan qeyrətə?
Xor. Qeyrətimiz bəllidir hər millətə.
Solo. Bizdə görünməz nə fəsadü nifaq.
Xor. Az nə fəsadü nifaq!
Solo. İsləməyə bir-birimizdən qoçaq.
Xor. Ay bərkallah bize!
Solo. Bax budur, islami gətirdik qabaq.
Xor. Gətirdik! Gətirdik!
Solo. Bax, belə xidmət olunar millətə.
Xor. Millətə! Millətə!
Hamı. Kim nə deyər bizdə olan qeyrətə?
Qeyrətimiz bəllidir hər millətə!
Solo. Şadam, gələcək günlərimiz keçə bu nisbət,
Qorxum bu ki, gündən-günə bedtər ola halət.
Bir gün gələ, bidar ola bilcümlə cəmaət.
Meydana çıxa bizdəki hər dörlü xəyanət...
Xor (*sinəyə döyür, mərsiyə üstündə*).
– Yetməzdi bu kim, millətin əhrarı ayıldı!
Arif deyilən bəzi füsunkarı ayıldı!
Şair ləqəbində neçə idbarı ayıldı!
Solo. Şair ləqəbində neçə idbarı ayıldı!
Xor (*yenə mərsiyə üstündə*).
– Ey vay ki, heysiyyəti millət götürüldü,
Millətdə olan büsbütün adət götürüldü!
Solo. Var idi bu millətdə qabaq bir gözəl adət –
Bir şəxsi-müsəlman eləyən vəqtdə rehlət,
Meyit hələ bəstərdə uzansın deyə rahət,
Qüsl olmadan əvvəl edilirdi ona hörmət.
Xor. Eyvah ki, əvaxirdə bu hörmət götürüldü.
Millətdə olan büsbütün adət götürüldü.
Solo (*sual şəklində*). Rüşvət götürüldü?
Xor. Yox!
Solo. Nifrət götürüldü?
Xor. Əsla!
Solo. Kin-küdərət götürüldü?
Xor. Yox! Əsla! Əsla!

Solo. Bəlkə rəzalət götürüldü?

Xor. Elə şey yoxdu!

Solo. Bəlkə cəhalət götürüldü?

Xor. Ay götürüldü ha!

Solo deyən (*qalanların üzünə tüpürür*). Tfı!

Qalanlar (*solo deyənin üzünə tüpürür*). Tfı!..

Cürbəcür nalayıq hərəkətlər edə-edə qaçıb səhnədən dağılışırlar.

V ŞƏKİL

Köhnə qaydada kəndsağrı bəzədilmiş otaq. Gecədir, taxçada yeddilik çiraq yanır. Otağın ortasında kətil qoyulmuşdur və o kətilin qabağında Şirin, başsağrı, diz çöküb oturmuşdur.

Ağabeyim əlindəki dəhrəni yuxarı qaldırıb, cəllad kimi, Şirinin başı üstündə dayanmış və bu Ağabeyimin bir suyumu III şəklin əvvəlində gördüyüümüz əlində (çömcə yerinə) dəhrə tutmuş Ağabeyimə bənzəyir.

Ağabeyim (*mollasayağı ahəng ilə*). Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd!.. Yer, göy, Məğrib və Məşriq – bu dünyada nə var – Allahındır. Onun əmrinə, onun sərəncamına tabedir... Bismillahir-rəhmanir-rəhim! (*Salavat çevirir:*)

– Yataram illəllah!

Duraram inşallah!

Dilimdə: oşhədu ənla

İləhə illəllah!..

Şükrü lillahi afitabi-suxən... Bəqədri-matəhzünü lid-dünya yuxrucu hümü'l-axırətül min qəlbikə və biqədri matəhüzünü axırətün yuxrucu hümmüd dünya min qəlbikə!...

– Yataram sağ yanım üçün!

Duraram sol yanım üçün!

Dilimdə sübhanım üçün!

Sinəmdə Quranım üçün!

Haradsa – uzaqlarda Baxışın səsi ilə elə bil dünyada tək-tənha qalmış bir yalquzaq ulayır:

– Uuuu!.. Uuuu! Uuuu!..

Ağabəyim. Eşidirsən? Odu! Baxışdı! Görürsən – Allah öz nacins bəndəsini necə it kimi uladır! Ulayacaq! O çöllərdə, o qaranlıq meşələrdə hələ çox ulayacaq o gədə. Di tez ol, bismillah de. Allahın adını dilişə getir. Sənin yerin onsuz da cəhənnəmdi – bari behiştəki qohum-əqrabava Allahın qəzəbi toxunmasın.

Şirin (*saçları dağınıq, sıfəti tər içində: bütün bədənilə titirəyir*). Deməyəcəyəm!.. Mən o Allaha inanmırıam!.. İnanmırıam!.. İnanmırıam! İnanmırıam!.. Di vur, öldür – qurtar canımı!..

Ağabəyim. Bismillah de!

Şirin. Deməyəcəyəm!

Ağabəyim. Bu binamusluğu sənnən törədən odu?

Şirin. O deyil!

Ağabəyim. Bəs kimdi?!

Şirin. Deməyəcəyəm! (*Başını kətilin üstünə qoyur*.) Di vur! Vur dəhrəni, nə durmusan?!

Ağabəyim. Elə bilirsən vurmayacağam? Elə bilirsən sənnən zarafat eliyirəm?! Öləcəksən, çünkü fərmanın ölümümdü! Çünkü ölüm-nən savayı heç nə yuya bilməz bu günahı!.. (*Dəhrəni nisbətən aşağı endirir*.)

Baxışın: “Uuu!” – deyən dəhşətli səsi...

Dəhrə havada qalır. Şirinin başı kətildən sürüşüb düşür.

Şirin yerə sərilib, hərəkətsiz qalır.

Ağabəyim (*dəhrəni tullayıb, diz üstə çökür; əlləri göydə*). Tax-tın uca olsun, Pərvərdigara, əlimi qana batırmadın! (*Cecimi Şirinin üstünə salır; pəncərəni zərblə itələyib açır*.) Göyə bax! Ulduza bax! Zülmətə bax, İlahi, zülmətə bax!.. Bu gecə ay niyə çıxmadı bəs?! Bəlkə dünyanın axırıdır?!

Küçə qapısı bərk-bərk döyüür.

(*Ucadan*.) Gəlirəm, Ağamusə, gəlirəm! Səbr elə, ay evi yixilmiş!.. (*Çıraq qapıya cumduğu yerdə, astanada yixılır*.)

Çıraq sönür. Səhnə tam zülmətə qərq olur. “Şeytan dəstəsinin üzvləri” boyhana-boyhana bir-bir səhnəyə çıxırlar. Cəmləşib, əl-ələ verib, qaranlıq səhnədə, ulduzlu səmanın altında yallı gedirlər.

Solo. Payi-piyada düşürəm çöllərə!
Xor. Essa! Essa!

Solo. Xari-muğilqan görürəm, qorxmuram.
Xor. Xari-muğilqan görürəm, qorxmuram!
Solo. Seyr edirəm bərrü biyabanları.
Xor. Pəh-pəh! Pəh-pəh!

Solo. Quli-biyaban görürəm, qorxmuram.
Xor. Quli-biyaban görürəm, qorxmuram.
Solo. Gah şəfqətək düşürəm dağlara.
Xor. Dağlara! Dağlara!

Solo. Yanğılı vulkan görürəm, qorxmuram.
Xor. Yanğılı vulkan görürəm, qorxmuram!
Solo. Gah enirəm sayətək, ormanlara.
Xor. Essa! Essa!

Solo. Yırtıcı heyvan görürəm, qorxmuram.
Xor. Yırtıcı heyvan görürəm, qorxmuram!
Solo. Məqbərəlikdə edirəm gah məkan.
Xor. Pəh-pəh! Pəh-pəh!

Solo. Qəbirdə xortdan görürəm, qorxmuram!
Xor. Qəbirdə xortdan görürəm, qorxmuram.
Solo. Leyk bu qorxaqlıq ilə doğrusu
Xor. Doğrusu! Doğrusu!

Solo. Ay dadaş, vallahi, billahi, tallahi...
Xor. Vallahi, Billahi, Tallahi!..

Solo. Harda müsəlman görürəm, qorxmuram!
Xordan bir nəfər. Qorxursan?!

Solo (əsə-əsə). Bisəbəbə qorxmayıram, vəchi var...
Xor. Var! Var!

Solo (*ağlaya-ağlaya*).
– Neynim axı, mən bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram!

Xor (*solo ifaçısını yumruqla hədələyərək*).
– Canın çıxsın gözündən, qanmayaydın,
Qanib da hər işi, odlanmayaydın!
Cəhalət rasimanın qırmayaydın!
Əvamünnasidən ayrılmayaydın!
Bütün mövhümunu təsdiq edəydin!
Başında noxta ardınca gedəydin!

Yumruqlar qorxunc şəkildə yuxarı qalxır. Xor iştirakçıları
nümayışkaranə bir görkəmdə dayanıb.

Baxışın qurd ulamasına oxşar səsi: Uuuu! Uuuu!..
Solo iştirakçısı (*xorun qarşısında diz çökür; əsə-əsə*):
– Qorxuram! Qorxuram! Qorxuram!..

Düyünlənmiş yumruqlar tappatap xor iştirakçılarının sinəsinə dəyir.

Xor (*mərsiyə üstündə*).

– Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq, olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Məzлumilərin göz yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Hökəm eyləyəcəkmiş bütün aləmdə cəhalət,
Dildadəyi-irfanları neylərdin, ilahi?!
Səyyadi-cəfakaridə rəhm olmayıacaqmış
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Solo (*diz üstdə, ağlaya-ağlaya*).

– Ahuləri, ceyranları neylərdin, ilahi?!

(*Bir müddət dizin-dizin sürübüb, sonra durub qaçır.*)

Xordakılar yumruqlarını düyünləyib, solo iştirakçısının arxasında cumur.
Səhnə – zülmət içində. Ulduzlu səma, hardasa (səhnə arxasında) Ağabəyimlə
Ağamusə piçilti ilə danışurlar və bu piçiltilərin arasında, torpağa toxunan belin
ahəngdar cingiltisi eşidilir.

Ağamusə (*töyüyüür, ağlar səslə*). Atava lənət, Ağabəyim! Atava
lənət!

Ağabəyim. Kəs səsivi, dilin quruyar. Qəbir üstdə ölüyə lənət
verməzlər!

Ağamusə. Yaman qırdın belimi. Görüm ki, belin qırılsın, Ağabəyim.

Ağabəyim. Kəs! Mən eləmədim, Allah elədi! Dinmə, dinmə,
Allah bizi bu rüsvayçılıqdan yaxşı qurtardı!..

Ağamusa. Allah səni heç vaxt bu zülümənən qurtarmasın,
Ağabəyim!..

Ağabəyim. Bəsdi. Az mırılda!.. Çəkil görüm. Qoy əlimnən bir
ovuc torpaq atım gəlinimin üstünə.

Səhnə ağappaq ay işığı ilə işiqlanır... Qəbiristanlıq. Ağamusa bir təzə qəbrin
yanında belin sapına söykənib durub. Ağabəyim əlindəki torpağı tələsmədən
qəbrin üstünə səpir.

Haradansa – sanki torpağın altından – səs gelir: təzəcə doğulmuş körpə səsi!

Ağabəyim (*qorxudan, bərk titrəyə-titrəyə*). Cindi, Ağamusa,
uşaq səsiyinən bizi ələ salır!.. Bismillah! Bismillah!.. Bismillah!..
(*Deyə-deyə qaçmağa üz qoyur.*)

Ağamusa (*qorxduğundan beli atib qaçıır*). Evin yixılsın, Ağabəyim! Çırığın sönsün! Qapın bağlı qalsın!..

Səhnə boşdur.

EPİLOQ

Körpənin aləmi lərzəyə salan çıqtıtı get-gedə güclənir. Üzgözünü tük basmış Baxış – qoltuğunda Şirinin köynəyi – cir-cındır içində səhnəyə daxil olub, birbaş qəbrin üstünə cumur. Baxış, beli götürüb, ulaya-ulaya qəbrin torpağını kürüyür, oradakı sal daşlardan birini çıxarıb kənara qoyur.

...Baxış (*arxası zala*) qəbrə əyilir. Və qəbirdən qalxıb, üzünü zala çevirəndə onun qucağında Şirinin ağ köynəyinə bükülü – körpənin rahat qığlıtışı eşidilir. Sifətinə bir ilahi təbəssüm qonmuş Baxış – uşaq qucağında – yavaş-yavaş səhnənin önünə tərəf gedir.

Pərdə enir.

SON

Baki,
Oktyabr-noyabr, 1989

ANAR

(1938)

Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq. Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur (1955–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi (1960–1961), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1961–1967) işləmişdir.

Moskvada Ali ssenari (1962–1964) və rejissor kurslarını (1970–1972) bitirmiş, “Qobustan” toplusunun baş redaktoru (1968–1987), Azərbaycan Yəziçilər İttifaqının birinci katibi (1987–1991), Azərbaycan Yəziçilər Birliyinin sədri (1991).

Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1983), Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədri (1993), Ədəbiyyat və İncəsənat Ensiklopediyasının redaktoru (1993) olmuş, Türkiyədə, İstanbul şəhərində Memar Sinan Universitetində Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur. Beynəlxalq Dialog Avro-Asiya təşkilatının sədri, Kinematoqraflar İttifaqı idarə heyətinin üzvüdür.

Ədəbi yaradıcılığa “Keçən ilin son gecəsi”, “Bayram həsrətində” hekayələri (1960) ilə başlamışdır. 12 bədii filmin və 10-dan artıq (“Üzeyir ömrü”, “Qəm pəncərəsi”, “Dantenin yubileyi” və s.) filmin quruluşcu rejissorudur. Əsərləri Azərbaycanda, Türkiyədə, Moskvada, Bolqarıstanda, Özbəkistanda, Moldovada, Türkmenistanda, Tataristanda tamaşaşa qoyulmuşdur.

“Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Əlaqə”, “Dədə Qorqud”, “Dədə Qorqudun dünyası” əsərləri bir çox dillərə tərcümə olunub, böyük tirajla çap olunmuşdur.

Anar Rzayev Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureati (1980), Ali Sovetin deputati (1987), SSRİ xalq deputati (1989), Xalq yəziçisi (1998), Milli Məclisin deputati (1995), Milli Məclisin mədəniyyət məsələləri üzrə daimi komissiyasının Azərbaycan-Türkiyə Parliament qrupunun sədridir.

ŞƏHƏRİN YAY GÜNLƏRİ

Üç pərdəli, yeddi şəkilli dram

İŞTİRAK EDƏNLƏR

Qiyas Zeynallı	– ali məktəb müəllimi, 45 yaşında
Dilarə	– onun arvadı, iqtisadçı, 42 yaşında
Namiq	– onların oğlu, tələbə, 18 yaşında
Bəhram Zeynallı	– professor-cərrah, Qiyasın omisi, 60 yaşında
Rüxsarə	– Bəhramın arvadı, 50 yaşında
Rasim	– onların oğlu, aspirant, 24 yaşında
Tamara	– Samxalın arvadı, 35-36 yaşında.
Firuz	– Dilarənin qardaşı, işi-peşəsi məlum deyil, 35-36 yaşında
Ağarəfi	– ot dükanının müdürü, Firuzun dostu, 35-36 yaşında
Əjdər kişi	– Qiyasgilin qonşusu, taksi sürücüsü, 65 yaşında
Qumru	– Namiqin rəfiqəsi, 18 yaşında
Qoyun gətirən adam	
Bəhramgilin qonaqları	– iki arvad, iki kişi

Hədisə bizim günlərdə, Bakıda cərəyan edir.

BİRİNCİ PƏRDƏ

Birinci şəkil

Ön sohnədə küçə. Küçənin müxtəlif ünsürləri – afişa lövhəsi, işıqfor, əlvən su avtomatı və s. Cürbəcür səslər, maşın hərəkəti, qısa kəsik siqnallar, tormozların xırçılıtı, dondurmasatan qadının çığırtısı. Namiq Zeynallı səkiдə gəzisir, vaxtaşırı saatə baxır. Qumru qaça-qaća gəlir. Görünür çox tələsib, odur ki, təngnəfəs danışır. O, sadə yay paltaındadır.

Qumru (*Namiqə tərəf atılır*). Bağışla, sən allah... Elə qaçırdım ki... Gecikmişəm?

Namıq (*saati göstərir, rişxəndlə*). Cəmi-cümələtanı bircə saat.

Qumru. Sən nə danışırsan? Heç cür işdən qopa bilmirdim. Növbəm ikidə qurtarır, mən yiğışanacaq bir də gördüm...

Namıq (*gülümsünür*). Əshi, yaxşı, bir nəfəsini dər görək...

Qumru. Nə yaman istidir! (*Su avtomatını görür*.) Ciyərim yanır. Üç qəpiyin var?

Namıq (*avtomata pul atır, stəkanı suyla doldurub Qumruya verir*). Buyur.

Qumru. Çox sağ ol! (*Stəkanı başına çəkir, qaytarır, stəkan Namiqin əlindən düşür, sınır*.) Ay səni, şoşaq...

Namıq. Vay səni, lap mənim anam kimi danışdın. O da tez-tez bu sözü işlədir: şoşaq.

Qumru. Yəni stəkanları tez-tez salıb sindirirsan?

Namıq. Mən yox, atam. Hər allahın ver günü hökmən bir şey salıb sindirasıdır. İndi anam burda olsayıdı, uzun-uzadı bir nitq irad edəcəkdir: “Balası da atasına çəkib. Əlivə pişik yeyib?” – və sairə bu qəbildən...

Qumru (*qəfildən*). Bura bax, axı bu stəkan ictimai əmlakdır. Yəqin gərək cərimə verək, hə?

Namıq. Getdik. (*Ön səhnənin o biri tərəfinə keçirlər*.)

Qumru. Əşı, kefini pozma. Qab sınmağı, deyirlər aydınlıqdır.

Namıq. Kefimi pozmayım? Söz danışdın... Mən ona görə kefimi pozuram ki, sən düz bir saat gecikmişən. Cəmi-cümlətanı üçüncü dəfədir görüşürük, sənsə...

Qumru. Üçüncü? Üçüncü niyə?! (*Sayır*.) Tennis matçı, “Dədə Qorqud” filmi – iki, bulvardakı kafe... bu da dördüncü görüşümüz...

Namıq. Kafe yadımdan çıxmışdı. Yaxşı, axı de görüm nə səbəbdən gecikdin?

Qumru. Demişəm də sənə, indi mən işləyirəm axı.

Namıq. İkinci gündür çıxırsan işə...

Qumru. Hə, bu gün ikinci gündür.

Namıq (*rəsmi tonla*). Bacı, zəhmət olmasa deyin görək “Moskva-Baki” qatarı haçan gəlir?

Qumru (*eyni tonla*). Saat 20.15-də.

Namıq. Çox sağ olun, çox minnətdaram.

Qumru. Yox, sən lap şitini çıxartdın. “Zəhmət olmasa, minnətdaram”. Belə danışan yoxdur. (*Kobud bir tərzdə*) Ay qız, Moskva poyezdi gecikmir ki?

Namıq. Ədəbsizlər...

Qumru. Mənimlə işləyən arvad yaşlı bir qadındır, iyirmi ildir məlumat bürosunda işləyir, bu gün mənə deyir: indi baxaq görək, deyir, bir həftədən sonra hansı havanı oxuyacaqsan?

Namıq. Nə mənada?

Qumru. Əşı, heç nə. O hamiya sərt, qısa cavab verir və dərhal telefonu asır. Amma mən ətraflı cavab verirəm, belə nəzakətlə, ədəb-ərkanla... Arvad da mənə deyir ki, ancaq ilk həftə belə cavab vermək olar. Sonra günbəgün gündə yüz dəfə eyni şeyi təkrar eləyəndə Moskva qatarı 20.15, Tiflis 16.40, İrəvan 11.30 – onda zinhara gələcəksən. Hamiya da görək eyni sözü təkrar edəsən. “Bəli, Moskva vaxtı ilə...” Bu neçə ildə, deyir hələ yadlarında saxlaya bilmirlər ki, dəmir yolunda yalnız Moskva vaxtı işləyir, yox, lap bilsələr də, mütləq soruşmalıdırıllar. İstər-istəməz çəmkirməli olursan da...

Namıq. Deməli, sən də belə eyləyəcəksən? Çəmkirəcəksən, adamin sözün ağzında qoyub dəstəyi asacaqsan?

Qumru. Nə danışırsan? Heç vədə... Mən bax belə fikirləşirəm. Axı hər bir adam zəng eləyəndə, sual verəndə bilmir ki, indicə, ondan qabaq elə həmin sualı başqa birisi də verib. Elə deyil?..

Namıq. Əlbəttə.

Qumru. Lap tramvaydakı kimi...

Namıq. Tramvayın burası dəxli var?

Qumru. Bizim evdən burası doqquz dayanacaq var. Bir kərə minmişəm tramvaya, əyləşmişəm, bir də gördüm növbəti dayanacaqda sinni bir arvad girdi. O saat durdum, yerimi ona verdim. Gələn dayanacaqda düşdü, mən yenə oturdum, o birində isə uşaqlı bir arvad mindi, ona da durdum yer verdim. Belənçiynə üç, ya dörd dəfə yerimi cürbəcür adamlara verdim. Axırıcı dayanacaqda, görməmişəm, sən demə, tramvaya bir nəfər əlil minib. Düşmədi üstümo: “Nə abrin var, nə həyan, deyir, mən şikəst adam ayaq üstə dayanmışam, amma sən padşah qızı kimi əyləşmişən özünçün”. Nə deyim, day məni yaş yudu, quru sərdi. O biri sərnişinlər də buna qahmar çıxdılar, axı onlar da təzə minmişdilər, xəbərləri yox idi. Başladılar, nə başladılar...

Namıq. “Budu bax, indinin cavanları”... “Nə abırları var, nə həyaları, stilyaqalar...”

Qumru. Bəli, bəli, hamısı belə-belə sözlər... Tramvaydan necə düşdüyüm bilmirəm. Day o qədər hönkürüb ağlamışam... Amma sonra sakitləşdim, bilirsən nə fikirləşdim?

Namıq. Nə?

Qumru. Fikirləşdim ki, axı əslinə baxsan, haqlıdlılar da onlar... Onlar hardan biləydlər ki, mən bundan qabaq dörd-beş dəfə yerimi başqasına vermişəm. Bax o zəng eləyib sual verənlər də belədir. Deməli, sən özün hər dəfə hamıyla nəzakətli, qanacaqlı olmalısan, ədəb-ərkan gözləməlisən... İlk dəfəymiş kimi. Düzdür, düz deyil?

Namıq. Hə, sən o mənada deyirsənmiş?

Qumru. Mən bayaqdan dil boğaza qoymuram, amma sən elə susursan. Bir şey danişsana.

Namıq. Nə danışım?

Qumru. Nə bilim, bir şey danış. Dərslərindən-zaddan.

Namıq. Eh... danışılışı bir şey var? Bu yaxında yay sessiyası başlanacaq – imtahanlar, zaçotlar...

Qumru. Mən də keçən il instituta daxil olmaq istəyirdim. O səfər danışdım da sənə... Tarixdən kəsdilər. Bilmirəm bu il sənədlərimi verim, verməyim? Bu il daha yaxşı hazırlaşmışam, amma deyirlər “Tapş”siz düşmək olmur.

Namıq. “Tapş” nədir?

Qumru (*təaccübə*). Bilmirsən “tapş” nədir?! Yəni heç eşitməmisən bu sözü? “Tapş”, yəni tapşırmaq. İndi deyirlər tapşırılmışan heç bir instituta girə bilməzsən... Elədir?

Namıq. Bilmirəm, mən bildir girdim instituta, heç kəs də məni tapşırıb eləməmişdi.

Qumru. Sən başqa məsələ. Sənin atan institutda işləyir də.

Namıq (*pərləşir*). Əgər bilmək istəyirsənə, mənim atam tamam başqa institutda işləyir. Mən oxuduğum institutda yox. Həm də ki, bildir yayda, mən qəbul imtahanlarını verəndə o heç Bakıda da yox idi. Özü də ki, bu hələ ömründə bir kəsi tapşırmayıb və onun özünə də hələ heç kəsi tapşıran olmayıb. Əgər ona bir adam tapşırsan, həmin o tapşırılan adamin anadan əmdiyi südü burnundan tökər. Odur ki, sənin eyhamın filan...

Qumru. Bıy, sən nə danışırsan, Namıq? Sənin qəlbinə toxundum? Mən bəyəm səni deyirdim... (*Nəvazişlə*) Sən axı mənim ağıllı Namıqimsən. Hər şeydən xəbərin var... Sən də girməsən, kim girəcək instituta. Məni isə, sözün doğrusu, haqlı kəsdilər. Elə bilet düşmüsdü, bircə suala da fərli cavab verə bilmədim. Amma, ümumiyyətlə deyirlər ki, gizli deyil ki, deyirlər, instituta ancaq tapşırıqla düşmək olar. Hətta... (*piçiltiyla*) bəzi yerdə pul da alırlar... Hər balın öz qiyməti var... Hansı institutdasa, deyirlər, hətta bir lotu elan vurubmuş: bütün yerlər satılıb. Deyirlər...

Namıq. Deyirlər, deyirlər... Kimdir bunları deyən axı?

Qumru. Mənim atam deyirdi həmişə...

Namıq. Deyərdi... İndi daha demir?

Qumru. İndi... Bilmirəm... İndi axı o yoxdur.

N a m i q. Bağışla, sən allah.

Q u m r u. Yox, düz başa düşmədin, olüb eləməyib, şükür... İntəhası bizimlə olmur... Başqa şəhərə köcüb. İki ildir ki, anamla ayrıllılar. Təzə arvad alib, cavan...

N a m i q. Anan harda işləyir?

Q u m r u (*müəyyən tərəddüddən sonra*). Provodnikdir. Bakı-Moskva qatarında... Məni məlumat bürosuna da o düzəldib... Bekar-bekar niyə veyllənəsən ki, deyir... Həm başın qarışır, həm də nə təhər olsa puldur də... Amma, vallah, bu iş mənim lap xoşuma gəlir.

N a m i q. 93-53-00?

Q u m r u. Bəli.

N a m i q. Mən sənə zəng edəcəm...

Q u m r u. Bu nömrəylə şəxsi söhbətlər eləmək olmaz.

N a m i q. Şəxsi niyə? "Devuşka, koqda pribivaet poezd Moskva-Baku?" Mən səni sevirəm.

Q u m r u. V dvatsat pyatnadsat – Mən də səni sevirəm.

N a m i q. Po mestnomu vremeni ili po moskovskomu? – Darıx-mışam səninçün.

Q u m r u. Koneçno po moskovskomu – Mən də darıxmışam. (Gülüşürlər.)

Maşın tormozunun xırçıltısı eşidilir, sonra açılan maşın qapısı səsi olduğunu görür. (Ön səhnəyə Rasim çıxır. O, su avtomatına yaxınlaşır, stekanın sıyıq olduğunu görür). Sonra Rasim Namiqgili görür və diqqətən Qumrunu süzüb onlara yanaşır.

R a s i m. Xoş gördük, Namiq...

N a m i q. Salam, Rasim... Tanış olun, Qumru, bu da Rasimdir – atamın əmisi oğlu.

R a s i m. Çox şadam.

Q u m r u. Mən də.

R a s i m. Maşınla keçirdim. Su avtomatını gördüm, saxladım. Susuzluqdan ciyərim lap kabab olub... Hansı mərdimazarsa sindirib stekanı... (Qumru gülür.) Namiq, Dilarə, Qiyan necədirler?

N a m i q. Yaxşıdırular, çox sağ ol. Sizinkilər necədir?

R a s i m. Sağ ol. Bu gün bizdə böyük həngamə var. Mənim əziz valideynlərimin toylarının ildönümüdür. Deməli, o mübarək gündən düz iyirmi beş il keçib.

N a m i q. Belə de... təbriklər!..

Qumru. İyirmi beş il... Gör e... Qiyamətdir!

Rasim. Nəyi qiyamətdir, əşı... Adam dəli olar... Siz neynirsiz, əziz balalar, başmaqseyrinə çıxmışız? İstini görürsüz də... Cəhən-nəmdir. Bu hələ mayda belədir. Gör yayı nə fisqıraq olacaq e!.. Yaxşı, bu şaqqama günün altında neyləyəcəksiniz. Gəl sizi maşınla aparım... Bir yana tələsirsiz?

Qumru. Yox, elə-belə gəzməyə çıxmışdımq.

Rasim. Lap yaxşı... Piyada gəzməyin, maşınla gəzin. Gəlin bura görək, bir az şəhərdə kataska eləyim siz... Hə Namiq, bəsdir dərin fikirlərə qərq oldun... Gəlin, görüm, gəlin...

Gedirlər, hərəkətə düşüb uzaqlaşan maşın səsi.

PƏRDƏ QALXIR

Professor Bəhrəm Zeynallının mənzili. Mənzil çox zəngin, cah-calallıdır. Hər yerdə bahalı əşya. Çoxlu büllür, çilçiraq, vazalar, qab-qacaq... Yemək stolu və künçdə balaca jurnal-qəzet masası. Yumşaq kürsülər... Uzun xovlu xalça üzərinə rəngbərəng jurnallar, vazalar, maqnitofon lentləri səpələnib. Çoxlu cihaz var – maqnitofonlar, valoxudan tranzistor, televizor. Telefon. Əlli yaşlı, hələ də yarışqli, ağca Rüxsərə xanım əlvən xalatdadır. Masanın üstünə qab-qacaq düzür. Rasim, Namiq və Qumru daxil olurlar. Rasim onlara nə qədər mehribanlıq göstərirse, Namiq, ondan da betər Qumru özlərini naqolay hiss edirler. Rasim mineral sular, limonad və pivə dolu qutuları içəri gətirir.

Rasim. Xoş gördük, ana! Axır gəlib çıxdıq...

Rüxsərə (*xüsuslu bir sevinc ifadə etmədən*). Hə... lap yaxşı... salam...

Rasim. Qumruyla tanış ol.

Rüxsərə. Neynək, salam.

Qumru. Bağışlayın, siz allah...

Rasim. Əziz balalar, əyləşin görək, bəyəndiyiniz yerdə... Ana, mən hər şeyi alıb gətirmişəm.

Rüxsərə. Lap yaxşı, düz stolun üstünə, bir az kömək elə mənə. Yorulub lap əldən düşmüşəm...

Rasim. Bu saat, bu saat. Bircə qurtum su içim, boğazım quruyub. (*Pivə şüşəsini açır. Qumruya.*) Nə içəcəksən, borjom, limonad, pivə?

Qumru. Sağ olun, istəmirəm.

Rasim. Namiq, sən söz, zəhmət olmasa, özünə də pivə tök... “Stella” da var, “Prazdroj” da... bu dəqiqə gəlirəm. (*Cixır.*)

Rüxsarə (*Qumruya*). Namiqlə bir yerdə oxuyursunuz?

Qumru (*utancaq*). Yox, mən...

Rüxsarə. Hə, aydındır... Yaxşı, söhbətinizə mane olmayım...
(*Çixır*)

Rasimin səssi. Namiq, valları qoy... Gör orda nə var.

Qumru. Aman Allah, gör neçə cür maqnitofon var?.. Hamısı da yapon maqnitofonlardır, he?

Namıq. Yox, deyəsən bu Amerikadır?

Qumru. Amma maşındakı yapon maqnitofonu idi. Əntiqə musiqilər yazib.

Namıq. Al, bu vallara da bax seç... Qumru. (*Sevinclə*) Frenk Sinatra?!?

Rasim (*dəsmalla qurulana-qurulana daxil olur*). Hə musiqi seçdiniz? (*Şüşələri stolun üstünə düzür*)

Qumru (*başqa bir val götürür*). Bu da Frenk Sinatradır ki! Bu da. Neçə dənə Sinatranız var?

Rasim (*etinasız*). Eh, bunlar hamısı köhnə-küləşdir. İki il bundan qabaq atam Amerikadan götürüb. Bilmirəm orada kim ona məsləhət verib ki, bu valları alsin. Özünün axı belə şeylərdən başı çıxan deyil...

Namıq (*bütün bunlar onu heç də açmir*). Bəhram əmi hardadır, işdə?

Rasim. Yəqin. (*Qumruya*.) Deyəsən, sizin Sinatradan xoşunuz gəlir?

Qumru. Çox...

Rasim. Onda götürün. Hansını istəyirsiz, ya yox... üçünü də götürün. Gedəndə apararsız. Bağışlayıram da sizə...

Qumru. Yox, nə danışırsınız...

Rasim. Ciddi deyirəm. Mən onsuz da bunlara qulaq asa bilmirəm. Götürün, götürün.

Qumru. Çox sağ olun, amma... mənim onsuz da çaldıranım yoxdur.

Rasim (*təbəssümlə*). Namiqgildə qulaq asarsız.

Namıq (*qaşqabaqlı*). Bizzə də yoxdur.

Rüxsarə (*qapıda görünür*). Rasim, səni bir dəqiqliyə olar?

Rasim. Bu saat, ana. (*Stolun üstünə şüşələri düzüb qurtarır, baxır*.) Ay ana, bəs konyak? Konyak gözümə dəymir...

Rüxsarə. Hə, konyak aldırmamışam.

Rasim. Niyə?

Rüxsarə. Dedim Artaşes göndərər. Axı bu cəhətdən o çox səli-qəlidir. Göndərməsə, düşüb alarsan.

Rasim. O da bax mənim bu iki gözüm üstə!

Rüxsarə (*zarafatyana tənbehlə*). Hə, bu işə sən həmişə hazır-san. Yaxşı, bir bəri gəl də, sözüm var sənə.

Rasim. Bu dəqiqə, bu dəqiqə... Bircə bunlarçın musiqi qurum qoy. (*Val oxutdurur.*) Qulaq asın... Demis Rusosdur. Eşitmisiniz onun oxumağını?

Qumru başını bulayır, musiqi başlanır. Rasim çıxır.

Qumru. Nə gözəl oxuyur!.. Hə, Namiq? Niyə susmusan, nə olub sənə?

Namiq. Gedək, hə?

Qumru (*heç getməyə könlü yoxdur*). Özün bil... İstəyirsən gedək. (*Jurnalları, qəzətləri vərəqləyir.*)

Rasim (*anasiyla söhbətini qurtara-qurtara daxil olur*). Yox, ay ana, yox, bu hardan ağlına gəlib... (Namiqə) Namiq, sənə nə olub belə, qəm dəryasına batmışan?

Namiq. Yox, canım. (*Sözü dəyişdirir.*) Bu yapon maqnitofonu-dur, hə?

Rasim. Aha... “Soni”nin axırıncı modelidir. Əla şeydir. Elə qiy-məti də bəd deyil – üç min manat! (*Qumruya.*) Nədir belə diqqətlə oxuyursuz?

Qumru (*qəzətdən ayrılaraq*). Qəribə şey çap olunub, ovçuluq mövsümü haqqında elan. Hansı heyvanları, quşları haçan ovlamaq olar. Bəzilərini ümumiyyətlə ovlamaq qadağandır, amma çäqqallarla canavarları il boyu öldürmək olar... Yazıqlar.

Rasim (*mat qalır*). Yazıqlar? Kimdir yazıq... Canavarlar?

Qumru. Bütün başqa heyvanlar heç olmasa ilin müəyyən aylarını arxayı ola bilərlər, amma bunlar gərək hər gün, hər saat ayıq-sayıq olsunlar.

Rasim. Daha buna sözüm yoxdur. Siz tez-tez belə... canavar-ların qeydinə qalırsınız?

Qumru. Nə deyim... İntəhası mən bəzən düşünürəm: axı hey-van da xəstələnir, elə deyil? Lap adamlar kimi – infarkt, vərəm...

Namiq. Sətəlcəm, angina, zökəm...

Qumru. Heç kəs də onları müalicə eləmir.

Rasim. Bəs doktor Aybolit?

Qumru. Yox, ciddi deyirəm. Vəhşi heyvanları kim müalicə edir?
Nə dərman verən var onlara, nə də iynə vuran, nə operasiya...

Namıq. Nə kompres, nə rentgen, nə bellərinə küpə salan...

Qumru. Yaxşı, bəsdi...

Rasim. Yadıma bilirsiz nə düşdü? Bilirsiz, əslində elə mən də heyvanları çox sevirəm. Bir dəfə heyvanxanaya getmişdim. Görürəm qəfəsin içində bir dağ keçisidir, qəfəsin qabağında da bir oğlan dayanıb. Göz qoydum, gördüm, balam, bu keçi heç özündə deyil, lap hayıl-mayıldı, amma elə oğlan da birtəhərdir... Çorta gedib özüyün. İki də səssiz-səmirsiz dayanıb, gözlərini bir-birinə zilləyiblər. Oğlan keçiyə baxır, keçi oğlana. Barmağımı dışlədim ki, vallah nəsə burda bir iş var. Sən demə, elə doğrudan da belə imiş. Oğlan da nəşəxor imiş, keçi də... Oğlan demək gəlib qəfəsin qabağında nəşə çəkir, keçi də nəşənin iyindən xumar olub özüyün. Siz bir yoldaşlığa fikir verin e!.. Oğlanın, deməli, ürək dostu, həmfikri qəfəsin içine düşüb, oğlan da onu, necə deyərlər, dar gündə tək qoymur, imdadına çatır.

(Gülür.)

Qumru. Bağışlayın, siz nə sənət sahibiniz?

Rasim. Həkiməm.

Namıq. Rasim aspirantdır. Öz atasının aspirantıdır. Bəhram əminin.

Rasim (*gülür*). Qohumbazlığı görürsunuz də... (*Qapının zəngi çalınır*.) Bağışlayın. (Gedir.)

Qumru. Çox yaxşı oğlandır əmin oğlu, Namıq...

Namıq. Mənim əmim oğlu deyil o. Atamın əmisi oğludur.

Qumru. Eh, nə fərqi var. Yaş etibarilə yəqin atandan çox sənə yaxındır da. Neçə yaşı var?

Namıq. Madam ki, bu gün valideynlərinin toy günündən düz iyirmi beş il keçir, deməli, Rasim iyirmi dörd yaş üç aylıqdır.

Rasimin, Rüxsarənin səsləri, kişi səsi eşidilir.

Rüxsarənin səsi. Sənə deyirəm axı Artaşesin yadından çıxmaz.

Kişi səsi. Nə danışırsız, ay bacı, heç Artaşes yadından çıxardar? Mən bir az gecikdim, gərək günahımdan keçəsiz. Artaşes dedi ki, necə eləyirsən elə, saat on ikiyə qədər çatdır.

Rasimin səsi. Boçkaya bax a!..

Kişi səsi. Otuz litrdır. Naturalnı.

Rüxsarənin səsi. Çox sağ olun. Artaşəsə çoxlu salam de!

Rasim (*konyak çəlləyi ilə daxil olur*). Otuz litr. Fantastikadır. Atamın xəstəsi olub bu Artaşes. Xanlarda konyak zavodunda dequs-tator işləyir. Üç il bundan qabaq atam onu operasiya eləyib. İndi, daha ömürlük konyakla təmin olunmuşuq. Hər bayram, hər şadlıqda-filanda konyak göndərir...

Rüxsarənin səsi. Rasim, konyakı qrafirlərə söz.

Rasim. Bu saat. (*Qumruya*.) Valı o biri üzünə çevirin. (*Çıxır*.)

Qumru (*Namiqə*). Nə olub sənə, mışmırığını sallamışan, elə bil bütün gəmilərin dəryada qərq olub?

Namıq. Gedək hə?

Qumru. Bu saat gedərik. Qulaq as, gör nə gözəl oxuyur.

Bir müddət dinməz-söyləməz musiqiyə qulaq asırlar.

Rasim əlində balaca bir podnos daxil olur.

Podnosda şərab şüşəsi, meyvələr və tutma göbələk var.

Rasim. Buyurun, görək...

Qumru (*sevincək*). Göbələk!..

Rasim. Siz də xoşlayırsınız göbələyi?

Qumru. Ölürəm göbələkçün...

Rasim. Mən də. Amma tapılmir da...

Qumru. Mənə anam gətirir. Hər dəfə Moskvadan gələndə mütləq bir-iki banka gətirəsidir.

Rasim. Xahiş edirəm, götürün...

Qumru. Əlimi yumaq olar?

Rasim. Əlbəttə. Bura buyurun. (*Onu ötürür, qayıdır*.) Bura bax, Namiq, tanıyırsan da mənim anamı... Yaman bu qızla maraqlanır. Dedim ki, bir məktəbdə oxumusunuz.

Namıq. Niyə belə maraqlanır ki?

Rasim. Arvadları bilmirsən... Gərək hər şeyin cikini-bikini öyrənsinlər də... (*Başını bulayır*.) Ağıllarına elə şeylər gəlir ki, canım-çün...

Namıq. Nədir ki?

Rasim. Əshi nə bilim, boş söhbətdir, əlbəttə. Deyir ki, anam... Amma sən düz başa düş... Məni indi çağırmışdı ora ki, səndən soruşum... Başa düşürsən, anamın işi bir az çətindir, bütün evin ağırlığı onun ciyinə düşür də. Bir ildir qulluqcumuz yoxdur. Səkinə, axı instituta girdi...

N a m i q. Yaxşı, nə olsun ki...

R a s i m. Hardansa anamın beyninə batıb ki... bu qız... bəlkə... yəni əgər bir yerdə oxumursa, işləmirsə... bəlkə anama əl tutayı, ev işlərində də. Deyir, neçə istəsə razıyam, verərəm... Bir ildən, iki ildən sonra da, lap deyir özüm onu ali məktəbə düzəldərəm. Səkinə kimi də, yadındadır Səkinə? Kənddən gətirdik onu, üç ili bizdə yaşadı, anama kömək elədi. Bildir də anam onu medinstituta düzəltdi...

N a m i q (*özünü güclə saxlayır*). Yaxşı, nəyə görə sənin anan bu fikirdədir ki, mənim gəzdiyim qız ona qulluqçu olmağa layiqdir?

R a s i m (*dərhal başa düşür*). Əşİ, əlbəttə, dedim sənə də bekara sözdür. Ona da dedim. Bilirsən, bu qulluqçusuz ki qalıb, arvad bir az xərifləyib. Yaxşı, elə bil heç bu söhbət aramızda olmayıb.

Q u m r u (*qayıdır*). Nə söhbət?

R a s i m (*dərhal*). Canavarların revmatizmi, çäqqalların radikuliti haqqında söhbət edirdik...

N a m i q. Qumru, getdik... Vacib işim var mənim. Getdik!..

R a s i m. Əşİ, hara gedirsiz? (*Qumruya*.) Heç bu göbələkdən də dadmadınız.

N a m i q. Zərər yoxdur, hər həftə anası göbələk gətirir. Getdik!

Q u m r u (*çiyinlərini çəkir*). Gedək. (*Rasimə*) Bağışlayın da. Namiqin işi yəqin təcildidir.

R a s i m. Dayanın, onda sizi maşınla aparım.

N a m i q. Yox, yox, lazım deyil!

R a s i m. Özünüz bilin, yaxşı, görüşərik.

Q u m r u. Mütləq, əlbəttə. Çox sağ olun. Salamat qalın!

Görüşüb gedirlər. Rasim onları ötürür, qayıdır, Rüxsarə gəlir.

R ü x s a r ə. Hə, nə oldu?

R a s i m. Nə oldu? Nə olacaq! Dedim sənə də, yaxşı deyil!.. Məni də pis vəziyyətdə qoydun.

R ü x s a r ə. Mən başa düşə bilmirəm, nə olub axı?.. Cavan, sağlam qızdır. Görünür kasıbdır. İsləsə, xəncəlinin qaşı düşər?.. Məndən artıq kim ona donluq verəcək? Yeməyi-içməyi müftə, əyin-baş da alardım onun üçün...

R a s i m. İnstıtuta da düzəldərdin...

R ü x s a r ə. Əlbət, bir vaxt instituta da.

R a s i m. Səkinə kimi...

Rüxsarə. Səkinə kimi, Fatma kimi... Fatmanı hələ ərə də verdim...

Rasim. Yaxşı, hardan bildin ki, kasibdir?

Rüxsarə. Üst-başını görmürəm. Bu istidə kim rezin məst geyər. Nədi, qız qəti boyun qaçırdı?

Rasim. Mən qızla danişmadım ki, Namiqə dedim, o da, məncə, möhkəm incidi...

Rüxsarə. Namiq incidi! Namiqin buna nə dəxli var, sən allah! Gərək qızın özüylə danişaydım, Rasim! Pah atonnan, qudurasan qurbağa. Nəsrəddin şahın oğlu-zaddır, Namiq? Nədi, bu qızla gəzir? Div qurbağaya aşiq olub. Burnunu dartmağına bax, sən allah! Napoleon!

Rasim. Ay ana... Bir şeyin üstündə dayan da: gah deyirsən Nəsrəddin şahın oğlu, gah Napoleon... Axı Napoleon heç cür Nəsrəddin şahın oğlu ola bilməzdi...

Rüxsarə. Yaxşı, yaxşı, söz güləşdirmə burda mənimlə. Sənin kefin ala buluddadır, mənim xirdəyəcən işim var. Eh, sənin nə vecinə, əlbəttə, hazır nazırsan sən. Amma mənim bu ev işləri lap kələyimi kəsib. Əh, nə sənlə çənə-boğaz oluram burda... Saat beşdir, iki saatdan sonra qonaqlar gələcək.

PƏRDƏ

İKİNCİ PƏRDƏ

Hemin otaq. Axşamdır. Masanın üstünə doqquz adamlıq qab-qacaq düzülüb. Masanın ətrafında da düz doqquz stul qoyulub. Rüxsarə girib-çixır, masaya son səliqəni verir.

Rasim də ona kömək edir. Mənzilin sahibi 60 yaşı professor Bəhrəm Zeynallı birinci qonaqla və onun arvadiyla söhbət edir.

Bəhrəm. Bəli, bildir idi. Sovet İttifaqından ikicə nəfər dəvət olunmuşdu: mən və akademik Pavlovski. Mən məruzə etdim, təbi ki, ingiliscə. San-Fransiskonun bələdiyyə rəisi bizi kokteylə çağırmışdı, məsələ onda deyil... (*Qapının zəngi çalınır.*)

Qadın səsi. Rasim, Əhməd əminə kömək elə...

İçəriyə ikinci qonağın arvadı daxil olur, hamıyla görüşür. Bəhrəm və Rüxsarəni təbrik edir. Bir qədər sonra Rahim və ikinci qonaq daxil olurlar.

Onlar iri bağlı bir yük getirirlər. İkinci qonağın lap nefəsi kəsilib.

İkinci qonaq. Uf!.. (*Başını bulayır.*) Yaman ağırdır... Xoş gör-dük, xoş gördük, təbrik edirəm, professor, Rüxsarə xanım... Necə deyərlər, ömrünüz uzun olsun!..

Rasim (*yükü göstərir*). Bu nədir belə? Olmaya şpion-zaddı səri-yibsziz? Deyəsən qımäßigdanır orda...

İkinci qonagın arvadı (*qəhqəhə çəkir*). Ay səni, Rasimçik. Söz danişdində. Şpion qıacificanır... Əhməd, sən allah, aç onu... Sonra doğrudan da elə bilərlər ki...

İkinci qonaq (*nəfəsinə dərərək*). İndi, bu saat...

Bağlamamı açır, çox zəngin bir xalını çıxarıb ortalığa sərir, hamı içini çəkir.

Rüxsarə. Bu nədir belə? Ayıb deyil, sən allah, bu nə xəcalət-dir belə...

İkinci qonaq. Xəcalətli düşməniniz olsun, Rüxsarə xanım, siz nə danişırsız? Bəyəm, bizim haqqımız yoxdur ki, iyirmi beş ildə bir kərəm...

Bəhrəm. Gözəl xalıdır! Mən belə zənn edirəm, İran malı olsun gərək...

İkinci qonaq. Bilmirəm, amma mənə bunu bir bilən adam məsləhət görüb.

Bəhrəm (*xalıya diqqətlə baxır*). Bəli. Şübhəsiz, İran xalısıdır. Bunun tayıni Tehran darülfünunun rektorunun kabinetində görmüsəm. Noyabrda İrandaydıq. Bizi şah da qəbul elədi, məsələ onda deyil, səfarətxanada qəbul zamanı məni həmin o rektordan tanış elədilər. Sən demə, o da cərrah imiş, mənim barəmdə eşidibmiş, məqalədi-filəndi, indi rastına çıxıb, məsələ onda deyil... Bir sözlə, bizi qonaq çağırıdı...

Rüxsarə (*daxıl olur*). Bəhrəm, bəlkə keçək stolun başına...

Rasim. Bəs Şamxal əmi?

Bəhrəm. Hə, doğrudan, Şamxalgılı gözləyək. İndi gələr.

Birinci qonagın arvadı. Bəhrəm İmanoviç, dünən radioda Sizdən danişirdilər.

Bəhrəm. Hə, eşitdim... Yəni eşitdim deyəndə verilişin özünü eşitmədim, eşitdim ki, veriliş olub. Heyif, verilişə qulaq asa bilmədim. Həmkarlar qurultayında idim. Dəvətnamə göndərməmişdilər. Rəyasət heyətinə, məsələ onda deyil... Nazirlə yanaşı oturmuşduq... Hə, sonra eşitdim ki, demə, elə bu vaxt, radioyla veriliş olub.

Birinci qonaq. Mən də qulaq asdım. Çox yaxşı veriliş idi. Sizin barənidə çox səmimi danişdilər.

Bəhram. Hə, elə deyirlər. Bu günlərdə televizordan da gəlmışdilər. Moskvadan xüsusi “Zaman” programı üçün çəkdilər.

Rüxsarə. Bəhram, bəlkə oturaq...

Bəhram. Bu saat, bu saat gələrlər, darixma. Saat neçədir ki?

Rasim. Doqquza on dəqiqə işləyib.

Bəhram (*telefon dəstəyini qaldırır; zəng vurur*). Allo, professor Zeynallıdır danışan. Kimdi növbətçi?.. Hə, sizsiz, doktor Ağayeva, tanımadım. Xəstənin halı necədir? Hə, dördüncü palatadakını sorusoram. (*Qulaq asır.*) Aha... aha... Deməli, səkkizdə də normal idi qızdırması... Laboratoriyanın analizlərin nəticəsi gəldi. Aha... bəli... hemoqlobin... roe... aha..., leykositlər... Aydındır, yaxşı da, doktor Ağayeva, belə görsənir ki, vəziyyət düzəlir, ikinci iynə lazımdır. Hə, 12-də, bir də səhər... Hər halda mən doktor Quliyevlə danışaram bu barədə. Sağ olun. (*Dəstəyi asır.*) Uşağı ölümün cəngindən aldıq. Cümə günü operasiya eləmişdim. Peretonit, hə, indi daha üzü bəriyədir, düzəlir. (*Qapının zəngi çalınır.*) Şamxalgıldı. (*Qapıya tərəf gedir. Rasimə.*) Rasim, zəhmət olmasa, doktor Quliyevə zəng vur, hə, evinə, mən danışacağam... (*Çıxır.*)

Səslər, təbriklər. Şamxal, arvadı Tamara, Rüxsarə və Bəhram daxil olurlar,

Şamxalın əlində iri bir bağlama var, bu müddət ərzində Rasim telefonla
danışır və dəstəyi asır.

Şamaxıa (*Rasimə*). Hə, igid oğlan bunu al görüm. (*Hədiyyəni ona verir.*) Deməli, belə-bələ işlər, professor – 25 il zarafat deyil ha, əsrin dördə biridir. Əsrin bir çərəyi!..

Bəhram. Day demə... Yaxşı, əziz dostlar, buyurun görək də, masanın başına keçək. (*Rüsxaraya.*) Daha gələn olmayıacaq ki?..

Qonaqlar masa ətrafında əyləşirlər, eyni zamanda söhbət davam edir.

Bəhram. Rasim, Quliyevə zəng vurdun?

Rasim. Hə, ata, yatıb.

Bəhram (*təəccübə*). Necə yatıb? Dedin ki, mən soruşuram onu?

Rasim. Dedim, qızı çıxmışdı. Dedi, bu vaxtlar atam həmişə yatır.

Bəhram (*gülür, Şamxala*). Dünyanın işinə bax, sən allah!.. Mənim assistentimdir Quliyev. Belə başıaşağı, fağır bir adamdır. Amma öz evində, demə, əjdaha imiş. İşdən sonra yatır, narahat eləmək olmaz. Alomdir əşİ!..

Ş a m x a l. Dünən sizə zəng vurmuşdum, professor...
B e h r a m. Hə, dedilər mənə. Dünən Ali Sovetə çağırılmışdır.
Məsələ onda deyil... Yaxşı, dostlar, başlayın görək də...

Hamı oturur. Stolun başında Şamxal arvadıyla, Behram arvadıyla.

B e h r a m. Badələr doludurmu! Birinci tostumuz tamadanın sağlığı nadir. Bizim əziz Şamxal müəllimin sağlığını. Mənə elə gəlir ki, onu təqdim etməyə ehtiyac yoxdur. Görkəmli müstəntiqlərimizdəndir Şamxal. Bizim ailənin də ən yaxın dostlarındandır. Zövcəsi də Tamara xanım. Bir sözlə, sizin sağlığınıza, xoşbəxt olun!

Ş a m x a l. Ay professor, məndən tamada olar? Amma bir yana baxanda bu gün bizim əziz adamlarımızın, yaxın dostlarımızın şad günüdür, deyir belə gündə də qolumuzu çırmalayıb meydana girməsək, onda bəs haçanı gözləyirik. Cox sağ olun. Etimadınıza görə təşəkkür eləyirəm. (*İçir.*) Yaxşı, deyir, çünki oldun deyirmançı, çağır gəlsin dən Koroğlu. Madam ki, mənə belə bir iltifat göstərmisiz, onda mən də icazənizlə bir neçə kəlmə söz deyərdim. Deyir, bir nəfər, üzdəniraq, rəhmətə gedir... Gəlir çıxır Allah-təalanın hüzuruna. Görür ki, bəli, Allah-təala o dünyaya gələnləri yerbəyer eləyir, qabağında da uzun bir növbə durub. Birini cənnətə göndərir, birini cəhənnəmə. Deməli, bu dediyim adam da kirimişə növbəyə dayanıb, gözləyir ki, bəs növbəsi gəlib çatsın. Amma həm də, deməli, diqqət eləyir, görür ki, Allah-təala hüzuruna gələnlərin hamısına bir sual verir: evlisən, subay. Bəli, biri cavab verir ki, evliyəm. Allah-təala buyurur: cənnətə göndərin bunu. O birindən soruşur: – Bəs sən necə? Bu da cavab verir ki, mən subayam, elə bütün ömrümü də subay yaşamışam. Allah-təala: – Bunu da birbaşa cəhənnəmə vasil eləyin, – deyir. Bu dediyim adam papağını qoyur qabağına fikirləşir ki, ayə, burda iş var, Allah evliləri cənnətə göndərir, subayları cəhənnəmə. Qoy mən deyim ki, iki dəfə evli olmuşam, cənnətin lap göbəyinə göndərsin məni. Bəli, növbəsi gəlib yetişir. – Evlisən, subay? Bəs kişi cavab verir ki, Pərvərdigara, dərgahına qurban olum, evliyəm, özü də iki dəfə evlənmişəm. Allah: – Aparın bunu cəhənnəmə, – deyir. Adamın gözü kəlləsinə çıxır: – Ey Allah, – deyir, – belə də ədalətsizlik olar, sən axı deyir, evliləri cənnətə göndərirdin, bəs mənə gələndə nə oldu, fikrini dəyişdin. Allah-təala: – Xeyr, – deyir, – fikrimi dəyişib-ələməmişəm. İndi qulaq as və mötləbdən agah ol. O şəxslər ki, deyir,

evli olublar, onlar yer üzündə cəhənnəmin bütün əzablarını çəkiblər, indi bu dünyada o biçarələrin yeri cənnətdir, qoy bir az özlərinə gəlsinlər. O şəxslər ki, deyir subay olublar, onlar da cənnətin ləzzətini çəkiblər, qoy bu dünyada bir az cəhənnəmin əziyyətlərindən də dadşınlar. Hə, o ki qaldı sənə, burda məsələ belədir: sən bir dəfə evlənmisən, cəhənnəmin nə olduğunu görmüsən, bundan sonra ikinci dəfə evlənmisən, deməli, xoşun gəlib cəhənnəmdən. İndi ki, cəhənnəmə belə məhəbbətin var, göndəririk səni ora da, qardaş, daha bizdən nə istayırsən? (*Hami gülüşür.*)

Hə, sözümün canı var. Mənə elə gəlir ki, bu əhvalat ona görə baş verib ki, Allah-təalanın Zeynallılar ailəsindən xəbəri yox imiş. Əgər o görsəydi və bilsəydi ki, bu ailə düz iyirmi beş ildir necə bir şadlıq, şadyanalıq içində, xoşbəxt, bəxtiyar yaşayır, onda deyərdi ki, bəli, cənnət bax elə bu imiş!.. Hə, odur ki, deyirəm içək bunu bizim əziz yubilyarın sağlığına, sağ olun, Rüxsarə xanım, sağ olun professor, gün o gün olsun yüz illiyinizi qeyd edək! (*İçirlər, qapının zəngi çalınır.*)

Rüxsarə (*təəccübələ*). Bu kim ola? Ayrı heç kəsə deməmişik...

Rasim gedib qapını açır, Qiyas və Dilarəylə qayıdır.

Qiyas. Tamam yadımızdan çıxmışdı ki, bu gün... yaxşı ki, Namiq dedi. Təbrik, təbrik!..

Dilarə. Ürəkdən təbrik eləyirəm. (*Öpüşürlər. Qiyas balaca bir qutunu Rasimə verir. Müəyyən şəşqinliq əmələ gəlir – Qiyas və Dilarə üçün masa ətrafında stul yoxdur. Rasim öz yerini Dilarəyə verir.*)

Rüxsarə. Bu saat, bu saat. Rasim, gəl bura, mətbəxdən iki stul gətirək.

Rüxsarə və Rasim çıxırlar. Bu müddət Dilarə və Qiyas bir kənarda dayanıblar, yarıpiçiltıyla danışırlar.

Dilarə. Hədiyyənin içinə kağız qoydun? Yazdır ki bizdəndi?
Qiyas. Yox.

Dilarə. Dedim axı sənə. Hardan biləcəklər ki, biz gətirmişik. Axı onlar elə bilir ki, biz fərri bir hədiyyə gətirə bilmərik. Elə ona görə də gəlib-getmirik.

Qiyas. Sən də söz danışdım.

Dilarə. Düz demirəm? Zarafat deyil, otuz manat vermişəm o qaşıqlara... Yayın pulundan götürdüm. Heç olmasa bilsinlər ki, biz gətirmişik.

Rasim və Rüxsarə qayıdırlar. Rasimin əlində iki stul, Rüxsarənin qucağında çox iri büllür bir vaza var.

Rüxsarə (*Şamxalın arvadı Tamaraya*). Mən bilirdim, Tamara, ürəyimə dammişdı. Sən məni sorğu-suala tutanda ki, bu vazanı hansı komissionnida görmüşəm, o saat başa düşdüm. Amma da deyə bilmədim. Fikirləşdim bəlkə özünçün almaq istəyirsən. Heç utanıb elə-mirsən?

Tamara. Ay Rüxsarə xanım, qoyun oturmuşuq, əshi, nə olub axı?

Rüxsarə (*Bəhrama*). Rasim bayaq bunu mətbəxdə stolun üstünə qoyub, indi stulu götürəndə bunu aldım qucağıma. Gördüm ağırdır, zindan kimi, o saat başa düşdüm. Əgər mən bileydim, dünyasında sənə deməzdim ki, Tamara bəs filan vazada gözüm qaldı...

Şamxalı. Əshi, boşlayın görək, sən allah, nə böyük şey imiş bəyəm!

Rüxsarə. Yox, böyük şey deyil. Xırda şeydir, cəmi-cümlətanı üçcə yüz manata.

Şamxalı. Eyib deyilmi bu söhbəti salmaq... İş, məgər şeyin qiy-mətindədir. O yaxşılığı ki professor bizim ailəyə eləyi, ömrümüz boyu onun xəcalətindən çıxa bilməyəcəyik.

Dilarə (*Qiyasa*). Neyləyib ki, bunların ailəsinə?

Qiyaş. Nə bilim, yəqin kimisə operasiya edib. (*Rasimin qulağına əyilir, piçildayır, sonra Dilarəyə*). Arvadının şisi varmış, əmim kəsib.

Rüxsarə. Hə, o günlər getsin gəlməsin, Tamara yamanca qor-xutmuşdu bizi...

Şamxalı. Heç yada salmaq istəmirəm o günləri. Heç xatirimdən çıxmaz. Professor operasiyadan çıxdı, mənə baxdı, gülümsündü, arxayın ol, – dedi, – hər şey yaxşı olacaq. Sonra da heç yadimdən çıxmaz, darağını çıxartdı, başladı başını daramağ...

Rüxsarə. Hə, adətidir o...

Bəhram. Söz yerinə çekər. İnişil Kembriċdəyəm, mühazirə oxumaliyam. Belə simpoziumlar keçirirlər, hər ölkədən də bir nəfər mühəzirəçi çağırırlar, bizdən mən idim, məsələ onda deyil, indi çıxış-qabağı başımı daramaq istəyirəm, əlimi atram cibimə, sən demə, darağım yadimdən çıxıb qalıb o biri pencəyimin cibində, mehmanxanada...

Birinci qonaq (*ikinci qonağın arvadına*). Paştet verim sizə? Çox ləzzətlidir, bir dadına baxın.

İkinci qonağın arvadı. Sağ olun. Salat da çox dadlıdır, götürün.

Ş a m x a l. Bilirsiz nə barədə fikirləşirəm, əziz dostlar? Bax, indi söz düşdü ki, yaxşılığı gərək unutmayasan, yaxşılığın gərək xəcalətindən çıxasan. Bu elə boş, havayı sözlər deyil e... Hikmətdir e, bu... dərin xalq müdrikliyi...

R ü x s a r ə. Eh, ay Şamxal qardaş, elə bilirsiz elə hamı sizin kimidir? Cox vaxt görürsən elə naməcibliliklə rastlaşırsan ki...

Ş a m x a l. Bilirəm, bilirəm, Rüxsarə xanım. Mənim elə işim-pesəm nanəciblərlə, nankorlarla, anasının əmcəyini kəsənlərlədir də... Amma buna baxmayaraq, mən belə hesab edirəm ki, bizim əsas cəhətimiz – nəcabətdir. Görürsən, birinə beş qəpiklik yaxşılıq eləmisən, yüz qat artıq xəcalətindən çıxmasa dincələn deyil. Düzdü, professor, düz deyil?

B ə h r a m. Bax, elə bu barədə çox maraqlı bir mübahisəm oldu bir dəfə. Çığqoda bizi məşhur Stesselin cərrahiyə əməliyyatına apardılar, sonra söz sözü çəkdi, mübahisə düşdü: hansı daha üstündür, yaxşılıq, yoxsa həqiqət?

Q i y a s. Yəni bu eyni şey deyil?

D i l a r ə (*piçiltıyla*). Sən sus görək...

Ş a m x a l. Yox, məncə, eyni şey deyil. Hər ikisi – böyük sözdür, amma bəzən görürsən həqiqətlə yaxşılıq toqqusdular bir-biriylə, necə deyərlər, kəllə-kəlləyə gəldilər. Bax, məsələn, tutalım, kimsə sənə böyük bir yaxşılıq eləyib, amma sonra iş elə gətirib ki, sən həqiqət naminə həmin adama pislik eləməlisən. İndi di gəl görün çıx bu vəziyyətdən necə çıxırsan?

R ü x s a r ə. Ay balam, yeyin də, bu aş soyudu axı...

Ş a m x a l. Yeyirik, yeyirik, bacı, plova söz ola bilməz. Bəli, onu demək istəyirdim ki, hər xalq bu məsələyə müxtəlif cür yanaşır. Əxlaq-filan qanunları ki var, bunlar bütün dünyada eynidir, amma di gəl, xırda fərqli cəhətləri, müəyyən təfəvütləri də var və bunlar hər xalqın milli xarakteriylə bağlıdır. Elə xalq var ki, onunçun həqiqət hər şeydən üstündür – həqiqətin yolunda, necə deyərlər doğmaca dədəsinə od qoyar, uf deməz. Amma, məsələn, bizim xasiyyətimiz başqdır...

R a s i m. Nədir ki, biz yəni həqiqətin əleyhinəyik?

Ş a m x a l. Əsla, əsla! Amma, bax, fikrimi daha aydın çatdırmaq üçün sizə bir misal çəkim... Hamınız bilirsiz ki, professor bizə necə böyük bir yaxşılıq edib. Sözün əsil mənasında yoldaşımın həyatını xilas eləyib. Deyərsiz ki, bu onun peşəsidir, işidir. Bəli, amma məsələ

ondadır ki, həmin gün professor Moskvaya uçmali idi, çox mühüm bir iclasa. Burda professorun iri bir klinikası var, yaxşı savadlı həkimləri var əlinin altında, yəni dediyim odur ki, operasiyanı başqa birisinə də tapşırı bilərdi və buna tam haqqı vardı. Amma eləmədi, iclasa getmədi, Bakıda qaldı, özü şəxsən operasiya elədi, sonra da xəstə tamamdırçəlməyincə onun başının üstündən aralanmadı. Bu bizim ailəyə ən böyük bir yaxşılıq deyil, nədir?!

Qiyas. Sadəcə, işinə namusla yanaşmaqdır bu, vəssalam.

Dilarə. Əshi, sən qarışma görək.

Şamaxal. Cavan oğlan, xahiş edirəm mənim sözümü kəsmiyəsiniz. Mən onu demirdim, ayrı şey deyirdim. İndi belə bir şey təsəvvür edin ki, iraq, iraq, Allah göstərməsin, bir gün professor küçədə bir kəslə dalaşır və öldürür bu adımı. (*Hami gülür.*)

Tamarə. Səndən də sözlər çıxı e, a kişi, şeytanın ağlına gəlməz.

Şamaxal. Yox, mən dedim ki, misal çəkirəm, hə, indi təsəvvür eləyin ki, həmin işi mənə tapşırıblar. Mən bilirəm ki, professor yüz faiz təqsirkardır. Hə, indi mən necə hərəkət etməliyəm?

Qiyas. Qanun necə deyirsə, o cür.

Şamaxal. Bəli, mən məsələn, ingilis olsaydım, siz deyən kimi edərdim. Axı mən ingilis deyiləm, islandiyalı deyiləm, Şərq adamıym. Yaxşılığı belə tez unuda bilmərəm. Necə deyərlər, çörəyim dizimin üstündə deyil. Əlbəttə, qanunsuz bir iş tutmaram. Qanunlara da, cavan oğlan, hər halda azdan-çoxdan bələdəm. Hə, amma mən dəridən-qabiqdan çıxaram ki, professorun işini yüngülləşdirim, xilas eləyim onu, qoy lap bu iş həqiqətə xilaf olsun. Bizim qanımızdadır da bu...

Qiyas. Əshi, düz deyil... Şərq adamı məgər həqiqəti Qərb adamından az istəyir? O ki qaldı sizin dediyiniz – bu xalis dostbazlıq, tanışbazlıqdır – ingilis də dostbaz ola bilər, islandiyalı da, yapon da...

Dilarə (yavaşdan). Sən bu söhbətə qarışma.

Şamaxal (*məhəl qoymadan*). Mən bəlkə vəzifəmin-filanın üstündən qələm çəkərəm, istefaya çıxaram, amma professoru dar ayaqda qoymaram.

Bəhrəm (*sakit*). Artıq dərəcədə minnətdaram, Şamaxal. Sənin bu zəmanətindən sonra mən daha arxayın küçəyə çıxıb, rastıma gələnin başına bir kərpic iləşdirə bilərəm.

Rüksarə. Bizim şad günümüzdə əcəb xoş söhbətlər başlamışız?

Hamı gülüşür.

T a m a r a (*Şamxala*). Deyəsən, bir az keflənmisən axı?

R a s i m. Onda bəs necə olsun, Şamxal əmi? Belə çıxır ki, həqiqət, ədalət, düzgünlük – hamısı bir qoz. Əsas odur ki, dostun, tanışın olsun?

Ş a m x a l. Düzgünlük? Sən nə bilirsən axı düzgünlük nədir? Hə, nədi düzgünlük?

R a s i m (*bir qədər özünü itirir*). Düzgünlük, necə yəni düzgünlük, düzgünlük düzgünlükdür də!..

Ş a m x a l. Bəli, məsələ də ondadır ki, mənim əzizim, sizinçün bütün bunlar quruca sözlərdir, vəssalam!

R a s i m. Kiminçün, yəni?

Ş a m x a l. Sizin nəsil üçün, sənin tay-tuşların üçün... Siz özünüz barədə belə fikirdəsiniz ki, çox... belə həddən artıq düzgünlük sevən, prinsipial, güzətsiz-zadsız adamlarsız...

R a s i m. Bəs belə deyil məgər?

Ş a m x a l. Belə olmağına belədir e, amma məsələnin o biri tərəfi də var, axı. Yaxşı, de görüm, əzizim, sizin bu düzgünlüyüünüz, mərdənəliyiniz hansı sınaqlardan çıxıb? Siz, bax, elə düşünürsünüz ki, biz qocalar bəzən güzəştə gedirik, fənd işlədirik, filan... Amma heç bilirsiz, biz necə çətin sınaqlardan keçmişik?

R ü x s a r ə. Çox şükür ki, bilmirlər. Görməyiblər o günləri. Allah biz görənləri, biz çəkənləri onlara göstərməsin.

Ş a m x a l. Əlbəttə, əlbəttə. Yaxşı ki, onların ömrü-günü belə xoşdur. Həyatları belə firavan vaxta düşüb. Amma əgər özün çətin həyat imtahanlarından çıxmayıbsansa, özgələrini, belə sınaqlar görmüş adamları hər xırda-para bir güzəşt üçün damğalama da... Axı ancaq sınaq, çətin sınaq sənin nə dərəcədə möhkəm olduğunu, düzgünlüğünün, vicdanının, necə deyərlər, möhkəmliyini müəyyən edə bilər.

Q i y a s. Sizin sözünüzdən belə çıxır ki, sınaqdan çıxmamış mərdlik, düzgünlük heç nədir və əgər belə çətin sınaqlar yoxdursa, deməli, heç kəsə tam arxayın da olmaq olmaz. Bəlkə, müəyyən çətin vəziyyətlərdə o özünü başqa cür apardı, dediyiniz budur?

Ş a m x a l. Bağışlayın, siz kimsiz?

B ə h r a m. Qiyas mənim rəhmətlik qardaşımın oğludur.

Ş a m x a l. Yox, mən sənətini xəbər alırdım.

R ü x s a r ə. Ali məktəbdə dərs deyir.

Ş a m x a l. Çox gözəl. Əzizim Niyaz...

Q i y a s. Qiyas...

Ş a m x a l. Bəli, əzizim, Qiyas. İş ondadır ki, sınaq deyəndə, mən ancaq çətinlikləri nəzərdə tutmuram ki... Axı bir sınaq da var – fıravunlıq sınağı... Birtəhər başını dolandıranda düzlükdən, vicedandan-filandan dəm vurmaq daha asandır. Amma, tutalım, maaşın yüz manat yox, dörd yüz manatırsa, adam heç istəmir ki, belə maaşdan məhrum olsun. Nə var, nə var, bir-iki təmtəraqlı söz üçün: vicedan, düzlük, ədalət, həqiqət... nə bilim...

Q i y a s. Mənimçün dedikləriniz yalnız söz deyil. (*Boşqabı salır, boşqab sinir.*)

D ıl a r ə (əsəbi). Yenə sindirdin... Burda da... aman Allah, belə də insan olar!?

R ü x s a r ə. Əşİ, canımız sağ olsun. Aydınlıqdır, deyirlər.

D ıl a r ə. Əşİ, belə də insan olar, şoşaq... Gurultulu sözlər danış-maqdansıa, boşqabına diqqət verəydiñ!

Ş a m x a l. Yaxşı. Axı deyəsən mən öz vəzifəmi unutmuşam bir az. Xahiş edirəm, badələr dolsun. Biz cavanlarla hərdən-birdən mübahisə eləsək də, onlara həmişə böyük ümidiłr bəsləyirik, onlar, necə deyərlər, bizim gələcəyimizdir. Mən təklif edirəm ki, bu badəni cavan nəslin ləyaqətli və yaxşı nümayəndələrindən olan bizim əziz Rasimin sağlığına qaldıraq. Sağ ol, Rasim, xoşbəxt ol, bala. (*İçirlər.*)

R a s i m. Çox sağ olun. (*İçir.*) Şamxal əmi, amma bir məsələ qaranlıq qaldı. Bax, biz, bizim nəsil, sizə necə isbat edək ki, biz də mərdik, əqidəmizdə möhkəmik və sairə və ilaxır.

Ş a m x a l. Mənə bunu isbat etmək lazım deyil. Mən bunları bili-rəm, əzizim.

R a s i m. Niyə siz heç cür bizə bağışlaya bilmirsiniz ki, biz sıxıntılar çəkməmişik, müharibəni, ağır günləri görməmişik...

Ş a m x a l. Ay bala, heç mən belə söz dedim? Mən ayrı şey deyirdim axı. Bax sən düzgünlükdən danışırdın. Ancaq, bax, xətrinə dəyməsin ha, kişi söhbəti eləyək səninlə, yaxşımı?

R a s i m. Əlbəttə.

Ş a m x a l. Bəli. Yaxşı, saat neçədir Rasim?

R a s i m (*gol saatına baxır*). Onun yarısı. Daha doğrusu, 10-na 28 dəqiqə işləyib.

Ş a m x a l. Bəs ayın neçəsidir, hansı aydır?

R a s i m (*təəccübə*). 15 may, 1976-cı il.

Ş a m x a l. Bəs həftənin hansı günüdür?

R a s i m (*saatina baxır*). Cümə günü.

Ş a m x a l. Ay sağ ol. Sən saata baxdin, ayı, həftənin gününü dedin. Səhv etmirəmsə, “Seyka”dı saatın. Yapon elektron saatı. Vaxtdan başqa ayı, günü də göstərir.

R a s i m (*bir şey anlamayaraq*). Bəli...

Ş a m x a l. Qiyməti də 600 manatdır. (*Rasim sigaret çıxarır, odla-yır.*) Bax sən “Malboro” çökirsən. Əldə qutusu dörd manatdır. Özün də “Ronson” alışqaniyla yandırırsan. Qiyməti qırx manatdan az olmaz.

R a s i m. Mən otuz beşə almışam.

Ş a m x a l. Çox əcəb. Amma bir qutu kibrit – bircə qəpiyədir.

R a s i m. Kibrit qurtarır axı...

Ş a m x a l. Alışqanın qazı da qurtarır, doldurmaq da cəncəl işdir, hər halda kibrit almaq daha asandır, amma... bunun da öz ləzzəti var, həmi?

R a s i m. Əgər siz elə hesab edirsiz ki, ən adı şeylər – xüsusi bir ləzzətdir, ya bir dəbdir, onda...

Ş a m x a l. Küçədə sənin “Volqa”nın dayanıb. Yay kimi əyri anten-nası var. Bu italyan antennaları yetmiş manatdır, hə?

R a s i m. Səksən.

Ş a m x a l. Maşınınда kasetli yapon maqnitofonu var, bu öz yerində, amma mən maşının nömrəsinə də diqqət elədim.

D i l a r ə (*Qiyasa*). O saat görünür ki, müştəntiqdir.

Ş a m x a l. 00 – 03. Bir elə şey deyil. Amma hər halda bunun da bir dilxoşluğu var. Belə üçsifirlı nömrələri almaq da yüngül başa gəlmir, bunun balaca xərci var – məsələn, bir əlli manat...

R a s i m. Bəli, düz əlli manat.

Ş a m x a l. Sən aspirant babasan, neçə manat təqaüd alırsan?

R a s i m. Yüz beş manat.

Ş a m x a l. Mənim daha heç bir sualım yoxdur.

R ü x s a r ə. Pah attonnan, lap elə bil məhkəmədir...

R a s i m. Mənə çatdı... Bilirəm nə demək istəyirsiz. Demək istəyirsiz ki, yəni mən yorğanıma görə uzatmırıam ayağımı... Mənim maaşımla bütün bunları almaq olmaz, yəni ki, araba kölgəsi məsələsi...

R ü x s a r ə (*bu danışqlar ona bir az toxunur*). Yaxşı, Şamxal qardaş, əyri oturaq düz danışaq, necə bəyəm, siz öz oğlunuzu ac-yalavac saxlayırsınız. Onun saatı, maqnitofonu-filanı yoxdur məgər?

Ş a m x a l. Yox, yox, canım, siz sakit olun, Rüxsarə xanım. Mən o barədə demirəm. Bütün bu şeylər, indi bir qədər az, ya çox, mənim

oğlumun da varıdır. Sizin oğlunuz, maşallah, aspirantdır, kəllədir, mənimki lap yelbeyinin biridir.

T a m a r a. Bəsdir, sən allah, yazıq uşaqa qara yaxma...

Ş a m x a l. Yox, niyə mən düz danişmağı sevirəm. Onuncu sinifdə oxuyur bizim oğlumuz, bütün qiymətləri də iki, üç... Mənə nə desə yaxşıdır, köpəkoğlu. Deyir, ay dədə, gicəm bəyəm əlaçı olum, camıma cəfa basım. Sən, deyir onsuz da bilirəm ki, məni birtəhərlə instituta dürtüsdürəcəksən... Orda da, deyir, oxumayacam, amma güc-bəlayla qurtaracağam... Orda da deyir, Allah sənə özür versin, düzəldəcək-sən məni ərəb ölkələrindən birinə, ya nə bilim, İrana, Hindistana, Ərəbistana, Afrikaya, nə çoxdur dünyada ölkə... Gedəcəm iki il işlə-yəcəm – iki dənə “Volqa” alıb gələcəm ordan. Birini özümə saxlayacam, birini də, deyir, satacam, pulunu yeyəcəm, içəcəm, kef çəkəcəm. Necədir sizinçin? Belə əməlli-başlı həyat məramnaməsidir də...

Q i y a s. Bəs siz?

Ş a m x a l. Başa düşmədim sizi.

Q i y a s. Deyirəm, bəs siz necə baxırsınız bu məramnaməyə?

Ş a m x a l. Bilirsiz, Niyaz müəllim...

Q i y a s. Qiyyas...

Ş a m x a l. Bəli. İş ondadır ki, mən heç bir yolla onun fikrini dəyişdirə bilməyəcəm, heç çalışmiram da doğrusu. Mən belə düşünürəm ki, bu indiki cavanların sözündə də bir həqiqət var. Yaxşı, bəs biz, bizim nəsil nəyin yolunda bu qədər əzab-əziyyətə dözmüşük. Onun yolunda ki, övladlarımız xoşbəxt olsun, heç bir şeydən korluq çəkməsin, firavanlıq, bolluq içində yaşasın. O şəylər ki, bizim heç yuxumza da girməzdi, qoy balalarımıza nəsib olsun...

Q i y a s. Çox qəribə fəlsəfədir!

D ıl a r ə. Sən fəlsəfədən dəm vurma, ondansa fikir ver ki, bu boşqabı da sindirmayasan.

R ü x s a r ə. Yadımdadır. Bəhramla biz, düz on il rütubətli bir otaqda kirayənişin olmuşuq, yarızırzəmi idi, çarpayımızın altında belə belə siçovullar gəzirdi. İndiyəcən yuxuma girir bu siçovullar, süfrədən iraq.

R a s i m. Məncə, Şamxal əmi, siz hər şeyi belə bir az kobudlaşdırırsınız. Əlbəttə, biz maşını da sevirik, musiqini də. Musiqini ürəyincə dinləmək üçünsə gərək yaxşı, kamil cihazların olsun. Hələ ki, yaponlar belə cihazları hamidan yaxşı düzəldirlər. Stereofonik vallarda hər səsi bircə-bircə eşitmək lazımdır, yoxsa, yaponlarda da...

Bəhrəm. Onu düz deyir. Parisdə mən professor Frenyedən xahiş etdim ki, məsləhət görsün, hansı maqnitofonu alım, dedi müsyö Zeynallı, mütləq yapon cihazları alın. Nə Avropada, nə Amerikada belə cihazlar düzəldə bilirlər.

Rasim. Amma inandırıram sizi, lazım gələrsə, məsələn, şəxsən mən bütün bunlardan imtina edə bilərəm. Lap asanlıqla. Yox, əlbəttə, asanlıqla yox, bir az heyif silənərəm, amma hər halda lazım gəlsə, hər şeydən keçərəm, əgər...

Şamxal. Lazım gəlsə... Əgər... amma hələ ki, imtina etmək fikrində deyilsiz. Əksinə, xahiş edirsiz, tələb edirsiz, təzə-təzə aparatlar, dəbdə olan geyim-kecim, xaricə turist səfərləri və sairə və sairə. "Lazım gəlsə". Kim deyə bilər onu, nə zaman lazım gəlir, ya gəlmir.

Rasim. Yox, axı...

Rüxsarə. Yaxşı, bəsdir höcət elədiz, Rasim, ondansa bir yaxşı musiqi qoy qulaq asaq. Amma, sən allah, o meymun musiqisi – cazmaz yox. Bizim havalardan qoy, Zeynəbin mahniları var da bizdə.

Tamara. Biz də qulaq asaq görək bu tərifli yapon cihazları necədirlər axı...

Rasim maqnitofonu qurur, musiqi səsləndirir. Musiqi səslənən vaxt biz iştirakçıların sözlərini eşitmirik, amma görürük ki, Şamxal əlində badə qalxdı, sağlıq dedi və hamı Birinci qonaqla arvadının sağlığına içir. Sonra Şamxal yena bir badə qaldırdı, bu səfər İkinci qonaqla arvadının sağlığına içdi. Sonra masanın üstündən yeməklər yiğisdirildi. Süfrə dəyişdirilərkən qonaqlar durdular və iki dəstəyə – kişilər və qadınlar dəstəsinə ayrıldılar. Qadınlar dəstəsində Rüxsarə, Tamara, Dilarə, Birinci və İkinci qonaqların arvadları.

Rüxsarə. Tamara, bəs yayı hara gedirsiz?

Tamara. Yəqin bağda olacaqıq. Elik bu il instituta girir. Gərək Karlovı Variya gedəydik, üç ildir gedirik ora, axı Şamxalın şəkər xəstəliyi var, yaman düşür ona. Amma mənim lap zəhləmi töküb bu Karlovı Varı, Şamxal deyir bu il sən tək get, mən onsuz da Bakıda olmalıyam Elik instituta girən vaxt... Dedim, xeyr, keçəl suya getməz, sənsiz mənim orda nə ölümüm azib. Siz necə, Rüxsarə xanım, yenə Bolqaristana gedirsiz?

Rüxsarə. Hə, yəqin... yaxşıdır ora. Düzdür, ayıblı şeylər də çoxdur. Arvadlar, üzləri yanmışlar, lap tumanpaça gəzirlər. Amma Rasim-çikin yaman xoş gəlir oralardan. Avqustda biz də bağa qayıdacaqıq. Üzüm dəyəndə...

T a m a r a. Siz bəs hara gedirsiz, Dilarə xanım?

D i l a r ə (*dilini sürüyür*). Biz... nə bilim, hələ bir qərara gəlməmişik.

R ü x s a r ə (*onun sözünü kəsərək*). Tamara, bu həmin sirğalardır?

T a m a r a. Bəli, amma yadımdadır, Rüxsarə xanım, sizin xahişiniz yadımdadır, sıfariş vermişəm ki, lap elə bunlardan sizə də düzəltsin. (*Dilarəyə*) Zərgərdir, bizim qonşumuzdur, xoşunuz gəlir, sizinçün də tapşıra bilərəm. Özü də çox baha götürmür – bax, bunnarçın cəmisi beşcə yüz manat istədi, əslində bunların qiyməti daha artıqdır axı... Şarmirvari də düzəldir, əgər istəsəz... eləsi mənə yaraşmir, ona görə... amma siz istəsəz...

R ü x s a r ə. Yox, əşı, bizim Dilarənin belə-belə şeylərlə işi yoxdur. Buna bir şey bəyəndirmək zor işdir.

D i l a r ə (*pərt halda*). Yox, niyə ki...

R ü x s a r ə. Düz demirəm? Neçə dəfə sənə təklif eləmişəm, istəməmisən. Bir boyunbağı gətirmişdilər mənə – iki göz istəyirdi tamaşaşına, bu xanıma göstərib təklif elədim, bəyənmədi.

T a m a r a. Siz harda işləyirsiz, Dilarə?

D i l a r ə. Qosplanda. Mən iqtisadçıyam. Bəs siz?

T a m a r a. Mən məktəbdə ingilis dili dörsi deyirəm.

R ü x s a r ə (*ikinci qonağın arvadına, piçiltıyla*). Mən Çin dilini necə bilirəmsə, bu da deyirlər ingilis dilini elə bilir.

D i l a r ə. Siz Xarici Dillər İnstitutunu qurtarmışınız?

T a m a r a. Bəli, nədir ki?

D i l a r ə. Mənim qardaşım da oranı qurtarıb. Bəlkə tanıyasınız, Firuz...

T a m a r a. Firuz Kərimov? Əlbəttə, tanıyıram. Biz bir kursda oxumuşuq. Firuz institutda ən yaxşı tələbə idi. Şekspiri əzbərdən oxuyaşı başdan-ayağa. Onda siz Ağarəfini də tanıyırsınız?

D i l a r ə. Firuzun dostudur, deyəsən?

T a m a r a. Bizim də dostlarımızdır hər ikisi. Firuz da, Ağarəfi də tez-tez gəlirlər bizə. Ağarəfi də bizimlə oxuyurdu – ikinci kursda atdı getdi. Məncə, elə düz elədi. İndi ət dükəninin müdürüdür, kefi kök, damağı çağ.

R ü x s a r ə (*ikinci qonağın arvadına*). Bunun bu Firuz qardaşı əyyaşın, pyaniskannı biridir. İndi bilmirəm nə fənd eləyib işləri düzəldib, amma bir vaxtlar lütkomun biri idi. İçməyə pulu qurtaran kimi gedərdi lombarda, iki qızıl dişini ağızından çıxarıb girov qoyardı, pulunuNEYIB-İÇÖRDİ...

Kişi dəstəsində Şamxal, Bəhram, Qiyas, Rasim, Birinci və İkinci qonaq.

Ş a m x a l (*Qiyasa*). Deməli, siz orda dərs deyirsiz. Bu yaxınlarda maraqlı bir iş aparırdım. Ali məktəbdə firildaq məsələsi. Sizin institut deyildi, başqa institutdu.

B i r i n c i q o n a q. Hə, institutlarda yaman işlər olur.

İ k i n c i q o n a q. O gün televizorda da göstərirdilər.

Qiyas. Əlbəttə, olur belə hadisələr. Amma, görürsən, camaat birinin də üstüne beşini qoyur. Tək-tük nadürüstlərə görə bütün institut haqqında, ümumiyyətlə, qəbul məsələləri barəsində pis rəy yaranır adamlarda. Belə fikirlər də neçə-neçə cavanın qol-qanadını sindirir. Elə düşüncürlər ki, tanışlıqsız-filansız heç cür ali məktəbə düşmək olmaz.

R a s i m. “Tapş”sız...

Qiyas. O nə deməkdir elə?

Ş a m x a l. Siz yəni bilmirsiz “tapş” nə deməkdir?

Qiyas. Xeyr.

Ş a m x a l. Bu sözü eşitməmisiz, ya ümumiyyətlə bu anlayışdan xəbəriniz yoxdur?

Qiyas. Nə sözü bilirom, nə də anlayışı.

Ş a m x a l. Bağışlayın, Niyaz müəllim, neçə ildir institutda dərs deyirsiz?

Qiyas. Mənim adım Qiyasdır. İnstitutda bu il sentyabrda iyirmi bir ilim tamam olacaq.

Ş a m x a l. Bu iyirmi bir ildə, yəni heç bir dəfə də “tapş”, yəni tapşırmağa görə, tanışlığa, xahişə, üzə görə qiymət verməmişiniz?

Qiyas. Xeyr, verməmişəm.

Ş a m x a l. Yəni heç bir dəfə də belə iş olmayıb?

Qiyas (*qəti*). Heç yarımdəfə də, çərək dəfə də!

Bəhram. Odur ki, elə belədir də – bir həsirdir, bir Məmməd Nəsir!

Qiyas (*incik*). Ay əmi...

Ş a m x a l. İcazə verin, mən bu sözünüzə inanmayım.

Qiyas. Öz işinizdir, inanırsız – inanın, inanmırızsız – inanmayın.

Bəhram. Yaxşı, yaxşı, höcət eləməyin. Hə, Qiyas, dünən yox srağagün şəhər aktivində rektorunla görüşdük. Sənin haqqında çox yaxşı danışındı. “Zeynalılılar, – deyir, – gül eləyir”.

R ü x s a r ə. Xahiş edirəm, buyurun stolun başına.

Bəhrəm. İçkiləri yiğışdırmaın, hələ tamadanın sağlığına içəcəyik.

Şamxalı. Yaxşı, əziz dostlar. Məclisimiz çox xoş keçdi və necə deyirlər, sona yetmək üzrədir, hamının sağlığına içdik, odur ki, icazə verin mən də məclisimizi bir növ yekunlaşdırırm və deyim ki... (*Tamara onun qulağına nə isə piçildiyir*.) Hə? (*Qiyasa və Dilarəyə baxır*.) Hə, dostlar, hələ bizim bir sağlığımız da qalib. Bir gözəl sağlığımız da var. Mən təklif edirəm bu badələri qaldıraq bizim əziz... e... (*yadına salmaq istəyir* – *Qiyas-Niyaz*.)

Tamarə. Qiyasın...

Şamxalı. Bəli, bəli, Qiyas müəllimin və onun gözəl xanı-mı... e...

Tamarə. Dilarə.

Şamxalı. Dilarə xanımın sağlığına.

Tamarə. Heç demə, Dilarə bizim Firuzun bacısı imiş.

Şamxalı. Firuzun? Kərimov Firuzun? Sən nə danişırsan! Əş, Firuz, Ağarəfi bizim can-ciyərimizdir ki! Firuz canlara dəyən oğlanıdır. Ağarəfi heç... Özgə aləmdir! Keçən il Ağarəfi bizimlə Avropaya səyahətə getmişdi, day bizə bir kef verib, gəl görəsən. Büyük məm-nuniyyətlə onların sağlığına içirəm... Ağarəfi qiyamət oğlandır, adını Rokfeller qoyublar onun.

Tamarə. Sən Qiyasla Dilarənin sağlığına tost deyirdin.

Şamxalı. Əlbəttə, elə bilirsən yadımdan çıxıb. Kefli-zad deyiləm ki... Gəl içək, mənim dostum Firuzun sağlığına. Onun bacısı Dilarə xanımın sağlığına, e...

Tamarə. Qiyasın...

Şamxalı. Bəli, əlbəttə, Niyaz müəllimin sağlığına.

Qiyas yerindən durmaq istəyir.

Bəhrəm (*Qiyası otuzduraraq özü qalxır*). Mənim kiçik bir əlavəm var. (*Şamxala*.) Tamadanın icazəsiylə. Qiyası mən öz doğma oğlum bilişəm. Atasını lap uşaq yaşında itirib Qiyas. Rəhmətlik qardaşım 41-də həlak oldu... Davanın elə ilk aylarında. Qiyasın onda neçə yaşı vardı?

Rüxsarə. Doqquz.

Bəhrəm. Hə, gözümün qabağında böyüüb bu Qiyas. İndi düz-dür ildə bir dəfə görüşürük, qoca əmisini yaddan çıxardıb, amma mən hər halda onu Rasimdən ayırmıram. Onun barəsində yaxşı sözlər eşidəndə ürəyim dağa dönür. Bax lap bu yaxılarda akademik Qafarov Baqır Əliabbasoviç yaman tərifləyirdi. Heyif ki, deyir müdafiəni

yubadır, yoxsa çoxdan elmlər doktoru idi. Bax, bu məsələdə mən də Baqır Əliabbasoviçin fikrinə yüz faiz şərik çıxıram. Səninki daha lap elmi vasvasılıq oldu, Qiyas. Niyə bu qədər uzadırsan, canım? İşin çoxdan hazırlıdır, müdafiə elə – qurtarsın getsin də. Hər cəhətdən bu sənə lazımdır, mənəvi cəhətdən də, maddi cəhətdən də. Kimi alda-dırıq, riyakarlıq lazımlı deyil, maddi cəhətin çox böyük əhəmiyyəti var. Ailən var, oğlun, maşallah, lap yekə kişidir, bu gün-sabah evləndirəcəksən, odur ki...

Qiyas (ayağa qalxır, həyəcanlıdır). Əmi...

Bəhrəm. Yaxşı, sözümü kəsmə, sənin sağlığınına, Dilarə, sənin sağlığınına, sizin o gözəl Namiq balanızın sağlığınına. Xoşbəxt olun.

Qiyas (hələ də ayaq üstündədir, bir qədər dəmdir). Sağ olun, amma mən cavab tostu demək istəyirəm.

Şamxal. E... yox, heç elə söhbət yoxdur. Bizlərdə cavab-zad deməzlər. Bu gürcülərin adətidir. Onlarda dəbdir – cavab tostu demək. Odur ki, oturun, Niyaz müəllim.

Qiyas. Əgər siz bir də mənə Niyaz müəllim desəz, məndən inciməyin. Mən də onda sizə Şamxal deyil, başqa bir ad deyəcəm.

Dilarə (piçildayır). Otur, özünü biabır eləmə.

Qiyas. Mən nə demək istəyirəm: sağ olun, xoş sözləriniz üçün, çox sağ olun. Əmi, sən də çox sağ ol, həm tostuna görə sənə təşəkkür edirəm, həm də mənimcün bütün elədiklərinə görə. Məni atamın ölü-mündən sonra sən saxlamışan, böyütmüsən, oxutmusan, anama və mənə həmişə əl tutmusan. Mən bütün bunları unutsam, dünyada məndən nankor, məndən əclaf adam olmaz. Mən bütün bunları unut-mamışam və heç vaxt unutmaram.

Bəhrəm (*riqqətlənərək*). Əşi, yaxşı, yaxşı, boşla görək, sən allah, heç bu söhbətin yeridir?!

Qiyas. Yox, mən bu söhbəti eləmirəm, mən ayrı söhbət eləyi-rəm. (Bir qədər əsəbi, çılğın.) Ay əmi, sənə qurban olum, nə olub bizi? Axı biz elə deyildik, ay əmi. Yadında... yadında o vaxt, mən uşaqla... nə yaxşı günlər idi. Ova gedərdik, sən, mən, bir də mənim atam yaziq. Atamla sənin bircə dəst fərri kostyumunuz vardı. Nənəm danişardi. Deyir hansı erkən oyansayıdı, kostyumu o çərtlədərdi əyninə, gedərdi qızların görüşünüə.

Rüxsərə (zarafatyanə). Belə de.

Bəhrəm (*qəmli*). Yadımdadır, Qiyas, yadımdadır. Amma o kost-yum indi mənə çox dar olar.

Qiyas (*daha artıq qızışaraq*). Mənim babam da həkim imiş. Öz cibindən pul verib kasib xəstələrinə dava-dərman alarmış. Halbuki özü cır-cindrə içində gəzərmış.

Bəhrəm. Nəsildən nəslə cır-cindrə içində yaşamaq olmaz, ay bala.

Qiyas. Axı mənim babam...

Bəhrəm. Sənin baba – Qiyas, mənim atam id. Bütün bu söhbətləri də sənə mən özüm danişmişəm.

Qiyas. Yaxşı, bəs indi bizə nə olub, ay əmi, bax sənə nə olub?

Dilarə (*aciqli piçildayır*). Çərənləmə, yoxsa bu saat durub gedərəm.

Bəhrəm. Nədir ki, axı, nə barədə nə olub?

Qiyas. Axı niyə belə, niyə belədir, ay əmi? Bax burda milli xarakterdən, mən nə bilim nədən danışırlar. Axı bizim ata-babalarımız heç bir vaxt kasıbılıqlarından utanmayıblar, xəcalət çəkməyiblər. Biz isə... biz kasıbılıq nədir, kasıbılıq-zad yox, gör bir nədən xəcalət çəkirik. Xəcalət çəkirik ki, televizorumuz son markalı deyil, utanırıq ki, adı stəkandan çay içirik, büllur stəkandan yox. Utanırıq ki, ezişlərimizə, yaxınlarımıza neçə yüz manatlıq hədiyyələr apara bilmirik, xəcalət çəkirik ki...

Rüksarə (*Bəhrəma*). Deyəsən, bir az uzatdı axı...

Bəhrəm (*eyni tonla*). Görünür, bir az artıq içib...

Qiyas. Mebelimiz adı mebeldir, stenkadır-nədir, ondan deyil. Nədi o şoqəribin adı, hə, Romena...

Tamarə. Ramona.

Qiyas. Bəli, düz buyurursuz. Bəs niyə, axı biz belə olmuşuq, hə?

Şamaxal (*əsnəyir*). Yaxşı, dostlar, deyirəm daha vaxtdır, dağılışaq yavaş-yavaş. Ev yiyələrini də yorduq.

Qiyas. Yox, məni başa sal, əmi, sən axı uşaqlıqda hər şeyi mənə başa salardın, nə olub axı bizə... (*Hırsı yumruğunu boşqaba vurur, boşqab sinir*.)

Dilarə (*hirsindən tir-tir titrəyir*). Vəssalam. Axır bunu da sindirdin. Mən daha bilmirəm sənə nə deyim. (*Stolun arxasından sıçrayır*.)

Şamaxal (*Tamaraya*). Gedək, gecdir daha, getdik.

Qonaqlar dağılışırlar, işıqlar sönür. Ön səhnədə bayaqqı küçə, amma indi gecə qaranlığına qərq olub. Küçə vaxtaşırı keçən maşınların faralarıyla işıqlanır və maşın təkərlərinin, tormozlarının, siqnallarının səsləri eşidilir. Qiyas və Dilarə ön səhnəyə – küçəyə çıxırlar, Dilarə ağlayır.

Qiyas. Yaxşı, nə olub sənə, dovşan, sakit ol görək. Axı nə olub axı?

Dilarə. Nə olub, nə olub? Nə olacaq? Daha canım boğazımı yağılib. Bəsdir daha, bəsdir, bəsdir!..

Qiyas. Mən səni başa düşmürəm.

Dilarə. Sən haçan məni başa düşmüdü ki, indi də başa düşəsən? Sən mənim canımı boğazımı yağımisən, sən. Sənin əbləh prin-siplərin, bütün sənin bu boşboğazlığın – nə bilim düzgünlük burdan gəldi, ədalət ordan getdi, həqiqət belə, vicdan elə, nə bilim daha...

Qiyas. Səncə, bütün bunlar boşboğazlıqdır?

Dilarə. Yoxsa, bəs nədir? Bütün bunlar ancaq sözdür, söz, vəs-salam, şüttəmam. Bir bax, gör adamlar necə yaşayır. Açı gözlərini tamaşa elə. Gör bir sənin doğmaca əmin necə yaşayır!..

Qiyas. Necə yaşayırlar, dovşan?

Dilarə. Mənə dovşan demə. Sən necə bilirsən, əmin təmiz adamdır?

Qiyas. Əlbəttə. Bu nə sözdür, hərənin bir zəif damarı var. İndi o da bir az özündən deyəndir, Paris belə, London belə, amma...

Dilarə. Amma aydan arıdır, sudan duru, eləmi?

Qiyas. Əlbəttə.

Dilarə. Çünkü o sənin əmindir. Başqa birisi haqqında sən belə deməzdin, əgər görsəydin ki, dolanacağı bax bu cürdür. Məgər kor-san, görmürsən ki, evləri xrustal qab-qacaq əlindən ziğ verir. Hətta sən iki boşqab sindirəndən sonra yenə zərli-qızılı boşqabların əlin-dən tərpənmək olmurdu.

Qiyas. Əmim yaxşı qazanır da, professordur, baş həkimidir.

Dilarə. Yaxşı, nə qədər qazanır, tutalım lap ayda min manat. Amma tək ele bir o Rasimlərinin xərcləri iki dəfə artıqdır. Eşitdin ki, o müstəntiq necə hesablayırdı. Sən də haqq-hesaba vur da.

Qiyas. Başqasının pullarının haqq-hesabını çəkmək adama yara-şan iş deyil.

Dilarə. Ona görə ki, əmindir. Yerinə başqası olsaydı, görüm onda necə danışardın. Onda demək, belə çıxır ki, özümüzə aid olanda bir olur, başqlarına aid olanda başqa. Demək, özümüzünkü olanda yaxşıdır, özgəsi olanda pis...

Qiyas (*hirslənərək*). Bilmirəm sən nə demək istəyirsən e, nədir yəni kişi daşbaş eləyir, rüşvət alır?

Dilarə. Yox, əlbəttə, yox!!! Sənin əmin kimi adlı-sanlı adam heç xırda-xuruşa baş qoşar, daşbaş almaq, rüşvət, xeyr, əstəğfürul-

lah! Görürsən, elə həkimlər var yanına ölümcül xəstə usağı gətirirlər ki, təcili operasiya eləmək lazımdır. Xeyr, deyir, əvvəl pul verin, sonra kəsim, olur, cəhənnəmə olsün. Allah eləməsin, sənin əmin onlara tay olsun. Əmin təmənnasız-filan operasiya edir, özü də ən qəliz, ən mürəkkəb əməliyyatları şəxsən özü edir. Əlbəttə, onu da bilir ki, kimi özü eləsin, kimi köməkçilərinə tapşırsın. Nə isə, gözəl operasiyalar edir, xəstəni qurtarır və bu zaman... Xəstənin qohum-əqrəbəsi, şübhəsiz, ehtiyac çəkən adamlar deyil bunlar, bəli, bu qohum-əqrəba minnətdarlıq əlaməti olaraq sənin professorunun başına nemət yağıdırırlar. Hamısı da belə çox incə, mədəni formada, bayram sovqatları, ad gününə, yubileyə hədiyyələr, nə bilim daha nə...

Qiyas. Hə, bildim, sən o bayaqqı bahalı vəzi deyirsən. Daha yaxşı deyil axı, hədiyyəni necə qaytarsınlar.

Dilarə. Üç yüz manatlıq hədiyyəni! Bəs onda sən niyə o iyirmi manatlıq saatı qaytardın? Yadına gəlir, bir qızı kəsmişdilər, sonra məlum oldu ki, qanunsuzluq ediblər, sən təzədən imtahan qəbul etdin, beş verdin, qızın atası da bilmirəm hardan bilmışdı sənin ad gününü və sidq-ürəklə sənə öz qol saatını hədiyyə gətirmişdi. Lap belə səmimi-qəlbdən, amma sən qəbul eləmədin, qaşqabağını salladın, kişinin suyu süzülə-süzülə qaytardın getdi? Yadında? Niyə bəs, hədiyyə, hədiyyədir də?

Qiyas. Nə bilim... Mənə elə gəlir ki, adı namuslu bir hərəkət üçün tanımadiğin adamdan hədiyyə almaq – ən azı qəribədir.

Dilarə. Bəs adı uğurlu operasiya üçün necə? Formalar ayrıdır, məbləğlər ayrıdır, amma mahiyyət ki birdir.

Qiyas (*cavab tapşır*). Nə bilim, vallah!

Dilarə. Əlbəttə, hardan biləsən? Nəyi bilirsən ki, onu da biləsən. Sözlərdən başqa, təmtəraqlı sözlərdən başqa, tək bir quru sözlərdən başqa nə bilirsən sən, ay yazıq? İlahi, bu sözlərdən necə də təngə gəlmışəm. Görəndə ki, o sözləri deyən adamlar öz işlərindədirlər, ximrixim. Bu sözləri bərkdən deyə-deyə öz dolanacaqlarını, güzəranlarını kefin istəyən düzəldirlər, bax budu məni yandiran!

Qiyas. Hər halda mən ki belələrindən deyiləm.

Dilarə. Təəssüf, çox təəssüf! Çünkü sən maymağın birisən. Sənə elə gəlir ki, amandır, əgər arvadın, oğlun, əməlli-başlı geyinib-kecinsələr, yaxşı kurortlarda dincəlsələr, evimizdə o andira qalmış yalın lampoçka deyil, bir babat lüstr asılsa dünya dağılar, sənin o qotur prinsiplərin alt-üst olar.

Qiyas. Lüstr alacam, sənə söz vermişəm – gələn maaşından hökmən alacam.

Dilarə. Çox böyük şücaət göstərəcəksən. Məgər elə bilirsən ki, lüstr almaqla dağı dağ üstünə qoyacaqsan hə! Amma mən təngə gəlmışəm, təngə gəlmışəm yalan danışmaqdan, oynamaqdan: görürsən mənə yaxşı bir şey göstərirlər, nə bilim, üzük, sırga, üzüm gəlmir axı, deyəm “hardadır bizdə bunu almağa pul”, yalandan görürsən deyirəm “yox, xoşuma gəlmir, bəyənmirəm”, halbuki ürəyim gedir, elə xoşuma gəlir. Bunu da bilirlər, başa düşürlər axı, camaat çörəyi burnuna yemir ki, mənə lağ eləyirlər, hətta sənin əmin arvadı mənə rişxənd eləyir: “Sən yəqin bəyənməyəcəksən, sənə şey bəyəndirmək olmur”. Elə bilirsən mən onun kinayəsini başa düşmürəm?

Qiyas. Mən həmişə bilirdim ki, belə-bələ məclislər bizim yerimiz deyil, nahaq gedirik belə-bələ yerlərə. Qan qaraltısından başqa bir şey olmur. Sənin də qanın qaralır, mənim də. Səninki bir səbəbdən, mənimki başqa səbəbdən, amma hər halda...

Dilarə. Yox, axı niyə biz də başqaları kimi ola bilmirik. Deyir palaza bürün, elnən sürün. Niyə biz bacarmırıq, daha doğrusu, sən bacarmırsan, çünkü mən bir qadın kimi nə bacarıram edirəm, – işdə, evdə. Bazarlıq, yemək, yır-yığış, hətta yumağı da özüm yuyuram, kənara vermək artıq xərcdir. Amma sən axı kişisən. Niyə ailəni elə saxlaya bilmirsən ki, camaatın qabağında gözü kölgəli olmayaq. Bəs sənin qeyrətin hardadır?

Qiyas. Bilirsən nə var, danışığının həddini bil. Nə mənim, nə də ailəmin heç kəsin qabağında gözümüz kölgəli deyil. O ki qaldı qeyrət... məgər qeyrət aləmi basib yemək, əlinə keçəni qapışdırmaqdır, pulgırlıkdir?

Dilarə (yorğun). Demirəm ki, aləmi bas ye, qapışdır, demirəm ki, daşbaş elə, nə bilim oğurluq elə, rüşvət al, nə bilim daha nə elə. Allah ələməsin. Amma bir az belə diribaş ol, gözüəciq ol. Nədir, bütün bu kişilər səndən ağıllıdır, savadlıdlar bəlkə, səndən qabiliyyətlidirlər. Amma nə isə bir yol tapıblar ki, yaxşı dolansınlar. Ailələri heç nədən korluq çəkməsin. Onun üçün hörmətləri-izzətləri də var. Bax, məsələn, sənə hörmət eləmirlər, amma tutalım Firuza, qardaşımı deyirəm, hörmət eləyirlər.

Qiyas. Firuz cüvəllağıdır!

Dilarə. Firuz mənim qardaşımdır.

Qiyas. Qardaşın da olsa cüvəllağıdır.

Dilarə. Onda sənin əmin də...

Qiyas. Mənim əmim haqqında artıq-əskik danışma. Məni o böyüdüb, məni, anamı o saxlayıb, qazancının çox hissəsini bizə verib, ömrüm boyu mən onun borcundan çıxa bilməyəcəm.

Dilarə (*istehzayla*). Bəlkə indi sən də qazancının çox hissəsini ona verib borcunu qaytarasan?

Qiyas (*onun istehzasına məhəl qoymadan*). Belə etsəm, yenə də onun borcunu verib qurtara bilmərəm. Çünkü o, ömrünün ən yaxşı illərini bizə qurban verib. Məni boy-a-başa çatdırırmamış heç evlənmədi də. Bilirsən özü haçan ailə qurdu? O vaxt ki, gördü daha mən özüm müstəqil addımlaya bilirəm həyatda. (*Səndələyir*.)

Dilarə (*onun yerişinə baxıb gülümsünür, görünür daha bütün qəzəbi, hırsı soyuyub keçib*). Görürəm yaman addımlayırsan, illah da, indi, sənin ki ayağın yer tutmur. (*Qiyasın qoluna girir*.) Yaxşı, gedək, gedək, sənə dedin demədin, heç bir təfavütü yoxdur. Dünyanı sən düzəldəcəksən. Gəl görüm, gedək evə. Bilmirəm səndə nə görmüşəm də, niyə bütün bunlara düzürəm.

Qiyas (*eyni açılır*). Ona görə ki, sən bu dünyada mənim hamidən, hamidan əziz, istəkli dovşanımsın. Görəcəksən, dovşan, hər şey yaxşı olacaq. Bir göyə bax. Ulduzları görürsən, gör nə yaman iridlər, ilahi, sən də yapışmisan ki, nə bilim lüstr, xrustal. Dünyada hər seydən gözəl bax bunlar deyil? Bu may gecəsi, bu ulduzlar, hə?!

Dilarə. Əlbəttə, özü də tamam müftədirlər.

Gedirlər.

İkinci şəkil

İki ay yarım keçib. İyulun axırıdır. Qiyas Zeynallının mənzili. Kitab rəfləri – çoxlu kitab, yemək masası, yazı masası. Yazı masasının üstü kağız qələmle, kitab dəftərlə doludur. Tavandan həmin o yalın çılpaq lampočka sallanır. Otaqda telefon da var. Namiq tekdir, Firuz daxil olur. Onun əlində qəzetlər var.

Firuz bir balaca keflidir.

Firuz. Xoş gördük. Namiq, təksən, bəs Dilarə hardadır?

Namiq. Salam, Firuz dayı, anam indilərdə gələr.

Firuz (*qəzetləri uzadır*). Bu sizin qəzetlərdir, qapının ağzında idi.

Namiq qəzetləri qapır, tələsik vərəqləyir, nə isə axtarırr.

Firuz. Nə axtarırsan belə başılovlu?

Namiq (*küskün*). Lotereya cədvəlini. Elə bildim bu gün çap olunacaq.

Firuz. Nə udmaq fikrindəsən ki?

Namiq. Maşın! Mütləq udacam, bilirəm. Hökmən udimaliyam – əlli dənə biletim var. Başqa-başqa seriyalardan...

Firuz. Hə, onda udarsan, yəqin... Sürə bilirsən?

Namiq. Əlbəttə, pravam da var (*göstərir*) bu gün aldım. Məni Əjdər kişi öyrədib, taksi şoferidir – bizim qonşumuzdur.

Firuz. Afərin! Təbrik edirəm! Yaxşı, neynirsən axı sən maşını? Qızları plyaja aparacaqsan? Denən görüm qıznan gəzirsən, mənə düzünü deyə bilərsən də, mən ki Qiyyas deyiləm, hə, gəzirsən?

Namiq (*utancaq*). Hə...

Firuz. Bilirom. Mənə Ağarəfi deyib.

Namiq. Ağarəfi?

Firuz. Bəli, mənim dostum var – Ağarəfi. Dünən sizi restoranda görüb.

Namiq. O sizin dostunuzdur?

Firuz. Bəli. Necə bəyəm? Ağarəfi – ləqəbi də Rokfeller. Yaxşı sən niyə qızardin? Sən onu tanımirsan, amma o səni tanırı.

Namiq. Dünən heç yaxşı düşmədi. Mən doğrudan da onu tanımadım. Biz oturmuşduq Qumruyla, birdən bizə konyak göndərdi.

Firuz. Sən də əsil kişi kimi cavabında ona şampan göndərdin... Tanımasan da, bilməsən də, hər halda...

Namiq. Ofisiant dedi mənə. Mən də ona təzədən konyak gəndərə bilməzdəm ki... Belə çıxırdı ki, onun konyakını qaytarıram. Həm də, doğrusu, konyaka heç pulum da çatmadı. Dünən stipendiya almışdım, dedik qeyd edək. Bir şüsha çaxır götürdük, dondurma...

Firuz. Ağarəfi də sizə meyvələr göndərdi, tort, gül...

Namiq. Siz bilirsiz ki...

Firuz. Hə, danışdı mənə.

Namiq. Onda hamisin danışıb da sizə...

Firuz. Nədir ki?

Namiq. O bizdən qabaq çıxıb getdi, sonra mən hesab vermək istəyəndə ofisiant dedi ki, sizin pulunuz çatıb. Deməli, bizim hesabımızı o veribmiş. Heç yaxşı düşmədi.

Firuz. Niyə ki? Bu adətdir də. Ağarəfi sənin dayının yaxın dostudur. Sən də cavan oğlansan. O istəyib ki, gəzdiyin qızın yanında sənin başını uca eləsin, yəni ki, sənə gör nə qədər hörmət qoyurlar.

Namıq. Amma əksinə çıxdı. Qızın yanında başımı aşağı elədi. Yəni biz kişi-zad deyilik ki, hesabımızı özgəsi versin.

Firuz. Ay Allah, dilivi yeyim sənin. Kişi qırığı, lap mənə çəkmişən. Düz deyiblər ki, yaxşı igid gərək dayısına oxşasın. Al bunu görüm. (*Cibindən pul çıxarıb Namiqə uzadır.*)

Namıq. Yox, yox, nə üçün axı?

Firuz. Sən babanın goru, sən də dədən kimi qaramat olma! Mən sənin dayınam, ya yox. Mənim bircə bacımın balasasan, yoxsa yox? Yaxşı mənim ixtiyarım yoxdur sənin cibinə beş-on manat xərclik qoyum. Qıznan gəzirsən. Getdiz tutalım bir yerə. Gərək axı sənin cibində pul olsun. Bax məsələn belə vəziyyət oldu. Dünənki kimi...

Namıq (*pulu götürür*). Atam bilsə, dəli olar.

Firuz. Atan hardan bilecək. Bunu mən sənə bağışlayıram, Afrikanın azadlığa çıxmazı münasibətilə. Sən yaxşı eləyirsən atanı istəyirsən. Adam gərək dədəsinə hörmət eləsin. Amma onun dediklərinə çox da qulaq asma. O bəzən çox mənasız sözlər danışır və mənasız işlər görür.

Namıq. Niyə belə deyirsiz?

Firuz. Düz demirəm bəğəm? Bağışla, bir az vurmuşam, bir balaca dəm kimi yəm. Amma, vallah, ürəyim ağrıyrı axı. Niyə görə axı mənim bacım belə yaşamalıdır, belə geyinməlidir. Yox işdir-şayət mən ona bir şey alsam, dədən dava-mərəkə salacaq. Ya bax elə sən... Şəkil kimi cavan, gözəl oğlansan. Niyə gərək sən lotereyaya ümid olasan ki, maşın udacım, özün də bilirsən ki, bu xam xəyaldır. Niyə sənin taytuşunun maşını olsun, amma səninancaq... pravan...

Namıq. Firuz dayı, axı lotereyasız biz necə maşın ala bilərik. Atamın maaşı...

Firuz. Əshi, bilirəm atanın maaşını. Sənə maşını mən alacam.

Namıq. Siz?

Firuz. Bəli, mən özüm. Mənim pulum kalandır. Bircə bacımın balasına da xərcleməyəndə kimə xərcleyəcəm bu pulu. Mənim özü-mün, bilirsən, nə arvadım var, nə usağım...

Namıq. Firuz dayı, soruşmaq ayıb olmasın, hardandır sizdə bu qədər pul?

Firuz. Mən küll Azərbaycanda yeganə adamam ki, Şekspiri başdan-ayağa əzbərdən oxuyuram, ingiliscə ha? İstəyirsən bütün “Hamlet”i sənə əzbərdən deyim. Tu bi or not tu bi... Ziz is e kueşn.

Namıq. Bunun belə çox pul verirlər adama...

Firuz. Bununçün bir qara qəpik də vermirlər. İş də elə bundadır da... Bunu mən öz kefimçün, öz dilxoşluğumçün əzbərləmişəm haçansa. Amma sonra Ağarəfiylə cur olduq. Onda bu da kara gəldi, bütün başqa işlər də düzəldi. Ağarəfi Şekspirin bazıymış.

Namıq. O da Şekspiri əzbər bilir?

Firuz. Bir yerdə oxuyurduq. Xarici Dillər İnstıtutunda. Amma o Şekspiri məndən də tez dərk elədi. Elə birinci kursdan hər şeyi başa düşdü və aradan çıxdı. Dedi, tu bi, institutu atdı, getdi oldu qəssab. İndi də ət dükanının müdəridir. Amma mən külbaş düz beş il də külüng çaldım... Amma axır ki, mən də Şekspiri başa düşdüm. Dedim, adə, tu bi e...

Namıq. Heç nə başa düşmürəm. Nədir, bu Ağarəfi daşbaş...

Firuz. Ay gülüm, ay bala, sən allah, sən də dədən kimi danışma. Bu təmiz adamlar ki var e... Namıq, öz canımçün onlarnan oturub-dursan adamın lap ürəyi qaralar. Özləri kimi qılıqsız, adamayovuşmaz insanlar bir də özləridir, inan mənə, Namıq. Mən sənin, necə deyərlər, tərbiyəni pozmaq istəmirəm – sənin atan axı mənə elə deyir: deyir, guya mən səni korlayıram. Amma, vallah, mənim sənə öyrətdiklərim həyatda sənə daha çox gərək olacaq, nəinki o peyğəmbər dədənin öyrətdikləri. Həyat bilirsən, elə şeydir ki, əsasən gərək...

Namıq. Həyatda əsas nədir, Firuz dayı?

Firuz. Sən necə istəyirsən, mən cavab verim? Qəzetlərdə yazılın kimi “həyatda, mənim balam, əsas – zəhmətdir, namuslu əməkdir, qurub-yaratmaq eşqidir”. Bütün bunları sən hər hansı qəzetdə mənsiz də oxuya bilərsən. Amma mən sənə düzünü deyə bilərəm: həyatda əsas – elə həyatın özüdür – gözəl qadınlar, kalan pul, yaxşı yeyib-içmək, bəzənib-düzənmək, yaxşı məclislər, kef, səyahətlər – bu şəhərdən vurub o şəhərdən çıxasan, yaxşı dost-aşna. Dostlar... Namıq, sözün düzü, dostlarımızın çoxusu da axı yaxşı günün dostlarıdır. Dostların da varlı adamlardan xoşu gəlir. Varlı adamlarnan durub-oturmağın özgə ləzzəti var axı.

Namıq. Firuz dayı, məncə, siz dolayırsınız məni? Qəsdən belə zarafatlar edirsiz. Ola bilməz axı ki, siz doğrudan da belə fikirləşəsiz.

Firuz. Lap firt eləyib dədənin burnundan düşübəsən. Böyüüb onun yerini tutacaqsan qaramatlıqda. Bilərsən, Namıq, sözün düzünə qalsa, adamların çoxusu elə bax bu cür, mənim kimi düşünür, amma demirlər. Amma mən düşündüyüümü deyirəm. Nəyə görə? Ona görə ki lotuluqdusa adam gərək axıracan lotuluq eləsin. Yoxsa ürəkdə bir

şey, dildə başqa şey – belə işlərlə aram yoxdur. Deyir dad yarımcıq əlindən. Odur ki, mən sözü şax deyirəm. Bir də axı mən Şekspiri oxumışam. Şekspir bilirsən nədir, Namiq? Şekspir elə həyatın özüdür də, həyatın özü kimi genişdir, onu heç bir dar qəlibə, nə bilim əxlaq belə gəldi, düzgünlük elə getdi – bax belə-belə sayaq sözlərə salmaq olmur. Bir neçə il bundan qabaq Türkiyəyə getmişdim. Turist kimi. Gəzdirirdilər bizi – saraylar, məscidlər – onlar came deyir. Bu came-lərdə də sultanların qəbirləri var. Diqqət verdim ki, sultanların övladları hamısı nə isə çox kiçik yaşlarında vəfat eliyiblər – bir yaş, iki yaş. Fikirləşdim, aya, bu görəsən nə olan işdir belə. Sonra öyrəndim: demə sultanlar öz uşaqlarını özleri körpə yaşlarında tələf etdirirlərmiş. Təsəvvür edirsən öz balanı, öz günahsız övladını öz əlinlə öldürərsən. Belə cinayəti bağışlamaq olarmı?

N a m i q. Yox, əlbəttə...

F i r u z. Sən demə olarmış, sultanlar övladlarından yalnız birini sağ qoyurmuşlar ki, vəliəhd olsun, qalanlarını da ona görə tələf edərələmiş ki, gələcəkdə dövlətə nifaq düşməsin, qardaş qırğını olmasın, qan tökülməsin. Gördün, adam öz doğma, günahsız övladını öldürür, amma buna da bəraət qazandırır ki, bəs bu dövlətin yüksək mənafeyi naminədir. (*Pauza*) Səni mütləq Ağarəfiylə tanış edəcəm, canlara dəyən oğlandı ha Ağarəfi. Deyib-gülən, kefcil, əliaçıq.

N a m i q. Bəs türməyə düşməkdən qorxmur belə əliaçıqlığı, kefcilliyyin üstündə... Əli də yəqin əyridir də. Yoxsa hardandı, yəqin daşbaş...

F i r u z. Qiyasın oğlusan ki, varsan. Əliyri... daşbaş... Balam, kişinin bütün bu məsələlər haqqında öz fikri var da. Fəlsəfəsi var, öz məntiqi var. “Hamlet”də bir yer var deyir: Bu dəliliyin də öz sistemi var. Amma iş ondadır ki, bəzən sistemin də öz dəliliyi olur.

N a m i q. Bəs siz necə? Sizin də bu fəlsəfənizdir belə? Bu Ağarəfiylə dostluğunuz...

F i r u z. Bilirsən, Namiq, bəzi pis filmlərdə göstərilər təmiz adamdır – ona böyük var-dövlət təklif edirlər, bir sözlə, onu satın alırlar, o da dönür olur xain, eclaf, ya oğru, ya da nə bilim nə. Amma həyatda belə deyil. Həyatda hər şey daha adidir. Adamlar birdən-birə satın alınmir, özü də böyük məbləğlərə satılmırlar. Adamlar yavaş-yavaş, misqal-misqal, heç özləri də bilmədən satın alınırlar. Bir də görürsən dönüb olmusan tamam başqa adam. Haçan oldu bu, necə baş verdi? Özün də bilmirsən. Nə isə mən bir az kefliyəm, bu

danişdiqlarım hamısı da məzə üçün idi, zarafat idi. Mən sənin möhkəmliyini yoxlayırdım, görün tərbiyən nə dərəcədə düzgündür. Sən bax, gərək belə-belə işlərə qurşanmayasan. Gərək dərslərinə fikir verərsən, yaxşı oxuyasan. Böyük alim olasan. Bax belə? Bildin? Yaxşı, bu Dilarə nə yaman yubandı. Al bu paketi, ona verərsən.

Namıq (*zərfi götürür, nə barədəsə fikirləşir; sonra cibindən pul-ları çıxarıb Firuza qaytarır*). Götürün, Firuz dayı...

Firuz. Başına at təpib nədir? Mən bunu sənə səmimi qəlbdən vermişəm.

Namıq. Bilirom. Amma çox sağ olun. Mən heç vaxt atama yalan demirəm. Desəm də, sizdən pul almışam, qanı qaralacaq.

Firuz. Özün bil. Yaxşıdır ki, sən belə dübbədüz oğlansan. Afərin! Yaxşı, içməyə bir şeyiniz var?

Namıq. Yoxdur, deyəsən.

Firuz. Əlbəttə, hardan olacaq. Heç müsbət qəhrəmanın evində içki olar? (*Qiyas gəlir*.) Müsbət qəhrəmanın özü də təşrif gətirdi.

Qiyas (*Firuzu görüb qaşqabağını sallayır*). Nədir belə?

Firuz. Heç, səhərdən oturub oğlunla şirin söhbət edirdik.

Qiyas. Nə barədə?

Firuz. Həyatın mənası barədə. Şekspir barədə, dünyanın kefləri barədə.

Qiyas. Namiq, zəhmət çək, bir dəqiqliyə çıx otaqdan. (*Namiq çıxır, Firuza*.) Min dəfə demişəm sənə, insan kimi xahiş eləmişəm, uşaqlan böyük adam kimi danışma. O hələ lap cavandır axı. Yaxşını da, yamanı da salır ürəyinə. Səndən nə yaxşı söz eşidə bilər o axı? Nə yaxşı əməl öyrənə bilər?

Firuz. Heç nə,ancaq bəd əməllər aşılıaya bilərəm ona.

Qiyas. Yekə kişisən, özüvü İblisliyə qoyma. Uşağıın da fikrini dolaşdırma.

Firuz. Qiyas, axı sən niyə belə qaramat adamsan. Heç başım çıxmır ki, bacım səndə nə görüb.

Qiyas. Bu məsələni aydınlaşdırmağa gəlmisən?

Firuz. Yox. Dilarənin mənimlə işivardı, onunçün gəlmışdım. Bağışla, çox üzr istəyirəm. Izalə oluram.

Qiyas. Xoş gəldin. (*Firuz gedir*.) Namiq, yemisən?

Namıqin səsi (*yorğun*). Yemişəm, ata, yemişəm.

Əjdər kişi gəlir.

Əjdər. Xoş gördük, Qiyas, təbriklər.

Qiyas. Nə münasibətlə?

Əjdər. Bəs necə ki? Namiq bu gün maşın sürmək vəsiqəsi alıb.

Qiyas. Yox əşı? Namiq, təbrik!..

Namiqin səsi. Çox sağ ol.

Əjdər. Bu münasibətlə gərək səni bir mars edəm.

Qiyas. Öyrənmişən? (*Nərd-taxtəni açıb düzürlər.*)

Əjdər. Dilarə bacı evdədir?

Qiyas. Yox. (*Zərləri atr.*) Pənc-şəs...

Əjdər. Çahar-dü. (*Oyun davam edir.*) Qiyas, sən bir alim adam-san, heç belə şey ola bilər? Bu gün ikinci parkdan bir şofer danışırı. Deyir, Amerikada birisinin ürəyini başqasına qoyurlar.

Qiyas. Tək bir Amerikada yox, Cənubi Afrikada doktor Bernar...

Əjdər. Əshi, onları bilirəm, eşitmişəm. Sözüm o deyil. İndi deyir, Amerikada bir həkim çıxıb, belə bir operasiya hazırlayıb: birisinin deyir başını kəsib o biri adının boynuna tikəcəklər. Məsələn, deyir, qoca alimdir, kəllədir, di gəl ki, yaşı ötüb, əldən düşüb, yüz cür xəstəliyi var, bir sözlə, hay-hayı gedib, vay-vayı qalıb. O biri tərəfdən deyir, cavan, bığıburma, sağlam oğlandır, di gəl ki, ogrudur, başkəsəndir. Hə, deyir, həmin bu alimin başını kəsib tikəcəklər o oğrunun bədəninə, onun da başını kəsib atacaqlar, getsin işinə.

Qiyas (*gülür*). Boş-boş söhbətdir, a kişi.

Əjdər. Yox, nahaq gülürsən. Niyə boş söhbətdir axı. Ürəyi, böyrəyi dəyişmirlər, balam bəs kəlləni niyə dəyişmək olmasın, hə? Məsələn, tutalım, quldurdur, canidir, amma bədəni öküz kimi sağlamdır. O biri tərəfdən də məsələn tutaq, sənin əmin, Allah ona ömür versin, – böyük alimdir, amma bir gün indi qocalıb əldən düşəcək də. İyirmi ildən sonra olsun, otuz ildən sonra. Nədir indi onun kəlləsini başqasına tikmək olmaz?

Qiyas. Başqasının bədəninə?

Əjdər. Bəli.

Qiyas. Bəs bütün qalan şeylər? Yaxşı, kişinin arvadı bu məsələyə necə baxar. Kəlləsi ərinindir, amma bütün qalan əzələləri özgəsinin.

Əjdər (*gülür*). Ay xatakar, gör o saat ağlına nə geldi? Amma zərafat bir yana dursun, əmindən olmaz. Əntiqə kişidir! Yadında mənim kiçik qızımı, Gülgəzər necə ölümün çəngindən qopardı? Yadındadı?

Qiyas. Yadımdadır, əlbəttə.

Əjdər. Sonra da heç nə götürmədi. İstəyirdim bir bəxşış verəm. İndi bacardığımdan da, yox ki, yox dedi. Sən deyir kasib adamsan, bəş qızın var, bəxşış-zad nədir? Həm də deyir sən mənim bircə qardaşım oğlunun qonşususan. Səni yaman çox istəyir.

Qiyaş. Mən də onu çox istəyirəm. Məni o böyüdüb, o saxlayıb.

Əjdər. Hə, bilirom. Dədən yazıq qırx birdə həlak oldu, hə? Elə birinci ilində davanın. Axı mən də heç bilmirdim, sağ qalacam, yoxsa yox. İki dəfə kontuzya olmuşam. Mozdokun yanında dedim, yox, aşna, deyəsən bu səfər kitabım bağlandı. Amma insan canı it canıdır. Berlinə qədər getdim çıxdım. Arvad da burda, sən demə əhd eleyibmiş ki, mən sağ-salamat qayıdım, aş bişirəcək, özü də bir qırıq da dilinə vurmaya-caq. İndi mən qayıdır gəlmisəm, aş bişirib qohum-qonşunu çağırmışıq, mənə deyir ki, gəl bu aşın düzuna bax, mən deyir, bircə düyüünü də dilimə vursam, əhdim pozular. Avam arvaddır da, nə deyəsən, Allaha-zada inanır. Allahın deyir, belə əhdlərdən xoşu gəlir. Deyim orucundan... Gülümsünür, deyir Allah-taala deyim orucunu görəndə...

Qiyaş. Öz aramızdır, marssan ha, Əjdər kişi.

Əjdər. Ona hələ baxarıq, hələ sən şeşxananı aç görüm. Arvadların ağlı tumanından qısa olur. İndi qayitmişam davadan, arvadım deyir ay kişi, deyir, məhlədə arvadlar danışırlar, Hitler deyir, ölməyib, sağdır, salacaqlar, deyir onu qəfəsə, şəhərbəşəhər, kəndbəkənd gəzdirəcəklər. Adamlar da deyir şisi odda qızdırıb dağ basacaqlar onun əndamına, hərə də deyir yarasına bir ovuc duz səpəcək. Deyirəm, ay arvad, ağlinizi başınıza yiğin, Hitler çoxdan cəhənnəmə vasil olub. Kimə deyirsən...

Qiyaş. Sən Fərzeli adında şofer tanıyırsan? Sizin parkdandır.
37-42?

Əjdər. Əlbət ki, tanıyıram, necə bəyəm?

Qiyaş. Dünən onun taksisinə minmişəm, işə tələsirəm. Maaşı gecikdiriblər, mənim də cibimdə vur-tut bircə manat pulum var. Fikirləşdim ki, eybi yox, işə özümü çatdırırm, orda da maaş alacam. Di gəl, maşınla gedirəm, bir də gördüm tində bir tanışım dayanıb. Tamara adında bir arvaddı, əmimgildə tanış olmuşuq, onların dostlarıdır. Tində dayanıb maşın gözləyir, əlini qaldırıb. Tərs kimi məni də gördü taksinin içində. Saxladım, bəli əyləşdi, çox üzr istəyirəm, deyir, yaman tələsirəm, zəhmət olmasa, məni bir Yasamala çatdırıydınız. Daha nə deyəsən? Mən gecikdim öz yerində, aparıb bunu Yasamalda düşürendə gördüm hesab iki manata çatıb. İndi deyirəm bu sürücüyü, bəs

hali-qəziyyə, gərək bağışlayanın, cibimdə vur-tut bircə manatım var. Əshi, canın sağ olsun deyir. Odur ki, (*Əjdərə pul verir*) sənə zəhmət olmasa, yetir bunu həmin o Fərzəliyə...

Əjdər. Sən də qəribə adamsan e, ay Qiyyas, canımçün. İndi dün-yanın axırı deyil ki. Bir manatla Fərzəli dağılmayacaq ki. İş bəyəm puldadır, ay Qiyyas. Söz yerinə çəkər, bu yaxında belə bir söhbət eşitdim, deyir Fransada bir taksi şoferi varmış, lap mənim kimi, intəhası cavan. Bəli, bir gün çağırırlar bunu ki, bəs hali-qəziyyə belə: sənin deyir Amerikada əmin varmış, sənə də çoxlu varidat qoyub gedib, nə bilim neçə milyon, təzə pulnan. Hə, alır şofer bu pulları. İndi kasıblığa öyrəşmiş adam, neyləyəcək bu pulları: yaxşı, gündə “İnturist”, gündə “Drujba”, bir gün kef, bir ay kef – bəs sonra nə olsun? Görür ki, əməlli-başlı ürəyi darıxdı, lap bağıri çatlayır. Gətirir qalan pulların hamısını cabəca qaytarır, istəmirəm, atam deyir, mənə milyon-zad lazım deyil, verin bircə mənim o köhnə taksimi, ayrı bir şey istəmirəm sizdən. Bax indi, mən də papağımı qoyub qabağıma fikirləşirəm – evim var, ailəm, arvad-uşağım var. Allah oğlunu saxlaşın, bilirsən də mənim də beş qızım var – bax mənim də malim-dövlətim elə bunlardır da. Yəni elə başqa sarıdan da bir əyər-əskiyimiz yoxdur. Soyuducu da almışam. Kefin istəyən. Canım sənə desin, televizorumuz da var. Dünən, Zeynəb oxuyurdu, eşitdin... Sənə deyim. Qiyyas, dünyada əsas odur ki, halal çörək yeyəsən, haram çörək gec-tez adəmin burnundan tökülcək. Bax bu yuxarıdakı qonşularımız var ha, özün bilirsən də necə adamlardır onlar. Bir ay bundan qabaq uşaqları öldü. Üçüncü uşaqlarındır körpə yanında ölü. Arvadı başın-gözün yolurdu, ağlayıb çığırırdı ki, Allah qarğıyıb bizi, haram çörək yeyirik, odur ki, Allah-təalanın bizə qəzəbi keçib, gül kimi balalarımızı əlimizdən alır. Allah-filan bunlar, əlbəttə, boş söhbətdir, avam arvaddır da, onunçün belə deyir. Amma o söz ki, çörək gərək halal olsun – o düz sözdür. Haram çörəyin bərəkəti olmaz. Yaxşı, indi gördün ki, kim mars oldu.

Dilarə gelir.

Dilarə. Yenə taqqa-turuq salmısız? Adəmin lap beyni çatlayır sizin bu şəş-beşinizdən.

Əjdər. Qurtardıq, qurtardıq, Dilarə bacı. Qiyyasın xoruzunu verdim qoltuğuna, özüm də gedirəm.

Nərdi yiğisdirirlər. Əjdər gedir.

Qiyas. Sən niyə Əjdər kişiyələ belə kobud danışırsan?

Dilarə. Neyləməliyəm, hal-əhval tutmaliyam onunla. İşdən sonra, bazardan sonra (*əlindəki zənbili göstərir*), bu cəhənnəm istisində – ürəyim yerindən çıxır. Firuz gəlmüşdi? (*O biri otağa keçir.*)

Qiyas. Gəlmüşdi. Abrını ətəyinə bükdüm, çıxdı getdi.

Dilarənin səsi. Niyə?

Qiyas. Çünkü ən qorxulu adam odur. Namiqin bütün beynini zəhərləyə bilər o.

Dilarə (*Firuzun verdiyi zərflə qayıdır*). Bu da sənin çox sağ olundur? O sənin ailənin qeydinə səndən çox qalır, təşəkkür etmək əvəzinə.

Qiyas. Niyə məndən çox qalır ki?

Dilarə. Çünkü bax, bu putyovkaları sən yox, o tapıb! Zuğulbabadır. O cümlədən sənə də alıb.

Qiyas. Artıq dərəcədə minnətdaram, amma mən heç bir Zuğulbaya-filana gedə bilmərəm.

Dilarə. Niyə gedə bilmirsən? Ailənlə bir yerdə dincəlsən, günah olar? İstidən adamın bağıri çatlayır. Avqusta nə qalib.

Qiyas. Elə ona görə də gedə bilmərəm da...

Dilarə. Bir əməlli-başlı başa sal görok, niyə gedə bilmirsən axı.

Qiyas. Sabah yox biri gün qəbul imtahanları başlayır. Bu gün məni rektor çağırırdı və fakültənin qəbul komissiyasının məsul katibi təyin elədi.

Dilarə (*mat-məəttəl*). Sən nə danışırsan, Qiyas?

Qiyas. Amma sən allah, xahiş edirəm, heç kəsə bu barədə bir kəlmə demə. Rektor elə bircə onu xahiş elədi ki, hələ heç kəs bilməsin! Bir siz bilməlisiniz, deyir, bunu bir də mən.

Telefon zəngi, Dilarə dəstəyi qaldırır.

Dilarə. Bəli, mənəm, aha (*təəccüblə*). Sağ olun, çox sağ olun, yetirərəm. (*Dəstəyi asır.*) Bir sən bilirsən, bir də rektor, hə?

Qiyas. Bəli. Kim idi?

Dilarə. Qonşumuz. Səni təbrik edirdi, qəbul komissiyasına katib təyin olunmağın münasibəti ilə.

Qiyas. Aman Allah, belə də şəhər olar?! (*Telefon zəngi.*)

Dilarə. Başlandı.

Qiyas. Mən evdə yoxam, sessiyanın axırınacan da olmayacam, bildin?

Dilarə (dəstəyi qaldırır). Alo. Bəli. Kim? Kim? Hə, yox evdə yoxdur. Çox sağ olun, deyərəm. Yox, çox gec gələcək. (Dəstəyi asır.) Bir qohumumuzdur, iyirmi ildir nə üzün görmüşdüm, nə səsin eşitmişdim. Təbrik edir səni.

Qiyas. Telefonu çıxart. (Qapının zəngi.) Yox, bu da lap ağ oldu. (Qapını açır, Bəhram daxil olur.)

Bəhram. Axır mən də şeytanın qızını sindirib gəldim sizə baş çəkməyə. (Şokolad qutusunu Dilarəyə uzadır.) Bu sənin, (konyak süsəsini Qiyasa verir) bu da sənin, hə, işlər necədir?

Qiyas. Çox sağ ol, əyləş, əmi.

Dilarə. Bəhram əmi, ac deyilsiz ki? Rüxsarə xalagıl yəqin bağdadırlar, bəs siz harda çörək yeyirsiz?

Bəhram. Yox, sağ ol, yemişəm. Nazirlər Sovetində idim, orda bufetdə yedim. Amma çay versən, içərəm. (Dilarə çıxır və söhbət əsnasında çay gətirir.)

Qiyas. Nə əcəb səndən belə, ay əmi?

Bəhram. Desəm ki, təsadüfən bu tərəflərə yolum düşmüdü, inanmazsan. Ona görə gərək düzün deyəm: doğrudur ki, səni qəbul komissiyasına məsul katib təyin ediblər?

Qiyas. Bəli, amma özüm bunu ikicə saat bundan qabaq bilmışəm.

Bəhram. Mən isə bu gün səhər bildim. Şamxal dedi mənə... O da dünəndən bilirmiş. Bilirəm indi sən hamıdan qaçıb gizlənəcəksən və yaxşı da eliyəcəksən. Cürbəcür adamlar indi gələcək sənin yanına xahişə. Odur ki, birinci xahiş mən eləyirəm, qoy elə axırıncı xahiş də mənimki olsun. Şamxalın oğluna kömək eləmək lazımdır. Sizin fakültəyə daxil olur. Özün bilirsən ki, Şamxalgıl bizim ən yaxın dostlarımızdır.

Qiyas. Əlbəttə, əmi, əgər uşaq yaxşı hazırlaşıbsa...

Bəhram. Mən bilmirəm o necə hazırlaşıb, amma necə olur-olsun, o beş almalıdır, çünkü deyirlər konkurs çox böyükdür! Bu mənim səndən xahişimdir. Bax, nəzərə al ha, Şamxalın yox, mənim xahişimdir. Şamxalı sən tanımayə da bilərsən, bəyənməyə də bilərsən, öz işindir. Amma bu mənim, şəxsən mənim səndən xahişimdir.

Dilarə. Əşti, nə danışırsız, Bəhram əmi, əlbəttə, Qiyas sizin sözünüzdən çıxmayaçaq ki. Böyük iş imiş, bir uşaq!

Bəhram. Özü amma nə isə susub.

Qiyas. Yox, ay əmi, daha sən xahiş eləyəndən sonra nə söz ola bilər. Əlbəttə...

Bəhrəm. Lap yaxşı. Dilarə, çayın qiyamətdir, çox sağ olun.
Bir bağa gəlin də. Bilirsiz ki, sizi görmək həmişə xoşdur bizimcün.
İsti lap cəhənnəm istisidir ha...

Qiyas. Dayan, əmi, bu saat səni ötürüm.

Bəhrəm. Yox, lazımdır deyil, aşağıdadır maşınım. Bağa gedirəm
axı. (*Gedir.*)

Qiyas. Bəli, başlandı. (*Köksünü ötürür.*)

Namiq gəlir, telefonla zəng edir.

Namıq. Allo. Skajite, pojalusta, devuşka, poezd “Moskva-Baku”
koqda prebivaet? (*Piçiltıyla.*) Sevirəm səni, anan geldi? Göbələk gəti-
rib? Yaxşı, yaxşı, xətti məşğul eləmirəm. (*Bərkdən.*) Spasibo. (*Dəstəyi
asır, yenidən zəng vurur.*) Skajite, devüşka, poezd iz Moskvı ne opaz-
dívaaet? (*Pauza, sonra piçiltıyla.*) Mən də...

Dilarə. Nədi belə, xeyir ola. Moskva qatarıyla maraqlanırsan?

Namıq. Hə, bir dostum Moskvadan gələsidir.

Qiyas. Nahaq mən bu işə razılıq verdim.

Dilarə. Hansı iş?

Qiyas. Əshi, bu komissiya katibliyinə də.

Dilarə. Başladın?

Qapının zəngi. Namiq qapiya gedir, qayıdır.

Namıq. Bir kişi gəlib... qoyunla.

Qiyas. Nə!?

Qoyun gətirən adam (*otağa boylanır*). Salaməleyküm.
Əsədulla sizə qoyun göndərib.

Qiyas. Kimə, mənə?

Qoyun gətirən adam. Siz bəyəm institutda dərs demirsiz?

Qiyas. Deyirəm, amma mən heç bir Əsədullanı-zadı tanımiram.

Dilarə. Siz yəqin səhv salmısız. Yəqin bizim yuxarıdakı qonşu-
larımıza göndəriblər. O da institutda dərs deyir.

Qoyun gətirən adam. Hə, onda bağışlayın. (*Gedir.*)

Qiyas. Nahaq mən razı oldum bu işə.

Dilarə. Əshi, yaxşı, qurtar görək.

Qiyas (*çay stəkanını götürür, stəkan əlindən düşür, sinir*). Oy.

Dilarə. İki gündə üçüncü stəkandır sındırırsan. Özü də hələ ki,
milyoner-zad deyilsən.

Hardansa yuxarıdan qoyun mələməsi eşidilir. Qiyas, Dilarə, Namıq
matdüm-matdüm tavana baxırlar. Qoyun uzun zaman mələyir.

Dördüncü şəkil

Həmin otaq. Üç gün keçib, avqustun biridir.
Qəbul imtahanlarının ilk günü, Namiq telefonla zəng edir.

Namıq. Devuşka, skajite pojaluysta, koqda prebivayet poezd iz Tbilisi? (*Piçiltıyla*) Salam, anan getdi? Haçan qayıdır? Göbələk göti-rəcək? (*Gülür, sonra tez bərkədən danışır.*) Po moskovskomu vremeni? Spasibo. (*Yavaşdan*) Bir saatdan sonra fontanın qabağında. (*Dəstəyi asır, qapının zəngi çalınır.*)

Dilarə (*daxil olur*). Namiq, eşitmirsən, qapı döyüür, aç da, nədi, indi də dostun Tiflisdən gəlir?

Namiq cavab vermədən gedir qapını açır, sonra qoyun gətirən adamla qayıdır.

Qoyun gətirən adam. Demə, bu qoyunu Əsədulla sizin qonşulara göndərməyibmiş. Bəlkə sizə göndərib?

Dilarə. Yox, yox, bizə deyil.

Qoyun gətirən adam. Bəs sizin yuxarıdakı qonşularınız dedi, lap yəqin sizədir. Bəyəm sizin əriniz deyil qəbul komissiyasının sədri.

Dilarə. Bəli, amma bu qoyunun bizə heç bir dəxli yoxdur.

Qoyun gətirən adam təəccübə çiynini çekir, gedir və qapıda az qala
Firuzla toqqusur. Firuz və Ağarəfi gəlirlər. Ağarəfi mənalı-mənalı
qoyunun ardınca baxır.

Firuz. Salam, Dilarə, xoş gördük, Namiq. Deyəsən mən hələ
sizi Ağarəfiylə tanış eləməmişəm, hə, tanış olun: Ağarəfi – Dilarə,
Namiq...

Ağarəfi (*Namiqə*). Bu qoçaqla tanışiq. (*Dilarəyə*) Sizinlə çox
şadam tanış olduğuma. (*Dilarənin əlini öpür, əlini ovuclarında bir
az lazım olandan artıq saxlayır və Dilarənin gözlərinin içində baxır.*)

Dilarə (*sixılıraq*). Çox şadam. Oturun. Qiyas heyif ki, evdə deyil.

Firuz. Bilirəm, imtahandadır... Bu gün padşahlığının birinci
günüdür, hə?

Dilarə. Hə, səhər səkkizdən gedəndi.

Firuz. Bu kim idi belə? Bu qoyunla...

Dilarə. Bilmirəm əshi, üç gündür qəmiş olub, kimləsə səhv salıb,
elə gətirir bu qoyunu bizə.

Ağarəfi. Bax, bacı canı, Firuz bilir, əgər ət-filan işində çətinliyiniz olsa, inciyərəm mənə deməsəz. Tək ət yox, e, nə lazımlı olsa – təzə ət, toyuq, balıq – bir söznən yeməkdən-içməkdən nə lazıminiz olsa. Tək elə yemək-içmək yox e, nə lazımlı olsa, bax bu gözüm üstə. Firuz bilir.

Dilarə. Sağ olun. Yaxşı, ayaq üstə niyə dayanmısız, oturun da. Bu saat çay gətirim sizə. (*Gedir.*)

Firuz (*Ağarəfiyə*). Bizim bu Namiq səndən möhkəm inciyib, deyir qızın yanında məni pərt elədi.

Ağarəfi. Namiqin boynuna qoyma, sən allah, Namiq ağıllı oğlandır, elə söz deməz. Zövqünə də söz ola bilməz. (*Baş barmağını qaldırır.*) Əla qızdır. Bir candı, vallahi ki! (*Namiqin pərtliyini görür.*) Bura bax, karanoy, mən belə işlərin ustasiyam daha, sən məndən bərk yapış – uduzmazsan, nə lazımlı oldu – gözüm üstə, duxi-filan, fransuzski, “Ellips”, “Fidci”, bir də biri var e, adı bir az biədəbdir. Bir sözlə, hamısı bax bu lələşündə. Hamısını birdən bağışlamaq, əlbəttə olmaz, quduradsan. Amma heç bağışlamamaq da olmaz. Gərək belə dərəcəsini bilərsən də, əndazəsin. Mən ölüm, necə sözdür? Hə, yeri gəlmışkən, sabah fransızki estradadır. Getmək istəmirsin qıznan?

Namiq. Bilet tapmaq olur ki.

Ağarəfi. Ay-hay! (*Cibindən iki bilet çıxardıb Namiqə verir.*) Sən bu lələşivə nə bilmisən. Ən yaxşı sıra, ən yaxşı yerlərdir.

Namiq. Cox sağ olun! (*Əlini cibinə atır.*) Neçəyədir bunlar?

Ağarəfi. Bax bu olmadı. Bu da adama sataşmaqdır. Firuz, sən bunu necə tərbiyə eləmisən? (*Namiqə.*) Sən bilirsən ki, sənin dayın böyük adamdır.

Namiq. Mən...

Firuz (*Ağarəfiyə*). Yaxşı, başlama yenə.

Ağarəfi. Rica edirəm, rica edirəm. Mən ölüm vururam sənə.

Firuz. Yaxşı, sən onsuz da əl çəkən deyilsən. Tu bi or not tu bi.

Hamletin monoloqunu ingilis dilində oxuyur. Ağarəfi vaxtaşırı “can, sağ ol, yaşa” və sairə sözlərlə öz sevincini bildirir. Monoloqun ortasında Dilarə çay gətirir, təəccüblə Firuza qulaq asır.

Dilarə (*Firuza*). Əş, sən əməlli-başlı artistsənmiş, xəbərim yoxmuş.

Ağarəfi. Bə nə? Mən hələ bunu Moskvaya aparmışdım özümlə. İşim vardı, Moskvaya getməliydim, dedim bax, Firuz, yolun məndən, qostinsan məndən, gərək gedəsən mənimlə.

Firuz. Əvəzində də mən bu kefi durmuş qəssaba Şekspiri ingilis dilində oxumalı idim. Allah, deyir, böyüklerin xasiyyətini kəssin.

Ağarəfi (*incik*). Bu nə sözdür deyirsən. Məgər biz səninlə dost, can-ciyrə deyilik. Elə tələbəlikdən bir yerdəyik də. Düzdü mən tez qaçdım, bir il oxudum, gördüm yox, atam, məndən oxuyan olmaz, çıxdım aradan.

Firuz. Mənə də o vaxtdan ilişdin.

Ağarəfi. Vicdan haqqı, heç Smoktunovski də bunu Firuz kimi deyə bilməz. Tu bi or not tu bi... filosofskidir e... (*Kitablara göz gəzdirir*.) Maşallah, xeyli kitabınız var. Mənim də kitabım kalandır. Özü də hamısı defisitni kitablardır. Stalinin Çerçillə, Ruzveltlə məktublaşmaları, Marşal Jukovun xatirələri, Kafka, Quranın ruscaya tərcüməsi. Bulqakov, Mendelson...

Firuz. Mandelştam.

Ağarəfi. Aton rəhmətlik. Bir söz, hansı kitab lazıminız olsa, mənə bir papaq eləyin. (*Namiqə*.) Sənə də nə lazım olsa...

Namiq. Sağ olun. Ana, mən getməliyəm.

Dilarə. Haçan gələcəksən?

Namiq. Üç-dörd saatdan sonra. Sağ olun. (*Gedir*.)

Dilarə. Oturun görək.

Dilarə fikir verir ki, Ağarəfi hər iki qoluna saat taxib.

Dilarə (*təəccüblə*). İki saat niyə taxıbsız?

Ağarəfi. Yoxlayıram görün hənsi ölkənin malı yaxşıdır. Bu yapon saatıdır, bu da şveytsarski. Yapon saatı iki gün ərzində beş saniyə dala qalır. Saat işində Şveytsariyaya çatan olmaz.

Dilarə. Dəsgahdır...

Firuz. Demirdim sənə – dəsgahdır e, bu, hələ bunun oyunları var ki. İndi sizə gəlirik, taksiyə minmişik...

Ağarəfi. Mən öz maşınımı vurmuşam. Dünən bulvarda pilləkənlə sürmək istəyirdim maşını, özü də daldalı. Getdim girdim pavilyona, bir balaca dəm idim. Maşının qənədi əzilib!

Firuz. Hə, indi gəlirik sizə, taksi şoferi sizin küçəyə burulmaq istəmir, “kərpic, deyir, asılıb, bura sürmək olmaz”.

Ağarəfi. Vurmadi qan beynimə? Ə kişi, deyirəm, sən necə rəva bilirsən ki, istinin bu cirhacırında biz düşək iki tin payi-piyada gedək? Məni, deyir, cərimə edərlər, ora sürsəm. Yaxşı deyirəm, neçə manat

səni cərimə edəcəklər, üç manat? Al bu sənə otuz manat – on qat artıq – sür görüm. Firuz, gördün necə gözləri kəlləsinə çıxdı mən ona otuz manat verəndə? Da lap az qalmışdı gəlib sizin liftin içində sürsün maşını.

Firuz. Əşİ, bu hələ harasıdır. (*Dilarəyə*) Bir dəfə İnturistdən çıxmışq, gecdir, saat belə olar bir, ikinin yarısı. Leysan yağışı tökür, külək, fisqırıq. Bəli, gördük bir çəstni maşın gəlir. Saxladıq. Yox, deyir, gecənin bu əyyamında neçə verirsiz verin, Nərimanov prospektinə sürən deyiləm. Hə, indi sənin aqlınca Ağarəfi ona nə desə yaxşıdır?

Dilarə. On qat artıq pul təklif elədi? (*Ağarəfi gülür, özündən razıdır*)

Firuz. Yox, əshi! Alıram, deyir, sənin maşınızı. Bu maşının qiyəməti neçədir, olsun lap dörd min manat, bax sanayıram bu saatca, burada ovcuna beş min manat, alıram maşını, düş, özüm sürürəm.

Ağarəfi. Ciddi sözüm idi.

Dilarə. Necə oldu bəs, aldız?

Firuz. Yəqin elə bildi ki, biz dəli-zadıq, bir götürüldü, vallahi, izi-tozu qalmadı.

Ağarəfi. Bu günlərdə qəribə bir əhvalat oldu. Oğlum, it oğlu, maşını harasa qovub aparıb, mənim də tələsik işim var, bağa getməliyəm. Bir taksi saxladım, apar məni Buzovnaya deyirəm. Yox, deyir, smenim qurtarıb, parka gedirəm. Bura bax, dedim. Buzovnaya səçəkik beş manat vurur, beş də geriyə qayitmağın – bu elədi on, mən sənə iyirmi manat verirəm. Yox deyir, iyirmi beş deyirəm, otuz, yox ki, yox. Hə, gördüm yox, burda məsələ taksidə deyil, burda höcətlik məsələsi var. Düşdü mənim də tərs damarıma: yaxşı, dedim, yüz manat verirəm sənə, apar, mən bax məhz elə sənin taksində getmək istəyirəm Buzovnaya. Kişi kimi söz deyirəm sənə: yüz manat. Gördüm fikrə getdi. Yaxşı, deyir, gedək. Bəli, göldik Buzovnaya, çıxarddım yüzlüyü – buyur, dedim, – mən kişiyəm, sözümün ağasıyam. Gördüm götürdü pulu, beş manat çıxdı, doxsan beş manatı qaytardı mənə. Mən də deyir, kişiyəm. Lap mat qaldım! Deyəsən, kişinin başı xarab idi.

Dilarə. Çayınızı soyutdunuz, verin bu saat təzələyim. (*Stəkanları götürüb çıxır*)

Ağarəfi. Firuz, day biz səninlə qardaş kimiyik, incimə mən ölüm, sənin bu yeznən nə təhər adamdır?

Firuz. Necə bəyəm?

Ağarəfi. Əşİ, belə arvadı da bu cür saxlayarlar. Gərək indi hər barmağında bir qızıl, brilyant üzük parıldasın, gərək onun azı-azı yeddi cüt sırgası olsun.

Firuz. Cəmisi iki qulağı var axı.
Ağarəfi. Nə olsun, həftənin də yeddi günü var. Özünüz bilərsiz ha, öz işinizdir. Yaxşı, sən başla söhbəti, keç mətləbə...

Dilarə çay gətirir.

Firuz. Dilarə, bir iş var. Ağarəfi bir az sənin ərinin xasiyyətinə bələddir, mən agah eləmişəm onu. Odur ki, dedik səninlə danışaq. Məsələ belədir ki, Ağarəfinin oğlu bu il instituta girir.

Dilarə. Aman Allah.

Firuz. Nədir ki?

Dilarə. Qiyasgilin institutuna?

Firuz. Hə, özü də onun fakültəsinə.

Dilarə. Bu barədə Qiyasla danışmaq mənasızdır.

Ağarəfi. Bilirəm, Dilarə xanım – bacı, siz elə adam deyilsiz ki, puldan, hədiyyədən-filandan danışasan. Odur ki, biz yanınıza belə sidq-ürəklə gəlmışık. Elə bilin ki, bir qardaşınız Firuzdur, biri də mən. Bax, camaat görürsən nə sayaq fikir eləyir. Madam ki, zavmağın oğludur, deməli, pulu da kalandır, deməli, ancaq pulun gücünə instituta girə bilər. Axı niyə axı? Bəyəm bizdə qanun yoxdur, düzgünlük yoxdur, hə? Sizin ərivizi hamı tanır, bilirlər ki, gül kimi tərtəmiz adamdır. Əgər o mənim oğluma bir balaca kömək eləsə, bir köpəkoğlu bir söz deyə bilməz. Bir dənə ağızgöyçək tapılmaz ki, orda-burda artıq-əskik danışsın: hamı deyəcək ki, bəli, elə layiq oğlan imiş ki, Qiyas müəllim ona qiymət verib. İş onda deyil, mən kim olur olsun hörmət eləyə bilərəm. Amma siz elə adam deyilsiz. Odur ki, mən istəyirəm ki, siznən belə qanunla, necə ki, lazımdır, hər şey cabəca olsun. Qanunla, ədalətlə, düzgünlüklə.

Dilarə. O cəhətdən ürəyinizi buz kimi eləyin, heç nigaran olmayı. Qanun, ədalət cəhətdən Qiyas planı 150 faiz doldurub.

Ağarəfi. Bilirəm, Dilarə xanım-bacı, bilirəm, hamısını bili-rəm. Amma iş ondadır ki, bu qanun, ədalət-filan, düzgünlük nədir – mənim oğlumu bir tapşırıyan yox, minnətçisi yox, tanışlıq-zad yox. Amma axı başqlarını tapşırırlar, özü də lap belə yoğun yerlərdən tapşırırlar. Ya indi lazımı hörmət-filan eləyirlər. Hə onda, necə olsun? Demək, başqlarının hərəsinin bir tapşırımı, arxası, dayağı var, bircə mənim oğlum yetim quzu kimi Allah umuduna qalsın? Bax, mən də elə bu barədə sizdən xahiş eləmək istəyirdim. Qoy, Qiyas müəllim

ona öz oğlu kimi baxsın, ya elə bilsin Firuzun oğludur, əgər Firuzun oğlu olsaydı...

Firuz. Yox, bu misalı çəkməsən yaxşıdır. Yaxşı, Dilarə, o gözəl-çənin başına ağıl qoy, deginən, qoy, ömründə bir dəfə adam olsun, ömründə bir dəfə yaxşılıq eləsin.

Dilarə. Nə deyim vallah, deməyinə deyərəm.

Ağarəfi. Ay sağ ol, bacı, çox sağ ol. (*Kağız çıxardır verir.*) Bax, adı, famili, filan hamısı burda yazılıb. İndi, Dilarə xanım – bacı, buna heç bir dəxli yoxdur ha, vicdanım haqqı, sidq-üreklə deyirəm, haçan sizə nə lazım olsa, mənə papaq eləyin. Bilirəm, əriviz alim adamdır, işi-peşəsi yazı-pozudur, belə-belə işlərdə yəqin bir səriştəsi yoxdur. Odur ki, mən qulluğunuzda hazır. Siz bir papaq eləyin: paltodur, paltardır, ayaqqabıdır, parçadır, bir sözlə nə lazım olsa... Özünüzə, oğlunuza.

Firuz (*Dilarəyə*). Bilirsən, bu niyə belə səxavətlidir? Babası milyoner olub da. Yəni əvvəl-əvvəl camadar olub hamamda, hansı Bakı dövlətlisini yaxşı kisələyib bilmirəm, o dövlətli götürüb buna bir parça torpaq bağışlayıb. O torpaqda da bir gün fontan vurub, bu zaman inqilab olub, tutub alıblar milyonlarını əlindən...

Ağarəfi. Yaxşı, bəs onu niyə demirsən ki, mənim dədəmi instituta götürməyiblər, nə var, nə var milyoner oğludur. Gedib yaziq kişi fəhlə olub.

Firuz. Amma əvəzində instituta səni götürüblər ki, xalis fəhlə oğlusən.

Ağarəfi. Bəli indi də mənim oğlumu imtahanlarda kəsəcəklər ki...

Firuz. Milyoner oğludur... Doğrudur, indi daha açıq yox, gizli milyonçudur dədəsi...

Ağarəfi. Əshi, kiri görək, sən allah, mənim haram milyonçu oldu. Elə quru qoz-qırablığım var, vəssalam. Maaşla dolanan adamam. (*Gülür.*)

Firuz. Yaxşı, yaxşı. Çox oturduq burda. Dur gedək.

Görüşürlər, gedirlər. İşiq dəyişir. Axşamdır. Dilarə kürsüdə əyleşib, kitab oxuyur. Qiyas daxil olur. Əlində portfel var, çox yorğundur.

Qiyaş. Salam. İt kimi yorulmuşam.

Dilarə. Necə oldu?

Qiyas. Nə necə oldu? Hə imtahanlar. Yaxşı keçdi, dovşan, çox qabiliyyətli uşaqlar idi. Amma yaman yorulmuşam. Əsəbilik, gərginlik, çətin işdir.

Dilarə. Əshi, mən onu soruşmuram e... Şamxalın oğlu necə oldu.

Qiyas. Bədirzadə? Əshi yelbeyinin biridir. Güc-bəlayla bir tramvay altında qalmış üç verdim ona.

Dilarə. Nə? Dəli olmusan?! Üç?!

Qiyas. Nədi beş qoymalıydım? Əshi, lap deyirəm sənə piyadədir e... Elə bilir ki, Banqladeş Hindistanın prezidentidir, Şri-Lanka da onun anası. Əslində kəsmək lazımdır onu. Daha əmin xahiş etmişdi, yaxşı düşməzdı.

Dilarə. İndi sən güman edirsən ki, əminin xahişinə əməl eləmisən?

Qiyas. Bundan artıq heç nə eləmək olmazdı...

Dilarə. Elə bilirsən əmin razı qalacaq səndən?

Qiyas. Yaxşı da, kəsmədim axı onu, halbuki kəsməliydim.

Dilarə. Qiyas, daha sənə sözüm yoxdur. Vallah, lap matməəttəl qalmışam sənə...

Qiyas. Bura bax, yaman yorulmuşam, heç heyim qalmayıb, acıdan da ölürməm.

Dilarə. Bu saat səni yedizdirərəm. Namiqi görməmisən ki?

Qiyas. Yox, hardadır ki?

Dilarə. Dedi ki, üç-dörd saatə gəlirəm. Saat yeddiidir, hələ yoxdur.

Qiyas. Gələr də. (*Telefon zəngi*.) Mən dedim axı, telefonu çıxardın.

Dilarə. Dedim bəlkə Namiq zəng elədi. (*Dəstəyi qaldırır*.) Hə, Bəhrəm əmi, gəlib, bu saat. (*Qiyasa*) Hə, gəl məhşər ayağına.

Qiyas (*başını bulayır*). Aman Allah. (*Dəstəyi qaldırır*.) Hə, əmi, yox, ay əmi, ay əmi... Əmi, qoy bir kəlmə söz deyim də, başa düşürrəm, amma bircə suala da cavab vermədi. Ay əmi, niyə axı belə danişırsan, necə yəni sənə hörmət eləmirəm, yox boş sözlər deyil, əmi, ay əmi!.. (*Dəstəyi qoyur. Dilarəyə*) Asdi...

Dilarə. Deyirdim sənə. O heç vaxt sənə bağışlamaz bunu. Yəni doğrudan bir şey eləmək olmazdı. Heç nə bilmirdi yəni?

Qiyas. Belə heç nə e, heç bir şey!..

Dilarə (*kinayayla*). Anasının forsu adamı yixır. Deginən o daşqaşınan camaatın gözünü qamaşdırmaq əvəzini bir az oğlunla məşğul olaydın. Yaxşı, gedək mətbəxə, yedizdirim səni.

İşiq dəyişir. Gecdir. Pəncərədə gecə. Otaqda Dilarə və Qiyas.

Dilarə. Qiyyas, mən yaman nigaranam. Saat on bıdir. İndiyəcən harda qalib bu. Bəlkə milisə zəng vuraq?

Qiyyas. Əşti, nigaran niyə olursan e?! Yəqin hardasa veyllənirlər küçələri o qıznan...

Dilarə (*təəccüblə*). Hansı qızla? Yəni Namiq qızla gəzir?

Qiyyas. Bir-iki dəfə görmüşəm onları. Düzdü məni görməyiblər. Belə yaxşı sıfahi bir qızdır.

Dilarə. Sən nə danışırsan, a kişi? Nə qız, nə filan? Kimdi, nəçidi, hardan çıxıb. Tezdi hələ Namiqçün.

Qiyyas. Bəs biz səninlə gəzəndə niyə tez deyildi. Biz görüşəndə onlardan da cavan idik ki!

Dilarə. Biz başqa məsələ. Amma Namiq. Axı o ev uşağıdır, ürəyi təmizdir, hamiya inanandır. Bir afətin cənginə keçər.

Qiyyas. Yəqin mənim anam da sənin barəndə elə belə düşünmüş.

Dilarə (*incik*). Hə, yamanca afət idim, anan görüb bildi mənim afətliyimi.

Qiyyas. Bildi, amma sonra bildi.

Dilarə (*şübhəylə*). Nəyi bildi?

Qiyyas. Əlbəttə, onu bildi ki, afət-zad deyilsən, yaxşı, mehriban dovşanımsan mənim. Sən də yəqin o qızı yaxından tanıyanda belə deyəcəksən. Heç afətə-filana oxşamır o qız.

Dilarə. Olsun e... amma belə gec gəlmək nəyə lazım.

Qiyyas. Onların indi bəyəm vaxt-zad vəclərinədir. Axı bu onların ömürlərində ən xoşbəxt vaxtdır, ən gözəl saatlar, dəqiqliklərdir. Sonralar bir də ələ düşməz o günlər. Təsəvvür edirsən. On səkkiz yaşın olsun, yay gecəsi. Götü üzü ulduzla dolu, ilahi!..

Dilarə. Amma mən səhər tezdən durmaliyam. Əvvəl gərək bazara qaçam, sonra da idarəyə.

Qiyyas. Get yat. Mən gözləyəcəm Namiqi. İstəyirsən gələndə səni də oyadım?

Dilarə. Hökmən oyat! (*Gedir*.) Gecən xeyrə qalsın.

Qiyyas kürsüdə oturub siqaret yandırır, buradan başlayaraq bu səhnənin bütün epizodları müəyyən pauzalarla getməlidir. Bir qədər sonra səhnəyə Namiq daxil olur. Onun sıfəti ağappaqdır, özü də son dərəcə həyəcanlıdır.

Qiyyas. Nə olub sənə, Namiq?

Namiq (*güclə danişir*). Ata...

Qiyas (*narahatlıqla*). Nə olub sənə, ay bala?

Namıq. Anam yatıb?

Qiyas. Otur... nə olub axı. Ananı oyadım?

Namıq. Yox, yox, lazım deyil. Müsibətdir, ay ata! (*Əliylə üzünü örtür, hiçqırır.*)

Qiyas (*ondan da artıq həyəcanlanaraq*). Nə danışırsan, Namiq, nə müsibət? Nə olub belə? Dayan, mən Dilarəni çağırırm.

Namıq. Yox, yox, ona heç nə demə, ata. Bilirsən... (*sözləri çətinliklə tələffüz edir*) mən... bir qızla... gəzirdim...

Qiyas. Aha, nədir ki?

Namıq. O qız öldü...

Qiyas. Necə yəni öldü? Sən dəli olmusan?

Namıq. Biz plyaja gedirdik. Rasimin maşınında, Rasim bizi aparırdı. Zabratın yanında... tindən MAZ çıxdı, biz aşdıq.

Qiyas. Sən yaralanmışan?

Namıq. Yox, nə mən, nə də Rasim – heç burnumuz da qanamadı. Amma Qumru... O qızın adı Qumru idi. Maşınımız sağ böyrünün üstünə aşdı. Qumrunu sixib əzdi. O saatca keçindi. Dəhşətdir, ata...

Qiyas. Rasim hardadır?

Namıq. Milisiyada. Bizi apardılar, məni hələlik buraxıblar, Rasimi saxladılar.

Qiyas. Əmim bilir?

Namıq. Bilmirəm. Bunun nə dəxli var, ay ata! (*Ağlayır.*) Elə yaxşı qız idi ki... Həm də anasının bircə balası idi.

Qiyas. Toxta bir görək, Namiq. Dəhşətdir, doğrudan dəhşətdir, amma indi nə eləmək olar?! (*Başını tutur.*) İlahi, bu nə işdir belə bizim başımıza gəldi? (*Namıqə*) Su iç, oğlum, çay iç.

Dilarə (*gecə köynəyində görünür*). Namiq, gəlmisən, hardaydın bu vaxta qədər?

Qiyas (*Namıqi gizlədir, özünü ələ alaraq*). Heç... sən get yat. Bizim söhbətimiz var.

Dilarə. Yatanda mətbəxdə işığı keçirin, yadınızdan çıxmasın. (*Gedir.*)

Namıq. Nə olacaq indi, ay ata?

Qiyas. İçməmişdiniz ki? Rasim ayıq idi?

Namıq. İçməmişdik, yox...

Qiyas. MAZ tindən buruldu, çıxdı üstünüzə? Bəs MAZ-ın sürücüsünə bir şey olmayıb ki?

Namıq. Yox.

Qiyas. Onda mənim fikrimcə, Rasimin işi yüngülləşər.

Namıq. Mən o barədə demirəm, ay ata. Mənim halım necə olacaq e? Mən axı onu sevirdim, ata. Bilirsən bu gün mənə nə dedi? Plyaja getməmişdən qabaq, fontanın qabağında görüşdük. Mənə dedi ki, Namiq, səni sevirəm. Rasimi gözləyirdik, mən də dedim ki, mütləq lotereyaya maşın udacam, onda öz maşınınızla gəzəcəyik. Birdən mənə qayıtdı ki, Namiq, mən səni sevirəm, maşının-filanın olmasa da sevirəm. Elə beləcə dedi: mən səni sevirəm, Namiq.

Qiyas. Yaxşı, yaxşı, oğlum. Bu barədə düşünmə. Ürəyivi dağlama. İndi görək sən çalışasan ki, bütün bunları birtəhər yadından çıxardasan.

Namıq. Axı necə?

Qiyas. Heç bir şey haqqında düşünmə. Onsuz da heç nəyi qaytarmaq olmaz. Çalış yayınsın fikrin. Ayrı şeylər barədə fikirləş. Get yat. Çalış yuxulayasan. Səhər görək nə olur. Dilarəyə də deyərik. Get bala, çalış yatasan.

Onu öpür, qoluna girir, səhnədən çıxarır, sonra qayıdır,
kürsüdə əyləşir, sıqaret yandırır. Bir qədər sonra Namiq gəlir,
dinməz-söyləməz telefon'a yanaşır, dəstəyi qaldırır, nömrəni yiğir.

Namıq (*səsi titrəyir*). Allo, skajite, koqda prebivaet poezd Moskva-Baku. Spasibo. (*Dəstəyi asır, Qiyasa*) Anası yoldadır, provodnikdir, Moskvadan gəlir, hələ heç nədən xəbəri yoxdur. Birigün gələcək. (*Pauza, sonra Namiq qətiyyətlə deyir*.) Ata, maşını mən sürürdüm.

Qiyas (*ilan çalmış kimi sıçrayır*). Necə, sən?!

Namıq. Bəli. Mən axı prava almışam. Rasim yolda dedi ki, gəl otur sən sür, özü keçdi arxaya. Yolda mən ona tərəf çevrildim, heç bilmirəm tindən o MAZ necə çıxdı. Mən öldürmişəm Qumrunu, ata!..

Qiyas. Dayan, dayan görüm. Bəs onda Rasim niyə...

Namıq. Rasim dedi ki, hər şeyi mən öz üstümə götürəcəm. Mənim atam, deyir, məni birtəhər qurtarar, amma sənin atan səni qurtara bilməz. Sonra da...

Qiyas. Bəs sən?

Namıq. Mən lap karıxmışdım, ata. Özümü itirmişdim. Heç nə deyə bilmədim.

Qiyas. Aman Allah!

Namıq. Ata, olar mən sabah gedim?

Qiyas. Hara?

Namıq. Milisiyaya. Sabah səhər tezdən gedib deyərəm ki, maşını mən sürürdüm, amma bu gecə evdə qalmaq istəyirəm, olar?

Qiyas. Əlbəttə, canım, nə danışırsan sən.

Namıq. Gecən xeyrə qalsın, ata.

Qiyas. Hə.

Başını yelləyir, Namiq gedir, səhnə qaranlığa qərq olur.

Qaranlıqda Qiyyas kibrəti yandırır. Onun siqaretinin odu uzun zaman közərir. Pəncərədə dən söküldür. Qiyyas son siqareti söndürür və kötüklərlə dolu külqabını zibilqabıya boşaldır. Namiq gəlir.

Namıq. Sən yatmamışan?

Qiyas. Yox.

Namıq. Anama sən deyərsən.

Qiyas. Dayan, mən də səninlə gedim.

Namıq. Yox, yaxındadır, burada tının dalındadır. Sən getmə, lazımlı deyil. Anam nigaran qalar yoxsa, sən gərək ona məsələni danışasan.

Qiyas. Yaxşı.

Namıq. Ata, mən səni yaman çox istəyirəm.

Qiyas. Mən də səni çox istəyirəm.

Öpüşürlər. Namiq tələsik gedir. Qiyyas ağır-ağır səhnədən çıxır, bir müddət səhnə boş qalır, sonra Dilarənin qışqırığı eşidilir, bir azdan sonra isə Dilarə özü də səhnəyə atılır. Elə bil onun ağlı başında deyil. Ardınca Qiyyas gəlir.

Dilarə. Dammışdı ürəyimə, dammişdı ki, burada bir şey var!

Qiyas. Sakit ol, sakit ol, görək!..

Dilarə. Necə yəni sakit ol. Onunçün böyütmüşdüm, boyabaşa çatdırımışdım bircə balamı ki, tutub türməyə bassınlar?

Qiyas. Yaxşı, bir toxta görək. Gəl bir sakit danışaq.

Dilarə. Mən başa düşmürəm, sən necə sakit danışa bilirsən? Elə bil sənin oğlun deyil bu. Əlbəttə, yuxusuz gecələri sən keçirtməmisən ki, mən keçirtmişəm. Sən yox, mən üç dəfə uşaq salmışam, Namiq dünyaya gəlinçə. Mənim qarnımı bıçaqla yarılıp çıxarıblar onu. Bir əlcə ət parçası idi, çıpcılız idi. Cürbəcür şirələr, dərmanlar tökürdüm boğazına, öz boğazından kəsib, onu bəsləyirdim. Mən, mən onu dirçəldim.

Qiyas. Yaxşı, yaxşı, toxta görək.

Dilarə. Bəs sən özün? Nə tez yadından çıxıb? Yadında göy öskürək olmuşdu, on gün qızdırması düşmürdü, dəli kimi gəzirdin, deyirdin Namiqə bir şey olsa, özümü öldürəcəm. İndi yadından çıxıb?

Qiyas. Yox, canım, yadımdadır, yadımdadır.

Dilarə. Bəs onda nə belə asanlıqla türməyə verirsin onu. Cürbəcür oğruların, başkəsənlərin, nəşəxorların içində. Neyləyəcək onlarıñ içində Namiq?

Qiyas. Əsi, bir dayan görək də.

Dilarə. Bir vağzal şortusunun üstündə...

Qiyas. O qız haqqında elə danışma. Əgər ona qıyırsan, Namiqə qıyma. Namiq onu sevirdi.

Dilarə. Düz demirəm? Abırılı-həyalı qızın nə işi var yad oğlanlarla plyaja getsin.

Qiyas. Namiq onunçun yad deyildi.

Dilarə. Yad deyildi, kim idi – əriydi, adaxlısydı, nəyiyydi? Bəlkə ona elçi-zad getmişdik, nişanlamışdıq bəlkə, mənim xəbərim yoxdur...

Qiyas. Axı bütün bunların nə dəxləi var, axı...

Dilarə. Namiq bizim bircə balamızdır, başa düşürsən, bircə, tək balamızdır!

Qiyas. O qız da anasının bircə balasıymış, bircə tək...

Dilarə. Ey, mənimlə burda söz güləşdirməkdənsə oğluvun aqibətini fikirləşəyidin. Sən gərək indi burada çənə-boğaz olmayıyadın, sən indi gərək prokurorun yanında olaydın.

Qiyas. Mən onunla tanış deyiləm.

Dilarə. Heç eybi yox, tanışı mən taparam. Mən. Bu evin kişisi mənəm, sən deyilsən. Mən Namiqin həm anasıyam, həm atası. (*Telefonun dəstəyini götürür.*)

Qiyas. Kimə zəng eləyirsen?

Dilarə. Kimə zəng eləyəcəm, Firuza.

Qiyas (*dəstəyi asır*). Ona zəng eləmə.

Dilarə. Bəs kimə zəng vurum. Onda özün zəng elə.

Qiyas. Kimə?

Dilarə. Əminə. Axı bütün bu qəza bunların maşınında baş verib, ya yox. Rasimin nə ixtiyarı vardi ki, rulu başqasına verirdi?

Qiyas. Rasim də yəqin cəza alacaq. O da milisiyadadır.

Dilarə. Onun mənə dəxləi yoxdur. Əmin nüfuzlu adamdır. Qoy Namiqə kömək eləsin. O müştəntiq də dostlardır. Ah, tamam yadım-

dan çıxmışdı: sən o müstəntiqdə nə üz qoymusan? Yəni elə əminin yanında da üzün var?

Qiyas. Mən əmimə zəng vurmayacam.

Dilarə. Əlbəttə, nə üz qoymusan ki. Xırda bir xahişini də yerinə yetirmədin. Zərər yoxdur, özüm zəng elərəm. (*Nömrəni yiğir.*) Allo, Rasim. Sənsən? (*Təəccübla.*) Sən evdəsən? Hər bilirom, zəhmət olmasa atanı çağır. Allo, salam, Bəhram əmi. Hə, deməyin də, dəhşətdir, yazıq qız!.. Amma axı Namiq də... Bəli, əlbəttə... Necə? Belə de... Bəhram əmi yalvarıram sizə... Mən e... Qiyas yox, Qiyasın nə haqqı var sizdən bir şey xahiş eləsin... Mən ömründə sizdən heç nə istəməmişəm. Bəhram əmi... siz onu qurtarmalısınız... hə evdədir... Burdadır, yanımdadır... Əlbəttə, Bəhram əmi, əlbəttə, on dəqiqədən sonra sizdə olar... Çox sağ olun, Bəhram əmi... Qurban olum sizə... (*Ağlayır.*) Yox, yox, ağlamıram, daha ağlamıram. (*Dəstəyi asır.*) Tez geyin get, Bəhram əmi səni gözləyir, on dəqiqədən sonra...

Qiyas. Nə olub ki?

Dilarə. Sən hələ soruşursan, nə olub?

Qiyas. Yox. Bəhram əmigilə niyə gedim axı?

Dilarə. İki Şamxal aparır. Elə bilib ki, maşını Rasim sürürmüş, işi özü götürüb, sonra Namiq boynuna alanda daha gec olub, bir sözlə istintaqı o aparır.

Qiyas. Şamxal?

Dilarə. Bəli, həmin o Şamxal ki, sən onun oğluna yaxşı bir qiymət qiymadın. Əmindən danışanda ağızına çullu dovşan sığdır. Ay məni belə böyüdüb, belə saxlayıb. O boyda kişinin sözünü yerə saldın, kiçik bir xahişinə əməl eləmədin.

Qiyas. Başa düşmürəm bunun mətləbə nə dəxli var?

Dilarə. Əmin, doğrudan da nəcib adam imiş. Heç o məsələyə işarə-zad da vurmadi. Deyir qoy Qiyas tez bura gəlsin bir yerdə Şamxalın yanına gedək.

Qiyas. İlahi, niyə bu iş bax belə olmalıydı axı, bu təsadüf!..

Dilarə. Əzizim, həyat elə təsadüflərdən ibarətdir də. Ona görə də gərək adamlara həmişə yaxlılıq eləyəsən.

Qiyas. Bəli, gərək yaxlılıq eləyəsən.

Dilarə. Yaxşı, di yubanma, əmin gözləyir. (*Qiyas gedir, dəstəyi qaldırıb zəng edir.*) Firuz, sənsən, mənəm, Dilarədir, tez bizə gələ bilərsən?

ÜÇÜNCÜ PƏRDƏ

Beşinci şəkil

Müstəntiq Şamxal Bədirzadənin kabineti. Şamxal, Bəhrəm,
Qiyas. Şamxal nəzakətli və təmkinlidir. Yalnız Bəhrəma
müraciət edir, sanki Qiyas heç burda yoxmuş.

Ş a m x a l. Çətin məsələdir. İki yüz səkkizinci maddə. Ağırlaşdırın cəhətlər də var. Əvvəla, özgə maşını sürüb – 211-ci maddə, sonra içibləmiş. Üç ildən on ilə qədərdir bu maddə.

Q i y a s. İcməyiblərmiş.

Ş a m x a l (*Bəhrəma müraciətlə*). Ekspertiza göstərir ki, içibmiş, indi bilmirəm də yarımlitr araq içiblər, ya bir krujka pivə, bunun təfavütü yoxdur – 208-ci maddənin ikinci hissəsi.

Q i y a s. Namiq mənə dedi ki, içməmişdik...

Ş a m x a l (*Bəhrəma*). Atasından utanıb da yəqin, boynuna almayıb içdiklərini.

Q i y a s. O mənə heç bir vaxt yalan deməz.

Ş a m x a l (*Qiyasa*). Bağışlayın, siz bura mənimlə mübahisə eləməyə gəlmisiniz, ya iş barəsində danışmağa.

Bəhrəm. Dayan görək, Qiyas da! Buyurun Şamxal, sizi dinləyirik.

Ş a m x a l. Əsas, əlbəttə, ölüm məsələsidir. Nə deyirsiz deyin, ölüm ölümdür də.

Bəhrəm. Biz hər şeyi başa düşürük. Dəhşətdir! Doğrudan da, bədbəxt qız. Amma indi onu diriltmək mümkün deyil axı. Olan olub. İndi bunun üstündə bir cavan uşaqlı da həyatını tələf eləmək...

Ş a m x a l. Əlbəttə, professor, əlbəttə, tamamilə doğru deyirsiz. Başa düşürəm sizi, elə Rasim üçün də bu məsələ yaxşı deyil, dilə-dışə düşəcək. Əlbəttə, rulun dalında o olmayıb, amma hər halda...

Bəhrəm. Şamxal müəllim, xahiş edirəm bu işdə ele bilin ki, Namiq elə Rasimdir. Namiq də elə Rasim kimi mənim balamdır.

Ş a m x a l. Başa düşürəm, professor, başa düşürəm. Və sizin xətrinə, təkrar edirəm məhz sizin xətrinizə əlimdən gələni əsirgəmərəm. İndi nə bacarsam da.

Bəhrəm. Çox sağ olun, Şamxal. Mən bilirdim ki, siz nə qədər nəcib insansınız. Elə ona görə də ərk eləyib yanınıza gəlmişik.

Ş a m x a l. Nə danışırsız, professor, ayib sözdür ki, mən çörəyi itirən adam deyiləm. Bizim ailə üçün elədiyinizi mən heç yaddan çıxarda bilmərəm. Mən həmişə deyirəm, professor, yaxşılığı unudan deyilik. Pisliyi unuda bilərik, keçə bilərik, bağışlaya bilərik, amma yaxşılığı – məbada.

Bəhram (*ah çəkir*). Cox təessüf ki, əksinə də olur.

Ş a m x a l. Elələrinə nacins deyərlər bizlərdə, professor.

Bəhram. Nə deyirsiz deyin, Şamxal, qan böyük şeydi. Qan ki çəkir adamı, daha nə deyim. Bax bu Namiqi mən ildə bir dəfə ya görəm, ya görməyəm. Amma elə ki, bu səhbəti eşitdim, day bütün gecə ilan vuran yatıb, mən yatmamışam. Canımçün elə bil əlimi kəsib atıblar.

Ş a m x a l. Mənə deyirsiz, professor? Bəyəm mən bilmirəm. Uşaq ayrı şeydir e, professor, nə cürü olur olsun: yaxşısı, pisi, ağıllısı, axmağı – fərqi yoxdur – övlad adama canından şirin olur. Yəni elə kiminçün yaşayırıq, onlarçün də. Övlad adamin zəif damarıdır, professor, deyirlər e, bəzən, övlad adama arxadır, filan... yalan sözdür bu, övlad bizim gücümüz deyil, zəifliyimizdir, boş damarımızdır, necə deyərlər, söyər yerimizdir.

Bəhram (*köksünü ötürür*). Elədir, bəli.

Ş a m x a l. Nə isə professor, siz nahaq narahat olmuşunuz, bura da nahaq yerə zəhmət çəkib gəlmisiniz, elə zənginiz kifayət idi. Bilirəm, axı işiniz başınızdan aşır.

Bəhram. Hə, elə indi, bax bu saat gərək Baksovetdə olaydım.

Ş a m x a l. Lap arxayın olun. Sizin xətrinizə mən nə ki lazımdır eləyəcəm. Amma gərək siz də (*ilk dəfə Qiyyasa müraciət edir*) Niyaz müəllim...

Bəhram. Qiysa.

Ş a m x a l. Bəli, Qiysa müəllim, gərək siz də mənə kömək eləyəsiz.

Qiya s. Nə cəhətdən?

Ş a m x a l. Qızın anasıyla görüşün. Deyirlər kasib adamdır. Çalışın könlünü alasız. Əlbəttə, müəyyən maddi köməklik də göstərmək lazımdır. İndi qızın dəfnidir, azdan-çoxdan ehsani-filanı, qəbrin üstünü götürmək, bir sözlə belə nəvaziş-qayğı göstərin arvada, özünü yal-qız, kimsəsiz bilməsin, axı deyirlər, bu qızdan başqa heç kəsi yoxdur bədbəxtin. Əsas da odur ki, bir iddiası olmasın. Axı doğrudan da, əgər onun qızı oğlanı sevirmişsə, onda gərək heç olmasa qızının xətrinə arvad gədəni tələf eləməsin də... Elə deyil?

Bəhrəm. Elədir ki var.

Şamxal. Ümumiyyətlə, filan qədər xərciniz çıxacaq. Bilmirəm indi bu işə hansı hakim baxacaq, hakimlər də, cürbəcür olur axı... Bağışlayın ki, sizinlə belə açıq danışram ha...

Bəhrəm. Yox, yox, canım, biz hər şeyi başa düşürük. O cəhət-dən heç narahat olmayın, mən də nə qədər lazımdır Qiyasa kömək göstərəcəm.

Şamxal. Əşİ, vallah, lazımlı olsa mən elə özüm öz cibimdən nə qədər lazımdır üstünə qoyaram. Bəyəm biz yad adam-zadiq. Çox yaxşı. Deməli, hər şey barəsində danışdıq. Qanınızı qaraltmayın, Niyaz müəllim, hər şey düzələr.

Qiyas. Çox sağ olun, çox minnətdaram.

Şamxal. Əşİ, boşlayın görək. Adam adama nə gündə gərək olur. Pis gündə, ağır gündə. Yoxsa elə quru-quru qurbanın olum, sən mənim ciyərim, mən sənin canın... Bu havayı sözlərdən nə çıxsın. Adam gərək bir-birinə yaxşılıq eləsin. Mən belə qanıram. Bəlkə düz qanıram, professor.

Bəhrəm. Tamamilə düz deyirsən, əzizim, yüz faiz.

Şamxal. Bəs siz necə bilirsiz, Niyaz müəllim?

Qiyas (*artıq yeni adına etiraz etmir*). Əlbəttə, adamlara yaxşılıq eləmək lazımdır.

Şamxal. Bəli, bəli. Yaxşı... lap arxayın gedin. Hər şey yaxşı olar, inşallah.

Qiyas və Bəhrəm dururlar Şamxala əl verirlər.

Şamxal. Hə, yeri gəlmışkən, Niyaz müəllim, mənim yoldaşım sizdən yaman inciyib.

Qiyas. Sizin yoldaşınız? Məndən? Niyə?

Şamxal. Necə niyə, onun istəkli, gülməşəkər oğluna üç vermisiz də. Bilirsiz də söhbət övladlarından düşəndə qadınlar tamam obyektivliyi-filani itirirlər. Deyirəm, arvad, Niyaz müəllim ədalətsiz iş tutmaz, həm də axı tanırız bizi, professorgillə olan münasibətimizi də bilir.

Bəhrəm (*başını bulayır*). Bizim bu Qiyasın tutması olur da.

Qiyas. Amma doğrudan da bir şey bilmirdi axı.

Şamxal. Elə mən də, Tamaraya, bax beləcə dedim. Amma arvadların tərsliyini bilirsiz? Deyir, yəni bizim uşaq hamidan pis cavab verib, deyir, yəni heç olmasa dartıb dörd vermək olmazdı ona?

Bəhrəm. Doğrudan, lap belə mənasız iş tutubsan, Qiyas, heyif ki...

Şamxal. Yox, hələ imkan var, professor... Necə deyərlər, axıncı bir güman yeri qalib. Sabahki imtahandan çox şey asılıdır.

Bəhrəm. Eləmi? Onda ürəyinizi lap buz kimi eləyin, Şamxal.

Şamxal. Əşİ, mən onsuz da sakitəm. İndi girməsə də qiyabiyyə ya axşam şöbəsinə götürdəcəm onu, yarımdən sonra da keçirdirəcəm gündüzə. Amma arvad xiffət eləyir də, hər şeyi ürəyinə salır, özü də xəstə, əsəbi. İndi sabah beş almasa bağrı çatlayacaq. Gərək hökmən beş alsın ki, imkan qalsın düşməyə.

Bəhrəm. Beş alacaq, arxayın ol.

Şamxal. Ay sizi professor! (*Gülür.*) Elə danışırsız elə bil imtahanı siz götürəcəksiz. Amma Qiyas müəllim heç dinmir.

Bəhrəm. Eybi yoxdur, bu haramzadaya mən evdə danışaram. Bunun yadından çıxıb ki, uşaqlıqda zoğal çubuğuyla yumşaq yerinə nə qədər döymüşəm.

Qiyas. Heç döyməmisən, ay əmi, elə hədələmisən ki, döyəcəksən.

Bəhrəm. Onda elə indi əsil məqamdır hədəmi yerinə yetirməkçün.

Şamxal (*diqqətlə Qiyasa baxır*). Yaxşı indi nə deyirsiz, Niyaz müəllim?

Qiyas. Əlimdən gələni edərəm.

Şamxal. Çox sağ olun. Bu sözüvüzü Tamaraya çatdırram, qoy yaziq bir az sakitləssin. Axı mən deyirdim, deyirdim ki, Zeynallılar nəslindən mərdimazar adam çıxmaz. Oğluvuz da yaman xoşuma gəldi. Belə mərd-mərdanə özü öz ayağıyla gəldi. Özünü də elə tox tutur, maşallah, kişi qırığıdır da.

Qiyas. Özü gəldi bu qərara. Tək, özü, özbaşına...

Şamxal. Mənə elə gəlir ki, ona üç ildən on ilə qədər cəzası olan maddəni tətbiq eləmək düzgün deyil, başqa bir maddəyə düşür bu iş, onun cəzası da yüz manat cərimədir və bir il müddətində maşın sürmək hüququndan məhrum olmaqdır, vəssalam.

Bəhrəm. Əla. Bir sözlə, Şamxal, hər şey əla olmalıdır. (*Dediyi sözün ikibaşlı mənasını dərk edərək bir də vurguya təkrar edir.*) Siz də lap sakit olun, əla, hər şey əla olacaq... ancaq əla...

Şamxal. Əşİ, onu deyirsiz, professor, ay sizi. O məsələ mənim yadimdən çıxmışdı tamam. Sonra, professor, ürəyivizə ayrı şey-zad gələr ha!.. Elə fikirləşərsiz ki, ömrünüzdə bir dəfə mənə işiniz düşüb,

mən də, necə deyərlər, bunun müqabilində sizə öz xahişimi deyirəm. Belə sən allah, şərt-zad çıxmasın e... Bu məsələnin o məsələyə heç bir dəxli yoxdur. Necə olur olsun, professor, sizin xətrinizə, belə minnət-zad qoymuram ha, amma sizin xətrinizə mən necə ki, lazımdır eləyəcəm, çünkü bizim ailə ömrü boyu sizə borcludur. Amma onu deyirdim ki, yəni övlad-filan, indi Qiyas müəllim özü də bunu gördü, adəmin ən zəif damarıdır, illah da ana üçün. İndi ki, daha söz açılıb qoy onu da deyim: məsələ ondadır ki, bizim uşaq, hətta beş də alsa, bununla iş düzəlmir, bilirsiz də keçmək üçün iyirmi bal lazımdır.

Qiyas. Bəli, bir yerə dörd nəfər çıxır.

Şamxal. Tamamilə doğrudur. Ona görə də uşağın düşməsi üçün, gərək üç nəfər başqası da, açıq danışaq – kəsilsin. Əlbəttə, elələri ki, mənim oğlumdan zəif bilirlər, amma bəlkə onları tapşiran-eləyən olub, odur ki, qiymətlərini artırıblar, sizin fəndən olmasın, başqa fəndən olsun. Qiyas müəllim, axı siz özünüz də deyə bilməzsiz ki, bütün qiymətlər belə yüz faiz obyektiv, dəqiq qoyulur, yəni heç bir az da o yana, ya bir az bu yana olmur, hə?

Qiyas. Niyə olmur, olur, əlbəttə...

Şamxal. Hə, odur ki, necə deyərlər, hər şey indi sizdən asılıdır. (*Telefon zəngi*.) Sluşayu vas, polkovnik Kurbanov. Siyu minutu budu. (*Dəstəyi asır*.) Çox üzr istəyirəm, çağırırlar.

PƏRDƏ

Altıncı şəkil

Qiyasgilin mənzilində. Həmin otaq. Dilarə və Firuz.

Firuz. Bir toxta görək də, ay Dilarə, narahat olma, bir əncam çəkərik bu işə.

Dilarə. Mənə məsləhət elədilər ki, o arvadla görüşüm. Qızın anasıyla. Provodnikdir, sabah Moskva qatarıyla gəlir, hələ heç nədən xəbəri yoxdur qaragünün. İstəyirəm onu vağzalda qarşılıyım, sən də mənimlə gedərsən, yaxşı?

Firuz. Yaxşı.

Dilarə. Ancaq sən mənim canım, sabah içmə. Gərək arvadla danışaq. Deyirlər, pul təklif eləmək lazımdır. Sən mənə borc verərsən.

Firuz. Ayib sözdür ki, əlbəttə! (*Bir dəstə pul çıxardır.*) Hələlik bunu götür, sonra yenə taparam. Ağarəfidən alaram. Sizin indi xərciniz çox olacaq. Sənin ərin də ki...

Dilarə. Mən ölüm, onun adını çəkmə. Yazıq balam, tifil balam, haralardadır indi anası ölmüş. Ay allah, mən nə günah işlətmişəm ki, sən mənə bu cəzanı çəkdirirsən. (*Ağlayır.*)

Firuz. Yenə başladın, di yaxşı, bəsdir!

Qiyas və Bəhram gəlirlər.

Bəhram (*təbəssümlə*). Nə yenə sıxırsan gözlerinin qorasını? Bax, bu olmadı da, olmadı. Salam, Firuz.

Firuz. Salam professor.

Dilarə (*Bəhrama sarı atılır*). Ağlamıram, ağlamıram, Bəhram əmi, necə oldu?

Bəhram. Hər şey yaxşıdır, Şamxal söz verdi ki, kömək eləsin.

Dilarə. Doğrudan, yox, doğrudan deyirsiz, ya elə məni sakitləşdirmək üçün, hə? Nə insan adam imiş. Vallah, dünyada yaxşı adamlar var. Siz də çox sağ olun, Bəhram əmi, daha bilmirəm, vallah, sizə necə təşəkkür eləyim.

Bəhram. Bıy, mənə təşəkkür niyə eləyirsən, ay qız, mən bəyəm özgə adamam. Bu mənim evimdir, mənim ailəmdir, mənim familyamdır. Hələ tarixdə heç bir Zeynalli qazamatda yatmayıb, yatmayacaq da.

Dilarə. Qurban olum sizə, ay Bəhram əmi!..

Bəhram. Di yaxşı, yaxşı! (*Qiyası göstərir.*) Mən dedim bunu böyüdüb başa çatdırıldım, mənim işim qurtardı, sən demə hələ bunun törəməsinin də qeydinə qalmaq lazımq olmuş olacaqmış!

Dilarə. Bəs nə, Bəhram əmi, nəinki Namiqdən, onun övladları, nəvələrimiz, nəticələrimizdən də kölgəniz əskik olmasın. Ağsaq-qalımızzsız da.

Bəhram. Görürəm ağsaqqalınıza yaman hörmət qoyursuz! Səni demirəm. Bu gözəlcə ərivi deyirəm.

Dilarə. O Şamxalın oğlu məsələsin deyirsiz? Doğrudan biabır-çılıqdır e. Elə adamın qəlbini qırasan, hələ onu demirəm ki, sizin sözünüüzü yerə salmaq...

Qiyas. Yaxşı, başlama.

Dilarə. Heç olmasa indi bir şey batdı beynivə? İndən belə ağlıví başıva yiğarsan. Heyif ki, Şamxalın oğlu belə oldu, yaxşı düşməyib heç...

Bəhrəm. Zərər yoxdur, hələ gec deyil, düzəltmək olar hər şeyi.

Dilarə. Doğrudan?

Bəhrəm. Bəli. (*Dilarəni bir qıraqa çəkir, danışır.*)

Firuz (*Qiyasa*). Hə, necəsən Don Kixot? Başın daşdan-daşa dəydi?

Qiyas. Nədi Şekspirdən Servantesə keçmişən?

Firuz. Bəli, mən ümumiyyətlə, dünya ədəbiyyatına yaxşı bələ-dəm. Ona görə həyatı da səndən yaxşı başa düşürəm.

Qiyas. Yaziq o ədəbiyyata ki, sənin kimi bir bəşər yetirib.

Firuz. Bura bax, deyəsən, dəvədən düşmüsən, höt-hötündən qalmamışan. Nahaq yerə mənimlə belə rəftar eləyirsən, mən hələ sənin karına gələ bilərəm. Yəni sən özün bilirsən, mənim bir qırnıq vecimə deyilsən, mən bacımı, Namiqi fikirləşirəm.

Qiyas. Sən atovun goru, mumla görək, onsuz da bağrim çatlayır, sən də bir yandan...

Bəhrəm. Belədir işlər, Dilarə. İndi gərək sən də bundan göz-qulaq olasan ki, yenə bir hoqqa çıxartmasın.

Dilarə. Nə danışırsız, Bəhrəm əmi. Öz əlimlə gözlərini deşərəm onun.

Bəhrəm. Görmürsən ağızına su alıb durur.

Qiyas. Ay əmi, axı niyə məni lap palçığa batırmaq istəyirsiz. Dedim də, yaxşı, əlimdən gələni eliyəcəm.

Bəhrəm. Elə bax bu mücərrəd söz məni hər şeydən çox şübhəyə salır: əlimdən gələni edəcəyəm nə deməkdir? Sən gərək Şamxalın oğluna əla verəsən, bildin? (*Qiyas susur.*)

Dilarə. Niyə susmusan, mən başa düşmürəm, yəni indi ayrı bir şey də eləyə bilərsən?

Qiyas. Yox.

Bəhrəm. Nə yox?

Qiyas. Siz nə desəz, elə də eləyəcəm.

Bəhrəm. Yəni əla qiyət qoyacaqsan.

Qiyas. Bəli, bəli, bəli. Lap bax belə aynan günün fərqini deyə bilməsə, iki dəfə ikinin neçə olduğunu deməsə, beş qoyacam ona.

Bəhrəm. Amma bu kifayət deyil.

Qiyas (*yorgun*). Kifayət deyil?!

Bəhrəm. Xeyr. O gərək müsabiqədən keçsin.

Qiyas. Yəni başqa sözlə, bir bu gədənin üstündə mən üç nəfər başqa uşağı kəsməliyəm.

Bəhrəm. Yəni bütün o uşaqlar belə biliklidirlər ki?

Firuz. Müəllim istəsə, hər hansı bir əlaçını da dolaşdırı bilər.

Bəhrəm. Əlaçı lazımlı deyil. Amma üç nəfər ki, tutalım elə üçə bilirlər, onlara ki iki qoymaq olar. Şamxalın xətrinə, mənim xətrinə, əgər sən mənə doğrudan bir hörmət qoyursansa, belə öz oğlunun xətrinə e.

Dilarə. Ay Bəhrəm əmi, siz niyə belə həyəcanlanırsız e... Əşı, əlbəttə eliyəcək, yəni ayrı söhbət ola bilər?

Bəhrəm (*Qiyasa*). Hə indi axır sözün nədir?

Qiyas. Yaxşı.

Bəhrəm. Nə yaxşı?

Qiyas. Ay əmi, sən də lap əzazilsənmiş ki. Nədir, gərək indi hər sözü bircə-bircə tələffüz eləyəm?

Bəhrəm. Bəli, cünti səndən nə desən gözləmək olar.

Qiyas. Yaxşı, mən üç uşağı kəsəcəm, Şamxalın oğluna beş verəcəm, özüm də ərizə verib institutdan çıxacam.

Bəhrəm. Hələ o sonranın söhbətidir. Hələlik sən bu iki birinci maddəni yerinə yetir, dalına sonra baxarıq. Danışdıq?

Qiyas. Bəli.

Bəhrəm. Kişi kimi söz verirsən?

Qiyas. Bəli, bəli! (*Açı-acı*) Kişi kimi...

Bəhrəm. Lap yaxşı. Onda mən daha gedim (*pul çıxardır*), götürün bunu hələlik. Xərciniz çox olacaq.

Qiyas. Lazımlı deyil.

Bəhrəm. Sən otur aşağı. Əminəm sənin, yoxsa yox? Uşaqlıqda az cibinə xərclik qoymuşam? Yaxşı, bunu sənə borc verirəm, sonra qaytararsan.

Dilarə. Lazımlı deyil, Bəhrəm əmi, çox sağ olun. Amma var, pulumuz var. Doğrudan var, budur bax. (*Pul dəstəsini göstərir*.)

Qiyas. Hardandır bu pullar?

Dilarə. Sənə dəxli yoxdur!

Qiyas (*partlayır*). Necə yəni dəxli yoxdur. Kimdir bu evdə kişi, sən də lap ağ elədin, hardandır bu pullar?

Dilarə (*qorxmus*). Yaxşı, yaxşı, sonra deyərəm. Bəhrəm əmi, siz heç narahat olmayın.

Bəhrəm. Nə deyirəm, özünü bilin. Hər halda bir şey lazımlı olsa, mənə xəbər eləyin. İndi mən aerodroma gedirəm. Tunisdən qonaqlar

gəlir. Mən axı Sülh Komitəsinin üzvüyəm, məsələ onda deyil. Üçdən sonra klinikada olacam, hələlik.

Firuz. Mən də gedim. Zəngləşərik, Dilarə. (*Hər ikisi gedir.*)

Qiyas. Hardandır pullar?

Dilarə. Firuzdan borc almışam. Çıxma özündən, sən allah. Firuz mənim qardaşımdır, bu pulu da borc almışam. Hamısını qaytaracam. Şagird götürəcəm, paltar tikəcəm, varımı-yoxumu, nişan üzüyümə-cən satacam, borcu qaytaracam. Amma indi mənə pul lazımdır, təcili lazımdır. Sabah qızın anası gəlir.

Qiyas. Deyirəm bəlkə mən rektorun yanına gedim.

Dilarə. Nədir ki?

Qiyas. Nə bilim, bəlkə deyirəm bülleten götürüm, ya qaçım giz-lənim. Bir söz, bu andira qalmış imtahanlardan yaxami qurtarım. Mən eləyə bilmərəm, başa düşürsən vicdanımın əleyhinə gedə bilmərəm, neyləyim mən axı?

Dilarə (*sakit danışmağa çalışaraq*). Bura bax, Qiyas, bax sənə xəbərdarlıq eləyirəm, əgər sən sabah nə yolla olur olsun, bilmirəm Şamxalın oğlunu instituta götürdüürə bilməsən – mən bu evdə bircə saat da qalmayacam. Bilirsən ki, mən havayı söz danışan deyiləm. İyirmi ildir ər-arvadıq. Hələ məndən belə söz eşitməmisən. Amma bax, indi deyirəmsə bunu, atamın qızı deyiləm eləməsəm. Bax, atamın, anamın qəbrinə and içirəm.

Qiyas. Yaxşı, yaxşı, bəsdir.

Dilarə. Hə, bir də (*Qiyasa kağız uzadır*) sabah sənə bir uşaq da imtahan verəcək. Adı-famili, filan burda yazılıb. Firuzun dostu Ağarəfinin oğludur. Gərək ona da kömək eləyəsən.

Qiyas. O da beş istəyir?

Dilarə. Ancaq.

Qiyas. Bəlkə mən gedim asım özümü birdəfəlik.

Dilarə. Sabahkı imtahandan sonra özün bilərsən istəyirsən as, istəyirsən kəs.

Qiyas. Mən belə yaşaya bilmərəm, Dilarə, yaşaya bilmərəm e... Bundan sonra...

Dilarə. Yaşayarsan, yaşayarsan, əzizim, camaat necə yaşayır? Hər şeyi şışirdirsən e. Bu yəni elə böyük bir qəbahətdir-nədir?! Guya ki, belə böyük güzəştə gedirsən, filan... Xirdaca bir şeydir də.

Qiyas. Böyük güzəştlər də elə xırdacalardan başlanır da. Bircə dəfə vicdanının əleyhinə get, kifayətdir, dönüb olacaqsan bir parça

əsgı, adamlığıvi, sifətivi, mənliyini itirəcəksən. Necə deyim sənə, vicdan da belə qızlıq kimi bir şeydir də – bir dəfə itirirsən onu, həyatda bircə dəfə.

Dilarə (ilk dəfə gülümsünür). Ətimizi tökmə görək, 45 yaşında kişi qızlığının qeydinə qalır. (Nəvazişlə) Sən mənim canım-ciyərim-sən, gözlərimin işığısan, hamidan ağıllısan, namuslusən, vicdanlısan. Mənim xətrimə, bircə bu səfər bir balaca güzəştə get də. Bizim o biçarə balamızın xətrinə. Yalvarıram sənə. Mən yalvarıram e, sənin dovşanın. Balasız qalmış dovşanın!..

Qiyas. Dilarə, əzizim, axı sən necə başa düşmürsən ki...

Dilarə. Hər şeyi başa düşürəm. Annamaz-zad deyiləm ki?.. Amma sən də başa düş də... Bir an təsəvvür elə ki, Namiq indi hardadır, kimlərin arasındadır. Namiq kimi uşaq, ev uşağı, ana uşağı onların arasında – kimlərdir orda, quldurlar, canılər, pozğunlar. Uşağıın başına nə oyun desən aça bilərlər. Sənə qurban olum, Qiyas...

Qiyas. Axı... (Birdən.) Eh... onsuz... da... cəhənnəmə ki... Dünən yanı mən düzəltməyəcəm ki... Ver o kağızı bəri!..

Kağızı götürüb cibinə qoyur. Dilarə onu öpür, öpüsləri, nəvazişləri get-gedə cilgiləşir. Öskürək səsi eşidilir. Dilarə və Qiyas cəld bir-birindən aralanıb çevrilirlər: qapıda qoyun götiren adam dayanıb.

Qoyun gətirən adam. A başıva dönüm, məni niyə azdırırsınız. Əsədulla bu qoyunu sizə göndərməyib bəyəm?

Qiyas. Bizə, bizə göndərib. Gətir bura qoyunuvu.

Qoyun gətirən adam. Şükür sənə Xudaya, axır ki, bunun yiyesini tapdım. Yaxşı, hara bağlayım bu heyvana.

Qiyas. Könlün hara istəyir ora. Gətir budey bax mənim bu yazı masama bağla.

Qoyun gətirən adam. Nədi, yenə məni ələ salırsız, adam da otaqda qoyun saxlayar? Tövləniz yoxdur?

Qiyas. Var, var, Dilarə, göstər ona tövləmizi.

İşıq sönür, gecdir. Otaq qaranlığa qərq olub. Amma qaranlıqda Qiyasın siluetini sezirik. O, kürsüdə oturan yerde yatıb. Səhnəyə qəribə işıq şüası düşür və bu qəribə işıqda bir-birinin ardınca pyesin bütün iştirakçıları peyda olur. Bu Qiyasın yuxusudur, ona görə də personajlar qəribə yeriyirlər. Elə bil çəkisizdirlər, elə bil ayaqların yüngülə yera dirəyib atlanır-düşürlər – bəzən biz yuxularımızda özümüz məhz belə yeriyir-uçuruq. Haçansa

Qiyas özü də kürsüdən qalxır – onun gözləri qapalıdır – və bu hərəkətin ritminə qoşulur. Hamidan qabaq Ağarəfi peyda olur: onun hor iki qoluna dirsəyindən biləyinəcon saatlar bağlanıb, ciblərindən, kəmərlərindən növbənöv saatlar sallanıb. Ağarəfi qəribə bir təbəssümle gülümsünür və şalvarlarının balaqlarını çırmalayır – ayaqlarına, topuğunun üstündən də saatlar bağlanıb, barmağının ucunda yeriyə-yeriyo, tullana-tullana səhnəni tərk edir – ardınca saatın zənciri sürünüb gedir.

Şamxalın arvadı Tamara peyda olur və Qiyasa yanaşır.

T a m a r a (*gülümsünərək*). Eybi yoxdur, taksinin pulunu özüm verərəm. Axı sizin pulunuz yoxdur.

Q i y a s (*gözləri yumuludur*). Niyə yoxdur, var, pulum var.

T a m a r a (*rışxəndlə*). Vur-tut bircə manat? (*Qəfildən əsəbi*.) Bəs mənim uşağımı üç niyə verdiz... Qızı ki o öldürməyib, sizin öz oğlunuz öldürüb. (*Kəskin hərəkətlə çevrililib gedir, Namiq qaça-qaça gəlir*.)

N a m i q. Ata, sənin canıncın, mən öldürməmişəm onu, mən öldürməmişəm...

R a s i m (*gəlir, alışqani çıxardıb tələsmədən siqaretini odlayıır. Son dərəcə sakit və soyuqqanlıqla*). Mən də öldürməmişəm.

Dilarə gəlir.

D i l a r ə (*Qiyasa*). Sən yenə boşqab sindirmışan? Bütün qab-qacağı sindirmışan sən. Firuz öz boşqablarını bize borc verib.

Firuz gəlir və səhnəyə yerdən boşqabları düzənməyə başlayır.

Rüxsarə xanım gəlir, boşqabların arasında rəqs edə-edə deyir.

R ü x s a r ə. Neçəyədir bu boşqablar, mən alıram, neçəyədir?

D i l a r ə. Almayın. (*Qiyası göstərir*.) Onsuz da hamısını sindiracaq.

Şamxal Namiqi təqib edərək səhnəyə daxil olur.

S a m x a l. Yaxşılığın gərək əvəzini çıxasan, gərək əvəzini çıxasan, gərək əvəzini çıxasan.

N a m i q (*həyəcanla*). Mən öldürməmişəm onu, öldürməmişəm.

Bəhrəm peyda olur. O ağ cərrahiyə xalatında, ağ papadqa, ağ əməliyyat maskasındadır, əllərində əlcəklər və cərrahiyə alətləri var.

Bəhrəm (*təmkinlə*). Kim dedi ki, qız ölüb. Bu saat onu xilas edəcəyik. Heç bir hədiyyə-filan da lazım deyil. Siz kasib adamlarınız. Mən bunu ailəmizin, familiyamızın adına görə xilas edəcəyəm.

Yavaş-yavaş hamı qeyb olur, səhnə boşalır və bu zaman
yuxunun son obrazı – Qumru daxil olur.

Qumru (*gülümsünərək*). Mən səni sevirəm, Namiq, sevirəm. Maşınsız-zadsız da sevirəm, sevirəm, sevirəm... sevi...

Onun səsi tamam eşidilməz olanda kəskin dəhşətli bir fəryad, qadın səsi, Qumrunun anasının xəyalı qışqırığı eşidilir: Ay bala, mənim gözəl qızım, bircə balam, səni nə hala salıblar? Anan sənə qurban olsun, ay bala! Qiyyas oyanıb sıçrayır, tir-tir əsir. Səhnə tam işıqlanır. Səhərdir.

PƏRƏDƏ

Yeddinci şəkil

Həmin otaq. Səhərisi gün. Gündüz saat üç. Qiyyas gəlir. Əlində portfel var. Qiyyas əzgin və qaşqabaqlıdır. Portfelinə stolun üstünə atr, kürsüyə çökür. Telefon zəng çalır. Qiyyas yerindən tərənmir. Zəng zəngə calanır. Dilarə qacıb gəlir.

Dilarə (*Qiyyası görüb*). Sən haçan gəldin? Telefonu niyə götürmürsən? (*Dəstəyi qaldırır*.) Bəli, Bəhrəm əmi, gəlib, nədir ki? Necə? (*Sifəti dəyişir*.) Ola bilməz. Nə danışırsız, Bəhrəm əmi, başa düşürəm, bəli... Aman allah, bəli, bəli. (*Dəstəyi asır, Qiyyasa yanaşır*.) Deməli, üç vermisən, hə?

Qiyyas. Heç ikiyə də bilmirdi.

Dilarə. Sən dərk eləyirsən ki, bu nə deməkdir?!

Qiyyas. Əl çəkin məndən. Əlimdən gələni elədim.

Dilarə. Əlindən gələni. Əmin idi zəng eləyən. Deyir, madam ki mən boyda ağsaqqalın sözü Qiyyas üçün heç nə imiş, daha mənim o adda qohumum yoxdur bu gündən.

Qiyyas. Bu da mənim payım. Əmimə görə birtəhər üç verdim. Heç ikiyə də cavab verə bilmədi.

Dilarə. Bunu eşitdik. Əmin bir də bilirsən nə dedi? Dedi, Allah bilib də dəvəyə qanad verməyib.

Qiyyas. Dəvə, yəni mənəm?

Dilarə. Dəvə deyilsən sən, keçisən, tərs keçi. Deməli, o daha instituta düşə bilməyəcək, hə?

Qiyyas. Yox, daha.

Dilarə. Qalan o üç nəfəri də kəsmədin?

Qiyas. Birini kəsdim.

Dilarə. Ancaq birini?

Qiyas. Hə... qoy elə bu başdan deyim biləsən, Ağarəfinin oğlunu kəsdim, çünkü o, Şamxalın oğlundan da cahil imiş!

Dilarə. Mən bilmirəm sən dəli, ipləməsən, nəsən belə??

Qiyas. Mən dəliyəm, həm də keçiyəm – hansını istəyirsən o olsun. Mənimcün indi heç nəyin fərqi yoxdur. Dünyasında razı olmaram qəbula qalmağa.

Dilarə (*məsələnin mahiyyəti ona yavaş-yavaş çatır, hələ də sakit danışmağa çalışır, amma hiss olunur ki, hiddətini güclə saxlayır*). Çok əcəb. Demək, sən kefin istədiyin kimi elədin. Deyim sənə niyə belə eləmisən?

Qiyas. Deyirsən de də.

Dilarə. Yəqin elə bilirsən ki, belə yüksək prinsiplərə görə, filan, hə? Yox, əzizim, ona görə yox, ona görə ki, sən heç nə deyilsən, heç nə!

Qiyas. Deməli, dəvəyəm, keçiyəm, dəli-ipləməyəm və heç nə də deyiləm. Ayrı yenə bir acı söz, söyüş bilirsən döşə gəlsin. Ürəyində saxlama.

Dilarə. Bəli, heç nə! Tale elə gətirib ki, bir neçə vaxta şahlıq quşu qonub təpənə. Bu adamlar həmişə sənə yuxarıdan aşağı baxıblar, adam yerinə qoymayıblar səni. Hə, indi sən də fikirləşmişən ki, bəs mənim də məqamıñ gəldi, qoy mən də bunlara gücümü göstərim, görsünlər ki, mən də beş kişinin biriyəm, görsünlər ki, onlar da məndən asılıdlırlar. Hikkə, vəssalam. Bax bu hikkənin yolunda sən oğlunu da qurban verərsən, arvadını da, doğma əmivi də. Çünkü sən bizim heç birimizi ürəkdən istəmirsən. Sən ancaq tək bir özüvü istəyirsən. Yəqin özündən bərk razısan, hə??

Qiyas. Özün də bilirsən ki, səfəh söz danışırsan. Sənin indi ağlmışçaşib, səninlə mən nə ağızbağıza verim. Ağlılsız arvadsan da!

Dilarə. Qoy mən ağlılsız olum. Amma mən adamam, insanam. Amma sən insan deyilsən. Sən ancaq söz yığınisan, vəssalam! Ancaq yekə-yekə danışmağı bilirsən. Sözlər də hamısı kitab sözləri, qəzet cümlələri. Sən heç kəsi sevmirsən. İnsanları sevmirsən. Çünkü insanlar axı tək bir vicdan, nə bilim namusdan, düzgünlükdən ibarət deyil axı. İnsanın nöqsanı da var, səhvi də var, pis cəhətləri də var, çünkü insan insandır, canlı məxluqdur, yaxşı-yaman hamısı qarışib onun içində, amma sən yox, ona görə də insan deyilsən!

Q i y a s (yorgun). Qulaq as, gör nə deyirəm. Çalış məni başa düşəsən. Mən bacarmadım, istədim, amma eləyə bilmədim. Mən o biri uşaqların gözlərini gördüm. Mənə elə baxırdılar ki... Onların hamısı, bax belə hamısı Şamxalın oğlundan da, Ağarəfinin oğlundan da yaxşı hazırlaşmışdılar. Mənə də elə etibarla, inamlı baxırdılar ki. Başa düşürsən, etibarla. Mənim ömrümün çoxu gedib, ažı qalb. Amma onların axı bütün həyatları hələ qabaqdadır. Həyata təzəcə qədəm qoyurlar. Onların etibarını qırmaq olmaz, başa düşürsən, olmaz. Mümkün deyil bu. Əgər onların inamı qırılsa, elə fikrə gəlsələr ki, dünyada ədalət, düzgünlük deyilən şey yoxdur və həyata da bax bu fikirlə qədəm qoysalar, onda nə gözləyir bizi, ilahi? Bax Namiq də bunu bacarmadı, yalan danişa, saxtakarlıq edib canını qurtara bilmədi. Əgər bu qalmasa adamlarda, onda bütün bu dünyanın, hər şeyin nə mənası varmış. Onda hər şey gərək... başa düşürsən... gərək onda hər şey...

Dilarə. Bəsdir, qurtar, sənin bu cəfəngiyatını çox eşitmışəm, bəsdir daha. Heç eybi yoxdur, mən yol taparam, balamı xilas eləməyə yol taparam, amma bizdən gözünü çək, bir də sən nə məni görəcəksən, nə də Namiqi! (*Getməyə hazırlaşır.*)

Q i y a s. Sənin başın xarab olub, Dilarə, hara gedirsən?

Dilarə. Mənim dərdimi çəkmə. Getməyə yer taparam. Sən də qal bu qaxsımış prinsiplərinlə! (*Get-gedə qızışaraq son bir zərbəni də vurmaq qərarına gəlir.*) Heç bilirsən Ağarəfi mənə nə təklif edirdi. Bəli, bu gün gündüz, sən imtahanda olanda, telefon eləmişdi. Təklif edirdi ki, onunla bağ'a gedim. Onun bağına. Təbii ki, ikimiz. Ailəsi burda yoxdur. Kislovodskda dincəlirlər. Özü də mənə bilərzik vəd eləyirdi – qiyməti beş min manat. Sən heç ömründə bu qədər pulu bir yerdə görməmisən.

Q i y a s (sicrayır, Dilarənin boğazından yapışır). İtil gözündən! Abırlı arvada belə təklif eləməzlər. Mən elə bilirdim ki, sənin o Firuz qardaşın oğraş-qurumsağın biridir!..

Dilarə. Xeyr, Firuzu bura qatma. Firuzun yatsa heç yuxusuna da girməz. Sənin də heç bir şeydən xəbərin olmazdı. Mənə bu təklifi eləyəndə Ağarəfinin dədəsini dalına şəllədim. Bütün ömrüm boyu mən sənə xəyanət eləməmişəm, gözümün ucuya belə bir kişiye baxmamışam. Kimə mən sadıq olmuşam, sənə? Sənə ki... sən bizim hamımızı keçi qiymətinə satarsan, meyitlərimizin üstündən adlayıb keçərsən, uf deməzsən, mənim də, Namiqin də. Eybi yox, qoy mənə dərs olsun.

Qiyas. İyirmi il. Düz iyirmi il mən sənə özümə inanan kimi inanmışam. Dur get gözümdən. Səsivi eşidə bilmirəm. Onsuz da biz siz-dən çıxuq. Özü də biz haqlıyıq, siz yox!

Dilarə. Salamat qal. (*Qaçib gedir.*)

Qiyas hərəkətsiz susub oturub, bir qədərdən sonra qoyun gətirən adam – bu səfər qoyunsuz daxil olur.

Qoyun gətirən adam. Qardaşoğlu, bağışla görək, amma nös məni aldadırsan? Qoyunu Əsədulla, heç sizə göndərməyibmiş ki... Yəqin kəsib yemisiz, üstündən də su içmisiz, hə, indi mən Əsədullaya nə cavab verəcəm?

Qiyas. Ay canım, siz nə danışırsız, nə Əsadulla, nə qoyun? (*Yadına düşür.*) Hə, hə, ordadır, eyvandadır.

Qoyun gətirən adam. Necə, diridir?

Qiyas. Bəli, bəli, diridir, götürün aparın!

Qoyun gətirən adam (*gedib qayıdır*). Doğrudan diriymiş, özüdür ki var. Deməli, apara bilərəm.

Qiyas. Bəli, bəli!..

Qoyun gətirən adam. Aton rəhmətlik. Bağışla, sən allah, bir az pis düşdü. (*Gedir.*)

Qiyas. Vəssalam. Kitab bağlandı. Oğul qazamatda, arvad atıb getdi, bir qoyun qalmışdı – onu da apardılar.

İşıq dəyişir, Əjdər gelir.

Əjdər. Nədir, Qiyas müəllim, qaşqabağın yer süpürür?

Qiyas. Nəyə sevinəcəm ki, ay Əjdər kişi?

Əjdər. Hə, bilirəm, eşitdim. Elə özümü də danlayıram – axı mən öyrətdim ona maşın sürməyi.

Qiyas. Rəhmətliyin oğlu, sən hardan biləydin ki, belə olacaq.

Əjdər. Yox, gördüm əli qıvrıq deyildi. Rulda ki, çevik olmadın, heç nə. Nə deyirsən de, şoferlik də bir vergidir e. Hələm-hələm peşə deyil şoferlik. Amma belə bir iş lap əlli ilin şoferinin də başına gələ bilər.

Qiyas. Yəqin.

Əjdər. Bir tas nərdlə aran necədir? Fikrin də bir az dağılar.

Nərdi açır, oynamağa başlayırlar.

Qiyas. Pənc sə...

Əjdər. Dübarə. Nədi, içib eləyibmiş?

Qiyas. Yox, mən getdim bu işi xüsusi yoxlatdirdim. Bir damcı dilinə dəyməyibmiş o gün. Müstəntiq başqa birisiylə çəşdirib. O gün ayri bir hadisə də olub. Namiq dünyasında mənə yalan deməz.

Əjdər. Yaxşı uşaqdır, maşallah. Düşəndə düşür də. Amma deyim sənə içkidən köpəkoğlu şey yoxdu bu dünyada. Yadında sənə bir əhvalat danişmişdım, içki barədə, adamı nə günə qoyub.

Qiyas. Eh, ay Əjdər kişi... Kaş elə dünyada hər şey sənin danişdığın əhvalatlar kimi olaydı, hər şey aydın, açıq. Amma həyat bilirsən nə qəliz şeydir?..

Əjdər. Nədədir axı onun qəlizliyi? Gərək adam olasan, kişi olasan, vəssalam, elə bir qəlizlik-zad yoxdur.

Qiyas. Ən qəliz elə bu məsələdir də – adam olmaq, kişi olmaq...

Əjdər. Kişi demişkən, o gün başıma bir qəribə əhvalat gəlib. İki-üç gün bundan qabaq smenam qurtarib, parka gedirəm. Gördüm, bir kişi əl qaldırdı, saxladım, dedim bəlkə yolumun üstüdür, apararam. Görürəm, belə qəribə adamdır – sağ qoluna da saat taxıb, sol qoluna da. Öz işidir, əlbəttə, istəyir lap qulağına taxsin. Uzun sözün qisası, deyir, apar məni Buzovnaya, iyirmi manat verərəm sənə. Buzovnaya da bilirsən də, çətçik beş manat vurur. Yox – deyirəm, pulun-zadın mənə lazımq deyil, smenam qurtarib, evə gedirəm. Gördüm yox aşna, bu tərsliyinə salıb, mən də saldım tərsliyimə, yox ki, yox. Birdən nə desə yaxşıdır. Mən deyir, mütləq sənin maşının gedəcəm, özü də sənə yüz manat pul verirəm. Vallah, şeytan məni yoldan çıxardı. Allahdan gizli deyil, səndən nə gizlin, böyük qızı adaxlayıblar, bu payız, Allah qoysa, köçürdəsiyik. Özün bilirsən də indi azdan-çoxdan cehiz-filan lazımdır da. Mən də o müştərilərin cibini soyan şoferlərdən deyiləm, axı. İndi kim beş-on qəpik artıq verər, sağ olsun, verməz yenə də canı sağ olsun. İndi öz-özümə fikir eləyirəm, Allah sənə, deyirəm, havayı pul göndərib, o baş-bu başa bir saatlıq yoldur, yüz manat qazancım olacaq. Otur deyirəm, getdik. İndi gedirik yolu, mən yenə öz-özümə fikir eləyirəm. Deməli, bu məndən artıq kişi çıxdı, dediyini elədi, mənim demək, kişiliyimi, qeyrətimi pula aldı, mən də demək razı oldum. Bəli, gedib çıxarıq Buzovnaya, çıxardır düz yüz manat – mən kişiyəm deyir, sözümüz sözdür, bu sənin haqqın. Götürdüm pulu, Qiyas bax, balanın, balalarımın canıycun, bu bərəkət haqqı, beşcə manat çıxdım – çətçik dörd yetmiş vurmüşdü, –

doxsan beş manatı qaytardım sdaçı. Gözü kəlləsinə çıxdı. Belə niyə, deyir? Ona görə ki, deyirəm, mən də kişiyəm, səndən də əskik kişi deyiləm, qoca olsam da. Mən ölüm düz eləmişəm, ya yox?

Qiyas. Elə düz eləmisən, Əjdər kişi, elə düz eləmisən.

Əjdər. Nə olub, a bala, gözlərini niyə üzümə zilləmisən, sən atırsan e?

Qiyas. Baxıram sənə, Əjdər kişi, ürəyim fərəhlənir: nə yaxşı ki, bu dünyada sən də varsan.

Əjdər. Durdun söz danışdın da.

Qiyas. Onsuz da biz onlardan çoxuq. Güclüyü də onlardan.

Əjdər. Kimdən?

Qiyas. Heç, öz-özümə danışıram. İndi bu saat səni bir mars elə-yəcəm, özün də mat qalacaqsan.

Əjdər. Məni mars eləyən hələ anasından olmayıb, bu da bir pənc yek.

Qiyas. Bilirsən, Əjdər kişi, mən də sənə bir əhvalat danışmaq istəyirəm, nənəm rəhmətlik danışardı mənə.

Əjdər. De gəlsin, şəş sə...

Qiyas. Qaçaq Kərəmi eşitmisən də, bunun bir düşməni varmış, İsrafil bəy, neçə il ə davət çəkərmişlər. Bir dəfə, deyir, xəlvət yerdə Kərəm silahsız-yaraqsız, tək, İsrafil bəyin qarşısına çıxır, onun da başında dəstəsi varmış, hamısı da yaraqlı-yasaqlı, onda dəymir Kərəmə, namərdlik eləmir. Deməli, Kərəm bir növ buna borclu qalır. Bəli, günlərin bir günü Kərəm qoçağım da gecəynən gəlir həmin bu İsrafil bəyin evinə, görür bəy yatıb yanında da arvadı. Kərəm dinməz-söyləməz bir güllə çıxardır, qoyur bunların arasına özü çıxıb gedir. Səhər İsrafil bəy durur, görür bu gülləni, o saat məsələni başa düşür, bilir ki, Kərəm gəlibmiş və onun necə deyərlər, borcunu qaytarıb. İndi gör İsrafil bəy neyləyib.

Əjdər. Neyləyib?

Qiyas. Durub, arvad-uşağıın, nökər-naibin çağırıb, hamıynan halallaşıb, vəsiyyətin eləyib, həmin o gülləni qoyub tapançasına, bəli, sıxıb tapançanı öz təpəsinə.

Əjdər. Əshi, sən nə danışırsan? Pah atonnan, a kişi!.. Yaxşı bu hardan yadıva düdü birdən.

Qiyas. Nə bilim sənin o danışdırığın əhvalata görə yadına düdü.

Əjdər. Bunun ona nə dəxli var?

Qiyas. İkisinin də mətləbi birdir də. Forması ayrıdır. Amma mətləb birdir: insan ləyaqəti, kişilik, qeyrət!..

Əjdər. Ay səni, Qiyas. Mənim əhvalatım xırda bir şeydir ki!

Qiyas. Fərqi yoxdur. Xırda, ya böyük. Bu eyni bir mətləbdir. İstəsək də, istəməsək də bu mətləb hər gün, hər saat hər dəqiqə ayrı-ayrı şəkillərdə üzə çıxır və biz də qərar qəbul eləyirik, ya nəfsimizi basırıq, ya kişiliyimizi. Bura bax, Əjdər kişi, sənin neçə qızın institutda oxuyur?

Əjdər. İkisi. Gülnarla Gülxar, Gülgəz, Gülər hələ məktəbdə oxuyurlar. Güzər da gələn il məktəbə gedəsidir, inşallah.

Qiyas. Yaxşı, o institutda oxuyan qızların, onlar daxil olanda sən kimə minnətçi düşmüşdün, kimə tanışlıq tapmışdır, kim tapşırılmışdı onları, ya bəlkə pul vermişdir.

Əjdər. Qoy oturmuşuq, a kişi. Hardayıdı məndə o qədər pul. Tanişlıq-zad hardan tapaydım? İkisi də əlaçı idi. Gülnarın hələ medalı da vardi.

Qiyas. Ay sağ ol e. İş də elə bundadır.

Əjdər. Hansı iş?

Qiyas. Heç... bu da düldülü...

Əjdər. Sən elə məni quru söhbətə tutmusan, bir çaydan-zaddan gətirəydi, boğazımız qurudu ki, istini də görürsən də.

Qiyas. Bu saat.

Çay dalınca gedir, Dilarə gəlir. Əjdəri görmür, Qiyas qayıdır, bir müddət təccübə Dilarəyə baxır, sonra stekanı salıb sindirir.

Dilarə. Bağışla məni, qurban olum sənə, bağışla məni, axmaq sözlər dedim bayaq, fikir vermə onlara!.. (*Qiyasi qucaqlayır, öpür.*)

Qiyas (*arananaraq*). Ay qız, dayan, Əjdər kişi bizdədir.

Dilarə. Vay, biabır olduq, bağışla, Əjdər kişi! (*O biri otağa qaçıb gedir.*)

Əjdər (*boğazını arıtlayır*). Yaxşı, mən də gedim də.

Qiyas. Əşİ dayan, indi sənə təzədəm çay töküb gətirəcəm.

Əjdər. Yox, yox, gələn səfər. (*Tələsik gedir, Dilarə qayıdır.*)

Qiyas. Ağarəfinin kefi necədir?

Dilarə. Nə Ağarəfi? Başın xarab olub, Qiyas? Dilinə necə gətirə bilirsən?

Qiyas. Heç nə gətirmirəm dilimə. Hər halda səni iyirmi ildir taniyıram.

Dilarə. İyirmi iki. (*Kədərlə.*) Mən vağzala getmişdim, Qiyas, o arvadı qarşılıamağa. Dəhşətdir, Qiyas. Sən təsəvvür eləyə bilməz-

sən. Vaqondan gülə-gülə düşdü. Əlində də bir banka göbələk vardi. (*Ağlayır.*) Danişa bilmirəm, Qiyyas. Ömrüm boyu unuda bilməyəcəm onun qışqırığını. Biləndə ki... ilahi, övlad itirməkdən ağır nə dərdə ola bilər? Yeganə balanı... Ayri heç kəsi yoxdur. Əri təzə arvad alıb. İnanırsan, Namiq də yadımdan çıxdı.

Qiyyas. Mən səni sevirəm, dovsan!

Dilarə. Namiqi yadımdan çıxartdığını üçün. Yəqin mən çox pis anayam, pis də arvadam, hə?

Qiyyas. Çay tök mənə, onda deyərəm.

Dilarə. Yəqin indi Şamaxal bizdən qisas alacaq, hə, yaziq Namiq.

Qiyyas. Dəvədən böyük fil var!

Dilarə. Kimdir dəvə, sən?

Qiyyas. Yox, bu misalda Şamaxaldı dəvə. Dünya tək bir şamaxallardan ibarət deyil ki. Qanun var, ədalət var...

Dilarə. Mən o arvada göz qoydum, dünyasında o bizdən pul götürməz. Mən lap yəqin bilirəm.

Qiyyas. Mən də. Amma o, Namiqə qarşı da bir şey eləməyəcək.

Dilarə. Hardan bilirsən?

Qiyyas. Çünkü Namiq indi ona yeganə canlı xatirədir qızı barədə. Namiq ordan çıxandan sonra qızın qəbri üstünə bir yerdə gedəcəklər axı.

Dilarə. Onu bilirəm ki, heç vaxt bizdən pul götürməz. Bilmirəm, nə isə var o arvadda, nə isə elə bir şey ki... sözlə demək çətindir e!..

Qiyyas. Ləyaqət. Kərəm əhvalatı...

Dilarə. Nə Kərəm?

Qiyyas. Bir arxayın vaxtda danışaram sənə. Bəlkə hər halda mənə bir stəkan çay verəsən?

Dilarə. Bu saat, bu saat!

Mətbəxə gedir. Qiyyas pəncərəni taybatay açır.

Səmada iri yay ulduzları görünür. Dilarə çay götürür.

Qiyyas. Bir göyə bax. Ancaq yay gecəsində ulduzlar belə iri görünlərlər.

Dilarə (*pəncərəyə yaxınlaşır*). Yaman yorulmuşam, Qiyyas...

Qiyyas. Get yat... (*Birdən.*) Namiq gələndə oyadaram səni.

Dilarə. Mütləq oyat...

PƏRDƏ

fevral, 1977-ci il, Yalta

V A Q İ F S Ə M Ə D O Ğ L U

(1939)

Vəkilov Vaqif Səməd oğlu – şair, dramaturq, publisist. Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (1962) təhsil almışdır. Moskva Çaykovski adına Konservatoriyada ixtisas kursu keçmiş (1962-1963), Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdürü (1968-1971), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinoaktyor teatrının ədəbi hissə müdürü (1982-1985), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) işləmişdir.

İlk mətbuat əsəri “Yeddi şeir” (1963, “Azərbaycan” jurnalı).

“Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları”, pyesləri Bakı, Naxçıvan, Şəki Dövlət Dram Teatrlarında tamaşaşa qoyulmuşdur.

Azərbaycan Yازىچilar Birliyinin üzvü (1970), Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Xalq şairi (1999), Milli Məclisin (2000), Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Gənclərin III Azərbaycan festivalında laureat adına layiq görülmüş, “Humay” mükafatı (1998) və bir medalla təltif olunmuşdur.

MAMOY KİŞİNİN YUXULARI

(İki hissəli tamam uydurma əhvalat)

İŞTİRAK EDƏNLƏR

Mamoy kişi	
Qaraqaytan	– Mamoyun bacısı qızı
Kəlləmanqoy	– çoban
Feldşer Kamal	
Notarius	
Tatar Temir	
Dəli Firiq	
Gəlməqarı	
Fərhad müəllim	
Əsgər	
1-ci mələk	
2-ci mələk	

BİRİNCİ HİSSƏ

Balaca eyvanlı kənd daxması. Çəpərin orta, böyük payasına iri
araba təkəri keçirilib. Bir neçə kənd təsərrüfatı aleti, quyu,
böyründə vedrə. Eyyvanda qoyulmuş yekə beiyin içində
Mamoy kişi yatır. Bacısı qızı Qaraqaytan layla deyə-deyə
beşiyi yırgalayır. Mamoy xorna çəkir.
Lap əzəldən beiyin qəribə cırıltısı səslənir...

Qaraqaytan.

Yatan mənim dayımdı,
Yuxu görən ayımdı,
Ömrə-günə payımdı.
Sabat yater,
Günüz yater,
Axşam yater,
Gejə yater...
Ajdi – ajını yeyir,

Doydu – doyunu yeyir,
Qıllı qoyunu yeyir.
Lay-lay a day-day,
Day-day, a lay-lay...

Mamoyun xorultusu kəsilir.

Mamoy kişi. A Qaraqaytan! A bajıqızı! Burdasanmı, az?
Qaraqaytan. Burdayam, a Mamoy dayı, burda olmuya bilərəmmi mən? Gözümü dünyəyə açandan sənin beşiyinin başında döyülməmi?

Mamoy kişi. Mən daima yatanda sən daima burda ol. O ana, bu
ana az hərlən. Mamoy yater! Yater Mamoy köpəkoğlu, eləmi yater! Az!

Qaraqaytan. Nədi, dərdin alem?

Mamoy kişi. A qız, Mamoy yatanda nə qayırer?

Qaraqaytan. Mamoy dayım yatanda hurilərin qoynuna girer,
yuxu görməyə başlır. Görer, görer, görer, soram öz xornasından huy-
lanıf beyqafıldan oyaner!

Mamoy kişi. Soram? Soram nə qayırer Mamoy dayı, a Qaraqaytan? Desən!

Qaraqaytan. Soram dayım kəndimizin, Çadırlının ağsaqqal-
larını, ağbircəklərini başına yiğif yuxularını danışer.

Mamoy kişi. A qəqəni törəməsi, a qıldıxsız, Çadırında ağsaq-
qlımı var? Az, burdakılar ağsaqqal yox, ağçaqqaldılar!

Qaraqaytan. Mən nə bilem! Savadsız, evdar qız uşağıyam,
üçüncü sinifdən məktəbə getmerəm, sane baxeram...

Mamoy kişi. Di yaxşı, kiri, nəzilmə... Yaxşı, soram nə olor?
Desən!

Qaraqaytan. Mamoy dayım yuxularını danışandan soramı?

Mamoy kişi. Bə nədi? Əsas odu, dana! Dillən!

Qaraqaytan. Soram o olor kin, dayımın gördüyü yuxular düz
çixer. Həncəri deyirlər onu... Gerçek!

Mamoy kişi. Həncəri düz çixer? Desən? Dillən, dana!

Qaraqaytan. Feldşer Kamalın oğlu savaşdan qayıder, əmbə
bir sağ qılçası yox, bir sol qolu yox. Gözü də mayif...

Mamoy kişi. Soram?

Qaraqaytan. Fərhad müəllimin ömür-gün yoldasını Kür aparer,
Şirin müəllimə axif geder Kürün bulanıx sularında... Tapılmer...

Mamoy kişi. Soram?

Qaraqaytan. A dayı, qurbanın olom, birdimi, ikidimi yuxuda gördüklərin? Düz çıxer da gördüklərin... Sənin yuxuların min bir gejə nağıllarından da çıxdu. Əmbə onlar nağıldı, sənin gördüklərin çin olor... Həncəri deyirlər ona? Gerçək!

Mamoy kişi. Doğru, həqiqi sözdü. Yaxşı gap ellərsən. Mamoyun yuxuları bekara yuxular deyil, göylərdən, bulutlardan, görünməyən yerlərdən gəlmış, gətirilmiş, bax bu beşikdə göstərilən kinodu! Əmbə, a bajıqızı, qaşqasında ağ xal olan qara quzunu da dəmiş, söyle, dayın eşitsin...

Qaraqaytan. Mamoy dayım bir gejə yater, yater, yuxusunda görər kin, görər kin, Poxlu Yarğandan bir six cis, duman qalxf üzü bəri gəler, gəler, gəlif dayanır qalxoz idarəsinin manşırında. Poşt yolunu tutor. Birdən Baba Kahadan bir dəli yel qalxer, əser qılıltıyla, gəlif yargandan gələn dumanı dağılder...

Mamoy kişi kövrəlir.

Mamoy kişi. Eləydi, başın üçün, dədənin, cijinin goru haqqı. Soram?

Qaraqaytan. Dayım görər kin, duman dağılan yerdə bir qara, zağ təkin qara quzu duror, qaşqasında ağ xal... O quzu mələyə-mələyə göz yaşı tökör, göz yaşı axıda-axıda der: A Mamoy, a köpəkoğlu, bu dünyanan əvvəli olufsa, sonu da olmalıdır, dana, olajaxmı, a Mamoy, a köpəkoğlu? Ağlama, a dayı, qurbanın olom!

Mamoy kişi. Qoy sinəmi gözdən boşaldem!

Qaraqaytan. A dayı, görən o quzu həncəri oldu?

Mamoy kişi. Nə quzu, az? Nə quzu? Beyjə, indi gördüyüüm yuxuda heyvərə, iri qoçuydu! Başın üçün, yuxuda ölçəmmədim, əmbə azının jivoy çekisi yüz səksən kilo gələrdi. Qaşqasındakı ağ xaldan tanıdım onu. Başını kəsdilər...

Qaraqaytan. Dünyənin axırındanmı mələyirdi yenə? Kəsif yedilərmi?

Mamoy kişi. Onu biləmmədim. Bəlkə də ətini-içalatını sonradan yeyiflər, onu görəmmədim, əmbə başını bir sininin üstünə qoyuf, verdilər, az, iki... az, inanmazsan...

Qaraqaytan. Kimə, a dayı?

Mamoy kişi. İki mələyə! Qanadları da varıydı, bajımın goru haqqı. İndi o qoçun başını buriya gətirməlidirlər. Çadırkıya. Bizim qapıya.

Qaraqaytan. Niyə, a dayı? Qoruxdum mən... Həncəri buriya? Niyə?

Mamoy kişi. Qalx, a qız! Qalx, Qaraqaytan! Dirman dama, milləti hayla, bəri gəlsinlər. Əyaxdan yeyin olsunlar.

Qaraqaytan. Niyə, a Mamoy dayı? Qorxoram mən!

Mamoy kişi. Bu yuxu o yuxulardan döyül! Qara yuxudu! Cox qara!

Qaraqaytan. Qorxoram!

Mamoy kişi. Qorxma! Bizə xeir gətirəjəy yuxular da görmişəm. Qalx dama! İmennoy səslə köpəkuşağıını, Tatar Temirlə Kəlləmanqoy hökmən burda olsunlar. (*Qaraqaytan ayağını nərdi-vana qoymaq istəyir*.) Az, bir ayaq saxla!

Qaraqaytan. Nədi, a dayı? Qorxmuşam, qoy milləti haylayım.

Mamoy kişi. Az, səndən bir şey soruşmax istəyirəm.

Qaraqaytan. Sorunç, Mamoy dayı.

Mamoy kişi. A Qaraqaytan, sən sabahdan axşama kimi mənim böyrümdə ola-ola, gözlərimin qabağında dura-dura niyə yuxuma girməsən?

Qaraqaytan. Mən nə bilem? Yuxunu ha sən görürsən, elə döyülmü?

Mamoy kişi. Başın boşdu. Yuxuma gir, məni ölü gör, özünü mənim yuxumda bir varlı adama ərə ver, dana! Axı qız qariyajaxsan mənim həndəvərimdə, quruyajaxsan! Az, bizim sarı pişik hardadı, dəymer gözümə.

Qaraqaytan. Nə bilem, a dayı, haralardadı. Hərləner, qancıx. Qarnını dolduruf gələjəy.

Mamoy kişi. Bir qarın da balasını saxlamayıf, murdar... Qurdakuşa yem elliyif. Bala saxlaya bilməyən heyvanı da Allah sevmer. Axırı elə belə olasıydı...

Qaraqaytan. Nəyin axırı, a Mamoy dayı? Pişiyi yuxudamı görmüsən?

Mamoy kişi. Sarı pişiyi Tiflis avtobusu basıf. “İkarusun” altın-dan yeddi canı olan pişiy də çıxammaz! Uxarı dirman, tez! Kəllə-

manqoya de kin, çomağını da hökmən gətirsin. Mənim çomağımla dəyişəjəm.

Qız dama qalxır. Mamoy kişi divarın dibindən çomağını götürüb hərləyir.

Qaraqaytan. Ay millət, oy! A millət, uy! A köpəkuşağı, hoy! Yiğiliyin gəlin! Mamoy dayım yuxudan oyanıf, yiğilin gəlin! Mötbər yuxular görüs Mamoy dayım! Tatar Temir, a arxaqoll qəqəni, kil munda! A kişi, a Kəlləmanqoy, çomağını da gətir, dayım yuxuda nəsə görüs. Nədi, az? İfritə! Özünə, dədənin goruna sox onu, gorunun yerini bilersənsə! A dayı, a Mamoy dayı!

Mamoy kişi. Nədi az, aşağı çüş, yixılıf ölürsən. Nə olub?

Qaraqaytan. İfritə Gəlməqarı əlində paya tutuf belə-belə elləyir! Yəni bunu dalınıza soxajam!

Mamoy kişi. Səninmi? Olmuya mənim? Dəyan bir, gör bir, Gəlməqara, kök-soysuz şeytan törəməsi.

Qaraqaytan damdan aşağı enir.

Qaraqaytan. İt qızı it! A dayı, Gəlməqarını da gör. Tiflis avtobusunun təkərləri altında! Hayif o sarı pişiyə. Yaxşıca siçan tutordu...

Mamoy kişi. Kiri. Elə bil xalası düşüf avtobusun altına. Az, mənim beşiyim niyə belə cırıldamağa başlayıf? Cır ha cir.

Qaraqaytan. Bu gün yağlıyaram, avtol vurram, a dayı. Gedem gətirem...

Qız yağ gətirib beşiyin ora-burasını yağlamağa başlayır.

Dəli Firiq qaça-qaça gəlir.

Dəli Firiq. Sabahın xeyir, ay Mamoy kişi, axşamın xeyir, ay Mamoy kişi, hər saatın xeyir, ay Mamoy kişi, hər yuxun xeyir, ay Mamoy kişi. A Mamoy kişi, mən kiməm?

Mamoy kişi. Sənmi? Dəli Firiq!

Dəli Firiq. Onda dədəmi söyüm, mana bir qənfət veriyənə!

Mamoy kişi. Söy görüüm, yaxşımı, ağıllımı söyürsən? Düzəməlli, mərifətli söysən dədəni, bax bu qənfət sənin.

Qaraqaytan. A Firiq, Gəlməqarı it qızını da söy, mən də səna bir yox, iki qənfət verojəm.

Dəli Firiq. İrəlidən hansını söyüm, Mamoy kişi? Dədəmi, ya Gəlməqarını?

Mamoy kişi. Dədəni. Qıldıgsız köpəkoğluydu.

Dəli Firiq. Mənim dədəm eşşəkdi! Uşaqlıxdə qoduğ oluf, gəncliyində sipa olub, indi yekə eşşəkdi! Başıbosdu dədəm! Həmişə sərxoş dədəm!

Mamoy kişi. Sərxoş olanda dədən nağyrer, a Dəli Firiq!

Dəli Firiq. Bax, beləjə anqırer! İa, ia, ia!!!

Mamoy kişi. Al, ye, ağzin şirin olsun. Əmbə hayif səndən! Bilersənmi, a Qaraqaytan, bir yaxşıca arzum var, xeyirxah isteyim var o Ulu Tanrıdan. İstəyirəm bircə kərəm yuxumda bu Dəli Firiqi ağılı başında, dərrakəli bir insan simasında görəm.

Dəli Firiq. Yox, yox, yox! İstəmerəm! Görmə, Mamoy kişi, əyaxlarının altında öləm! Görmə məni ağıllı! Dəli olmasam... kim mana əppəy verəjəy? Ay qız, Qaraqaytan, Gəlməqarını söyümmü?

Mamoy kişi. Yox.

Qaraqaytan. Qoysana söysün. Mana paya göstərerdi, bax beləjə... A dayı, bəlkə nəzərdə səni tutufmuş?

Mamoy kişi. Kiri! Kəs səsini!

Dəli Firiq. Qoy söyüm! İkimi qənfet verəşsən?

Mamoy kişi. Yox, olmaz dedim! O payanı mən özüm bilerəm həncəri Gəlməqarı qancığa göstərəjəm. Sən, a qız, o qənfetləri elə beləjə ver, yesin. Mən bu Firiqi nədisə də çox istəyirəm. Ayə, keçmiş milis rəisi Bəhməzovun səsini eşidersənmi yenə?

Dəli Firiq. Eləmi, eləmi... Bərk yorulanda, itdən qorxanda... Yol qıraqında yaxşı oloram. Anamin məməsini əməndə. Atam ot biçer orda... Sizin sarı pişiyi maşın basif, a Qaraqaytan. Yoldadı. Mən yol qıraqında gördüm. Anamin məməsini əmerdim... Ver qənfetləri. Mamoy Gəlməqarını söyməyə qomor. Onda, papağımı götürüm, dazıma vur. Çayçı Əlqəmə bir qapaz vuruf, iki stəkan şirin çay verir.

Mamoy kişi. Vur, əmbə ehmallıca vur. İnsanpərvər ol. İnsan insana gərək bərk qapaz vurmasın. Lenin yoldaşın sözü olmasın...

Dəli Firiqin başına siğal çəkib, konfetləri ona verir.

Firiq konfetin birini papağında gizlədir.

Dəli Firiq. Bunu Kür qıraqında yeyəjəm. Kürü o toydan bu toya addayan camışlara baxa-baxa...

Qaraqaytan. Apardı Kür, apardı Şirin müəlliməni, Fərhad müəllimin ömür-gün yoldaşını. Ana Kür, Dəli Kür...

Dəli Firiq. Şirin müəlliməni Kür yox, “Volqa” aparif. Mən yol qırağında görmüşəm.

Qaraqaytan. Ayə, biz harda, Volqa harda!

Mamoy kişi. Çay yox, a başıbatmış, bir dələdüzün “Volqa” maşını aparif Şirin müəlliməni. Tapajaxlar, gətirəjəylər... Onu da gör-müşəm.

Qaraqaytan. Həncəri? Boy, boy, boy, a başıma xeyir! Bə deyir-din Kürdə paltar yüyəndə axıf gedif? Bə indi nə gap ellərsən, bu Dəli Firiq başıbatmış nə deyir? Nejə, a Mamoy dayı, belə müsibətmi olar?

Mamoy kişi. A qız, Fərhad müəllim, cavanlığına baxma onun, ağsaqqal, dərrakəli adamdı, coğrafiya müəllimidi, biz bilməyənləri biler. Xəritələrdən olsa da, dünya görmüş adamdı. Ona bu aji həqiqəti aşmaxmı olar? Mən yuxumu gördüyüüm təkin danışamı bilərdim o kişiyyə? Bir də kin, onun o dələdüza qoşuluf “Volqa” maşınınında getməyini ikijə adam görüb bu kənddə: beşikdə mən, yol qırağında Firiq. Bizim millət dəliyə inanarmı? Bəli, bəli deyə-deyə peyğəmbərlər də inanmayan bir millət dəli sözünə mahal qoarmı? Yox. Mən də kin, Fərhad müəllim pisikməsin deyə, adam arasına, şenliyə çıxa bilsin deyə, gördüyüüm yox, qoşduğum bir yuxu danışmışam. Sən də indən bəri susmalısan, olmasa çörəyimi haram ellərəm sana!

Qaraqaytan. Fağır Fərhad müəllim. Məktəbdə şəyirdləri döyməyən, valideynlərdən ayın-oyun istəməyən yeganə müəllimdi. Əmbə, a Mamoy dayı, sinifə gətirdiyi xəritədə Afrika qitəsi ortasından didilif tamam. Yerində qara taxta görüner...

Mamoy kişi. Bir iş var, o düzəlsə Fərhad müəllimə bir heyvərə, o Afrika dediyini saz olan bir xəritə aldırajam. Ya Bakıdan, ya Tiflisdən.

Qaraqaytan. Tiflisin xəritələri gürcü dilində olmormu?

Dəli Firiq. Ayə, ayə, a qağa, əmbə ağlıyır Fərhad müəllim. Eləmi ağlıyır...

Mamoy kişi. Harda, a, həncəri?

Dəli Firiq. Görmüşəm, a Mamoy dayı, o yuxulu basın haqqı. Növbəsi gələndə Kür qırağında qoyun otaranda yaman ağlayır Fərhad müəllim. Sürüdə də bir taybuynuz keçi var, bilmerəm kimindi, o da elə yüksəkdən mələyir kin, Fərhad müəllim ağlayanda. İtlər də ulaş-maşa ağız açırlar böyax...

Qaraqaytan. Doğrudanmı, ayə?

Dəli Firiq. Pah, a Qaraqaytan, bax belə: Fərhad müəllim hi-hi-hi, tayıbuynuz keçi mə-mə-mə, itlər də kin, u-u-u... Mana bir qanfet!

Qaraqaytan. Niyə, ə, sana qənfet dümər!

Dəli Firiq. Az, müəllim təkin ağlamadımmı? Keçi təkin mələ-yən mən olmadımmı? Ulamadımmı anası ölmüş yalquzaq canavar təkin?

Qaraqaytan. Papağının altında biri duror, onujığaz ye!

Dəli Firiq. Yox, onu Kürü addiyan camışlara baxa-baxa yeyə-jəm. Yatan təkcə sənin dayın döylü, bu Dəli Firiqin də köksündə bir şair yater. Əmbə oyanammır, danışammır gördüyü yuxuları... Gəlerlər.

Qaraqaytan. Kim gəler? Köksündə yatan o şairmi?

Dəli Firiq. Yox, Tatar Temir, Kəlləmanqoy, Feldşer Kamal, Notarius, ifritə Gəlməqarı.

Mamoy kişi. Kəlləmanqoyun əlində çomax varmı? Var, var, gördüm. Qoy gəlsin Tatar Temir də. Sən də gəl, a tatar balası, ikinizin də qadasını alem. Ağrını alem, a mana yuxu göndərən!

Qaraqaytan. Fərhad müəllim də bəridən gəler, a Mamoy dayı.

Fərhad müəllim, Kəlləmanqoy, Tatar Temir, Feldşer Kamal,
Notarius, Gəlməqarı da daxil olurlar.

Kəlləmanqoy. A Mamoy, bəri bax, sən başın, sən köçənlərinin goru, yatma indən bele! Çadırkı iş-güjdən qalif, hamı oturuf sənin çin olan yuxularını gözləyir! Vallah ölüsi adamsan! Yatma!

Mamoy kişi. Həncəri yatma, ayə? Adam da yatmayıf yaşayamı bilər? Çezipmi deyirsən? Nə boşuna danışersən? Nə deyirsən, ə?

Feldşer Kamal. Boşuna zada gap elləmer Kəlləmanqoy! Düz deyir Kəlləmanqoy! A millət, mən hər il qapımda kələm əkif, Tiflisdə, Nəftuluxda saterdim. Uşaqların qışa unu, düyüyü, batinkası düzəldərdi. İndi bekar qalmışam. Bu Mamoy gah yuxusunda kələmi Tiflisə aparan maşını aşmış görər, gah da görər kin, kələmimə çor düşüf!

Gəlməqarı. Ə, çor toyuğa düşər, kələmi yeyən qurd Amerikadan gəlif.

Mamoy kişi. Gəlməqarı it qızı düzmü deyir, a Fərhad müəllim? Amerikadan buriya kələm qurdum gəlifmi?

Fərhad müəllim. Bəli, gəlib. Amerika Birləşmiş Ştatlarının Kolorado ştatından.

N o t a r i u s . Pah, anan yansın, a Fərhad müəllim, bu yekəlikdə savadnan sən bu Çadırkıda niyə qalif çürüyürsən? Bəxt səndən üzmü döndərdi, olmuya özün arxa çevirifsən şöhrətə-sana, ümumxalq məhəbbətinə?

Fərhad müəlliim. İrəlidən, lap cavan olanda, hər il payız Çadırının başına yağışlarını tökəndə, Bakıya getmək istəmişəm. Oluf... Əmbə hər il bu kənddə bir doğmam, bir əzizim ölüf. Qalmışam.

Kəlləmanqoy. Elə sənin də yuxunu bu qıvlasız Mamoy görüb, yuxuda od tutub yansım onu görüm! Ayo, yatma, dana, yatma indən belə! Qırdın bu milləti çin olan yuxularınla...

Gəlməqarı. Ya da, Mamoy, yatmağına yatiyan, əmbə yuxu görmə. Bax, məsələn mən Gəlməqarı, axır yuxumu ikinci dünyə müharibəsinin son ayında görmüşəm, o da çin oldu! Başınız üçün. Gördüm kin, yoldaş Mirbəşir Qasımov, yoldaş Kliment Voroşilovun əyağı altda erkək kəser. Bə nədi? Faşizm üzərində qələbə çaldıq. Qapqara qoçuydu. Canınız üçün.

Mamoy kişi. Qoçun da qasqasında ağ xal. Eləmi?

Gəlməqarı. Biy, a başıma xeyir, qoçun qaşqaçında ağ xal olduğunu sən haradan bilərsən, a şeytan?

Mamoy kişi. O qoçu beyjə mənim də yuxumda kəsdilər. Canım üçün.

Gəlməqarı. Həncəri, ə?

Mamoy kişi. Hamını deyəjəm, söylüyəjəm, səbirli olun. A Kəlləmanqoy!

Kəlləmanqoy. O ana dur, ə, ajiğım tutor sana. Qəzəb boğor məni, əlimdən xata çıxar! A millət, bu köpəyoğlunun bircə yuxusundan soram mən üç ildi iki yüz baş ana qoyundan bala, quzu alammerəm!

Feldşer Kamal. A Kəlləmanqoy, qoçların sazdımı?

Kəlləmanqoy. Ə, zarafat, mərəkə, məzə yeridimi? Sən bavayin goru, Mamoy, yatma indən belə!

Gəlməqarı. Ya da kin, yatanda yuxu görmə.

Mamoy kişi. Yatma! Pah! Yuxu görmə! Pah, dədənizin goruna saləm! Həncəri yatmayım, mən də sizin təkin musurman döyü-ləmmi? Nejə yatmayım? Nejə o yuxu andıra qalmışı görməyim? Az, a ifritə qarı, a köksüz-soysuz, hardan gəlif bu kənddə çıxdığı bilinməyən məxluq, insan yatanda yuxu görməsə yuxuda həncəri məş-ğuliyyət eləyər? Mən sizə yuxularımın onda birini danışerəm. Sizə

aid olanlarını. A başınıza dönüm, mən yuxuda hökümət, dövlət adam-larıynan da duruf-oturoram, müxalifətlə də ünsiyyətdə oloram, ayıb olmasın, bazlıq da eləyirəm. Yuxu məndənmi asılı olan şeydi? Allah göndərer, Mamoy baxer, Mamoy baxer, Allah göndərer!

Fərhad müəlliim. Şirin xanımı görmüyüsən ki, Mamoy qağa?

Mamoy kişi. Yox, qadan alem. Təkcə Kürdə axmağını...

Notarius. A Mamoy, doğrudan, sənin yuxuların xalxı işdən-gücdən tamam yadırğıdif... Bütün Çadırlını böyrü üstə salıfsan...

Mamoy kişi. Bu hələ harasıdı... Harasıdı hələ bu...

Tatar Temir. Ayə, məni buriya niyə çağırerdin? Bəyaxdan mal təkin dinməz durmuşam...

Mamoy kişi. Dəbərmə burdan, xeyirli, təmiz xəbər var...

Gəlməqarı. Mamoy, gəl mən sana hər axşam qatıx gətirem, qatıx ye, boylum irahat yatınan. Bəlkə uxu görmədin.

Qaraqaytan. Yatar qarnına qatıxdan dayım köpər.

Feldşer Kamal. Onda mən süd gətirem. Qoyun südü.

Qaraqaytan. Süddən dayım tırığa düşər.

Notarius. Ə, bir yandan da baxanda, bu kişi nağayırsın? Eh... a Mamoy kişi, bir bəri gəl, məxfi sözüm var.

Notarius Mamoy kişini kənara çekir.

Mamoy kişi. Nədi, notarius, mənim yuxularımı sənədləşdir-məymə istəyirsən?

Notarius. Dərdiş, atam-anam, əmim-dayım sana qurban, əlimdə beş-on dollar da var, rayonda zamprokuror yeri boşalıf...

Mamoy kişi. Cəhənnəmə ki! Mana nə? Elə mən burda yata-yata on beş prokuror görmüşəm bu irəyonda, zamları da böyründə. Mana niyə deyirsen bunu?

Notarius. Ayə, deyirəm mən ölenə kimi notariusmu işləyim? Diplomum bater axı, yaşım da geder...

Mamoy kişi. Mana nə?

Notarius. Deyirəm, a qaşa, hələ kin, Bakıdan adam göndər-miyiflər, sən bir yaxşıca yat, yuxuda məni zamprokuror gör.

Mamoy kişi. A dədəsinin goru çatlamış, bacarsam səni yuxuda zamprokuror niyə, özümü prezident görəm, dana! Çadırkıda qalar-dımmı mən? Hay?

Tatar Temir.

Yandım, yandım, külə döndüm beləjə,
Dünyə nejə gəlif, geder eləjə!

Ayə, mən köpəkoğlunu buriya niyə çağırıfsan?

Mamoy kişi. Darixma, a Temir. Sənnən, bir də o prokuror
olmax istəyən bu notarisnan çox vacib gapım olajax.

Tatar Temir. Yuxumu, ayə? Salem sənin yuxularına. Məni
ölümü görəjəysən? Gör. Ayıxımı görəjəysən məni? Gör. Kürdəmi
axajam? Başına daşmı düşəjəy? Nə olor olsun! Təpədən-dırnağa
kimi spirtlənmiş bir balanca insan bəndəsiyəm, nə olasıdı mana?

Mamoy kişi. Ondan da yaxşı olajax. Baxtin açılıf...

Feldşer Kamal. Ayə, di tez ol, dana, danış bu gejə gördük-
lərini. Ayə, mən, feldşer olmağıma baxma, həkim kimi şeyəm. Xəs-
tələr gözləyir. İki adama iynə vurmaliyam.

Gəlməqarı. Harasına, a Kamal?

Mamoy kişi. Yanınızı yerə qoyun. Mən bir istəkan çay içə-içə...

Qaraqaytan. Götiremmi? Bunlaradımı?

Mamoy kişi. Qoy gedif xarabalarında içsinlər çayı, mənim
bu kənddə bir kəsə-nakəsə borcum yoxdur. Mana gətir çay.

Hər kəs bir yer təpib oturur. Qaraqaytan dayısına çay süzür.

Hamı diqqət və intizarla aram-aram çay içən Mamoya baxır.

Tatar Temir Dəli Firiqi qolundan tutub kənara çekir.

Dəli Firiq. Piyanısqə köpək oğlu, qırdın biləyimi!

Tatar Temir. Bəri gəl.

Dəli Firiq. Əlimi sada burax! Piyanısqə olsan da səndə kal
gütü var.

Tatar Temir. Zırt da yoxdu məndə. Bəri bax, bircə...

Dəli Firiq. Nə bircə?

Tatar Temir. A Firiq, qadan alem, bu gejə yuxudan öysürüf
qalxmışsam. Qan da gəlif boğazından. Pisdi bu, a Firiq...

Dəli Firiq. Vərəmdi yəqin. Başın sağ olsun, öləjəysən.

Tatar Temir. Bu kişi qalmaram yəqin...

Dəli Firiq. Qalıq nağayrajaxsan?

Tatar Temir. Mənim o əfserski sırixlım xoşuna gəlermi?

Dəli Firiq. Eləmi, a Temir! Mənim bilərsən kin, yaz paltarım
da budu, kiş paltarım da. Kişi qaş-kipriyim qıroy bağlayır, üşüyürəm.

Tatar Temir. O sırixlı – sənin!
Dəli Firiq. A Temir, sən bu kişi kimi ölsən, bu kişi sənin iyini
mən o sırixlıdan alajam!
Tatar Temir. Əmbə bir şərtlə! Bax, o dama dırmanıf bunların
hamısını söy. Hamısına “köpəyoğlu” de! Gəlməqarıya da “qıṣır
qancıx!”

Mamoy kişi içib, ayağa qalxır.

Mamoy kişi. Ayə, a Firiq, bəri gəl sən də. Nə deyir orda sana
Tatar Temir? Ə, işə baxın, sərxaşla dəli ağız-ağıza verif söhbət eller-
lər. Nə deyir, ə, Tatar Temir sana?

Dəli Firiq. Bu köpəkoğlu mən köpəkoğluna deyir kin, sin
köpəyoğlanlarını söyüm. Gəlməqarı sən bilərsənmi kimsən?

Gəlməqarı. Kiməm, ə?

Dəli Firiq. Qıṣır qancıx!

Mamoy kişi. A Firiq, ölüsi dəlisən sən.

Gəlməqarı. Yuxudamı görmüsən bunun ölməyini? “Hə” de,
qadan alem...

Dəli Firiq ağlaya-ağlaya tələsik Mamoy kişisinin ayaqları altına yıxılır.

Dəli Firiq. Yox! Yox! Yox! Qurban olom, görmə məni
yuxunda, ayəxlərinin altında öləm! Qələt elədim, pox yedim söy-
düm sizi! Yuxuda görmüyüfsən məni, Mamoy kişi, görmüyüfsən!
Ölməy istəmerəm, bu il görmə məni yuxunda, gələn il, irəlidən
gələn il görərsən! Qoy bu kişi Tatar Temirin sırixlısim geyem, bir kişi
canım üşüməsin, bir kişi isti olsun mana, a Mamoy kişi!

Mamoy kişi. Ayə, kiri, a başıbatmış! Görməmişəm səni
yuxuda!

Dəli Firiq. Görməyən gözlərinə qurban olum.

Mamoy kişi. Yaxşı, di yaxşı, kiri. A Kəlləmanqoy! O çomağını
bəri, mana veriyənən. Ay qız, Qaraqaytan, mənim çomağımı gətir.

Çomağını dayısına verir.

Qaraqaytan. Nə qayrırsan, a dayı, olmuya...

Mamoy kişi. Az, sürük, gəni burdan! A Kəlləmanqoy, çomax-
larımızı dəyişəymi?

Kəlləmanqoy. Ə, mən özümə yeni çomağ qayirajeydim,
əldən gedif tamam, səninki tamam yenidi, alınça ağacindandı...

Mamoy kişi. Sana yaxşılıx elləməy istəyirəm, mal, qoyun
dalınnan düşən adamsan. Mən eləjə yateram burda. Dəyişərsənmi?

Kəlləmanqoy. Dəliyəmmi dəyişməyim? Ver çomağını, görüm.

Mamoy kişi. Əlini də mana ver. Şərti şumda kəsək: söz danı-
şıxdan keçər, dəyişdiy çomaxlarımı, hay? Eləmi?

Kəlləmanqoy. Bə nədi? Adam Mamoydan da xeyir görər-
miş, Allahın işinə bax bir. Deyən Mamoy yuxuda özünü dəli görүf.
Belə saz çomağı verif, mənim andira qalmışımı... İşə bax bir.

Mamoy kişi. Qaraqaytan, a bala, al bu çomağı! Tutsana! Əlinmi
quruyuf?

Qaraqaytan. A dayı, o saz çomağı niyə verdin? Qapıda hər-
dən ilan zad olor. Bunnan heç miği da öldürməy olmaz.

Mamoy kişi. A bajıqızı, apar bu çomağı, arxa salıynan, suda
saxla, tut. Beşə kimi say yovaş-yovaş... Saya bilərsənmi? Bəlkə üç
deymə!

Qaraqaytan. Mızix qoyma, niyə sayammıram?

Mamoy kişi. Say, a qız. Bax belə: bir, iki, üç, dörd, beş! Soram
çomağı bəri gətir.

Qaraqaytan çomağı götürüb, çəpərin o tərəfinə keçir, onu arxin
içində suda tutur. Beşə kimi ağır-agır sayır.

Qaraqaytan. Bir. İki. Üç. Dörd. Beş!

Mamoy kişi. Di gətir çomağı buriya. Yeyin ol.

Qaraqaytan. Qaldırammiram, a dayı, ağırlaşdı yaman! Güjüm
çatmer!

Mamoy kişi. Həmlə gəl, ölüfsənmi orda? Yeyin olsan!

Qaraqaytan “həmlə gəlib” arxdan çomağı çıxarıır və sinəsinə sıxıb geri
qayıdır. Qızın tutduğu çomağ xalis qızıldandır. Hamı heyrət içində qalıb.

Mamoy çomağı alıb dişləyir.

Mamoy kişi. Şükür, düz çıxdı yuxum, xalis çervon qızılıldı.
Ən aşağı yeddi kilo gələr.

Qaraqaytan. Yuxularına canım qurban, a dayı...

Kəlləmanqoy. Qaytar mənim çomağımı!!!

Mamoy kişi. Ay zirt, köpəkoğlu! Bu sənin dılğır çomağındımı? Qızıldanıydımı sənin çomağın? Sürük! Dəyişdik. Hamı gördü. Notarius da burdadi.

Kəlləmanqoy qəşş edib yixılır. Ürəyi gedir.

Notarius. Feldşer Kamal, deyən Kəlləmanqoy čezdi.

Tatar Temir. Ona zoğal arağı lazımdır... Çezifmi, a Kamal?

Feldşer Kamal yixılanın nəbzini yoxlayır.

Feldşer Kamal. Çezmiyif, elejə ürəyijigaz gedif. Şok deyirlər buna. Mənim feldşer olmağima baxmayın, həkim kimi şeyəm. Bu saat naşatır verəjəm, həmişəki Kəlləmanqoy olajax. Bekara şeydi, keçəjey.

Gəlməqarı. Keçəjəy, ya keçinəjəy?

Feldşer Kamal. O ana dur, az! Sana bu saat tumanının üst-dən bir sulfazin iynəsi vurram, üç gün sümüklərin inildər, bağırabağıra durarsan.

Tatar Temir. A Mamoy, mana Əliqulu, başıxmırlı bir şampan şüşəsi zoğal arağı verib, yeddi yüz kubik daş qaldırdıf, qoy mən varem gedem.

Mamoy kişi. Ayə, səbrin olsun, gözləsənə! O arax andıra qalmışı soram içərsən, dana...

Tatar Temir. Mən gederəm.

Mamoy kişi. Dayan! Sana vacib sözüm var, bəri gəl. Ə, a notarius, səndə bizə qoşul, gəliynən.

Notarius. Xeyir ola, a qağa? Olmuya...

Mamoy kişi. Olmuya! Guyam biler nə deyəjəm. Pah sizin dədəninizin goruna. Ayə mən Mamoy ola-ola bu gejəki yuxuma kimi bilmerdim bunu. Allaha and olsun.

Tatar Temir. Burax məni, qoy varım, Əliqulunun zəhrimarını hortdadəm!

Mamoy kişi. A Temir, gəl səninnən bir xeyirli iş tutax, saziş bağlayax. Üstündə nə qədər pul var?

Notarius. Ə, milləti güldürmə... Hi-hi...

Tatar Temir. Mən köpəyoğlunda pul nə gəzer? Çadırkıda bir Allah bəndəsi varmı kin, mənim əlimdə, ya civimdə pul görsün?

Feldşer Kamal Kəlləmanqoyu özünə gətirir.

Feldşer Kamal. A Mamoy kişi, mən Kəlləmanqoyu apəram öyünə. Mana sözün?

Mamoy kişi. Nə söz, a ciyəri yanmış? Hamınıza sözüm var. Dövlət əhəmiyyətli söz. Bəlkə də dünya əhəmiyyətli... Burdajıgaz olun. Çox qarmaqarışış, əmbə doğru yuxu görük Mamoy...

Kəlləmanqoy. O uca, o yüksəkdə duran Tanrı sənin canını alsin, öyünü söksün! Dəbbələdin mənim çervon çomağımı, belimi qırın. Ayə, insafın, mərifətin olsun, o çomağın haçasını sada kəsif mana versən? İnsaf dinin, imanın yarısı döyülmü, ayə?

Mamoy kişi. Mənim qızıl çomağımın haçası notariusundu. Kəsif ona bağışlayajağam. Söz vermişəm. Elə döyülmü, ə?

Notarius. Bə nədi, çıxdan danışmışıx! Mamoy kişiyələ bizim qohumluğumuz da var. Əmioğlu, mamaoğlu, xalaoğlu, dayıoğlu kiminiy. Başın üçün, Kəlləmanqoy.

Kəlləmanqoy. Öz başın üçün. Yazajam!

Feldşer Kamal. Hariya?

Kəlləmanqoy. Hariya lazımdı oriya. Lap narodnı kontrola.

Gəlməqarı. Boy, boy, boy, bu çobanın SSRİ-nin dağılmağın-dan xavarı yoxmuş. Mamoy, mən qalem, ya gedem?

Mamoy kişi. Biriniz də burdan uzaxlaşmayın. Gözlüyüñ. Tatar Temirnən, Notariusnan qısaca gapım var.

Notarius. Desənə, dərdiñ, sənin ağrını alem! Çomaxdan mana doğrudanmı haçasını pay kəsəjəysən?

Mamoy kişi. Bə nədi? Mənim sözüm sözdü. Bizim nəsildə yalançı, faqqı olmuyuf.

Notarius. Bilerəm, qohum döyülmü? Dərdini alem sənin, beləjə dərdini...

Mamoy kişi. Qırıldatma, ayə! Üstündə kağız varmı?

Notarius. Bə nədi? Pafkiyda.

Mamoy kişi. Möhür üstündədimi?

Notarius. Bə nədi? O da pafkiyda.

Mamoy kişi. A Temir, a tatar balası, a kil munda, deyirsən pulun yoxdu, eləmi?

Tatar Temir. Ə, qoy gedem Əliqulu verən araşı içəm. İçim yaner.

Mamoy kişi. Dayan bir, dana, yovaş! İyirmi beş min dollar isteyirsənmi? Beləjə nəqd, qara meşin partfelinjiyəz içində? Hay?

Tatar Temir. Salamat qalın, mən getdim. Elə biler mən dəli Firiqəm!

Gəlməqarı. Mən qalem, ya gedem?

Notarius. Kiri, az, gömörsənmi Mamoy kişi danişer? Boy...

Mamoy kişi. Ə, ə Temir, yekə adamsan, mənim sənnən zarafatımmı var? Birdən ikiyə olmuya mən səni sarılmışam, bekara söz danışmışam?

Tatar Temir. Ə, di onda sözünü de, dana, nə uzadərsən?

Mamoy kişi. Ayə, canın üçün, bu Mamoyun heykal başı haqqı, qara meşin partfelin içində iyirmi beş min manat dollar!

Feldşer Kamal. Ə, həncəri iyirmi beş manat dollar? Manit dollar?

Mamoy kişi. Karıxdım, canın üçün, çasdım. Manıtsız-zadsız, təmizcə dollar! İyirmi beş min dollar. İsteyirsənmi?

Tatar Temir. Bə nədi, o pulu Dəli Firiq də isteyər. Kim istəməz?

Mamoy kişi. Onda əlini mana ver, bir-birimizin əlini sixax erkək kimin. O pul, indən belə sən, a tatar balası, yüz il yaşasan da sənin arğını görər. İçəndə yesəydin, əlli ilini irahat görərdi o qədər pul-para.

Tatar Temir. Vallah, düz-əməlli bir şey qanmeram, a Mamoy. Açıx danişsana.

Mamoy kişi. A qız!

Qaraqaytan. Nədi, a dayı?

Mamoy kişi. O qızıl çomağı, bir də gödək müşarı bəri gətir.

Kəlləmanqoy. Kəsmə mənim çomağımı, yandırma, yara vurma qəlbimə, faşist!

Notarius. Sənin çomaxların özündədi. Biri əlində, biri də... Ə, mən bunu səna hüquqşunas kimi deyirəm, müqəddəs qanunlarımıza uyğun şəkildə.

Kəlləmanqoy yenə də feldşer Kamalın qucağına yixılır.

Dəli Firiq sanki özünə yer tapa bilmir.

Dəli Firiq. Darıxdım, darixeram mən! Ürəyim çat verəjəy indijə. Mən nə qayırem? A sizə qurban olum, dəlisi belə darıxan məmləkətdə ağıllı həncəri ayəx üstə dura biler? Niyə hamı yixilmer yerə? Eh, sizə qurban olom, mən nə danişeram? Elə bildim podpolkovnik

Bəhməzovun səsi gəldi yenə. Şükür, gənidi... Bəlkə yatem? A mamam
sana qurban, Mamoy kişi, sənin beşiyində uzanıf, əyax uzatmax olarmı?

Mamoy kişi. Olar. Əmbə, a gədə, bitin yoxdu kin?

Dəli Firiq. Bu il hələ əmələ gəlməyif. Kişi düzələr, basar
canımı.

Mamoy kişi. Onda uzan.

Dəli Firiq. A Qaraqaytan, bəlkə əyaxlarımı yuyasan?
Qaraqaytan. Sürük, ə, dəli əyağımı yuyəjəm mən?

Dəli Firiq beşiyə uzanır.

Notarius. Nağayrax, a Mamoy? Hay, dərdiş?

Mamoy kişi. Sən bir sənəd, dokument yazıynan indi. Yazıynan
kin, bu köpəkoğlu Tatar Temir, mən köpəkoğlu Mamoya...

Notarius. Ə, hüquqi sənəddə “köpəkoğlu” sözü? Dərdiş...

Mamoy kişi. Ə mən belə deyirəm, sən bildiyin təkin yaz, dana,
a köpəkoğlu!

Tatar Temir. Ə, mən köpəkoğlu sən köpəkoğluna nə?

Mamoy kişi. Yazıynan kin, bunun mana düz iyirmi beşcə min
Amerika dolları borcu var. Yüzlük kağızlarıynan. Kağız pula nə
deyirlər?

Notarius. Əskinaz.

Mamoy kişi. Bax, o jiğazdan. Yaz.

Tatar Temir. Sən deyəsən bu gejə yuxuda özünü dəoi görüsən!

Mamoy kişi. Mamoy kişinin beşiyində dəli heç yata da bilməz!

Dəli Firiq. Yata bilmerəm, yatammıram!

Mamoy kişi. Gördünmə? Yaz, notarius, yaz, yaz, əlin, qələmin
var olsun.

Tatar Temir. Ə, yazersan, yaz, əmbə, a Mamoy, mənim bu işdə
qazanajağım nə olajax?

Notarius kağızı yazıb qurtarır.

Notarius. Qol çək, imza qoy biriya, a Temir, sən də buriya,
dərdiş.

Kağız imzalanıb, möhürlənən kimi, Mamoy onu cibinə soxur.

Mamoy kişi. Var ol, a tatar balası, yaxşıca qazandıx. Adama iyirmicə beş min dollar. Gördünmü, namərdiliy eləmədim, qardaş malı kimi yarı böldüm o əmanəti. İstəsəydim, hamısını mənimsiyərdim.

Tatar Temir. Nəyi, a sənə qurban olum? Bir de, mən də bilem, dana!

Mamoy kişi. Ə, beləjə dayın köpəkoğlu ölməyibmiş o mühabibədə. Avropada yaşayırmış. Hansı ölkədə yaşıdığını yuxumda yaxşı görəmmədim, əmbə varlı ölkədi, özü də bizim dildə danışmerlər. Yalan niyə danışem? Danışixlarından heç şey qanmadım.

Tatar Temir. Dayım doğrudanmı gəler? Gəlsə nəyi var mana gərək döyük, hamısını sana halal ellərəm, təki gəlsin, üzünü görəm, yetimliyin daşını atem!

Mamoy kişi. Gəler, dayın, eləmi gəler! Sağ əlində də qara meşin partfel. Canın üçün! İçində də əlli jə min dollar. Əmbə, Temir, bir əmbə var vallah, heç bilmerəm, canın üçün, həncəri deyim...

Tatar Temir. Nədi, ayə, sözünü de, üzmə ürəyimi!

Mamoy kişi. A Temir, yetimliyin daşını ikijə, üçcə dəqiqəlik atajaxsan.

Tatar Temir. Niyə, a Mamoy?

Mamoy kişi. Dayın köpəkoğlu gələn kimi ölüjəy.

Tatar Temir. Niyə, a kişi, niyə a Tanrı? Niyə, a millət? Belə şeymi olar?

Mamoy kişi. Qürbətdə başıbatmış çox xislət çəkif. Əmbə ürəyini sixma!

Tatar Temir. Nədi, sana qurban olom, nədi, tez de!

Mamoy kişi. Dayın köpəyoğlu ölməydən qavax şeir deyəjəy!

Tatar Temir. Salım o şeirə!

Fərhad müəllim. Kimin şerini, a Mamoy? Nədən idi şeir?

Mamoy kişi. Vallah, Fərhad müəllim, yuxum orda şəhərin mərkəzindəydi, səs-küy, həngamə, eşidə bilmədim yaxşıca.

Gəlməqarı. Mən qalem, yoxsa varif gedem?

Mamoy kişi. Burda dur, az, sana da xeyir verəjəm. (*Mamoy kişi mişarla qızıl çomağın haçasını kəsib notarius verir.*) Al, dolan!

Kəlləmanqoy. Belin qırılsın, Mamoy, qırdın belimi! Tatar balasının da malını mənimsdədin, şərik çıxdın! Qansız! Ə, a qıvlasız, tatarlarla bizim damarlarımızda bir qan axer!

Kəlləmanqoyun yenə də ürəyi gedir. Feldşer Kamal cibindən naşatır çıxarr. Çobanı boğa-boğa iylədir.

Fərhad müəllim. Vallah, düz yaşamırıx bu dünyada. Nəsə oluf bizi, oluf...

Gəlməqarı. Bəlkə göz dəyif, a Fərhad müəllim?

Fərhad müəllim. Nə göz, ay qarı? Bu bir bələdi, azardı, ağır sürən xəstəlikdi, hamımız, bütün millət qızdırma içində od tutuf yaner.

Feldşer Kamal. Diaqnozu bilseydim, dərmənini verərdim, iynə vurardım. Mənim feldşer olmağımı baxmayın, hekim kimi şeyəm. Əmbə bilmerəm millətin harasına iynə vurorlar! Hi-hi-hi...

Fərhad müəllim. Eh, hər şeyi məzəyə qoyursunuz. Belə olmaz... Al bu rəsmi, Mamoy sənin beiyi, Qaraqaytanı çəkmişəm.

Qaraqaytan. Əlin var olsun, Fərhad müəllim!

Mamoy kişi. Yaradıf, dana, yaradıf... Öyün də bir hissəsi var. Qaraqaytan da yaxşıcadı, burda tamam yetmiş qızdı... Ə, gərəy bunu ərə getmiş görəm, başıbatmış... A Fərhad müəllim, heç, qəti işsiz dura bilmərsən, maşallah...

Gəlməqarı. Onun öyü də, qapısı da, navesi də kənddə birincidi.

Feldşer Kamal. Öyündə apteckası da var.

Kəlləmanqoy. Qoyun-quzusu da səhmandadı.

Notarius. "Azadlıq" qəzetiinin bütün nömrələrini yiğif...

Dəli Firiq. Yatammeram!!!

Mamoy kişi. Yatma, dana, a dəli dılğır!

Gəlməqarı. Mən qalem, ya varif gedem?

Mamoy kişi. Qal! Hamınız qalın və eşidin! Mamoy kişi bu gejə ömrünün ən vacib, onu həncəri deirlər... taleyüklü yuxusunu görüb!

Kəlləmanqoy. Öləjəysənmi, a Mamoy?

Mamoy kişi. Onu, o günü görməyəjəysən. Mamoy ölməyə-jəy! Birdən, beqafildən ölsə də Mamoy yuxuları əbədi yaşıyajax!

Feldşer Kamal. Bəri bax, mən iki xəstənin qırığına pensil-lin vurmaliyam, qızdırma içində yaterlər. Sözünü de, məqsədini aç, Mamoy...

Gəlməqarı. Təpitmə qoymax, süysündən büzdümə kimi kürəydə küp gəzdirməy sənin iynələrindən min kərə yaxşıdı.

Fərhad müəllim. Mamoy, mənim də vacib işim var, yuxunu de, gedəy biz... Milli Məclisə məktub yazmalıyam. Dərslikləri pul-suz alammırıx...

Mamoy kişi. Yaxşı. Onda, Fərhad müəllim, gəl, bax burda dayan. Beləjə... Sən yuxuda gördüyüüm qara libaslı, başı şlyapalı o kişi ol...

Fərhad müəllim. Kimiydi kin o?
Mamoy kişi. Mən nə bilem? Eləjə qara libaslı, kəlləsinə şlyapa
qoymuş bir kimsə.

Gəlməqarı. Allah bəndəsi.
Mamoy kişi. Kiri! İfrit! Onlar Allah tanımerlər!
Fərhad müəllim. Əyşi, sən yuxunu daniş. Adı zədi variydimi
o adamin?

Mamoy kişi. Olmamış olmaz, əmbə mana demədilər. Eləjə
özüm qandım kin o, qara libaslı adam çox böyük bir vəzifə sahibidi.

Notarius. Olmuya prokuror? İrayon miqyasında...

Mamoy kişi. Bilmerəm, Allaha and olsun. Xüləs, qara libas
iyəsi. Sən də, Notarius, bəri gəl, burda dur, a Kamal, sən də burda-
jiğaz dəyan, qimildanmayın.

Gəlməqarı. Bə bunlar kimdi, ayə?

Mamoy kişi. Mələklər! Canınız üçün. İkisinin də sırtından,
bax burdan iki qanad çıxmışdı. Beləjə... Açılanda bu boyda olordu,
bax! Əlim çatmer...

Gəlməqarı. A qıvlasız, feldşernən notariusda qanadmı olar?
Kuşdumu notarius? Olmuya feldşer kuşdu?

Mamoy kişi. Az, a məmələri qanqal ifritə, bunlar yox! Yuxuda
gördüklərim! Bunlar səki onlardı, dana, asma onlardı.

Gəlməqarı. Nə deyirəm, ayə, qoy olsunlar. Əmbə mən bu yaşa
yetmişəm, notariusu deyəmmərəm, qanadlı feldşer görməmişəm.

Kəlləmanqoy. Mamoy, sənin ananı...

Mamoy kişi. Kəlləmanqoy, sən buriya gəl. Bax, burda diz-
əl ol, iməyliyən çaga təkin qal bu iki mələyin arasında.

Kəlləmanqoy. Məndəmi huriyəm?

Mamoy kişi. Yox, sən qoyunsan. Qaşqasında ağ xal olan qara qoç.
Kəlləmanqoy. A köpəyoğlu, çobandan da qoyunmu olar?

Mamoy kişi. Onda sən gəliynən, a Firiq, sən oluyunan qara qoç.
Dəli Firiq. Mə... mə... mə! Qanfet verəjəysənmi qoç olsam?
Kəlləmanqoy. A dəli, qoyun da qanfetmi yeyər?

Dəli Firiq. Hay? A Mamoy kişi?

Mamoy kişi. A qız, buna bir qanfet veriynən, otlasın.

Qaraqaytan Firiqə konfet verir.

Qaraqaytan. Al, a fağır, a bədbaxt. Ye...

Mamoy kişi. A Gelməqarı, sən də bəri gəl. Bax, burda dayan. Əlindəki payanı yuxarı, başının üstünə qaldır, guya qılınca. Bax, bu paya, yox bu qılınca sən bu Dəli Firiqin, yəni qara qoçun başını vurajaxsan.

Gelməqarı. Ə, payadan da qılinc olar? Bəlkə bunu gümüşdən qayırasan?

Mamoy kişi. Az, o paya təmiz qılınca olajax, səbr eylə. İndi qaldır payanı qılinc təkin. Hə qaldır!

Fərhad müəllim. Mamoy kişi, sözünü xülsət eylə, kino, teatr açma burda, iş adamıyıx.

Mamoy kişi. Oldu. Xüləs, cəllad bir qılinc vuruf bu qaşqasında ağ xal olan qoçun başını bədəninlən ayırdı. Baş yerə düşüf yerlə hərlənən kimi, bax, bu mələk, Feldşer Kamal onu ehmalca götürür bir sininin üstünə qoydu. Uxarı qaldırdı, öz başının üstündə tutdu. Sinini mələklər, yəni notariusla feldşer biri bir yandan, o biri də bir yandan tutuf, baxdılar Fərhad müəllimə, yəni o qara libaslı adama. O yekə vəzifə sahibi olan adam da ağız açıf, yovaş-yovaş dedi: – Aparın bu qoç kəlləsini Çadırkı kəndinə, bizi indi yuxusunda seyr edən köpəyoğlu Mamoyun qapısına, qoun çəpər payasına sancılmış təkərin üstünə. Soram da köksünü ötürüf əlavə ellədi: Bizi indi yuxusunda görən, məni indi yuxusunda eşidən o Mamoy köpəyoğlu bilsin kin, bu qoç başı bir gün mələyəjəy! O mələyən gün, Bisütün qayası əyax açıf yeriyəjəy, gəlif keçəjəy Çadırkı kəndinin üstündən, onu yerlə yeksan eləyəjəy. Çadırının üstündən keçif, bütün dünyani, yer üzünü tarimar, şil-küt elliyəjəy, qoyajax o ana. Aparın! – dedi. Gedin! – dedi. Ləngiməyin! – dedi.

Fərhad müəllim. Gəlerlər, ayə... doğrudan gəlerlər!

Kəlləmanqoy. Boy, aman Allah, o nədi ə? Ə, yalandı, irəyon teatrinin artisləridi, Mamoy öyrədif...

Feldşer Kamal. Ə, irəyon teatrinin artistlərində qanadmı olar? Qanadmı aça bilər rəyon artisti?

Kəlləmanqoy. Yaman işə saldı bu Mamoy bizi! Yatma, dana, yatma indən belə mənim qoyunlarım cəhənnəm, yuxularının dün-yanın axırına da çıxersan!

Musiqi səslənir. Gelməqarı dizi üstə düşüb, ağlamağa başlayır, dua deyir.

Və səhnəyə iki mələk daxil olur. Əllərində sini, sininin üstündə qaşqasında ağ xal olan qara qoç başı. Sinini təkərin üstünə qoyurlar.

Tatar Temir. Bu nədi, az, nədi, Gəlməqarı?
Gəlməqarı. Qansız, vijdansız Mamoyun yuxusu, nə olajax?
Notarius. Kiriyin, deyən doğruçu mələklərdi.
Feldşer Kamal. Mən inanmeram, Ə, həkim kimin şeyəm,
feldşer olsam da, bunlar quqluya oxşorlar.
Tatar Temir. Mən də inanmiram. Bir dəyanın...

Tatar Temir cibindən balaca şüşə çıxarıb, bir-iki qurtum araq içir.
Sonra yaxınlaşış bir mələyin qanadına toxunur.

I mələk. Ne troqay, mat tvoysi!
Notarius. Ə, bu deyəsən söyünc söyüdü.
Kəlləmanqoy. Ə, a mələk! Mərifətli danış, musurman kəndinə gəlifsən!
Feldşer Kamal. A Temir, bəridəki mələk deyən bundan qanaxlı mələyə oxşor. Bir onu yoxla...

O biri mələyə ehtiyatla toxunur.

II mələk. Qom şou pedər suxtə!
Tatar Temir. Bə bu nə dedi, a Fərhad müəllim?
Fərhad müəllim. Nə bilim? Bizim dildə danışmerlar, ha...
Əmbə birinci urusca söyüdü deyəsən.
Feldşer Kamal. Əskərliydə mən də çox “mat tvoysi” demişəm.
Kəlləmanqoy. Köpəyoğlu Mamoyun yuxusuna abırı, qanaxlı, ailə tərbiyəsi görmüş mələklər də girmer!

Mələklər səhnədən gedirlər.

Gəlməqarı. Ayə, ayə, varif gederlər deyən...
Notarius. Getdilər... Pah, dədənin goruna, uçdular...
Qaraqaytan. A dayı, sağdakı mələk soldakından yaxı uçor...
Yumşax.
Tatar Temir. Düzdü, uruscax söyən mələk elə biliynən tələser.
Yorğa gedemer...
Kəlləmanqoy. Qara gora girəsən, a Mamoy! Ə, vətənini, milətini, insanları sevən adam da belə yuxumu görər? A millət, gəlin indən belə qoymuyax bunu yatmağa!

N o t a r i u s. İxtiyarınız yoxdur. Azərbaycan Respublikasının konstitusiyasında elə bir maddə yoxdur kin, ona əsasən Mamoy yatmasın. Belə bir beynəlxalq sənəd də yoxdur.

K e l l e m a n q o y. Cibində mənim qızıl çomağımın haçası duror, onunçun yoxdu o maddə...

M a m o y k i ş i. Olajağa çarə yoxdu. Qurtardı. Bu qoç başı mələ-yən kimi, Bisütün qayası əyax açıf kəndimizi, sonra bütün dünyani əyaxlıyajax. Allah keçənlərinizə irəhmət eləsin. Allahın işidi.

F e r h a d m ü ə l l i m. Ayə, bə Allah qurban olduğum, dünyanın axırını bizim kənddən niyə başlayır? Yox, a kişilər, belə olmaz, mal kimin dəyanıf dünyananın axırını gözləməy olmaz. Bir iş görmək gərəydi.

N o t a r i u s. Nə iş görmək olar?

K e l l e m a n q o y. Bu qansız köpəkoğlunun yuxuları qarşısında biz acizik.

Q a r a q a y t a n. Eh, dayım nağayırsın, dünyanan bütün bələləri onsuz da bizdən başlamermi? Yuxu neyləsin, yuxu görən neyləsin?

G e l m e q a r ı. A Mamoy, bir bəri gəl.

Gəlməqarı və Mamoy kişi kənara çəkilirlər.

M a m o y k i ş i. Nədi, az, a ifritə? A kökü-soyu bilinməyən moxluq.

G e l m e q a r ı. Qadan alem, özüm də bilmerəm hardanam, kiməm, adımı da siz qoyufsuz. Yazix, fağır adamam, dünyənin də sonu gəler...

M a m o y k i ş i. Nə istəyirsin, az?

G e l m e q a r ı. Deyirəm, a Mamoy, dünyənin sonuna kimi sada, adam təkin yaşayım. Təzə öy tikdirem, Bisütün qayası gələndə, yaxşı döyüll, onun ayaxlarının altına ucuq daxma yox, təzə evim düşsün...

M a m o y k i ş i. Sən nə danışersən, az? Nə daxma, nə təzə öy?

G e l m e q a r ı. Deyirdin bu payanı qızla döndərməy... Pensiyamı iki ildi alammıram, uşaxlar unuduf, təkcə qalmışam...

M a m o y k i ş i. Uşaxlar... Uşaxlarının da kimdən olduğunu bilmərsən, başıbatmış.

G e l m e q a r ı. Niyə bilmerəm? Sənin kimin Allah bəndəsindən.

M a m o y k i ş i. Qızıl payamı istəyirsin? A Qaraqaytan, a bajı-qızı, bir bəri gəl görüm.

Qaraqaytan. Nədi, a dayı?

Mamoy kişi. Bu ifritə sana payanı nejə göstərerdi, sən damda, öyün üstündə duranda?

Qaraqaytan. Bax payanı əlində tutuf belə eləyirdi, aşağıdan yuxarı, yəni bunu sizin...

Mamoy kişi. Dalınıza soxajam, eləmi?

Gəlməqarı. Ayə, zarafat ellerdim, başın üçün.

Mamoy kişi. Öz başı üçün.

Gəlməqarı. Keç günahimdan, qələtdi eləmişəm...

Mamoy kişi. Az, bu payanın qızılıla dönməyini istəyirsənmi?

Yuxuda görmüşəm sənin bu payanı, başın üçün, bu əziz canın üçün.

Gəlməqarı. Öyxələrinin altında ölüm, a Mamoy, qızıl paya istəyirəm, sənin qızıl çomağın kimin qızıldan paya. Üçcə kili mana yetər.

Mamoy kişi. Yaxşı, ağlama! Apar bu payanı, get öyünə. Bunnan bizə göstərdiyini özünə elo. Əlli dörd kəro. Əlli beş sayanda paya xalis qızılıla dönəjəy. Get.

Gəlməqarı. Doğrudanmı? Sana canım qurban olsun, a Mamoy!

Gəlməqarı tələsik aradan çıxır.

Qaraqaytan. A dayı, sən nağayrdın? Yazix döyülmü qarı?

Mamoy kişi. Onun yazix canını Allah alsın. Görəm bir də sana, mənim bajım qızına həncəri paya göstərer... A Kəlləmanqoy!

Kəlləmanqoy. Nədi, a mürvətsiz?

Mamoy kişi. Ayə, deyirəm bu il də quraxlıq keçər. Dağlara qar düşmüyüf...

Kəlləmanqoy. Onu doğru söylüyürsən, köpəkoğlu...

Səs. Temir! Temir! Temir!

Tatar Temir. Məni səsləyən kimi görəsən? Hay!

Səs. Temir, ay Temir! Temir!

Tatar Temir. Ayə, bu kimdi görən? Hay! Burdayam!

Mamoy kişi. Dayın köpəkoğludu. Gəler. Dokument cibimdədi, ha! İmza qoyufsən! Gəler dayın, əlində də qara meşin partfel.

Təngnəfəs Temirin dayısı peyda olur. Yerdə oturub, ağır nəfəs ala-alə portfeli irəli uzadır.

Dayı. Temir hansınızsız, a balalar?

Tatar Temir. Mənəm, a dayı, sana qurban olom!
Dayı. Mən sana qurban olom, a bala. Tut bu partfeli, içində amanat var, sənində! Halal olsun, gözlərinə qurban olsun dayın!

Temir portfeli götürən kimi dayı yerə sərilir.

Tatar Temir. Mamoy, belin qırılsın, öldümü dayım? Öldümü?
Mamoy kişi. Belə ölməməliydi, başınız üçün. Ayə, feldşer Kamal, bir bax öldümü o qərib oğlu qərib, o qurbət qurbanı?
Feldşer Kamal. Yox. Lap zəif olsa da nəbzı var hələ...
Mamoy kişi. Bə nədi? Şeir deyif, soram qıraqını qatlamalıydı.

Temirin dayısı azacıq dikəlir.

Dayı.

Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qurbət ellər,
Ölməyə vətən yaxşı.

Dayı tırtap olub ölürlər.

Mamoy kişi. Bax indi çəzdi. Bilerdim axı şeir deməlidi. Bizim millət şeir demüyif ölməmi heç?

Tatar Temir. A Mamoy, tut bu qara meşin portfeli. Başına dəysin. Hamısı sənin. A qıvlasız, a imansız, mana arabir arax pulu verərsən, ya arağın özünü. Bir də bu kişi kimi ölməsəm, mana bir baldun alarsan, mən sırixlımı Dəli Firiqə verəjəm. Sevilmişdim, a millət, deyirdim bəlkə bunun yuxusunun sonu düz gəlmədi, dayım ölmədi. Deyirdim bəlkə atar Tatar Temir yetimliyin daşını. Bu yüksədən azad olar. Dayımın meyidi yük oldu mana... Aparem, basdirem, bu qurbət yaralısını. Ayə, məni də dayım ölen kimin ölen görəm-məzdinmi! Belin qırılsın, Mamoy.

Mamoy kişi. Ayə, yuxusu hamını tutan Mamoyu, tatar qarğısı tutmaz... Apar. Allah rəhmət eləsin o kişiyə.

Həm rəhmət deyir. Tatar Temir dayısını qucağına alıb aparır.
Onlar yox olan kimi Mamoy kişi əsnəməyə başlayır.

Kəlləmanqoy. Bə biz indi nə qayırax?
Notarius. Nə qayırajeyix? Oturuf gözləyək...
Feldşer Kamal. Görək qara qoçun başı nə deyir.
Qaraqaytan. Nə zaman deyir... Dayımın yuxusuna bax bir.
Gör bir...

Fərhad müəllim. Ə, oturuf gözləməymi olar? Bir iş görəy, dana.
Notarius. Olajaxa nə çarə? Gəl, böyrümdə əyləş, a Fərhad müəllim.

Mamoy kişi. Doğru sözdü. Olajağa çarə yoxdu. A Qaraqaytan, mana su veriyən yateram. Yuxum gəldi yaman...

Qaraqaytan. Barjom suyun burdadı, a dayı, beşiyinin başında. Gəl, uzan, verem içiyən. Ay dayı, bə siymiyojəysənmi?

Mamoy kişi. Yox. Suyumu ver, yatem.

Beşiyə girən dayısına su verir. Fərhad müəllim evin arxasına keçib, tələsik, əlində külüng geri dönür.

Fərhad müəllim. Ə, qalxin, oturuf dünyənin axırını gözləməyin. Bu Mamoyun yuxusu düz çıxer. Qalxin, gedəy!

Feldşer Kamal. Hariya qalxax, hariyə gedəy? Allahdan şikayətəmi? Hara? Kima?

Fərhad müəllim. Yaxşı, oturun, başınız batsın sizin! Şirin müəlliməni Kürdən tapsalar, mana xəbər, ismariş göndərin.

Mamoy kişi. Hariya gedərsən, a Fərhad müəllim?

Fərhad müəllim. Bisütun qyasını yarmağa! Sökməyə! Daşçınpıqla döndərməyə! O olmayıandan sonra kəndin üstünə həncəri gələ bilər? Dünyanın da qayğısına qalmax gərəkdir.

Mamoy kişi. Get, a Fərhad müəllim, əlin var olsun. Bəlkə də bir şey çıxdı. Dünyənin işini bilmək olmaz.

Fərhad müəllim. Nahaq bekara oturuf dünyənin sonunu gözləyirsən!

Fərhad müəllim külüngü çıynınə aşırıb, qətiyyət ilə Bisütun qayasını yarmağa gedir. Uzaqdan Gəlməqarının qışqırığı gəlir.

Dəli Firiq. O niyə elə bağırer? Olmuya Bəhməzovun səsini eşidif?

Notarius. Ölmüşü bəlkə gürzə çalıf?

Kəlləmanqoy. Mamoyun işləridi! Qariya nəsə dedi daldeyda.
Öləsi adamsan!

Feldşer Kamal. O niyə elə çığır, a Mamoy? Bəlkə gedif
tibbi yardım göstərem ona? Feldşer olsam da, həkim kimi şeyəm.

Mamoy kişi. Heç hara getmə. Başıbatmış Gəlməqarı paya-
sından qızıl qayırır. Əvvəm qarı. Eh, sən gör bir, gör bir tamah nə
qayırır adam adlanan məxluqnan. Az, a it qızı, a qanmaz, oriya girif
çixmaqnan bir şey qızılı dönsöyüdü, Azərbaycanda bu saat yüzlər-
nən xalis qızıldan adamlar varıydı! Üstümü basdır, az...

İşıqlar yavaş-yavaş sönür. Gəlməqarı qışqırır.

I hissənin sonu.

İKİNCİ HİSSƏ

Yenə həmin səhnə. Mamoy xorna çəkə-çəkə beşikdə uyuyur.
Qaraqaytan dayısını yırğalayır. Kəlləmanqoy, Dəli Firiq, Notarius,

Feldşer Kamal yerdən oturub, qoç başına baxa-baxa dünyyanın
axırını gözləyirlər. Kənardan iki səs gəlir. Biri Fərhad müəllimin
Bisütun qayasına vurduğu külüngün səsi, o biri də Gəlməqarının
paya ilə özündən çıxardığı səslər.

Dəli Firiq. Ayə, görən mən dəliyəm, yoxsa siz?
Kəlləmanqoy. Kiri, əə, sana şapalax tutuzdurram, olan-qalan
ağlın da başından çıxar!

Feldşer Kamal. Ayə, ayə, Fərhad müəllim özünü işə saldı,
fağır. O yekəlikdə sal qayanı uçurmaxmı olar?

Notarius. Bir yandan Şirin müəllimənin Kürdə axması, bəri-
dən də bu qaya. Onu buldozerlərnən də söküf qurtarmax olmaz.

Dəli Firiq. Bəlkə gedəy yardımçı durax kişiyə?

Kəlləmanqoy. Dəli kin, dəli...

Feldşer Kamal. Hərə bir cür dəlidi bu kənddə, başınız üçün.
Mən feldşer olsam da, bunu sizə həkim kimi deyirəm.

Kəlləmanqoy. Kənd nədi? Ötən həftə Bakıya getmişdim,
orda da hər kəs bir cür dəlidir.

Dəli Firiq. Dəli nə külünglə qaya yarmax istəyəndi, nə də
dalına soxuf çıxarmaqla payanı qızılı döndərməy istəyən.

Kəlləmanqoy. Bə dəli kimdi, a Firiq?

Dəli Firiq. Qulağına səs gələn.

Notarius. Həncəri səs, ayə?

Dəli Firiq. Belə, dana... Ottux yerdə olanda, ya əyax üstə duranda beyqafildən qulağına ya ölmüş ananın mehriban səsi, ya da kin, gorbagor dədənin bağlırtısı gələr. Sabah gələr, gün kəllədə olanda gələr, qaralanda gələr. Deyirlər, deyirlər... Yorulmurlar, ustalmlər. Eləjə u... u... u...

Kəlləmanqoy. Səni cijinnən bavanmı dəli ellədilər?

Dəli Firiq. Onlar da, əmbə mana ən çox gələn Bəhməzovun səsidi.

Notarius. Keçmiş milis reisiniñmi, ayə? O ki iyirmi ildi burda işləmir!

Dəli Firiq. Səsi qalif. Səsi burdadi.

Feldşer Kamal. Düz deyir, səsnən başlaner dəliliy. Buna tibb elmində şizofreniya deyirlər. Bilerəm, feldşer olsam da, həkim kimi seyəm. A Firiq, nə deyir sana Bəhməzov?

Notarius. Bəhməzovun səsi, ayə...

Kəlləmanqoy. Desən, a gədə, birdən onun səsi mənim də qulağıma gəldi, cavabı hazır olsun, dana, dilimdə.

Notarius. Nə deyir, ə, Bəhməzov yanmış?

Dəli Firiq. Deyir: sizin hamınızı, bütün kəndin uşağını-qojasını, arvadınızı-kıçisini tutuf dama basajam, birinci də səni, Dəli Firiq! Anazı ağladajam, körpələrinizi yetim qoyajam! Səsi belə gələr!

Feldşer Kamal səs eşidib kənara baxır.

Feldşer Kamal. Bu da gəler, ə... Eləmi gəler! Canım, a saldat, gözüm, a saldat! Gəler Qaraqaytanın qulağına bir məhəbbət səsi təkin.

Dəli Firiq. Az, Qaraqaytan, müştuluğumu bir qənfet ver!

Qaraqaytan. Nədi, a başıbatmış.

Dəli Firiq. Əsgər qağamız gəler. Səs təkin yumul, söz təkin ağır!

Notarius. Vallah bu dəli döyüll, gör nə gözəl deyir: səs təkin yumul, söz təkin ağır... Az, əsgərin qabağına çıx, Qaraqaytan, gədə vətənin keşiyində duran balalardandı.

Kəlləmanqoy. Əmbə, biz burdan qalxıf gedəsi döyüllüy! Din-məz oturuf qara qoçun başına, qaşqasındakı ağ xala baxaşeyix.

Feldşer Kamal. Görəy dünyanın axırı həncəri gəler. Bu kəsilmiş baş görəy həncəri mələyir.

Notarius. Çixıyan, az, sevgili əsgərinin qarşısına, qənşərində ol.

Qaraqaytan. Özü gəlsin mənim qənşərimə. Ottuğum yerdən dəbərdi yoxdu. Əmbə bəlkə burdan varif gedəsiz? Dünyanın axırı öz xarabanzda olmuyajaxmı?

Kəlləmanqoy. Mən burdan tərpənən döyülməm.

Notarius. Mən də. Sana baxan, eşidən olmuyajax bizlərdən.

Feldşer Kamal. Mən feldşer olsam da, həkim kimin şeyəm. Dünyanın axırı gəlsə, dünya vətəndaşlarına tibbi yardım göstərməliyəm.

Dəli Firiq. Mən də bu elin, bu obanın dəlisiyəm. Millət harda, mən də orda!

Qaraqaytan. Əmbə bəri qanrilmayın, mən əsgərlə gap elə-yəndə. Qanrlısa, utanaram. Səmimi, həzin gap alınmaz.

Kəlləmanqoy. İşində ol, az, dayın ölüən günü görəy!

Dəli Firiq. A sizə canım qurban olsun, qoyun başı qoyunsuz həncəri mələyə bilər?

Notarius. Ə, arxaya baxma, kəlləyə bax...

Həzin musiqi sədaları altında əsgər gəlir.

Əsgər. Salam-məleyküm, a canım-gözüm, sözüm-sazım Qaraqaytan xanım!

Qaraqaytan. Ələykəssalam, a hörmətli əsgər.

Əsgər. Xoş gördük.

Qaraqaytan. Xoş günün olsun. Cəbhədə vəziyyət nejədi?

Əsgər. Sakitlik, əmin-amanlıxdı, a Qaraqaytan xanım. Arabir bekara atışma olor. Birinci onlar aterlar, əmbə biz, cavab atəşiyələ onları susdururux.

Qaraqaytan. Arxam, kürəyim əsgər, atəşkəs davam edirmi?

Əsgər. Eləmi davam eder, eləmi...

Qaraqaytan. Bileriy, radiodan eşideriy. Həncərisən, ayə?

Əsgər. Yaman yorğunam, sevgili insan, gələjəy evladlarının məsuliyyətli, mehriban anası, su gətir, əyaxlarımı yü.

Qaraqaytan. Yanını yerə qoy, bu saat su gətirem.

Əsgər əyləşir. Qız evdən aftafa, ləyən getirir.

Əsgərin çəkmələrini çıxarıb, ayaqlarını yumaga başlayır.

Əsgər. Oxəng! Barmaxlarımın arasını, sevgilim... Dünyənin ən gözəl neməti budu, burdadı...

Qaraqaytan. Sevgili əsgər, atəşkəs çoxmu davam edəjəy?

Əsgər. Problemi, hər halda sülh yoluyla həll etmək yaxşıdır, əmbə düşmən məcbur eləsə bizi... Barmaxlarımın arasını! Oxəng!

Qaraqaytan. Canına çoxdandı su dəymer, deyən. Orda hamam yoxdumu?

Əsgər. Bizim kamandır bizə öz balaları təkin baxer. Hər həftə bir kərə hamam günü olor. O nə səsdi Bisütun yönən gələn?

Qaraqaytan. Fərhad müəllimi. Külünglə Bisütunu uçuror kin, dünyanın axırı gələndə, qaya əyax açıf kəndi əyaxlaması.

Əsgər. Bə o bağıran qadın kimdi?

Qaraqaytan. Gəlməqarı arvaddı. Çəpər payasından qızıl paya qayırır. Dayım məsləhət verif.

Əsgər. Nejə, az?

Qaraqaytan. Qulağını bəri tut, deyim...

Əsgər. Ağlım kəsmer... Yox, o üsulla ağaç qızılı dönə bilməz. Qızıl qayırmağın daha əməlli yolları var.

Qaraqaytan. Nədi o elə?

Əsgər. Rüşvət. Bə bu qoç başı nədi, bunlar niyə onun qənşərində oturuflar?

Qaraqaytan. Bu qoç başı mələyəndə dünyanın axırı gələjəy. Oturuf gözləyirlər.

Əsgər. Nə səfəh millətdi, ayə, bu! Oturuf gözləməy?

Qaraqaytan. Bə nə qayırsınlar yazıxlar?

Əsgər. Nejə yəni nə? Əyağa qalxsınlar, qollarını çırmayıf, ya Bakıya, ya Sumqayıta qaçsınlar! Oturuf gözləməkmi olar? Oxəng!

Qaraqaytan. Bəsdi. Qoy əyaxlarını quruluyum. Yaman kirliydi.

Əsgər. Cox sağ ol, əlin var olsun, Qaraqaytan. Əsgərlilikdən qayıdan kimi səni qaçırajam. Soram Mamoy dayınınnan barişix eləyərik.

Qaraqaytan. Yaxşı. Pulumuz da, qızılımız da var. Tatar Temirin dayısından da əlli min dollar qaldı. Bakıda da öy allix.

Əsgər. Gələcəkdə uşaxları ali məktəbə də götürdürrüy. Bə nədi? Gedem. Hərbi hissədə olmalıyam axşama kimin.

Qaraqaytan. Yaxşı yol, mənim hörmətli və əziz namızadım. Yolun uğurlu olsun.

Əsgər. Salamat qal, həmişə əziz Qaraqaytan xanım. Bəlkə üzündən öpöm?

Qaraqaytan. Yox, qaçırandan soram öpərsən. Dayımın qapı-sında olmaz.

Əsgər. Düzdü. Bax buna görə mən səni lap çox istəyirəm. Bizim bu el-abanın, qarlı dağların, ceyranlı düzlərin mentalitetini qorudüğün üçün. Var ol.

Qaraqaytan. Yolun urvatlı olsun!

Əsgər gedir. Qaraqaytan onun dalınca su atır. Əsgər yox olan kimi, Mamoy kişi əsəbi halda yuxudan oyanır.

Mamoy kişi. Gözləməzdəm! Qəti gözləməzdəm! Siz bir hörmətsizliyə, həttam namərdliyə baxın! Qonşuluxda belə işmi olar, a sizə qurban olom? Deməy olar bir yerdə böyümüşüy, duz-çörək kəsmişiy!

Qaraqaytan. A dayı, kimdən gileyənlərisən?

Feldşer Kamal. Yuxuda nə gördün, kimi gördün?

Mamoy kişi. Fərhad müəllimi. Fərhad müəllimi!

Kəlləmanqoy. Olmuya qayadan aşif?

Notarius. Yox, ə, külüngünün səsi gəler!

Kəlləmanqoy. Olmuya Şirin müəlliməni tapıflar Kürdən?

Mamoy kişi. Yox, əyşi...

Kəlləmanqoy. Bə onda yuxuda nə görüfsən? Kişiyyə niyə mızix qoyursan?

Qaraqaytan. Nə oluf, a dayı, qurbanın olom, desən, millət niyarandı...

Mamoy kişi. Nə olajax, a bala? Fərhad müəllim coğrafiya müəllimi ola-ola, qırx ilin qonşusu ola-ola bu vaxta qədər mana deməyif kin, Volqa çayı axıf Xəzər dənizinə tökürlər! Yuxuda gördüm!

Kəlləmanqoy. Bilif nağayrajeydin, a köpəkoğlu? Öləsən səni...

Feldşer Kamal. Bilmədiyimiz şey nə çoxdu bu dünyada. Azdımı? Mən, məsələn, feldşer, yəni həkim kimi bir şey ola-ola təzə dərmənlərin çoxunun adını bilmerəm.

Qaraqaytan. A dayı, həncəri gördün yuxuda Volqanın Xəzərə töküldüyünü?

Mamoy kişi. Gördüm, bə nədi? Gördüm axer, axer, axer... Boylum Xəzərə tökürlər.

Kəlləmanqoy. Nə olsun?

Mamoy kişi. Demək min illərdi axer, axer, min illər də axajax, axajax...

Notarius. A Mamoy, nə olsun? Yuxuda Tatar Temirlə arax içmiyifsənki?

Mamoy kişi. Ə nə küt, qanmaz adamlarsız? Min illərlə dəyişməyən şey elə indən belə də dəyişməyəjəy, dana! Dəyişməyən şey axır döyülmü? Dünyanın axırı elə dünya özü döyülmü? A Firiq!

Dəli Firiq. Nədi, Mamoy kişi, canım sənə qurban!

Mamoy kişi. A Firiq, bir mana diqqətlə bax. Yaxşıca bax, yaxşıca!

Dəli Firiq. Baxteram, nədi kin? Nə olsun?

Mamoy kişi. Kimi görorsən?

Dəli Firiq. Mamoy kişini!

Mamoy kişi. Ayə, diqqətlə bax, gözlərimin içində!

Dəli Firiq. Gördüm! Vallah görörəm, görörəm!

Kəlləmanqoy. Nə görorsən, ayə?

Dəli Firiq. Mitinq!

Kəlləmanqoy. Kimlər var orda?

Feldşer Kamal. Həkimlər varmı?

Dəli Firiq. Minlərlə, milyonlarla adam! Hamısı da bağırır!

Notarius. Nə çığırırlar?

Dəli Firiq. Maaş! Pensiya! Qarabağ! Azadlıq!

Notarius. A Mamoy, olmuya yuxuda azadlıq görüsən?

Mamoy kişi. Ə, o heç mənim də yuxuma girməz!

Gəlməqarının qışkırığı lap zilə qalxır.

Qaraqaytan. A dayı, bu ifritə deyən ölüjəy.

Feldşer Kamal. Qan apara bilər onu. Bəlkə gedif ona tibbi yardım göstərem? Feldşer olsam da həkim kimi şeyəm.

Notarius. Mən də varım, ölüm aktı bağlayım. İntihar yazajam. Bə nə?

Qaraqaytan. Heç hariya varmayın. Özü gəler...

Musiqi çalınır. Ayaqlarını aralı qoya-qoya Gəlməqarı daxil olur.

İrəli uzatdığı əllərində par-par parıldayan qızıl paya.

Gəlməqarı. Yuxularına qurban olom, özünə qurban olom, a Mamoy! Çox sağ ol! Payam qızılıla döndü! Sən dediyin təkin elədim!

Mamoy kişi. Az, mən nə səni, nə sənin payanı, nə də sənin sallax dalını yuxuda görməmişəm! Allaha and olsun! Görməmişəm!

Gəlməqarı. Ayə, bə onda bu söyünd payası həncəri qızla döndü?
Ə, kiri, milləti sarıma. Çox sağ ol, ölənə kimi sənin qulunam!

Mamoy kişi. Az, bu sənin öz halal zəhmətindi!

Notarius. Öz halal alın tərinnən...

Feldşer Kamal. Alın nədi, ə? Özgə yerin möcüzəsi bu...
Az, a Gəlməqarı, oriya çox əziyyət düşüf, tamam yaradı yəqin,
gedəy baxem. Feldşer olsam da, həkim kimi şeyəm.

Gəlməqarı. Göstərmərəm! Ora yara olsa da mənimdi! Təzə
öyümdü. Meyvə ağaclarıdı cərgə-cərgə, bol bostandı, maşın da ala-
jam! Buna, bu qızıl payama qurban olom. İndinin qızıllarından döyük,
xalis Niqalay çervonudu, bir tut bunu, çomaxdan çoxmu yumuldu?

Qaraqaytan. O ana tut, az, hardan çıxdığını bilmerəm! O ana
tut! Boy...

Gəlməqarı. Yumuşam, əmim-dayım sana qurban. A Dəli Fırıq,
qadan mana gəlsin, evin döşəməsində bunun bir az tozu qalif...

Dəli Fırıq. Toz da qaldırıfsanmı, az!

Gəlməqarı. Bə nədi? Bax, o tozu yiğif, satif, sana bir qarobqa
qənfət alajam. Bir enşik! Bakıdan! Bəlkə elə Evlaxın özündən! Bu
paya qızila dönməsəydi, mən də sənin təkin dəli olajaxdım.

Kəlləmanqoy. Sənin dalın bizim başımızdan dərrakəli çıxdı.

Mamoy kişi. A millət, göydə Tanrı, yerdə siz: mən yuxumda
bu arvadın nə özünü, nə də sinədəftər, zərgər dalını görməmişəm!

Dəli Fırıq ilan çalmış kimi qəflətən qışqırıb, ora-bura qaçır,
gizlənməyə yer axtarır, gah ona, gah da buna sığınır.

Dəli Fırıq. Gəldi! Gəldi! Qoymuyun, gizlənin! Yaman gəlif!
Vallah gəlif!

Mamoy kişi. Ayə, sakit ol, heç kəs yoxdu burda! A Kamal,
feldşersən, buna bir iynə vur, sakitləşsin, kirisin dəli köpəkoğlu!

Feldşer Kamal. Yəqin Bəhməzovun səsi gəler qulaqlarına.
Mən nağayırm? Belə vəziyyətdə bilmerəm nə iynəsi vurmax, hansı
dərməndən vermək lazımdır. Həkim kimi şey olsam da, feldşerəm.

Notarius. Vallah, o Bəhməzov pis adam döyüldü.

Dəli Fırıq. Tutajıx! Dama basajax hamınız! Kənddə bir adam
qoymuyajax!!! Qadınları qadın koloniyasına, usaxları piriyyuta! Kişiəri
də zirzəmiyo! Məni də dəlixanaya! Elə də deyir, eşidirsizmi? Eşidir-

sizmi, ayə? Baş üstə, yoldaş rəis, baş üstə! Bəli, hamısı burdadı. Var, var, qızıl da var, Amerika pulu da. Bir qızıl çomax Mamoy kişidə, bir qızıl paya da Gəlməqarı arvadda! Bəli, Fərhad müəllimin başı xarab oluf, Bisütun qayasını yarer külünglə. Xeyir, bel götürmüyüs! Şirin müəllime də qoşuluf... qoşuluf Kürə qaçif! Mənmi? Həncəri hansı Kür? Ana Kür, dəli Kür! Bəli, içər, yaman içər Tatar Temir! Onu da tutuf bas dama, alkaşdı, hamını tut, əmbə mana dəymə, əyaxlarını yuyuf suyunu içərem, yoldaş rəis! Baş üstə, bu saat, burdadı! Ə, feldşer Kamal hardadı? Budu ha!

Dəli Firiq it kimi feldşer Kamalın ayağını dişləyib tutur. Mırıldayır.

Feldşer Kamal. Ə, burax, qancıx oğlu qancıx! Ayə, qoyma-yın, gəmirdi, tamam gəmirdi əyağımı!

Dəli Firiq. Bağısla, a Kamal, Bəhməzov əmr eder, gəmir-məliyəm əyağını topuğundan. Olmasa məni tutuf dəlixanaya salajax.

Mamoy kişi. Az, bunun təpəsinə bir qab su tök! Qaraqaytan!

Kəlləmanqoy. Bəlkə mən qulağının dibindən bir dənə həhliyim?

Qaraqaytan evdən su götürüb Dəli Firiqin başına tökür. Firiq özünə gelib, yorğun halda kənara çekilir. Feldşer Kamal çantasından spirit çıxarıb, yarasını təmizləyir. Sonra şprisin içində dərman alır.

Notarius. Nə qayırersan, a Kamal? Olmuya Firiqə iynə vurajxsan? Sakit oldu bu başı bələləi bəlbaxt.

Feldşer Kamal. Ona yox, ə, özümə vurdurajam! Dezinfeksiya. A qız!

Qaraqaytan. Nədi, Kamal dayı?

Feldşer Kamal. Az, gəl bu iynəni mənim yançixıma vur. Göstərjəm həncəri. Gəl.

Qaraqaytan. Yox, yox, a Kamal dayı, bacarmaram, o saat ürəyim gedər!

Feldşer Kamal. Ə... A Gəlməqarı, sənin bu sahədə təcrübən var. Tut bu şprisi, iynəni bax, buriya dürt...

Gəlməqarı. İçinəmi?

Feldşer Kamal. Yox, az, a qıldıxsız, buriya, umşax yerə! İynəni sox, boylum bura basif dərməni yerit!

Gəlməqarı. Onu bilerəm, bilerəm, məşədə ha böyüməmişiy.
Di dur, dərməni yeridem umşax yerə.

Feldşer Kamal. Əmbə ehmalca, lap yovaş-yovaş, birdən buraxma!

Gəlməqarı. Bu saat.

Feldşer Kamal. Bax, belə, afərin... Ə bu Gəlməqarı peşəkar tibb qarısıymış kin.

Gəlməqarı feldşer Kamala iynə vurur.

Mamoy kişi. Mən bu qəhrəmanlıq səhnəsini yuxumda da görə bilməzdim. Məğrur mənzərədi. Ələxsus feldşer yançixı...

Kəlləmanqoy. İt qızı elə bil ömrü boyu sestra işləyif, feldşerdi, gör bir nə ustalıqla, nejə urvatlı yerider dərməni. A Kamal, dalına gedən dərmannın adı nədi?

Feldşer Kamal. Adını unutmuşam. Quduزلوغون qarşını aler. İsraildən gəlib...

Kəlləmanqoy. İrkutsk şəhərindən taxta gətirif burda satan İsrayılmı göndərif?

Feldşer Kamal. Yox, ayə, a əvvam, ölkə İsraildən.

Mamoy kişi. Sənə nə deyim, a Fərhad müəllim! Bunu da, coğrafiya müəllimi ola-ola qonşuluxda bu zamana kimin mana demiyif. İndi o ölkənidəmi mən Mamoy yuxuda görməliydim? Ə, belə olmaz...

Notarius. Ə, kişinin adını çək, qulağını bur! Bir qulaq asın, Fərhad müəllim deyən coşuf, cezmi oluf!

Gəlməqarı. Doğrudan, boy başıma xeyir...

Fərhad müəllimin külüngü çıxaran səslər yeyinləşir,
sanki gücə, qüvvəyə minir.

Kəlləmanqoy. Olmuya aşırajax Bisütunu?

Feldşer Kamal. Ağlım kəsmer... Sağ ol, a Gəlməqarı, indən belə səni özümə köməkçi götürüf xəstə başına aparajam. Sağ ol, borclu borclunun sağlığını istəyər. Firiq səni də topuxdan gəmirsə, mən də sana payan yekəlikdə bir iynə vurajam kin, qudurmayasan.

Kəlləmanqoy. Az, Gəlməqarı, mənim də çəpərimdə bir, bax bu biləyim qalınlığında bir çinar payası var. Bəlkə onu da qızılı döndərəsən? Yarı-yarı bajı-qardaş kimi bölərik. Nə deyirsən?

Gəlməqarı. Öz çəpərimdəki payalara nə gəlif, o, ciqan? Mini var.
Mamoy kişi. Ayə, Notarius, bir saatına bax, gör neçədir?
Notarius. Üç tamamdı.
Gəlməqarı. Olar. Ajıyıram mən. Deyən yağış da yağajax,
ombbam sancer.

Mamoy kişi. Düz üçdümü, ya hələ qalif?
Notarius. Üçdü. Hələ iki dəqiqə beşə də işləyif.
Feldşer Kamal. A qəqəni, üçdən beşə həncəri işləyə bilər?
Dördə işləmiş olar.

Notarius. Mizix qoyma, dana, əlbətdə dördə işləyif!
Mamoy kişi. Bə bu niyə belə gejiker? Üçün yarısında burda
olmaliydi.

Qaraqaytan. Kim, a dayı? Kim, sana qurban olom?
Mamoy kişi. Tatar Temir.
Notarius. Danişmışam? Yoxsa işinmi var?
Feldşer Kamal. Olmuya yuxuda?
Mamoy kişi. Buriya gəlməliydi. Xəbər gətirməliydi. Ağlaya-
ağlaya.

Kəlləmanqoy. Mamoy! Yatma, dana! Ə bəsdi qırdın bu milləti
gördüyün yuxularla. Ə, sən Əzrayılsanmı, İnkir-Minkirsənmı? A dilgir,
biz də yatanda yuxu görürүү, biz də adamiyyix, əmbə yuxularımızla
qənim kəsilməmişiy bir Allah bəndəsinə. Mən, məsələn, ötən gejə
yuxumda ana nənəmi gördüm. Bir adam öldümü? Bir qoyunum
davardan itdimi? Bir quzum canavara tuş geldimi? Yox.

Gəlməqarı. Mən də yuxuda Mirbəşir Qamisovu görəndən
suram İkinci Dünyə müharibəsi qurtardı. Bir köpəkoğlu cezmədi.
Əmbə Mamoy da urvatlı, xeyirli yuxular görör hərdən.

Kəlləmanqoy. Yatma, qoy yaşayax! Qoy yaşayax, ay kişi!
Ağac əkək, bostan salax, qoyunlardan quzu götürək. Qatıx tutax! Öləsi
adamsan!

Feldşer Kamal. Vallah, bir yandan baxanda, Kəlləmanqoy
doğru söylüyür. Sənin yuxuların elə bil əl-qolumuzu bağlayıf. Eləjə
oturuf gözlöyirik kin, indi bu nə görəjəy, sabah nə görəjəy... Mənim
iki xəstəm qızdırma içində yater, onlara iynə vurmaz əvəzinə burda,
sənin qapında girlənerəm. Axı mən feldşer olsam da həkim kimi
seyəm.

Gəlməqarı. Niyə kin, indən belə məni şad-hürrəm yaşıdan Mamoyun yuxusu olmuyajaxxmı? Qadasın alem...

Mamoy kişi. Az, ərz elədim kin, mən sənin payanı, sənin dalını yuxuda görməmişəm!

Gəlməqarı. Canım da, payam da, da...

Kəlləmanqoy. Az kiri, kəs səsini! O ağlayan kimdi? Nə yaman hönkürör?

Mamoy kişi. Tatar Temirdi. Tatar Temir...

Kəlləmanqoy. Belin qırılsın, ojağın sönsün, Mamoy...

Mamoy kişi. Fərhad müəllimin beli qırıler, ə, Fərhad müəllimin...

Dəli Firiq yuxudan oyanır.

Dəli Firiq. Mən də yuxu gördüm! Mən də!

Qaraqaytan. Nə gördün, kimi gördün, a fağır?

Dəli Firiq. Gördüm atam var. Yol qıraqından ot biçer. Kərəntinin də ağızı işim-işim yaner... Gördüm anam var. Yol qıraqında oturuf. Gördüm mən varam. Çağayam. Anam məni əmizdirer...

Feldşer Kamal. Elə bu? Quduz köpək...

Dəli Firiq. Tatar Temir niyə elə ağlayır? Niyə göz yaşı başından tutuf, hönkürtü əyağından?

Ağlaya-ağlaya Tatar Temir gəlir. Yarışərxoş vəziyyətdə.

Mamoy kişi. Gəl, a bala, gəl, kaş gəlməyəydin!

Qaraqaytan. Nə oluf, a Tatar Temir, niyə bizim qapıya göz yaşı tökə-tökə gəlersən, niyə nalə çəkə-çəkə, hönkürə-hönkürə öz xarabana getmersən?

Tatar Temir. Şirin müəlliməni gətirerlər! Dili şirin, sözü şirin, özü şirin Şirin müəlliməni! Uşaxla uşax, böyüylə böyüyən Şirin müəlliməni! Bu kəndin bəzəyini, bu kəndin sönmüş qara gözlərini. Bu obanın kişədə çıxan günəşini, yayda yağan yağışını! Gözəlliyi Kamaz maşını altda şil-küt olmuş Şirin müəlliməni! Volqa maşınınında qəzaya uğrayıb, həlak olmuş bənöyşəmizi! Küre nahax qarğıdız, nahax söydük ana Kürü, nahax sözümüzzlə bulandırdız Kürün axar sularını, o toyunu, bu toyunu!

Mamoy kişi. Görmüşdüm. Bilerdim. O köpəkoğlu dələduzun
maşınınında qəzaya uğrayıflar. Yevlaxdan üç kilometr bəri...

Tatar Temir. Bəli. Yuxuda özünü ölü görəsən, özünü Kamaz
altda görəsən, Mamoy! Sən niyə Şirin müəlliməni Kürdə axan gördün?

Mamoy kişi. Mənim başıma daş düşsün!

Kəlləmanqoy. Gətirirlər, gəler Şirin müəllimə!

Feldşer Kamal. Gətirirlər, doğrudan...

Üstünə ağ mələfə çəkilmiş meyit getirirlər.
Ağın üzərinə al-qan ləkələri çıxıb. Ağlaşma başlanır.

Gəlməqarı.

A Şirin, ağlat məni,
Sinəmi dağlat məni,
Fələk yalan olubdu,
Qapımı bağlat mənim...

Qaraqaytan.

Əzizim bahar gəldi,
Çiçəyi, gülü gəldi,
Elin şirin bülbülü
Yollandan ölü gəldi...

Mamoy kişi. Di yaxşı, qurtarın! Qapı iti təkin ulamayın. Fərhad
müəllim eşidər. Dərd üstünə dərd qoymayın!

Kəlləmanqoy. Yaman yeyinlənif külüngün səsi. Zərbələr
artıf, ə... Sənin yuxu gözlərinə ağ gəlsin, qara gəlsin, kor olasan,
göröm, a Mamoy! Öldürdün Şirin müəlliməni də. A millət, bunun
yuxuları bu kənddən o dünyaya neçə adam aparıf? Buna biz nejə
dözürüy?

Feldşer Kamal. Elədir, doğru sözdü. Əmbə Mamoy kişi
Şirin müəlliməni axı Kürdə axıf gedən görmüşdü... Di gəl Şirin
müəllimə...

Notarius. "Volqa" maşınınında, "Kamaz" maşını altda həlak oldu.
Görən o dələduz də gəbərifmi?

Tatar Temir. Onu xəstəxanaya aparıflar. Yevlaxa. Əmbə dedilər əmələ gələn şey döylü. Salamat yer qalmayıf canında. Sümükləri tamam xırçım oluf. Ölər, durmaz köpəkoğlu. Bə siz “Kamaz” maşını nə bilerdiz? Eləmi maşındı? Tank! Onu bizim Qazan tatarları qayırerlar, zor maşındı.

Gəlməqar1. Eh, a Mamoy, bu kərə, bircə kərə yuxun düz çıxmadı. Kürdən tapılmadı Şirin...

Mamoy kişi. Az, mən bu rəhmətliyi bir kərə də yuxuda görməmişəm. Nə Kür apardığını görmüşəm, nə Yevlaxdan bəri qəzaya uğramağıni. Temirin xəbər gətirəjeyini görmüşəm yalnız.

Kəlləmanqoy. Ayə, həncəri? Şirin müəllimə Kürdə axıf deyən sən döyüldünmü?

Feldşer Kamal. Danma, Mamoy kişi, Kəlləmanqoy düz deyir. Görmüşdün, dana...

Mamoy kişi. Kürdə axdığını görməmişəm! Əmbə... qəzaya düşəcəyini, bir də Temirin ağlaya-ağlaya gələcəyini görmüşdüm. And olsun o gözə görünməzə. And olsun yuxularıma...

Kəlləmanqoy. Kafər, gör həncəri and içər!

Notarius. Mamoy kişi, qızıl çomağın haçası məndə olsa da, danammaram. O yuxunu sən görmüşdün, söyləmişdin bizə...

Mamoy kişi. Hansı yuxunu? Hansı yuxunu, ə!

Feldşer Kamal. Bu müsibəti. Bu fəlakəti!

Qaraqaytan. Görmüşdün dana, ay dayı, sana canım qurban...

Mamoy kişi. Müsibət! Fəlakət! Ayə, sizə nə fərqi var, mən köpəkoğlu bunu yuxuda görmüşəm, ya yox? Vallah, bajarsaydım, bu saat, mənim bu gor beiyimə uzanıf, yatıf, Şirin müəlliməni dirilən görərdim! Əmbə nejə? Həncəri? Mənimmi əlimdədi bu qara yuxular?

Dəli Firiq. Çıxdı! Çıxdı! Çıxdı!

Kəlləmanqoy. Nə çıxdı, ə, qoduğ? Bəhməzov? A Kamal, buna bir iynə vur yatsın.

Dəli Firiq. Mələfənin üstünə bir qan ləkəsi də çıxdı! Bax, burdan! İndijə! Özüm gördüm, bəyaxdan yoxuydu bu al ləke! Bəlkə Şirin müəllimə ölmüyüs, sağıdı? A Şirin müəllimə, a Şirin xala! Mənəm, qadan mana gəlsin, mənim, Dəli Firiq, ölmüyüsənsə dil-lən! Şirin müəllimə! Az, dillənsənə...

Feldşer Kamal. O ana dur, ayə, baxem...

Feldşer Kamal mələfəni qaldırıb baxır.

N o t a r i u s . N ö d i , a K a m a l ? N ö d i ?

F e l d ş e r K a m a l . A sizə qurban olom, mən feldşer olsam da, həkim təkin şeyəm, çox ölü görmüşəm, əmbə belə birdəfəliy, biryoluq ölen görməmişdim.

D ə l i F i r i q . Ayə, bə onda niyə bayaxdan bir-birinizi, Mamoyu gəmirə-gəmirə bağırsız? Niyə Allah rəhmət eləsin demersiz? Musurman döyülsüzmü? Niyə kəndin mollasını çağırırsız?

N o t a r i u s . Kəndin mollası gündüzlər benzakalonkada işləyir.

M a m o y k i ş i . Gördünümü? Düz deiblər: dəlidən doğru xəbər. Doğru gap elliyyir Dəli Firiq... Allah sana rəhmət eləsin, a Şirin müəllimə. Nahaq qoşuldun o qansız dılğıra. Onun dədəsi də dələduzun biriyydi. Nemsəylə dava başlananda arxin içində girif xoruz təkin bannerdi. Dəliliyə qoymuşdu özünü...

N o t a r i u s . Allah rəhmət eləsin. Olor, neyləmək olar? Bu dündəyada səhvi olmayan, günahı olmayan adam varmı heç? Yoxdu.

T a t a r T e m i r . Səhvsiz, günahsız eləjə Allahdı. Əmbə o da qoymadı mənim qərib dayım yaşasın vətəndə beş-on gün, Şirin müəllimə ölməsin...

K ə l l ə m a n q o y . Allah rəhmət eləsin sana, a Şirin xanım. Səni də, Mamoy, görəm lənətə gələsən! Sən törətdin bu müsibəti. Sən!

M a m o y k i ş i . Mənim başıma daş olsun, daş!

D ə l i F i r i q . A Kamal, bütün dəlilərmi mənim təkin ağlaya bilmerlər?

M a m o y k i ş i . Görməmişdim, görməmişdim mən bu qara yuxunu! Uydurmuşdum! And olsun Allaha, uydurmuşdum. Uydurmuşdum kin, Allaha, bir də Fərhad müəllimə ağır getməsin. Yaxşı, erkək adamdı, zəhmətkeşdi, oğuldu. Mən bir kərə də bax bu beşikdə yatıf, Şirin müəlliməni Kürdə axan görməmişəm. Əmbə onu, o dələduzun maşınınına minif getməyini görən oluf.

G ə l m ə q a r i . Boy, kim görüp?

M a m o y k i ş i . Dəli Firiq...

N o t a r i u s . Doğrudanmı, a Firiq?

K ə l l ə m a n q o y . Dillən, a dəli köpəkoğlu! Gördünümü?

D ə l i F i r i q . Gördüm.

G ə l m ə q a r i . Harda?

Q a r a q a y t a n . De, dana, üzmə ürəyimizi! Harda gördün?

D ə l i F i r i q . Yol qirağında.

Gəlməqarı. Nejə gördün, a başıbatmış, a başıbələli? Yol qırğında sən nə qayırerdin?

Kəlləmanqoy. Danış, Firiq, sana bir quzu verəjəm.

Dəli Firiq. Sənin quzun yoxdu. Sənin qoyunlarının qarnı kordu...

Feldşer Kamal. Ayə, mən sana iynə vurram xəstələnsən.

Dəli Firiq. Sən dərmənlərin adımı bilmərsən. Bekara feldsərsən.

Feldşer Kamal. Bekara olsam da, həkim kimin şeyəm.

Gəlməqarı. A Firiq, mən sana bir qab beçə balı verəjəm, danış.

Dəli Firiq. Sənin balın siqaret dader. Arıların tütlükdən yemləner.

Mamoy kişi. A millət, nə tutufsuz dəlinin yaxasından? Görüf, dana, görüs! Yol qırğında olanda görüs!

Dəli Firiq. Eləydi, elə... Yol qırğındaydım mən. Atam ot biçerdi yol qırğından ağızı parlayan kərəntiyələ, anam yol qırğında oturuf məni əmizdirerdi... Gördüm Şirin müəllimə əlində veş yol qırğına gəldi. Boylum sonra yol qırğıına o gəldi "Volqa"da. Şirin müəllimə maşına mindi. O dələduza qoşuluf getdi.

Kəlləmanqoy. Elə bumu, ə?

Dəli Firiq. Yox. Şirin müəllimə maşına minəndə mana bir qənfət verdi. Mən də anamın məməsini buraxıf yemək istəyəndə anam yox oldu, atam da gözə görünmədi daha.

Qaraqaytan. Nə qənfətiyi, a fağır?

Dəli Firiq. Şakalatdı. Şiriniydi yaman...

Notarius. Di yaxşı, indi nə qayıraq? Fərhəd müəllimə həncəri xəbər verəy, nejə danışax bunu?

Mamoy kişi. Fərhəd müəllimə bunu yox, mənim yuxumu deməliyik, yuxumu. Hökmən! Ancax mənim yuxumu. Hami bir adam kimin. Kışının qəlbini qırmaz olmaz. Niyə yara vurax qəlbinə, onsuza yaralıdı? Gerçək yarayla yaşamax çətindi, vallah, yalan yara yaxşıdı. Düzmü deyirəm?

Kəlləmanqoy. Ə, indi bu yaşda duruf yalanmı danışax?

Mamoy kişi. Bax, eşidin məni! Eşidin! Biriniz Fərhəd müəllim gələndə, bu fəlakəti seyr edəndə, mənim görmədiyim, əmbə o, inanlığı yuxudan kənara çıxsanız, özünüz də, əqrabanız da məndən inciməsin! Hamınıizi yuxuda ölmüş görəcəyəm! Allaha and vererəm! Birınızı Kürdə axan, birinizi maşın altında, biriniz yargandan aşan, birinizi vərəmdən qan qusa-qusa gobərən! And vererəm! Üzümü qıvlaya tutuf... Qıvla hardadı, səmti haraydı a Kamal?

Feldşer Kamal. Bizim öydən baxanda, bəri düşör.

Notarius. Xeyir, bəridədi qıvla, bax belə, qolxoz idarəsi manşırında.

Mamoy kişi. İşə bax, bir kərə də yuxuma qıvla girmiyif... Xüləs! And verəm qıvlaya, Fərhad müəllimə həqiqəti açsanız, hamınızı yuxuma salıf it xılı təkin gəbərdəjəm!

Kəlləmanqoym. Ayə, kiri, coşma! Biz də insan döyülüymü? Deməriy. Əmbə, Mamoy, sənin yuxuların millət üçün təhlükəlidi!

Feldşer Kamal. Səhiyyə nazirliyi xəbərdarlıq eder!

Uzaqdan gələn külüng səsi qəflətən kəsilir.

Dəli Firiq. Eşitdizmi? Qulaq asın!

Gəlməqarı. Yenə nədi, a ölmüş?

Notarius. A Kamal, bəri dur, diyən Firiqin yenə qulağına Bəhməzovun səsi gəler. Yenə gəmirəjəy səni.

Qaraqaytan. Bəhməzovdumu, a fağır?

Dəli Firiq. Yox, a qız... Eşitmərsiz? Fərhad müəllim daha külüng çalmer!

Gəlməqarı. Doğrudan... Səs gəlmer.

Feldşer Kamal. Bəlkə güjə düşüf, beyninə qan sızıf... Bəlkə gedem tibbi yardım göstərem?

Mamoy kişi. Qaraqaytan, öyün üstünə dırman, Bisütuna sarı bax, gör bir nə var, nə yox?

Qaraqaytan evin damına çıxıb, uzağa baxır.

Qaraqaytan. Fərhad müəllim bəri gəler, a dayı... əmbə özü yoxdu...

Mamoy kişi. Həncəri bəri gəler, əmbə özü yoxdu?

Qaraqaytan. Bisütun qayası yoxdu!

Kəlləmanqoym. Sənin saldatın ölsün, nejə yenə Bisütun yoxdu?

Notarius. Bir yaxşı bax, elə şeymi olar? O yekəlikdə qaya. Min illərlə durmuş möhtəşəm bir... A belimiz qırılsın, olmuya Fərhad müəllim...

Feldşer Kamal. Qayani uçuruf? Belə şeymi olar?

Gəlməqarı. Niyə olmor? Niyə olmor? İnadçı oğuldu Fərhad! Zəhmətkeş!

Qaraqaytan. Yoxdu, yoxdu Bisütun. Fərhad müəllim də gəler.
Bizim öyün qənşərindədi.

Mamoy kişi. Ayə, a köpəkuşağı, yuxularımı unutmayın, ha!
Hamınızı! Ananızı ağladaram! Şirin müəlliməni Kürdən çıxarıflar!
Unutmayın!

Fərhad müəllim gelir. Böyründə külüng. Əllərində tutduğu bir iri
qaya parçasını ortada yerə qoyur.

Fərhad müəllim. Bu da Bisütundan qalan son qaya parçası.
Qoy yadigar dursun. İndən belə qorxmayıñ! Qaya yoxdu. Olmayan
şey kəndin üstünə gəlməz.

Gəlməqarı. Ayə, əllərin var olsun...

Fərhad müəllim. Qaraqaytan, mana bir içim su ver. Əmbə
artezan olsun, Kür suyu istəmerəm...

Tələsik su gətirir.

Qaraqaytan. Buyur, a Fərhad müəllim. Quyu suyudu...

Fərhad müəllim. Doğrudanmı?

Qaraqaytan. Yox, bizim qapıda quyu yoxdu... Kür, Kür suyudu.

Fərhad müəllim. Zərəl yoxdu, a qız, ürəyini sıxma. Eh, yane-
ram! Yarımı məndən alıf məni yandıran su! İndi özün söndür yan-
ğımı! Allah, sən də məni bağışla, Bisütunu, o gözəlliyi uçurduğum
üçün! Bəndələrinin uğrunda gördüm mən bu işi.

Mamoy kişi. Nuş olsun, nuş olsun. A Fərhad müəllim...

Fərhad müəllim. Nədi, ə? Bir mana deyin, neçin bikefsiz?
Olmuya dəryada gəminiz batıf? Niyə sevinmersiz gəlişimə? İndi qoy
bu qara qoçun kəlləsi mələsin! Sevinin, dana!

Gəlməqarı. Of, of, of... Mən yandım, a millət! A Fərhad müəl-
lim, belin qırılsın, bir oriya bax!

Fərhad müəllim. O nədi? Kimdi? Üstündə qan ləkələri də var.

Dəli Firiq. Ləkənin biri yenijə çıxdı, bəyax.

Fərhad müəllim. Kimin meyididi? Olmuya...

Gəlməqarı. Özüdü!

Şirin, Şirin, quzu Şirin,
Yaram dərin, yaner dərin,
Diz döy, yan, yan, bizim ellər,
Ağrı desin bizim ellər!

Qaraqaytan. Özüdü, Şirin müəllimədi! Ağla, a Fərhad müəllim, ağla boşalt dolu sinəni!

Notarius. Ağla, a uşaxlarımıza coğrafiya keçən Məcnun!

Fərhad müəllim. Hardan götirdilər? Hardan çıxardılar bunu?

Mamoy kişi. Kürdən. Hardan gətirəjəydirər? Tapıflar, dana!

Fərhad müəllim. Kürün harasından, a Kamal?

Feldşer Kamal. Deyən Poylu körpüsünün altından.

Kəlləmanqoy. Yox, o, Kəsəmən yönündə, aralıxdan. Qurudaymış!

Fərhad müəllim. Doğrudanmı? A Notarius!

Notarius. Ə, bunlar aləmi qatıldılar, başıbatmışlar. Ayə, gedif Tovuz inzibati rayon ərazisinə çıxılmış. Qoylar kəndi tərəfə.

Fərhad müəllim. A sana qurban olom, Qoylar kəndini heç Kür görörmü? Kənd harda Kür harda! A Firiq, sən dəlisən, sən sözün düzünü deyərsən! Harda tapılıf Şirin müəllimə?

Dəli Firiq. Deyəjəm! Mən düzünü deyəjəm!

Mamoy kişi. Yuxu! Dəlixana!

Fərhad müəllim. De, a Firiq, qorxma!

Dəli Firiq. Nədi, kimdən qorxajam? Mingəçevir dənizindən! Niyə yalan danışem?

Fərhad müəllim. Ah, sizi... Mana niyə yalan söylüyürsüz, ə? Uşağammı mən? Dünyamı görməmişəm? Kürdən çıxan meyidmi görməmişəm? Mələfənin üstü tamam qandı. Kürdən meyid belə çıxmer, a başınıza dönəm... Kür qurban olduğum axıtdığı qanı özü də yürü. Bu yer qəzası, maşın qurbanına oxşor... A Mamoy, bın mən-dən sorunç: A Fərhad müəllim, a başıbatmış, sən burda niyə dayanıf durmusan?

Mamoy kişi. Həncəri, ayə, qanmadım, o heykəl başın üçün.

Fərhad müəllim. Ə, beləjə deyirəm, mən ölesi ola-ola, niyə diriyəm burda? A sizə qurban olom, burda da insan oğlu dirimi olar!

Külüngünü belindən çıxarıır.

Gəlməqarı. Nə qayırsan, ayə, a oğul, əl saxla! Yovaş, həyatdı, dana!

Fərhad müəllim. O ana dur, qoja qancıx!

Külüngü başı üstünə qaldırır, klassik faciə tərzində.

Mamoy kişi. Döyan! Dur! Səni o Allaha and vererəm! Əl saxla!
Fərhad müəllim. Nədi, a evimi yixan?
Mamoy kişi. Dayan! Əyilif, qoy qanstuxunu düzəldem. Belə
getmə, müəllimsən...
Fərhad müəllim. Salamat qalın! Bir iş görün, bekara dur-
mayın, başıbatmışlar!

Fərhad müəllim özünü külünglə vurub öldürür.

Notarius. Bu da bir məhəbbət əfsanəsi...
Mamoy kişi. A feldşer Kamal, bir gör ölübmü fağır?
Feldşer Kamal. Eləmi ölüf... Kaş mən də beləjə, kişi təkin olə
biləydim. Əmbə məni öysürəy öldürəjəy. Dədəm də ondan getdi...
Kəlləmanqoy. Ayə, bu nədi? Elə bil günəş yanıf sönör!

İşıqlar oynasır. Qorxulu musiqi səslənir. Araba təkəri hərlənməyə başlayır.
Hamı qorxudan yerə sərilir. Təşviş. Qoç başı bir neçə dəfə məleyib, susur.
Ancaq hər şey öz qaydasına düşür.

Tatar Temir. Ə, bu nə idi? Ayə, mən tamam ayıldım, elə
yaxşıca xumarıydım kin?

Notarius. Nə oldu, a Mamoy? Bə dünyanın axırı?
Feldşer Kamal. Bu Bisütun qəyası gəlif kəndi əyaxlamalıydı
axı? Niyə gəlmədi?

Mamoy kişi. Çünkü yoxdu! Yoxdu Bisütun qayası! Olmayan
şey həncəri gəlsin kəndin üstünə? Uçurdu, södü Bisütunu Fərhad
müəllim!

Kəlləmanqoy. Allah sənə rəhmət elləsin, a Fərhad müəllim!
İyirmi heyvan kəsəjəm sənin üçünə, yeddinə, bir də qırxına. Lap otuz
heyvan!

Mamoy kişi. Az, a Qaraqaytan, öydən ağ gətir, o köhnəni,
sal Fərhad müəllimin üstünə. Açıq qalmasın iyidin meyidi...

Qaraqaytan. İndi, a dayı. Kaş bu səhnə sənin yuxun oloydu,
a dayı.

Mamoy kişi. Yox a bala, bu yuxu döyük... Əmbə kim biler,
bəlkə də yuxudu.

Qaraqaytan mələfə gətirib meyitin üstünə salır.

Mamoy kişi. Di yaxşı, indi aparın bunları. İkisini də. Verin doğmalarına. Mən də varif bir qınnax yatem. Yoruldum yaman. Görəm yuxuda nə var, nə yox? Orda kim salamatdı, kim ölüf...

Kəlləmanqoy. Mamoy!!!

Mamoy kişi. Sən Öl, nə səni, nə də sənin qoyunlarını görməyəcəm! İndi yuxuda yalnız cijimi görmək istəyirəm. Anamı... Yol qirağında. Dəli Firiq təkin...

Fərhad müəllimlə Şirin müəlliminin meyitlərinə yaxınlaşır hamı.

İşıqlar sönür, yenidən yanır. Mamoy kişi beşiyində uzanıb.

Mamoy kişi. Əshədu ənla ilahə illəllah, Əshədu ənnə Muhəmmədən rəsulullah, Əshədu ənnə Əliyyən vəliyullah...

Qaraqaytan. A dayı, qadan alem, o oxuduğun nədi?

Mamoy kişi. Kəlmeyi-Şəhadət.

Qaraqaytan. Olmuya sən də...

Mamoy kişi. Yox, az, mən öz ajalımla ölen köpəyoğlu döyülməm. Bunu hər ehtimala qarşı deyirəm. Üstümü basdır...

Qaraqaytan. Yuxun şirin olsun.

Qız dayısının üstünü rahatlayıb oturur. Beşiyi yırğalamağa başlayır.

Gedənlər qayıdırılar.

Kəlləmanqoy. Bu cəllad yenə də yatdım, a Qaraqaytan, a qız?

Qaraqaytan. Mamoy yater. Dayım yater. Nədi kin? Niyə öz xarabانızda otura bilmərsiz, elə burdajığaz hərlənersiz sabahdan-axşama kimin?

Kəlləmanqoy. Heç, az... Əmbə... A Kamal, bir bəri gəl.

Feldşer Kamal. Nədi, a Kəlləmanqoy?

Kəlləmanqoy. Ə, bu qansız, bu vicdansız çoxmu belə yatajax? Yatıf bizi qıra-qıra? Görörsənmi yuxularının hamısı çin çıxer, düz olor. Kələm əkmə qurd düşəjəy, filankəsin qızını oğluna alma – ölü doğajax, boylum, qızını Bakıya buraxma – türkə qosuluf qaça-jax...

Feldşer Kamal. Mən də bu qıvlasızın yuxularının ucundan şanlı savadımı artrımadım, medinstituta girəmmədim, əlimizdə pul ola-ola. Feldşer qaldım eləjə. Əmbə nə olsun? Onsuz da feldşer olsam da hökim kimin şeyəm.

Kəlləmanqoy. Bə nədi? Sənin də əl-ayağını bağlayıf bu qıl-dıxsız köpəkoğlu. Odu bilersənmi... Ayə, a Notarius, a Tatar Temir, sən də Gəlməqarı, bir bəri gəlin görüm... Sən o anda duruynan, Dəli Firiq! Gözdə-qulaxda oluynan, Qaraqaytan bəri hərlənməsin.

Notarius. Nədi, a Kəlləmanqoy? Nə oluf yenə?

Gəlməqarı. Sözlü adama oxşor bu mülkədar Kəlləmanqoy? Nədi, nə sözün-gap var?

Kəlləmanqoy. Həncəri olmasın gap? Gap döyülmü bütün işlər, a imansız qarı? Bəri baxın, bir daş altda, bir daş üstə: Mamoy bu yuxudan qalxmamalıdı. Vallah-sumuvallah, adam köpəkoğlu gələcəyi, olacağı bilməyəndə insan təkin yaşaya biler, bir iş göre biler! Bunun yuxuları baxtmızı da, əyaxlarımızı da bağlıyif, istədiyimiz təkin oturuf-dura da bilmeriy.

Tatar Temir. Niyə kin, arağ olanda mən Temir otura da bile-rəm, ottux yerdən duroram da. Arax hariya getdi mən də onun dalın-nan gederəm, o məndən yüyürəndə mən də yeyinləyirəm. Canınız üçün.

Feldşer Kamal. O ana dur, a Temir, pis ilenərsən... Nə deyir-sən, sözün nədi, a Kəlləmanqoy?

Kəlləmanqoy. Dedim, dana, Mamoy indi yatdığı yuxudan gərək oyanmasın! İndi gördükleri gərək Mamoy qansız, qıvlasız, urvatsız köpəkoğlunun son, belə tam axır yuxuları olsun. Qanmersizmi?

Feldşer Kamal. Həncəri? Ölsünmü?

Notarius. Nejə ölsün? Ölənə qəti oxşamer.

Gəlməqarı. Mənim payamı qızılı döndərdi, niyə də kin, ölsün?

Tatar Temir. Az, a bijlikdən həmişə sərxoş qarı, sən o payani bax, bu işgüzar dalınnan qızıl elədin.

Notarius. Ayə, kiri dana, Kamal düz deyir, ağızını açanda it ilənərsən! Qoy bir görəy Kəlləmanqoyun sözü nədi?

Kəlləmanqoy. O qaya parçasını görürsüzmü? Mərhüm Fərhad müəllimin Bisütun qayasından gətirdiyini? Bax, onu, indi yuxuda olan Mamoyun başına endirif, həyatına da, yuxularına da son qoymax gərəkdi!

Notarius. Yox, ə, bu qeyri-qanuni aksiyadı, xalis qətdi. Olmaz. Mən tutmax istəmərəm.

Gəlməqarı. Bu yaşda, əlimdə qızıl paya-maya ola-ola cina-yətə getmərəm.

Tatar Temir. Mən də, başınız üçün alkaşam, dəli döyü'ləm!
Kəlləmanqoy. Dəlimizmi yoxdu? Dəli yoxdumu aramızda?
Firiq nədi? Olmuya akademikdi? Yoxsam yazıçıdı?

Notarius. Yox, akademik döyük.

Feldşer Kamal. Heç yazılıçı da döyük.

Kəlləmanqoy. Dəliyə nə cəza? Dəlidid, dana, daşı götürüf, tolazlayıf yatan adamın başına. Cəzası nə olajax? Dəlixana. Qulağına, deyərik, Bəhməzovun səs gəlif, əmr eleyif kin, qaya parçasını həhlə Mamoyun təpəsinəjiy, təpəsinəjiy, təpəsinəjiy! Bə nədi? Sənin əyağını gəmirmədimi, Bəhməzovdan səs eşidif? Hay, a Kamal?

Feldşer Kamal. Gəmirdi, dəli köpəkoğlu. İndiyə kimi siz var yaramın.

Tatar Temir. Atarmı daşı görən?

Gəlməqarı. Bə mənim qızıl payam?

Kəlləmanqoy. Vallah, onu yenidən ağaç paya elliyəjəm, dalına soxa-soxa!

Gəlməqarı. Di yaxşı, mənim xeyrim nə olajax bu işdən?

Kəlləmanqoy. Bax, a ifritə, bunların yanında deyirəm: səna əlli baş ana qoyun, on baş da salamat qoç verəjəm. Anamın goru haqqı! Üstündə də o taybuynuz camışı!

Gəlməqarı. Səna qurban olom, a Kəlləmanqoy, bekara adamdı bu Mamoy kişi. Nə istəyirsənsə eləjə də elə. Əmbə sözünün üstündə dur.

Notarius. A Kəlləmanqoy, bə qız? Qaraqaytan burdadı axı...

Kəlləmanqoy. Onu da düşünmüşəm.

Gəlməqarı. Onundamı təpəsinəjiy, təpəsinəjiy?

Kəlləmanqoy. Yox az, qatiliymi biz, adam öldürəniymi? A qız, a Qaraqaytan, Mamoy dayın səna qurban, bir bəri hərlən.

Qaraqaytan. Nədi, Kəlləmanqoy dayı?

Kəlləmanqoy. Az, sən bilersən kin, mən səni öz balam təkin istəyirəm...

Gəlməqarı. Eləmi istiyor, eləmi istiyor, nejə istiyor, tamam ürəkdən...

Kəlləmanqoy. Neçə yaşın var, a bala?

Qaraqaytan. İyirmi altı. Paspurtuynan. Nədi kin? Qızdan, qadından yaş sorunçmorlar avırlı ölkələrdə...

Gəlməqarı. Boy, boy, boy. Ay, iyirmi altı? Sən qız qarimağa başlıyıfsan, canın üçün.

Qaraqaytan. Qız niyə qarıyıram? Namızadım yoxdumu mənim?
Kəlləmanqoy. Var. Əmbə dayını beşikdə qoyuf ərəmi gedə
bilejəysən sən? Öz uşaxlarının beşiyi, qundağı başında duranda, buna
qulluğmu elliye biləjəysən?

Qaraqaytan. Nə bileyim? Onu bilmerəm. Qalajam iki daş arasında.
Kəlləmanqoy. A qız, səni o iki daş arasından bir daş çıxara
bilər!

Qaraqaytan. Həncəri!
Kəlləmanqoy. Az, bilersənmi, bu köpəyoğlu Mamoyun, bun-
ların nəslə nə qədərə kimin yaşayırlar? Hay?

Notarius. Məndə sənədlər var. Hamısı doxsanı, yüzü addiyırlar.
Gəlməqarı. Ərəmi gedə bilersən sən, bu Mamoy dura-dura?
Ağlım kəsmer...

Feldşer Kamal. Bəri bax, mən feldşer olsam da, sana həkim
kimin deyirəm: sənin bu Mamoy dayının canı çox salamatdı, bu indən
belə arxeyinca qırx-əlli il də yaşayajax.

Tatar Temir. Düz deyir, sənin altmış altı yaşın tamam olanda
qırağını qatlaya bilər Mamoy kişi.

Kəlləmanqoy. O əsgər səni çoxmu gözlüyəjəy? Az, onun
həndəvərində cavan-göyçək, cehizli qızlar azdim? Ərə getməyif
yaşamax istəyirsənmi, bu başıbatmış ifritə təkin?

Gəlməqarı. Niyə kin, mən xırda-xırda çox ərə getmişəm.
Qaraqaytan. Nədi? Sözünüz nədi?
Kəlləmanqoy. Dayını Firiq öldürəjəy!

Notarius. Yox az, zarafat eller Kəlləmanqoy. Elə-beləjə, təsa-
düsən o qaya parçası düşəjəy Mamoy dayının başına. Ehtiyatsızlıqdan.

Gəlməqarı. Umşax da daşdı, canın üçün.
Feldşer Kamal. Bə nədi, umşaxdı, Bisütunun tərkibində
əlinüm variydi, dana! Bir də inan, başın üçün, canın üçün, daş düşən
kimi, mən tez Mamoyun başının üstünü alif, ona əlimdən gələn tibbi
yardımı göstərəjəm! Əmbə gej olajax.

Gəlməqarı. Bə nədi, iş-işdən keçəjəy.
Kəlləmanqoy. Az, elə bilersən sənin bu qıvlasız dayın bir
gün yatış yuxusunda sənin əsgərinini görmüyəjəy?

Qaraqaytan. Allah eləməsin! İstəmerəm!

Bu an Mamoy kişi “yuxuda” damışmağa başlayır.

Kəlləmanqoy. Deyən oyaner.

Qaraqaytan. Yox, yuxuda danışmağı var... Kiriycin...

Mamoy kişi. A saldat, a saldat, ay bala, əsgər, o çinara dırmanma! O çinarın başı bulutlara dəyir! Yıxılıf olərsən, a bala! Aşağı en, canım sana qurban olsun. En, a əsgər, gözlərinə qurban olom...

Mamoy kişi yenidən xorna çekir.

Kəlləmanqoy. Eşitdin, az?

Qaraqaytan. Nə istəyirsiz eləyin! Əmbə tez! Mən heş şey gör müyəjəm, eşitməyəjəm heş şey! Əmbə tez, qurban olom, yuxunu sona kimi, çinarın başına kimi görə bilməsin!

Gəlməqarı. Az, o mən deyən çinardısa qorxma, onun kəlləsinə hələ çox var...

Kəlləmanqoy. A Firiq, a başıbatmış, bir bəri gəl.

Dəli Firiq. Nədi, aye?

Kəlləmanqoy. Qadan alem, a Firiq, biz burda, kənd camaatı məsləhət elliylə belə bir qərara gəldiy kin, sən daha dəli döyülsən. Bizim təkin ağılı başında olan bir adamsan!

Gəlməqarı. Eləmi ağıllısan, eləmi ağıllısan, eləmi!

Feldşer Kamal. Mən də həkim kimin şeyəm, sana kağız da verə billəm kin, sən ağıllı-dərrakəli adamsan. Baldırımı gəmirməyinə baxma, o da bir dost, ağıllı adamın zarafatıydı, dana. Düzmü deyirəm?

Notarius. Elədir, doğru sözdü. İndən belə sana bir it oğlu Dəli Firiq demiyəjəy.

Tatar Temir. Olma, Firiq, ağıllı olma...

Dəli Firiq. Ağıllı oluf nağayrajam?

Kəlləmanqoy. Mənim boz üryənim xoşuna gəlermi?

Gəlməqarı. Eləmi atdı, eləmi atdı, yorğa gedəndə də, dördnala səyirəndə də dırnaxları yerə dəymər!

Kəlləmanqoy. Bax, bu gündən o boz üryən sənin!

Dəli Firiq. Ba!

Gəlməqarı. Məndən də sana bir ağ mahiddən tikilmiş çuxa. Babamdan qalif!

Dəli Firiq. Ba!

Notarius. Aye, mən də sana bir qəlife şalvar verrəm! Tikili yerləri qırmızı!

Dəli Firiq. Ba!

Feldşer Kamal. A Firiq, uzunboğaz, xrom çəkmələr də məndən!

Dəli Firiq. Ba!

Qaraqaytan. A Firiq, mən də sana dayımın sür qaragül dəri-sindən papağımı verrəm!

Tatar Temir. Eh, a Firiq, a yazış, səni bəy təkin geydirif, ata mindirirər... Məndən də bir xançal!

Dəli Firiq. Ba!

Kəlləmanqoy. Ayə, a Ağillı Firiq! Ağ mahid kiteldə, qəlife şalvarda, əyaxlarında xrom çəkmələr, sür papax başında, belində xançal, boz üryənin belində! Ayə, hamı sana Qaçax Firiq deyəjəy! Aşixlar səndən söz deyəjəylər, sazı sinələrinə basıf!

Gəlməqarı. Eləmi deyəjəylər, eləmi deyəjəylər, eləmi!

Dəli Firiq. Onları mana elə-belep verəssiz? Bə mən nə qayırem? Xoruz təkin banlayımmi? Donuz kimi xoruldayımmi? Bəlkə o boz üryən kimi kişnəyim? Nağayrim?

Kəlləmanqoy. İrəhmətlik Fərhad müəllimin Bisütun qaya-sından gətirdiyi o daşı görərsənmi? Bax o daşı qaldır, apar atıyan o beşikdə yatan Mamoyun başına.

Dəli Firiq. Ba? Ölə bilər, ə...

Kəlləmanqoy. Ölsün, dana! Bən nədi? Ölməlidir!

Dəli Firiq. Bıy! Mən indi səndən bir ağıllı adam təkin soru-şuram: niyə?

Qaraqaytan. Qurban olom, a Firiq, pis, yaman pis yuxu görör indi dayım.

Dəli Firiq. Nə görör kin?

Notarius. Bax, bu ölsün, canın üçün, Mamoy bu saat yuxuda görör kin, keçmiş milis rəisi Bəhməzov düz iki maşın içi milislə dolu gəler bizi tutmağa, dama basmağa! Səni də, əlin-qolun bağlı dəli-xanaya salmağa.

Feldşer Kamal. Ayə, meşoyun içində!

Kəlləmanqoy. Üç maşın gəlerlər! Birində Bəhməzov özü, arxadan da milislərlə dolu iki... "Kamaz" maşını! Gəlerlər!

Gəlməqarı. Eləmi gəlerlər, eləmi gəlerlər, eləmi!

Dəli Firiq. Hardadılar görən indi?

Tatar Temir. Tovuzla Ağstafa arasında, Krenfel kəndinin man-şırında.

Dəli Firiq. Ba? Onda mən qaçem!
Kəlləmanqoy. Hariya qaçajaxsan, a başıbatmış! Harda olsan
gəlif səni basmarliyajax. Ona Bəhməzov deyərlər! Saman içində çöp
görər!
Gəlməqarı. Eləmi görör, eləmi görör, eləmi görör!
Dəli Firiq. Bə mən nə qayırem? Gedem yol qırğına, anamın
qucağına girem, məməsini əmem! Süd əmən çaganı tutarmı Bəhməzov?

Notarius. Çağa nədi, ayə? Çağa nədi? Ananın südlə dolu
məməsini də bıçaxla kəsif itlərə atajax!

Gəlməqarı. Eləmi atajax, eləmi atajax, eləmi!
Dəli Firiq. Mən başıbatmış nağayrim?
Kəlləmanqoy. Kəs, son qoy Mamoyun yuxusuna! Qurtar bizim
hamımızı!

Feldşer Kamal. Xilaskarımız ol, bizim xilaskar!
Gəlməqarı. Eləmi xilaskardı, eləmi xilaskardı, eləmi!
Notarius. İrəli, a Qaçax Firiq!
Qaraqaytan. Ayə, Bəhməzovun maşınları Ağstafanı keşdilər!

Uzaqdan at kişnəyir.

Kəlləmanqoy. Eşitdinmi? Boz üryəndi, səni haylayır!
Dəli Firiq. Doğrudanmı? Getdim!

Dəli Firiq qaya parçasını götürüb Mamoyun başı üstünə qaldırır.
İşıqlar sönen kim tütök səsi eşidilir. Əsgər gəlir.
Təkərin üstündə hacileylək yuvası. İçində leylək dayanıb,
bir ayağı üstündə.

Əsgər. Ohoy! Ohoy! Canım-gözüm Qaraqaytan, sazım-sözüm
Qaraqaytan! Eşiyə çıxsana, əsgər bəyə baxsana! A mənim qara
maralım!

Qaraqaytan eşiyə çıxır.

Qaraqaytan. Salam-məleyküm, əsgər namızadım.
Əsgər. Əleykəs-salam gələcək balalarımızın məsum anası!
Qaraqaytan. Cəbhədə vəziyyət həncəridi? Atəşkəs davam
edermi?

Əsgər. Eləmi davam eder! Qara qoçun qaşqasında ağa xal olan
başı nejə oldu?

Qaraqaytan. Kəlləmanqoy dayı apardı. Xaş bişirdirif, yeyif.

Əsgər. Bə bu nədi?

Qaraqaytan. Kuş! Hacileylək.

Əsgər. Bə niyə qımıldanmer? Olmuya pampaxlıyif?

Qaraqaytan. Yox, ə, qardondandı. İrəssam Nazim kəsif qouf
oriya. Bəzi xalxlarda deyerlər kin, leylik öyə uşax gətirer.

Əsgər. Özüm ölmüşəmmi, az? Kuş nə poxdu?

Qaraqaytan. Ayıfdı, ə, utandırma məni... Qizardımmi?

Əsgər. Bir qınnax qızardin. O yaxşdı.. Dayın Mamoyu Dəli
Firiqmi öldürdü?

Qaraqaytan. Hə, daş atdı dayımın başına. Bisütun qeyasın-
dan qalan bu parçanı. Tutuf apardılar Bakıya. Dəlixanaya...

Əsgər. Görən fağır nə qayırer orda?

Qaraqaytan. Nə qayırajax başıbatmış? Yol qıraqında anasını
əmer, qucaxda oxşana-oxşana. Dədəsi də ot biçer yol qıraqından...
Əsgər!

Əsgər. Can!

Qaraqaytan. Sizin hərbi hissə duran yerdə çinar ağacı varmı?

Əsgər. Az, orda çinar nə gəzer? Cöl, düz yeridi, qotur yulğun
da yoxdu. Niyə soruşorsan?

Qaraqaytan. Ele belə. Çoxmu yornuxsan? Əyaxlarını yüyümmü?

Əsgər. Gətir, yü. Bir az da dincəlem, gedem. Axşama hissədə
olmalıyam. Kamandırə söz vermişəm. Aldada bilmərəm onu. Gələn ay
qurtarer əsgərliyim. Toyumuzu çaldırarız. Bizim kamandır də tamada
olar. Yaxşı adamdı yaman. Bizə öz balası təkin boxer. Sağ olsun.

Qaraqaytan. Kimdi ki, Allah canını salamat eləsin?

Əsgər. Polkovnik Bəhməzov.

Qaraqaytan. Varem su gətirem. Əyaxlarını soyun, rahlan...

Qaraqaytan içəri keçir. Əsgər ayaqqabılарını çıxarıb gərnəşir.

Gözünə Mamoy kişisinin beşiyi dəyir. Onun içində uzanır. O an da

şirin yuxuya gedir. Qaraqaytan su gətirir. Onu yerə qoyub yuxuya

getmiş əsgərə yaxınlaşır. Oturub, onu yırgalamağa başlayır.

Beşiyin ciriltisi aləmi bürüyür...

SON

RÜSTƏM İBRAHİM BƏYOV

(1939)

İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu – nasir, dramaturq, ssenarist, kino və teatr rejissoru. Bakı şəhərində ziyanlı ailəsində anadan olmuşdur. Orta məktəbi, Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (1962), SSRİ EA Kibernetika İnstitutunun aspiranturasını (1966), Moskva Ali ssenari kurslarını (1967) və Ali rejissorluq kurslarını (1974) bitirmiştir. Azərbaycan EA Hesablama Mərkəzində mühəndis (1963), Azərbaycan EA Kibernetika İnstitutunda kiçik elmi işçi (1967) işləmişdir.

İlk hekayələri “Mürəbbəsiz çörək” mətbuatda dərc olunmuş (1962), kino-ssenariləri əsasında “Azərbaycanfilm”də “Bir cənub şəhərində” (1969), “Səhra-nın bəyaz günü” (1969, V.Yevojla birgə), “Qum üzərində ev” filmlərinə görə Ümumxalq Lenin komsomolu mükafatına (1968), “Ad günü” və “İstintaq” filmlərinə görə respublika Dövlət mükafatına (1980), SSRİ Dövlət mükafatına (1981), “Günəşdən usanmışlar” filminə görə Qran-PRI və “Oskar” mükafatlarına layiq görülmüşdür (1995). “Toxunma”, “Yağlı qapı arxasında” (1972), “Şirə bənzər” (1974), “Kaliforniyada dəfn” (1982) pyesləri Bakıda və dünyadın bir çox ölkələrində səhnəyə qoyulmuşdur.

Azərbaycan Yaziçılar Birliyinin üzvü (1969), Əməkdar incəsənət xadimi, Ümumittifaq komsomolu mükafati laureati (1982), Azərbaycan Dövlət Mükafatı (1980), SSRİ Dövlət mükafatı laureati (1981), SSRİ Xalq deputatı (1989), respublikanın Dövlət mükafatı laureati (1994-1996).

Azərbaycan Kinematoqrafçılar İttifaqı idərə heyətinin katibi (1967-1981), birinci katibi işləmişdir. Hazırda orada MDB və Baltika ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədridir.

ŞİRƏBƏNZƏR

Üç pərdəli melodram

İŞTİRAK EDƏNLƏR

Murad	– elmi işçi, 32 yaşında
Rəna	– akrobat “kauçuk”, 23 yaşında
Ramiz	– onun öri, qılıncoynatma üzrə məşqçi, 31 yaşında
Solmaz	– Muradın arvadı, 32 yaşında
Lyalya	– Ramizin “tanış”, 19 yaşında
Yekəpər	– santexnik, 35 yaşında
Rafiq	– Muradın iş yoldaşı, 32 yaşında

BİRİNCİ EPİZOD

SEVGİ

Cilalanmış şkaflar, iki çarpayı, kreslolar, divan və jurnal masası olan ikiotaklı mənzil. Divan və kresloların üzərinə qəzet salılmışdır; masanın üzərinə qalaqlanmış şeylərin üstü də kağızla örtülüb; pərdələr çəkilib, televizor döşəmənin üstündədir, çılpaq divardan yeganə bəzək əşyası olan Afrika maskası, onun altından çarpez şəkildə iki qılınc asılıb.

Səs-küy və açılan qapı səsi eşidilir. Əvvəlcə Rəna, arxasında Murad daxil olur. Muradın elində çamadan və çanta, Rənamın elində isə dibçəkdə gül var.

Rəna. Keç, keç... Qorxma... Gülü hələlik bura qoyuram... (*Dib-çayı jurnal masasının üzərinə qoyur, otağın ortasında dayanmış Muradin yanından keçib pərdələri qaldırır.*) Qəzetləri kreslodan götür, otur. Yəqin yorulmusan,...

Murad (*kresloya baxaraq*). Yox. Sağ ol... Elə stulda oturaram. (*Oturur.*)

Rəna. Yaxalanmaq necə, istəmirsən?

Murad. Yox... Sağ ol. Mən... Yaxşı deyil...

Rəna. Heç nə olmaz? Burda məndən başqa heç kəs yoxdu. Məndənsə utanıb-çəkinməyə dəyməz. (*Gülür.*) Tamam su içindəsən.

Murad (*üst-başına baxır*). Eybi yoxdu... Cox sağ ol!

Rəna. Bəlkə, doğrudan da, duş qəbul eləyəsən?

Murad. Yox, yox... Sağ ol... Sənə mane olmuram ki?

Rəna. Niyə mane olmalısan axı? Yaxşı, desəydim mane olursan, hara gedəcəkdin ki?

Murad. Bilmirəm. Yəqin ki, evin həndəvərində bir az fırlanıb, yenə qayıdardım bura.

Rəna. Sən çox gülməlisən... çox da dəymə-düşərsən.

Ona yaxınlaşır, əyilib əvvəlcə bir, sonra o biri yanağından öpür.

Sonra dizi üstə oturur. Murad onun başını köksünə sixir. Bir xeyli beləcə, hərəkətsiz və lal-dinməz, bir-birinə möhkəm sarılıraq otururlar.

Murad. Axı sən məni yaxşı tanımirsan.

Rəna. Sən ən ağılli, ən alicənab adamsan... Səninlə yaxşıca gəzdik. Coxandı belə şey olmamışdı. Ancaq uşaqlıqda, məktəbdə oxuyanda... Necə də gözəl danişirdin – hamidan, hər şeydən... Amma mən bacarmıram... O qədər şeylər var – duyuram, anlayıram,ancaq dilimə gətirə bilmirəm. Nə yaxşı oldu ki, Rafiqgilə gəldin. Axı gəlməyə də bilərdin, düzdü?

Murad. Düzdü... Amma yox... Neçə dəfə mənə zəng eləmişdilər.

Rəna. Bilmirəm, nəyə görəsə, səni yaman gözləyirdilər.

Murad (*ciddi*). Gəlməyə bilməzdim – qismət beləymiş.

Rəna. Sən taleyə inanırsan?

Murad. Əvvəllər inanmirdim.

Rəna. Ancaq mən çox inanıram... yoxsa çoxdan məhv olmuşdum.

Murad. İşinə, sənətinə görə deyirsən?

Rəna. Hə.

Murad. Sən ki aktrisasan?

Rəna. Mən “kauçukam”. Bilirsən, bu nə deməkdir?

Murad. Yox.

Rəna. Göstərerdim, amma səni qorxutmaq istəmirəm: belə yaxın məsafədən çox dəhşətli görünər. Elə ki, projektorların işıqlandırıldığı stolun üstündə dayanıb əyilib-dikəlirəm, düyün-düyün oluram – elə bil bədənimdə sümük deyilən şey yoxdu – onda deyilənə görə zaldə oturanlara çox güclü təsir edir. Yəni heç vaxt görməmisən?

Murad. Yox. Sən sirkdə çıxış eləyirsən?

Rəna. İndi estradadayam. Bir sözlə, estrada artistiyəm.

Murad. Hə, belə de... Ona görə müxtəlif şəhərlərdə yaşamışan?
Rəna (gülür). Hə... Çay içirsən? İsti olanda çay içməyi mənə
Özbəkistanda öyrədiblər.

Murad. Özbəkistanda da yaşamışan?
Rəna. Hər yerdə yaşamışam... Özbəkistanda, Gürcüstanda, Mos-
kvada... hər yerdə bir az.

Murad. Mənsə təkcə Bakıda yaşamışam.
Rəna (*Muradı öpüb ayağa qalxır*). İndi çay hazırlayarıq. Kon-
fet tapsayıq, yaxşı olardı. (*Şkafda eşələnir*.) Ola bilməz ki, bu evdə
konfet olmasın – heç olmasa, bircə qutu... mütləq olmalıdır. Mən ki
bilirom, burda qonaqlar üçün həmişə ehtiyat var. Bu evin qonaqları
konfetbazdırılar. (*Demək olar ki, oxuyur*) Hə, hə, elədi. Budur, bax!
(*Şkafdan iki qutu konfet çıxarır*.) Nə demişdim sənə!

Murad. Bağıشا... məgər bura... sənin mənzilin deyil?
Rəna. Yox. Düz bir ildir, burda yaşamırıam... bura mənim keç-
miş mənzilimdir. Konfet ye. Təzədirlər, bu evdə konfet xarab olmur.

Murad (ehtiyatla). Bəs burda kim yaşayır?
Rəna (*sən-sən*). Keçmiş ərim... Yaşayırı... İki gün qabaq ona
demişəm ki, “bilirsən, əzizim, ev-ev gəzib-dolaşmaqdan bezmişəm.
Bir ildi mən əziyyət çəkirəm, bir az da sən çək”. Beləcə, ondan açarı
aldım. Onunçun nə fərqi, onsuz da anasığında qalır. Bura ona əylən-
mək üçün lazımdı... (*Sən-sən*.) Biz də onun konfetlərinin axırına
çıxarıq. Götür...

Murad. Çox sağ ol.
Rəna. İş-güçündən danış. Dünən bu barədə elə maraqla danı-
şırdın ki... İndi öz işini ürəkdən sevən adamlar az-az tapılır.

Murad. Sən necə?
Rəna. Mən? Mənim işim başqadı... Mən, sadəcə olaraq, onsu
yaşaya bilmərəm – ləp narkomanlar kimi... Sən heç narkotikanın
dadına baxmışan?

Murad (*təəccüblə*). Yox... heç vaxt.
Rəna. Mən də... Yəqin mənə heç olmaz da... Özümü yaxşı tanı-
yıram, öyrəssəm, axırı pis qurtaracaq. Hətta cərrahiyə əməliyyat-
larını da narkozsuz elətdirmişəm.

Murad. Hansı cərrahiyə əməliyyatları?
Rəna (*sən-sən*). Hər cür... Məni bir neçə kərə kəsib-doğrayıblar:
kor bağırsaq, cürbəcür sınıqlar... Neçə dəfə yixilmişəm axı...

Mətbəxə keçir. Murad dalğın-dalğın konfetin birini ağızına qoyur, sonra divardan asılmış maskaya və qılınclaraya yaxınlaşaraq maraqla tamaşa edir. Birdən qapının zəngi çalınır. Murad diksinir və yerində donub qalır. Rəna əlində çaydan otağa daxil olur.

M u r a d (*pozasını dəyişmədən piçiltıyla*). Kimdi?

R e n a (*halini pozmadan*). Yəqin, odur.

M u r a d. Kim?

R e n a. Ərim... otur. Qapını açmayaçam.

M u r a d. Onda açar yoxdu?

R e n a. Olmağına var, amma içəridən cəftəni vuranda bayırdan açmaq olmur.

Qapı zəngi bir neçə dəfə təkrar çalınır. Murad yeno diksinir, yerində turcalanmağa başlayır. Rəna stəkanlara çay süzür. Dinşeyir.

R e n a. Deyəsən, tək deyil. Yanında bir arvad da var.

M u r a d. Nə arvad?

R e n a. Arvad da... (*Qapının kildinə salınmış açar səsi eşidib susur.*) Qapını açmaq istəyir.

M u r a d. Birdən açdı?!

R e n a (*tərəddiüldə*). İnanmiram. Qapının cəftəsi var... Yox, deyəsən, açır... (*Murada baxır.*) Yaxşı olar, gizlənəsən. Ondan nə desən gözləmək olar.

M u r a d. Axı o özü də tək deyil... Bəs harda?

Açar kildin içində qəzəblə o tərəf-bu tərəfə fırlanır.

R e n a. Gedək. (*Muradin stəkanını götürüb qonşu otağa keçir.*) Otur burda, çayını iç, amma astaca... Bəlkə heç aça bilmədi.

M u r a d. Onsuz da başa düşür ki, sən evdəsən. Qapı açılmırsa, demək, içəridən bağlılı.

R e n a. Cəhənnəmə ki... Əsas odur ki, aça bilməsin...

Özünü itirmiş Muradı burada qoyub gedir. O biri otaqda kresloya oturub qışını üstünə aşırır və çay içməyə başlayır. Kiliiddən qəribə partılı səsi çıxır və dərhal əsəbileşmiş kişi səsi eşidilir: "Bilirəm, evdədir, mən bu hoqqaları yaxşı bilirəm!" Otağa Ramiz, ardınca Lyalya girir.

R a m i z. Hə...belə də bilirdim! (*Rənaya*.) Qapını niyə açmırısan?
R e n a. Bəs sən xəbərsiz-ötərsiz hara soxulursan? Sən tək yaşa-
yanda mən heç gəlirdim bura?

R a m i z. Necə yəni xəbərsiz-ötərsiz? Bura mənim evimdi. Haçan
istəyirəm, onda da gəlirəm. Otur, Lyalya!

R e n a. Biz sənnən şərt kəsmişik axı...
R a m i z. Nə barədə?

R e n a. Sən özün razılaşdın ki, evi dəyişənə qədər mən burda tək
qalım.

R a m i z. Bəlkə evi dəyişməyimiz bir neçə il çəkdi?
R e n a. Sən burda düz bir il tək yaşamışan. İmkan ver, mən də
yaşayım.

R a m i z. Mənə öz həyatımı qurmaliyam. (*Nümayışkaranə şəkildə
Lyalyaya işarə edir*.)

L y a l y a. Başa düşün, biz gözləyə bilmərik.
R e n a. Başa düşürəm. Biz ailə məsələlərimizi ayırd etdiyimiz
müddətdə bəlkə siz ağızınızı yumasınız?

L y a l y a (*istehzayla donquldanır*). Sizin ailəniz yoxdu.
R e n a. Düzdü. (*Sakitcə ərinə*.) Doğrudanmı, oyunbazlıq etmə-
mək mümkün deyildi? Deyərdin ki, fikrindən dönmüsən, mən də
açarı qaytarardım.

R a m i z (*narahat olur*). Yox, yox, buyur, qal. Biz elə-belə gəldik.
R e n a. Mən axı tək olmaya da bilərdim. Bir şey eləyəndə gərək
əvvəlcə düşünəsən.

L y a l y a. Biz Ramızlə evlənmək istəyirik, ona görə də mənzil
məsələsini tezliklə həll etməliyik.

R e n a (*bir müddət Lyalyani süzür*). Əzizim, bəlkə bunu mənsiz
edəsiniz? Özgələrinin işinə qarışmağı heç xoşlamıram.

L y a l y a (*həyəcanla*). Biz evin dəyişdirilməsini gözləyə bilmə-
rik. Bəs o vaxtacan harda yaşayaq?

R e n a (*halını pozmadan*). Bəs mən bir il harda yaşamışam?
L y a l y a. Siz təksiniz... sizə asandır.

R e n a (*Ramızə*). Yaxşı, deyin görək, məndən nə istəyirsiz?
R a m i z. Heç nə istəmirik. Amma bir halda ki, ayrılrıq...

R e n a. Ayrılmışıq.
R a m i z (*əsəbiləşməyə başlayır*). Nədənsə, baltanı kökündən
vurmaq fikrinə düşmüsən. Məhkəmə, məncə, olmayıb hələ. Əgər
çox istayırsənsə, yaxşı, qoy belə olsun – ayrılmışıq! Məhkəmə nə

qədər tez olsa, bir o qədər yaxşıdır. Doğrudan da, bu işi birdəfəlik qurtarmaq lazımdır! Amma elə fikirləşmə ki, ayrılməq üçün təkcə sənin səbəblərin var – mən özüm də buna sevinirəm. (*Rənanın reaksiyasını izləyir.*)

Rəna (hələ də təmkinini pozmadan). Mən heç nə fikirləşmirəm.

Ramiz (*Rənanın təmkinini onu cin atına mindirir, çünkü bu evə bir məqsədlə – ondan ayrılməq istədiyi üçün Rənadan hayif almağa gəlmışdı.*) Sənin fikirləşib-fikirləşməməyin mənim vecimə deyil.

Rəna. Demək, belə?

Ramiz (özünü saxlayır.) Di yaxşı... Bir sözlə, biz bir-birimizi sevirik və çox gözləyə bilmərik. Nəsə bir şey düşünüb tapmaliyiq.

Rəna. Açıarı ikicə gün qabaq vermişən mənə, amma özün bir il sərasər gecə-gündüz kef çəkmisən burda. Sənin anangildə qalmaq imkanın var, mənimse yaşamağa yerim yoxdu. İndi də eşqə düşmüşən! Evi dəyişdirməyimizi gözləmək istəmirsən və istəyirsən ki, sizinçün mənzili boşaldım. Səni düz başa düşürəm?.. Yaxşı, axşam açıarı verərəm anangilə.

Ramiz (aciqli). Mən heç nə istəmirəm. Bu mənzil mənimdir.

Lalya. Bu, onun mənzilidir.

Rəna (ərinə). Bura bax, öz gözəlçənə de, dilini bir az dinc saxlasın?

Lalya (qəflətən qışqırmağa başlayır). Mən niyə danışmamalıyam? Buna bax! Sən mənim ağızımı bağlaya bilməzsən. Mən harda nə dediyimi yaxşı bilirəm.

Rəna (təmkinini qoruyur). Şübhə eləmirəm.

Ramiz (üzünü turşudur). Dalaşmayın.

Lalya. Görmürsən, mənim ağızımı yummaq istəyir?

Rəna (ərinə). Məndən daha nə tələb olunur? Məncə, bütün məsələlər həll olundu.

Ramiz. Heç olmasa, evi yiğişdiraydın.

Rəna. Mən bu gün köçmüşəm.

Lalya (otağa göz gəzdərir). Bun nə tör-töküntüdür? Heç tozunu da almayıib.

Ramiz ayağa qalxıb qonşu otağın qapısına yaxınlaşır.

Murat çay dolu stekan əlində divara sıxlırlar.

Ramiz (*Rənaya*). Qapının zəngi çalınanda açmaq lazımdı, ay kəndçi. Az qala qifili sindiracaqdım. Kənçi ki kəndçi.

Rəna. Hə, daha nə sözün var?

Ramiz (*qapıdan aralanaraq*). Deyərdim, amma yaxşı deyil.
(*Lyalyaya işarə edir.*)

Lyalya. Dalaşma, Ramiz, xahiş edirəm. Bu... Bundan ötrü əsəblərini korlamağa dəyməz.

Ramiz (*kobudcasına*). Sən səsini kəs!.. (*Rənaya*.) Sənə çox şey deyərdim, amma tərsin, axmağın birisən, onsuz da başa düşməyəcəksən... (*Rənaya baxaraq otaqda var-gəl edir. Çox istəyir ki, o da nəsə desin. Ancaq Rəna susur.*) Bəzi şeyləri yadına salardım ki, indi özünü belə dartmayasan. (*Yamsılayır.*) Mənzil buna lazımlı deyil, danışmaq istəmir, təki onu rahat buraxaq, nəcib xanım olub mənimçün, amma bir yadına sal – qabağında dizin-dizin süründürdün, yalvarırdın... (*Rənanın qəzəbdən donmuş üzünə baxır.*) Yaxşı. Tüpürüm bu mənzilə də, sənə də. Amma bir də gözümə görünmə, yoxsa özümə cavabdeh deyiləm... (*Lyalyaya*) Gedək burdan...

Qarşısındaki stulu təpiyilə itələyərək otaqdan çıxır. Lyalya onun ardınca gedir. Qapı çırplır. Murad səksənir, çayla dolu stekanı tumbanın üzərinə qoyur. Rəna bir müddət hərəkətsiz qaldıqdan sonra yataq otağına keçir.

Rəna (*gülümsəməyə çalışaraq*). Hə, özünü burda necə hiss edir-sən?

Murad (*qalxır*). Sağ ol, pis deyil.

Rəna. Çayını içdin?

Murad. Yox.

Rəna. Yaxşı, gedək.

Yemək otağına keçirlər. Murad onun ardınca gedir. Susurlar.

Rəna (*qımışır*). Niyə dinmirsən? İyrəncdir eləmi?

Murad. Sən məni bağışla, amma doğrudan da dəhşətdir. Ərini deyirəm.

Rəna. Niyə üzr istəyirsən? Bunu mən özüm də bilirəm. Hələ yaxşı oldu ki, belə qurtardı.

Murad. Daha nə olasıydı ki?

Rəna. Nə desən... əgər səni görsəydi...

Murad. İnandırıım səni, elə əsəbiləşmişdim ki, özüm çıxacaqdım. Qorxdum ki, səni pis vəziyyətdə qoyum, yalanın üstü açıla.

Rəna. Elə şeydən narahat deyildim. Mən sənə görə qorxurdum. Səni döyə bilərdi.

Murad (*incik halda*). Əlbəttə, mən idmançı deyiləm, amma elə bilmə ki, məni döymək elə asandır.

Rəna. Bağışla, sən allah... Amma o, idmançıdır. Bunları görür-sən? (*Qılıncları göstərir*.) Düzdü, çoxdanın söhbətidi, ancaq o indi də formadadır.

Murad (*qılınclara baxır*). Elə görkəminə baxanda bilinir ki, ancaq əzələləri işləyir – intellekti hələ rüşeym halındadır.

Rəna. Səninlə raziyam, amma hər ehtimala qarşı yadına salmaq istəyirəm ki, mən də çörəyimi əzələlərimlə qazanıram.

Murad. Bağışla...

Rəna. Üzrxahlıq lazım deyil... (*Qəflətən*.) Burda baş verənlər-dən sonra, yəqin ki, hər şey sənə iyrənc görünür. Ancaq belə olacağrı ağlıma da gəlməzdi.

Murad (*onun ardınca gedir*). Nə danışırsan, Rəna! Sən məni bağışla, yəqin nəsə yersiz şəylər danişdim. İnan, bütün bunlar mənə iyrənc görünmür... Mən ancaq sənə görə narahatam... (*Onun ciyin-lərindən tutur*.)

Rəna (*ona təraf dönür*). Səni bura gətirdiyimə görə elə peşmanam ki... Bunu heç vaxt özümə bağışlamayacam.

Murad. Rəna... əzizim... elə demə. O onsuz da heç nəyi korlaya bilmədi.

Rəna. Bu bizə belə gəlir.

Murad. Yox, yox... Mən dəqiq bilirəm... İnan mənə...

Rəna (*qəmli-qəmli gülümsünür*). İnanıram... Yenə çay istəyirsən?

Murad (*o da gülümsünür*). Cox istəyirəm.

Rəna mətbəxə keçir, əlində çaydan geri qayıdır Murada çay süzür.

Bu adamla çoxdan evlənmisiz?

Rəna. Ramızlə? Üç ildir. (Muradın təəccübü baxışlarını tutur.) Mən ona qədər də ərdə olmuşam... Görürsən, zəngin təcrübəm var. Bəs sən?

Murad. Mən – bircə dəfə.

Rəna. Uşaqlar necə, var?

Murad. Hə. Oğlum var.

Rəna. Böyükdür?

Murad. Yeddi yaşı təzəcə tamam olub.

Rəna. Səndə şəkli var?

Murad. Bu saat... (*Tələsik ciblərini eşələyir, qeyd dəftərçəsini çıxarıb açır.*) Budur.

Rəna (*uzun-uzadı şəklə baxır*). Burda necə yaşındadı?

Murad. Üç yaşında.

Rəna. Yaxşı oğlandı... Sənə çox oxşayır. (*Murada baxıb şəkillə müqayisə edir.*) Bu il məktəbə getdi?

Murad. Hə.

Rəna. Yəqin çox sevinirsən. (*Qeyd dəftərçəsini qaytarır.*)

Murad. Hə.

Rəna. Çoxdan evlisən?

Murad. On ildir. Mən çoxdan evlənmişəm.

Rəna. Mənim birinci ərimin 18 yaşı vardı.

Murad. Bəs sənin?

Rəna. Mənim ondan da az. Estrada kurslarında bir yerdə oxuyurduq. Necə də böyük sevgiyidi! Bir-birimizdən yarım saatdan çox ayrı qala bilmirdik: bir yerdə yeyib-içir, bir yerdə çıxış edirdik – “Qu quşu və ovçu” akrobatik etüdüñü bir yerdə oynayırdıq. Qəşəng oğlan idi... Xasiyyəti də yaxşıydı.

Murad. Bəs sonra? Niyə ayrıldız?

Rəna (*gülümsəyərək*). Atdı məni. Başqasını sevdi. Rəfiqəmi... Sonra üzr istədi.

Murad. Bəs sən?

Rəna. Bağışladım. Neyləyəcəkdir ki? Toy günü az qala özümü öldürəcəkdir, güclə xilas elədir. İndi iki uşaqları var. Bir yerdə çıxış edirlər. Etüd elə həminkidir – “Qu quşu və ovçu”. Mən isə “kauçuk” oldum.

Murad. Bağışla, bəs sonra necə oldu ki sən...

Rəna. Ramizə ərə getdim?

Murad. Hə.

Rəna. Buna peşman deyiləm, sonradan nə oldu, necə oldu fərqi yoxdur... Ondan ayrıldıqdan sonra məni cürbəcür qarabasmalar bürüdü, tənhalıqdan qorxur, tək küçəyə çıxa bilmirdim, demək olar ki, işləyə də bilmirdim. Düşündüm ki, qurtardı, zayım çıxdı, daha məndən adam olmaz. Həkimlər dedi ki, rahatlıq lazımdır, qohumlarımın yanına getdim. Ramizə də orda rast gəldim. O öz komandası ilə yarışa gəlmışdı, qadınlardan ibarət komandanın məşqçisi idi... Məni görən gündən əl çəkmədi, firfira kimi başıma dolandı. Belə

şeyləri yaxşı bacarır. Geri qayıdandan sonra da hər beş-altı gündən bir Bakıdan təyyarə ilə uçub yanına gəlirdi... Bir sözlə, ilk təəssürat səni aldatmasın, o qədər də pis adam deyil. Bir də ki, indiki kişilərdə çatışmayan bir şey var onda – güc. Yox, fiziki güc yox, özünə güvənmək, inam gücü. Onunla yanaşı özünü dağa arxalanmış kimi sanırsan – çünki heç nadən qorxmur. Qoçaq adamdır. İndi, insanların belə qorxaq, ehtiyatlı olduğu bu zəmanədə belə şeylər sadəcə çatmir – lap hava kimi... Təzə-təzə hər şey gözəl idi, sonra mənə xəyanət eləməyə başladı, dəhsətli dərəcədə qısqanırdım, diz çöküb yalvarırdım. Neçə dəfə üz döndərib getdim, yenə qayıtdım. Onsuz dura bilmirdim. Sonra elə bir məqam gəlib yetişdi ki, sanki nəsə dərtilib-dərtilib son həddinə çatdı və birdən-birə qırıldı. Başa düşdüm ki, artıq bu – sondur, daha onunla yaşaya bilmərəm, mümkün deyil və bu, nə ona, nə də mənə lazımdır. İçimdə hər şey yanıb külə döndü.

Murad. Sən danışdıqca, öz-özümə fikirləşirəm ki, bunların heç biri mənim başıma gələnlərə bənzəmir.

Rəna. Allaha şükür ki, bənzəmir. Mənim başım xarabdır, ona görə də başıma belə işlər gəlir... Yox, mən ümumiyyətlə, istəmimərəm ki...

Murad. Bilirsən, səninlə tamam başqa cür adam oluram – həmişə olduğum kimi yox... Özüm də məəttəl qalıram. Ömründə dalaşmamışam, amma doğrudan da, ərin səninlə elə danışanda otaqdan çıxməq, onu susdurmaq istəyirdim. Lap məni vurayıdı... Bircə ondan qorxurdum ki, sənin barəndə pis fikirləşərlər...

Rəna. Mənim barəmdə onların nə fikirləşəcəkləri heç vecimə də deyil.

Murad. Belə bilsəydim, otaqdan mütləq çıxardım. (*Qəfil və uzun-uzadı çalınan qapı zəngi onu susdurur.*)

Rəna (ayağa qalxır). Yenə odur.

Murad (çaşır). Yaxşı oldu. Qoy gölsin... Səninlə rəftarı barədə ürəyimdən nə keçir, hamısını üzünə deyəcəyəm.

Rəna. Nə mənası var? İstəmirəm, mənə görə sənin başından bircə tük əskik olsun.

Zəng səsi susmaq bilmir.

Murad. Rəna, bütün ömrüm boyu ağılla, düşünüb-daşınib hərəkət eləmişəm, daha doğrusu, belə alnıb...

Rənə a. Keç ora, xahiş edirəm. İndicə qapını açar, sonra gec olar.

Murad (*ayağa qalxır, Rənadansa özünə ürək-dirək verir*). Əgər indi gizlənsəm, mən... mən öz gözümüzdən düşəcəyəm... Qorxuya əyil-mək lazımlı... xahiş edirəm.

Zəng növbəti dəfə çalınanda karıxmış halda Rənaya baxır,
sözlərlə deyə bilmədiyini baxışlarıyla ifadə etmək istəyir.
Məhz bu baxışlar Rənaya qərar qəbul etməkdə kömək edir –
o, qapiya doğru gedir.

Ədalət bizim tərəfimizdədi!

Rənə a. İndi yoxlayarıq. (*Qapını açır*.)

Otağa görünüşündən mədəni olmadığı bəlli olan
Yekəpər bir adam girir.

Yekəpər (*otağa göz gəzdirərək*). Hanı o?

Rənə a (*sakitcə*). Kim?

Yekəpər onu kənara itələyib yataq otağına hücum çəkir.
Rəna özünü güclə yixılmaqdan saxlayır. Murad ona kömək
etməyə cəhd edir. Yekəpər yataq otağında kimsənin olmadığını
görüb yırğalana-yırğalana onların üzərinə gəlir.

Murad. Siz kimsiz? Nə istəyirsiz?

Yekəpər. Kim olduğumu indi sənə göstərərəm! Harda gizlə-niblər? (*Muradin köynəyinin yaxasından yapışır*.) Dəqiq bilirəm ki, burdadılar.

Rənə a (*sakitcə*). Dayan görüm, burax onu. Özün də bağırma. Bur-daydılar, amma getdilər.

Murad. İndicə çıxdılar.

Yekəpər şübhəylə onlara baxır, könülsüz Muradin yaxasını buraxır.

Yekəpər. Hara getdilər?

Rənə a. Mən nə bilim.

Yekəpər. Bəs sən kimsən, arvadısan?

Rənə a. Keçmiş.

Yekəpər. Alçağın yekəsidir – əgər bilmək istəsən... Mənim əlimdən heç yerə qaça bilməyəcək. Yerin altından da olsa, tapaca-ğam onu. Elə belə də deyərsən.

Rənə. Yaxşı. Deyərəm – əgər görsəm...

Yekəpər. Yəqin elə bilir, çempion olubsa, özgə arvadlarını da qamarlaya bilər. O ki yelbeyin, səfəh qızçıqazdır. Cəmisi on doqquz yaşı var...

Rənə. Kimi deyirsən?

Yekəpər. Küçədə-bacada dolaşanlardan deyil. Evdən işə, işdən də evə. Kişiləri demirəm, qadınlarla danışanda da utanib-çəkinirdi... abırlı, həyalı...

Rənə. Sənin nəyin idi?

Yekəpər. Halalca arvadım.

Rənə. Aydındır. Çoxdan axtarırsan onu?

Yekəpər. Bir həftədir... Öz canımçün, onu tuta bilsəm, sağ-salamat buraxan deyiləm. Elə-beləcə də çatdır...

Rənə. Bəs arvadına nə çatdırırmı?

Yekəpər. Denən evə qayıtsın... Nə qədər ki, gec deyil...

Rənə. Deyirsen, hələ gec deyil?

Yekəpər. Bütün günahlar sənin ərindədi... O, uşaq kimidir, avam, sakit, abırlı, quzu kimi lal-dinməz... Sənin alçağındır onu tov-layıb yoldan çıxardan...

Murad (*qəfildən əsəbiləşir*). Hə, indi özünüz gördüz ki, yoxdular burda, daha çıxın gedin.

Yekəpər (*təəccüblənərək*). Sən kimsən axı?

Murad. Danışığını bil, özün də çıx get burdan. Sənin arvadın burda yoxdur, odur ki, çığırıb-bağırma.

Yekəpər (*Rənaya*). Bu kimdir?

Rənə (*şən-şən*). Dostumdur, məni həmişə müdafiə edir.

Yekəpər. Niyə özündən çıxıb?

Rənə. Tanımadığı adamlar ona “sən” deyəndə xoşuna gəlmir.

Yekəpər. Mən onunla heç danışmaq da istəmirəm... Ancaq sən öz alçağına çatdır ki, tutsam onu, axırətə kimi yaddan çıxarmayacaq məni. Belə də de. (*Qapiya doğru gedir; birdən dayanır, dönüb Murada baxır.*) Bəxtin götürdi ki, səni tanıdım. (*Gedir.*)

Murad. Qəribə tipdir.

Rənə (*gülür*). Adamın yazılı gəlir, incidiblər onu... Güman elə-məzdəm ki, özündən belə tez çıxarsan...

Murad. Yadındadır, bu tip gələnə qədər nədən danışırkıq?

Rənə. Yadımdadır.

Murad. İstəyirəm, yenə bu söhbətə qayıdaq.

Masanın arkasında əyləşirlər.

Murad. Rəna, təəssüf ki, özümdən danışmağa elə bir şey yoxdur. İnstitutu, aspiranturani bitirdim, namizədliyi müdafiə elədim, səkkizinci sinifdən görüşdüyüm bir qızla evləndim. Oğlumu çox sevirəm – bax belə, vəssalam.

Rəna. Məgər bu, azdır?

Murad. Heç vaxt düşünməmişəm ki, bu azdır, ya çoxdur. Eləcə yaşamışam, işləmişəm... Hər gün... Hami necə, mən də elə. Bilirsən, mən qadınları çox sevirəm. Bax, küçəylə gedirəm, yanımdan gözəl bir qadın keçib-gedir, onda hər dəfə qəlbimi əvəzsiz bir itkinin həsrəti, qəribə bir kədər hissi bürüyür – elə bilirom, nəsə qeyri-adı bir şey baş verməliydi, amma baş vermədi və həmişəlik itirildi... Hərdən elə olurdu ki, tanış evlərdə... yaxud işdə, qadınlarla yaxından üz-üzə, göz-gözə gələndə, hiss eləyirdim ki, onlarün maraqlı deyiləm... elə bil mənim varlığım ətrafdakılar üçün cəlbedici cərəyanlar buraxmağa qadir deyil... Əlbəttə ki, bir neçə qadının xoşuna gəlirdim, belə şey, yəqin ki, hər kəsin həyatında bir kərə ola bilər – amma onlara da biganə idim, bəlkə ona görə ki, onlar da məndən baş açıb bir şey dərk eləyə bilmirdilər, sadəcə olaraq, təsadüfdənmi, bekarçılıqdanmı... bilmirəm. Hətta ən məhrəm dəqiqələrimizdə də yad, özgə olaraq qalırdılar... Deyəsən, mən çox və dolaşq danışıram, amma, görürsən, heç səndən soruşmuram da ki, bu – sənə maraqlıdı, yoxsa yox; çünkü əminəm: bu – sənə maraqlıdı, ona görə də bu barədə danışıram: həyatimdə ilk dəfədir ki, qadınla, özü də bu qədər xoşuma gələn bir qadınla özümü belə arxayın sanıram, elə bil daxili bir məhrəmlik bağlayır bizi bir-birimizə... adama elə gəlir ki, sən başdan-ayağa mənim içimi görürsən və bu gördükərin səni məndən uzaqlaşdırırı... Düz deyirəm?

Rəna (*xeyli susduqdan sonra*). Düz deyirsən. Doğrudan da, səni yaxşı başa düşürəm... və elə bir doğmaliq duyuram ki... elə bil mənim balamsan...

Murad. De görüm, səndə də belə şeylər olur? Bilirsən, hələ sənə rast gəlməmişdən önce, hər səhər evdən çıxanda qəribə bir hiss məni bürüyürdü: sanki məhz bu gün, bu saat nəsə baş verməlidir; baş verməli və bütün həyatımı alt-üst eləməlidir. Düzü, heç əməlli-başlı anlamırdım ki, nə baş verməlidir, necə baş verməlidir – bircə onu bilirdim ki, bütün bunların səbəbkəri qadın olacaq... Bax, neçə illər-

dir, bu intizar duyğusu məni tərk eləmirdi. Hətta axır zamanlar qorxuya düşmüşdüm: birdən yox olar, qeybə çəkilər!

Susaraq bir xeyli Rənanın gözlərinə baxır. Sonra ayağa qalxır,
ağır və təntənəli addımlarla ona yaxınlaşır, öyilərək öpür.
Rəna onu qucaqlayıb yanında oturdur.

Ev kirələmək lazımdır. Sən burda qalmamalısan. Bilirsən, indi səni
öpəndə qəti şəkildə anladım – daha sənsiz yaşaya bilməyəcəyəm...
Günü bu gün ev tapacam... Sənə bircə gündən artıq bu evdə qalmaq
olmaz. Bu evlə daha bizi heç nə bağlamamalıdır. Sabah dalınca gələ-
cəyəm və səni özümlə aparacağam. Bağışla, bu gün eləyə bilmirəm,
ona görə ki... hələ öz qərarımı evdə bildirməliyəm.

Rəna. Səncə bunu mütləq eləmək lazımdır?

Murad. Hə... Yalan demək istəmirəm... Sadəcə, bacarmıram.

Rəna (*bir müddət susduqdan sonra özündə güc taparaq*). Mən
çox istərdim ki, bir yerdə yaşayaq, amma... mən səni elə-belə də
sevə bilərəm. Mənə görə ailəni atmaq o qədər də vacib deyil...
Hətta həftədə bircə dəfə görüşəsi olsaq belə, yenə özümü xoşbəxt
sanacağam.

Murad. Mənsə yox... Səninlə ayrı yaşamağı, həftədə bircə kərə
– bir neçə saatlıq qaçaraq görüşməyi mən bacarmaram. Hər addımda
yalan demək, sudan quru çıxməq, ört-basdır eləmək əlimdən gəlməz.
Özümü yaxşı tanıyıram, Rəna, inan mənə.

Rəna. İnanıram... tanıyıram səni... çox yaxşı tanıyıram. Sən çox
yaxşı adamsan... çox xeyirxahsan... nəcib adamsan.

Murad (*onun gözlərindən öpür*). Sən xoşbəxt olmalısan. Sən
buna layiqsən.

Rəna. Mən indi də xoşbəxtəm.

Murad. Mənsə həyatimdə ilk dəfədir ki, xoşbəxtliyin nə oldu-
ğunu bilirəm.

Rəna. Ona görə də bu dəqiqələr əbədilik yaddaşına həkk oluna-
cq. Ona görə də gələcəkdə nələr baş verəcəyindən asılı olmayaraq
həmişə məni xatırlayacaqsan.

Murad. Buna görə sənə çox minnətdaram... (*Ətrafa boylanır*.)
Gedək burdan... ya da yox, tək mən gedəcəyəm... Bu gün hər şeyi həll
etməliyəm. Sən isə narahat olma, hər şeyi eləməyə imkan tapacam,
sabah burdan köçərik. Razısan?

Rənə. Hə.

Murad. Səninlə olmadığım dəqiqələrdə məni düşünəcəksən?

Rənə. Hə.

Murad. Sabah səhər saat on birdə dalınca gələndə mənimlə hara desəm getməyə hazır olacaqsan?

Rənə. Hə.

Otağın ortasında bir-birinə sarılıraq bərk-bərk qucaqlaşırlar...

İKİNCİ EPİZOD

A İ L Θ

Muradın mənzili; daha doğrusu, mənzilin bir otağı. Künçdə yazı masası var; divarlarda kitab rəfləri. Otağın ortasında – yemekmasası, yanında bufet var.

Murad yazı masasının arxasında əyləşərək fikrə dalıb.

Birdən telefon zəng çalır; Murad tələsmədən dəstəyi qaldırır.

Murad. Bəli... Salam... Sağ olun... yaxşıyam... evdədi. Çağırıım? Yox, hələ düzəltməyiblər. İmkan olanda. Bilmirəm. Hə, məktəb-dədi... əlbəttə, çox sevinirəm... Ustanı hardan tapım?.. Su kəmərinə baş qoşacaq halda deyiləm... Yox, yox, telefon söhbəti deyil... hə, çox ciddidi... İndi bu barədə söhbətə hazır deyiləm... Solmaz sizə danışar... Yox, hələ o da heç nə bilmir, elə indicə bu barədə onunla danışmaq isteyirdim... Ola bilsin, qəribədi, amma neyləyək, hərdən elə şeylər baş verir ki, adam özünü qəribə aparmağa məcbur olur... bir də ki, burda qəribə heç nə yoxdu... Gəlin, amma mən olmayacağam... Yaxşı, göndərin, Solmaz evdədir... Sağ olun. (*Dəstəyi asır.*)

Solmaz o biri otaqdan boylanır.

Solmaz. Kim idi?

Murad. Atan.

Solmaz. Sözü var idi, yoxsa elə-belə zəng vurmuşdu?

Murad. Su kəmərimizə görə nigaran idi. Usta göndərməyə söz verdi.

Solmaz. Nə vaxt?

Murad. Bu gün. Axşam özü də gələcək.

Solmaz. Bilmirəm, atam olmasa idi nə edərdik?
Murad. Hə, atan bizə çox kömək edir.
Solmaz. Üç gündü kran damır... Yaxşı olardı ki, ustayla özün
danışasan.

Murad. Mən indi gedəcəm.
Solmaz. Nə olub sənə, birtəhər danışırsan bu gün.
Murad. Niyə? Bizim üçün elədiyi hər şeyə görə atana çox min-
nətdaram.

Solmaz. Nə olub sənə?
Murad. Hər şey qaydasındadır.
Solmaz. Usta gələnə qədər evdə qala bilməzsən?
Murad. Yox, qala bilmərəm.
Solmaz. Niyə?
Murad. Ona görə ki, getməliyəm.
Solmaz. Hara?
Murad. Hələ bilmirəm. Səninlə danışmaliyam.
Solmaz. Heç nə anlamıram... Hara gedirsən axı?
Murad. Dedim ki, hələ bilmirəm.
Solmaz. Onda ustani gözlə, danış, sonra hara istəyirsən get.
Murad. Yox, mən gedirəm.
Solmaz. Eştidim də. Amma əvvəlcə ustayla danış.

Murad. Yox, mən gedirəm. Doğrudan heç nə anlamırsan? Mən
gedirəm. Həmişəlik.

Solmaz (*o, narahat olmaqdən çox, təəccüblənir*). Atam bəyəm
nə dedi ki sənə? Yoxsa dalaşmışınız? Belə asanlıqla bu cür sözlər
danışmağınızı səndən gözləməzdəm. Nə danışdığını başa düşürsən?
Buna görə haqlı yərə danlayıblar səni...

Murad (*sakitcə*). Yox məsələ bunda deyil...
Solmaz (*masaya yaxınlaşır, bir xeyli ərinə baxır – Murad baxış-
larını yayındırır*). Bəs nədədir? Sənə nə olub axı? Murad, heç səni
taniya bilmirəm...

Murad. Bütün gecəni fikirləşmişəm, necə deyim sənə... necə
başa salım...

Solmaz. Nəyi başa salasan?
Murad. Çox şeyi. Sən ancaq sakitcə dinlə məni... (*Ayağa qalxıb
otaqda var-gəl edir.*)

Solmaz. Dinləyirəm səni.
Murad. Yəni, səni necə başa salım? Mən başqa qadını sevirəm.

S o l m a z. Hansı qadını? Sən nə danişırsan?

M u r a d (*həyəcanlanır*). Bax, görürsən, heç inana da bilmirsən, təsəvvürünə gətirə bilmirsən ki, belə şey mümkün olar. Bu sözlər mənim dilimdə o qədər səfəhcəsinə səslənir ki, elə bil özgəsinin yazdığını oxuyuram. Hətta utanıram... Ona görə yox ki, ailəmi atram, ona görə ki, gülməli görünməkdən qorxuram – bu sözlər mənimlə, bu evlə, bizim həyatımızla elə uyuşmur ki, elə bil daha onlar dünyada mövcud deyil və heç kəs heç yerdə daha onları diliñə gətirmir... Amma, sən demə, bu sözləri insanlar bir-birinə hələ də deyir... Ya da ki, əksinə, daha demirlər... Amma cansız robot kimi yaşayırlar. Yalnız kəbin kəsdirdiklərinə görə bir yerdə yaşamırlar. Ona görə evlənmirlər ki, belə lazımdı, qayda belədi – palaza bürünüb elnən sürünmək gərəkdir!... (*Səsi qırılır, o susur.*)

S o l m a z. Sakit ol. Mən heç nə anlamıram. Kim sənin xətrinə dəyiñ axı!

M u r a d (*həyəcanlanır*). Sakit olmaq istəmirəm. Sakit olmaqdan bezmişəm daha. Bütün ömrüm boyu sakit olmuşam, nə deyiblər, neyləmək lazımdı – eləmişəm, razılışmışam, güzəştə getmişəm... Daha bacarmıram. Bacarmıram – ona görə ki, görürəm: mənim həyatımda hər şey ölçülüb-biçilib, yoxlanılıb, adətə, şərti refleksə dönüb. Doğrudan başa düşmürsən ki, bizim həyatımız başdan-ayağa yalandır, səninlə qurulmuş saat mexanizmləri kimi, bizim üçün çoxdan mənasını və əhəmiyyətini itirmiş əxlaq, davranış qanunları ilə yaşayırıq... elə bil işgüzar müqavilə bağlamışıq... Hətta ona görə də, bir yerdə yatırıq ki, ər-arvad bu işlə məşğul olmalıdır! Ailənin ancaq quruca adı, xarici görünüşü qalib – onun bünövrəsi, məhək daşı sayılan məhəbbət isə – yoxdur!

S o l m a z. Heç utanırsan? Belə iyrənc şeylər danişırsan mənə. (*Ağlayır.*)

M u r a d (*əllərini arxasına aparır*). Görürsən, bu qədər söz dedim, sən ancaq özünə sərf eləyən şeydən yapışdırın – guya ki, səni təhqir eləmək istəyirəm.

S o l m a z (*göz yaşları içində*). Qişqırma.

M u r a d. Bağışla, sən allah. Lap asta danişacağam. Amma bu məsələnin məğzini dəyişməyəcək: başa düş, sən yaxşı qadınsan, amma biz səninlə ayrı-ayrı adamlarıq. Sən nə lazımdırsa, nə bacarımansa, hamısını eləmisən: əvvəl mənimlə görüşmüsən, sonra nişanlım olmusan, sonra arvadım... Yaxşı evdar qadınsan, mənim

uğurlarına sevinirsən, mənzil-məişət şəraitimizin yaxşılaşmasına çalışırsan: mebel alırsan, təmirlə möşgulsan, sənin inadkarlıqlı atan bizə hər cür köməklilik eləyir – əlindən gələni əsirgəmirsən ki, ailəmiz, işgüzər birliyimiz gündən-günə irəli getsin. Sənin bütün vaxtin, gücün, arzuların buna sərf olunur və məndən də tələb eləyirsən. Bax beləcə, səninlə bu adı yolla elə hey gedirik, lap çoxdan bir-birimizə qarşı heç bir hiss-həyəcan duymadan yanaşı adımlayırıq və ən dəhşətlisi odur ki, bu barədə heç düşünmürük də...

Solma z. Kimdir o qadın?

Murad. Sən onu tanımırsan. Gəlmədir.

Solma z. Çoxdan tanıyırsan onu?

Murad. Bir ay olar.

Solma z. Harda tanış olmusuz?

Murad. Nə fərqi var ki...

Solma z. İslə-peşəsi nədir?

Murad. Aktrisadır.

Solma z. Cavandır?

Murad. İyirmi üç yaşı var.

Solma z. Qəşəngdir?

Murad. Hə, yəqin ki...

Bu zaman qapı döyüür. Qapiya doğru gedir.

Kimdir? Bircə dəqiqə. (*Arvadının yanına qayıdır.*) Santexnikdir. Atan göndərib.

Solmaz hələ də ağlayır.

Eşidirsən?! Nə deyim ona?

Solma z. Bilmirəm... Heç nə bilmirəm...

Murad. Belə olmaz axı... Özünü ələ al... (*Qapiya doğru gedir.*) Eşidirsiz? Bir azdan gələ bilərsiz? Yarım saatdan sonra... Bağışlayın, siz allah, nəsə belə alındı... Nə? Saygac həyətdədir... (*Arvadının yanına qayıdır.*)

Solma z (*ağlaya-aglaya*). Demək, ömrün boyu riyakarlıq eləmisən... Mən hardan biləydim ki, sən belə düşünürsən... Bəs uşağımız necə olsun?

Murad. Böyüyəndə başa düşəcək məni.

S o l m a z. Bəs böyüüb başa düşənə kimi necə yaşayacaq? Nə deyəcəm mən ona? Başqalarına nə deyəcəm?

M u r a d. Bax görürsən, hətta indi də mənim getməyim barədə deyil, başqalarına nə deyəcəyini və onların nə fikirləşəcəyini düşüñürsən.

S o l m a z. Sən ancaq məni günahlandırırsan, elə bil illər boyu mənimlə birgə yaşayan sən olmamışan. Mən hardan biliydim ki, sənə nə lazımdı? Səndən başqa heç kəsi sevməmişəm axı...

M u r a d. Heç bir sevgi-filan olmayıb.

S o l m a z. Bəs aramızda olan nəymış, görəsən?

M u r a d. Vərdiş, öhdəlik, borc – nə istəyirsən olub, təkcə sevgi-dən başqa...

S o l m a z. Onda bütün bu illər ərzində yalan söyləmişən, özünü elə göstərmisən ki, guya xoşbəxtsən, hər şeydən razısan?

M u r a d. Yox, mən yalan deməmişəm. Sadəcə, elə-belə yaşamışam. Neyləyə bilərdim ki? Bu barədə danışmağın nə mənası vardı? Nəyisə düzəltmək mümkün deyildi axı... Sən hər şeyi öz bildiyin kimi elə fanatikcəsinə həyata keçirirdin ki, bu yolda sənə əngəl töretmək üçün hər hansı bir təşəbbüsədə bulunmağın axırı pis qurtarardı. Sən də atan kimi həyatda konkret zaman kəsiyində sənə nə lazım olduğunu dəqiqli bilirsən və həmişə də istədiyinizə nail olursunuz. İndi növbə sənin dissertasiyana çatıb. Baxmayaraq ki, elmə heç bir həvəsin, bu sahədə heç bir qabiliyyətin yoxdur. Düz bir ildən sonra müdafiə elə-yəcəksən, ona görə ki, qarşına belə bir məqsəd qoymusən. Alim olacaqsan, halbuki öz eksperimentlərin barədə düşünmək belə üreyini bulandırır. Sən də, sənin atan da ta əzəldən məni kifayət qədər ciddi, işgüzar adam kimi qəbul eləməmisiz, təzyiq göstərməsiz, yavaş-yavaş, zərrə-zərrə güzəştə getməyə, ciyrəndiyim işlər görməyə məcbur eləmisiz...

S o l m a z. Məcbur eləmişik?! Nəyin varsa, hamısını papama borclusən. Əgər papam olmasayıdı, indi sən ibtidai məktəbdə dərs deyirdin. Bəs mənzil? Aspirantura? Sən öz dissertasiyanla qurdalananda bəs bizi kim saxlayırdı? Hələ papama yaman deməyə dilin də gəlir?

M u r a d. Mən onun barəsində bir kəlmə də yaman söz söyləmədim. İşgüzar adam olmağını özü danır məgər?.. Amma belə işgüzarlıq, nəyin bahasına olursa olsun məqsədə çatmaq prinsipi məni iyrəndirir.

S o l m a z. Bununla belə onun köməyindən heç vaxt imtina elə-məmisən...

M u r a d. Eləmişəm.

S o l m a z. Axırda yenə qəbul eləmisən. Üz-gözünü turşutmusan, amma həmişə razılaşmışsan.

M u r a d. Elə dəhşətlisi də budur!

S o l m a z. Nəyi dəhşətdir? Yoldaşlarına, tay-tuşlarına bax. Han-sının otuz iki yaşında öz laboratoriyası, böyük elmi işçi diplomu var? Kimin?

M u r a d. Heç kəsin. Amma daha istəmirəm. Bir daha yalan söyləməyi, özümü hər şeydən, hamidan razı göstərməyi, atanın üzünə gülümsəməyi – halbuki, görən gözüm yoxdu – özümü ailə maraqlarına sadıq işgüzar adam kimi aparmağı, onillik birgə həyatımızda bir-birimizə yad olaraq qalmağımızla barışmağı bacarmıram. Məni belə uydurma ailə – üzdən guya cəlbedici, abırlı görünən, əslində isə yalan və hoqqabazlıq üstündə qurulan vitrin ailəsi daha təngə gətirib!

S o l m a z. Əlbəttə, indi əlin çörəyə çatıb daa, ayağın yer tutur, məni lazımsız bir əşya kimi atıb gedə bilərsən...

M u r a d. Aman allah, bu nə cəfəngiyyatdır danışırsan! Heç bir şey anlaya bilmədin, heç bir şey... Heç vaxt da anlamayacaqsan. Biz səninlə yad adamlarıq, tamamilə yad... bircə nöqtədə belə fikrimiz üst-üstə düşmür!

S o l m a z. Bəs oğlumuz?

Qapı döyüllür.

M u r a d. Gələn ustadır!

S o l m a z. Cəhənnəm olsun.

Qapiya təref gedib açır, santexnik içəri girir; o, Rənanın mənzilinə arvadını axtarmağa gələn Yekəpərdir.

Y e k ə p ə r (*gülümsəyərək*). Salaməleyküm. Dalaşib qurtardız? Mən də birinci arvadımla dalaşirdim, neyləmək olar? Bizimki, belə gətirib, kran hardadır?

S o l m a z. Burdadır, dalımcı gəlin.

Santexnik geri qayıdır.

Murad. Hansı çamadanı götürüm?

Solmaz. Bilmirəm.

Murad. Qəhvəyi çamadanı götürürəm... Bilmirsən, paltomnan kepkam hardadir?

Solmaz. Bilmirəm.

Murad. Bura bax, axı biz ayrılıraq, heç olmasa son dəqiqələrdə özünü layiqli apar. Ayrılıqsa, o demək deyil ki, avtomatik olaraq bir-birimizə düşmən kəsilməliyik. Axı bizim oğlumuz var...

Solmaz. Elədir ki, var!

Qapıda santexnikin başı görünür.

Yekəpər. Xanım, qonşulara xəbər verin ki, suyu kəşmişəm. Yoxsa hay-küy olar.

Solmaz otaqdan çıxır.

Yekəpər. Hamisini eşitdim. Bizdə də eynilə belə olmuşdu.

Murad (*narazı halda təəccüblənir*). Necə yəni eynilə belə?

Yekəpər. Birinci arvadımla... (*Baş barmağıyla koridoru göstərir*.) Sizin burada arvadınızla danışdıqlarınızın hamisini eşitdim. Məndə də eynən belə olmuşdu.

Murad. Nə eynən belə olmuşdu?

Yekəpər. Mən də ayrılməq istəyirdim. Əla fürsət yaranmışdı. Paris Kommunası zavodunda qaynaqcı işləyirdim. Moskvadan gəlib şəklimi çəkmişdilər. Bir dəfə evdə oturmuşdum, qonşum özünü içəri salıb bağırdı: "Mahmud, gör sənin şəklini hara veriblər!" Baxdım ki, jurnalda bu boyda şəklimi veriblər. (*Göstərir*.) "Sovet İttifaqı" adlanır, lap "Oqonyok" jurnalı kimi, hətta ondan da yaxşı. Yazıblar ki, mən əla qaynaqcıyam, planı iki yüz əlli faiz yerinə yetirirəm. Bu doğrudur, elə olurdu ki, ayda dörd yüz manat alırdım... Hər şey də elə burdan başladı. Bütün Avropadan mənə məktublar gəlməyə başladı. Almaniyadan, Polşadan, Bolqarıstandan, Moskvadan, Saratovdan, Sibirdən – hardan desən. Günə yüzü gəlirdi. Əsasən qadınlar yazırı, öz şəkillərini göndərirdilər, qonaq dəvət edirdilər, evli olub-olmadığımı soruşturdular. Çoxusu da gənc və gözəl qızlar idi. Hə, onda getmək istədim, hər şeyi buraxıb Moskvaya, yə da Sibirə getmək istədim. Bütün ömrüm boyu bir yerdə yaşamaqdan artıq bezmiş-

dim, arvadım da zəhləmi tökmüşdü, daha dözə bilmirdim... Oğluma görə qaldım. Sonradan onsuz da dözə bilmədim. İkinci arvadımla da özünüz gördüz, necə oldu. Sizin oğlunuzun neçə yaşı var?

Murad. Yeddi.

Yekəpər (*sevincək gülür*). Eyni şeydir – eynilə mənim başıma gələnlər. Mənimkinin də yeddi yaşı vardı. Hər şey düz gəlir. Ona görə o saat başa düşdüm ki, nə üstə dalaşırsız – başladım qulaq asmağa. Bax belə! (*Dəhlizdəki səs-küyə qulaq verir.*) Gedir! (*Otaqdan bayırə cumur.*)

Bu biri qapıdan Solmaz içəri girir. Yüngül rişxəndlə köynəklərini çamadana yiğan ərinin süzür. Murad köynəkləri çamadana yiğə-yığa özünü elə göstərir ki, guya arvadının əhvalindəki qəfil dəyişikliyi hiss etmir.

Solmaz. İndi hər şey mənə aydınlaşdır?

Murad. Nə aydınlaşdır?

Solmaz. Hər şey. Rozadan hər şeyi yerli-yataqlı öyrənmişəm. Hə, noldu, əzizim, qarmağa ilişmişən?

Murad (*çamadanı yiğməgına ara verir*). Nədən danışırsan, başa düşmürəm!

Solmaz. Belə avam, sadəlövh olduğunu bilməzdəm! Sənin otuz iki yaşın var. Özünə bir güzgüdə baxsana.

Murad. Nə olub ki? (*Qeyri-ixtiyari özünə baxır.*)

Solmaz. O olub ki, sənin kimilərini xüsusi axtarıb tapırlar ki, hərifləsinlər... Amma bu işin əsil ustasına ilişmişən ha...

Murad (*daha da əsəbiləşərək*). Sən allah, məni dağa-daşa salma. Söyübü açıq de.

Solmaz (*onu yamsılayır*). “Başqa qadını sevmişəm! Axır ki, əsil məhəbbətin nə olduğunu bildim!” Doğrudan başa düşmürən ki, səni sadəcə olaraq tora salıblar. Hansı məhəbbətdən danışırsan? Harda görmüsən onu? Özündən uydurduğu bu nağıllar ancaq sənin xam xəyallarının məhsuludur. Ay avam, hansı məhəbbətdən danışırsan? O arvadı bütün şəhər tanıyor. Onun bircə qulağının dibi qalib, sən də məhəbbətdən dəm vurursan.

Murad (*qətiyyətlə*). Xahiş eləyirəm, onun haqqında belə danışma!

Solmaz. Axı niyə başa düşmək istəmirən ki, ona sadəcə olaraq təzə ər lazımdır? İdmançı dalından dəyiib, ona görə də indi özünə təzə boyunduruq yoldaşı axtarır. Əvvəl birinə girişdi, sonra o birisinə – bir

şey çıxmadı – axı indi axmaq adam azdır; axırda gəlib sənin ətəyindən yapışdı. Sən də ki, fil qulağında yatmışan: pah atonnan, məhəbbət peyda olub, təzə həyat başlanır... Amma əslində, sixib suyunu çıxaracaq, sonra qaçacaq o birisinin yanına. Sən onunçün ancaq və ancaq ehtiyat enmə zolağısan. Doğrudan bütün bunları başa düşmür-sən?! Səni bütün şəhər məsxərəyə qoyacaq.

Murad (ehtiyatla). Necə də xəbis və nanəcib adamsan. O qadını heç görməyə-görməyə, onun həyatından xəbərin olmaya-olmaya belə iyrənc şeylər danışmağa necə dilin gəlir?

Solmaz. Bunu mən demirəm, bütün şəhər danışır. Sən hələ yatmışan, ay yazıq, gözündən pərdəni götür. Səni on altı yaşlı gədə kimi axmaq yerinə qoyurlar, səninsə xəyalın göylərdə dolaşır.

Murad. Əgər bircə kərə onu görsəydin, bu eybəcər, yaramaz ittihamların necə əbəs olduğunu anlayardın. Duzdü, iki dəfə ərdə olub. Axı bunun nə fərqi var ki? Bədbəxt olub, bəxti gətirməyib – buna görə günahkardı bəyəm?

Solmaz. Axı sənə kim dedi ki, onun özü haqqında danışdıqlarının hamısı həqiqətdir? Hardandı səndə bu inam? Sən qadınları yaxşı tanımirsan, nə desən uydura bılrlər. Elə bilirsən, vid-fasonuna baxan bilmir ki, sənin başını hansı nağıllarnan bişirmək olar?! Bunun üçün o qədər də böyük psixoloq olmaq lazım deyil.

Murad (demək olar ki, qışqırır). Düz demirsən. Danışdıqlarının hamısı yalandır. Daha sənə qulaq asmaq istəmirəm, artıq bircə kəlməni də dinləmək istəmirəm. (*Çamadandan aralanıb əsəbi halda otaqda gəzişir.*)

Solmaz. Mən isə susa bilmərəm, səni qorumalıyam, bu – mənim borcumdu. Uşağımın atasısan, səninlə on il birgə ömür sürmüşük, görəndə ki, məhv olursan – mən necə susa bilərəm; üzməyi bacarımirsan, amma dərin sulara baş vurursan – ona görə də, məhv olursan. Mən bilirom. Sən ölümə gedirsən, ölümə... (*Ağlayaraq kürsüyə çökür.*)

Murad (otaqda gəzişə-gəzişə). Sən nə danışırsan? Mən niyə məhv olmaliyam ki?

Solmaz (göz yaşları içində). Ona görə ki, təcrübəsizsən, öz işindən başqa heç nədən başın çıxmır. Belə həyata başlamaq üçün buna uşaqlıqdan hazır olmaq lazımdır...

Yekəpər başını qapıdan içəri soxur və Murada göz vurur.

Yekəpər (*bərkədən piçıldayaraq*). Hər şey hazırdır. Kim yoxlayacaq?

Murad. Çox sağ olun. (*Arvadına*) Solmaz, bəlkə sən baxasan, nə var, nə yox orda?

Solmaz (*göz yaşlarını gizlədərək*). Heç nəyə baxmaq istəmirəm. (*Ustaya*) Borcumuz nə qədərdir?

Yekəpər. Heç nə, boş şeydir. Gələn dəfə hesablaşarıq. (*Yenidən Murada göz vurur*)

Murad (*hirslənir*). Bu nə hərəkətdi? İş görmüsünüz, qiymətini deyin: borcumuz nədir?

Yekəpər. Heç nə, xırda-xuruş... beş manat

Murad (*əlini cibinə salır*). Götürün. Çox sağ olun.

Yekəpər bir anlıq arxası ona tərəf oturmuş Solmaza nəzər salıb yenidən

Murada göz vurur və pulu almadan qapıya doğru gedir.

Yekəpər. Məndə də belə olmuşdu.

Murad yorğun halda kresloya çökür. Sükut.

Murad. Bax, sən bu qadını qınayırsan ki, iki dəfə ərdə olub. Axı xəbərin yoxdu ki, nə səbəbə belə olub, niyə belə olub. Məgər məsələ sayın coxluğunda, azlığındadır? Elə bədbəxtçiliyimiz də ondadır ki, hər şeyi haçansa, kiminsə qəribə sayıb uydurduğu əxlaq kodeksi qaydaları ilə ölçürük. İnsanın həyatı necə qurulub, onu bu, yaxud o biri yolla getməyə nə vadar eləyib – bunun fərqiనə varmırıq, ancaq üzdə olan faktlarla mühakimə yürütməyi bacarıraq, dərinə getməklə işimiz yoxdur. Ola bilər, bu qadın həqiqətən hamısını açmasın, nədəsə yalan danışın – qoy olsun; ancaq onun əsil məhəbbətlə sevmək bacarığı şəksiz-şübhəsizdi...

Solmaz. Niyə görə şəksizdir?

Murad. Ona görə ki, onun danışıqları bir yana dursun, mən gözlərimlə də müəyyən şeylər gördüm.

Solmaz. Nə görmüsən ki?

Murad. Sənə deyə bilmərəm, amma inan ki, belə arxayın olmam üçün əsasım var.

Solmaz. Yaxşı, özün bil, əsasın var – inan. Heç olmasa, bu barədə mənə danışma.

Murad (*yerindən sıçrayır*). Sən məni düz başa düşmədin. Doğru sözümdü... Aramızda heç nə olmayıb... Mən tamam başqa şeydən danışıram.

Solmaz. Bilmirəm, sən nədən danışırsan, ancaq bircə şeyə əminəm: sənin, şəxsən sənin boynuna ip salıb oynadırlar. Tez bir zamanda özün bunu görəcəksən. Amma onda gec olacaq...

Murad. Yox, yox... İnan mənə. Heç kəsin mənim boynuma ip salıb oynatmaq fikri yoxdur, heç kəs də məni şirnikləndirib qarmağa keçirməyi ağlına götərmir. Bütün bunlar haqqında sənin çox qəribə təsəvvürlərin var... Tora, qarmağa qiymətli şikarı həvəsləndirərlər – mən kiməm ki?! Yaxşı fikirləş. Məgər sən demirdin ki, özümə güzgüdə baxım? (*İstehzayla gülümsünərək*.) Ancaq sənə elə gəlir ki, ərindən yaxşısı yoxdu...

Solmaz. Daha mənə elə gəlmir...

Murad. Hər halda, elə gəlirdi. De görüm, onun nəyinə lazımad – əgər məndən xoşu gəlməsəydi... Özü gözəl qadındır. Aktrisadır. Elə bilirsən, pərəstişkarları azdır?

Solmaz. Mən heç nə bilmirəm, bilmək də istəmirəm. Özü də gəl bu söhbəti qurtaraq.

Murad. Yaxşı. Gəl qurtaraq... Ancaq səni başa salmaq istəyirəm ki, məsələ hiyləgərlikdə, kiminsə kimisə şirnikləndirib tora salmaq istəyində deyil. Demək istəyirəm ki, sadəcə olaraq, elə insanlar var, haçansa həmişəlik təsdiq olunmuş qaydalarla yox, hissərlə, duyğularla yaşayırlar; onlar yalan danışmir və özlərini aldatırlar – guya onların həyatında hər şey öz qaydasındadır, halbuki vicdanları və duyğuları bunun əksini deyir. Onlar azad adamlardır.

Solmaz. Bu – azadlıq deyil, əxlaqızlıqdır. Belə yaşamaq çox asandır.

Murad. Təəssüf ki, sənə elə gəlir. Biz cürbəcür qaydalarla, qəliblərlə özümüzü çərçivəyə salırıq. Sonra da hər tərəfdən çəpərlədiyimiz bu ərazidən çıxməq istəyəndə – hətta onun içində boğulanda belə – çıxa bilmirik. (*Masasının yanına qayıdib oturur*.)

Solmaz. Bunun normal insanlara dəxli yoxdur – abırlı adam ədəb qaydalarından boğula bilməz... Bilmirəm, sən hansı nəciblikdən dəm vurursan: yoldan keçənin bir barmağının işarəsiylə öz doğma ev-eşiyindən qaçaq düşürsən. Bəs oğlumuza atalıq borcun harda qaldı? Arxayınsan ki, böyüyəndə səni başa düşəcək? Yox, əzizim. Heç vaxt. Bax indidən deyirəm sənə – heç vaxt! Günlərin bir günü oğlun yanın-

dan salamsız ötəndə təəccüblənmə, heç təəccüblənmə! Bunu mən sənə deyirəm. Belə də olacaq! Onda təəccüblənməzsən. Mən sənə söz verirəm!

Murad. Mən getsəm, doğrudan da, sən belə şey eləyərsən?

Solma z. Bəs sən nə xəyalda idin? – Bilmirdin? Başqa şey gözlüyürdün?

Murad. Mən başqa xəyalda deyiləm. Ömrümdə ilk dəfə nəticəsinə düşünmədən bir addım atmaq isteyirdim...

Qapıda Rafiqin başı görünür. O, ariq və diribaşdır, tez-tez danışır, bəzən bir sözü bir neçə dəfə təkrar edir.

Rafiq. Salam. Olar?

Murad (*könülsüz*). Buyur...

Rafiq (*onların hər ikisindən eyni məsafədə dayanaraq*). Nə olub? Deyəsən, vaxtında gəlməmişəm.

Solma z. Səni Roza göndərib, yoxsa özün qaçıb gəlmisən?

Rafiq. Hansı Roza?

Solma z. Arvadın!

Rafiq. Roza niyə? Özüm gəlmışəm – yolüstü. Axı nə olub? (*Murada sarı gedir, həyəcanlı və fişiltli piçılıyla*.) Heç nəyi boy-nuna alma, de ki, yalandı. (*Solmaza bərkdən*) Roza mənə heç nə deməyib.

Solma z. Demədi ki, mən zəng eləmişdim?

Rafiq. Zəng eləmişdin?

Solma z. Onunla haçan danışmışsan?

Rafiq. Danışmışsam? (*Gözlərini dolandıraraq xatırlamağa çalışır*.) On dəqiqə qabaq.

Solma z. Mənim zəngim barədə sənə heç nə deməyib?

Rafiq. Niyə deməyib ki, deyib.

Solma z. Nə deyib?

Rafiq. Amma bu ola bilməz. Sən necə inandın buna? Muradı kiminləsə səhv salıblar. Mən sənə söz deyirəm! Çاش-başlıq düşüb, onun yanına ayrı adam gedib.

Solma z. Sizin evinizdə də səhvən tanış olublar?

Rafiq. Bizim evdə?

Solma z. Hə. Sizin evdə.

Rafiq. Canım, nə tanışbazlıqdı? Evdə bir sürü adam vardı. Hamı necə, onlar da elə...

S o l m a z. Aradüzəldənlik eləməyə çoxdan başlamışız?

R a f i q. Kim?

S o l m a z. Rozayla sən.

R a f i q. Bu nə sözdü, eyib deyil? (*Solmaza doğru gedir və onun çiyinlərini qucaqlamaq istəyir.*)

Solmaz onu itələyib otaqdan çıxır.

(*Murada.*) Boynuna alma, boynuna alma; heç nə olmayıb, heç nə bilmirsən, heç kəsi görməmisən... Belə şeylərin ustası olan adamlardan soruşmuşam: hər şeyi boynundan atmaq lazımdır.

M u r a d. Onun haqqında belə iyrənc şeylər danışmağa Rozanın necə dili gəldi?

R a f i q. Kimin haqqında?

M u r a d. Rənanın.

R a f i q. Rənanın? Biz onu nə tanıyırıq ki? İki dəfə görmüşük, ikicə dəfə. Roza öz adından danışmayıb axı, yox, yox, qətiyyən... Ancaq ondan-bundan eşitdiklərini... Sən hər şeyi, hər şeyi boynundan atmalısan. (*Qapıya tərəf boylanır və əllərini ovuşdurur.*) Doğrudan, bunu necə eləyə bildin? Bu gün Roza mənə deyəndə düzü inanmağım gəlmədi. Əla, əntiqə! Mükəmməl qadındır! Afərin... afərin... sənə görə səmimi qəlbdən şadam... Mən sənin tərəfindəyəm, sənin tərəfindəyəm... (*Ehtiyatla.*) De görək, doğrudan başqa işə keçmək barədə ərizə yazmışan?

M u r a d. Hə, doğrudur.

R a f i q. Deməli, düzdü. Ancaq biz inanmırıq.

M u r a d. Yaxşı, sən nəyə gəlmisən?

R a f i q (*qızığın halda*). Yox, yox... Sən elə danışma. Heç vaxt. Elə şey olar? Lap bir az da elə buna görə. Axı hamı bundan danışır, bütün institut məndən soruşur – mən də ki, heç nə bilmirəm... Bunu niyə etdin?

M u r a d. Elə bilirəm, mənim laboratoriyadan müvəqqəti getməyim heç kəsə sərr deyildi, hamı bilirdi ki, bizim mövzu üzərində işləməyə davam edirəm. Kimə olsa da, bütün bunlar sənin üçün gözlənilməz olmasın gərək. Axı sənə necə dəfə demişəm ki, belə çox davam edə bilməz...

R a f i q. Əlbəttə ki, demisən... Başa düşürsən, o vaxtdan axı çox illər ötüb. Düzünü desəm, daha heç kəs inanmırı... Amma sən özün

əzab çəkirdin... düz deyirəm? Xüsusilə də, ilk vaxtlar... Ona görə hamının yazığı gəlirdi sənə...

Murad. Yazığı gəlirdi?

Rafiq. Yox, yox... Düz başa düşmədin. Əlbəttə, çoxları həsəd aparırdı, sənə baxıb sevinən də vardı? Bəs necə? Ayrica laboratoriyan vardi! Amma... başa düşürsən... təkcə sən özün-özündən razı deyildin. Hamı görürdü ki, ürəyindən qara qanlar axır, ona görə də yazıqları gəlirdi. Ancaq ilk vaxtlar beləydi. Sonra hər şey unuduldu və hamı sakitləşdi... Bu akrobat arvad barədə isə – heç kəsə bir kəlmə də haa! Heç nəyi boynuna alma!

Murad. Artıq hər şeyi Solmaza danışmışam.

Rafiq (*həyəcanlananaraq*). Səhv olub! Düz deyil! Hamı deyəcək ki, səhv olub! Axıra kimi danmaq lazımdır.

Murad. Mən özüm danışmışam. Rənayla məni görən olmayıb.

Rafiq. Niyə? Niyə? Niyə danışdın? De görüm, nə səbəbə?

Murad. Mən bunu eləməliydim, ayrı cür bacarmazdım.

Rafiq. Öyrənmək lazımdır. Məncə, səhv olub – hamı ört-basdır eləyir, hamı, hamı... Ancaq sənnən mənim heç kəsimiz olmayıb. Ancaq eybi yoxdu, geri çəkilmək olmaz, bu səhvi düzəltmək üçün mən yol taparam. Belə şeylərin cikini-bikini bilən adamlar var. Məsləhət verməyə ixtiyarım – mənim təcrübəm yoxdu, elə sən özün də təcrübəsizsən, məsləhətləşmək lazımdır. O sənin xoşuna gəlir?

Murad. Çox!

Rafiq. Əla, əntiqə! Darıxma! Hər şeyi yerli-yataqlı öyrənib sənə deyərəm.

Murad. Solmaz deyir ki, onları atıb getsəm, oğlumun məndən zəhləsi gedəcək.

Rafiq (*dəhşət içində*). Sən getmək istəyirsən?

Murad. Solmaz həmişə istədiyinə nail olur.

Rafiq. Sən tələsirsən, Murad! Tələsirsən. Belə olmaz. Sən allah, qoy hər şeyi öyrənək. Hər ikimiz təcrübəsizik.

Murad. Əgər bilsəydin, bu günlər necə xoşbəxt idim!

Rafiq. Danış, danış... Düz eləmirsən. Mən hər şeyi bilməliyəm – axı sənin dostunam.

Murad. İllər boyu gözləmişəm, arzulamışam, hətta təsəvvürümə belə gətirə bilməmişəm ki, insan necə xoşbəxt ola bilər.

Rafiq. Niyə hər şeyi Solmaza açıb-danışmışan? Sən çox tələsimsən, hamı ört-basdır eləyir. Mən bilirom axı... (*Solmaz otağa daxil*

olduğu üçün bir anlıq susur, sonra Solmaza müraciət edərək davam edir.) Murad həqiqəti danışdı mənə. Boş şeydir, qorxulu bir şey yoxdur. Bu işi mən boynuma götürürəm, insanın başına nə gəlmir ki? İndi aləm qarışıb, hər şey baş-ayaq olub, yavaş-yavaş düzələcək. Əvvəlcə bir az ağrıyacaq, amma zaman bütün yaraları sağaldacaq. Həyatda kim büdrəyib-yixilmayib ki?! Əsas odur ki, vaxtında qalxa biləsən. Murad artıq səhvini başa düşüb. Sən ona kömək əlini uzatmalısan.

Solmaz (*Murada*). Oğlun məktəbdən qayıdır. (*Çamadanə baxır.*) Çamadanı ortadan yiğışdırmaq lazımdır!

Rafiq. Hara qoyaq?

Solmaz. Hara istəyirsən qoy...

Rafiq. Çarpayının altına qoyum? (*Çamadanın qapağını örtərək çarpayının altına soxur. Oğlunun addım səsləri və səsi eşidilir.*)

Murad. Siz neynirsiz? O məni gözləyir axı...

Solmaz. Sən onu cəmi bir aydır tanıyırsan.

Murad. Ancaq o məni gözləyir...

Rafiq. Murad, darixma, sakit ol...

Murad. Mən bunu özümə heç vaxt bağışlamayacağam, heç vaxt...

Ər-arvad qapıya tərəf dönbə oğlanlarının gölməsini gözləyirlər.

Rafiq də qapıya baxır.

ÜÇÜNCÜ EPİZOD

ÖLÜM

Üç ay keçir. Qış gəlir. Ramiz öz mənzilində şən-şən zülməmə edərək xüsusi məhlulta islatdığı əsgiyə qılınçın tiyəsini silir. Məhlulla dolu banka karşısındakı masanın üzərindədir. İkinci qılinc öz yerindədir – Afrika maskasının altında asılıb. Mənzil səliqqəyə salınıb deyə daha rahat görünür.

Zəng çalınır. Ramiz əlində qılinc qapıya tərəf gedir. Kim olduğunu soruşmadan açır. Kandarda xəz papaqlı və paltolu Murad görünür. Onun üzərində qar lopaları var.

Murad. Bağışlayın, siz allah. Mən istəyirdim...

Ramiz. İçəri girin, soyuqdur.

Murad otağa daxil olur, papağını çıxarıır. O, ağır-agır nəfəs alır, sanki qaçaraq golib. Ramiz qapını örtür.

Sizi eşidirəm...

Murad. Bilirsiniz... çox vacib bir məsələ barədə Rənayla danışmalıyam... Sizdən xəbər almaq istəyirdim – bəlkə siz bilirsiz indi Rəna harda yaşıyır?

Ramiz. Bilirem.

Murad. Mənə desəyдинiz – çox minnətdar olardım sizə...

Ramiz (*masanın yanına gedir*). Rəna, səni soruşurlar. (*Murada*.) Əyninizi soyunun, bu saat gələr.

Murad. Hardan??

Ramiz (*piqqıldayıb gülür*). Necə yəni hardan?! Qapıdan...

Murad. Bağışlayın... Deməli...

Rəna daxil olur.

Salam, Rəna... Mənəm...

Rəna (*ona yaxınlaşır*). Salam.

Ramiz istehzayla ona baxmaqdə davam edir.

Rəna. Soyunun... Niyə soyunmursunuz?

Ramiz. Mən əlimdən gələni elədim...

Murad. Sağ olun... Elə bilirdim... Bilmək istəyirdim...

Rəna. Hə, bir ay olar, yenə burda yaşayıram. Paltonuzu çıxarıın görək...

Murad. Nə?.. Sağ olun. (*Soyunur*.)

Rəna. Sizi tez-tez xatırlayırdım. Oğlunuz necədir? Məktəbə getmək xoşuna gəlir? (*Muradi masaya tərəf aparır*.) Tanış olun.

Muradla Ramiz tanış olurlar.

Rəna. Xahiş edirəm, oturun...

Ramiz. İndi yiğisdiraram bunları. (*Əsgini, bankanı və qılinci göstərir*.)

Rəna. Ramiz bu gün öz silahlarını döyüş hazırlığı vəziyyətinə gətirmək qərarına gəlib. (*Masanı yiğisdirmaqdə ərinə kömək edir*.)

Ramiz. Tiyəsi qaralıb. Arabir təmizləmək lazımdır. Baxmaq istəyirsiz? (*Qılinci Muradin gözünün qabağına tutur*.)

Murad (*qeyri-ixtiyari*). Mənə elə gəlir, ucunda diyircək olmalıdır.

Ramiz. Hə, var idi, özüm çıxarmışam. Daha yarışlarda iştirak eləmirəm, divarda isə diyircəksiz gözəl görünür.

Murad. Yaman itidir.

Ramiz. Adamı deşmək olar.

Rəna. Hə, danışın görək, necə yaşayırsız? İş-güçünüz, oğlunuz...

Murad. Sağ olun.

Rəna (*masanın arxasında oturur*). Hə, danışın görək, necəsiniz. İşləriniz necə gedir, oğlunuz necədir?

Murad. Sağ olun

Rəna. Oğlunuzdan danışın. Necə oxuyur?

Murad. Babat.

Rəna. Ona kitab almışam. Hələ o vaxt. Gözəl şəkilləri var, bir sözlə, çox zövqlə tərtib olunub... Ramiz, görmüsən onu?

Ramiz. Yox.

Rəna. Mənim çəmədanımdadır, yəqin. İndi sizə göstərərəm, əntiqə kitabdı. Aslan haqqında. Doğrusu, o qədər ürəkaçan əhvalat deyil. (*Kitabi gətirməkçün o biri otağa keçir.*)

Ramiz. Bayırda qar çoxdur?

Murad. Hə, yağır, kəsmək bilmir.

Ramiz. Çox yaxşı. İki gündür evdən çıxmırıq. Bilmirik, dün-yada nə var, nə yox. Bu gün hava almağa çıxmaq pis olmaz...

Murad. Hə, yaxşı havadı.

Ramiz. Sizi hardasa görmüşəm. Üzünüz çox tanış gəlir.

Murad. Bilmirəm... Ola bilər...

Ramiz. İdmanla məşğul olmamışınız?

Murad. Yox, heç vaxt.

Ramiz. Sifətiniz yaman tanış gəlir.

Rəna (*otağa daxıl olur*). Kimin sifəti?

Ramiz. Qonağımızın.

Rəna. Bakıda hamı bir-birini üzdən tanıyor. (*Murada.*) Baxın.

İndiyə qədər hamida necə olmuşdusa, nə deyilmişdi, elə də oldu.

Rənanın yenidən burada yaşaması haqqında Ramizin verdiyi xəbərdən

sonra sanki başından möhkəm zərbə almış Murad şüursuz olaraq

əlini kitaba uzatdı.

Mən sizi çox gözlədim...

Baxışları Muradın baxışlarıyla toqquşur.

Sonra onu çamadanda gizlətdim.

R a m i z. Rus dilində yazılmayıb axı...

R ə n a. Hə, polyak dilindədi, ancaq başa düşmək olur. (*Murada.*)
Sizdə lügət var?

M u r a d. Bilmirəm... Deyəsən, yoxdu...

R ə n a. Mənə məzmununu danışıblar.

R a m i z (*kitabçaya baxaraq*). Şir yaman kədərli çıxıb.

R ə n a. O, neçə gün ac qalıb.

M u r a d. Qəşəng şəkillərdir.

R ə n a (*sevinir*). Doğrudan? Xoşunuza gəlir?

M u r a d. Hə.

R ə n a. Məzmununu sizə danışım ki, oğlunuzu başa salmaq asan olsun.

R a m i z. Gəlin əvvəlcə bir şey yeyib-içək...

R ə n a (*birdən ayılaraq*). Hə, əlbəttə. Gəlməyinizə elə sevindim ki, soruşmağı da unutdum: yemək istəyirsiz?

R a m i z. Nəyini soruştursan? Çay içməyəcəyik ki... Amma qəl yanaltısız çaydan başqa heç nə getmir. (*Soyuducuya sarı gedir.*)

R ə n a. Niyə təkbaşına qərar verirsən? Bəlkə qonağımız çay istəyir?

R a m i z. Çay sonraya qalsın. Əvvəlcə daha sanballı bir şey lazımdı.

R ə n a (*gülür*). Ancaq konfetimiz yoxdu. Nədənsə çoxdandır konfet almırsan, Ramiz.

R a m i z (*sakitcə*). Sən evdə olanda, konfeti neynirəm? Mən şirin şeylər sevmirəm. (*Əlində bir şüşə araq masaya qayıdır.*)

M u r a d. Mənimcün fərqi yoxdur.

R a m i z. Lap yaxşı... Biz Rənayla araq içirik.

R ə n a. Belə də, az-maz...

R a m i z. Baxır haçan da. (*Şüsənin ağızını açır.*)

R ə n a. Muradı qorxutma. Doğrudan da, elə bilər ki, çox içirik, küpünə giririk. Hələlik gedim ördəyi qızdırıbm. (*Mətbəxə gedir.*)

R a m i z. Görürəm, içməyə o qədər də meyilli deyilsiz...

M u r a d. Hərdənbir.

R a m i z (*istehza edir*). Belə yaxşdı. İcməyən adamlardan zəhləm gedir. Belə adamların çoxu eclaf çıxır.

M u r a d. Doğrudan? Mən heç bilmirdim.

R a m i z. Eclaf olmasalar da, hər şeyi ölçüb-biçən adamlar olur – son nəticədə ikisi də bir zibildi. Ancaq xəstəliyə görə içməyənləri

qınamaq olmaz. Mən şəxsən mədə yarası olanlara acıyıram, qalan-
larını fərari sayıram.

Murad. Bəs xərcəngli xəstələri?

Ramiz (*qəti şəkildə*). Onlar da fərəridir. Xərcəngin, onsuz da
əlacı yoxdu, ona görə çoxlu, tez-tez və nə gəldi içmək lazımdı. Siz
odekolon içərsiz?

Murad. Yox.

Ramiz. Ən dadlısı “Troynoy”odekolondur. Ən pisləri da “Kras-
naya Moskva” və “Koti” ətirləridir. Əlis içmək ondan yaxşıdır. Əlis
də içməmisiniz?

Murad. Yox.

Ramiz. Qəribədir. Hansı məktəbdə oxumusuz?

Murad. 171-də.

Ramiz. Tanıyıram. Baş polis idarəsinin yanındakı.

Murad. Hə.

Rəna (*otağa daxil olur, ərinin səsini eşidib güller*). Murad, ona
inanmayın. Onun belə zarafatları olur. Bir dəfə bizim bir tanışımızı
elə qorxutdu ki, o vaxtdan bizə ayaq basmır.

Murad. Belə də bilirdim.

Ramiz. Nəyi elə bilirdiz?

Murad. Zarafat eləməyinizi.

Ramiz. Nahaq elə bilirsiz. Odekolon olsayıdı, hökmən içərdik.

Rəna (*nimçələri və yeməkləri masaya düzür*). Özünü gic yerinə
qoyma. (*Murada*.) O, arağı belə hərdənbir içir.

Ramiz. Hərdənbir, amma çox! Gəl, ördək gəlinçə adama otuz
üç qram vuraq! (*Araq süzür*.)

Rəna (*Murada*). Sizin sağlığınızı. Şadam ki, nəhayət, tapıldız.

Murad. Məni bağışlayın... Mən... belə alındı... (*Əvvəlcə Ramizə,
sonra yenə Rənaya baxır*.) Hər şeyi sizə başa salaram.

İçirlər. Bir müddət səssiz oturlar.

Murad. Mən sizin qarşınızda çox günahkaram, Rəna. Məni
bağışlayın.

Ramiz xüsusi maraqla ona baxır. Murad susmağa məcbur olur.

Rəna (*sakit*). Heç kəs heç kəsin qarşısında günahkar deyil... Gör
vaxt necə uçur – düz üç ay keçib... Qış gəlib...

Ramiz maraqla arvadına baxır. Rəna baxışlarını yayındırmağa çalışır.

Bakıdan getmək istəyirdim, Mosestradada iş təklif eləmişdilər – xəstələndim, qaldım. Ramiz sağ olsun – iş-güçünü buraxıb mənimlə əlləşdi, hər nazıma dözdü... (*Ərinin masanın üzərinə qoyduğu əlini sigallayır*.)

Murad. Sizə nə olmuşdu?

Rəna (*gülür*). Nə olmamışdı? – ağ ciyərlərin iltihabı, əsəb... Bir sözlə, hər şey bir-birinə qarışmışdı.

Murad. Mən bilmirdim.

Ramiz (*həminki maraqla*). Neyləyərdiniz ki?

Murad (*həmsöhbətinin üzünə baxmadan*). Mənim... çoxlu həkim tanışlarım var... Dava-dərman...

Ramiz. Aydırındır. (*Arvadına*.) Sənin ördəyin yanmadı ki?

Rəna. Yox. Qoy bir baxım. (*Mətbəxə gedir*.)

Ramiz Murada, Muradsa boş nimçəyə baxır.

Ramiz. Demək... əlif içmirsiz?

Murad. Yox.

Ramiz. Heyif.

Murad. Niye?

Ramiz (*qımışaraq*). Ona görə ki, əlifi yaxşı adamlar içir.

Murad (*ciyinlərini çəkərək gülümsəməyə çalışır*). Siz adamları qəribə üsulla qiymətləndirirsiz.

Ramiz. Mən qiymətləndirmirəm, sadəcə olaraq ördək qızana qədər söhbət eləyirəm. Bəs çifir?

Murad. Nə çifir?

Ramiz. Deyirəm çifir içirsiz?

Murad. O nə olan şeydi?

Ramiz. Çox tünd çaydı. Yarım stekan suya bir qutu çay...

Murad. Nə olsun ki?

Ramiz. Səbəbsiz dilxorçuluqdan qurtulmaq üçün həbləri əvəz eləyir.

Murad. Səbəbsiz dilxorçuluqdan qurtulmaq üçün həb var məgər?

Ramiz. Əlbəttə.

Murad. Hardan tapmaq olar?

R a m i z. Uzaq Şimalda həkim resepti ilə verirlər. Sizə isə çifir məsləhət görərdim. Həmin effekti verir. İndi Rənadan xahiş eləyərik, hazırlayar.

Rəna (*əlində böyük yumru sini daxil olur*). Bu da ördək.

R a m i z. Qonağımız xahiş eləyir ki, onunçün çifir dəmləyəsən.

Rəna (*həqiqətən əsəbiləşir*). Çifir nədi?! Cox şit zarafat edirsən, Ramiz. Bəlkə kifayətdir?

R a m i z (*gülür*). Sizin öz mövzunuz var, mənim də öz mövzum.

Murad. Çifir dediyiniz o şey adamı sərxoş eləyir?

Rəna (*gülür*). Neyinizə lazımdı, Murad? Onu türmələrdə cina-yətkarlar içir.

Murad. Sadəcə olaraq, bu içki haqqında heç vaxt heç nə eşitməmişəm.

Rəna. Allaha şükür! Boşqabınızı bəri verin!

R a m i z (*Murada*). Amma ağaç spirti içmək fikrinə düşməyin. O saat kor olarsız.

Murad (*süni gülüşlə gülür*). Bunu bilirəm.

R a m i z. Taxtabiti dərmanından da uzaq qaçın. Amma antifriz içmək olar.

Rəna. Sən allah, bəsdir. Ver boşqabını.

R a m i z. Saç şampunu da yaxşıdır. Amma yumurtalı olmasın.

Rəna. Ramiz, xahiş eləyirəm, bəsdi! Yaxşı olar ki, araq süzəsən.

R a m i z. Bu olar. (*Hamiya araq süzür*.) Sənin sağlığına, Rəna.

Murad. Sizin sağlığınıza, Rəna.

Rəna. Sağ olun. Sizin sağlığınıza.

Toqquşdururlar. Ördəkdən yeyirlər. Uzunsürən sükut.

Rəna. İndi sizə bu kitabdakı şirin əhvalatını danışacağam. İstəyirsiniz? Sizinçün tərcümə eləmək asan olsun, Murad.

R a m i z. İstəyirik. (*Kitabı əlinə götürüb, üz qabiğinə baxır*.)

Rəna. Bu əhvalat müharibə vaxtı Polşada olub. Almanlar zooparkı olan balaca bir şəhəri işğal edirlər. Baxıb görülər ki, polyaklar şəhəri tərk eləyəndə, zooparkdakı bütün qəfəslərin qapısını açıblar və heyvanlar ora-bura qaçışib. Bəzilərini – şəhərdən çıxa bilməyib küçələrdə vurnuxanları güllələyə bilirlər, qalanları, yəqin ki, özlərini meşəyə çatdırmışdır – çünkü sonradan onları heç kəs görməmişdi. Bir sözlə, almanlar zooparkın ərazisinə daxil olanda qəfəslərin hamısı

boş idi – heyvanlar qaçmışdı. Təkcə birindən başqa. Qəfəslərin birində bu gördünüz şir oturmuşdu. Qəfəsin qapısı açıq idi – şir qaça bilerdi. Amma qaçmamışdı. Qorxmuşdu. Bu qədər vəhşi heyvanın içinde tək bircəsi iki gün – adamlar qayıdanan və qəfəsin ağızını təzədən bağlayana qədər qəfəsdə oturmuşdu.

Ramiz kitaba baxmaqdə davam edir.

Murad (*qəribə tərzdə gülür*). Bu kitabı məzmunundan xəbərdar olandan sonra mənə bağışlamaq qərarına gəldiz, yoxsa təsadüfən belə alındı?

Rəna. Nə təsadüf? Mən onu şəkillərinə görə almışam. Necə bəyəm?

Murad. Belə olan halda – heç nə. Mənə elə gəldi... Bağışlayın...

Ramiz (*birdən ucadan gülməyə başlayır*). Eşidirsiz? Bura baxın, bu şəklə baxın...

Rəna. Nə olsun ki? Niyə gülürsən?

Ramiz gülmeyinə davam edir.

Nolub, Ramiz, səni belə güldürən nədi axı? (*Əsəbiləşir*.) Burda gülməli nə var ki?

Ramiz (*gülməkdən gözləri yaşarmış halda*). Sən allah, bu şirin sir-sifətinə bax... Gözlərinə bax... Hələ belə gülməli şey görməmişəm...

Rəna (*şəklə baxır*). Heç nə anlamıram. Bəlkə siz bir şey başa düşürsüz, Murad?

Murad da şəklə baxır.

Ramiz. Eynilə ona oxşayır. (*Muradi göstərir*.) Elə bil bir almanın yarı bölmüsən... (*Gülməkdən qəşş edir*.)

Rəna. Ramiz... Nə boş-boş danışırsan...

Ramiz güllür.

(*möhkəm əsəbiləşir*). Bəsdir, sən allah! Murad, xahiş edirəm fikir verməyin ona, sadəcə olaraq zarafatının yerini bilmir.

Murad. Eybi yox, eybi yoxdu...

Ramiz. Zarafat niyə? Təkcə qəfəsi çatmır, qalan hər şey olduğu kimidir.

Murad (*Rənaya*). İndi başa düşdüz ki, bu kitabı oğluma bağışlamaq qərarına gəlməmişdən öncə onun məzmunundan xəbərdar olub-olmadığınızı nəyə görə soruşurdum?

Rəna. Bağışlayın, sizi incitmək istəmirdim... Bu barədə düşünmək heç ağlıma gəlməzdi. (*Əlini Muradın masanın üstündəki əlinin üzərinə qoyur*)

Ramiz. Axı nəyə görə inciməlidir? Şir – heyvanlar padşahıdır. Timsah deyil ki?

Murad (*Rənaya*). Mən sizin qarşınızda çox günahkaram, Rəna.

Rəna. Gəlin bu barədə danışmayaq...

Murad. Mən sizə çox şeyləri anlatmalıyam. Bu, çox vacibdir.

Ramiz. Qulaqları da oxşayır.

Rəna (*Murada*). Heç nöyi anlatmaq lazımdır. Mən hər şeyi yaxşı başa düşürəm...

Ramiz (*Murada*). Hər halda, bu şirə oxşamağınızla razısız?

Murad. Hə, razıyam.

Rəna. Düzünü deyim ki, o vaxt çox pis olmuşdum...

Murad. Bağışlayın...

Ramiz (*Murada*). Əgər razısınızsa, deyin: “Mən bu şirə bənzəyirəm”.

Rəna. Ramiz, xahiş eləyirəm, bəsdir!

Ramiz (*birdən əsəbiləşir*). Yox, qoy desin!

Rəna. Sənin üçün eyib deyil?! Adam bizə qonaq gəlib, sən də... (*Düz ərinin gözünün içiñə baxır.*)

Ramiz (*həvəssiz*). Yaxşı, oldu. İstəmir – deməsin. Guya ikicə kəlmə sözü demək çox çətindi: “Mən bu şirə bənzəyirəm.” Qonaq ev yiyyəsinin könlünü xoş eləməlidir. Onda ev yiyyəsi də onunla yaxşı davranışlar. Yaxşı, yaxşı, hirslenmə, sənə əsəbiləşmək olmaz...

Murad. Məni bağışlayın, Rəna.

Ramiz (*Murada*). Ördək yeyin, araq için... Şirlərin sağlığına içək! Cəngəlliklərdə gəzənlərin də, qəfəsdə oturanların da.

Rəna. Şirlər cəngəlliklərdə yaşamır.

Ramiz. Eybi yoxdu. Öyrədərik. (*İçir.*)

Muradla Rəna bir-birinə baxırlar.

(*boşqabı kənara itələyir*). Yaxşı, ördəyin axırına çıxdıq. (*Murada.*) Dadlıydı?

Murad. Hə, çox dadlıdır.

Ramiz. Bəs nə? Rəna hər şeyi əla bişirir. Bizə plov yeməyə gəlin. Rəna, nə deyirsən? Bizə plov bişir! (*Murada.*) Plov xoşlayan-sız?

Murad. Hə.

Ramiz (*arvadına*). Görürsən, yoldaş plovsevəndir. Sənin ördəyin xoşuna gəlib, plova da qonaq eləmək lazımdı. Plov bişir, elə üçlükdə – kənar adamı neynirik – özümüz oturub yeyərik. Necə xoşlayırsız – şabalıdlə, yoxsa toyuqla?

Murad. Fərqi yoxdu.

Ramiz. Onda hər ikisindən. (*Arvadına*) Eşitdin? Hər ikisindən...

Rəna. Ramiz, qurtar.

Ramiz. Niyə axı? Mən qonağımızın könlünü alıram, sənsə nara-zılıq eləyirsən?

Rəna. Yaxşı, yaxşı, sən allah. (*Murada.*) Gedim, çay qoyum.

Ramiz. Dəm çayniki Həsəndədir. Dünən qonağı vardi.

Rəna. Eybi yox, gedib alaram. (*Murada.*) Qonşumuzdur. İndi gəlirəm.

Ramiz. Ona de bir azdan nərd oynamaga gələcəm.

Rəna. Yaxşı... Bəlkə çaynikin dalınca özün gedəsən?

Ramiz (*diqqətlə ona baxır*). Əgər istəyirsinə... (*Tənbəl-tənbəl ayağa qalxıb qapiya tərəf gedir.*)

Murad (*Ramiz otaqdan çıxar-çıxmaz*). Rəna, bağışlayın məni. O vaxt əclaflıq elədim. Bunu heç vaxt özümə bağışlaya bilmərəm... Amma iş elə gətirdi ki... Oğlum... elə qalan şeylər də... bütün bunları adlayıb keçə bilmədim...

Rəna. Sizi başa düşürəm.

Murad. Elə bilirdim, dözə biləcəyəm. Amma məlum oldu ki, belə qurbanlar verməyə hələ hazır deyiləm. Mən sizsiz yaşaya bilmirəm, Rəna. Heç təsəvvür eləyə bilməzsəniz ki, siz mənim üçün nə qədər qiymətlisiniz – hər şeydən imtina eləmişəm, öz işimə, öz mövzuma qayıtmışam. Siz mənə uzun illər tərəddüd elədiyim bir işə qərar verməkdə kömək etdiniz. Siz mənim həyatıma həmişəlik daxil olmusunuz. Daima sizi düşünürəm – hər dəqiqə, hər saniyə... Gecələr sizinlə danışıram, o üç gün ərzində deyilən hər sözü, kəlməni saf-cürüük eləyirəm... Bütün həyatımın həqiqi günləri olan yeganə

üç gün... Özüm də əzab çəkirəm, ətrafimdakı adamlara da əzab verirəm, işləyə bilmirəm, yeyib-içə bilmirəm, yata bilmirəm... sızsız yaşaya bilmirəm, Rəna... Bacarmıram... İnanırsız mənə?

Rəna. İnanıram.

Murad. Sizi unutmağa özümü məcbur eləmək istəyirdim. Özümü inandırmağa çalışırdım ki, yəqin hər şeyi beləcə ağrıyla qarşılamağım bütün bunların həyatında ilk dəfə baş vermişiyələ bağlıdır. Böyük başımda olanların da hamısı belə deyirdilər – deyirdilər ki, məsələ ancaq mənim təcrübəsizliyimdədir, belə işlər onların başına dəfələrlə gəlib və həmişə də öz-özünə keçib-gedib, elə əriyib-itib ki, guya heç vaxt heç nə olmayıb... Mən onlara inanmağa cəhd elədim... Onları dinləmək nə qədər zəhlətökən olsa da, özüm haqqında danışmaya bilməzdəm – ürəyim ağrıyırda... Yəqin gülməli çıxır – sənə şikayət eləyirəm, amma neyləyim, gündə neçə dəfə saatlarla ürəyimdən şiddetlili ağrı qopur, əvvəllər heç bilməzdəm ürəyim hardadı; yəqin elə bir qorxulu şey yoxdur, buna görə boğuluram, sanki havam çatmış, xüsusişlə də gecələr... Amma elə ki sənin barəndə kiminləsə, yaxud öz-özümlə danışmağa başlayıram – hər şey keçib-gedir. Eyni şəyləri, özü də lap başdan danışıram: səninlə necə tanış olmuşuq, üç gün ərzində nədən danışmışıq, indi sənsiz necə əzab çəkirəm... eyni şəyləri söyləyirəm... Uşaqlıq dostlarımı axtarıb tapdım – düz on il idi ki, görüşmürdük – onlara da hər şeyi danışdım. Hər kəs, hamı nəsə bir məsləhət verməyə çalışır. Mənə isə bircə şey lazımdır: məni eşitsinlər. Elə ki bunu başa düşdülər, başladılar məni lağa qoymağə... Və mən deyəndə ki, sənsiz yaşaya bilmirəm, heç kəs mənə inanır. Guya bütün bunlar mənə elə gəlir, özümdən uydururam... Rəna, doğrudan da sənsiz yaşaya bilmirəm. Sadəcə olaraq dəli-divanəyəm, inan mənə.

Rəna. İnanıram.

Murad. Heç kəs mənə inanmır. Amma mən səni görməliydim, səsini eşitməliydim, əllərinə toxunmalıydim... Rəna, mən neyləməliyəm? Neyləyim mən? Məhv oluram, Rəna! Məni ancaq sən xilas eləyə bilərsən...

Rəna. Bununçün mən neyləməliyəm?

Murad. Mənimlə olmalsan. Xəyanətimi bağışlayıb mənimlə olmalsan. Biz bir yerdə yaşamalıyıq... Rəna, mən sənsiz yaşaya bilmirəm. Biz birlikdə olmalıyıq...

Rəna (*pauzadan sonra*). Bu mümkün deyil...

Murad. Mümkün deyil?!

Rəna. Yox.

Murad. Bəs axı... Doğrudan məni bağışlaya bilmirsən?!

Rəna. Yox. Məsələ bunda deyil, mən kiməm ki, bağışlayım, ya bağışlamayım? Başa düş, bizdə heç nə alınmayacaq... O vaxt da yəqin bir şey alınmamayacaqdı...

Murad. Nə?! Sən artıq belə düşünürsən?!

Rəna. Sən bütün ömrüm boyu ailənə görə əzab çəkəcəkdir, mənsə sənə görə. Axı sən keçmişini unudan adamlardan deyilsən. Keçmişin ömrün boyu sənə əzab verəcəkdir. İndi mənə görə əzab çəkdiyin kimi, onda da oğluna görə əzab çəkəcəkdir... Bütün buları sonradan – səni gözləyə-gözləyə anladım. Cox gözlədim səni...

Murad (*onun əllərindən tutub gözlərinə baxır*). Sən o vaxt olan şeylərdən niyə damışırsan? İndən belə tamam ayrı cür olacaq. İnan mənə. Bu üç ay mənə çox şey öyrətdi, Rəna. Başa düşdüm ki, sadəcə olaraq, sənsiz yaşaya bilmirəm, lap elə cismani şəkildə bacarmıram. Onda belə qəti bilmirdim. Amma indi bilirəm.

Rəna (*yumşaq tərzdə*). Mənsə indi sənə söylədiklərimi yaxşı bilirəm.

Murad. Rəna, sən yanılırsan, inan mənə...

Rəna. Yox, yanılmıram. Bəlkə də o vaxt nəsə baş tuta bilərdi, amma indi – yox.

Murad (*bir az ara verdikdən sonra*). Bilirəm, ona görə edirən, ərinə görə...

Rəna. Hə. Həm də ona görə... Mən doğrudan da ondan ayrıla bilmərəm – özü məni atmasa...

Murad. Deməli, o vaxt ona görə baş tuta bilərdi ki, ərin səni atmışdı?

Rəna. Hə. Ancaq mənə doğrudan da səninlə xoş idi. Qayıtmığını elə istəyirdim ki... səni gözləyirdim... axı həyatda ilk dəfə kiməsə daha çox gərək idim, nəinki bir kimsə mənə. Həmişə əksinə olurdu: hamını məni sevdiklərdən artıq sevirdim və yavaş-yavaş qula çevrilirdim. Ancaq səninlə hər şey tamam başqa cür ola bilərdi. Hər iki-miz xoşbəxt olardıq... Əgər sənin ailən olmasaydı. Biz bir-birimizə həddindən artıq gec rast gəlmışık...

Murad. Yox, düz demirsən!

Rəna (*sakitcə*). Yox, düz deyirəm. Biz səninlə yeddi il öncə görüşməliydik – mənim on altı, səninsə iyirmi iki yaşın olanda. Onda

hələ nə “Qu quşu və ovçu” etüdü vardi, nə “Kauçuk” nömrələri, nə də Moskva, Gürcüstan, Özbəkistan, siniqlar, ölümlər, xəstəliklər, sənin oğlun... Onca il qabaq bizə bir-birimizi sevməyə heç nə mane ola bilməzdi... Amma indi gecdi.

Murad (*az qala aqlayaraq və onun əllərini buraxmadan*). Rəna, yalvarıram sənə, hələ gec deyil, hələ çox şeyi qaytarmaq olar. Mən bacarmıram, başa düşürsən, sadəcə olaraq bacarmıram, mən dəli olacağam, sənsiz ölüb gedəcəyəm.

Ramizin addım səsləri eşidilir, o daxil olur.

Ramiz. Hə, işlər necədir? Hər şeyi danışib qurtardız?

Rəna. Hə.

Ramiz. Onda çayla içməyə bir şey gətir.

Rəna (*Murada*). İndi gəlirəm.

Ramiz. Bizsə hələlik söhbət eləyək. (*Muradin qarşısında oturur, üz qabığında şir şəkli olan kitabçanı əlinə götürüb baxır, sonra Muradi sözür, sanki şir şəkliylə onu müqayisə edir.*) Sən nə təhər şir-sən ki, quyruğun yoxdur? Sənə quyruq taxmaq lazımdı. İstəyirsən, sənə quyruq yapışdırırmı?

Murad (*heç bir şey başa düşmədən bir xeyli ona baxır*). Nə?

Ramiz. Deyirəm, sənə quyruq yapışdırmaq lazımdır!

Murad. Quyruq nədi?.. Hə...ə...ə... Qulaq asın... Başa düşürəm, mənim burda olmağım ürəyinizcə deyil... Amma hər şeyin də bir həddi var axı...

Ramiz. Həddi var, deyirən?.. Maraqlıdır. Bu barədə heç düşünməmişəm. Bəs sənin həddin hara qədərdir?

Murad. Bura baxın, məni rahat buraxın. İndi sizinlə danışmağa həvəsim yoxdu.

Ramiz. Həvəsin yoxdur, qəribədir. Elə bilirsən, burdan səni elə-belə buraxacam? Evimə gəlib arvadımla münasibətlərini aydınlaşdırırsan, həm də istəyirsən ki, sağ-salamat buraxım səni?! Yox, əzizim, belə şəylərancaq Parisdə olur...

Murad. Xahiş edirəm, bu barədə başqa vaxt danışaq.

Ramiz. Sənə nə olub? Yoxsa qorxursan? Yəni elə dəhşətliyəm? Hiss edirsən, burdan nə iyi gəlir? De görək, hiss eləyirsən?

Hər ikisi piçiltiyə danışır ki, Rəna onların söhbətlərini eşitməsin.

Murad. İnanın, bu – mənasız və gülünc söhbətdir...

Ramiz. Gülündü, amma sonrası kədərli olacaq. Cox kədərli. Özün də darıxma, hər şeyi başa salacağam sənə. Elə anlayacaqsan ki, ömürlük yadında qalacaq.

Murad. İndi mənə çox çətindir. Nə deyirsiz, hamısına raziyam. Amma indi sizinlə danışa bilmərəm.

Ramiz. Niyə danışa bilmirsən?

Murad (*bir az ara verib sakitcə*). Siz ki bilirsiniz niyə. Siz ki hər şeyi bilirsiniz.

Ramiz. Bilirəm. Amma istəyirəm ki, sənin dilindən eşidim.

Murad. Nəyinizə lazımdır bu?

Ramiz. Ona görə ki, yalan deyirsən, qırxayağın biri, gözünün içində kimi yalan danışırsan.

Murad. Nəyi yalan deyirəm?

Ramiz. İstəyirən ki, sənə yazıqları gölsin, dərdinə şərik olsunlar. Arvadlar belə şeyləri xoşlayırlar: sən də onların bu damarını yaxşı tutursan. “Ah, mən bədbəxtəm, məni heç kəs sevmir, məni heç kəs anlamır, mən ancaq sizi sevirəm, məni tərk etməyin, siz bu dünyada sevdiyim yeganə adamsız, ürəyim ağrıyır, mən sizsiz olərəm!”

Murad. Bizə xəlvətcə qulaq asırdınız?

Ramiz. Yox bir! – İşim-güçüm qurtarmışdı?! Bundan artıq bir şey söyləməyə qadir olmadığın sənin sir-sifətində yazılıb. “Sevirəm! Ölürəm! Əzab çəkirəm!” Bura bax, qırxayaq, sən nə bilirsən məhəbbət nədi?! Sənin qanın rəngini görən kimi qorxudan ürəyin gedər, amma ölümdən, sevgidən dəm vurursan... (*Qəfildən*.) Ancaq mən səni bu qadına görə öldürə bilərəm. Başa düşürsən – öldürərəm!.. Halbuki, ona bircə kərə də səni sevirəm deməmişəm. Amma sən ağzına gələni danışırsan, bircə kəlmə sözünün də dalında dayana bilməzsən. Bircə sözünün də! Bir-iki kitab oxumusan, həm özünü, həm də başqalarını aldadırsan – guya ki, qəhrəmansan. Əslində isə başdan-ayağa saxtasan. Doğrudanmı qadınlar bunu başa düşmür?! Sənin bütün içini, içalatını görürəm! Səndə zərrə qədər də təbii heç nə yoxdu, hamısı saxtadı, sünidi, sintetikadı. Ömrün boyu da saxta həyat sürmüsən, xalis heç bir şeyin olmayıb. Qadının da, dostun da, düşmənin də, qanın da, qəzəbin də, davan da, ölümün də – hər şeyin saxta olub... Ömründə bircə dəfə əsil insana rast gəlmisən – onda da, qorxursan, dəhşətə gəlirsən...

Murad. Əgər səsinizi kəsməsəniz, sizi vuracağam.

R a m i z. Elə məsələ də bundadı ki, sənə nə desəm də, məni vura bilməzsən. Ona göro ki, döyülcəyindən qəti şübhən yoxdur. Qandan isə qorxursan. Xüsusilə də öz qanından... Hə, indi səni neyləyim? (Azca dikəlir.) Elə eləyim ki, bundan sonra həyatda öz yerini biləsən – biləsən ki, qırxayağın yeri hardadı və bir də gücün çatmayan şeylərdən yapışmayasan. Hə, indi dediyimi təkrar elə görək: "Mən – qırxayağam." (Aralanmış barmaqlarını Muradin sıfətinə sarı uzadır.)

M u r a d. Xahiş edirəm... Mənim səbrim böyükdür, odur ki, məni tamam hövsələdən çıxarmayın... Siz məndən güclüsüz, məni döyə bilərsiz...

R a m i z. Kəs səsini və qulaq as. İndi sənin qulağından yapışaçağam və mənnən bərabər təkrar eləyəcəksən: "Mən qırxayağam". (Əlini az qalır Muradin gözüñə soxsun.)

M u r a d (əsəbi halda piçildəyir). Bunu etməyin! (Ramizin əli onun üzünə dəyəndə qəfil əyilib jurnal stolunun üzərindəki qılınıcı götürür və ucunu düz Ramizin burnunun ucuna yaxınlaşdırır.) Sizə söz dedim axı...

R a m i z (hirıldayır). Bax, bunu naħaq elədin, səni əməlli-başlı cəzalandırmaq lazımlı gələcək... nə qədər ki, gec deyil, qılınıcı qoy yerinə, onsuz da bir şey eləyə bilməyəcəksən... Sən qorxaqsan axı...

M u r a d (qılınçdan ikiəlli yapışaraq Ramizin başı üzərinə qaldırır). Səsinizi kəsin, allah xətrinə. Siz heç bir şey anlamırsınız. Mən indi başqa adam olmuşam. Sizi öldürə bilərəm. Doğrudanmı, bunu başa düşmürsünüz? Mən sizin arvadınızı sevirəm və bu saat səsinizi kəsməsiniz, sizi öldürə bilərəm. Mən sizi öldürmək istəyirəm, başa düşürsüz, öldürmək istəyirəm... Allah xətrinə, bununçün əlime bəhanə verməyin...

R a m i z. Niyə ki? Sənə kim olduğunu xatırlatmağın əsl məqamıdır ki, həmişəlik yadında saxlayasan...

M u r a d. Axı niyə məni alçaltmaq istəyirsiz? Niyə görə mənə belə nifrət eləyirsiniz?

R a m i z. Bura bax, qırxayaq, qulaqlarını aç və mənə yaxşı-yaxşı qulaq as. Təkrar edirəm...

M u r a d. Lazımlı deyil... Məni təhqir etməyin. Yoxsa qılınıcı qarınınızda soxmağa məcbur olacam... Ayrı əlacım yoxdu, mən bunu edəcəyəm, allah xətrinə...

R a m i z. Mən səni təhqir etsəm də, sən bunu bacarmazsan. Bunun üçün başqa cür yaşamaq lazımdı. Amma indi geddir – hər şeyə döz-

məlisən. Sənin kimilərini yaxşı tanıyıram. Ona görə də yenə deyi-rəm: sən qırxayaq və qorxaqsan... Kifayətdir? Yoxsa bir də təkrar eləyim? Sevgi haqqında danişdiqlərinin da hamısı yalan-palandır...

Murad əllərini bir az da yuxarı qaldırır və qılınçı Ramizin düz sinəsinə tuşlayır.

Hə, hə, nə oldu?.. Sox görünüm... heç olmasa, ömründə bircə kərə kişi ol. Sən ki, onu sevirsən. Sox qılınçı qarnıma, arvad da sənə qalsın. Rənanın səsi. Çay demək olar ki, hazırlıdır. Süzmək olar.

Rəna otağa daxil olur. Murad ikiəlli qılınçdan yapışaraq özünü zərbə vurmağa zorlayır. Birdən arxadan zərbə almış kimi səndələyir və ağır-agır böyrü üstə yixılır. Müvazinətini qorumaq üçün əllərini qəribə tərzdə havada oynadır. Ancaq yixılır, əlindəki qılınç döşəməyə düşüb cingildəyir.

Rəna (*Muradin üzərinə atılır*). Nə oldu?

Ramiz. Tülküllük edir... Onunla zarafat elədim, o da axmaq kimi qılınçdan yapışdı... indi də özünü tülkülüyə qoyub.

Murad ağızını geniş açır. Bilinmir ki, hava udmaq istəyir, yoxsa nəsə demək.

Rəna (*ona tərəf əyilir, kürsüdən yixılan Muradi tutmağa çalışır*). Murad, Murad, nə oldu sizə?

Ramiz. Heç nə... tülküllük eləyir...

Rəna. Murad, Murad... (*Ərinə*) Nəfəsi gəlmir... O ölürlər...

Ramiz (*bir addım ataraq qulağını Muradin sinəsinə qoyur və qulaq asır; sonra dikəlib təşvişlə başını yırğalayır*). Hə, doğrudan da, ürəyi dayanıb. Mən də elə bilirdim, hoqqabazlıq eləyir.

Rəna. Bəs neyləyək? Neyləyək? Belə olmaz axı... Baxa-baxa qalmışığ, o isə gözümüzün qabağında can verir... Nəsə eləmək lazımdır, Ramiz...

Ramiz (*karixmuş*). Mən neyləyə bilərəm ki?

Rəna (*ağlaya-ağlaya*). Murad, Murad...

Ramiz. Silkələmə onu, əgər ürəyidirsə – tərpətmək olmaz, sakitlik lazımdır.

Ramiz su gətirmək üçün mətbəxə qaçır. Rəna Muradin nəbzini yoxlamağa çalışır.

Murad (*piçildayaraq*). O elə bilir ki, yalan deyirəm... Heç kəs inanmir... Onlar kitablarda oxuduqlarını həyatda görəndə inanırlar... Mən sizi sevirəm, Rəna.

Rəna. Bilirəm. Mən sizə inanıram, Murad... Mən həmişə sənə inanmışam, ancaq indi danışma, yalvarıram sənə... hər şeyi sonra damışarıq, sonra... indi olmaz...

Ramiz qayıdır. Əlində stəkan onların başı üstdə dayanır. Baş verən hadisə onu əməlli-başlı karixdirib və ömründə ilk dəfə bunu gizlətməyə çalışır. Muradin Rənaya olan sevgisine görə ölməsi onun həyat təcrübəsinə və insanlar haqqındaki təsəvvürlərini alt-üst edib. O, həyat bahasına qalib gəlməyin mümkülünü bilirdi, ancaq Murad kimi tiplərin buna qadir olduğunu heç vaxt inanmamışdı.

Murad. Sonra yox... Sən indi bilməlisən... Mən onsuz da xoşbəxtəm, sonra nə olur-olsun... Mən sənə çox minnətdaram... Sənə qədər ürəyimin harda olduğunu bilməzdim, elə bil yerli-dibli yoxuydu... ya da lap çıxdan – uşaqlıq çağlarımda, lap balaca olanda ölüb getmişdi... indisə mən onu hər dəqiqə duyuram, daima döyüñür, çırpınır... və qorxu nə olduğunu bilmir... Qorxu hissindən tamam azaddır! Sən mənə inanırsan, Rəna?

Rəna. Əlbəttə, mən sənə inanıram.

Murad. Mən səni sevirəm. (*Yenə nəsə demək istəyir, ancaq deyə bilmir, onun gözləri qapanır.*)

Rəna (*qulağını onun köksünə dayayır, qorxur*). Murad... Murad... Eşidirsən məni? (*Gicgahlarını ovuşdurur*.) Mən sənə inanıram. Eşidirsən? İnanıram. Bilirəm ki, məni çox sevirsən. Niyə susursan? Danış, heç olmasa, bir söz de... De ki, məni sevirsən... Eşidirsən? Allah xətrinə, susma... (*Muradi buraxaraq ağlayır*.)

Pərdə salınır.

MÜNDƏRİCAT

Bəxtiyar Vahabzadə

İkinci səs 8

Nəriman Həsənzadə

Atabəylər 58

Rüfət Əhmədzadə

Bildirçinin bəyliyi (Sönqulunun növbəti cəhdi) 164

Maqsud İbrahimbəyov

Kərgədan buynuzu 204

Kəmalə

Apardı sellər Saranı 268

Əkrəm Əylisli

Yazığam, sevmə məni 330

Anar

Şəhərin yay günləri 367

Vaqif Səmədoğlu

Mamoy kişinin yuxuları 444

Rüstəm İbrahimbəyov

Şirəbənzər 498

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Azər Rüstəmli*
Korrektorlar: *Leyla Hüseynova*
Pərinaz Səmədova

Yığılmağa verilmişdir 12.03.2007. Çapa imzalanmışdır 05.07.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 34. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 62.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.